


**TOFIQ MUSTAFAZADA**

# **QARABAĞ XANLIĞI**



AZƏRBAYCAN TARİX QURUMU

Qarabağ müharibəsi şəhidlərinin  
əziz xatirəsinə ithaf edirəm.

**TOFIQ MUSTAFAZADƏ**

**QARABAĞ XANLIĞI**

Azərbaycan Respublikası Prezidentinin  
işlər idarəsi

**PREZİDENT KİTABXANASI**

BAKİ - "SABAH" - 2010

6641

Redaktorlar: tar. e. d. C.M.Mustafayev  
tar. e. n. G.C.Nəcəfli

Rəyçilər: tar.e.d., prof. S.A.Məmmədov, tar.e.d., prof. V.Z.Piriyev, tar.e.d.  
F.R.Ağamalı, tar.e.d., prof. F.N.Məmmədov

Kitab Azərbaycan MEA A.A.Bakıxanov  
adına Tarix İstututunun Elmi Şurasının  
və Azərbaycan Tarix Qurumunun  
Rəyasət Heyətinin  
qərarları ilə çap olunur.

Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı - «Sabah» - 2009 Səh.333

ISBN 5-86106-016-0

0503020907

-----  
029-2009

Kitabda XVIII-XIX əsrlər Azərbaycan tarixində çox  
mühüm rol oynamış bir dövlətin – Qarabağ xanlığının  
tarixi ilk mənbələr və müasir elmi ədəbiyyatın əsasında  
ilk dəfə kompleks şəkildə araşdırılır.

## GİRİŞ

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyimizi möhkəmləndirmək, müstəqilliyimizi əbədi etmək üçün dövlətçilik tarixinin və ənənələrinin öyrənilməsinə böyük zərurət duyulur. Azərbaycan dövlətçiliyi tarixində xanlıqlar dövrü özünəməxsus yer tutur. Buna görə də təsadüfi deyil ki, müstəqillik illərində artıq Bakı, Quba, İrəvan, Lənkəran, Naxçıvan, və Şəki xanlıqlarının tarixinə həsr edilmiş tədqiqatlar meydana çıxmışdır.

Azərbaycan xanlıqları içərisində Qarabağ xanlığı özünün maddi və insan ehtiyatlarına, habelə iqtisadi və hərbi qüdrətinə görə xüsusi mövqeyə malik idi. Buna görə də bu xanlığın tarixini öyrənmədən bütövlükdə Azərbaycan xanlıqlarının obyektiv və dolğun mənzərəsini bərpa etmək olmaz. Qarabağ xanlığının tarixini ayrıca mövzu kimi, dərindən tədqiq etmək həm də onun üçün vacibdir ki, bu gün bədnam və başabəla qonşularımız – ermənilər bir sıra antiazərbaycan xarici qüvvələrin yardımından istifadə edərək doğma Qarabağımızı zəbt etmişlər. Onlar öz işgahım daimiləşdirməyə, ona hüquqi don geyindirməyə çalışaraq guya Qarabağın tarixi Ermənistanın bir hissəsi olduğunu «sübuta yetirmək» üçün dəridən-qabıqdan çıxırlar. Məliz bu səbəbdən də ermənilərin sərsəm torpaq iddialarının əsassızlığını sübuta yetirmək üçün Qarabağ tarixinin, o cümlədən Qarabağ tarixində özünəməxsus yer tutan xanlıq dövrünün obyektiv və dərindən tədqiqinə ehtiyac vardır. Doğrudur, demək olmaz ki, Qarabağ xanlığının tarixi indiyədək heç tədqiq olunmamışdır. Ötən əsrin ortalarında Ə.Şükürzadə xanlığın dövlət quruluşuna aid dissertasiya yazmışdır. Təəssüf ki, bu dissertasiyam nə Azərbaycan, nə də Rusiya kitabxanalarında və ya elmi arxivlərində əldə etmək mümkün olmamışdır. Əvəzində müəllifin qarabaqlıların Ağa Məhəmməd Qacara qarşı mübarizəsinə həsr olunmuş kitabı var [76].

Problemin tarixşünaslığından danışarkən ilk növbədə M.M.Mustafayevin iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Qarabağ xanlığının iqtisadiyyatı» adlı dissertasiyasını və eyni adlı kitabını qeyd etmik lazımdır. Dissertasiya 1952-ci ildə müdafiə olunsa da əslində müəllifin özünün qeyd etdiyi kimi daha tez-1941-ci ildə yazılıb tamamlanmışdır. Müharibə dissertasiyanın müdafiəsini və kitab kimi nəşr olunması ləngitmişdir. Dövrün şəraiti bu əsərdə bir sıra çatışmazlıqların və qüsurların olmasını qaćılmaz etmişdir.

M.Mustafayev yalnız 1823-cü ildə Qarabağ xanlığı əhalisinin ümumi şayını və əhalisinin etnik tərkibinin müxtəlif olduğunu qeyd etməklə kifayətlənərək, əhalinin etnik tərkibi haqqında heç bir rəqəm

vermir. M.Mustafayevin belə bir fikri ilə razılaşmaq olmaz ki, xarici basqınlar nəticəsində Qarabağ xanlığını tərk edənlərin çoxu ermənilər olmuşdur [168, s 22]. M.Mustafayevin belə bir fikri ilə də razılaşmaq çətindir ki, xanlığın təbii-coğrafi şəraitini xanlıqda əhalinin təsərrüfat şəaliyyətinə mənfi təsir göstərirdi və məhsuldar qüvvələr çox ləng inkişaf edirdi. [168, s 23].

15-ci səhifədə müəllif yazır ki, XVIII əsrde Azərbaycanın ən güclü və ərazicə geniş xanlıqlarından biri Şirvan xanlığı olmuşdur. Əvvələ Şirvan ərazisində bir xanlıq yox bir neçəsi: Şamaxı, Quba, Bakı və Dərbənd xanlıqları yaranmışdı. İkincisi, müəllifin Şirvan xanlığı kimi nəzərdə tutduğu Şamaxı xanlığı heç də Azərbaycanın ən güclü və ərazicə geniş xanlıqlarından olmamışdır. Belə xanlıqlar içərisində fərqlənənləri Hacı Çələbinin dövründə Şəki, Fətəli xanın dövründə Quba, İbrahimxəlil xanın dövründə Qarabağ, Fətəli xan Əfşarın dövründə Urmiya xanlığı olmuşdur. Elə həmin səhifədə M.Mustafayev yanlış olaraq Şəmşəddil və Qazax sultanlıqlarını xanlıq adlandırır.

15-21-ci səhifələrdə müəllif yanlış olaraq XVIII əsrin ikinci yarısında Təbriz şəhərinin bütün Azərbaycanın inzibati mərkəzi olduğunu yazır. 21-ci səhifədə M.Mustafayev iddia edir ki, guya bir vaxtlar bütün Azərbaycan Qarabağ xanlığının tabe olmuşdur. Sonra isə o hələ Şah I Abbasın dövründən Qarabağın inzibati-siyasi cəhətdən ayrı-ayrı məliklərə bölündüyüni yazımaqla yanlışlığa yol verir, Qarabağın sərhədlərini daraltmış olur. Çünkü məlumudur ki, məlikliklər Qarabağın yalnız dağlıq hissəsini əhatə etmişlər. Digər yandan Nadir şahın dövrünə kimi məlikliklər inzibati-siyasi vahidlər olmayıb, əslində xırda irsi feodal malikanələri idi. 30-cu səhifədə Nadir xanın adı yanlış - Qulu xan kimi verilmişdir.

Əsərdə Pənahəli xan quldur kimi qələmə verilir [31-ci səh.], doğrudur bir qədər sonra onun humanist adam olduğu bildirilir. Əsərdən belə çıxır ki, Qarabağın bütün kişiləri quldur olmuşlar. «Onlar یəni Qarabağın kişiləri - T. M. ] ovçuluq, yaxud basqınlarla məşğul olurdular». [168, s 32].

Müəllifin belə bir kökündən yanlış fikri ilə də razılaşmaq çətindir ki, guya cavanşirlər Türküstandan gəlmə olduqları üçün Qarabağın dağlıq hissəsində öz torpaqları yox idi və buna görə də öz qoynlarının onda birini otaqlarından istifadəyə görə məliklərə verirdilər [168, s 32].

Müəllif qarabağlıların İran işgalçılara qarşı mübarizəsinə çox sönük işçiləndirmişdir. «Qarabağ xanlığının tarixindən» adlandırılın III fəsildə hadisələr elə şəkildə şərh olunur ki, nəinki təkcə Qarabağ, bütün Azərbaycan İran dövlətinin ucqarı kimi qələmə verilir. Yedinci fəsilde də bu hiss olunur. Müəllif yazır: «Mərkəzi hakimiyətin zəifliyi

və uzaqlığı ümumiyyətlə... Qarabağ xanlığına müstəqil feodal dövləti kimi baxmağa imkan verir». [168, s 32].

Nəhayət kitabın sonunda müəllif marksızm-leninizm klassiklərinin və M.C.Bağirovun əsərləri istisna olmaqla 128 mənbə və tədqiqatın adını çəksə də, mətndə yalnız 16 mənbəyə istinad etmişdir. Müəllif Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında olan zəngin materiallardan da yan keçmişdir. M.Mustafayev, ədəbiyyat siyahısında adı olsa da heç bir arxiv materialından istifadə etməmişdir.

Əsərdə tez-tez ziddiyətli fikirlərə rast gəlmək olur. Məsələn, müəllif bir yandan Qarabağın xristian məliklərinin hər birinin hakimiyətinin adətən bir kəndə yayıldığını qeyd edir, sonra da yazır ki, kəndliləri itətdə saxlamaq və istismar etmək üçün hər bir məlikin öz ordusu və qalası [! ]. var idi [168, s 29]. Cəmi bir kəndin hesabına hansı ordu yaratmaqdə səhbət gedə bilər.

Cox maraqlıdır ki, elə M.Mustafayevlə eyni vaxtda Şaxov soyadı bir müəllif də «Qarabağ xanlığının iqtisadiyyatının öyrənilməsi məsələsinə dair» adlı bir əsər yazmışdır. 1947-ci ildə Ermənistan SSR EA-nın xəbərlərində çap olunan bu məqaləyə vaxtilə akad. Ə.S.Sumbatzadə ətraflı və mənfi rəy vermişdir. Sumbatzadə söyləmişdi ki, «bu əsər çox zəif olub, heç bir yeni materiala əsaslanmamış, Esadze, İ.Petrushevski və başqalarının əsərlərinə nisbətdə heç bir yeni şey verməmişdir, çünki tədqiqatçı əsərini çox məhdud sayıda ədəbiyyat bazasında, arxiv materiallarından isə çox az istifadə etməklə yazımiş, əsər «kartıq məlum olan ümumiləşdirilmiş ədəbiyyata əsaslanan populyar əsər kimi» çıxmışdır. Akademikin yazdığını görə Şaxovun əsərində Qarabağ xanlığında məhsuldar qüvvələrin vəziyyətinə - yəni kənd təsərrüfatı və sənətkarlıqm, ticarətin vəziyyətinə toxunulmuş, müəllif yalnız maliyyə-vergi sistemini nəzərdən keçirmiş, həmçinin xanlar, bəylər və dərgaların qarşılıqlı əlaqəsini işıqlandırmışdır [198].

Azərbaycan xanlıqlarının tarixinə və ümumiyyətlə Azərbaycan tarixinin müxtəlif məsələlərinə həsr olunmuş əsərlərdə də Qarabağ xanlığında sosial-iqtisadi və sosial-siyasi münasibətlərə toxunulmuşdur. Azərbaycan xanlıqlarının öyrənilməsində görkəmli şərqşünas rus alimi İ.P.Petruskinin əsərləri [180; 181]. mühüm rol oynamışdır. Bu əsərlərdə xanlıqların yaranmasının siyasi və iqtisadi səbəbləri, onlarda mövcud olmuş vergi sistemi və torpaq mülkiyyəti formaları, xanlıqlarda sosial-iqtisadi münasibətlər ətraflı tədqiq olunduğundan yeri gəldikcə Qarabağ xanlığındaki sosial-iqtisadi və sosial-siyasi münasibətlərdən də səhbət açılmışdır.

Leviatovun 1948-ci ildə nəşr olunmuş «XVIII əsr Azərbaycan tarixində oçerkələr» adlı əsərində Azərbaycan xanlıqlarında sosial-

iqtisadi və sosial-siyasi münasibətlərə mühüm yer verilmişdir. Ümumi kontekstsədə Qarabağ xanlığına da müəyyən yer ayrılmışdır.

XX əsrin 60-cı illərinin əvvəllərində şair, dramaturq və naşir Həsən Əli İxfə «Şuşanın tarixi» adlı əsər yazaraq bu əsərdə şəhərin bünövrəsi qoyulandan Azərbaycanda sovet hakimiyəti qurulanadək dövrdəki tarixindən bəhs edir. Müəllif əsəri yazarkən daha çox xalq rəvayətləri və ona məlum olan «Qarabağnamə»lərə istinad etmişdir. Müəllifin Şuşadakı cümə məscidlərində, Mirsiyab karvansarasında daşlara həkk edilmiş kitabələrin bir neçəsinin mətnini öz əsərində verməsi əsərin dəyərini artırır.

Azərbaycan xanlıqları tarixinin görkəmli tədqiqatçılarından biri prof. H.B.Abdullayev olmuşdur. Doğrudur, onun əsərləri [85, 87]. əsərən Quba xanlığının tarixinə həsr olunmuşdur, lakin müəllif bütövlükdə Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının sosial-iqtisadi və sosial-siyasi quruluşuna da mühüm yer ayırmışdır.

Ayrı-ayrı xanlıqların tarixinə həsr olunmuş əsərlərdə [25; 21; 26; 60, 114] həmin xanlıqların sosial-iqtisadi və sosial-siyasi quruluşu da tədqiq olunmuşdur ki, bunun da bizim seçdiyimiz mövzunun mahiyyətini almaq üçün müəyyən didaktiv əhəmiyyəti vardır. H.Ə.Əslilinin və N.Mustafayevanın Cənubi Azərbaycan xanlıqlarına həsr olunmuş əsərlərdə həmin xanlıqların sosial-iqtisadi və sosial-siyasi həyatı ilə bağlı irəli sürdükləri mülahizələr də Qarabağ xanlığında oxşar münasibətlərin anlaşılmamasına yardım edir. C.M.Mustafayevin Azərbaycan xanlıqlarında sənətkarlığın vəziyyətinə həsr olunmuş əsərində yeri düşdükən Qarabağ xanlığında sənətkarlığın vəziyyətinə toxunulur. Həmin müəllisin bir məqaləsində isə Şuşa şəhərinin salınma tarixi ilə bağlı maraqlı və əsaslandırılmış mülahizələr irəli sürülmüşdür.

Qarabağ tarixinin öyrənilməsində professor Nazim Axundovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Əvvəla, onun rəhbərliyi ilə 1989-1991-ci illərdə bütün «Qarabağnamə»lərin mətnləri bir yerdə toplanaraq nəşr edilmişdir. Həm də birinci kitabə daxil olan üç «Qarabağnamə» müxtəlis vaxtlarda artıq nəşr edilmişdir, ikinci kitabə daxil edilən «Qarabağnamə»lər ilk dəfə idi ki, işıq üzü görürdü. Nazim Axundov eyni zamanda 1989-cu ildə «Qarabağ salnamələri» adlı tədqiqat əsərini də nəşr etdirmişdir. Bu əsərdə o, «Qarabağnamə»lərin geniş təhlilini verərək onların əsasında müəyyən dərəcədə Qarabağ xanlığının tarixini təsvir etmişdir. Müəllisin bir sıra fikirləri etiraz doğursa da bütövlükdə onun bu əsərini xanlığın tarixinin öyrənilməsində irəliyə doğru atılmış mühüm addım hesab etmək lazımdır. Müəllif tutarlı dəllərlə üzənənərəq erməni tarixçilərinin əsas uydurmalarını ifşa etmişdir.

Y.Ağamalı 2002-ci ildə ildə nəşr etdirdiyi kitabında Qarabağ xanlığının qonşu xanlıqlarla və dövlətlərlə münasibətlərini araşdırmışdır. Ancaq bu işin mənbə bazası o qədər də güclü olmadığından və arxiv materiallarından az istifadə edildiyindən müəllif Qarabağ xanlığının digər xanlıqlarla və qonşu dövlətlərlə münasibətlərinin geniş və ətraflı mənzərəsini yarada bilməmişdir.

Son illərdə nəşr olunmuş bir sıra ümumiləşdirici əsərlərdə Qarabağ xanlığının tarixinə də müəyyən yer ayrılmışdır. Belə əsərlərdən danışarkən ilk növbədə akademik T.Köçərlinin 2002-ci ildə işıq üzü görmüş Qarabağ [Qarabağ tarixinin saxtalasdırılması əleyhinə]. adlı səmballı monoqrafiyasını qeyd etmək lazımdır. Müəllif Qarabağ tarixinin müəyyən dövrlərini saxtalasdırıran erməni və ermənipərəst üzənənərəq alımların sərsəməmələrini mötəbər mənbələrə əsaslanmaqla təkzib etmişdir. Əsərin üçüncü fəsli Qarabağ xanlığının tarixinə həsr olunmuşdur. Xanlığın tarixini nəzərdən keçirən T.Köçərli belə bir ümumiləşdirmə edir: «Qarabağ xanlığının tarixi-faktiki olaraq İran asılılığından qurtarma uğrunda mübarizə tarixidir, İranla və digər dövlətlərlə mübarizədə Qarabağın istiqlalını qoruyub saxlamaq uğrunda mübarizə tarixidir» [51, s 154].

2004-cü ildə çap olunmuş «Qarabağ» adlı kitabda vilayətin tarixi qədim dövrlərdən günümüze qədər ayrı-ayrı müəlliflər tərəfindən yığcam şəkildə əks olunmuşdur. Kitabda mərhum professor F.Əliyev tərəfindən yazılmış Qarabağ xanlığına həsr olunmuş kiçik həcmli fəsil də vardır.

Qarabağın tarixi keçmişinin öyrənilməsində F.Məmmədovanın 2005-ci ildə işıq üzü görmüş iri həcmli «Qafqaz Albaniyası və albanlar» adlı məlum əsərinin əhəmiyyətli faydası ola bilər. Müəllif Albaniya dövlətinin yaranmasından süqtuna qədərki uzun tarixi bir dövrdə Albaniyanın kompleks tarixini yaratmağa səy göstərmişdir. Təbii ki, müxtəlis inzibati adlar altında bu dövlətin tərkib hissəsini təşkil etmiş Qarabağın tarixi də müəllifin tədqiqat obyekti olmuşdur. Həm də təqdirə layiqdir ki, F.Məmmədova 705-ci ildə Albaniya dövlətinin dağıdılmasından sonrakı dövrlərdə də alban etnosunun tarixini nəzərdən keçirtmiş, bu etnosun daşıyıcılarının yaşadığı Qarabağın tarixini izləmişdir. Müəllif göstərir ki, Albaniya dövlətinin dağıdılması ilə alban etnosu heç də tamamilə aradan çıxmamışdır. Bu etnosun əhəmiyyətli bir hissəsi islami qəbul edib daha böyük bir etnosun-vahid Azərbaycan xalqının tərkib hissəsini təşkil etdiyi halda dağlıq arazilərdə, o cümlədən Qarabağın dağlıq hissəsində yaşayan albanlar öz alban kimliklərini saxlamışlar. Yalnız 1836-ci ildə çar hökuməti avtokefal alban kilsəsini ləğv etdikdən sonra Qarabağın dağlıq

hissəsində yaşayan xristian albanlar tam deetnizasiyaya uğramışlar. Onların bir hissəsi kütłəvi surətdə köcüb gələn ermənilər tərəfindən assimiliyasiya olunmuş, pravoslav albanlar gürcüləşdirilmiş, erməniləşməyi arzulamayan bir çox albanlar isə islami qəbul etmişlər [162, s 557]. Ancaq təssüf ki, bu gözəl tezisin təsdiqi üçün müəllif çox az və o qədər də inandırıcı olmayan dəlillər gətirir. Bu mülahizənin sübutu üçün Rusiya işğalından sonra Qarabağ ərazisinə köçən ermənilərin təxmini sayını müəyyənləşdirib, onların yerli xristianlardan bir neçə dəfə çox olduğunu göstərmək lazımdır. Çünkü bir etnosun, xüsusən də gəlmə etnosun digər etnosu əritməsi üçün sayca bir neçə dəfə çox olması lazımdır. Həm də müəllif 594-cü səhifədə yazır ki, 1605-ci ildə şah Abbas albanların və alban məliklərinin bir çoxunu İrana köçürüb. Belə deməzlər ki, elə İrandan XIX əsrin əvvəllərində Qarabağa köçürünlər də erməni yox, alban olub? Elə yeri gəlmişkən, 557-ci səhifədə müəllif yazır ki, guya çar hökuməti kütłəvi surətdə İrandan albanları və Türkiyədən erməniləri Qarabağ və Sünikə doğru köçürdü.

Kitabın sonundakı 7-ci xəritədə «Böyük Ermənistən»ın Atropatenanın ərazisinə gətirilib Təbrizin lap yanında yerləşdirilməsi isə çox böyük nöqsandır. Müəllif İsrail Ori və David bəyi azadlıq mübarizəsinin rəhbərləri kimi təqdim edir» [162, s 594-595]. Halbuki bu bölüşdürücüçülük hərəkatı idi və Azərbaycan ərazisində Rusiyadan asılı oyuncaq xristian dövləti yaratmaq məqsədi güdürdü. İşdə bir sıra texniki xətalar var: Məsələn, I fəslin 24-cü iqtibasında «PQVIA [Пос-сийский Государственный Военно-исторический Архив]» yerinə «ЦГИА [Центральный Государственный исторический Архив]» yazılib.

391-ci səhifədə müəllif yazır ki, ərəb işğalından sonrakı dövrə və tarixi Azərbaycanın *türklər tərəfindən işgal olunduğu bir dövrə* [kursiv bizimdir – T.M. J. keçmiş Alban çarlığının ərazisində ayrıca siyasi təsiyatlar yaradılmağa başlandı. Bu fikir isə XI əsrədə oğuzların Azərbaycana gələməsi ilə bu ölkədə türkləşmənin baş verməsi haqqında keçmişdə tarixi ədəbiyyatda hökmran olan və son tədqiqatlarda əsassızlığı tama-mıla sübut olunan[9;10]. bir mülahizənin xeyrinədir.

Əsərdə bir sıra yanlışlıqlara rast gəlmək olur. Məsələn 410-cu səhifədə deyilir ki, 1240-ci ildə Xaçın Dərbənd qapılarından Albaniya və Gürcüstana soxulmuş çoxsaylı monqol qoşunlarının basqınına məruz qalmışdır. Halbuki məlumdur ki, monqollar 1220-ci ildə Cənubi Qaf-qaza Dərbənd tərəfindən deyil, cənubdan İran tərəfdən soxulmuşdur.

Bu dövrə, birbaşa tədqiq etdiyimiz məvzu ilə əlaqədar yazılmış əsərlər içərisində X.Xəlilovun «Qarabağın etnik tarixindən» adlı məqaləsinə də qeyd etmək lazımdır. Müəllif 182<sup>ə</sup> cü il Qarabağ əyalətinin

kamerallı təsvir materialları əsasında Qarabağ xanlığının əhalisinin sayı, şəhər və kənd əhalisinin etnik tərkibini müəyyənləşdirmişdir. X. Xəlilli 2006-ci ildə Qarabağın etnomənəvi inkişaf tarixinə xüsusi əsər həsr etmişdir və əsərdə Qarabağın daglıq hissəsində yaşayan xristian albanların qriqoryanlaşdırılma daha sonra isə erməniləşdirmə prosesini izləmişdir. Adı çəkilən müəllifin 2007-ci ildə nəşr olunan kitabında isə Azərbaycan xalqının etnogenezi kontekstində Qarabağ əhalisi içərisində baş verən etnik proseslər tədqiqat obyekti olmuşdur.

Q.Qeybullayevin «Qarabağ [etnik və siyasi tarixinə dair]» əsəri əsasən Qarabağın antik və ilk orta əsrlər dövrünün etnik-siyasi tarixinə həsr edilsə də, müəllif xanlıqlar dövründə Qarabağın əhalisinin etnik tərkibinin araşdırılmasına da geniş yer vermiş, Qarabağ əhalisinin mütləq əksəriyyətinin türklərdən ibarət olduğunu sübut etmişdir. Bununla yanaşı, tədqiqatçı Qarabağın inzibati ərazi vahidlərinin etimalogiyasını dərindən təhlil edərək onların başdan-başa türk mənşəli olduğunu vurgulamışdır.

Z.Ə.Hacıyevanın 2005-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasında Qarabağ xanlığında sosial-iqtisadi münasibətlər və dövlət quruluşu məsələləri tədqiq edilmişdir. Bu yaxınlarda həmin dissertasiya kitab şəklində nəşr edilmişdir.

2005-ci ildə Kürəkçay müqavilələrinin 200 illiyi ilə bağlı nəşr olunmuş məqalələr məcmuəsini də xüsusilə qeyd etmək lazımdır. Kitaba daxil olunmuş məqalələrin böyük əksəriyyəti Qarabağ xanlığı tarixinin ayrı-ayrı məsələlərinə həsr olunmuşdur. O.Əfəndiyev, F.Məmmədovanın və G.Məmmədovanın məqalələrində Qarabağ məliklərinin mənşəyi məsəlesi, T.Mustafazadənin məqaləsində Qarabağ xanlığının Azərbaycan tarixində yeri, Z.Hacıyevanın məqaləsində Qarabağ xanlığının inzibati bölgüsü və dini-etnik tərkibi, C.Mustafayevin məqaləsində Şuşa şəhərinin tarixi, H.Həsənov və V.Umüdlinun, K.Şükürovun məqalələrində isə Kürəkçay müqavilələri işıqlandırılır.

Y. Mahmudov və K. Şükürovun birgə yazdıqları «Qarabağ [real tarix, faktlar, sənədlər]» kitabında ən qədim zamanlardan günümüzdək Qarabağın tarixi yiğcam şəkildə şərh olunmuş, bu zaman xanlıq dövrünü də toxunulmuşdur.

Lap bu yaxınlarda - 2007-ci ildə Yunus Hüscynovun «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi» adlı kitabı çapdan çıxmışdır. Müəllif «Qarabağnamələr» əsasında və digər ilk mənbələrə və tarixi ədəbiyyata da istinad etməklə Qarabağ xanlığının sosial-iqtisadi və siyasi tarixini tədqiq etməyə çalışmış və qismən buna nail olmuşdur. Bununla bərabər qeyd etmək lazımdır ki,

Y.Hüseynov öz əsərini yazarkən «xeyli hissəsi elmi dövriyyəyə yeni daxil edilən məzəxələrin məlumatlarından bol-bol bəhrələndiyini» iddia etəs də [39, s 13], belə «yeni mənbələrdən» heç olmazsa bir-ikisinin adını belə çəkmir, kitabla yaxından tanışlıq da yeni mənbələrdən istifadə olunduğunu göstərmir, əslində Y.Hüseynov özündən əvvəlki müəlliflərin istifadə etdiyi mənbələrlə kifayətlənmiş, arxiv mənbələrindən isə demək olar ki, istifadə etməmişdir.

Y.Hüseynovun əsəri ilə demək olar ki, eyni vaxtda F.Abasovun rus dilində «Qarabağ xanlığı» adlı kitabı nəşr olunmuşdur. Bu günədək xanlığın tarixi haqqında ümumiləşdirilmiş əsər olmadığını qeyd edən müəllif [84, s. 27]. Qarabağ xanlığının siyasi tarixini, sosial-iqtisadi həyatını, xanlığın Rusiya, Qacarlar və Osmanlı dövlətləri ilə münasibətlərini tədqiq etməyə cəhd göstərmişdir. Müəllifin şərh dilinin və müqayisələrinin maraqlı olduğunu, bir sıra qiymətli mülahizələr irəli sürdüyünü qeyd etmək lazımdır. Qarabağın xanlıqdan əvvəlki dövrünün xülasəsini verən F.Abasov düzgün olaraq bu ərazinin qədimdən bəri Azərbaycanın ayrılmaz bir parçası olduğunu göstərmişdir.

Daha sonra müəllif xanlığın yaranması, dövlət idarəciliyi, sosial-iqtisadi həyatı, İbrahimxəlilxəlil xanın və Mehdiqulu xanın hakimiyyətləri dövründə xanlığın daxili və xarici siyasi vəziyyəti, digər dövlətlərlə münasibətləri haqqında məlumat verir. Lakin bunu qeyd etməmək olmaz ki, xanlığın sosial-iqtisadi həyatı, dövlət idarəciliyi və siyasi tarixi məsələləri ilə bağlı bu əsərdə əvvəlki əsərlərdən fərqli heç bir yeniliyə rast gəlinmir, üstəlik yumşaq desək, müəllif son onilliklərdə bu məsələlərlə bağlı aparılan bir çox tədqiqatların nəticələrindən xəbərsiz olduğunu nümayiş etdirərək bir sıra hallarda tarixşünaslıqda mövcud olub köhnəlmış və təkzib edilmiş mülahizələri təkrarlamışdır. Belə ki, son tədqiqatlarda Şuşanın əsasının 1751-1752-ci illərdə deyil bir neçə il sonra qoyulduğu sübuta yetirilsə də F.Abasov bu şəhərin 1752-ci ildə sahndığını iddia edir [84, s. 52]. Yaxud eləcə də "Qarabağnamə" müəllillərinin guya 1758-ci ildə Urmiyalı Fətəli xan Əfşarın Şuşa ətrafında məglubiyyyətə uğraması və Fətəli xanın hiylə yolu ilə Pənahəli xanın böyük oğlu İbrahimxəlilxəlil ağanı girov aparması haqqında səkərini həqiqət kimi qələmə verir [84, s. 54]. Bu yəqin ki, müəllifin mövzu ilə bilavasitə bağlı olan bir sıra əsərlərlə tanış olmamasının nəticəsidir. Yeri gəlmişkən F.Abasov M.Mustafayevin Qarabağ xanlığının iqtisadiyyatına həsr olunmuş dissertasiyasının özü ilə tanış olmayıaraq yalnız avtoreferatdan istifadə etməklə kifayətlənmişdir.

F.Abasov bir qədər şübhəli elmi-tədqiqat metodu seçmişdir. Belə ki, bir çox qaynaqları görmədiyi halda o, müxtəlisf müəlliflərin əsərlərində qaynaqlara verilmiş istinadlar əsasında həmin qaynaqlara istinad

edir və bu zaman bir çox yanlışlıqlara yol verir. Məsələn, əsəri oxuduqda belə çıxır ki, müəllif Rusiya Dövlət Qədim Aktlar Arxivinin «Rusiyannın İranla Münasibətləri» fondundakı 1 və 25 sayılı sənədlərdən istifadə etmişdir. Halbuki, adı çəkilən fondlardakı sənədlər yalnız 1720-ci ilə qədərki dövrü əhatə etdiyindən məlumdur ki, onlarda 1747-ci ildən sonra yaranmış Qarabağ xanlığının tarixi ilə bağlı məlumat ola bilməz və ya kitabın mənbələr siyahısında Rusiya Imperiyasının Xarici Siyaseti Arxivinin Rusiyannın İranla münasibətləri fondunda 1 sayılı siyahı üzrə 1796-ci ildə aid 158 sayılı qovluğun və yenə də 1797-ci ildə aid 158-ci sayılı qovluğun saxlandığını yazır. Halbuki, həmin fondda 158 sayılı qovluq cəmi bir vahiddir və o da 1 sayılı siyahı üzrə deyil 7 sayılı siyahı üzrə saxlanır. Kitabın digər bir qüsuru bir çox hallarda mənbələrdən uzun sitatların [bəzən onlarm həcmi 2 səhifəyə çatır]. və rilməsidir ki, bu əsərin oxunmasını təbii ki, çətinləşdirir.

Əsərdə bir sıra daha mühüm qüsurlara rast gəlmək olur, bir sıra məsələlər ya heç tədqiq olunmamış, ya da zəif əhatə olunmuşdur.

Ədalət naminə qeyd etməliyik ki, təhlil olunan kitabda Mehdiqulu xanın hakimiyyəti dövründə Qarabağ xanlığının vəziyyəti əvvəller nəşr olunmuş əsərlərə nisbətən daha geniş tədqiq olunmuşdur. Ancaq təəssüf doğuran cəhət budur ki, bu zaman xanlığın ümumi vəziyyətinə nisbətən Mehdiqulu xanın rus hakimiyyət orqanları ilə şəxsi münasibətlərinə daha çox diqqət yetirilmişdir.

F.Abasovun kitabı siyasi-ideoloji məqsədlərə daha çox xidmət edir, xeyli dərəcədə publisistik və elmi-kütłəvi səciyyə daşıyır. Həmin kitabın ermənilərlə inforasiya müharibəsində müəyyən faydası ola bilər.

Beləliklə, sadaladığımız və sadalamadığımız qüsurları və çatışmazlıqları F.Abasovun əsərində Qarabağ xanlığının tarixinin ətraflı və dəqiqli mənzərəsinin yaradıla bilinmədiyini göstərir.

Bir neçə kəlmə Qarabağ xanlığı tarixinin erməni və digər xarici tarixşünaslıqda əksi daha doğrusu saxtalaşdırılması barədə:

Erməni tarixi romançısı Raffi 1880-ci illərin əvvəllərində «Xəmsə məliklikləri» adlı əsər yazmışdır. Xronoloji çərçivəsi 1600-1827-ci illəri əhatə edən bu əsərdə Raffi guya orta əsrlərdə erməni dövlət qurumları olduğunu göstərmək üçün Azərbaycanın Qarabağ vilayətinin dağlıq hissəsində mövcud olmuş alban soyköklü qırqoryan məzhəbli məlikliklərin tarixini saxtalaşdırıb onları ermənikimi qələmə verməyə çalışmışdır. Başlıca olaraq şifahi rövayotlər və müəllilin təxəyyülü əsasında yazılmış bu əsərdə uydurmalar və cəfəngiyatlar çoxdur.

1938-ci ildə A.Arakelyan Qarabağın Rusiyaya birləşdirilməsinə qədərki tarixinə həsr etdiyi bir məqalə nəşr etdirmişdir. Müəllif iddia edir ki guya İran və Türkiyə zülmkarlarının zülmündən qurtulmaq üçün Qarabağın beş məliyi Rusiya himayəsi axtarırdı. Halbuki, məlum olduğu kimi həmin dövrdə Qarabağ nə İranın, nə də Türkiyənin hakimiyəti altında deyildi ki, məliklilər bu dövlətlərin zülmündən zinhara gəlsinlər. Bu zaman vilayət müstəqil Azərbaycan xanlığını təşkil edirdi. Arakelyan tarixi faktları təhrif edərək guya İbrahimxəlil xanın Rusiyaya xəyanət edərək Qacarlar dövləti tərəfinə keçdiyini, oğlunu yardım xahişi ilə şahın vəliəhdii Abbas Mirzənin yanına göndərdiyini, guya şah qoşunları Şuşaya yaxınlaşan zaman xanın onlarla birləşmək üçün şəhərdən çıxdığını, bundan xəber tutan Lisanevçin onu yolda qotlö yetirdiyini yazar [82, s. 74-75]. Beləliklə, Arakelyan xanın və ailə üzvlərinin, ruslar tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə bərəət qazandırmağa çalışır.

A.I.İoannisyan 1947-ci ildə «Rusiya və erməni xalqının azadlıq hərəkatı» adlı kitab nəşr etdirmişdir. Ioannisyan uzun müddət arxivlərdə çalışmış və buna görə də onun əsərində bir çox yeni və maraqlı faktlara rast gəlmək mümkündür. Ancaq, Ioannisyan alban soyköklü Qarabağ məliklərinin separatçılıq hərəkətlərini «erməni xalqının azadlıq mübarizəsi» kimi qələmə verməyə çalışmışdır. O, məliklərlə İbrahimxəlil xan arasında münasibətləri təsvir edərkən açıq aşkar qərəzli mövqedə duraraq hər vasitə ilə xana qara yaxmağa, məliklərə isə haqq qazandırmağa çalışır.

İonnisyan çar Rusiyasının Azərbaycanı işgal etmək siyasətinə bərəət qazandırır, Rusiya Qafqaz xristianlarından öz işgalçılıq niyyətlərini həyata keçirmək üçün bir alət kimi istifadə etdiyi halda, Rusyanın siyasətini Qafqaz xristianlarına qayğı kimi qələmə verməyə meyl göstərir.

İngilisdilli ədəbiyyatda da üzdəniraq erməni tarixçiləri və ermənipərəst rus tarixçilərinin təsiri altında Cənubi Qafqazda guya erməni torpaqlarının mövcudluğu barədə əsassız iddialara rast gəlirik. İngilisdilli tarixşünaslıqda tez-tez «İran Ermənistani», yaxud «Şərqi Ermənistən» terminlərinə rast gəlmək olur [210, s. 10-11]. A.Mürel bütün Cənubi Qafqazı üç sərhədyanı zonaya [Gürcüstan, İran Ermənistən] və Şirvana] bölür. «İran Ermənistəm» dedikdə isə Azərbaycanın Gəncə, Qarabağ, İrəvan və Naxçıvan bölgələrini nəzərdə tutur [210, s. 10-11]. C.Burnutyan isə «Şərqi Ermənistən»ın Gəncə, Qarabağ, Naxçıvan xanlaqlarından ibarət olduğunu iddia edir [211, s. 13]. C. Burnutyan 1994-cü ildə Mirzə camal Cavanşirin “Tarixi Qarabağ” əsərini ingiliscəyə tərcümə edib nəşr etdirmişdir. Lakin tərcüməyə qərəzli şəhərlər yazımaqla öz işinin dəyərini xeyli azaltmışdır. Göründüyü kimi,

Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının tarixinin ayrı-ayrı məsələlərinə xüsusi həsr edilmiş dörd-beş əsər vardır. Bir sıra başqa əsərlərdə isə xanlıq tarixinin bu və ya digər məsələlərinə müyyəyen dərəcədə toxunulmuşdur. Xanlığın tarixinin kompleks şəkildə işıqlandıran tədqiqat əsəri isə hələ yazılmamışdır.

Nəzərə alsaq ki, bu gün Qarabağı işgal etmiş erməni təcavüzkarları öz işgallarını «tarixi dəlil»lərlə əsaslandırmak üçün bölgənin tarixini saxtalasdırıq çoxsaylı «elmi əsərlər» yazımlar, onlara layiqicə cavab verən, saxta, qərəzli fikirlərini ifşa edən ciddi və fundamental əsərə ehtiyac vardır. Məhz, bunu nəzərə alaraq biz Qarabağ xanlığının tarixini bütöv və obyektiv şəkildə oxucuya təqdim etməyi lazımdır.

Nəm də Qarabağ xanlığının sadəcə obyektiv tarixini yazmağı qərara gəldik. Biz kitabı yalnız bu günü deyil, həm də gələcəyi nəzərdə tutub yazmışq. Heç şübhəsiz ki, yaxın gələcəkdə Qarabağ problemi öz ədalətli həllini tapacaq və Azərbaycanın bu əzəli hissəsi üzərində yenidən Azərbaycan bayrağı dalgalanacaqdır. O, zaman isə publisistik əsərlərdən daha çox akademik, elmi səciyyədə yazılın əsərlərə ehtiyac duyulacaqdır.

Hər hansı bir tarixi problemin tədqiqində olduğu kimi, Qarabağ xanlığının tarixinin araşdırılmasında da ilkin qaynaqların müstəsnə əhəmiyyəti vardır. Qaynaqların şərhinə keçməzdən əvvəl, Qarabağ xanlığının tarixinə dair mənbələrin azlığını xüsusişə qeyd etmək lazımdır. Qaynaqların azlığı yalnız Qarabağ xanlığı üçün deyil, ümumiyyətlə, bütün Azərbaycan xanlıqları üçün xarakterikdir. Qarabağ xanlığının sosial-iqtisadi və siyasi tarixinə aid məlumatlar çox az və pərakəndə vəziyyətdədir.

Mövzunu öyrənmək üçün şübhəsiz ən lazımlı mənbələr tarixşünaslığa «Qarabağnamələr» adı ilə daxil olmuş, orta əsrlərin sahnəsində tərzində yazılmış əsərlərdir. Bunlardan ilk yazılımı [1845]. və həm də ən əhəmiyyətli Mirzə Adığözəl bəyin «Qarabağnamə»sidir. V.N.Leviatovun Mirzə Adığözəl bəyin «Qarabağnamə»sinin girişində müəllif haqqında yazdığı tərcüməyi-haldan məlum olur ki, Mirzə Adığözəl bəy XVIII əsrin 70-ci illərinin sonu - 80-ci illərinin əvvəllerində Qarabağda anadan olmuş, Şuşada təhsil almışdır. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Şuşaya basqını zamanı Mirzə Adığözəl bəyin atası ailəsilə və ona tabe olan «İyirmi dörd» mahalında yaşayış elatlarla birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı. Görünür, Mirzə Adığözəl bəy Tiflisdə qaldığı müddətdə rus dilini öyrənmişdir. Buna görə 1799-cu ilin sonları - 1800-ci illərin əvvəllerində Kartli-Kaxetiya çar sarayındakı Rusiya nazirinin qulluğuna daxil olmuşdur. Bundan sonra Çar Rusiyasının xidmətində olmuş, daha çox

ısa tərcüməçi vəzifəsini yerinə yetirmiştir. Cox güman ki, 1829-cu ilin sonları - 1830-cu illərində istefaya çıxmış, Qarabağ əyalət məhkəməsində çahşınağa başlamışdır. Mirzə Adigözəl bəy 1848-ci il sentyabrın 9-da vəfat etmişdir. Mirzə Adigözəl bəy Qarabağ əyalətinin hakimi podpolkovnik M.P.Kolubyakinin tapşırığı ilə 1845-ci ildə «Qarabağnamə» əsərini yazmışdır. Yəqin ki, yaşıının çoxluğuna görə əsəri qələmə almaq Mirzə Adigözəl bəy üçün çətin olmuşdur, buna görə də Saları təxəllüslü Mirzə Hüseyn Məmmədağa adlı birisi onun söylədiklərini qələmə almışdır.

Mirzə Adigözəl bəyin əsərində Qarabağın 1736-ci ildən 1828-ci ilə qədərki siyasi tarixi təsvir olunmuşdur.

Mirzə Adigözəl bəyin uzun müddət çar Rusiyasının dövlət xidmətində olması hadisələrin obyektiv şəkildə işıqlandırılmasına, xarakterinə təsirini göstərmüşdi. O, bu əsərin Qafqaz canişini M.S.Voronsova təqdim edilcəyini nəzərə almaya bilinəzdi. Mirzə Adigözəl bəy Nadir şahı idealizə etsə də onun Ziyadogulları nəslindən olan Gəncə bəylərbəylərinə qarşı qərəzli münasibətini qeyd etmişdir. Müəllif Qarabağ xanlığının banisi Pənahəli xanı da idealizə etmişdir. O, hətta Pənahəli xanın urmiyalı Fətəli xan Əfşar tərəfindən məğlubiyyətə uğradılaraq böyük oğlu İbrahimxəlilxəlil ağanı girov göndərməsi hadisəsini Pənahəli xanın xeyrinə yozmağa çalışaraq iddia edir ki, guya Fətəli xan İbrahimxəlilxəlil ağanı xəyanət və aldatmaq yolu ilə əsir almışdır [58, s. 45].

Eyni zamanda Mirzə Adigözəl bəy heç də həmişə rəsmi rus tarixşünaslığının mövqeyini kor-koranə müdafiə etmir. Belə ki, mayor Lisaneviçin xainəsinə və qəddarlıqla qarabağlı İbrahimxəlilxəlil xanı ailəsi ilə birlikdə öldürməsinə mənfi münasibətini ifadə edə bilməsə də hər halda rəsmi tarixşünaslıqda olduğu kimi xanı xəyanətdə də günahlandırır və bu barədə susur.

Mirzə Adigözəl bəyin əsərində hadisələr lazıminca dolğun təsvir edilməmiş, onların səbəbləri lazıminca açılmamışdır. Əsərin XVIII yüzilin hadisələrini təsvir edən hissəsi daha çox hekayə səciyyəsi daşıyır, çünki müəllif özü də etiraf etdiyi kimi onlar barəsində məlumatları əsas etibarilə yaşlı adamların danışıqlarından qeydə almışdır, öz müasiri olduğu XIX əsrə dair hadisələrin təsviri isə ilk mənbə-sənəd səciyyəsi daşıyır.

Mirzə Adigözəl bəy Qarabağ xanlığının sosial-iqtisadi, inzibati quruluşuna ayrıca fəsiller həsr etməsə də bir sıra hallarda siyasi hadisələrin şərhilə bağlı hər mahalın təbii sərvətləri, əhalinin ödədiyi vergi və mükəlləfiyyətlər, xan idarəciliyi haqqında qiymətli məlumatlar verir.

Qarabağ xanlığının tarixinə dair ikinci əsərin müəllifi Mirzə Camal Cavanşir 1733-cü ildə Qarabağın Xocalı kəndində doğulmuş, İbrahimxəlilxəlil xanın, daha sonra Mehdiqulu xanın vəziri olmuşdur. 1823-cü ildə Qarabağ xanhlığı ləğv edildikdən sonra o, məhkəmədə çalışmağa başlamış və 1840-ci ildə yaşına görə istefaya çıxmışdır. 1853-cü ildə vəfat etmişdir [43, s. 52].

1847-ci ildə polkovnik Şah Əmirxan Bəylərov Mirzə Camala bildirmiştir ki, Qafqaz canişini M.S.Voronsov Qarabağ xanlığının tarixini, xanlıqda mövcud olmuş qanun-qaydaları bilmək istəyir. Mirzə Camal Voronsovun tapşırığını yerinə yetirərkən həmin il fars dilində «Tarixe Qarabağ» [«Qarabağ tarixi»] əsərini yazmışdır [59-60]. Əsər Qarabağın coğrafi vəziyyətinin təsviri ilə başlayır. Sonra Qarabağ xanlarının şəcərəsi verilir. Daha sonra xanhın 1813 - cü ilə qədərki tarixi işıqlandırılır. Müəllif həm xanhıq dövründə, həm də Rusiya əsul-idarəsi dövründə idarəcilikdə iştirak etdiyi üçün onun bilavasitə müşahidələri əsasında verdiyi məlumatlar çox qiymətlidir.

Qarabağ tarixinə aid yazılmış mühüm əsərlərdən biri də Əhməd bəy Cavanşirin 1883-cü ildə rus dilində yazdığı və ilk dəfə «Qafqaz» qəzetinin 1884-cü ildəki saylarında nəşr olunmuş «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» [1747-ci ildən 1805-ci ilə qədər] əsəridir. Ə.Sükürzadənin Əhməd bəy Cavanşirin tərcüməyi-hali ilə bağlı məlumatından aydın olur ki, Əhməd bəyin atası Cəfərqulu bəy Pənahəli xanın qardaşı Mehrəli bəyin nəvəsi və Məhəmməd bəyin oğlu idi, 1828-ci ildə Şuşa qəzasının Kəhrizli kəndində doğulmuşdu. 1843-cü ildə Peterburqa gedərək Pavlov kadet korpusuna daxil olmuşdu. 1848-1854- cü illərdə hərbi xidmət etmişdir. Ştab rotmistr rütbəsi almışdır. 1854-cü ildə Kəhrizli kəndində qayıdaraq təsərrüfat işləri ilə məşğul olmağa başlamışdır. 60- ci illərin sonunda isə Vərəndə mahalının murovu vəzifəsinə təyin edilir. Uzun əziyyətdən sonra 8 yaşlı uzunuğunda bir arx qazdıraraq onu Mil düzündəki Govuraxla birləşdirmişdi. 1903-cü ildə vəfat etmişdir [75, s. 150-155]. Əhməd bəy A.Puşkin, Lermontov, Jukovski və başqa rus şairlərinin əsərlərini tərcümə edir, özü tarixi əsərlər və şerlər yazır. Əhməd bəy Qarabağ xanlığının tarixinə həsr olunmuş əsərini 1889-cu ildə Şuşada rus dilində yazmış və ilk dəfə 1884- cü ildə Tiflisdə nəşr etdirmiştir.

Əhməd bəyin əsəri kompilyativ səciyyə daşımaqla o dövrün xronikalardan fərqlənmir. Əsərin yazılımasında istifadə etdiyi əsas mənbələr Mirzə Camalın, Mirzə Adigözəl bəyin və Mir Mehdi Xəzaninin kitabları, həmçinin müxtəlif tayfa və qəbilələr haqqında rəvayətlər, habelə N.Dubrovinin «Zaqafqaziya 1803-cü ildən 1806-ci ilə qədər» adlı əsəri olmuşdur. Əhməd bəyin özündən əvvəlki müəlliflərdən üstünlüyü rus tarixçilərinin əsərlərindən istifadə etməsidir. Əhməd bəy

Nadir şahın fəaliyyətinə mənfi münasibət bəsləmişdir. Pənahəli xan idealizə etmiş, «igid və qoçaq bir dövlət xadimi» hesab etmişdir. İkinci babası olduğu üçün Mehrəli bəyə dərin məhəbbət hissi ilə yanaşmış, babası Məhəmməd bəyi «Koroğluya bənzər» əfsanəvi bir qəhrəman kimi tərifləmiş, İbrahimxəlilxəlil xanın yüksəlməsində Məhəmməd bəyə minnətdar olduğunu iddia etmişdir. O, hətta yazır ki, «xalqı hədsiz tələbləri ilə taqədən salan İbrahimxəlilxəlil xan öz dövrünü keçirmişdi və məmləkəti idarə etmək üçün daha zirək bir hakim lazımdı». Əhməd bəy Ağa Məhəmməd Qacarın basqını və qarabaqlıların müdafiəsinə da geniş yer vermişdir. Əhməd bəyin əsərində İbrahimxəlilxəlil xanın sarayında xarici meyl məsələsində bir - birilə mübarizə aparan ikinci qrupun olması haqqında digər əsərlərdə rast gəlinməyən məlumat var.

Mirzə Yusif Qarabağı [Nersesov]. də XIX əsr Azərbaycan salnaməcilişlərindən biridir. 1798-ci ildə doğulmuş və 1864-cü ildə vəfat etmişdir. 1854-cü ildə Kaspi və Şimali Dağıstan ölkələrinin komandanı general-leytenant knyaz Qriqorii Orbeltaninin yanında xidmətə girmiş və tərcüməciliyklə məşğul olmuşdur. Knyazın tapşırığı ilə «Tarixi-Safî» adlı əsərini yazımağa başlamış və 1855-ci ildə bitirmişdir [42..s.83 43.c.88]. Əsər farsca yazılmışdır. Mirzə Yusif Dağıstanda işlədiyi müddətdə M.P.Vaqif və onun müasirlərinin əsərlərindən ibarət bir ədəbi məcmuə də çap etdirmiştir.

Mirzə Yusifin «Tarixi Safi» əsərində Qarabağ xanlığının yaranmasından süqtuna qədərki dövürü təsvir olunmuşdur. Əsər əsasən kompilyasiya səciyyəsi daşıyır. Yalnız xristian məliklərinin hüdudları barədə olan məlumat öz orijinallığı ilə diqqəti cəlb edir.

Azərbaycan dilində yazılmış ikinci Qarabağ tarixinin müəllifi Mir Mehdi Xəzani olmuşdur. Mir Mehdi Mir Haşim bəy oğlu Qarabağ 1819-cu ildə Zəngəzurun Bərgüşad mahalının Məmirlı kəndində anadan olmuşdur. Mükəmməl təhsil almış, ərəb, fars dillərini öyrənmiş dövrünün bir sıra elmlərinə dərindən yiyələnmişdir. «Xəzani» təxəllüsü ilə şerlər yazmışdır. Təxminən 1894-cü ildə Qarabağın Tuğ kəndində vəfat etmişdir. Mir Mehdi Xəzani Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə Azərbaycan dilində 24 fəsil və xatimədən ibarət «Kitabi-tarixi-Qarabağ» əsərini yazmışdır [43, 114-128]. Bu əsər 1991-ci ildə «Qarabağnamə»lərin ikinci kitabına daxil edilib nəşr olunmuşdur. Əsər kompilyativ səciyyə daşısa da Qarabağın tarixi coğrafiyasına həsr olunan hissə empirik dəyərə malikdir.

XIX əsrdə Qarabağ xanlığının tarixinə həsr olunmuş əsərlərdən biri də Mirzə Rəhim Fənanın «Tarixi - Cədidi - Qarabağ» əsəridir. Mirzə Rəhim Fəna [1841-1929]. Azərbaycanın tanınmış şairlərindən biri olub Xurşud Banu Natəvanın yanında xidmət etmişdir. Onun «Tarixi-cədidi Qarabağ» əsərindən yalnız bəzi parçalar mühafizə

edilmişdir. Əsər əsasən kompilyativ səciyyə daşıyır. Qarabağ xanlığının sərhədlərinin nisbətən dəqiq təsvir olunması, Şuşa şəhərinin tikiliyi prosesinin ardıcıl təsvir olunması diqqəti cəlb edir.

XIX əsrin sonlarına yaxın Baharlı soyadlı bir şəxs «Əhvalatı-Qarabağ» əsərini yazmışdır. Müəllif İbrahimxəlilxəlil xanın yaxın xidmətçilərindən biri olan Mirzə Veli Baharlinin nəvəsi olmuşdur. Tarixdən məlum olduğu kimi Ağa Məhəmməd xan Qacar Şuşaya hücum etməzdən əvvəl İbrahimxəlilxəlil xandan sədaqət nişanəsi olaraq girov istəmiş, İbrahimxəlilxəlil xan da əmisi oğlu Əbdüsəməd bəyi və Mirzə Veli Baharlini Tehrana göndərmişdi. Qacarın təhqirəmiz rəftarına dözməyən Əbdüsəməd bəy bir müddət sonra saraydan qaçmış, lakin yolda bir təsadüf nəticəsində həlak olmuşdu. Qəzəblənniş Ağa Məhəmməd xan Mirzə Vəlini top ağızına atəş açdırmaqla qətlə yetirmişdir. «Əhvalatı-Qarabağ» əsəri 1888-ci ildə sadə Azərbaycan türkçəsində yazılmışdır. Müəllif əsəri kiminsə sisarişi ilə yazdığını dəfələrlə qeyd edir ki, ancaq sisarişinin adını yazmır. Yəqin ki, hansısa bir məmurun sisarişi ilə yazılıb. Müəllifin sözlərinə görə 12 fəsildən ibarət olmuşdur. Lakin yeganə nüsxəsi İrəvanda Matenadaranda hisz olunan əsərin nüsxəsi cəmi üç fəsildən ibarətdir. Kompilyativ səciyyə daşıyan və xeyli dərəcədə xalq arasında danışılan folklor nümunələri əsasında yazılan bu əsərdə Qarabağ xanlığının tarixi, o cümlədən siyasi tarixi qırıq - qırıq, sistemlisiz, həm də bir sıra hallarda yanlış təsvir edilmişdir. Lakin əsərdə Qarabağın memarlıq abidəleri, tarixi şəxsiyyətləri, adət ənənələri, etnoqrafik xüsusiyyətləri haqqında olan məlumatlar diqqəti cəlb edir. «Əhvalatı - Qarabağ» əsəri ilk dəfə 1991-ci ildə «Qarabağnamələr»in ikinci cildində işıq üzü görmüşdür.

XIX əsrə Qarabağ tarixinə həsr olunmuş əsərlər içərisində Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyətləri və o zamanın hadisələri» adlı əsəri də özünməxsus yer tutur. Mirzə Camalın oğlu olan Rzaqulu bəy XIX əsrin birinci yarısında Tiflis şəhərində rus hərbi-inzibati idarələrində qulluq etmişdir. Rzaqulu bəy özünün yazdığı kimi atası Mirzə Camalın «Qarabağ tarixi»ni xülaşa etmiş və əsərə bəzi əlavələr etmişdir.

A.Bakıxanovun 1841-ci ildə yazılmış «Gülüstani-İrəm» əsərində də Qarabağ xanlığının tarixi ilə bağlı çox qiymətli məlumatlar vardır. Böyük mütəfəkkir, alim və şair olan A.A.Bakıxanov yeni Azərbaycan tarixşünaslığının banisidir. 1823-cü ildə Qafqazdakı rus qoşunlarının komandanı Yermolovun əmri ilə Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü təyin olunmuşdu. Bu komissiyada fəaliyyəti ona Qarabağın tarixi və coğrafiyasına dair qiymətli məlumatlarla tanış olmağa imkan vermişdir.

Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının tarixinə dair məlumat verilir.

Mövzuya aid mənbələrdən danışarkən «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»nın adını qeyd etmək lazımdır. Məlumdur ki, 1722-ci ildə Səfəvi dövlətinin mərkəzi hissəsinin əfqanlar tərəfindən işgal edilməsindən istifadə edən Rusiya və Osmanlı dövləti Azərbaycanı müvəqqəti olaraq öz aralarında bölüşdürübüdülər. Azərbaycan ərazisinin çox hissəsi, o cümlədən sonralar Qarabağ xanlığını təşkil etmiş ərazi Osmanlı idarəciliyinə keçmişdi. Osmanlılar vergi toplanmasını nizama salmaq üçün əhalini və təsərrüfat obyektlərini siyahıya almışdır. Nəticədə 1727-ci ildə «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri» tərtib olunmuşdur. Həmin qiymətli mənbə tədqiqatçı H. Məmmədov tərəfindən ərəb qrafikasından latin qrafikasına çevrilərək 2000-ci ildə nəşr olunmuşdur. Digər mötbəər mənbələrin azlığıni nəzərə alaraq Qarabağın təsərrüfat həyatı haqqında aydın təsəvvür əldə etmək üçün «Müfəssəl dəftər»a müraciət etmək olar. Bu sənəddə xanlıqların yaranması ərefəsində Qarabağ əyalətinin inzibati-ərazi vahidləri-şəhər, kənd, məzrə, yaylaq-qışlaq tipli yaşayış məskənlərinin sayı haqqında, əhalinin etnik və dini tərkibi, əhalinin məşğulluğu, vergi sistemi, vergilərin miqdarı haqqında dəqiq məlumatlar vardır.

«Qarabağ əyalətinin müfəssəl dəftəri» xanlıqların yaranması ərefəsində bölgənin demoqrafik problemlərinin aşdırılması üçün son dərəcə qiyəmətli və demək olar ki, yeganə tarixi məxəz kimi mühüm əhəmiyyətə malikdir.

XIX əsrin əvvəllərində Rusiya yeni işgal etdiyi əraziləri iqtisadi cəhətdən məniməmək üçün keçmiş xanlıqların ərazilərində, o cümlədən Qarabağ xanlığının ərazisində siyahıalmalar keçirilmişdir.

Qarabağda xanlıq ləğy edilən kimi Qafqazdakı rus qoşunlarının komandanı general A.P. Yermolovun göstərişi ilə həqiqi dövlət müşaviri Mogilevski və Gürcüstan grenader alayının komandanı polkovnik II Yermolov Qarabağın əhalisinin sayını və gəlirlərini eks etdirən 35 cədvəl tərtib etmişdilər. Daha əlavə iki xüsusi cədvəl tərtib olunmuşdu. Bunlardan biri bütün cədvəllerin məlumatları əsasında hesablanmış yekun rəqəmlərini eks etdirən, digəri isə İrana qaçmış cəbrayıllara aid cədvəl idi.

Tərtibçilər etiraf edirdilər ki, onlar Qarabağ əhalisinin sayını düz hesablaya bilməmişlər, çünki ancaq mahal bəyləri və kəndxudaların şifahi cavablarına əsaslanmışlar. Tərtibçilərin gümanına görə vergilərdən yayınmaq üçün bu şəxslər xeyli adamın adını gizlətmışlər. Tərtibçilərin fikrincə Qarabağın kameral təsviri həyaiia keçirilərdən əhalinin sayı ən azı 30 faiz artardı. Əgər kəndxuda və yüzbaşaların,

mahal naiblərinin əksəriyyətinin azərbaycanlı olduğunu nəzərə alsaq inamlı deyə bilsək ki, adı siyahıya salınmayan şəxslərin çoxusu da azərbaycanlı olmuşdur. Demək azərbaycanlılar «Təsvir»dən göründüyü kimi Qarabağ əhalisinin 80 faizinin deyil, daha çox hissəsini təşkil etmişlər. Həmin sayım materialları 1866-ci ildə Tiflisdə «Описание Карабахской провинции» adı altında çap olunmuşdur. Biz mövzunun araşdırılmasına 1823-cü il təsvirinin Azərbaycan Respublikası Mərkəzi Dövlət Tarix arxivində saxlanılan nüsxəsini cəlb etmişik. 228 vərəqdən ibarət olan bu arxiv sənədləri XIX əsrin əvvəllərində Qarabağ xanlığında baş vermiş demoqrafik proseslərin geniş spektrini əhatə edir. 1823-cü il kameral təsviri Qarabağ xanlığının inzibati-ərazi quruluşu, xanlığın 21 mahali, xanlıq ərazisindəki iri feodal mülkləri haqqında ətraflı məlumat verir. Həmin arxiv materiallarında Qarabağ xanlığında yaşayış məskənləri özünəməxsus təsnifat prinsipi - «şəhər», «derevnya», «selo», «koçevye», «uroçiše» və s. əsasında təsvir edilmiş, onların sayı göstərilmişdir. Bununla bərabər, kameral sayım sənədləri şəhər və kənd əhalisinin sayı dinamikası, onların məşğuliyyəti, peşələr üzrə sənətkarların sayı, əhalinin sosial - silki tərkibi haqqında qiyəmətli məlumatlar verir. 1823-cü il təsviri Qarabağ xanlığı əhalisinin etnik tərkibini «erməni» və «tatar» bölgüsü prinsipi əsasında təqdim etmiş, Şuşa şəhəri əhalisinin etnik tərkibini təsvir etmiş, Qarabağ xanlığındakı kəndləri konfessial mənsubiyyətinə görə qruplaşdırılmış, hətta qarşıq kəndlərin sayını da göstərmişdir. Arxiv sənədləri XIX əsrin əvvəllərində Qarabağ xanlığının vergi sistemi, vergi və mükəlləfiyyətlərin miqdarı və növləri haqqında da qiyəmətli məlumatlar verir. 1823-cü il təsvir sənədləri XIX əsrin əvvəllərində, xüsusilə də birinci Rusiya-İran müharibəsi ilə əlaqədar Qarabağ xanlığında əhalinin hərəkəti haqqında ətraflı təsəvvür yaradır. Onu da qeyd etmək lazımdır ki, bütün digər sayımlar kimi, 1823-cü il təsviri də qüsurlardan xali deyildir. Əvvəla 1813-cü il Gülüstan müqaviləsinə görə xanlığın Qacarlar dövlətinə verilmiş mahalları təbii ki, əhatə olunmamışdır. Digər yandan Rusiya nəzarətində qalan Qarabağ xanlığı ərazisinin bütün əhalisi və yaşayış məskənləri qeydə alınca bilməmişdir. Bununla yanaşı kameral sayımı keçirmiş rus məmurlarının ermənilərə xüsusi «qayğısı» bütün sayım materialları boyu hiss edilməkdədir.

Bunu da qeyd etmək lazımdır ki, «Qarabağ əyalətinin təsviri» 2003-cü ildə Z.Ə. Hacıyeva tərəfindən təkrar nəşr olunmuşdur.

Qarabağ xanlığı tarixinə aid çap olunmuş mənbələr arasında əhəmiyyətinə və həcmində görə Qafqaz Arxeoqrafiyası Komissiyasının topladığı və nəşr etdirdiyi sənədlər mühüm yer tutur. Aktlarda olan bir çox Azərbaycan xanlıqlarının əhalisinin sayı, etnik və dini tərkibi, təsərrüfat fəaliyyəti, inzibati ərazi sistemi, vergi və mükəlləfiyyətlərin

müxtəlif növləri və həcmi haqqında zəngin məlumatlar verir.

S.P.Aqayan tərəfindən Yerevanda nəşr edilmiş «Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi» adlı sənədlər toplusunda Qarabağ xanhıñda təsərrüfatın vəziyyəti və əhalinin etnik tərkibi ilə bağlı müəyyən məlumatlar var. Ancaq tərtibçinin tarixi saxtalaşdıraraq azəli Azərbaycan torpaqları olan Qarabağ və İrəvanın «Şərqi Ermənistan» adlandırması oxucuda anlaşılmazlıq və hiddət doğurmaya bilməz.

Mövzunun tədqiqi üçün XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanda olmuş səyyahların xatirələri və rus qafqazşunaslarının ilkin qaynaq xarakterli əsərləri də müəyyən əhəmiyyət kəsb edir. XVIII əsrin sonunda Şuşada olmuş rus polkovniki S.D.Burnaşev və XIX əsrin əvvəllərində Azərbaycana gəlmış ingilis səyyahi Q.Keppe l Şuşa şəhərinin strateji - coğrafi mövqeyi, ticarət əlaqələri və şəhər əhalisinin sayı haqqında məlumatlar vermişlər.

XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazı işgal etdikdən sonra buranı iqtisadi cəhətdən mənimşənilməsini asanlaşdırmaqdən ötrü regionun dərindən öyrənilməsinə başlanılmışdı. Nəticədə Qarabağ xanhıñın tarixini, coğrafiyasını və iqtisadi vəziyyətini əks etdirən çoxlu sayıda əsərlər meydana çıxmışdır. Bu əsərlərdə əksər hallarda hadisələr tədqiq olunmadan, faktlar isə sadəcə olaraq qeyd olunduğundan onlar xeyli dərəcədə ilkin mənbə səciyyəsi daşıyırlar. Belə əsərlərdən danişarkən S.B.Bronevskinin «Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər» adlı əsərinin adını çəkmək olar. İki hissədən ibarət olan bu əsərin birinci hissəsində müəllif Qafqazın coğrafiyası, ikinci hissəsində isə Qafqazın, o cümlədən Azərbaycanın yaxın tarixi keçmiş, xüsusilə də Azərbaycan xanlıqlarının ərazisi, tarixi, dövlət quruluşu və bəzi başqa məsələləri işıqlandırılmışdır. Bir sira tarixi hadisələrin bilavasitə iştirakçısı və şahidi olmuş rus qafqazşunası P.Zubovun Qafqazın tarixi, maliyyə və ticarətinə həsr olunmuş əsərində Azərbaycan şəhərlərinin – o cümlədən Şuşa şəhərinin əiraflı təsviri verilmiş, başqa bir əsərində isə Qafqaz ölkələrinin tarixi statistik, etnoqrafik, maliyyə və ticarət baxımından şəhər edilmişdir.

Digər qafqazşunası İ.N.Berezinin səyahətlərinin ikinci və üçüncü hissələri Şimali Azərbaycan xanlıqları, Rusiya-İran münasibətlərinin Azərbaycana dağıdıcı təsiri haqqında maraqlı məlumatlar var. Rus qafqazşunaslarından P.Q.Butkov XVIII əsrin sonlarında rus qoşunlarının Azərbaycana yürüşündə iştirak etmiş bir çox hadisələrin iştirakçısı və müşahidəçisi olmuşdur. Buna görə də onun üçcildlik məlum əsərinin ikinci cildində Azərbaycan xanlıqları, o cümlədən

Qarabağ xanlığı haqqında mənbəşünaslıq səciyyəli bir sıra maraqlı məlumatlar var.

Rusiya tərəfindən yenicə işgal edilmiş Cənubi Qafqaz haqqında ətraflı məlumatlar toplanmış və 1836-ci ildə Sankt-Peterburqda nəşr edilmiş dördcildilik toplu Qarabağ xanlığının tarixinin araşdırılması üçün mühüm mənbələrdən biridir. Həmin toplunun III cildində V.Zubarevin Qarabağ xanğına həsr olunmuş irihəcmli məqaləsi vardır.

XIX əsrin II yarısından etibarən rus qafqazşunasları və Azərbaycan tarixçiləri Qarabağ xanlığının tarixinin müxtəlif aspektlərini araşdırmışlar. Rus tarixçiləri xanlıqların tarixini tədqiq etməyi qarşılara bir məqsəd kimi qoymalar da, Rusyanın Qafqazdakı siyasetini araşdırarkən xanlıqların tarixinə də toxunmuşlar. XIX əsrin rus hərb tarixçilərindən biri N.F.Dubrovin Rusyanın Qafqazda apardığı müharibələr və işgal etdiyi torpaqlarda yeritdiyi siyasetə dair bir neçə əsər yazmışdır. Bu əsərlər içərisində Cənubi-Qafqazın 1803-1806-ci illər tarixinə həsr edilmiş kitab mühüm yer tutur. Həmin əsərdə Qarabağ xanlığı ilə Rusiya arasında bağlanmış Kürəkçay müqaviləsi şəhər edilmişdir. N.F.Dubrovinin zəngin arxiv materialları, sənədlər və tədqiqatlar əsasında qələmə aldığı altıcılık monoqrafiyası xronoloji baxımdan 1782-1826- ci illərdə Rusyanın Qafqazda həyata keçirdiyi hərbi yürüşlərin tarixinə həsr edilmişdir. Bu əsərdə Cənubi Qafqazın, o cümlədən Azərbaycanın coğrafiyası, tarixi, iqtisadi vəziyyəti, məişəti, dini, mədəniyyəti haqqında zəngin məlumatlar verilmişdir.

Onu da qeyd etmək lazımdır ki, biz müxtəlif tipli və müxtəlif dillərdə olan tarixi qaynaqlarla yanaşı bizdən əvvəl bu və ya digər şəkildə maraqlandığımız mövzuya toxunan bütün əsərlərdən də faydalananmağa çalışmışıq. Həmin əsərlərin bir hissəsindən biz mövzunun öyrənilmə dərəcəsindən danişarkən bəhs etmişik, digərlərinin adı isə ədəbiyyat siyahısında verilir.

Sonda onu da qeyd etmək lazımdır ki, oxucuya təqdim etdiyimiz bu kitabda biz heç də Qarabağ xanlığı tarixinin bütün təfərrüati ilə tədqiq olunduğunu iddia etmirik, Azərbaycan tarixində mühüm rol oynamış bu xanlığın zəngin tarixinin öyrənilməsinin göləcək tədqiqatlarda davam etdirilməsini zəruri hesab edirik.

## I FƏSİL

### PƏNAHƏLİ XANIN QARABAĞ XANLIĞINI YARATMASI VƏ MÖHKƏMLƏNDİRMƏSİ

#### §1. Qarabağın qədim və orta əsrlər dövründə ümumi bir baxış

Həmiya məlumdur ki, Azərbaycan ərazisi insanların yarandığı və formalasdığı bölgelərdən biridir. Əlverişli təbii-coğrafi şərait ən qədim dövrlərdən Azərbaycanda ibtidai insanların məskən salmasına şərait yaradırdı. Öz növbəsində Azərbaycanın Kür və Araz çaylarının arasında yerləşən hissəsi ən qədim insanların yaşayış məskəni olmuşdur. Qarabağdakı Azix, Taqlar və Zar mağaraları ən qədim zamanlarda insan yaşayış məskənləri olmuşlar. Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azix mağarasından adı çay daşlarından az fərqlənən kobud, ən qədim daş alətlər tapılmışdır. 1968-ci ildə Azərbaycanın görkəmli arxeoloqu Məhəmmədəli Hüseynov bu mağaradan 350-400 min il əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığını tapmışdır.

Qarabağ ərazisi antik dövrdə və erkən orta əsrlərdə Azərbaycanın qədim dövlətlərindən Albaniyanın Uti və Arsax vilayətlərinin ərazisini təşkil edirdi. Ərəb işğalından sonra əsasən düzənlilikdə yerləşən Uti Aran, Arsax isə Aqyan adlanmağa başlamışdır.

Məlumdur ki, Albaniyanın Kür çayından cənubdakı ərazisi «nə-həng» adlandırılan dörd iri vilayətə - Arsax, Uti, Paytakaran və Sünik vilayətlərinə bölündürdü. Paytakaran [mənbələrdə onu Kaspiana, bəzən də Balasakan adlandırırlar]. Mil və Muğan düzənlərinin cənubundan başlayaraq Xəzər dənizinə qədər uzanan ərazini əhatə edirdi. Sünik [Sisakan]. Albaniyanın cənub-qərb hissəsində Arsaxdan cənub-qərbdə yerləşirdi, indiki Zəngəzuru və ondan qərbdəki əraziləri əhatə edirdi. Uti [Otəna]. Paytakarandan qərbdə, Arsaxdan şimalda İberiya sərhədinə qədər uzanan bir ərazini əhatə edirdi. Antik şəhərlər Ayniana, Xani və Anariak, habelə bir müddət Albaniyanın paytaxtı olmuş Bərdə [Partav], eləcə də Xalxal və Seqarn şəhərləri bu vilayətdə yerləşirdi.

Bərdə 551-ci ildən alban katolikosunun iqamətgahı, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazlarının paytaxtı olmuşdur [162, s. 259]. Uti vilayəti öz növbəsində daha kiçik ərazilərə - qavarlara bölündürdü. Onların ən mühümüleri Qardman və Sakasena qavarları idi. Qardman IV əsrənən mehranilərin irsi xanədanı olmuşdur [162, s. 259].

Uti vilayətində uti, qarqar və savd [sovд]. tayfaları yaşayırıdı. Əfsanəyə görə onlar Albaniyanın əfsanəvi hakimi Aranın törəmələri idilər. Utidə saklar da yaşayırıdı [162, s. 259].

Ümumiyyətlə, Albaniyada qədimdən alban, qarqar, kəsbi, quqar və b. yerli avtoxton türkdilli tayfalar yaşayırıdı. Miladın ilk əsrlərindən burada aran, bolqar, qoros, kəngər, qıpçaq, peçeneq, hun, çul, tərtər və başqa türk tayfaları da yaşamağa başlamışdır. Məhz yerli türkdilli albanlar cənubda yaşayan türkdilli atropatenlilərlə birlikdə Azərbaycan xalqının soykökünü təşkil edirlər. Tədqiqatçı Q. Qeybullayevin haqlı olaraq qeyd etdiyi kimi, əgər XI-XII əsrlərdə oğuz-səlcuq türklərinin axınına qədər Azərbaycanda türkdilli əhalı yaşamasadı, iki-üç yüz il ərzində «qafqazdılık» əhalı necə türkləşə bildərdi [54, s. 14]. Əslində oğuz-səlcuq türklərinin gəlişi ilə Azərbaycan xalqının dili yox, dilindəki dialekt dəyişmişdir, bu vaxta qədər ölkədə türk dilinin şimal-qərb dialekti [hun-bulqar]. üstünlük təşkil etdiyi halda bu vaxtdan sonra cənub-qərb dialekti [oğuz]. üstün gəlir.

Uti I-VI yüzillərdə arşaki alban sülaləsinin, VI-VIII yüzillərdə isə Mehranilər alban sülaləsinin hakimiyyəti altında olmuşdur. V əsrə Utiyə hunlar soxulmuşlar. 705-ci ildə Uti ərəblər tərəfindən qəti işgal olunmuş və Arran adlandırılın siyasi-inzibati vilayətin tərkibinə daxil edilmişdir. IX əsrə Arranda ərəblərdən asılı knyazlıqlar arasında Uti knyazlığı da var idi. IX əsr ərəb tarixçilərinin və coğrafşünaslarının yazdığına görə vilayət əhalisinin dili arran, yəni alban dili idi [162, s. 260].

Uti vilayətinin tərkibinə daxil olan Girdiman qavarı Kür çayının sağ sahilində yerləşirdi. Qərbdə Kür çayının qolu Xramiyə qədər uzanırdı. Mehranilər sonralar öz ərazilərini genişləndirən zaman bu qavarın ərazisi Kürün sol sahilinə də [Göyçay və Girdmançayın hövzəsinə]. yayılmışdı. Mehranilər Girdimanda eyni adlı qala və məbəd inşa etdirmişdir [162, s. 260-262].

Arsax indiki Dağlıq Qarabağın və Mil düzünün bir hissəsini əhatə edirdi. Arsax 12 kiçik inzibati vahidə bölündürdü. Əhalisi qarqarlar, uti-lər, xəzərlər, barsıllər və başqa tayfalardan ibarət idi. Arsax I-IV əsrlər-də alban arşakilərinə, VI-VIII əsrlərdə isə mehranilərə tabe idi. Albaniyanın siyasi və dini həyatında Arsaxın rolü böyük idi. Albaniyanın bir çox katalikoslari məhz Arsax ruhaniləri arasından seçilmişdi. 705-ci ildən sonra Arsax da Uti kimi xilafətin tərkibinə daxil edilmişdi. IX əsr-də Qriqori Hamama əvvəlkinə nisbətən daha məhdud ərazidə Alban dövlətini bərpa edərkən Arsax, habelə Utinin bir hissəsi də onun dövlətinin tərkibinə daxil idi. Onun oğlu Saakin hakimiyyəti XI əsre kimi davam etmişdir [162, s. 262-263].

705-ci ildə ərəblər Albaniyanın siyasi müstəqilliynə son qoyduqları zaman fürsətdən istifadə edən erməni katalikosu İlya xəlifə Əbdülməliyə çuğulluq edərək bildirmişdi ki, albanlar xilafətə qarşı Bizansla ittifaqdadırlar və onlarla birlikdə xristitanlığın diofizit ehkamına etiqad edirlər, alban katolikosları öz xütbələrində Bizans imperatorunun adını yad edirlər [162, s. 554]. Ərəblərin təzyiqi ilə alban kilsəsi erməni kilsəsi kimi monofizitliyə etiqad etməli olmuşdur. Bununla yanaşı alban kilsəsi 1836-ci ilə kimi avtokefal-müstəqil kilsə kimi qalmışdır. Ərəb işgalından sonra Albaniyanın düzən zonasında, şəhərlərində islam dini kütləvi şəkildə qəbul edildiyi haldə, dağlıq zonada xristian alban kilsəsi fəaliyyətini davam etdiriyindən ideoloji zəmində etnik parçalanma baş verdi. X.Xəlliinin yazdığı kimi, islam dininin qəbulundan sonra da müxtəlif tayfa və el adları ilə yaşayan yerli və gəlmə türk əhalisinin türk etnonimi altında etnokonsolidasiyası davam edirdi, dağlıq zonada yaşayan albanlar isə İslam dimini qəbul etmədiklərindən türk etnoniminə də keçmədilər, alban etnonimi altında xristian türk nədəniyyətini davam etdirildər [44, s. 131-132]. Alban kilsəsi erməni dilində ibadətə keçməyə məcbur olmuşdusa da, Qarabağın xristian əhalisi alban mənliyini saxlamaqdə davam edirdi.

X.Xəlli bu məsələ ilə bağlı düzgün olaraq yazar: «Albanlar bütünlükə alban-türk dili və mənəvi mühitində, İslam dini-siyasi hakimiyəti şəraitində yaşayırdılar. Dini dillər tarixin heç bir mərhələsində və heç bir ölkədə ümumxalq dilinə çevriləmiş, dini müəssisələrdə çalışan insanların müəyyən hissəsi bu dili bilməmişdir». [45, s. 24]. Y.Mahmudov və K.Şükürovun qeyd etdiyi kimi, «qriqoryanlaşdırılmaya nisbətən erməniləşdirmə» uzun proses olmalı idi və həqiqətən də, bu bələ oldu» [55, s. 22].

Hətta XVIII əsrə də Qarabağın alban xristianları az alban mənliklərini unutmamışdır. Təsadüfi deyil ki, məliklər 1say, Şirvan, Sergey və Iosif 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktubda «qonşu müsəlman aqvanlarının [albanların-T.M.] xristian aqvanlar [albanları T.M.] incitdiyindən gileyənir, vətənlərini Albaniya etnoslarını isə alban adlandırdılar [96, s. 30-31, 99].

Yalnız XVIII əsrə Rusyanın regionala fəal müdaxiləsindən sonra, xüsusən də XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra İran və Türkiyədən ermənilərin ölkəmizə, o cümlədən Qarabağa köçürülüb yerləşdirilməsi nəticəsində Qarabağın dağlıq hissəsində yaşayan qriqoryan albanların erməniləşdirilməsi prosesi başa çatır. Diqqətəlayiq haldır ki, erməniləşdirilmək istəməyən bir çox qriqoryan albanlar xristianlıqdan imtina edərək müsəlmanlığı qəbul etmiş və beləliklə də əcdadı bir olan

Azərbaycan türkləri ilə yenidən qaynayıb qarşımışdır. M.Xəlilli erməni müəllifi A.Y.Xan-Aqodun bu sözlerini misal götürir: «İrandan gəlmə ermənilər yerli Qarabağ ermənilərindən [xristian albanlarından-X.X.]. dilləri, hətta geyimləri ilə fərqlənirlər. İran erməniləri yerli ermənilərin [xristian və albanların-X.X.]. dilini başa düşmürələr. Lakin gəlmələr tezliklə yerlilərin dilini unutdurdular [45, s. 44].

XII-XIII yüzillərdə Arsaxda Xaçın knyazlığı yüksəlməyə başlayır. Onun hakimi Həsən Cəlal özünü Albaniya çarı adlandırırırdı. Həsən Cəlal monqollarla ittifaq bağlamışdır.

XIII yüzillikdə Həsən Cəlal nəslİ monqollar tərəfindən dünyəvi hakimiyətdən məhrum edildikdən sonra bu nəslin nümayəndələri ölkənin ruhani başçısı kimi qalırlar. Qaraqoyunlu Cahan şah həmin nəslin nümayəndələrinə «məlik» rütbəsi verir, bundan sonra həmin nəsil beş törəmə irsi mülkə - Gülüstan, Çaraberd, Gülbörd, Xaçın və Dizəq məlikliklərinə bölünür [161, s. 45].

Qarabağ adının təxminən XII əsrənə meydana çıxmazı ehtimal edilir [54, s. 99]. Q.Qeybullayev Qarabağ toponimini peçeneq - kəngərlərin bir qolu olan Qarabay /Qarabağ/ təysasının adı ilə bağlayır [54, s. 96-99]. Hələ qədimdən Qarabağ ərazisində qafqazdilli əhalisi ilə yanaşı coxsayılı türk təysaları - barsillər, sabırlar, hunlar və b. yaşayırırdı.

Bunu qeyd etmək lazımdır ki, Qarabağ toponimini təkcə Azərbaycanda deyil, türk xalqlarının yaşadığı bir çox ərazilərdə - Qarsda, Şimali Qafqazda, Türkmenistanda, Əfqanistanda və başqa ölkələrdə rast gəlmək olur [71, s. 97]. XIII-XIV yüzilliklərdə Qarabağın sərhədləri cənubda Araz çayına, cənub-qərbdə Həkəri çayına, şimal-qərbdə Zəyəmcaya, şimalda və şimal-şərqdə Kür çayına, cənub-şərqdə Quştasfa çatırırdı [71, s. 99].

İki türk mənşəli sözün birləşməsindən əmələ gələn, Qarabağ toponiminə ilk dəfə 1284-cü ildə Fəzlullah Rəşidəddin [1247-1318]. «Cami - at - təvarix» əsərində təsadüf olunur. Bir yerdə o yazar ki, Qazan xan bu qış Qarabağda qışlamaq barədə qəti qərara gəldi [188, s. 231]. Digər bir yerdə vergi verən yerlər sırasında Qarabağın adı çəkilir [188, s. 244].. Ayri bşr yerdə isə Rəşidəddin müxtəlif yerlərdə olan mülklərinin adını çəkərkən, Qarabağda, Muğanda, Aranda və Şəkidə 300 fəddan torpağının olduğunu yazar. Toponomiya üzrə məşhur tədqiqatçı yazar: «Bu ad o bölgənin dağlıq hissəsinə [Arsaxa]. nə zaman şamil edilmişdir - sualtı hələ qaranlıqdır. Hər halda bir şey aydınlaşdır ki, «Qarabağ» toponimi türk mənşəlidir və bu adın dağlıq əraziyə aid edilməsi də məhz türk dillərində danışan əhalinin mövcud olduğu bir şəraitdə baş verə bilərdi». [54, s. 212].

Rəng bildirən söz və istilahlardan düzəlmış toponimlər siyahısına aid edilən Qarabağ ifadəsi bir sıra müəlliflər tərəfindən geniş bağ [Qara bağ]. mənası kimi açıqlanır. Güman olunur ki, admı birinci hissəsi, yəni «qara» sözü qədim türkdilli xalqlarda rəng mənasında deyil, «çox», «böyük», «geniş» mənasında işlənmiş, ikinci hissə «bağ» sözü isə fars sözü olub, təsərrüfatda bağçılığın geniş inkişafı ilə əlaqədar yaranmışdır. Əsrimizin əvvəllerinə qədər sahəsinin 50 %-dən çoxu meşə və bağlarla örtülü olan bu ərazinin Qarabağ adını daşıması təsadüfi deyildir» [53, s. 416]. Çiləbörd mahalindəki Kiçik Qarabağ, Ulu Qarabağ, [Böyük Qarabağ]. toponomindən bəhs edən X.Xəlilov yazır: «Ulu Qarabağın six, qalın meşəlik bir sahədə yerləşməsi Qarabağ toponimini six qalın meşəlik yer kimi izah edən müəlliflərin fikrini əyni olaraq təsdiq edir». [46, s. 14]. Eyni zamanda Qarabağ adının türkdilli peçeneq-kəngərlər tayfalarından birinə məxsus olması haqqında fərziyyə vardır. Q.Qeybullayev yazır ki, Qarabağ adlı tayfanın Albaniyanın tərkibində, eyni zamanda Naxçıvanda məskən salan peçeneg - kəngərlilərin içərisində yaşaması, XVI əsr müəllifi Həmdullah Qazvininin Qarabağ əyalətində Qarabağ adlı yaşayış məntəqəsinin olmasını deməsi, 1727-ci ilə aid sənədlərdə Naxçıvanda Qarabağ adlı kəndin adının çəkilməsi, «Arsaxda» peçeneglərlə bağlı qədim və müasir toponimlərin olması, orada Qarabağ tayfasının qədimdən məskun olduğunu və Qarabağ toponiminin həmin tayfanın adı ilə əlaqədar yarandığını göstərir [54, s. 98-99].

Bələ hesab edirlər ki, Azərbaycan ərazisində Qarabağ adlı şəhər mövcud olmuşdur. Qarabağ əyalətindən kənarda, hətta Araz çayının çənubunda Qarabağ şəhərinin mövcud olması fikri ilə bağlı Baharlı yazır: «Və yənə Qarabağ qədimdir. Bələ ki, Kürün bu tərəfləri Qarabağdır, nəinki bu şəhərə Qarabağ adı qoyulub. Bələ ki, məndə 80 təliqə üzü ki, böyük xəlifənin dəftərxanasında var və keçən padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 300 il oldu. Kopyalarını yazmışam. Çünkü çox köhnə olmuşdur. O təliqələrdə Qarabağ və Şirvan və Gəncə və Bərdə yazılıbdır. Məlum olur ki, Qarabağ qədimdir və bu şəhərin adı deyil və təliqələrin məzmunundan bələ məlum olur ki, Qarabağ var imiş. Amma məlum deyil ki, şəhər imiş və yainki, mahalın adıdır. Və bir də ki, mahala Aran deyirlər. Aran Mil düzündə olan Peyğəmbərin adıdır ki, asarı var» [15, s. 272].

Cox hissəsi yüksək yayla olan Qarabağın iqlimi mülayim, suyu bol, torpağı məhsuldar olduğu üçün həmişə böyük hökmədarların diqqətini cəlb etmişdir. 1064-cü ildə Gürcüstan səfərində döñörkən böyük Səlcuq sultəni Məlikşah burada qışlamışdır. Elxanilərin yay iqamətgahı

Qarabağda yerləşirdi. Teymur və daha sonra Ağqoyunlu hökmədarları da Qarabağda qışlamağı xoşayırdılar [83.1, s. 19].

XIII-XIV əsrlərdə Qarabağ Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin əsas mərkəzlərindən biri idi. Hülakilər və Cəlairilər dövlətlərinin hökmədarları daim Qarabağda istirahət edirdi. Qazan xan və Arpa xan Qarabağda taxta çıxmışdır.

Qarabağ XVI əsrin əvvəllerində yaranmış Azərbaycan Səfəvi dövlətinin 13 vilayətindən biri olub şahın təyin etdiyi bəylərbəyi tərəfindən idarə olunurdu. Bəylərbəyliyin mərkəzi Gəncə şəhəri idi. Qarabağın ilk bəylərbəyi Azərbaycan Qacarlar tayfasının Ziyadoğlu oymağından olan Şahverdi Sultan olmuşdur. O bu vəzifəyə XVI əsrin ortalarında xüsusi xidmətlərinə görə I Təhmasib tərəfindən təyin olunmuşdu [208, s. 86].

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Qarabağ müvəqqəti olaraq osmanlılar tərəfindən işğal edilmişdir. XVII əsrin əvvəllerində I Şah Abbas Azərbaycan torpaqlarını geri qaytarıqdən sonra Qarabağı yenidən Ziyadoğlularının idarəciliyinə vermişdir.

1727-ci ildə bəylərbəyliyin hüdudları Beyləqandan Tiflisə qədər olan ərazini əhatə edirdi [30, s. 4-9].

XVII yüzulin əvvəllerinə kimi xristianlar Qarabağın yüksək inzibati hakimiyyətində qətiyyən təmsil olunmamışdır. Qarabağın dağlıq hissəsində olan xristian alban məliklərinin hər birinin hakimiyyəti adətən bir kəndə yayılırdı. XVII yüzulin əvvəllerində Səfəvi şahı I Abbas məlik rütbəsini ilk dəfə olaraq hakim səviyyəsinə qaldırdı [Türkiyəyə qarşı müharibədə göstərilən yardımın müqabilində]. [208, s. 70-73]. Qarabağın dağlıq ərazisi beş hissəyə bölünüb, hər hissə bir məlikin idarəsinə verildi. Məlik öldükdən sonra vəzifə oğluna keçirdi. Məlkin digər oğlanları bəy adlanırdı.

Qeyd etmək lazımdır ki, Qarabağda yaşayan qriqoryan etiqadlı xristian əhalisi Səfəvi dövlətinin dağılmasından istifadə edərək bölgənin dağlıq ərazisində sığınacaq istehkamları qurub, məliklərin rəhbərliyi altında Qarabağ bəylərbəyliyinə qarşı itaətsizlik göstərirdilər.

1823-cü ildə Qarabağ xanlığının ləğv edilməsi ilə bağlı keçirilən sayimdə da məlikliklərin əhalisi haqqında tutarlı statistik məlumat verilir. Həmin sayım üzrə bütün Qarabağ əyalətində 18.563 ailə qeydə ahnmişdi, onlardan beş məlikliyin payına yalnız 1.559 ailə və ya bütün ailələrin 8,4 faizi düşündü [175, v. 1-226].

1736-cı ildə Muğan qurultayında Nadir özünü şah seçdirdiyi zaman Ziyadoğlular, habelə İyirmidörd, Otuziki, Cavanşir və digər bir sira başqa azərbaycanlı tayfa başçıları etiraz etmişdilər. Nadir şah Ziyadoğlulardan qıdas alaraq Qazax və Borçalı elatlarını onların

tabeçiliyindən çıxarıb Kartlı çarının tabeçiliyinə keçirdi. Daha sonra isə yerli Azərbaycan feodal hakimləri üzərində nəzarəti artırmaq üçün Şirvan, Qarabağ, Təbriz, Cuxursəd bəylərbəyliklərini mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayətinə daxil etdi və bu vilayətin idarəsini öz qardaşı İbrahimxəlil xana etibar etdi [13, s. 378-379].

Nadir şah eyni zamanda Qarabağda yaşayan Cavanşir, Otuz iki və Kəbirli tayfa birləşmələrini də ona müxalif mövqedə dayandıqları üçün cəzalandırdı. Onlardan bir çoxunu Xorasanın Sərəxs mahalına köçürdü. Qarabağın dağlıq hissəsində yaşayan mənşəcə alban olub, müəyyən qədər erməni təsirinə düşmüş məliklərə də əmr etdi ki, Qarabağ [Gəncə]. bəylərbəyliyinə deyil, onun özüne, yaxud Azərbaycan hakimi təyin etdiyi qardaşı İbrahimxəlil xana tabe olsunlar [58, s. 30]. Otuzikilər tayfa birləşməsi Qarabağın qədim və güclü tayfalarından biri olmuşdur. Qarabağda otuz iki oymaqdə yerləşdiyinə görə belə adlanırdı. Həmin tayfa birləşməsinin içərisində Cavanşir tayfasının nümayəndələri də var idi. Bəzi tarixçilərin fikrincə cavanşirlər Hülakü xan zamanında Anadoluya köçmüş, Əmir Teymurun zamanında isə Qarabağa köçürülmüşlər [83, 1, s. 19].

## § 2. Pənahəli xanın Qarabağda müstəqil dövlət yaratması

Bir qədər Cavanşir tayfasının mənşəyi barədə: [Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlisf tayfa əmirləri sırasına daxil edilmişdi]. Mirzə Camal yazır: «Mərhüm Pənah xanın əsil-nəsəbi Dizəqin Cavanşir elindəndir». Bu el qədim zamanlarda Türküstəndən gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır [59, s. 110]. Mirzə Adığözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolani, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər [49, s. 56]. Otuziki tayfası Səfəvi dövründə ölkə [müəyyən vergi immunitetinə malik ərazi vahidi]. təşkil edirdi, Cavanşir tayfasının başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi [205, s. 84].

Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizəq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə bu oymağın adı onun əsasını qoyan Əli adlı şəxsin kürən olması ilə əlaqədar Sarıca Əli kimi çağırılması ilə bağlı olmuşdur. Əhməd bəy Cavanşir Pənahəli xanın Sarıca Əlinin varisi İbrahimxəlilxəlil ağanın Hulaku xanın [1256-1265] nəvəsi Arqun ağanın [1284-1291]. nəslindən olması, Mirzə Yusif Qarabağı Cavanşir tayfasının tatar elinə mənsubluğu barədə məlumat verirlər [23, s. 158, 62, s. 14]. Əhməd bəy Cavanşir yazır: «O [Pənahəli xan - T.M.] Hulaku xanın nəvələrindən biri olan Arqun şahın nəslindəndir. Onun əedadı olub, Araz çayının sahilində, Bəhmənli

kəndinin yaxlığında Alaqarğa oymağında yaşayan Məhəmməd xan adlı birisi ceyran dərisində qayrılmış perqament üzərində yazılı bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay və Göycə gölü arasındaki 200 verstə qədər uzunluğu və bu qədər də eni olan Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil surətdə istifadə edərək hələ sağlığında oranı üç oğlu arasında bölüşdürülmüşdü [23, s. 158-159]. Ehtimal var ki, Cavanşir tayfası XVI əsrin başlanğıcında Qarabağın, xüsusən Bərdənin cənubunda yerli köçəri tayfaların tərkibində yerli hakimlər tərəfindən «Otuz iki» adı altında süni birləşməyə daxil edilmişdir. Cavanşir tayfası sayca və qüdrətə digər tayfalarдан seçildiyinə görə onların başçısı hesab olunurdu» [205, s. 30]. «Pənahəli bəy 1693-cü ildə öz sərvətini artırmağa və mülklərini xeyli genişləndirməyə nail olmuşdu. İbrahimxəlilxəlil ağanın böyük oğlu Fəzləli bəy Nadir şahın sarayında eşikağası [58, s. 31]. [Mirzə Adığözəl bəyə görə naib]. vəzifəsinə təyin olunmuşdu. Ancaq bir dəfə şahın qəzəbinə düçər olaraq qətl yetirildi [58, s. 31].

Mirzə Yusif Qarabağının yazdığını görə isə Fəzləli bəy Nadir şahın apardığı müharibələrdən birində döyüş meydanında həlak olmuşdur [62, s. 15]. F. Əliyevin yazdığını görə Fəzləli bəyin cəzalandırılmasına onun qarabağlıların köçürülməsinə açıq etirazını bildirməsi səbəb olumuşdur [92, s. 73].

Fəzləli bəyin digər qardaşı Pənahəli bəy [Ə.Şükürzadəyə görə 1693-cü ildə anadan olmuşdur]. onun yerinə eşikağası vəzifəsinə təyin olunsa da qardaşının aqibətinə tuş gələcəyini düşünərək 1738-ci ildə altı nəfər qohumu ilə sarayı tərk edib qaçmışdır. Ə. Şükürzadənən yazdığını görə isə bu hadisə 1741-ci ildə baş vermişdir. Onun yazdığını görə Pənahəli xana həsəd apardığından bəziləri ona böhtan atmış, hətta şaha xəbər vermişdilər ki, guya Pənahəli onu öldürüb taxta sahib olmaq istəyir [76, s. 4-5]. Mirzə Camal yazır ki, Pənahəli xan müəyyən müddət Zəngəzur yaylığında, Qara Murtuza bəyin yanında qaldı, sonra isə öz tərəfdarlarını toplayaraq, Gəncəyə, Naxçıvana, Şəkiyə və digər yerlərə basqınlar etmişdir. O, əhalini də öz tərəfinə çəkmək üçün ələ keçirdiyi mal-qaranı, atları paylayırdı. O zaman təqribən on beş yaşına çatmış böyük oğlu İbrahimxəlilxəlil ağa Xorasanda yaşayırırdı. Bir neçə vaxtdan sonra o da atasının dalınca Qarabağa gəldi [59, s. 111]. Əhməd bəy Cavanşir yazır: «... Pənah Əli onu tutmaq üçün gələnlərlə, habelə Dağıstan tərəfdən olan basqınlardan ölkəni qoruyanlarla mübarizədəki müvəffəqiyyətdən ruhlanaraq, gələcəkdə özü üçün daha əlverişli şərait yaranacağı təqdirdə əhalinin rəğbətini qazanmaq məqsədilə, xalqa zülm edənlərə qarşı amansız olmaqla, adı partizan dəstələri başçılarına nisbətən daha çox insanşəvərlik göstərirdi». Bu zaman təqribən on beş

yaşına çatmış büyük oğlu İbrahimxəlilxəlil ağa da bir müddətdən sonra Qarabağa Pənahəli bəyin yanına gəlir [23, s. 158].

Mir Mehdi Xəzənin yazdığını görə XVII əsrin son otuz illiyində Səfəvi şahlarından biri İbrahimxəlil Sultanın [o Budaq Sultanın oğlu idi]. Cavanşir və Otuziki ellərinin başçısı təyin olunması haqqında fərman veribmiş. İbrahimxəlil Sultan yeddi yüz otuz nəfər süvari toplamalı idi. O, doqquz tümən və yeddi min Təbriz altunu məvacib alırmış [56, s. 105].

Mir Mehdi Xəzənin yazdığını görə Fəzləli bəy Nadir şah tərəfindən edam etdirilməmiş, öz əcəli ilə ölmüşdür. Sonra Nadir şah onun qardaşı Pənahəli bəyi öz qulluğuna götürmüş, Pənahəli bəy Nadir şahın osmanlılarla apardığı müharibələrdə fərqlənmişdi [56, s. 105-106].

Mir Mehdi Xəzəni Pənahəli bəylə şah sarayından qaçanların adlarını çəkir: oğlu İbrahimxəlilxəlil, Lütfəli bəyin bacısı oğlu Seydəli bəy, Hacı Məhəmməd bəy, Şahverən bəy, Hümmətəli bəy, Küküş bəy, Xəzənin yazdığını görə Pənahəli bəy iki-üç ili Qarabağ dağları və meşələrində, Şəki vilayətinin Qəbələ mahalında qacaqcılıq etmişdir [56, s. 106-107].

1747-ci il iyun ayının 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdüyündən imperiyanın ucqarlarında, o cümlədən Azərbaycanda xalq azadlıq hərəkatının qələbəsi üçün şərait yarandı. Azərbaycanda 20-yə yaxın müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapdı. Belə bir tarixi şəraitdə Pənahəli xan da Qarabağ xanlığının əsasını qoydu. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib özünü xan elan etdi. Pənahəli bəy öz hərəkatını özünün Hülakülər sülaləsindən olan Arqun xanın nəslindən olması barədə irəlidə xatırladığımız rəvayətlə əsaslandırırırdı.

Pənahəli xan vaxtilə Xorasana köçürülmüş Cavanşir və başqa ellərin özbaşına bütünlükə oradan köçüb vətənə gəlməkdə olduqlarını eşidib öz ətrafindakılarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün getdi. Köçmənlər öz əvvəlki yurdlarına dönüb məskunlaşdırılar. Mirzə Camal Qarabağının yazdığını görə «ellərin camaatı var-yoxdan çıxmış, soyulmuş, əziyyət çekmiş və yoxsul olduğuna görə Pənahəli xan Şirvan, Şəki, Gəncə, İrəvan və Qarabağın ətraf ellərini qarət etdi və bu yolla soydaşlarının maddi vəziyyətini bir qədər yaxşılaşdırıldı [59, s. 111].

Mirzə Camal Cavanşir Gəncə və Şəki xanlıqlarının, Xəmsə məliklərinin törədəcəkləri təhlükəsinin qarşısını almaq üçün müdafiə xarakterli qalanın bina edilməsini belə təsvir edir: «Qısa bir zamanda möhkəm hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan bütün ailəsini, qohumlarını və el böyükörəni, əhl-əyalını oraya topladı.

Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəstar və məhəbbətini görən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlilikdə gəlib Bayat qalasında yerləşdi [59, s. 111-112].

Pənahəli xana rəsmi şəkildə xanlıq titulunun verilməsi Adil şah [Əliqulu şah]. adı ilə bağlıdır. Mirzə Camal Cavanşir yazır: «Mərhum Nadir şah öldürüldükdən sonra, qardaşı oğlu Əliqulu xan, Adil şah ləqəbilə mərhum Nadir şahın şahlıq taxtına çıxdı. Adil şah tərəfindən Azərbaycan ölkəsinə sərdar təyin edilmiş, Təbriz şəhərində yaşayan Əmir Aslan xan Pənah xanın Qarabağda olan belə bir şöhrət və istiqlaliyyətini eşitdikdə, öz adından ona [hədiyyə olaraq] at, qılınc və xələt göndərərək, onu Adil şaha itaat etməyə dəvət və təşviq etdi.

Mərhum Pənah xan onun elçilərinə layiq olan hörmət və məhrəbanlıq gösterdi» [59, s. 115]. Mirzə Adığözəl bəy isə Əmir Aslan xanın şəxsən Pənah Əli bəyin görünüşünü göldiyini qeyd edir. «Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə gəlib onunla görüşdü. Həmin gecə Pənahəli bəyə sultanlıq, sabahı gün xanlıq mərhəmət etdi. Adil şaha itaat etməyi ona məsləhət gördü [58, s. 330].

Əhməd bəy Cavanşir isə belə yazır: Pənah xan isə məliklərə rəğbat bəsləyən və ona həsəd aparan qonşuluqdakı xanların fitnələrindən qorxuya düşüb, xaricdən kömək və himaya axtarmağa məcbur oldu. Buna görə də o, sərdar Əmir Aslan xanın yanına elçi göndərib şaha öz itaatini bildirdi. Yenice Təbrizə gəlmış olan və belə iğtişaşlı məməkətdə müttəfiq tapmaqdə çətinlik çəkən sərdar üçün bu, göydəndüşmə bir şey oldu. Bundan bir az sonra sərdar çoxlu qoşunla Bayata gəldi. Burada o, Pənah xanla birlikdə Şamaxı, Nuxa və Gəncə xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi. Pənah xanın hökumətə göstərdiyi bu xidmət müqabilində sərdarın xahişi ilə Adil şah tərəfindən verilmiş fərmana əsasən Qarabağ xanlığı xüsusi bir malikana kimi ona verildi» [23, s. 160]. Göründüyü kimi Əhməd bəy Cavanşir digər müəlliflərə nisbətən mübaligəyə yol vermişdir.

1748-ci ildə Adil şah qardaşı İbrahimxəlil Mirzə tərəfindən öldürüldü. Qarabağlı Kazım xanın dönüklüyü nəticəsində Əmir Aslan xan da İbrahimxəlil Mirzənin əlinə keçdi [23, s. 160-161].

Əgər Azərbaycan xanlıqlarının hər biri hansına bir qala şəhərin ətrafında təşəkkül tapmışdisa, Qarabağ xanlığı ərazisində möhkəmləndirilmiş şəhər yox idi. Buna görə də xanın ilk işi etibarlı bir qala inşa etdirmək oldu. 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu [58, s. 34]. Mirzə Camal Qarabağı yazır: «Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman /Pənah xan/ ətraf xanlarının öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və

yaxın adamlarının və /el/ böyüklerinin qorunması üçün ellerin arasında münasib bir yerdə qala tikilmənin lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsini, qohumlarının və el böyüklerinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sonətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər» [59, s. 111-112].

Bayat qalasının inşası Dağlıq Qarabağın xristian məliklərini və Qarabağı özünə tabe etmək niyyətində olan Hacı Çələbi xan Şəkilini narahat etdi. İrəlidə qeyd edildiyi kimi, 1736-ci il Muğan qurultayından sonra Nadir şahın Qarabağ bəylərbəyinə qarşı gördüyü cəza tədbirlərindən biri də Qarabağın beş xristian məlikliyinə /Xəmsə/ daxili idarəetmədə müstəqillik verərək Qarabağ bəylərbəyinin tabeçiliyindən çıxarıb birbaşa Azərbaycan vilayəti hakiminə tabe etməsi olmuşdur. İndi isə məliklər də siyasi müstəqillik xülyasına düşməsdülər və buna görə də Pənahəli xanın güclənib öz hakimiyyətini bütün Qarabağ ərazisində yaymasına müqavimət göstərirdilər. Məliklər o zaman güclü hərbi qüvvəyə malik Hacı Çələbini Pənahəli xana qarşı çıxmaga təhrik edə bildilər. «Onlar [yəni Pənahəli xana düşmən mövqedə dayanan Cavanşir və Otuziki tayfaları – T.M.]. Xəmsə məliklərini də özlərinə homməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayıacaqdır» [58, s. 34]. Bu hiyləyə inanan Hacı Çələbi, Şirvan qoşunu ilə bərabər 1748-ci ilin sonunda Pənahəli xani aradan götürmək üçün Bayat qalasına hücum etdi. Qala mühasirəyə alındı. Bir ay mühasirədə qalan qala təslim olmadı. Məqsədinə nail olmayan, mübarizədə möglüb edilən Hacı Çələbi geri döñərkən demişdi: «Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq» [58, s. 35]. Pənahəli xan hər iki-üç gündə bir dəfə atlı dəstə ilə qaladan kənara çıxaraq düşmənə qəfil həmlələr edirdi. Mirzə Camal Qarabağı bu bərədə belə yazar: «Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq çəkdi. Hər gün qoşunlarının qırılmasını, at və eşşəklərinin qarət olunmasını görən xanlar peşiman və pərişan halda köçüb getdilər və hər kəs öz vilayətinə qayıtdı. Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı Çələbi qayıdan zaman bu sözləri dedi: «Pənah xan bir xan idi. Biz gəldik onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah

edib qayıdırıq» [59, s. 112].

Əhməd bəy Cavanşir yazar ki, Pənahəli xan sürgündən qayıdan qohum-əqrəbasından və kürdlərdən ibarət böyük bir dəstə düzəldib Hacı Çələbinin üzərinə hücum etdi. O, Hacı Çələbinin dəstələri ilə ilk döyüşdə Bayat qalasını tutdu və tezliklə nuxalıları tamamilə sıxışdırıb Kürün o tayına atdı. Lakin böyük qüvvə ilə özünü yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Bayat qalasında mühasirəyə aldı. Əgər kiçik-dən böyüye qədər bütün qohumları köməyə gəlməsəydi Pənahəli xan bu bələdan canını qurtara bilməyəcəkdi. Pənahəli xan köməyə gələn qüvvələrin yardımı ilə qalanın divarları yaxınlığında baş vermiş döyüşdə Hacı Çələbini tamamilə əzdı [24, s. 159].

Pənahəli xanın özündən qat-qat güclü düşmənlər yzərində qale-bə çalması onun şöhrətini və nüfuzunu artırıb. Bundan sonra Pənahəli xan Xəmsə məliklərinin bölüşdürücülük fəaliyyətinə qarşı mübarizəyə başladı. Məliklərin biri - Vərəndə məliki Şahnəzər öz emisi Hüsnü [Osip]. Oldırıb hakimiyyətə keçdiyinə görə digər məliklərlə ədavətdə idi. Digər dörd mələk Şahnəzəri mələk kimi tanımaq istəmədilər və birləşib Vərəndəyə basqın etdilər, xeyli kəndi qarət etsələr də Şahnəzərə qalib gələ bilmədilər. Qiş dəsədə üçün öz mülklərinə çəkilib yazda basqını təkrar etmək qərarına gəldilər. Pənahəli xan Şahnəzərlə əlaqə yaratdı. Şahnəzər xoşluqla Pənahəli xanın hakimiyyətini qəbul etdi və hətta öz qızı Hurizadı xanın oğlu İbrahimxəlilxəlil ağaya verdi [94, s. 75-76].

Mirzə Yusif Qarabağı bu məsələ ilə bağlı yazar: «Məlik Şahnəzər özünü müdafiə etmək üçün Çanaqcı kəndində qalaça tikdirib, ətraflına divar çəkdirmişdi: Ona görə də məliklər Çanaqcı kəndini tutu bilməyib, Vərəndə mahalını qarət etdilər. Onlar gələn il yenə də qoşun və adamları ilə Çanaqcı kəndinin üzərinə hücum çəkərək, buranı güclə zəbt etmək və Məlik Şahnəzəri tənbeh etmək niyyətiş geri qayıtdılar» [62, s. 16].

Mirzə Yusif daha sonra yazar ki, Məlik Şahnəzər o biri məliklərə nisbətən özünün zəif olduğunu və işin pis nəticə verəcəyini hiss edib, ümidsizlikdən Pənahəli xanın yanına gəlmiş və ona pənah götirdiyini, itaət etdiyini bildirmişdi [54, s. 16]. Xaçın məlikini aradan qaldırmaq üçün Pənahəli xan və Məlik Şahnəzər Xındırıstan kətxudası Mirzəxan öz yanlarına çağırıb bildirdilər ki, əgər o, Xaçın mələki Allahverdini tutub onlara versə, evəzində mələk rütbəsi ona verilsə bilər. Mirzəxan belə də etdi. Beləliklə Xaçın məlikliyi də Qarabağ xanından asılı vəziyyətə düşdü [59, s. 112]. Raffinin yazdığını görə bu hadisə 1755-ci idə baş vermişdir [187, s. 33-34].

Mirzə Adıgözəl bəy yazar ki, hakimiyyətinin ilk illərindən Pənahəli xan Dizaq və Çiləbord Məliklərini də itaətə gətirə bildi. Lakin

bir müddət sonra yeni Çiləbörd məliki Hətəm Talişda hakimiyyəti ələ keçirmiş Məlik Usubla ittiifaqa gırərək Pənahəli xan qarşı mübarizəyə başladılar. Son nəticədə məglubiyətə uğrayıb Gəncə xanlığına qaçdırıv və yeddi il Şəmkir mahalında yaşıdlılar. Yalnız bundan sonra geri qayıdır Qarabağ xanına itaət göstərdiklərini bildirdilər [58, s. 36-37].

Digər məlumatlara görə isə Allahverdinin oğlu Ulubab Balıca oymağı yanında qızığın müqavimət göstərdikdən sonra oğlanları ilə birlikdə qılıncdan keçirildi. Dizəq məliki Yeqan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra, onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi. Çiləbörd məliyi Allahqulu sultan Pənahəli xanın təbəəliyini qəbul etməyə məcbur olmuşdur [24, s. 19-20].

Bayat mühəribəsi göstərdi ki, xanlıqa daha etibarlı qala lazımdır. Çünkü Bayatin strateji mövqeyi zəif, iqlimi isti olduğundan uzun müddətə böyük hərbî qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Tərnəkütde Şah bulağı adı ilə tanınan qala inşa etdi. Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulağa köçürməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: «Bundan sonra Pənah xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı yağı, Xəmsə məlikləri mənə düşməndirlər. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahalliq və fasad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan Tərnəkütde bir qala bina etdi». Mirzə Adıgözəl bəyin yazdığını görə Pənahəli xan bu işləri 1165-ci ildə [mil. 1751-1752- T.M.]. bitirərək oranı özünə məskən etdi [58, s. 35].

Əhməd bəy Cavanşirin yazdığını görə Şah bulağı qalası 1165 - ci il hicri ilində /20 noyabr 1751-ci il - 7 noyabr 1752- ci il/ tikilmişdir [20, s. 19-20 ]. Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulağı qalasına 1752-ci ildə köçürüyüň yazar [23, s. 161].

Mirzə Adıgözəl bəy yazar ki, Məhəmmədhəsən xanın Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular [58, s. 42 ]. [Burada tarixçi hadisələrin ardıcılığını bir qədər qarışdırılmışdır] XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın «Bayat qalasından Şahbulağa köcməsi, onun hiylə ilə II İraklı tərəfindən tutulması, Hacı Çələbi tərəfindən isə azad edilməsindən sonrakı dövrə təsadüf edir. Bu hadisə də 1752 - ci ildə olmuşdur. Qarabağnamələrin müəllifləri də bu tarixi [1751-1752 ]. təsdiq edirlər.

Mirzə Camal Şahbulağı qalasının 1165-ci hicri ilində [1751-52 ]. inşa olunduğunu yazaraq Pənahəli xanın üç-dörd il orada yaşadığını qeyd edir [59, s. 113 ]. Mir Mehdi Xəzani yanlış olaraq Şahbulağı qalasının 1761-1762-ci ildə inşa olunduğunu yazar [56, s. 115 ]. Mir Mehdi Xəzani Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazar ki, Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köcdüyünə görə «zərurət olanda onlara əl yetişmir»di [56, s. 115 ].

A.Bakıxanov yazar ki, Şahbulağı adlı yerdə vaxtilə I Şah Abbas qışlamışdı [101, s. 364 ].

Xəmsə məlikləri sakitləşincə ətrafdakı elatlar da bir hissəsi xoşluqla, digər hissəsi isə zor gücü ilə xanın hakimiyyətini qəbul etdilər. Bundan sonra Qarabağ xanı öz hakimiyyətini ətraflara yaymağa başladı. Gəncə, Qaradağ, Ərdəbil və Naxçıvan xanlarını öz təsiri altına aldı, öz mülklərini cənub-şərqə və cənub-qərbe tərəf genişləndirərək Tatev, Sisyan, Qafan, Meğri mahallarını özünə tabe etdi. Mirzə Adıgözəl bəy bu barədə belə yazar: Pənahəli xan «Meğri, Güney mahallarını Bərguşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatev və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapın mahallarını Təbriz bəylərbəyisindən aldı. Kolanıların məskəni olub, Uşacıq kəndindən Göyçə sərhəddinə qədər uzanan Tərtər çayı sahilindək yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi». [58, s. 35-36 ].

Mirzə Adıgözəl bəy yazar ki, «Naxçıvan əlindən olub bir minbaşıya tabe Kəngərli eli, Borçalıdakı Dəmirçihəsənlilərindən olub bir minbaşıya tabe Dəmirçihəsənləri eli, yenə Borçalıdan Cinni tayfası da Qarabağə gəlib Pənahəli xanın himayəsinə siğinmişdilər». [58, s. 36 ].

Xanlıq daxilində hakimiyyətini möhkəmləndirən Pənahəli xan öz təsirini Azərbaycanın digər yerlərinə yaymaq qərarına gəldi. Bu işdə o şəkili Hacı Çələbi xanı başlıca manə hesab edirdi. Buna görə də təsiri altında olan qaradağlı Kazım xanı, Naxçıvanlı Heydərqulu xanı, gəncəli Şahverdi xanı yanına çağırıldı və birləşib Hacı Çələbiyə qarşı çıxmağı təklif etdi. Xanlar bu işə Kartlı çarı II İraklini də cəlb etməyi qərara aldılar. Azərbaycan torpaqlarında çoxdan gözü olan II İraklı məqamdan istifadə etməyi qərara aldı.

Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Azərbaycan xanları ilə Teymuraz və II İraklı Gəncə yaxınlığında görüşməli və burada öz qüvvələrini birləşdirərək Şəki xanlığı üzərinə yürüş təşkil etməli idilər. Lakin gürcü çarları 1752-ci ildə gözənlənilmədən xanların dördünü də əsir götürdü [178a ]. Şahverdi xanın çaparı dərhal bu haqda Hacı Çələbi xa-

na xəbər çatdırdı. Bu xəbəri eşidən Hacı Çələbi böyük mərdlik göstərərək, əsir alınmış Azərbaycan xanlarını azad etmək qərarına gəldi. Onun qoşunları Kür çayını keçərək Gəncəyə tərəf hərakətə başladı. Nizami Gəncəvinin məqbarəsi yaxınlığında baş vermiş həlliədici döyüş gürcü qoşunlarının tam məglubiyəti ilə nəticələndi. Əsir alınmış xanlar isə azad edildilər və öz vətənlərinə döndülər [58, s. 43].

Mir Mehdi Xəzani Meğri və Güney mahalları ilə yanaşı Çuldur mahalının da Qaradağ hakimiindən alındığını qeyd edir. O yəzir ki, «Pənahəli xan, Xudafərin körpüsündən Kürəkçaya qədər ərazini Gəncə xanlığından, Tatev və Sisyanı Naxçıvan hakimindən, Zəngəzur və Qaparı Təbriz xanlığından, Uşaqıq günbəzindən yuxarı, Göyçə sahilindək kolanların yaşadığı ərazini İrəvan xanlığından aldı [56, s. 116].

Qarabağ xanlığı E. Məmmədovanın yazdığını görə şimal-qərbdə Kürəkçay və Qaraçay boyunca Gəncə xanlığı ilə, cənub - qərbdə Naxçıvan, qərbdə İrəvan, şimalda Şəki və Şamaxı, cənub - şərqdə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi [163, s. 16]. Burada müəllif kiçik bir yanlışlıqla yol vermişdir. Qarabağ xanlığı cənubda Qaradağ və Ərbədil xanlıqları ilə həmsərhəd idi.

Bu zaman isə Mərkəzi İranda şah taxi ugurunda mübarizə bütün kəskinliyi ilə davam etməkdə idi. XVIII əsrin 50-ci illərinin ortalarında bu mübarizədə ən çox Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar, Urmiya xanı Fətəli xan Əfşar və Şiraz hakimi Kərim xan Zənd fərqlənirdi. Məlum idi ki, iddiaçılardan Qarabağı da rahat buraxmayacaqlar. Pənahəli xan Məhəmmədhəsən xan Qacardan daha çox ehtiyat edirdi. Cünki, Pənahəli xanın təsirindən qurtulmaq istəyən Gəncə hakimi Şahverdi xan Ziyadoğlu Qacarın öz qohumu Məhəmmədhəsən xanı Qarabağa yürüşə təhrik edəcəyini gözleyirdi. Məhəmmədhəsən xan kimi qüdrətli düşmənin basqınına duruş getirmək üçün daha möhkəm bir sığıncaq yaratmaq haqqında qərar qəbul olundu.

Mirzə Camal Qarabağı yəzir: «Hökumət işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzər və bacarıqlı adamları, xanın əmrinə görə məsləhət üçün yığışib dedilər: «Mərhum Nadir şah vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən xan arasında olmasın. Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. /Belə bir vəziyyətdə/ Qarabağın elləri, adlı-sanlı adamları qızılıbaş qoşunun ayağı

altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvəli düşmənin və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükə qırılarıq. Ona görə də işin əlacı qabaqdan görmək lazımdır. Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz /bir an belə/ kəsilməməlidir» [59, s. 115-116].

Mirzə Adigözəl bəy bu məsələ ilə bağlı yəzir: «Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: «Nadir şah öldürüləndən sonra, Əliqulu xan və Əmir Aslan sərdarla aramızda dostluq əlaqəsi və məsləhət rabitəsi möhkəm idi: İndi ola bilər ki, Qacar Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşməncilik yolunu tutsun. Ətraf xanlarından da xatircəmlik yoxdur və bu dövlətlə ürəkdən düşmən olan çıxdur. Ola bilər ki, Məhəmmədhəsən xan təhrik etsinlər və ona qoşulub bizimlə mühəribəyə girişsinlər. Ola bilsin ki, Qarabağın rəiyiyət və elati düşmən qoşunu atların ayaqları altında məhv olsun, Şahbulağı qalasının müdaliyyə tab və taqəti olmasın. Belə olan surətdə «hər bir hadisənin çarəsi qabaqcadan düşünülməlidir» misrasının məzmununa əqlə və vaxtin tələbinə münasib xətt hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayı olaq».

Yuxarıda işarə olunduğu kimi, Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyi ilə, Şuşa şəhərini bina etdi. Şəhərin bina olacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdırılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə [1170-ci hicri ili miladi təqviminə görə 1756-1757-ci illərə təsadüf edir – T.M. J. Şuşa şəhərinin binasını qoydular] [58, s. 39-40].

Mirzə Adigözəl bəy daha sonra yəzir ki, Şah bulağı qalası sakınlarını və bir sira kəndlərin sakınlarını yeni qalaya köçürdürlər. «Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və işbilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarların asarı, bəzi yerlərdə indi də durur» [58, s. 40].

Mirzə Camalın yazdığını görə yeni qala inşa etmək barədə qərarı Məlik Şahnəzər söylədikdə o indiki Şuşa qalasının yerini göstərdi. Xanın bir neçə bilici və məlumatlı adamı gedib qalanın yerini və ətrafinı yoxladı. Qalanın salınacağı yerdə iki-üç bulaqdan savayı içməli su mənbəyi olmadıqmdan güman gələn yerlərdə quyu qazıb burada çoxlu su quyuları qazmağın mümkünlüyünü müəyyənləşdirdilər.

Bundan sonra Pənah Əli xan bir neçə nəfər yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub qalanın bünövrəsinə daş qoydu. Bu yer Şuşa kəndinin altı verstliyində olub kənd əhalisinin əkin yeri və otlağı idi [59, s. 115-116]. Mirzə Camalın yazdığını görə hicri tarixi ilə 1170-ci il, xristian təqvimini ilə 1754-cü ildə [əslində 1170-ci hicri 1156-57-ci miladi ilinə təsadüf edir]. Pənahəli xan Şahbuluğ qalasının bütün sakinlərini Şuşa qalasına köçürmüştür [59, s. 116]. Tarixi ədəbiyyatda belə fikir vardır ki, əvvəller Şuşa qalasının yerində şəhər olmuşdur.

Əhməd bəy Cavanşir Şuşa qalasının inşası ilə əlaqədar yazır: «....o [Pənahəli xan – T.M.] 1754-cü ildə indiki Şuşa şəhərinin yerində öz iqamətgahını qurdur və oranı öz adı ilə Pənahabad adlandırdı. Həmin bu ad ilə Şuşada 15 qəpik qiymətində olan gümüş pul da kəsməyə başladılar» [23, s. 161].

Mirzə Yusif isə belə yazır: «Şəhər cənub-qərbdən, şimal-qərbdən, həmcinin qərb və cənub tərəfdən piyada və qeyriliyi üçün gediş-goliş mümkün olmayan möhkəm hasar və təbii sildirim qayalarla əhatə olunmuşdur. Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər.

Bu divardan nə top güllesi, nə də başqa bir şey keçməzdı. Çünkü divar daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açıldılar. Şimal və şərq tərəfdən olan darvazaya Şuşa kənd darvazası deyilir. İki darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birincə İrəvan darvazası, digərində isə Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağlımış və hazırda onun yerinə divar tikilmişdir. İndii şəhərin ancaq üç darvazası var» [62, s. 18].

Yeni qala üçün seçilən yer dəniz səviyyəsindən 5076 fut [1400 m.]. hündürlükdə yerləşən meşəliklərlə örtülmüş, bir tərəfi uçurum, digər tərəfi isə sildirim qayalarla əhatə olunmuş təbii bir istehkam idi [116, s. 395; 28, s. 47]. Qalanın üç darvazası vardı. Onlar günəş çıxanda açılır, günəş batanda isə bağlamırlılar.

İrəlidə qeyd olunduğu kimi, Şuşa qalasının inşası təxminən 1756-ci ildə başa çatmış, həmin il Şahbuluğ qalasının sakinləri, ellərin və bir neçə kəndlərin kəndxudaları ailələrini köçürüb, bu qalanın içində yerləşdirmişdi [59, s. 116].

Qeyd edək ki, Şuşa qalasının salınması haqqında bəzi fikir müxtəliflikləri mövcuddur. Ə. Şükürzadə bu qalanın özülünün 1754-cü ildə qoyulduğunu yazır [76, s. 5]. M.Mustafayev isə Şuşa qalasının inşasına 1750-ci ildə başlandığını və bu işin 1752-ci ildə başa çatdığını yazır [168, s. 33]. «Qarabağnamələr»in 1989-cu ildəki son nəşrinin

tərtibçisiləri hesab edirlər ki, Qarabağnamələrdə göstərilən 1170-ci il hicri /miladi - 1756-57/ tarixi yanlışdır. Çünkü bu tarix, birincisi Pənah Əli xanın vəfatından cəmi 2-3 il əvvələ aiddir ki, bu da Pənah xanın həyatından olan faktlarla ziddiyət təşkil edir, ikincisi, tədqiqatçı hesab edir ki, Məmmədhəsən xan artıq 1751-ci ildə Qarabağa yürüş edərək Şuşanı mühəsirə etmişdir və deməli artıq bu zaman Şuşa qalası tikilmişdi. Beləliklə, belə nəticə çıxarırlı ki, Şuşa qalasının da əsası ən gec 1751-ci ilin birinci iki ayı, yaxud 1750-ci ilin ikinci yarısında qoyulmuşdur [52, s. 40-42].

H.Dəlinin yazdığını görə burada tədqiqatının özü də yanlışlığa yol vermişdir. Axi Məmmədhəsən xanın Qarabağa yürüşü əslində 1757-ci ildə baş vermişdir [21, s. 114]. [Maraqlıdır ki, Qarabağnamələrin əksəriyyətində Məhəmmədhəsən xanın Qarabağa 1752-ci ildək hücum etdiyi yazılır. Bu belə bir güman da yaradır ki, ola bilsin Məhəmmədhəsən xan Qarabağa bir dəfə yox, iki dəfə - 1751 və 1756/57-ci illərdə yürüş etmişdir]. Digər tərəfdən Şahbuluğ qalasının tikintisinin 1165-ci hicri ilində /20 noyabr 1751-ci il 7 noyabr 1752-ci il 7 noyabr 1752-ci il/ inşa edildiyini nəzərə alsaq Şuşa qalasının əsasının həttə Şahbuluğ qalasından da əvvəl, və ya onunla bir zamanda qoyulduğu nəticəsi yaranır. Axi bu isə tamamilə məntiqsizdir, çünkü hamı Şahbuluğ qalasının əvvəl tikildiyini, Şuşa qalasının isə sonra salındığını yazır. Əlbəttə Şuşa qalasının 1756-ci ildə əsasının qoyulduğunu söyləmək də düzgün deyildir. Əslində bu qalanın əsasının qoyulması yox, tikintisinin başa çatması ilidir. Çünkü, əvvəldə qeyd olunduğu kimi bu zaman artıq Şahbuluğ qalasından əhalini Şuşaya köçürmüşlər. Şuşa kimi əzəmətlü qalanı isə bir neçə günə, bir neçə aya, həttə bir ilə inşa edib qurtarmaq mümkün olmazdı. Deməli qalanın özülü haradasa 1753-1754-cü illər arasında qoyulmuşdur. Fikrimizcə Mirzə Camal Qarabağının «Qarabağnamə»sində Şuşa qalasının inşasının hicri təqvimini ilə 1170-ci ildə /miladi 1756 - 1757/, xristian təqvimini ilə isə 1754-cü il göstərməsi sadəcə texniki yanlışlıq deyil, müəllif xristian tarixi ilə qalanın özülünün qoyulması ilini, hicri tarixi ilə isə tikintinin başa çatdırılması ilini göstərmmişdir.

Qarabağ xanının nüfuzunun artması ilə Şamaxı, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının və Kartlı-Kaxetya çarlığının Pənahəli xana onunla müttəfiq olmaq arzuları ilə bağlı məktublar gəldi. A.Bakıxanov yazır ki, Pənahəli xan günü-gündən güclənərək Xudafərin körpüsü ilə Kürəkçay və Bərgüşad mahalları arasındaki əraziləri, habelə Qarabağ vilayətinin Meqri və Güney mahallarını, Naxçıvan vilayətinin Tatev və Sisyan, İrəvan vilayətinin, Tərtər Kolanı, Təbriz

vilayətinin Zəngəzur və Qafan mahallarını birləşdirdi. Bəzən onun hakimiyyəti Ərdəbil və digər vilayətlərə yayılırdı [101, s. 155].

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra İranda şah hakimiyyəti uğrunda mübarizədə Nadir şahın varisləri, zəndlər tayfasından olan Kərim xan, türk mənşəli Qacarlar və bəzi Cənubi Azərbaycan xanları daha böyük fəallıq göstərirdilər.

Nadir şahın ölümündən sonrakı ilk illərdə İranda hakimiyyət uğrunda mübarizənin əsas mərkəzi Xorasan oldu. Bu onunla bağlı idi ki, dövlətin xəzinəsi və Nadir şahın ordusunun əsas hissəsi burada yerləşirdi. Nadir şahın ölümündən az sonra onun qardaşı oğlu Əliqulu xan güclü ordu toplayaraq Məshədə daxil oldu və özünü İran şahı elan etdi [91, s. 219].

Müxtəlis yollarla öz hakimiyyətini möhkəmləndirməyə çalışan Əliqulu xan Cənubi Qafqazda meydana gəlmış yeni dövlətləri, o cümlədən Azərbaycan xanlıqlarını öz tərəfinə çəkmək üçün onları Nadir şah tərəfindən müəyyən edilmiş vergilərdən azad etdi [91, s. 219]. Lakin İranın və Cənubi Qafqazın bir çox hakimləri onu öz hökmədarları kimi tanımaqdan imtina etdilər. Onu da qeyd etmək lazımlı galır ki, bu dövrdə Azərbaycan uğrunda mübarizə aparan Rusiya və Osmanlı imperiyası ilə müqayisədə İran çox zəif olkə idi. Bu mübarizədə İranın yeganə üstünlüyü onda idi ki, bir vaxtlar Azərbaycan torpaqları onun tərkibinə daxil olmuşdu. Öyrənilən dövrün ayrı-ayrı vaxtlarında Rusiya və Türkiyə İranın bu «hüququ» ilə hesablaşmalı olurdular.

Tarixçilər, o cümlədən A.Bakıxanov Məhəmmədhəsən xanı XVII əsrda Qarabağdan Astarabada köçürüldən, XVIII əsrin ortalarında Astarabad, Mazandaran və Gilanın hökmədarı olan Qacarlar nəslinin nümayəndəsi hesab edirlər. A.Bakıxanov yazır: «Doğrudur, Əbdürrezaq bəy Məasiri-səltaniyyədə bu sülaləni [Qacarlar- T.M.]. Astarabادın qədim qacar sakinlərindən sayır, lakin bunların babalarının Gəncə Şəmkirə ətrafında olmaları xalq arasında məşhurdur. Şəmkir şəhəri xarabalıqlarının aşağı tərəfində, çayın sol sahilində, yurdları, ev və sakinlərinin yeri Mehdibəyli adı ilə indi də görünməkdədir».[101, s. 173]. Yalnız A.Bakıxanova görə Ağa Məhəmməd xan Qacarın atası Məhəmmədhəsən xan yox, onun kiçik qardaşı Məmmədhüseyn xan olmuşdur. O yazır: Fətəli xan Qacar Şah Təhmasibin yanında çox güclü idi. Ancaq Nadir şaha yaxınlaşınca, fitnə ilə hicri 1139 – cu [1726] ildə onun həyatına son qoya bildi. Onun iki oğlu qaldı: Məhəmmədhəsən xan və Məhəmmədhüseyn xan. Birinci Nadir şah dövründə əvvəlcə Astrabadda qiyam qaldırdı, sonra türkmən çöllərinə getdi. O, Nadir şah öləndən sonra Astrabad, Mazandaran və qismən İraq və Azərbaycanı aldı. Şah adı daşımasa da öz adından sikkə

zərb etdirdi, Azad və Kərim xanlarla müharibə edirdi. 1178-ci [1759] ildə öz nökerləri tərəfindən öldürdü. Onun uşağı qalmamış, qardaşı Məhəmməd Hüseyn xandan iki oğlan qalmışdı: biri Ağa Məhəmməd xan, o biri Hüseynqulu xan. Kərim xan vəkil girov adı ilə bunları həmişə öz yanında saxlayırdı».[101, s. 172-173].

Mirzə Rəhim Fəna yazır: «İran məmələkətindən Pənah xana səhih xəbər çatır ki, iki nöqtədə dəviyi - səltənət edən şəxslər peyda olmuş. Biri Astarabad tərəfdən türkman içindən Məhəmmədhəsən xan Qacar ki, Nadir şah zamanında əhli-üsyan hesab olunduğu türkman tayfalarına əmr olunmuşdu ki, onu ya qətlə yetirsinlər, ya məhbus hüzura yetirsinlər. Türkmaniyyə - heybəti - Nadirdən qorxub Məhəmmədhəsən xan öz işlərindən xaric cdirlər. Məhəmmədhəsən xan bir nəfər süvari ilə biyabənlərdə olar, bir də Kərim xan Zənd ki, əkabiri-taifəyi-Zəndiyədən və Şirazdan xüruc edib dəviyi səltənət edir. Hər iki tərəf bir-birinin üzərinə təhadüm və ləşkər keşlikdə bulundular»[61, s. 255].

Məhəmmədhəsən xan taxt-tac uğrunda rəqibləri ilə qəti mübarizəyə girişməzdən əvvəl Şimali Azərbaycanda özünə yeni qüvvələr cəlb edib, sursat əldə etmək qərarına gəldi. Bu məqsədlə o, Azərbaycanın ayrı-ayrı xanlarını hədə-qorxu yolu ilə öz tərəfinə çəkmək və onları Qarabağa planlaşdırıldığı hərbi yürüsdə iştirak etməyə məcbur etmək istəyirdi. Lakin yalnız Qaradağ hakimi Kazım xan və Gəncə hakimi Şahverdi xan Məhəmmədhəsən xanın Qarabağ üzərinə yürüşündə iştirak etməyə razılıq verdilər. Yerdə qalan Azərbaycan xanları onun tələbili Mügana hərbi dəstələr göndərəcəklərinə söz versələr də buna əməl etmədilər və yalnız qiymətli hədiyyələrlə öz nümayəndələrini buraya göndərməklə kifayətləndilər. Azərbaycan xanlarının, faktiki olaraq, Məhəmmədhəsən xanın tələbinə yerinə yetirməkdən imtina etmələri onun göləcəkdə Şimali Azərbaycana hücumu üçün bir bəhanə oldu [3, s. 82].

1757-ci ilin avqustunda Astrabad, Mazandaran və Gilandan 30 minlik ordu yığan Məhəmmədhəsən xan Qarabağ hərəkət etdi.

Görülən ciddi hazırlıq işlərinə baxmayaraq Məhəmmədhəsən xanın Qarabağ yürüyü ugur qazanmadı. Qarabağın qəhrəman döyüşülləri düşmən ordusuna ağır zərbələr vurmağa başladılar. Tezliklə Qacar hakiminin ordusunda fərərilik kütłəvi hal aldı [114, s. 244]. Məhəmmədhəsən xanın Gürcüstanı ələ keçirmək cəhdidən heç bir nəticə vermədi. Bütün bunlar ona gətirib çıxardı ki, Məmmədhəsən xan Cənubi Qafqazı ələ keçirmək planından imtina etməli oldu və şah hakimiyyəti uğrunda mübarizənin yeni qüvvə ilə qızışlığı İrana qayıtdı.

İrəlidə qeyd etdiyimiz kimi bəzi müəlliflər, o cümlədən V. Leviatov yanlışlığa yol verərək Məhəmmədhəsən xanın Qarabağa hücumunun 1751-ci ildə baş verdiyini yazırlar ki, bu da yanlışdır.

Mirzə Adigözəl bəy yazır: «Bu şəhərin [Şuşa – T.M.]. inşa edilməsindən bir il keçəndən sonra, Ağa Məhəmməd şahin atası Məhəmmədhəsən xan Qacar Astrabad, Mazandaran və Gilan vilayətlərindən daşların sayından çox və yağışın qətrələrindən artıq qaniçən topladı. Şuşa şəhərini almaq məqsədilə hərəkət etdi. Şuşa qalasına yaxınlaşış Xatun arxında dayandı. O bir çox tədbirlər gördü və hiylələr işlətdi ki, bəlkə bu vasitə ilə Pənah xanı itaət toruna salib Qarabağ ovlağının ovçusunu olsun. Lakin şahin ovlayan o qızılıqşu [Pənah xanı]. hiylə toruna salıb, əsir edə bilmədi. Xatun arxında səfər yükünü açdı [düşdü]., çadırını qurdı və səngərlər qazdırıldı. Qarabağın igidləri onun qoşununa çox zərər yetirirdilər. Azuqə götirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib aparırdılar.

Məhəmmədhəsən xan Qacar bu əsnada Kərim xan Zəndin tərəqqi və istila səsini eşitdi. Öz toplarını Xatun arxında qoyaraq qayıtmak təbilini çaldırdı və zəfər bayrağını hərəkətə götürdü. Mərhum Pənah xan həmin topları qalaya götürdü». [58, s. 40-41].

Məhəmmədhəsən xanın Şimali Azərbaycanda olmasından istifadə edən rəqibi Kərim xan Zənd Astrabada, Mazandaran və Gilana hücum etdi. Bu xəbəri alan Məhəmmədhəsən xan Şuşa qalasının mühəsirəsindən əl çəkməyə və tez geri qayıtmaga məcbur oldu [114, s. 243]. Arazdan cənuba keçən Məhəmmədhəsən xan Kərim xan Zənd ilə Urmiyalı Fətəli xan Əfşar arasında qızgın döyüşlər getdiyindən xəber tutdu və əlverişli məqamdan istifadə edib demək olar ki, müdafiəsiz qalmış Urmiya qalasını tutdu [20, s. 45].

Fətəli xan Məhəmmədhəsən xandan asılılığı qəbul etməyə vadar oldu. Məhəmmədhəsən xan Fətəli xanın qüvvələrini də götürərək Kərim xan Zəndə qarşı hərəkət edir. Ancaq onların qüvvələri Kərim xanın möhkəmləndiyi Siraz şəhərinə yaxınlaşarkən Fətəli xan Məhəmmədhəsən xandan ayrıldı və Urmiyaya tərəf çəkildi. Vəziyyətin arzuolunmaz şəkil aldığına görən Məhəmmədhəsən xan yeni qüvvələr toplamaq məqsədi ilə Mazandarana döndü, lakin 1758/59-cu ildə [hicri 1172] yolda ikən öz soydaşları tərəfindən qətlə yetirildi [20, s. 45].

1759-cu ildə Şəkinin yeni xanı, Hacı Çələbinin oğlu Ağa kişi bəyin [Hacı Çələbi xan 1755-ci ildə vəfat etmişdir]. qaynatası Qaziqumuq hakimi Məhəmməd xan Ərəşə gəlib kürəkənini bura çağırmış və xainəsinə qətlə yetirmişdi. Səhəri günü Məhəmməd xan Şəkiyə basqın edib xan xəzinəsini ələ keçirtmişdi. Məhəmməd xanın özbaşınlığından cana gəlmış Şəki əhalisi üsyan etmiş, Hacı Çələbi xanın böyük nəvəsi

Hüseyn bəy Pənahəli xandan yardım istəmişdi. Hacı Çələbi xanın onu gürcü əsirliyindən xilas etməsini unutmayan Pənahəli xan qoşunu ilə qaziqumuqlu Məhəmməd xanın üzərinə yerdi. Məglubiyyətə uğradılan Məhəmməd xan Qaziqumuqa qayitmalı oldu [48, s. 34-35].

Cox keçməmiş, yenidən cənubdan Qarabağ xanlığı üçün təhlükə yarandı. Məhəmmədhəsən xan Qacar həlak olandan sonra urmiyalı Fətəli xan Əfşar müstəqilləşdi və yenidən öz gücünü artırmağa başladı. Yenidən cənub xanlıqlarının bir çoxunu özündən asılı hala saldı və öz hakimiyətini Azərbaycanın şimal xanlıqlarına da yaymayı qərara aldı. O, ilk növbədə mühüm strateji əhəmiyyəti olan Qarabağ xanlığını ələ keçirməyə cəhd göstərdi [101, s. 158]. Qarabağa elçilər göndərib Pənahəli xandan ona tabe olmasını tələb etdi.

Lakin Pənahəli xan Fətəli xanın elçisinə kobud cavab verdi. 1760-ci ildə Fətəli xan 30 minlik qoşun toplayaraq Qarabağa yürüş etdi və Şuşa qalasının yanında düşərgə saldı. Pənahəli xana qarşı gizli düşmənciliyi davam etdirən Çiləbörd və Talış məlikləri Fətəli xanın yanına getdilər.

Pənahəli xanın müdafiəyə yaxşı hazırlaşdığını və Şuşa qalasının möhkəmləyini görən Fətəli xan şəhərin altı kilometrliyində - Ballica və Xocalı çayları arasında qoşunların uzun müddət qala bilməsi üçün istehkam inşa etdirdi [59, s. 117, 60, s.21 ].

Mirzə Yusif Qarabağı bu məsələ haqqında daha geniş məlumat verir: Fətəli xan «bir neçə dəfə Pənah xanın üzərinə hücum edib onunla müharibə etdi. Amma məqsədə nail ola bilinəyib, geri döndü. Axırıncı dəfə isə çoxlu qoşunla geniş düzənlilik olan Ballica çayı ilə Xoca Əlili çayının arasına gəldi və yolun kənarında səngər qurub burada dayandı. Hazırda da burada o səngər divarlarının xərabələri və nişanələri qalmaqdadır. Bu yer xalq arasında Fətəli xan səngəri adı ilə məşhurdur.

Fətəli xan qış fəslini burada keçirdi. O zaman Çiləbörd və Talış məlikləri Məlik Hatem və Məlik Usub da Fətəli xanın yanına gəlib onun qoşunu ilə birləşdilər və burada özləri üçün ayrıca səngər qurdular, bu səngərlərin də nişanələri qalmışdı. İran qoşunları altı ay burada qaldı, amma bir nəticə əldə edilmədi» [62, s. 21]. M.Yusif də digər Qarabağnamə müəllifləri kimi Fətəli xanın məğlub olduğunu, İbrahimxəlilxəlil ağanı hiylə ilə dustaq etdiyini yazır [62, s. 21-22].

Əhməd bəy Cavanşir Urmiyalı Fətəli xanın Qarabağa hücumu ilə bağlı yazar: «Həmin ilin qışında Pənah xanın seçmə alayları evlərinə buraxılan zaman Nadir şahın ən təcrübəli sərkərdələrindən olan rumlu Fətəli adlı birisi 30 minlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə

Qarqarçayı tərəfdən hücuma keçmişdi. Rəvayətə görə, bu tərəfdən qala üzərində elə bir sükut hökm sürdü ki, hücum edənlər dərələrdə və divarların arxasında gizlənmiş seçmə dəstələri görmədən sərt qayalara dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala divaraların yaxınlığında onların gurultulu hay-küyü eşidildikdə, mühəsirəyə alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış qonaqların üzərinə cumdular və onlarla əlbəyaxa vuruşmaya girdilər. Uzun yol gələrək yorulmuş və qəsildən edilmiş hücumdan qorxmuş düşmənələr dəstə-dəstə düzülüb, döyüşə girdilər. Lakin davam gətirməyib geri çəkildilər, onların bir qismi qırıldı, bir qismi isə güc-bəla ilə qaçıb canını qurtara bildi. Bu müvəffəqiyyətsizlik inadkar rumlunu öz işğalçılıq niyyətindən el çəkməyə məcbur edə bilmədi. O, Pənah xandan narazı olan erməniləri və qonşu xanları öz ətrafına toplayaraq, Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, mühərbi partizan mühərbi xarakteri aldı. Qara Murtubəy və Pənah xanın başqa silahdaşları bu yerlərə bələd olmayan rumluları müvəffəqiyyətlə tələyə salaraq, qırıldılardı” [23, s. 162].

Qeyd etməliyik ki, mənbələrdə Fətəli xan Əfşarın Qarabağa hücumu, «Ağa körpüsü» adlanan yerdə bağlanan anlaşmanın şərtləri və İbrahimxəlilxəlil ağanın girov götürülməsi barədə ikili sifir vardır. Qarabağnamələrin müəllifləri Balıca və Xacə Əlili [indiki Xocalı]. çayları arasında düşərgə salan, Şuşa ətrafında uzun müddət döyüşən Fətəli xanın Qarqar çayı istiqamətində qalanı almaq cəhdı, 7 dəfə edilən həmlənin nəticəsiz qalması, Fətəli xanın hiyləyə el ataraq Ağa körpüsündə Pənahəli xanla dostluq, sadıqlik haqda söhbət aparması, öz qızını Pənahəli xanın oğlu İbrahimxəlilxəlil xana əra verməklə qohumluq əlaqələri yaratması və onu müqavilə bağlamağa məcbur etməsi, İbrahimxəlilxəlil ağanın düşmən düşərgəsinə gəlməsi, Fətəli xanın müqavilənin şərtlərinə xəyanət edərkən, onu tutub girov adı ilə Urmiyaya qayıtması barədə məlumat verirlər [57, s. 44; 23, s. 162-163].

Urmiyalı Fətəli xan Əfşarın Qarabağa gəlməsi, mühərbi və müvəqqəti sülh yaranması, İbrahimxəlilxəlil ağanın girov alınmışıyla bağlı yuxarıda qeyd edilən sifirlərdən fərqli olaraq A.Bakıxanov yazır ki, «hicri 1175-ci [1759] ildə Nadir şahın böyük əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı və qoşunla Qarabağa gəldi. Pənah xan ona zahiri itaət göstərdi və oğlu İbrahimxəlilxəlil ağanı ona girov verdi [89, s. 158]. Nəzərdən keçirilən faktların müqayisəli təhlili göstərir ki, mühərbiyənin son günlərində Əfşar döyüşülləri artıq qala divarı ətrafında döyüşürdülər. Şəhər süqut etmək təhlükəsi qarşısında idi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan Fətəli xanla zahiri olsa da, sazişə gəlməyə məcbur olur. O, tabeçilik əlaməti olaraq oğlu

İbrahimxəlilxəlil ağanı girov kimi Urmiyaya göndərdi. Fətəli xan qızını İbrahimxəlilxəlil ağaya əra verib, onu öz yanında saxladı.

«Qarabağnamə»lərin müəllifləri Qarabağ xanlarına rəğbat bəslədiklərindən hadisələrin gedişini saxtalasdıraraq iddia edirdilər ki, guya Fətəli xan baş verən bir döyüşdə iki min döyüşü itirdikdən sonra “qış fəslinin yaxınlaşmasına görə” sülh və barışq təklif etdi. Mahir elçilər göndərib, and-aman içərək belə vədə verdi: «Əgər Pənah xan, qoşunundan aldığı əsirləri geri qaytarsa, mənə ittifaq və dostluq etsə, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlilxəlil ağaya kəsdirəcəyəm. Beləliklə də biz əbədi qohum və dost olacaqıq. Bir şortla ki, İbrahimxəlilxəlil ağanı mənim yanımı göndərsin. O isə orduda şirni içilib, kəbin kəsildikdən və iki-üç gün burada /qonaq/ qaldıqdan sonra geri qayıtsın» [60, s. 22]. Salnaməçilərin sözlərinə görə Pənahəli xanı xatircəm etmək üçün Fətəli xan həttə öz övlad və qohumlarından üç nəfəri girov kimi Şuşaya göndərmiş, Fətəli xana inanan Pənahəli xan da oğlunu onun yanına göndərmişdi.

Mirzə Adıgözəl bəy bu məsələ ilə bağlı mahiyyətə Mirzə Camal kimi, ancaq bir qədər fərqli məlumat verir. O, yazar ki, hücumların heç bir səmərə vermədiyiini görən Fətəli xan vasitəçilər salıb barışq istədi. «Pənah xan da «bacardığın zaman [müqəssiri]. bağışla; çünkü bu gözəl bir işdir» sözünün məzmununca onun xahişini qəbul etdi [Onlar]. Ağa körpüsündə görüşərkən sülh etdi. Barışq əhd və peymanla möhkəmləndi» [58, s. 45]. Salnaməçi daha sonra yazar ki, Fətəli xan Pənahəli xandan dostluq əlaməti olaraq böyük oğlu İbrahimxəlilxəlil ağanın onun düşərgəsinə göndərilməsini xahiş etmiş və bu xahiş yerinə yetirilmişdir. «Mərhum Pənah xan da onun [Fətəli xanın – T.M.] qəлиз andlarına, yalan sözlərinə etibar etdi. Gözünün işığı olan igit oğlunu bılıkli və natiq adamlarla Fətəli xanın ordusuna göndərdi» [58, s. 45].

Lakin burada açıq məntiqsizlik nəzərə çarpır: necə ola bilərdi ki, Fətəli xan məğlub olduğu halda İbrahimxəlilxəlil ağanın öz qərargahına gəlməsi /qoy lap qızının nişanlısı kimi olsun/ şortını qoysun.

Urmiya xanlığı tarixinin tədqiqatçısı H.Dəlili bu məsələ ilə bağlı yazır: «Lakin mühərbiyənin uzanması və qış fəslinin yaxınlaşması nəticəsində Şuşa qalasının mühərbi yolu ilə alınma[ma].sından məyus olan Fətəli xan Pənah xanla yenidən diplomatik dənişqəllər aparmağa məcbur olur.

Mühərbiyənin davam etdirilməsi cyni zamanda Qarabağ xanlığı üçün də sərfli deyildi. Şəhərin mühəsirədə qalması nəticəsində əhalinin vəziyyətini gündən-günə çətinləşirdi. Bu isə qala daxilindəki birliyi pozur və onun müdafiəsini zəiflədirdi. Yaranmış şəraitlə əlaqədar

olaraq bu dəfə Pənah xan Fətəli xanın elçilərini hörmətlə qarşılıdı və iki xanlıq arasında ittifaq yaratmaq uğrunda diplomatik danışıqların aparılmasına razılıq verdi» [21, s. 207]. A.A.Bakıxanov yazar: «1175 [1762 m.]. ildə Nadir şahın böyük əmirlərindən biri İran taxt-tacına iddiası olan Fətəli xan Əfşar Azərbaycanı adlı, hökmənlilik iddiası ilə Qarabağa gəldi, Pənah xan ona zahiri itaət göstərdi və oğlu İbrahimxəlilxəlil ağanı girov verdi» [101, s. 158].

H.Ə.Dəllinin müləhizəsi daha inandırıcı görünür. O yazar ki, Şuşa əhalisinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları tədricələ qalaya yaxınlaşır, qalaya gedən yollar bağlandığı üçün orada azuqə və hərbi sursat azalır, şəhər süqut etmək təhlükəsi qarşısında idi. Pənahəli xan vəziyyətdən çıxış yolunu zahiri itaət göstərməkde görüb, öz oğlu İbrahimxəlilxəlil ağanı girov kimi Fətəli xan Əfşarın düşərgəsində göndərmişdir [19, s. 118].

Raffi urmiyalı Fətəli xanın Şuşaya hücumu ilə bağlı tamamilə uydurma məlumat verir. Onun yazdığını görə Pənahəli xan və müttəfiqi məlik Şahnezər təslim olmuşdu və guya Fətəli xanla məliklər Hətəm və Usüb arasında belə razlaşma var imiş. Fətəli xanı və məlik Şahnezəri adı çəkilən iki məhiyə verməliyim. Ancaq Fətəli xan sözünün üstündə durmayaraq 10 min tūmən alıb Pənahəli xanı azad etmiş, ancaq oğlu İbrahimxəlil ağanı isə girov kimi özü ilə aparmışdır [187, s. 37]. Uydurmalarını davam etdirən Raffinin yazdığını görə bundan sonra məliklər yeni müttəfiq axtarır və gürcü çarı Teymurazla əlaqəyə girirlər. Guya 1762-ci ildə gürcülerin və məliklərin birləşmiş qüvvələri Pənahəli xanın Karkar [Qarqar]. çayı sahilində məğlubiyyətə uğratmış, Pənahəli xan Arazdan cənuba qaçmağa cəhd göstərmiş, lakin tutulmuşdu. Ancaq Teymuraz da sözünə əməl etməyərək Pənahəli xanı düşmən məliklərə verməmişdi. Belə olduqda məliklər şəkili Hacı Çələbi xana müraciət etmiş, Hacı Çələbi xan gürcüləri darmadağın etmişdir. Ancaq Teymuraz buna qədər ödənc alıb Pənahəli xanı azad buraxmadı [187, s. 38]. Raffinin yazdıqlarının uydurma olduğunu elə bu fakt təsdiq edir ki 1762-ci ildə Hacı Çələbi xanın ölümündən artıq 7 il keçmişdi.

Raffinin sözlərinə görə Pənahəli xannın məliklərə mübarizəsi 20 ilə yaxın davam etmiş, nəhayət gəncəli Şahverdi xanın vasitəciliyi ilə tərəflər arasında barışq bağlanmışdır. Guya Pənahəli xan nəinki məliklərin daxili işlərinə qarşımamağı, hətta xarici düşmənlərlə müharibə haqqında qərar verərkən məliklərlə razılaşdırmağı, Qarabağda öz mülklərini genişləndirməyi öhdəsinə götürübümüz. Heç bir tarixi mənbə Raffinin bu uydurmasını təsdiqləmər.

Qarabağ xanının Urmiyalı Fətəli xandan asılılığı çox davam etmədi. Məhəmmədhəsən xan həlak olandan sonra İranda Kərim xanın

nüfuzu artmış Qərbi və Mərkəzi İranın bir çox hakimləri onun hakimiyyətini tanımağa məcbur oldular.

Beləliklə, mərkəzi İranda öz hakimiyyətini xeyli möhkəmləndirən Kərim xan Zənd belə hesab edirdi ki, Azərbaycan xanlıqlarını tabe etmədən öz mövqelərini kifayət qədər möhkəmləndirə bilməyəcək. Müstəqil siyaset yeridən Azərbaycan xanlarının eksəriyyəti isə Kərim xanın hakimiyyətini qəbul etmək niyyətində deyildilər. Bu dövrda Cənubi Azərbaycan xanlıqlarının xeyli hissəsi Fətəli xan Əfşarın hakimiyyəti altında idi. Fətəli xan Qarabağda olduğu zaman taxt-ṭaca digər iddiaçı Kərim xan Zənd öz qüvvələrinin artırıb İsfahan və Şiraz şəhərlərini tutdu. 1760-ci ildə isə artıq Azərbaycana hücum etdi və Təbrizi mühasirəyə aldı. Kərim xanın Cənubi Azərbaycana hücumu Urmıyalı Fətəli xanı öz qüvvələrini Azərbaycanın şimalından cənubuna keçirməyə vadar etdi. 1761-ci ilin yayında Kərim xan yenidən Azərbaycana hücum etdiyi zaman Fətəli xan onu Ucan düzündə, Qaraçəmən kəndi yaxınlığında qarşılıdı. Baş verən döyüşdə üstünlük əvvəlcə Fətəli xanın tərəfində olsa da, müttəfiqi Xoylu Şahbaz xanın xəyanət edərək düşmən tərəfə keçməsi onu çətin vəziyyətə saldı. Buna görə Fətəli xan Urmiya qalasına çəkilməli oldu [19, s. 119-120. 20, s. 45].

1762-ci ilin may ayında Marağa şəhərini tutan Kərim xan bura da düşərgə salıb Urmiya qalasına həmlə üçün hazırlığa başladı. Kərim xan vaxtilə Fətəli xanla toqquşmuş müxtəlif Azərbaycan xanlıqlarına məktublar göndərərək onları Fətəli xanla mübarizə üçün ona qoşulmağa çağırıldı.

Mirzə Adigözəl bəy yazar ki, Kərim xan Zənd öz elçisi vasitəsilə Pənahəli xana aşağıdakı məzmunda məktub yazıb: «Fitnə və fəsad sahibi olan Fətəli xan indi bizimlə qan düşməni olmuşdur. Sizinlə də pis xasiyyətli bir düşməndir. Verdiyi söz və içdiyi andın əksinə olaraq hərəkət etmişdir. İbrahimxəlilxəlil ağanı apararaq, sizi dərd və qüssəyə salmışdır. Hər an bir fikirdə və hər gün də bir əmirlə hərb etməkdədir. Mən də: «Ey ağıl sahibləri, sizin üçün qisas almaqdə həyat vardır» aysinin məzmununa əsasən intiqam almağı və ədavət qılincini qızından çəkib hərbə girişməyi qərara almışam. Buna görə cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan və təxir etmədən, hökmünüz altında olan qalib qoşunlarınızla bize yoldaşlıq edəsiniz; çünki əsas məqsədim və günəş kimi işqli olan fikrim budur ki, həm sizin oğlunuzu xilas edim, həm də öz qardaşımın qanını alım» [58, s. 46].

Yuxarıda göstərildiyi kimi, bu dövrde İranın xeyli hissəsində möhkəmlənmiş Kərim xan Zənd öz hakimiyyətini Cənubi Azərbaycana da yaymaqa çalışırdı. 1762-ci ilin may ayında Xoy və Salmas şəhərləri

arasında baş verən döyüşdə Kərim xan Zənd qələbə çaldı. Ağır məğlubiyyətə uğrayan Fətəli xan Urmiyaya qaçmamış oldu [90, s. 53]. İrəlidə H. Dəliliyə əsasən 1761-ci ildə Şahbaz xanın Fətəli xana dönük çıxaraq Kərim xanın tərəfinə keçdiyini yazmışdır. S. Əliyev isə yazar ki, 1762-ci ildə Şahbaz xan yenə Fətəli xanın yanında idil və mübarizədə iştirak etməyə başladı. Kərim xan tərəfindən əsir götürülmüşdür. Pənahəli xan 1763-cü ildə vəfat etdi [20, s. 42-49].

Kərim xanın çağırışını qəbul edən Pənahəli xan kiçik oğlu Mehrəli bəyi Qarabağa müvəqqəti hakim qoyaraq, bir sıra başqa Azərbaycan xanları kimi Kərim xanın Urmiyə yanındaki düşərgəsinə gəldi. Xanların da qüvvələrini özünə birləşdirən Kərim xan Urmiya qalasını dövrəyə aldı. Qalanın xarici aləmlə əlaqəsini tamamilə kəsmek üçün ətrafına hasar höründü [19, s. 121-122]. 9 aylıq mühasirədən sonra Urmiyə qalası təslim oldu. Kərim xan Fətəli xani ailəsi ilə birlikdə götürərək Şiraza yola düşdü. O, eyni zamanda köməyinə gəlmış Azərbaycan xanlarını - Pənahəli xani, qaradağlı Kazım xam, Xoylu Şahbaz xani, Naxçıvanlı Hacı xan Kəngərlini, sərəblı Əli xan Şəqqaqını və bir sıra başqalarını da Fətəli xan üzərində qələbə münasibətlə Şirazda keçiriləcək şənliklərdə iştirak etmək bəhanəsi ilə özüylə apardı və əslində onları orada girov kimi saxladı [19, s. 123-125].

Fətəli xan Əfşar üzərində çaldığı qələbə sayəsində Kərim xan Zənd öz hakimiyyətini Cənubi Azərbaycana yaymağa müvəffəq oldu. Bu bölgədə baş verə biləcək hər hansı çıxışın qarşısını almaq üçün Kərim xan təbrizli Nəcəfqulu xani, qaradağlı Kazım xani və başqalarını fəxri girov kimi öz yanında saxlayırdı [98.1, s. 67-68].

XVIII əsrin 60-ci illərində İranda baş verən çəkişmələr Kərim xan Zəndə Cənubi Qafqazı ələ keçirməyə imkan vermir. Onun Şimali Azərbaycana hərbi yürüş təşkil etmək üçün hazırlaşlığı bir dövrdə öz doğma qardaşı Zəki xan üsyən qaldıraraq İsfahanı ələ keçirdi [30, s. 159]. Azərbaycanın şimal xanlıqlarını ələ keçirmək üçün nəzərdə tutulan ordu Zəki xanın qaldırıldığı üsyəni yatırmağa yönəldildi. 1763-1765-ci illərdə İranın xeyli hissəsini öz hakimiyyəti altında birləşdirən Kərim xan Zənd Şirazı özünün paytaxtı elan etdi [101, s. 68].

Mirzə Camala görə Kərim xan bu məsələ ilə bağlı Pənahəli xana aşağıdakı məzmunda məktub yazmışdı: «Fətəli xan bizim nəinki təkcə düşmənimiz, hətta qanlımızdır. Sizə qarşı da olduqca yaramaz işlər görmüş, andını, peymanını pozmuşdur. Sənin oğlunu məkr və hiylə ilə aparıb məhbəs etmişdir. İndi var qüvvə ilə bizə kömək etməli və bu işdə heç şeydən inüzayıq etməməlisən. Çünkü intiqam alsaq və oğlunu xilas etsək, sizin sevindiyiniz kimi biz də arzumuza çatmış olacaqıq [59, s. 118; 60, s. 23].

Əhinəd bəy Cavanşir isə Fətəli xan əleyhinə Kərim xan Zənd ilə Pənahəli xanın ittifaqına dair başqa fikir irəli sürür: «O zaman İranda Fətəli xandan başqa bir də Kərim xan Zənd məşhur idi. O, hakimiyyət arzusunda olmaqdan başqa, həm də döyüşdə onun qardaşını öldürən Fətəli xana qan ədavəti boşlayırdı. Pənah xan bu ədavətdən istifadə edib onun yanına qasidlər göndərdi. Onlar öz birgə hərəkatları barəsində razılığa gəlib, hər iki tərəfdən Fətəli xanın üzərinə hücumu keçdilər və onu məğlub edib özünü əsir aldılar və İbrahimxəlil xanı da azad edib sağ-salamat geri qayıtdılar» [23, s. 162].

Rzaqulu bəy Camal oğlunun verdiyi məlumatə görə Pənahəli xan Gəncə, İrəvan, Naxçıvan, Qaradağ və Ərdəbil xanlıqlarında xüsusi nüfuza malik idi. Pənahəli xan həmin xanlıqların nəinki daxili işlərinə qarışır, hətta öz yaxın adamlarını bu xanlıqlarda hakimiyyət başına götürə bilirdi. Ərdəbil hakimi Sarıcalı tayfasından olan Dərgahqulu bəyi buna misal göstərmək olar [72, s. 214]. Rzaqulu bəyin yazdığını görə Pənahəli xan «Gəncə xanzadələrindən kefi istədiyi adamı hökumət işinə tövkin edir, istəmədiyini isə qulluqdan çıxarırdı» [72, s. 214].

Fətəli xan Əfşar isə 1763-cü ildə [may-iyun ayları arasındaki müddətdə]. Kərim xan Zənd tərəfindən Fətəli xanın Kərim xanın qardaşı İsgəndəri qotla yetirdiyi Qomşo adlı yerdə öldürüldü [17, s. 46].

Yad ölkədə asılı vəziyyətdə yaşamağa alişa bilməyən Pənahəli xan 1763 - cü ildə Şirazda müəmmalı şəkildə vəfat etdi. Cənazəsinə Qarabağa götürüb Ağdamda dəsn etdilər [19, s. 123-125].

Raffi Pənahəli xanın Şiraza getməsini və ölümünü bir qədər fərqli təsvir edir: Raffinin yazdığını görə Kərim xan Zənd Urmiya qalasını alarkən Pənahəli xan onun yanında deyilmiş və Kərim xanın İbrahimxəlil ağanı azad edib özü ilə apardığını eşidib zəngin hədiyyələrlə oğlunu Qarabağa qaytarmaq üçün gedibmiş. Lakin Kərim xan nəinki İbrahimxəlil ağanı buraxmamış, hətta Pənahəli xanı da özü ilə Şiraza aparmışdır. Raffinin sözlərinə görə Şirazda qalan Pənahəli xan buradan çıxa bilmək üçün özünün ölülüyə vurmuş və tabutu qoyulmuşdur. Onun yanındakilar Kərim xandan tabutu Qarabağa aparmağa aparmağa icazə istəmiş, Kərim xan isə hiyləni anlayaraq yolda cənəzə xarab olmasına deyə içalatını çıxardıb balzamlaşdırılmasına göstəriş vermişdir. Beləliklə də Pənahəli xan həlak olmuş və yalnız bundan sonra Kərim xan İbrahimxəlil ağanı Qarabağa buraxmışdır [187, s. 40].

Qeyd edək ki, Mirzə Yusif Qarabağı də Pənahəli xanın Şiraz əsirliyindən xilas olmaq üçünbihuşdarı içib özünü ölülüyə vurdugunu yazar. Mirzə Yusif yazar ki, deyəsən Kərim xan Pənahəli xanın hiylosunu anlayıb deyibmiş: «Pənah xan mənim xeyrxah dostumdur. Buna görə

də inən gərək onun cənəzəsini tam hörmətlə Qarabağa göndərəm» Kərim xanın göstərişi ilə Pənahəli xanın qarnını yarmış, ədviyyat ilə doldurub Qarabağa göndəmişdilər [62, s. 23-24].

Ə.Sükürzadə Pənahəli xanın Ağdamda «İmarət» adlanan yerdəki qəbir daşı üzərində həkk olunmuş təvəllüdünü əsas götürərək Pənahəlixanın hicri 1172 - ci ildə [1759] əldiyünü göstərir [bax 52, s. 188]. Qarabağnamələrdə, o cümlədən Mirzə Adıgözəl bəyin əsərində Pənahəli xanın 1760-ci ildə vəfət etməsi göstərilir [58, s. 48]. Tarixi hadisələrin xronoloji izləninə və müqayisəsi də Pənahəli xanın 1763-cü ilə qədər yaşadığını və Azərbaycanın siyasi həyatında fəal iştirak etdiyini təsdiqləməyə imkan verir.

Son dövrün tədqiqatları da İbrahimxəlilxəlil xanın məhz 1763-cü ildə Qarabağda hakimyyətə gəlməsini qəbul etməyə imkan verir.

Mir Mehdi Xəzani Qarabağ xanlığının sərhəddini aşağıdakı kimi təsvir edir: «Cənubiyyən rudi - Arazdır, Xudafərin körpüsünün Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə [kimi], Şərqiyyən Kür suyudur. Qərbiyyən Kühüstani - əzimi Qarabağdır ki, Köşbək və Salvartı və Ərikli dağlarıdır. Şimalisi, Gəncə ilə Qarabağın sərhəddidir, Goran çayıdır». [56, s. 99]. Mirzə Rəhim Fəna isə xanlığın sərhədlərini belə təsvir etmişdir: «Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadılıb bir yerdə sariyal ru be meşriq gedir Araz çayınadək. Oradan məcraryı - nəhri - Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbən şərqə dəryayı - Xəzərə tərəf cari Kür nəhrinin məerasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışib axar dəryaya. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafa xanlı pristavlığına daxildir. Oradan Kür nəhrinin mərasilə sərhəd şərqdən qərbə qayıdır Kür nəhrilə üz yuxarı gedir. Sabiqi pocta stansiyonu - Türyan çay adlı yerdək ki, Duzdağ burnunda vaqedir. Sərhəd Goran mülkündən yuxarı Duzdağ burnu şimal tərəfdən ru be cənub gedir. Mirov dağının ətəyində vaqe Molla Vələdli mülkündək. Oradan Qara Çinar mülklərinin əmlakını əhatə edib üz yuxarı cənubən həman dağın qarlı və buzlu sariyahnadək ki, hər yerdən ucaraq nöqtədir və ucalıqdə böyük Qafqaz dağlarına özünü həmdüş göstərəndir. Bu nöqtədən şərqdən qərbə tərəf hər yerdə sariyal sərhəd geddir. Ayrim kəndinin başının üstündədək ki, o kənd vaqedir Tər-tər çayının əvvəlinci şaxəsindən olan çeşmələrdən. Bu nöqtədə Mirovdan gələn uca dağlar silsiləsi iki şaxə olub, bir Gəncə uyezdinə tərəfi və biri Rumbasır və Kəlbəcər adlı uca dağlar ilə ki, İrəvan quberniyası ilə Gəncə quberniyasının sərhəddidir, məzkur dağlar şimaldan üzü cənuba tərəf Qarabağ sərhəddidir [61, s. 250].

A.A.Bakıxanov yazır ki, Pənahəli xan Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşad mahalına qədər yerləri ələ keçirmiş, bundan əlavə Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyani, İrəvana Aid Tərtər kolanını və Təbrizə aid olan Zəngəzur və Qapani tutmuşdu; Pənahəli xan bəzən Ərdəbil və s. kimi qonşu xanlıqları da özünə tabe edirdi [101, s. 155].

Mirzə Camal Cavanşir Qarabağ xanlığının sərhədlərini aşağıdakı kimi təsvir etmişdir: «Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyü qədər - Araz çayıdır. İndi [Sınıq körpü]. Qazax, Şəmşəddil və Dəmirçi-Həsənli camaati arasındadır və Rusiya dövləti məmurları onun rus istilahılı Krasni most, yəni Qızıl körpü adlandırırlar.

Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür.

Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən [keçib]. Araz çayına çatır.

Qərb tərəfdən Küsbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır» [59, s. 107-108].

Mir Mehdi Xəzani isə Qarabağ xanlığının sərhədlərini aşağıdakı kimi təsvir edir:

«Şimali Qarabağda sərhəd budur: Cənubiyyən rudi - Arazdır, Xudafərin körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə [kimi]. Şərqiyyən Kür suyudur. Qərbiyyən Kühüstani - əzimi Qarabağdır ki, Köşbək və Salvartı və Ərikli dağlarıdır. Şimaliki, Gəncə ilə Qarabağın sərhəddidir, Goran çayıdır. Bu Qarabağ vilayəti Aran məmləkəti cümləsindədir» [56, s. 99].

Bələliklə, ilk mənbələrin müqayisəli təhlili göstərir ki, Qarabağ xanlığı əvvəller mövcud olmuş Qarabağ bəylərbəyliyinin böyük hissəsini, əsasən Cənub tərəfini, həmçinin Çuxursəəd [İrəvan]. və Təbriz bəylərbəyliklərinin bəzi ərazilərini əhatə etmişdir. Xanlığın sərhədləri şimal-şərqdə Kür çayına, şimalda Goran çayına, qərbdə Goyçə gölünə az qalmış məsafədə, cənubda Araz çayına çatırı.

## II FƏSİL

### XANLIĞIN TƏSƏRRÜFAT HƏYATI VƏ SOSİAL-İQTİSADI MÜNASİBƏTLƏR

#### § 1. Kənd təsərrüfatının vəziyyəti.

Qeyd olunduğu kimi, Qarabağ Kür və Araz çayları arasında geniş bir ərazini tuturdu. Həmin ərazinin bir hissəsi - çayların qovuşuguna yaxın şərq hissəsi ovalıq, qərb hissəsi isə dağlıq idir.

Kür-Araz ovalığının bir hissəsi olan Qarabağ düzü şimal-qərbdən Gence - Qazax düzənliyi, qərbdən kiçik Qafqazın Murov dağ və Qarabağ silsilələri, cənubdan və cənub-şərqdən Mil düzü ilə əhatə olunur. Şirvan düzündən Kür çayı vasitəsilə ayrılır. Hündürlüyü dağtayı hissədə 500 m- e qədər, cənub-şərq kənarında okean səviyyəsindən aşağıdır. Səthi zəif dalğavarı və terraslıdır, dağtayı hissədə relyefi dərə və yarğanlıdır. Qarabağ düzünün iqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 0-2 dərəcə, iyulda isə 27 dərəcəyə qədərdir. İllik yağıntı az /250 - 350 mm/ olsa da İncəçay, Tərtər, Xaçın, Qarqar və s. çayların keçməsi Qarabağ düzündə əkinçilik üçün əlverişli şərait yaradır. Qarabağ düzündə qədimdən pambıq, üzüm, taxıl və subtropik meyvələr yetişdirilir, heyvandarlıq inkişaf etmişdir, qış otlaqları var [10, s. 46].

Vulkanik yayla olan Qarabağ yaylaş Zəngəzur və Qarabağ silsilələri arasında Tərtər və Həkəri çaylarının yuxarı axarında yerləşir. Okean səviyyəsindən orta hündürlüyü 2000 - 2500 m- dir. Səthi dalğavarıdır, çay dərələri ilə parçalanmışdır [10, s. 46].

Tarixi Qarabağ vilayətinin mühüm hissəsini Kiçik Qafqazın Qarabağ və Zəngəzur dağ silsiləleri təşkil edir. Qarabağ silsiləsi şimal - qərbdə Tərtər çayının dərəsi ilə Murovdag silsiləsindən, qərbdə isə Həkəri çayının dərəsi ilə Qarabağ yaylasından ayrıılır. Silsilənin qərb yamacları dik olduğu halda, şərq yamacları Qarabağ və Mil düzərinə tərəf tədricən alçalır. Silsilənin cənub - şərq qurtaracağı Araz çayına tərəf alçalaraq dağtayı düzənliliklərə keçir. Xaçın, Qarqar, Kondələnçay, Quruçay, Qozluçay və s. çaylar Qarabağ dağ silsiləsindən başlayır. Xaçınçay və Quruçay Kürə, qalan çaylar isə Araza töküür. Qarqarçay Xəlifəli və Daşaltı çaylarının qovuşmasından yaranır. Xəlifəli Sarıqaya dağından, Daşaltı isə Sağsağan dağından başlayır [149.5.3].

Rzaqulu bəy Mirzə Camal oğlu Qarabağın təbiəti barədə yazır: «Qarabağın dağlıq yerləri və yaylaqları Göyçə sərhəddindən

tutmuş Ordubada qədər başdan - başa cənnətə bənzər çəmənlikdir. Yaylaq olmasına baxmayaraq burada qışda da mal-qara, qoyun, heyvan saxlamaq olur. Bu yerlər də, Qarabağ səhrasının qışlaqları kimi çox sələmət olur və qışda mal-qaraya soyuqdan heç zərər toxunmur» [72, s. 245].

Xanlığın heyvanlar aləmi çox rəngarəng idi. Burada Qafqaz maralına, ceyranlara, dağ keçilərinə ayılara, canavarlara, çöl donuzlarına, tülkü'lərə, vaşaqa, dovşanlara rast gəlmək olurdu. Quşlardan qartal, qırqovul, qırğı geniş yayılmışdı.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi Qarabağ xanlığı əhalisinin də böyük əksəriyyəti kənd təsərrüfatında çalışırdı. Son dərəcə əlverişli iqlim şəraiti, münbit torpaqları, Kür və Araz çaylarının arasında yerləşməsi xanlıqda kənd təsərrüfatının inkişafına zəmin yaradırdı. Statistik materialların olmaması xanlıqda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı dinamikası haqqında dolğun təsəvvür yaratmağa imkan vermir. Həm də əldə olan materialların bir qismi xanlığın mövcudiyətinin son dövrünə - XIX yüzilin əvvəllerinə aiddir.

Qarabağ xanlığı ərazisinin böyüklüyü və kənd təsərrüfatı üçün əlverişlilik səviyyəsinə görə digər xanlıqlardan müsbət mənada fərqlənirdi. Xanlıqda daim qarla örtülümiş dağlarla yanaşı çox isti düzənliliklər də vardi.

Kənd təsərrüfatının əsas sahələri əkinçilik və maldarlıq idi. Xanlıqda, xüsusən onun çaylara yaxın yerlərində suvarma qurğularının mövcud olması əkinçiliyin inkişafına böyük təkan verirdi.

Rusiya tərəfindən işğalı zamanı Qarabağ xanlığının ümumi torpaq fondu 1354000 desyatın, [o cümlədən 100 min desyatını əkinə yararlı] təşkil edirdi. Əhalinin hər nəfərinə təxminən 1,1 desyatın əkin sahəsi düşürdü [168, s. 46].

Ümumi torpaq fonduna nisbətdə əkinə yararlı torpaqların çox cüzi hissə təşkil etməsi bir sıra amillərlə bağlı idi. Əvvəla, xanlıq ərazisinin əhəmiyyətli hissəsi meşələr və kolluqlarla örtülümiş dağlardan və six qamışlıqların büründüyü çöllərdən ibarət idi. Kəndlilər əkin tarlalarını ağaclardan və kollardan təmizləməli idilər.

Əkin sahələrinin azlığı, həm də suvarma suyu çatışmadığından geniş münbit torpaq sahələrinin tamamilə istifadəsiz qalması ilə bağlı idi. Yüksək məhsul götürülməsində torpaq sahəsinin böyüklüyü və münbitliyindən suvarma suyunun olub-olmaması daha çox rol oynayır. Qarabağdan çoxlu çay axsa da onlar dərin dərələrdən axdıqından, kəndlilərin əkin sahələri isə hündürdə dağlarda, dağ yamaclarında yerləşdiyindən suvarma problemə çevrilirdi. Ərazinin yarğanlarla örtülməsi, torpağın daşlı olması bir çox hallarda kanallar çəkilməsini

qeyri-mümkin edir, yaxud hədsiz böyük məsrəflər tələb edirdi. Buna görə də feodallar suvarma kanalları çəkməyə maraqlı deyildilər.

Xanlığın kəndlərində əsasən növbəli əkin sistemindən istifadə edirdilər. Yəni torpağın bir hissəsi əkildiyi zaman digər hissəni dincə qoyulurdu. Dincə qoyulmuş torpaqdan biçənək və otlaq sahəsi kimi istifadə edirdilər. Daha yaxşı ot bitən sahələrdən biçənək kimi, daha pis ot bitən sahələrdən isə otlaq kimi istifadə olunurdu. Həkəri çayı dərəsində torpağı ildə iki dəfə əkirdilər. Belə ki, buğda və arpanı topladıqdan sonra, həmin sahədən bostan, yaxud dirrik kimi istifadə edirdələr. Əkin sahələrinə heç bir gübə verilmirdi. Yalnız dirriklərə və bağlara gübə verilirdi [165, s. 299-300].

Dağ yerlərində, torpağın külkəkdən pis qorunduğu, bunun üçün qar örtüyündən məhrum olan yerlərdə qışda əkin donmasın deyə yalnız yazılıq buğda və arpa əkirdilər. Çökəkliklərdə, dağların yamaclarındakı dərin dərələrdə payızlıq buğda və arpa, yazılıq darı, pərinc və çovdar əkirdilər. Çovdar çox az yerdə əkilirdi. Aran yerlərində əsasən payızlıq buğda və arpa əkilirdi. Həkəri dərəsində çəltik əkinləri və bostanlar da-ha çox yayılmışdı [155, s. 300].

Təbii fəlakətlər də kənd təsərrüfatına çox pis təsir göstərirdi. Xanlığın aran hissəsində quraqlıq, dağlıq hissəsində isə tez-tez, həm də gur yağışlar, dolu məhsulu təhlükə altma qoyurdu. Qarabağ xanlığında yetişdirilən başlıca əkinçilik məhsulları, taxıl məhsulları - buğda, arpa, pərinc [buğda növü] id. Lifli bitkilər [pambıq və kətan]. və yağ bitkiləri [küncüt və gənəgərçək] də yetişdirildi. Tütün yetişdirməsi də müəyyən yer tuturdu. İqlim şəraitinə görə buğda, arpa və kətanı başlıca olaraq dağlıq ərazilərdə yetişdirirdilər. Düzənlik ərazidə isə çəltik, pambıq, tütün, küncüt və dari yetişdirilirdi.

Mühəribələr, basqınlar, qarətlər və s. kənd təsərrüfatına çox dağıdıcı təsir göstərirdi. Fətəli xan öz yürüşləri zamanı xeyli Qarabağ kəndlisini Quba xanlığının ərazisinə köçürmüştü.

XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın basqınlarının və XIX əsrin əvvəlində Rusiya işgalinin xanlığın iqtisadiyyatına böyük zərər yetirdiğini nəzərə alsaq xanlıq dövründə daha çox taxıl məhsulu əldə edildiyini söyləmək olar.

Əlverişli iqlim şəraiti və bərəkətli torpaqlar bağçılıq və üzümçülükün inkişafına da əlverişlə şəraiti yaradırdı. Bağçılıq və üzümçülük xanlığın Çavundur [Çuləndər], Bazarçay çayları və onların qollarının hövzələrində daha geniş yayılmışdı. Araz çayına yaxın kəndlərdə də bağçılıq və üzümçülük məşğul olurdular. Xanlıqda yaşayan xristianlar ildə 70000 vedrə şərab və 3400 vedrə araq istehsal edirdilər. Xanlıqda 3080 üzüm, yüzdən artıq meyvə bağlı vardı [173, l. s. 296-297].

Xanlıqda başlıca istehsal sahələrindən biri olmasa da hər halda baramaçılıq və ipəkçilik də yayılmışdı. Baramaçılıqla Meqri, Güney, Çavundur, Bərgüşad, Dizaq, Cəbrayıl, Arazbar, Vərənd, Otuziki, Kəbirli, Cavanşir, İyirmidörd, Çiləbörd mahallarında məşğul olurdular. Lazimi qədər barama qurd uşaq ilə təchiz olunmuş hər tut bağlı ildə 6 batman, bəzən isə dörd və daha az - iki batman barama verirdi. XIX yüzilliyin əvvəllərində xanlıq ərazisində iki yüzdə qədər tut bağlı var idi və orta illik barama məhsulu 1700 puda bərabər idi [173, l. s. 295]. Xanlıqda az olsa pambıq becərilirdi. Meqri mahalında daha çox pambıq becərilirdi.

Xanlığın iqtisadiyyatında üzümlükler, bostanlar mühüm yer tuturdu. İri miqyasda əkinçiliklə xanın özü və iri feodallar məşğul olurdular. İbrahimxəlil xanın yalnız Hindarxda 26 tut bağlı vardi. Doyran kəndində yalnız Cəfərqulu ağamn 12 tut bağlı vardi.

Bağ və bostançılığın inkişafına bir tərəfdən təsərrüfatın qapalı xarakteri, digər tərəfdən də az torpaqlıq, su çatışmazlığı mane olurdu. Xanlıqda 100-ə qədər iri bağ vardi; onların çoxu düzənlik bölgədə yerləşirdi. Bağlarda armud, tut, ərik, şəftalı, nar, heyva, əncir, gilas, albalı, alma, zoğal, qoz, gavalı, alça yetişdirilirdi. Meyvələri təzə-təzə yeyir, bir çoxunu qurudurdular. Zoğalın tumunu çıxarıb axta hazırlayırdılar. Alçıdan lavaşana və s. hazırlayırdılar. Bostanlarda qarpız, yemiş, xiyar, boranı, qarğıdalı, günəbaxan, noxud, bibər, soğan, sarımsaq və s. yetişdirilirdi. İldə təxminən 200-220 desyatın sahədə bostan salınırdı.

Böyük meyvə bağlı xana, bəylərə və möliklərə məxsus idi. Təkcə Ağdamda xanın 7 bağ [Gülli bağ, Ərikli bağ, Kətan bağ, Çirayuqi bağ, Bala bağ, Barlı bağ və Narlı bağ] vardi. Sonuncu iki bağ istisna olmaqla qalan bağlı xan icarəyə verirdi. Belə ki, 1822-ci ildə Güllübağın üzümü üçün 800, tut meyvəsi üçün 200 man, Ərikli bağ üçün 200 man. Kətanbağ üçün 800 man., Çirayuqi baği üçün 900 man., Balabağ üçün 380 man. icarə haqqı alınmışdı. İcarə haqqının adətən dördə bir hissəsi [yalnız Güllübağda üçdə biri] bağlına verilirdi. Xanların sələflərinin dəfn olunduqları Barlı bağ və Narlı bağı Pənahəli xanın vəsiyyətinə əsasən satmaq və icarəyə vermək olmazdı. Barlı bağda xanlığın 8 otaqlı və hamamı olan yaraşlı imarəti vardi [168, s. 51]. Barlı bağın bari xeyrat olunmuşdu və əhaliyə pulsuz paylanırıldı. Bağmanlar kəndində də xanın böyük meyvə bağlı vardi. Kənd sakinləri bu bağlara qulluq etməli və qorunmalı idilər. Barlı bağ vaxtilə Pənahəli xanın atası İbrahimxəlilxəlil ağa tərəfindən salınmış, Pənahəli xan isə burada xan sarayı inşa etdirmişdi. Xan ailəsinin bütün vəfat etmiş üzvləri burada dəfn olunmuşdular və Pənahəli xanın vəsiyyətinə görə bu yer nə satılı, nə də icarəyə verilə bilərdi.

Bağmanlar kəndində çoxdan salınmış 2, yeni salınmış 1 meyvə bağı, 1 tut bağı vardi. Buradakı bağlar heç vaxt icarəyə verilmirdi, çünki Şuşaya yaxın olduqlarından onların meyvəsindən xan ailəsi istifadə edirdi. Bu kənddə xanın hamamı olan 20 otaqlı yaraşıqlı imarəti, buzzxanası və ayrı tikililəri vardi. Kəndin sakinləri heç bir vergi ödəmir, əvəzində xanın bağlarına qulluq edirdilər [175, v. 209-222]. Bağmanlar kəndində xan sarayı, at tövlesi, hamam və s. inşa olunmuşdu. Ağdamdakı bir sira xan bağları Mehdiqulu xan tərəfindən müxtəlis şəxslərə, məs. Təzəbağ gen. Mədətovun anasına, heç bir adı olmayan bağ isə İbrahimxəlil xanın və Mehdiqulu xanın yanında vəzir vəzifəsində çalışmış Xəlil bəyə, Hüseyn bağı Seyid Məhəmmədə, yenə adsız bir bağ Əsəd bəyə bağışlanmışdı. Feodalların bostanları da kəndlilər tərəfindən becərilirdi. Yalnız Hindarxdakı bostandan İbrahimxəlilxəlil xana bir il ərzində 50 yük qovun və qarpız gətirilirdi [175, v. 209-222].

Qarabağ xanlığında üzümçülük yaxşı inkişaf etmişdi. Bu üzüm tənəklərinin çinqılı torpaqda da bitməsi ilə əlaqədar idi. Həm də tənək daimi qulluq tələb etmirdi. 1832-ci ildə Qarabağ xanlığı ərazisində 3080 üzümüyük vardı [175, v. 209-222]. Xristian kəndlərində üzümdən şərab hazırlamırdı.

Xanlığın iqtisadiyyatında əkinçiliklə yanaşı heyvandarlıq da mühüm yer tuturdu. Heyvandarlıqda əsas yer maldarlığa məxsus idi. Maldarlıq üçün otlaqlar mühüm əhəmiyyət kəsb edirdi. Qarabağın əlvərişli təbii və iqlim şəraiti, gözəl yaylaqların olması maldarlığın inkişafı üçün geniş imkanlar yaradırdı. 1832-ci il məlumatına görə Qarabağda çəmənliklərin ümumi sahəsi 300 min desyatın idi [175, v. 209-222].

Qarabağ xanlığında, Azərbaycanın bir çox yerlərində olduğu kimi heyvanlılıq yaylaq-qışlaq səciyyəsi daşıyırıldı. Yəni yayda heyvanları sərin yaylaqlara sürür, payızda və qışda isə isti, ot örtüyü olan qışlaqlarda saxlayırdılar. Lakin bu heç də əsas vermər ki, oktyabraqədərkı rus və bəzi sovet müəlliflərinin yazdığını kimi bu cür heyvandarlıq köçəri maldarlıq kimi səciyyələndirilsin. Çünkü köçəri maldarlığa xas olan aşağıdakı əlamətlərin heç biri XVIII əsrдə Azərbaycanda, o cümlədən Qarabağ xanlığında yox idi. Həmin əlamətlər aşağıdakılardır: Birincisi, maldarlıq ərzaq məhsulları, zəruri əşyaların və pul vəsaiti əldə olunmasının yeganə mənbəyidir; ikincisi təbii otlaqlardan istifadə olunması, mal-qaranın saxlanmasıının yeganə vasitəsidir, nəinki yemin sünə surotdə istehsalı yoxdur, hətta yem ehtiyatı toplanıb saxlanması üsulu da tətbiq olunmuşdur. Bununla əlaqədar insanlar və sürürlər otlaqlar və sü mənbələrin istismarı imkanından asılı olaraq yerlərini dəyişirlər; üçüncüsi daimi yaşayış məskənlərinin və təsərrüfat binalarının olmadığı

bir şəraitdə daşınan yaşayış vasitələrinin yeganə məskən forması olması; [153, s. 6-8]. M.İsmayılovun haqlı olaraq qeyd etdiyi kimi göstərilən əlamətlərin heç biri öyrənilən dövrə Qarabağ xanlığında, eləcə də ümumiyətlə Azərbaycanda mövcud olan maldarlıqla xas deyildi [143, s. 20-28; 144, s. 140-150]. Əvvəla, maldarlıq Azərbaycan maldarlarının yeganə dolanışq mənbəyi deyildi, maldarlar həm də taxılçılıqla məşğul olurdular. Onların çoxu həm də pambıq, yaxud çəltik və ya başqa mədəni bitkilər becəriləməsi ilə də məşğul olurdular. Bəzi maldarlar həm də ipəkçiliyklə, toxuculuqla və xalçaçılıqla məşğul olurdular. Digər tərəfdən məlumdur ki, maldarlıq təsərrüfatı kişi işçi qüvvəsinin daim onunla məşğul olmasını tələb etmir. Yaylaq və qışlaqlarda kişi işinə qadınlar da yerinə yetirə bilərdi. Buna görə də kişilər öz maldarlıq təsərrüfatlarına zərər yetirmədən əkin-biçin ilə məşğul ola bilərdilər. Maldar əkinçilər yayda öz heyvanları ilə yaylağa çıxarkən bir çox hallarda kişilərin bir hissəsi qışlaqda əkinçilik və bağçılıqla məşğul olmaq üçün qalırdı. Köçəri maldarlığın ikinci əlaməti ilə bağlı bunu demək olar ki, əgər yay vaxtı heyvanlar yalnız otlaqlarda otarılmamaqla qidalanırdısa, qışda əvvəlcədən toplanmış quru ot və saman ilə qidalınırdılar. Göründüyü kimi köçəri maldarlıqla xas ikinci əlamət də Azərbaycan maldarları üçün xarakterik deyildi.

Köçəri məişətin əsas əlamətlərindən biri irəlidə qeyd olunduğu kimi daimi yaşayış evləri və təsərrüfat tikililərinin qətiyyən olmaması və daşınan evlərin, daha doğrusu çadır və alaçıqların olmasına. Qarabağ maldarları yaylaqda əsasən alaçıqlarda yaşayırdılar, çünki cəmi üç ay yayda yaşamamaq üçün bahalı daimi yaşayış evləri tikməyin mənası yox idi. Bununla belə bəzi imkanlı maldarlar yaylaqlarda ağac və torpaqdan qazma adlandırılaraq evlər tikirdilər.

Qışlaqlarda isə maldarın daimi yaşayış evləri var idi. Hər bir qışlaqda təsərrüfat tikililəri vardi.

Irəlidə qeyd olunduğu kimi köçəri təsərrüfat üçün həm də xüsusi torpaq sahibliyinin əslində olmaması şəraitində otlaqlardan sərbəst istifadə olunmasıdır. Ancaq məlumdur ki, xanlıqlar dövründə Azərbaycanda otlaqlar əsasən xan xəzinəsinin, bir sira hallarda isə ayrı-ayrı feodalların mülkiyyətində idi. Kəndlilər mal-qaranı otlaqlarda otarmağa görə vergi verirdilər.

Qarabağ xanlığında heyvandarlıq digər xanlıqlara nisbətən da-ha çox inkişaf etmişdi. Qoyunçuluq və atçılıq daha çox yayılmışdı. Xanlıqdan Türkiyəyə satılmaq üçün böyük qoyun sürürləri göndərilirdi. Qarabağda cins atlar yetişdirilirdi. Xana və bəylərə məxsus bir neçə at zavodu var idi. Xanlıqda təqribən 100.000 baş iri buynuzlu mal-qara, 300.000 davar və 20.000 at var idi [149.1, 168, s. 52]. Xanlıqda gözəl

yaylaq və qışlaqlar vardi. Mal-qara xanlığın təsərrüfat həyatında əvəz olunmaz rol oynayırırdı. Qoşqu qüvvəsi kimi əkinçilikdə əvəzi yox idi. Maldarlıq əhalini yedizdirir, geyindirirdi. Maldarlıq ev və sənətkarlıq sənayesinin mühüm xammal mənbəyi idi.

Mal-qaranın böyük hissəsi xana, bəylərə, məliklərə və ağalara, həmçinin varlı kəndlilərə, habelə elatlara məxsus idi.

Əgər əkinçiliklə məşğul olan əhali iri buynuzlu heyvanları başlıca olaraq təsərrüfat məqsədi üçün [qoşqu heyvanı]. və qismən də qida mənbəyi kimi saxlayırdısa, elatlар xırda buynuzlu heyvanları başlıca olaraq sənaye və ticarət məqsədləri üçün saxlayırdılar. Buna görə də əkinçilərin təsərrüfatının vəziyyəti iri buynuzlu heyvanlarm olmasından hədsiz dərəcədə asılı idisə, elatlar üçün bunu söyləmək olmaz. Buna görə də elatlar ən çox xırda buynuzlu heyvanlar saxlayırdılar.

Əkinçi kəndlilərin mal-qarası o qədər yaxşı cinsə və sağlamlığa malik olmurdu. Bütün əkinçilik işlərini yerinə yetirən öküzlər o qədər taqətdən düşürdülər ki, bir sira hallarda qışdan salamat çıxmırlılar.

Alaf problemi yalnız qışda meydana çıxmırıldı. Yaz və yay aylarında da bir çox kəndlilər çöl işləri ilə məşğul olduqlarından öz heyvanlarını yaylağa çıxarmaq imkanına malik deyildilər.

Xırda buynuzlu heyvanların saxlanması həm sənaye, həm də ticari əhəmiyyətə malik idi. Qoyunçuluğun inkişafı qaramalin sayının məhdudlaşmasına səbəb olurdu. Bir yandan əgər qaramal özünə böyük diqqət tələb edirdi, davar müəyyən dərəcədə kəndlini bu cür qayğılarından azad edirdi. Digər yandan qoyun və keçinin itirilməsi, yaxud məhv olması sahibinə qaramalın itkisinə nisbətən daha az zərər yetirirdi. Nəhayət davar süd məhsulları ilə yanaşı natural təsərrüfat zamanı çox zəruri olan yun da verirdi.

Maldarlıq sahələri içərisində atçılıq da özünəməxsus yer tuturdu. Qarabağın cins atları öz gözəlliyi, döyünlüyü, çevikliyi və iti qacışı ilə fərqlənirdi. İngilislər öz hind süvariləri üçün Qarabağ atları alırdılar [168, s. 54]. At əla nəqliyyat vasitəsi idi. Fasiləsiz feodal ara müharibələri və düşmən basqınları şəraitində at döyüslərdə minik vasitəsi kimi əvəzsiz rol oynayırırdı. Nadir hallarda atdan kənd təsərrüfatı işlərində istifadə edirdilər.

At həm də feodallar üçün bir təmtəraq, əyləncə vasitəsi idi. Onu çox sevən İbrahimxəlil xan əla cinsə malik at ilxiləri ilə öyüñürdü. Mirzə Camal yazır ki, İbrahimxəlil xanın yaxşı atları, heyvani və çoxlu ilxisi var idi. Onun ilxisi İran və Türkiyədə şöhrət qazanmışdı. Tarixçinin yazdığını görə xanm atlarının çoxu Nadir şahın atlarının cinsindən imiş. Xan onları Azərbaycanın müxtəlif bölgələrindən, habelə Xorasandan alıb gətiribmiş. Təqribən 3-4 min və bəlkə daha çox balalayan

madyanı, xüsusi cins aygırları var idi. Hədsiz çox qoyun sürüləri, inayı və camışı vardi [59, s. 145]. Xanlıqda atçılıq zavodları da var idi. 1832-ci ildə 11 belə zavod qeydə alınmışdır. Bu zavodlarda 250 köhlən və 1400 madyan saxlanırdı. İri feodallar satış üçün at bəslənməsi ilə məşğul olurdular. 1831-ci ildə Qarabağda bir atın dəyəri 30-dan 300 əşrəfiyədək idi [168, s. 54].

Maldarlıqda eşşəklərin də müəyyən yeri var idi. Ucuzluğuna və döyünlüyü görə çox əlverişli heyvan olan eşşək xüsusi qayğı tələb etməyərək və cüzi qida ilə kifayətlənərək ən ağır işləri yerinə yetirirdi, yoxsul kəndlilərin əvəzsiz köməkçisi idi. Eşşəklərdən su, odun, ot və s. daşınmasında istifadə olunurdu. Əlverişli yolların olmadığı dağlıq bölgələrdə eşşəyin rolü böyük idi.

Dəvələrin sayı az idi. Onlardan əsasən xanlığın şərq hissəsində [Cəbrayıl və s.]. istifadə olunurdu. Xanlıqda az miqdarda qatır da saxlanırdı.

Tez çıxaldığına görə donuz gəlirlili heyvan olsa da, dini mülahizələrə görə Azərbaycan xanlıqlarında donuzçuluqla məşğul olmurdular. Bu baxımdan yalmz Qarabağ və Makı xanlıqları istisna təşkil edirdi. Tuğ, Quşçu baba, Çanaxçı, Saruşen və digər kəndlərdə xristianlar donuzçuluqla məşğul olurdular. Pahid məşələrində qozanın bolluğu donuzçuluğun inkişafına kömək edirdi. 1832-ci il məlumatına görə Qarabağda 3200 donuz vardi [168, s. 54].

Qış mövsümündə mal-qaranı Kür və Araz çaylarının sahilində otarırdılar. Yayın istisi düzəldə otu yandırıldıqdan sonra, payızda mal-qara qamışın quru yarpaqları ilə qidalanırdı. Yayda mal-qaranı yaylağa qaldırırdılar. Qarabağ yaylaqlarında mövsüm mayda başlayırırdı. Adətən qışlaqların tərk olunması və yaylaqlara hərəkət qışlaqlarda alafan bolluğundan, yaxud çatışmamasından, yaylaqlarda qarın əriməsindən asılı olurdu. Yağıntısız keçən yaz aylarında mal qaraya zərər yetirən həşəratlar, zəhərli ilanlar çox tez göründüyünə görə yaylağa qalmağa tələsirdilər.

Heyvandarlıq məhsulları əsasən yerində emal olunurdu. İri və xırda buynuzlu mal-qaranın südündən yağı, pendir, xama və kəsmik hazırlanırdı. Qoyun yunundan ip əyirir, palaz, xalça, cicim, məfərəş, xurçun və s. toxunurdu. Quzuların yunundan şal toxunurdu. Keçi qızılındən kəndir toxuyur və yük heyvanlarının palanları qorumaq üçün qalın saplar əyirirdilər. Quşçuluq və arıcılıq da təsərrüfatda mühüm yer tuturdu.

Ev quşlarının saxlanması kəndlilərin təsərrüfatında nisbətən az yer tuturdu. Quş əti, yumurta və quş tükünü kəndli özü az işləldirdi. Quş əti xanların və feodalların süfrəsinin başlıca həzəyi idi. Quşçuluq

demək olar ki, bütünlükə daxili istehlakı ödəməyə yönəlmüşdi. Şuşa şəhəri böyüdükdən sonra kəndlilər onun bazarına toyuq, çolpa və yumurta gətirirdilər.

Xanlıqda hədsiz dərcədə rəngarəng flora, atırlı çəmən gülləri və çöl bitkiləri arıların qidalanması üçün şərait yaradır. Lakin arıçılıq kifayət qədər inkişaf etməmişdi. Bu bir yandan balın satılması üçün bazarın olmaması, digər yandan yaylaq - qışlaq həyat tərzi ilə bağlı idi. Digər tərəfdən gündəlik qayğıların çoxluğu kəndliyə arılarla məşğul olmağa imkan verirdi.

1832-ci ildə Qarabağda 2500 arı pətəyi qeydə alınmışdı. Qapan, Çaraberd və Xaçın meşələrində yabani arılara çox rast gəlmək olurdu. Hər il orta hesabla 600 pud bal və 200 pud mum əldə edilirdi [168, s. 56].

Əhalinin bir qismi balıqcılıqla məşğul olurdu. Balığı Kür, Araz, Xaçın çaylarında, Bazarçayın yuxarı axınında tuturdular. Kür və Araz çaylarında qızıl balıq, nərə, uzunburun balıq, naqqa balığı və s. balıqlar ovlanırdı. Balıqcılıq da istehlak səciyyəsi daşıyırırdı.

Xanlığın dağlıq hissəsinin kəndləri yüksəkdə dağlarda və dağ yamaclarında yerləşmişdir. Torpaq azlığından evlər bir-birinə yaxın tikilmiş, həyətlər və həyətyanı sahələr kiçik idi. Xanlığın düzənlik hissəsində evlərin sıxlığı bir qədər az idi.

Feodal münasibətlərinin hökmranlığı üzündən təsərrüfat ekstensiv səciyyə daşıyırırdı. Lakin xanlıqlarda, o cümlədən Qarabağ xanlığında istehsal edilən kənd təsərrüfatı məhsulları əhalinin tələbatını ödədiyindən, hətta bəzən ixrac olunduğundan və əhalinin də artdığını nəzərə alaraq xanlıqlarda, ilk növbədə daha möhkəm siyasi sabitliyə malik Qarabağ xanlığında kənd təsərrüfatı məhsulları istehsalının artdığını demək olar.

## § 2. Kənddə aqrar münasibətlər

Qarabağ xanlığında torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. Bundan başqa xan divanına məxsus olan torpaqlar da var idi. Bu cür torpaq mülkiyyəti öz sahəsi etibarilə bütün başqa torpaq mülkiyyəti formaları arasında üstün yer tuturdu. Əslində hər iki qeyd olunan torpaq mülkiyyəti forması arasında sədd getdikcə aradan qalxmış, hamısı xan torpaqları hesab olunurdu [180, s. 87]. Xanlıqda qeyd olunan vaxtda xanın ailə üzvlərinə məxsus 130 kənd qeydə alınmışdı. Bu kəndlərdə 2.264 təsərrüfat [914-ü vergi ödəyən, 1350 - si ödəməyən]. vardı ki, bu da xanlıqda olan bütün təsərrüfatların [18.563]. 12,20 faizini təşkil edirdi [175, v. 13-43]. Kəndlərin bir çoxu irsi

keçmiş, bir qismi isə müxtəlif yollarla mənimşənilmişdi. Məsələn, Şuşa şəhəri ətrafında olan bütün torpaqlar xanlar tərəfindən yerli əhalidən pula satın alınmışdı. Uzun müddət İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camal yazdırdı: «...yadimdadir, bir dəfə mərhum İbrahimxəlil xanın özünəməxsus olan cütləri və kotanları hesab edirdilər. Məlum oldu ki, xanın cüt və kotanı bütün Qarabağ əhalisinin cüt və kotanı qədərdir, hətta onlardan iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara, qoşuna, saraya, hərəmhanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlardan əlavə xanın icarə, peşkəş, Qarabağ ixracatı və sikkəhanadan gəliri olurdu və ona Azərbaycan vilayətlərindən cinslə, pulla çoxlu peşkəş göndərirdilər» [59, s. 145, 60, s. 49-50].

Mülk. Bu cür torpaqları almaq, satmaq, bağışlamaq, vəsiyyət etmək, girov qoymaq olardı. Mülk sahibliyi dövlət qulluğunda olmaqla bağlı deyildi. Mülkün o qədər də geniş yayılmamış forması mülki-xalisə idi. Mülki-xalisə hökmdarın bağışlamasından əlavə əyalətdə götürülüb məskunlaşdırılmış torpaqların bəylərə bağışlanması və satılması yolu ilə yaranırdı. Belə mülkləri olan bəylər digər mahallardan və digər xanlıqlardan kəndliləri müxtəlif yollarla bu yerlərə cəlb edib, onları həmin torpaqlarda məskunlaşdırırdılar. Bu yolla yaranmış kəndlər bəylərin xüsusi mülkiyyəti olur, onlar el arasında xalisə adlandırılırdı [128, s. 2].

Dəyirmənlar, bağlar da mülki-xalisə ola bilərdi. Xalisə mülklərdən xəzinəyə vergi verilmirdi. Mülklərin çoxu heç də xalisə deyildi, mülk sahiblərinin çoxu xəzinəyə vergi verməli idilər. Xanlıqda bir neçə kəndi, iri mülkləri olan mülkədarlar çox idi.

Mülkədara məxsus olan kənd sakınları xana heç bir vergi vermir və mükəlləfiyyət icra etmirdilər, yalnız öz mülkədarlarına qulluq göstərirdilər [175, v. 12 və s.].

Qarabağ xanlığında şərti torpaq sahibliyi - tiyul da geniş yayılmışdı. «Xanlar öz sevimli adamlarına, yaxud məmurlara maaş əvəzinə bir və ya bir neçə kənd, daha doğrusu məmura vəzifədə olduğu, yaxud xanın inamını qazandığı müddətdə kəndlərin gəlirini verirdilər. Bu irsi xarakter daşımadı. Lakin elə hallar da olurdu ki, həmin kəndlər xanın təsdiqi ilə məmuranın oğlanlarına da keçirdi».

Tiyuldar olduğunu onun oğluna keçdikdə xanın yeni fərmanı olmalı idi. Mehdiqulu xanının 1809-cu il tarixli təliqəsi ilə tiyuldara verilmiş tiyul yenidən təsdiq olunur və yazılırdı ki, mərhum İbrahimxəlil xan Əfəndilər kənd icmasını Rüstəm bəyə tiyul mülkiyyətinə vermişdi. İndi də Mehdiqulu xan Əfəndilər camaatını Rüstəm bəyə bağışlayır. Tiyulun həmişəlik bağışlanması halları da olurdu. Mehdiqul-

lu xanın bir təliqəsində deyilirdi: «... Qoy bu rəiyyətlər həmişəlik özlərinin rəiyyətlik vergilərinin ödənilməsində və qulluq göstərməkdə baş soyuqluğa yol verməsinlər» [89.6.2, s. 838].

Qarabağ xanlığında dini müəssisələrə və ocaqlara məxsus olan vəqf torpaq mülkiyyəti də geniş yayılmışdı. İslam hüququna görə vəqf hər hansı bir idarənin, yaxud cəmiyyətin, hətta bir şəxsin xeyrinə mənqul və qeyri-mənqul əmlakın gəlirindən istifadə etmək hüququ verir, lakin onun şəxsi mülkiyyəti olmur, vəqf Allahın mülkiyyətidir.

Vəqf mülkiyyətinə əsasən daşınmaz mülkiyyət, tikililər, daha çox isə torpaq sahələri qəbul olunurdu.

1768-ci ildə Şuşada tikilmiş Gövhərəğa məscidinin vəqfinə Cavanşir mahalında Qarazixa, Maqsudlu, Qubadlı mahalında Eloglu kəndləri daxil edilmişdi. Bu vəqfdə Darğalı kəndində olan Məhəmmədqulu Taib adlı birisinin mülkündən başqa bütöv kənd, Şixli kəndində isə üzüm və meyvə bağları daxil idi [40, s. 42-43]. Xristian kilsələrinin də vəqfləri var idi. Xanlar onlara da torpaq sahələri bağışlayırdılar.

Xana, bəylərə, mülkədarlara və tiyuldarlara məxsus torpaqlar müəyyən şərtlərlə kəndlilərin istifadəsində idi. Torpaqlardan icmaliqla istifadə olunurdu. Torpaqlar vaxtaşırı /dörd ildən bir/ icma üzvləri arasında bölündürdü.

Sərgdə həmişə kənd təsərrüfatında suvarma çox böyük əhəmiyyətə malik olmuşdur. Bütün Azərbaycanda olduğu kimi, Qarabağ xanlığında də sünni suvarma sistemi mühüm rol oynayırdı. Müasirlərdən biri yazırkı ki, əhalı çaylardan əsas su kanalları çökmiş... və onların köməyi ilə kifayət qədər müxtəlif növ taxıl əldə edir [190.1, s. 26]. Xanlıq dövründə Qarabağda fəaliyyətdə olan kanalların əksəriyyəti ayrı-ayrı feodalların əlində idi. Məsələn, Rüstəm bəy Araz, Tərtər və Xaçın çaylarından çəkilmiş beş suvarma kanahnin sahibi idi [175, s. 14-69].

XVIII əsrin II yarısında Azərbaycanda suvarma vasitələri üzərində mülkiyyət forması və sudan istifadə ilə bağlı materiallar demək olar ki, yoxdur. Müsəlman ölkələrində həyatın digər sahələri kimi göstərilən məsələlər də Quran və müxtəlif şəriət kitabları əsasında tənzimləndiyindən xüsusi qanunvericilik aktları hazırlanmadı.

Mövcud adətlərə görə Azərbaycanda bütün sular iki kateqoriyaya bölündürdü: 1). Təbii halda olan sular [çaylar, bulaqlar, bataqlıqlar]; 2). İnsan əməyi ilə təbii haldan çıxarılmış sular [arxlar, kəhrizlər və digər sünni suvarma vasitələri].

Birinci kateqoriyaya mənsub olan sulardan istifadə heç bir məhdudiyyət yox idi. Onların üzərində ümumi mülkiyyət mövcud idi. İkinci kateqoriyaya aid sular üzərində isə xüsusi mülkiyyət mövcud idi.

Su üzərində mülkiyyətin iki forması yayılmışdı. Feodal mülkiyyəti və kənd icmalarının, yaxud daha kiçik qrupların kollektiv mülkiyyəti. Büyük maddi imkanlara malik olan feodallar öz vəsaitləri hesabına suvarma arxları çəkdirir və kəhrizlər tikdirirdilər. Belə halda suvarma vasitəsi onu çəkdirən şəxsin mülkiyyəti sayılırdı [180, s. 231]. Suvarma vasitələrinin sahibləri onlardan istədikləri kimi istifadə etmək, satmaq, bağışlamaq, ırsən vermək, iltizama vermək hüququna malik idilər.

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində xüsusi mülkiyyətdə olan suvarma vasitələrindən istifadə ilə bağlı yazılırdı: «Əcəmi dövründə dörddə bir üzr və bundan əlavə on beşdə bir bəhərə almaq qayda imiş. Əcəmi istilahında bəhrənin mahiyyəti bu imiş: hər kənddən axan su arxinin bir sahibi olmuşdur. Sudan istifadə edən şəxş torpaq sahibinə bir üzr verdikdən sonra, arx sahibinə də on beşdə bir bəhərə verəmiş» [30, s. 25].

Kollektiv mülkiyyətdə olan sulardan kəndlilər heç bir haqq ödəmədən istifadə edirdilər. Su bol olduğu təqdirdə icmanın hər bir üzvü öz əkin sahəsini heç bir növbə gözləmədən istədiyi vaxt və istədiyi qədər suvara bilərdi. Su çatışmadığı təqdirdə isə növbə təşkil olunurdu. Daha tez məskunlaşmış kənd icması sudan birinci istifadə etmək hüququna malik idi [103, s. 154]. Bir neçə kənd icması eyni vaxtda məskunlaşlığı, yaxud onların məskuləşdiqləri vaxt məlum olmadıqda arxm və yaxud çayın axarı boyunca ən yuxarıda yerləşən icma birinci, ondan sonra yerləşən isə ikinci olaraq sudan istifadə edə bilərdi [125, s. 154].

Sünni suvarma vasitəsi icma üzvlərinin ümumi vəsaiti və hesabına çəkilmiş olduğu halda hər bir iştirakçı sərf etdiyi vəsait və əməyə uyğun su payı alırdı. Sənəddə göstərilir ki, XVIII əsrin birinci yarısında Gəncə-Qarabağ əyalətinin Şuturbasan nahiyyəsinin Dəhyekin kəndinin sakinləri bütün arxlardan suyundan hər ay üç gün - üç gecə istifadə etmək hüququna malik idilər [30, s. 160].

Mürəkkəb suvarma şəbəkəsinin mövcud olduğu mahallarda suyun bölüşdürülməsinə nəzarət üçün mirab vəzifəsi mövcud idi.

Qarabağda Kürəkarxi və başqa arxlardan var idi [60, s. 13]. Qeyd edək ki, mahallalar çox zaman suvarma prinsipinə uyğun olaraq çay və başqa su hövzələrini əhatə edirdi. Buna görə də təsadüfi deyildi ki, mahala çox vaxt bir inzibati ərazi kimi su mahalı da deyirdilər [131, s. 12; 30, a s. 52, 67 s. 28].

Xanlıqda olan arxaların ən qədimi Govurarx idi. Mirzə Camalın yazdığını görə hələ Sasani şahı Beyləqan şəhərini inşa etdirərkən Kür çayından Beyləqan çölünə böyük arx çəkdiribmiş. Monqolların hücumu zamanı bu arx dağıdılmışdı. Əmir Teymur Beyləqan şəhərini bərpa etdirərkən bu arxi da bərpa etdirmiş və onu böyük babası Barlasın adı ilə Barlas arxi adlandırmışdı. Sonralar, XVIII əsrin birinci yavrusında gedən hərbi əməliyyatlar nəticəsində bu arx qismən xarab olmuşdu. Ancaq Pənah xanın hakimiyyəti dövründə və İbrahimxəlil xanın ilk illərində bu arxdan istifadə olunur və xanlar ondan gəlir götürürdülər. Arx xalq arasında Govurarx adı almışdı [59, s. 108, 60 s. 12]. Mirzə Camal Cavanşir Govurarx haqqında yazırı: «Doğrudan da bu, böyük faydalı arxdır. Bu arxin suyu ilə suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil /tut/ ağacları və başqa hər cür bitki əkilişsə bol məhsul əldə etmək olar. Belə ki, bir çetvert /250 pud - T.M./ buğdadan iyirmi çetvert, hətta ondan da artıq məhsul yiğmaq olar. Xüsusilə buranın çəltiyi və darısı bol olur. Əgər bu bitkilərdən bir çetvert əkilişsə, təxminən əlli çetvert, hətta ondan daha artıq məhsul əldə edilə bilər. Bitkilərin əkilməsi də asandır. Belə ki, bu işi iki baş öküz ilə asanlıqla görmək olar» [60, s. 12].

Mirzə Camal Qarabağda Arazdan çəkilmiş daha bir neçə arxin olduğunu qeyd edirdi [59, s. 109]. Bunlar Kürək arxi, Luvar arxi, Meymənə arxi, Gəmiçi arxi, Sarı arx, Ayaz arxi, Qaşqay arxi, Xan arxi idi. Çaylar olmayan, yaxud çox az olan yerlərdə süni suvarmada kəhrizlərdən, quyulardan istifadə olunurdu. Kəhriz yeraltı qalereyalardan ibarət olub, son hissəsi su mənbəyinə dirənir, açıq hissəsi isə yerin üst qatına qədər qalxırı. Kəhrizlər bəzən bir neçə qalereyadan ibarət olub, bir ümumi arxda birləşirdi. Elə edirdilər ki, su öz mənbəyindən torpağın yuxarı qatına axa bilsin. Kəhriz qazan ustalar kənkanlar adlanırdılar. Quyulardan su tutumu 10-15 vedrə olan dəridən düzəldilmiş tuluqlarla çıxarılırdı. Tuluğun su dolan ağız hissəsi kəndirlə bağlanır, at və ya eşşək həmin kəndiri dartdıqca o, quyu üstündə qoyulmuş çarxa sarınaraq tuluğu çıxarırdı. Tuluqdakı su daşdan düzəldilmiş iri çuxura töküür, oradan isə arxlara axıdlırdı [2, s. 225].

Arxalar, kəhrizlər, quyular xüsusi şəxslərin, yaxud kənd icmalarının torpaqlarında olduğundan onların mülkiyyəti hesab olunurdu. Sahibsiz torpaqda qazılmış quyular və ətraf torpaq quyu qazanlarının mülkiyyəti sayılırdı. Kəhriz sahibləri də kəhriz suyu ilə suvarılan ətraf torpaqdan istifadə etmək hüququna malik idilər.

Xanlıqda iri torpaq sahibi Rüstəm bəy beş arxin-Rakkal /Qaraçaydan çəkilmişdi, Xəkarxı /Xaçınka çayından çəkilmişdi/,

Əlifarx /Xatınarxdan çəkilmişdi/, Hüseynarxı /Arazdan çəkilmişdi/ və Talearxı /Tərtər çaydan çəkilmişdi/ sahibi idi. Bu arxalar ya satın alınmış, ya da xan tərəfindən bağışlanmışdı [175, v. 90].

Adətə görə hər hansı şəxs, istənilən adamın torpağından arx çəkə bilərdi və torpaq sahibi buna mane olmamalı idi. Həmin torpaq sahibi onun torpağından çəkilən arxdan suvarma üçün istifadə edə bilərdi. Müsəlman hüququna görə çaylardan hamı istifadə edə bilərdi. Bu baxımdan çay ətrafında torpağı olanlar daha böyük üstünlüyə malik idilər. Onlar bənd və s. inşa etməklə öz torpaqlarını suvara bilərlər. Çayın yuxarı axarında yerləşən torpaqlar suvarma birinciliyinə malik idilər. Lakin bu torpaqların sahibləri elə etməli idilər ki, suvarılan torpaqda topuqdan yuxarı su dayanmasın. Sudan istifadə işinə mahal üzrə mirab nəzarət edirdi. Tədqiqatçı İ.A.Talibzadə Qarabağ xanlığında sudan istifadə üzrə Çalbayır /Cəbrayıł/, Kəbirli, Cavanşir, Zəngəzur, Meqri, Bərgüşad, Qapan, Qaraçorlu və daha 13 mahalın olduğunu yazır [77, s. 30].

Mirablar hər il suvarma mövsümünün başlanması ərəfəsində seçilirdilər. Hər bir kənddə mirabın köməkçisi - cuvar olurdu, Mirabları mahala daxil olan bütün kənd icmaları birlikdə, cuvarları isə hər bir kənd icması ayrı-ayrılıqda seçirdi. Hər mahalda mirabın üzərində nəzarət etmək üçün iki nəzarətçi seçilirdi. Mirablar mahal suyunu icmalar arasında bölür, baş suvarma obyektinin su bölünən hissəsində - bənddə su bölgüsü işarələri qoyur, mahalin hər yerində əkin yerlərini gözir, ehtiyacı olan sahələrə növbədənkənar su verirdi.

Sudan istifadə qaydası da xanlığın müxtəlisf yerlərində eyni deyildi. Məsələn, adı yaylarda Qarqarçayda 50 baş / saniyədə 50 kub. fut/ su olurdu. Su çox olduqda bütün kəndlər eyni zamanda aşağıda göstərilmiş həcmədə su alırlılar. Kəndlərin birinci qrupu  $6 \frac{1}{2}$  baş, ikinci qrupu 9 baş, üçüncü qrupu 8 baş dördüncü qrupu 11 baş, beşinci qrupu 14 baş su alındı. Qaraqlıq illərində yayda Qarqarçayda 14 başdan artıq su olmurdu. Əgər belə vaxtlarda hər bir kənd öz hissəsini alsa idi, arxlarda suyun miqdarı o qədər az olardı ki, su lazımı yerə kimi gedib çata bilməzdi. Ona görə suyu müddət üzrə böldürdülər. Yüzbaşı arxi boyunca yerləşən kəndlər  $6 \frac{1}{2}$  sutka, Zəlbin arxi boyunca yerləşən kəndlər 9 sutka, Karaçib arxi boyunca yerləşən kəndlər 8 sutka su alırlılar. Kənd daxilində kəndlilər suyu malik olduqları bağların, yaxud əkinlərin sahəsinə görə alırlılar. Su bölgüsünü asanlaşdırmaq üçün 2-3, yaxud beş ev birləşir, öz aralarında növbə yaradırlılar. Böyük suvarma kanallarından istifadə edən bütün kəndlərdə Qarqarçay hövzəsində olduğu kimi suyu bölüşdürürlər. Araz və Həkəri çayları yaxınlığında kəndlər istinta təşkil edirdilər. Həmin kəndlərin sakinləri sudan məhdudiyyətsiz

istifadə edə bilərdilər. Yalnız onlar kanalların inşası və qaydasında saxlanması üçün xərcələrə şərik olmalı idilər. Bu xərcələr kəndlərin aldıqları suyun miqdarına görə deyil, kəndlərdəki təsərrüfatların sayına görə bölüşdürürdü [165, s. 257].

Qeyri-iqtisadi məcburiyyət üzündən kəndlinin bütün izafə məhsulu feodalların xeyrinə gedirdi.

Xanlıqda əhali iki əsas sınıf - feodallara və kəndlilərə bölündü. Şuşa şəhərində isə sənətkarlar və tacirlər üstünlük təşkil edirdi.

Xanlığın feodal silkiño xan, məliklər, bəylər, ağalar, minbaşilar və ali ruhanilər daxil idi.

Bəylər və məlikləri üç əsas kateqoriyaya bölmək olar:

1 J. Öz rütbəsini Səfəvi şahları və Osmanlı sultanlarından almış və bu barədə müvafiq fərmanı olan irsi bəylər və məliklər [hakim sülələnin birbaşa varisləri və qohumları, əvvəlki hakim nəsillərin övladları, elatların tayfa başçıları və s. İrsi bəy öz mülkündən məhrum edildikdə və hətta xanlıq ərazisindən qovulduqda belə bəy rütbəsini itirmirdi. Bəyin idarəsinə verilmiş kəndlər varislərinin sərəncamında yalnız xanın təsdiqi ilə ola bilərdi. Elatların başçıları, ayrı-ayrı kənd icmalarının başçıları məliklər də bu qrupa daxil idilər.

2 J. Qarabağ xanlarının təliqəsi ilə kənd, mahal, məliklik və səninin bağışlanması ilə birlikdə bu adı almış bəylər.

3 J. Hər hansı inzibati - təsərrüfat vahidini təliqə olmadan müvəqqəti, yaxud irsi idarə edən bəylər. Kənd və el idarəciliyi olmadan xanın yanında xidmətə görə bəy adı alan şəxsi bəylər də bu kateqoriyaya aid idilər. Onlar xana xidmət etdikləri müddətdə öz hüquq və adalarını saxlayır, vəzifədən kənarlaşdırıldıqda isə bu adı itirirdilər. Şəxsi bəylər vəzdanla xidmət göstərdikləri təqdirdə əsilzadə olub-olmamasından asılı olmayaraq xan təliqəsi alıb irsi bəylərə çevrilə bilərdilər. Üçüncü qrupa daxil olan bəylər torpaq mülkləri olduğu halda xəzinəyə vergi ödəyirdilər.

Birinci və ikinci qrupa daxil olan bəylər üçüncü qrupa daxil olan bəylərdən yüksəkda dururdular.

Ali ruhanilər də [şeyxülislam, axundlar, patriarch, yepiskoplar]. feodal sınıfına daxil idilər. Ağa rütbəsi mahiyətə bəy rütbəsinə bərabər idi. Hakim xan ailəsinin varislərini xan adlandırırdılar.

Xanlığın içtimai-siyasi və iqtisadi həyatında bəylərin rolü böyük idi. Rus məmurları tərəfindən tərtib olunmuş sənəddə deyilirdi ki, bəylər xanlıqlarda və xan sarayında həmişə yüksək vəzifələr tutur, xan xəzinəsindən məvacib alır və yaxud onların idarəciliyinə verilən mülklərdən gəlirin müəyyən hissəsini götürür və nəhayət, xan onlara ömürlük olaraq kəndlər verirdilər. Onlar torpaq ala, xana heç bir vergi ödəmə-

dən ticarətlə, əkinçiliklə və digər gəlir sahələrində məşğul ola bilərdilər. Bəylərin başlıca vəzifəsi öz hesablarına xana hər cür xidmətə hazır olmalarından ibarət idi [78.6, s. 354].

Minbaşı hərbi rütbə olub müharibələr dövründə min nəfərlik hərbi dəstəyə başçılıq etmək, dinc dövrdə isə min nəfər kəndlini idarə etmək hüququna malik idi. Ə.Uubaydulin maafları feodal nərdivanının ən aşağı pilləsi hesab edirdi [122a, s. 34]. İ.Petruşevski isə maafları kəndli sınıfnə, digər əsərində isə feodal sınıfnə aid edirdi [180, s. 182]. Ancaq, maafların ucadtutma hamisini nəinki orta feodallara, heç xırda feodal təbəqəsinə də daxil etmək düzgün deyil.

Maaflar yekcins zümrə deyildi. Maaflıq vergi və mükəlləfiyyətlərdən azad olunmaq deməkdir. Müxtəlif təbəqələrin nümayəndələri maaf ola, yəni vergi mükəlləfiyyətlərdən azad edilə bilərdilər. Bura ruhanilər, şikətlər və xanın qarşısında müəyyən xidmətləri olanlar daxil idi. Kəndlilər [ən çox elatlar]. vergi və müyəkkələfiyyətlərdən azad olunmaları müqabilində xanın birinci çağırışı ilə öz silavhi və atı ilə xanın qoşununa qatılmaq üçün getməli idilər. Sühl vaxtında da maaflar xanın müəyyən tapşırıqlarını yerinə yetirmək üçün cəlb oluna bilərdilər, xanlığın sərhədlərini mühafizə edirdilər [127/1, s. 151].

Kəndləri idarə etmək üçün kəndlilər öz aralarından kəndxudalar və ya kovxalar seçirdilər. Əslində bu seçkili vəzifə irsi vəzifəyə çevrilmişdi. Kəndxudalar öz mövqelərindən sui-istifadə edərək icmə torpaqlarının yaxşı yerlərini özlərinə götürürdülər. Xanlar kənd məmurlarının saxlanması xərcələrin kəndlilərin boynuna qoymuşdular.

Xan məmurları, kəndlərin və oymaqların idarəciliyi xəzinədən məvacib almır, məvacib yerinə idarə etdikləri kəndlərin gəlirlərinin bir hissəsini, yaxud tamamilə, yaxud rəncərə ailələri alırdılar. Bundan əlavə, xan məmurları kəndlərdə və oymaqlarda xanın tapşırıqlarını yerinə yetirərkən öz əməklerinə görə kəndlilərdən «taqvilanı», «qulluqı», «darğalıq» alırdılar. Nökərin hər bir icra hərəkətinin əvəzi bu hərəkətin aid olduğu şəxs tərəfindən ödənilirdi. Üstəlik kəndlər xidməti işlə bağlı səfər edən xan məmurnunu mənzilli təmin etməli, «diş pulu», yaxud «diş kirəsi», «dirnaqlıq», «at arpası» verməli idi. «Diş kirəsi» guya məmur kəndlərinin çörəyini yeyib dişlərini «xarab etdiyi»నə görə, «dirnaqlıq» məmur at ilə gəzib atın dirnaqlarını «xarab etdiyinə görə» verirdi. Məmurlar xandan at, silah və s. şəklində hədiyyələr də alırdılar [168, s. 93].

Rəiyyətləri /rəiyyət, ərəbcə əsl, xalis deməkdir/ şərti olaraq üç qrupa bölmək olar:

1. İrsən şəxsin mülkiyyətində, torpaqlarında yaşayan, buna görə də torpaq üçün renta ödəməyən, yalnız xəzinəyə onda bir vergisini ödəyən kəndlilər.

2. Sahibkar torpaqlarında ırsən keçən icarədarlar kimi yaşayan kəndlilər. Onlar da xəzinəyə onda bir vergisi ödəməklə yanaşı torpaq sahibinə öz məhsullarının onda bir hissəsini, barama məhsulunun beşdə bir hissəsini, oduν və başqa şeylər verirdilər.

3. Xanlar tərəfindən ruhanilərə və bəylərə bağışlanmış torpaqlarda yaşayan kəndlilər. Kəndlilər bütün dövlət vergilərini, yaxud onun bir hissəsini torpaq bağışlanmış adama verirdilər.

Rəiyyətlər şəxsən azad idilər, ancaq iqtisadi cəhətdən torpaq mülkiyyətçisindən asılı idilər. Kəndlilərin çoxsaylı kateqoriyasını rəiyyətlər təşkil edirdi.

Rəncərlər /hərfi mənası farsca ağırqliq daşıyan, zəhmətkeş deməkdir. /Kəndlilərin ən ağır vəziyyətdə olan hissəsi rəncərlər idi.

Nökərlər. Sərhəd mühafizəçiləri, qulluqçu, xanın və başqa feodalların şəxsi qoruyucuları nökər adlanırdı. Nökərlilik ırsən keçirdi.

Xan səfərmanı ilə hər hansı bir rəiyyət də öz ailəsi ilə birlikdə nökərliyə keçirilə bilərdi. Nökərlərin sayı çox deyildi. Rəncər kimi onlar da vergi və mükəlləfiyyətlərdən azad idilər.

Qullar: Xanlar əsir etdikləri adamları bəzən qula çevirirdilər ki, onların da əməyindən yalnız ev işlərində istifadə olunurdu.

Rəiyyətlərin feodaldan müəyyən şəxsi asılılığı olsa da onlar təhkimli vəziyyətdə deyildilər və onların almıb-satılması, bağışlanması haqqında faktlar məlum deyil. Yalnız rəiyyətlərin məskunlaşdırılmış kəndlər tiyul və ya mülk kimi hər hansı feodala vurılıb bilərdi ki, bu da heç də məskunlaşan kəndlilərin də bağışlanması demək deyil. Çünkü həmin kənddə məskunlaşan kəndlilər istənilən zaman torpağı tərk edib köcüb gedə bilərdilər. Sadəcə olaraq Azərbaycandakı az torpaqlılıq şəraitində kəndlilər belə hərəkat etmirdilər.

Rəncərlərin öz təsərrüfatları olmurdu və onlar feodalların, onların qohumlarının, qulluq adamlarının təsərrüfatlarında çalışırdılar. Rəncərlər xanın təliqəsi ilə dünyəvi və dini feodalların təsərrüfatlarına təhkim olunur və bu təsərrüfatları tərk etmək hüququna malik deyildilər. Rəncərlər də rəiyyətlər kimi vergi və mükəlləfiyyətlər ödəyirdilər.

Müsəlman hüquq təhkimçiliyi qadağan etsə də rəncərlər faktiki olaraq təhkimli idilər. Xan bəylərə, bəylər də biri digərinə rəncərlər bağışlayırdılar [138, s. 125].

M. Mustafayev yazar ki, paydarlıq prinsipi əsasında işləyen «əkərlər» də təhkimli idilər. Lakin Qarabağ xanlığında «əkər» termininə rast gəlmək çətindir.

Ruhanilərin bir hissəsi - ali ruhanilər feodal sinfinə, sadə ruhanilər isə kəndlili sinfinə daxil idi. Xırda ruhanilər əsasən mollalardan, xristian kəndlərində isə keşişlərdən ibarət idi. Əslində qullar və hərəmxana kənizləri bir ailə üzvləri ilə eyni vəziyyətdə idilər: onlarla birgə işləyir və birgə yeyib içirdilər. Digər tərəfdən xanın şəxsi nökrələrinin bir çoxu bu titulu daşıyır, idarələrində rəiyyətlər və mülkiyyətdə rəncərlər vardi.

Sinillər arasında istehsal münasibətlərinin təzahürü torpaq rentasının hər üç formasına rast gəlmək olurdu. Rentanın əsas forması məhsul rentası idi. İşləyib ödəmə rentası az tətbiq olunurdu, pul rentası isə hələ üstünlük qazanmamışdı. Buna görə də təsərrüfat əsasən natural təsərrüfat çərçivəsində idi.

Xanlar darğaya təyin etməklə vergi və mükəlləfiyyətləri bölüşdürməklə kifayətlənərək icmanın daxili həyatına qarışmırlılar. Yerli şəraitdən asılı olaraq hər bir icma özü üçün icma torpaqlarını vergi və mükəlləfiyyətləri ödənişli ailələr arasında bölüşdurmək qaydasını müəyyənləşdirirdilər.

İghtişaşların qarşısını almaq və sabitliyi qorumaq üçün xanlar icma üzvlərinin tərətdiyi cinayətlərə və ightişaşlara görə ümumi məsuliyyəti qaydası tətbiq etmişdilər. İcma qarışığılığın səbəbkarlarını və cinayətkarları təslim etməli, yaxud xan xəzinəsinə cərimə, və ya qan pulu ödəməli idi.

Kəndlərdə şoriat məhkəməsi və dini idarələr də vardi. İcmanın bütün üzvlərinin mənafelərinə toxunan məsələlər icma üzvlərinin ümumi yiğincəğində həll olunurdu. Mübahisəli məsələlər isə icma ağsaqqalları tərəfindən aşadırılırdı.

Kəndlilərin üçünə kateqoriyasını elatlar təşkil edirdi. Onlar əksər hallarda vergilərdən azad idilər. Bunun müqabilində xan orduşunda xidmət etməli idilər. Bəzən elatlar xana, yaxud hər hansı mülkədərə məxsus olan mal-qaranı, ilxını otarırdılar. Onlar yeri göldikdə əldə olunan məhsulu Şuşaya daşımaq üçün nəqliyyat vasitələri ayırmalı idilər. Bir sıra elatlar isə xana məxsus əkin sahələrinin şumlanmasında və yetişmiş məhsulun toplanmasında iştirak etməli idilər.

Oymaq da kənd icmaları nümunəsində təşkil olunmuşdular. Kənd icmasından fərqli olaraq elatlarda vergi ayrı-ayrı təsərrüfatlara yox, müəyyən miqdardan baş heyvana qoyulurdu. Əgər otlaq xəzinəyə məxsus idisə, izafə məhsul xanın xeyrinə, feodala məxsus idisə, onun xeyrinə daxil olurdu. Elatlar bir sıra mükəlləfiyyətlər də yerinə yetirməli

idilər: hərbi qulluğa getməli, odun daşımali, köç zamanı ağaya xidmət etməli, onun heyvanını saxlamalı, heyvandarlıq məhsullarını və s. -ni ağaya çatdırılmalı və emal etməli idilər.

### § 3. Vergi və mükəlləfiyyətlər

Qarabağ xanlığında əhalidən toplanan vergilər Azərbaycanın əksər xanlıqları üçün xarakterik olub, əsasən, aşağıdakılardan ibarət idi:

1. Malcəhət və yaxud bəhrə. Hərfi mənəsi məhsuldan hissə deməkdir. Kəndli istifadəsində olan pay torpaqlarından istifadə müqabilində məhsulun onda birindən otuzda dördündək hissəsini torpaq sahibinə, mülkədara, yaxud tiyuldara verməli idi. Qarabağ xanlığında malcəhət bəhrə adlanırdı. Bəhrənin miqdari taxıl məhsulunun onda birini, barama məhsulunun isə beşdə birini təşkil edirdi [104, s. 25-29]. Bu vergi məhsul toplananda verilməli idi. Vergi kimi ödənilən məhsulu kəndli özü sahibkarın göstərdiyi yerə daşımali idi [155.2, s. 55].

Bəhrəni toplanan dərgalar taxıl dərzlərini böləndə özbaşinalığa yol verir, çox vaxt kəndlilərdən məhsulun onda birini deyil, daha çox alırlılar.

2. Salyana - /hərfi mənəsi farsca, illik deməkdir/. Bəzi müəlliflərin fikrincə xanlıqlar dövründə xəzinəyə toplanan malcəhət vergisi salyana adlanırdı. Lakin bu səhv fikirdir. Salyana müstəqil vergi növü idi.

3. Çöpbaşı. Qışlaqlardan, yaylaqlardan istifadəyə görə toplanan vergi idi. Kəndli 20 başdan artıq qoyun - keçisi, 10 baş qaramalı və 5 başdan artıq atı olduqda yaylaq və qışlaq sahibinə çöpbaşı ödəməli idi [155.2, s. 429].

4. Cütbaşı. Bəzən cütпуlu adlandırılan bu vergini kəndli torpağı becərdiyi zaman el içərisində cüt adlandırılan xış və ya kotandan istifadəyə görə ödəyirdi. Pulla məbləği 5 manata bərabər idi. Bəzən məhsulla da ödənilirdi.

5. Saman. Kəndlilər öz ağalarına müəyyən miqdar saman verməli idilər.

6. Mal - bağ və yaxud bağbaşı. Toplanan meyvə məhsulunun onda birini təşkil edirdi.

7. Karxana xərci. İpək əyirən və başqa emalatxanalardan toplanan vergi idi. Bu vergini bəzən ipəklə ödəyirdilər.

8. Dırnaqlıq. Torpaq sahiblərinin mal-qaranı otaran kəndlilən pulla aldığı vergi.

9. Darğalıq. Bu vergi kəndlilərdən vergi toplayanların - kəndxudaların və dərgaların xeyrinə toplanırdı. Darğalığı xan mirzəsi toplayanında o qulluqi adlanır və toplanan verginin 4 faizini təşkil edirdi. Vergini dərga yığanda isə o darğalıq adlanırdı.

10. At arpası. Xan qoşunu atları üçün arpa toplanırdı.

11. Vəzirlilik. Xan vəzirinin xeyrinə toplanan bu vergi həm məhsulla, həm də pula ödənilirdi.

12. Ələfə. Feodal qoşun dəstəsinin həm minik, həm də yük heyvanları üçün toplanan yem belə adlanırdı.

13. Diş kirəsi. Rəiyət onun evində əylənmiş döyüşçüləri yedirtməli idi. Bu mükəlləfiyyət istehza ilə belə ad almışdı.

14. İxracat. Bu fövqəladə hallarda toplanan vergi idi.

15. Kələntərlik. Ali inzibati məmurları, naibləri və s. saxlamaq üçün toplanan vergi belə adlanırdı.

16. Gözətçi pulu. Xan gözətçiləri xeyrinə toplanırdı.

17. Mirzəyana. Xan idarələri dəftərxanası və mirzəsinin xeyrinə toplanan vergi belə adlamırdı.

18. Rüsum. Xan məmurlarının xeyrinə məhsul və pulla yiğilan vergi idi. Rüsum hər hansı bir gəlir mənbəyini, məsələn, vergi toplamağı iltizama götürən iltizamçı, kəndlərə yüzbaşı və dərgaların xeyrinə toplanan vergi idi.

19. Xan aşbazları və çörəkçiləri üçün hər evdən bir manat mədarında vergi almırırdı.

20. Şərbətçi pulu. Xan sarayında şərbət və s. içkilər hazırlamaq işinə nəzarət edən məmurlun xeyrinə yiğilan vergi idi.

21. Poçt vergisi. Bir sıra kəndlərin sakinləri xana çapar kimi xidmət etmək üçün bir atlı ayırır, yaxud hər evdən 3-5 manat miqdərində pul toplanırdı.

22. Qırxxana xərci. Xanın yemək süfrəsi üçün məhsulla yiğilan vergi idi.

23. Toy pulu, yaxud toy payı. Ağa, yaxud onun övladları evləndə gətirilən «bəxşish» belə adlanırdı. Məbləği 6 manat 40 qəpikdən 10 manata çatırırdı.

Əsasən kəndlilərdən toplanan bu vergi ilə əlaqədar bir tədqiqatçı yazır: «Digər vergilərlə müqayisədə bu vergi daha ağır idi, cünki, istər xanın ailəsində, istərsə də kəndlinin öz ailəsində olan toy zamanı ödənilirdi. Kəndli öz ailəsində olan toya görə 10 manat vergi verməli idi» [3, s. 32]. Əslində isə bu vergini o qədər də ağır saymaq olmaz. Cünki kəndlinin, yaxud xanın ailəsində toy hər il yox, bir neçə ildə bir dəfə olurdu və deməli bir il üzrə verginin miqdarmı tapmaq üçün bir dəfəyə alınan verginin məgləğini bir neçə yərə bölmək lazımdır.

Kürəkçay müqaviləsindən sonra əhalinin «Rusiyaya bac» adlı yeni, ağır bir vergi qoyuldu. Xanlıq üzrə onun ümumi məbləği 8 min əşrəf iidi. Bəzi tarixi əsərlərdə verginin hər bir yaşayış məntəqəsi arasında əhalinin sayına uyğun bölündüyü yazılır [3, s. 33]. Ancaq sənədlərlə tanışlıq bunun heç də belə olmadığını göstərir.

24. Bayramlıq. Bayramlarda, xüsusən qurban bayramında aparılan hədiyyə belə adlanırdı. Həm kənd, həm şəhər əhalisindən alınındı.

25. Peşkəş. Xana, bəylərə, digər feodallara veriliirdi.

26. Xüms. Hərfi mənəsi beşdə bir olan xüms hər bir müsəlmanın gəlirinin beşdə birini, ruhanilərə və seyidlərə verdiyi vergi idi.

27. Zəkat. Müsəlmanların yoxsulların xeyrinə xəzinəyə ödədikləri vergi belə adlanırdı. Əslində Zəkatın çox hissəsi ruhanilərə və seyidlərə çatırdı [173.2, s. 68].

28. Fitrə. Yoxsulların xeyrinə, adətən Ramazan bayramı axşamı hər bir müsəlmanın ödədiyi vergi belə adlanırdı.

29. Otaq xərci. Xanın xeyrinə hər evdən toplanan vergi belə adlanırdı.

30. Baş pulu. 15 yaşına çatmış bütün kişilərdən toplanırdı. Mənbələrdə bu verginin hər nəfərdən hansı məbləğdə alınması haqqında məlumat yoxdur. Gətirilən rəqəmlər bütün yaşayış məntəqəsindən baş pulu vergisinin ümumi miqdarını əks etdirir. Elə bununla da ayrı-ayrı fərdlərdən toplanan baş pulu vergisinin miqdarını müəyyənləşdirmək olar. Məsələn, Tatev mahalının Tatev kəndi ildə xəzinəyə 200 xan manatı məbləğində başpulu ödəyirdi [175, v. 99]. Hər bir kişidən alınan vergi 1 man. 20 qəp. həcmində olurdu.

Mənbələrdə xalça toxuyan ustalardan xalça ilə vergi alınması da qeyd olunur. Bəzi kəndlər bu vergidən azad olduğu halda, digərləri 2-3 və daha çox xalça verirdilər [175].

Yuxarıda sadalanan vergilərdən əlavə «cəllad pulu», yaxud «fərraş pulu», şərbətçi pulu [xan sarayında içkilərə baxan şəxsin xeyrinə toplanırdı], şora pulu, xan qapıcılarının, xan dəvəçilərinin xeyrinə toplanan rüsumlar da var idi [138].

Ruhanilərin də xeyrinə bir sıra vergilər toplanırdı. Xristian ruhanilərinin bir sıra digər gəlirləri də vardi. Onlar kilsə və kəbin, xəçsuyuna çəkmə, dəfnətənə ayınlərinin icrasından gəlir götürürdülər. Dindarlar da kilsəyə xeyli sədəqə verirdilər. Müsəlman ruhanilərinin xeyrinə xüms, fitrə və zəkat toplanırdı. Ruhanilər dua oxumağa, yazı yazmağa, savad öyrətməyə görə də muzd alırdılar. Xüms vergisindən əldə olunan gəlir iki hissəyə bölünür, bir hissəsi seyidlərə, habelə yoxsullara və yetimlərə verilirdi, digər hissəsi isə məscidlərdə,

ziyarətgahlarda və mədrəselərdə çalışan ruhanilər arasında bölündü [33, s. 11].

Əsas mükəlləfiyyətlər aşağıdakılardır :

1. Biyar. Hər bir ailə ağanın tələbi ilə öz əmək alətləri və qoşqu heyvanı ilə bir nəfər ayırmalı idi ki, üç gün ağanın tarlasında işləsin. Əkin, biçin, taxıl döymək və daşımaqla məşğul olsun, iki gün ağa heyvanlarına bir yerdən başqa yero köçürdükdə və yaxud köçəndə, iki gün ot biçmək, odun daşımaq və başqa işlərdə, bir gün isə ev və başqa təsərrüfat tikililərində işləməli idi [112, s. 353]. Ağa kəndlini hər dəfə çağıranda onu öz razılığı olmadan bir gündən artıq saxlaya bilməzdi. Ona işçi lazımlı olmadıqda, o hər bir iş günü üçün kəndlidən 10 qəpik ala bilərdi [155.2 c., 56].

2. Əvariz. Bütün kənd icmasının kəndin sahibinin tələbilə ilin müəyyən günlərində onun üçün işləməsinə əvariz deyilirdi. Əvariz adətən ildə iki gün olurdu.

3. Qulluqçu. Ağaların ev və çöl işlərində çalışmaq üçün hər on ailə növbə ilə bir nəfər ayırmalı idi. Nökərin yaşı 20-dən az olmamalı, azı bir il öz ağasına qulluq etməli idi. Ağa onu hər şeylə təmin etməli idi. Nökər vermiş ailə əlavə heç bir mükəlləfiyyət daşımır, əksinə sahibkar həmin ailənin əvzinə xəzinəyə 5 manat vergi ödəyirdi [138, s. 358].

Kişi nökərlərdən başqa sahibkarın tələbi ilə hər ailə 1 nəfər qadın qulluqçu verməli idi. Adətən qulluquluğa öz təsərrüfatı olmayan qadınlar cəlb edilirdi. Qulluqçu öz işini davam etdirmək arzusunda olmadıqda, bir ildən sonra onu ayrisı əvəz etməli idi. Onlar da nökərlər kimi ağa tərəfindən hər şeylə təmin olunurdular.

4. İlxiçi. Rəiyyətlər xanım ilə xanımı baxmaq üçün adamlar ayırmalı idilər. Lakin çox vaxt kəndlilər bu mükəlləfiyyətin əvzinə pul ödəyirdilər.

Xanlar bu və ya digər vergini öz yaxın adamlarına və yaxud dövlət qarşısında xüsusi xidmətləri olmuş adamlara güzəştə gedə bilirdilər. Məsələn, İbrahimxəlilxəlil xəmin təliqəsinə əsasən Vərəndə mahalının xəzinəyə məxsus bütün kəndlərindən toplanan darğalıq vergisi Mirzə Camalın qardaşı Sadıq bəyə çatırdı [175, v. 180].

Məmurlar vergiləri böyük ciddiyətlə toplayırdılar. Esadze yazırkı ki, biçini başa çatdırıran əkinçi sahibkarın və yaxud onun nümayəndəsinin iştirakı ilə taxılı dərzlərə böldürdü, özü də bu bölgünü möhsul yığımindan ən gec üç gün sonra etməlidir: əgər sahibkar həmin mülkün ərazisində yaşayırdısa, əkinçi bölgündə ən gec üç gün sonra malcəhəti ona çatdırımalı idi. Əgər sahibkar həmin mülkün ərazisində kənardə yaşayırdısa, verginin çatdırılması bölgü başa çatdıqdan sonraya saxlanılırdı [206, s. 178].

Feodal - ara müharibələri və yadelli işgalçılardan hücumları kənd təsərrüfatına böyük zərər yetirirdi. 80-ci illərdə Qubanı Fətəli xanın hərbi yürüşləri zamanı basqınçılar Qarabağ xanlığında xeyli kəndi var-yoxdan çıxarmış, bir çox kəndli ailələrini Quba xanlığına köçürmüştülər.

Ağa Məhəmməd Qacarın 1795 və 1797-ci illərdəki hücumları və 1804-1813-cü illər Rusiya-İran müharibəsi zamanı xanlığın iqtisadiyyatına xüsusi böyük zərbə dəymışdı. Əhalinin sayı kəskin surətdə azalmışdı. N.Dubrovinin yazdığını görə Qacarın hücumlarına qədər Qarabağda 60 min ailə yaşayırırdı. XIX əsrin əvvəllərində isə bu rəqəm 10 min ailəyə enmişdi [7, s. 62].

Bütövlükdə xan sarayları və bir neçə iri feodalın imarətləri istisna olmaqla Şuşada yaşayış evlərinin memarlıq görkəminə, yaşayış üçün rahat olmasına bir o qədər də diqqət yetirmirdilər. Dövrün mürəkkəb siyasi şəraiti xanları əsas diqqəti müdafiə qurğularına yönəltməyə vadar edir. Hətta yaşayış evlərinin əksəriyyəti bir çox Şərq şəhərlərində olduğu kimi kiçik qalacaları xatırladırırdı. Hər bir ev qonşu evlərdən və küçədən qalın və hündür hasarlarla ayrıldırdı [123, s. 42].

Varlıların evlərində ocaq əvəzinə buxarı, ucuz saxsı qablar əvəzinə çini qablar, gümüş və qızıldan düzəldilmiş qaşiq və bıçaqlar olur, döşəməyə bahalı xalçalar salınırdı. Varlılardan bəzilərinin evlərinin divarları müxtəlif səciyyəli naxışlar və rəsmiyyətlə bəzədilirdi [123, s. 87].

O dövrdəki əksər Azərbaycan şəhərlərindən fərqli olaraq Şuşanın iqtisadi həyatında əkinçilik çox cüzi əhəmiyyətə malik idi. Bu, ilk növbədə Şuşa şəhərinin ətrafindakı ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq və digər zəruri şəraitin olmaması ilə bağlı idi. Yəqin elə buna görə idi ki, Şuşanın əhalisi əsasən kustar sənətkarlardan, tacirlərdən və ali silkin nümayəndələrindən ibarət idi.

Fasiləsiz ara müharibələri və yadelli basqınlar xanlığın əhalisinin ümumi sayına təsir göstərməklə bərabər Şuşa şəhəri əhalisinin də sayına kəskin təsir göstərmişdi. Bu azalma Şuşada da müşahidə olunur. XVIII əsrin sonlarına olan məlumatlara görə Şuşada 2 mindən çox ev vardi ki, bu da təxminən 10 min nəfərdən çox sakın deməkdir [48, s. 13].

Şuşa şəhəri üç hissəyə Təbrizli, Qazançalı və Əylisli hissələrinə [mənbədə məhəllə adlandırılır]. bölündürdü. «Qarabağ əyalətinin təsviri»ndə yanlış olaraq hissələr məhəllə kimi göstərilir. Lakin 10 min nəfərdən artıq sakınının yaşadığı bir şəhərdə cəmi üç məhəllənin olması o qədər də inandırıcı görünmür. Müqayisə üçün göstərək ki, öyrənilən

dövrdə əhalisi 5 min nəfərdən artıq olmayan Naxçıvan və Ordubad şəhərlərində uyğun surətdə 13 və 5 məhəllə vardi [203, s. 480; 115 s. 15].

Yəqin ki, mənbədə üç rəqəmi şəhərin müxtəlif dövrlərdə təşəkkül tapan hissələrinə aiddir. Baharlının verdiyi məlumatə görə Şuşanın Cuxur adlanan birinci hissəsi Pənahəli xanın dövründə, Yuxarı adlanan ikinci hissəsi İbrahimxəlilxəlil xanın dövründə, üçüncü hissəsi isə xanlıq ruslar tərəfindən işgal edildikdən sonra tikilmişdir [15, s. 276]. Baharlı XIX əsrin əvvəllərində Şuşada 17 məhəllənin olduğunu yazırırdı [Qurdalar, Seyidli, Culfalar, Quyuluq, Cuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Mərdinli, Saatlı, Köçəri, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə]. [15, s. 276]. Göründüyü kimi məhəllə adlarının bəzisi sakinlərin köçüb gəldiyi yerlərin adı ilə, bəziləri sakinlərin məşguliyət növü ilə, bəziləri də məhəllələrin topoqrafik mövqeləri ilə bağlı olmuşdur. Bu məhəllələrdə şəhər sakinləri ilə yanaşı bir sıra kənd sakinləri də daimi yaşayırdılar. Bu sakinlər mənsub olduğu kəndlərin icmaları ilə birləşdə vergi və mükəlləfiyyətlərini ödəyirdilər. Eyni zamanda xan qonaqlarını qəbul edib, qonaqları və atlarını yedizdirmək mükəlləfiyyətini yerinə yetirir, tələb olunduqda lazımı qədər işçi qüvvəsi, qoşqu verir, xan üçün binalar tikilərkən şəhərlilərlə birlikdə materiala yardım edirdilər.

Tikintilərin çoxu alçaq və bəsit görkəmlə idi. Qazma və «qaradamlara» tez-tez rast gəlmək olurdu. Bəylərin, digər varlıların və xanın evləri isə hündür və yaraşıqlı idilər.

#### § 4. Sənətkarlıq

Sənaye-kustar istehsalı kənd təsərrüfatı ilə müqayisədə təsərrüfat həyatında mühüm yer tutmurdu. Sənətkar - kustar sənayesi demək olar ki, tamamilə əkinçiliklə bağlı idi və nadir hallar istisna olmaqla yardımçı səciyyə daşıyırdı.

Kəndli ailəsi özünün o qədər də mürəkkəb olmayan təsərrüfatı çərçivəsində yalnız əkinçilik və maldarlıqla deyil, həm də göstərilən sahələrdən əldə edilən məhsulların emalı ilə məşğul idi. Bu hər şədən əvvəl kəndin əsas ticarət mərkəzlərindən uzaqlığı, rahat yolların olmaması və əhalinin təsərrüfat həyatının qapalı səciyyə daşımazı ilə əlaqədar idi.

Xammal ehtiyatının bolluğu sənətkarlığın inkişafına müsbət təsir göstəridi. İlin müəyyən fəsillərində kəndlinin əkinçiliklə məşğul ola bilməməsi də onun ev sənayesi ilə məşğul olmasına şərait yaradırdı. Kəndli qış mövsümündə müxtəlif ev peşələri ilə məşğul olurdu. Evdə istehsal olunan məhsullar əsasən kəndlilərin öz tələbatlarının ödənilməsi

nə yönəlmüşdi. Hər bir ailə öz tələbatını ödəmək üçün zəruri olan məhsulların demək olar ki, hamisini istehsal edirdi.

Pesəkar sənaye fəaliyyətinin birinci forması sənətkar və kustar sənayesi sayılır. Sənətkarlığın fərqləndirici xüsusiyyəti sıfarişlə işləmək, kustar sənayesinin fərqləndirici cəhəti isə azad bazar üçün işləməkdir.

Ticarət mərkəzlərindən təcrid olunmaq, əlverişli nəqliyyat yollarının olması bilavasitə yerlərdə ev və sənətkarlıq - kustar sənayesinin inkişafını zəruri edirdi. Xanlığın xammal məməlumatlarının bolluğu da bu sahələrin inkişafına şərait yaradırdı. Az torpaqlılıq və ilin fəsillərindən asılı olaraq əməyin təbii şərtlərinin dəyişməsi ev və sənaye-kustar sənayesinin inkişafına təsir edən amillərdən idi. Az miqdarda məhsulunu toplayıb, kiçik torpaq sahəsini səpən kəndlilin ev istehsalı ilə məşğul olmaq imkanı olurdu.

Xüsusən qışda kəndlilər demək olar ki, tamamilə bekar olurdular. Hər bir ailə öz istehlakı üçün zəruri olan demək olar bütün şeyləri istehsal edirdi. Kəndlili çörək bişirir, ipək sariyır, yunu darayıb, əyirir, rəngləyir, kətan və yun parça toxuyur, paltar tikir, gön aşışayıb, lazım gəldikdə el dəyirmanında taxıl üyüdür, bina tikir və təmir edir, əmək alətləri hazırlayıb, bir sira hallarda dulusçuluq, dülgərlilik və dəmirçilik işləri yerinə yetirirdi. Xanlığın kəndlərində misgər, boyaqçı, silahsaz, bənnə, dəmirçi, dabbaq, dulusçu və başqa sənətkarların olmaları haqqında məlumat var.

Xanlıqda toxuculuq geniş yayılmışdı. Demək olar ki, hər bir ailədə bəsit əyirici və toxucu dəzgah vardi. Toxuculuq məhsulları başlıca olaraq ailənin öz təsərrüfat - məişət tələbatını ödəməyə sərf olunurdu. Xanlığın demək olar ki, bütün kəndlərində xalça, palaz, cecim, məfrəş, yun parçalar, xurcun, çuval və s. toxunur, yun ayaqqabı, palan və s. istehsal edirdilər.

Əyircilik və toxuculuqla qadınlar məşğul olurdu. 1832-ci il məlumatına görə kəndlərdə 500 nəfər ipək parça toxumaqla, 1200 nəfər bez toxumaqla məşğul olurdu [168, s. 61]. Qadınlar zərbaft işi də görürdülər. Məxmər, ipək parçaların üzərində qızıl saplarla bəzəyirdilər. Məhsulların bir hissəsi mübadilə üçün çıxarılırdı.

Ev və sənətkar kustar sənayesinin çox mühüm sahəsi xalçaçılıq idi. Şəkillərinin gözəlliyyinə, boyasına görə Qarabağ xalçası xanlıq hüdudlarından çox - çox uzaqlarda məşhur idi. Xalçanı öz ehtiyacı, satış üçün eləcə də qızlara cehiz vermək üçün toxuyurdular. Xalçanı adətən iş arası fasılələrdə toxuyurdular.

Boyaçılıq inkişaf etmişdi. Boyanı müxtəlif təbii bitkiləri qaynatmaq yolu ilə əldə edirdilər.

Xanlığın ayrı-ayrı kəndlərində misgərlər, daşyananlar vardi, hərbi sursat - odlu və soyuq silahlar hazırlanırdı. Tüsəng və tapança lülələrinin hazırlanması ilə Çaraberddə bir usta, tüsəng üçün xəznə hazırlamaqla Vəng və İşimkirt kəndlərinin hər birində bir usta məşğul olurdu [168, s. 62].

Kəndlərdə həmçinin təsərrüfat alətləri - dəryaz, oraq, bel, balta, bıçaq, nal, mix və s. hazırlanırdı. Dabbaqlıq mühüm əhəmiyyətə malik idi. Camış, öküz, inək dərisindən ayaqqabı hazırlanmasında, qoyun dərisindən isə papaq, kürk və s. hazırlanmasında istifadə edirdilər. Dabbaqlıq emalatxanalarından biri Vərəndə məlikliyində yerləşirdi. 3 işçisi olan bu müəssisədə ildə 150 dəri emal olunurdu.

Dulusçuluq ən qədim zamanlardan yayılmış sənət növü idi. Sakinlər gildən süd, yağı, şorab, su və s. məhsulları saxlamaq üçün bardaqlar və s. qablar hazırlanırdılar. Gildən çiraqlar da hazırlanırdı. Saxsı məlumatı bəsit, bədii cəhətdən zəif idi, yaxşı bişirilmirdi.

Xanlıqda ağac emalı sənəti geniş yayılmışdı. Meşələrin bolluğu bu sənətin inkişafına şərait yaradırdı. Ağacdən ev və təsərrüfat ehtiyacları üçün zəruri olan vəllər, cəhrə, bel, kürk və s. hazırlanırdı. Görüşdə sürtünmə yolu ilə od almaq üçün alət hazırlanırdı.

Əgər qadınlar toxuculuqla məşğul olurdularsa, kişilər ağac zənbillərin, ağac hasarlar və şəbəkələrin hörülməsi, samanlıqların hazırlanması ilə məşğul olurdular.

Ağacdən başlıca olaraq, əlbəttə, mənzillərin qızdırılması üçün istifadə olunurdu. Kəndlilər xüsusi çalalarda kömür hazırlayaraq kömür ehtiyatı yaradırdılar. Kömürü satış üçün də istehsal edirdilər.

Xanlıqda 470-dən çox işləyən su dəyirməni vardi. Yay və qış aylarında su olmadığından dəyirmənlər işləmirdi, buna görə yaz və payız aylarında un ehtiyatı yaratmaq lazım idi. Taxılı üyütmək əvəzində dəyirmən sahibi unun 1/20 hissəsini alırdı [168, s. 63].

Dəyirmən daşı və qəbirüstü daşların işlənməsi ilə Xaçın mahalında Dovşanlı, Vəng və Bazarkənd kəndlərindən 30 nəfərdən çox adam məşğul olurdu. Daş karxanaları kilsəyə məxsus olduğu üçün hazır daşların beşdə bir hissəsini kilsəyə verirdilər [168, s. 63].

Xanlıqda 10 bəzirxana vardi və sahibləri burada alınan yağın 1/20-ni alırdılar.

Xanlığın iqtisadiyyatında şərabçılığın da özünəməxsus yeri vardı. Şərabçılıqla yalnız xristianlar məşğul olurdu. Müsəlmanlar üzümdən bəhməz hazırlayırdılar. 1832-ci ildə Qarabağda 70.000 vedrə şərab, 3.400 vedrə oraq, 4 800 pud bəhməz istehsal olunmuşdu.

Sabunbişirmə də az əhəmiyyət kəsb etmirdi. Sabunbişirmə ilə kəndlərdə qadınlar məşğul olurdular. Sabun istehsalı əsasən natural

səciyyə daşıyırı və nadir hallarda mübadilə üçün çıxarılırdı. Sabun hazırlanması üçün başlıca xammal buynuzlu mal-qaranın və donuzların piyi, fistiq torpası və «qaraqan» adlı sabun daşı idi. Karaqandan, əhəngdən və sudan məhlul hazırlanır, 6-8 gün sonra bu məhlul bişirildi. Sabunu çuqun qazanlarda bişirildilər [168, s. 63].

Xanlığın ən böyük sənətkarlıq - kustar sənayesi mərkəzi Şuşa şəhəri idi. Burada yüzlərlə sənətkar çalışırdı.

Şuşada xalçacılıq tərəqqi etmişdi. Şuşa xalçaları öz gözəlliyi və keyfiyyətinə görə ad çıxarmışdı. Xalçaları adətən azad satış üçün, nadir hallarda sıfariş əsasında toxuyurdular.

Şuşada ipək parçalar toxunması da inkişaf etmişdi. XIX əsrin əvvəllerində aid mənbələrin birində Şuşada ipək toxumaq üçün 42, pambıq parçalar toxumaq üçün isə 28 toxuculuq müəssisəsinin yerləşdiyi qeyd olunur [173.1, s. 311-312]. 1832-ci ildə Şuşada cəmi 132 dəzgahı olan 42 ipək parça toxuyan müəssisə vardi. Həmin müəssisələrdə 324 toxucu işləyirdi. Bu müəssisələrdə şallar, dama-dama çadralar, «kassana» adlı qırmızı parça J. toxunurdu. Kassanadan köynək və şalvar tikildilər. 1829-cu ildə şəhərdə 740 şal, 6100 kassana və 360 parça istehsal olunmuşdu [168, s. 63].

İpəyin açılması və sarılması üçün Şuşada 16 nəfərin işlədiyi 7 kələfaçan emalatxana vardi. İpəksariyan və digər emalatxanalardan «karxana xərci» adlı vergi toplanırdı [94, s. 77].

Şuşa şəhərində yun saplar və corablar da toxunurdu. Bu məhsulların bir hissəsi Tiflisə ixrac olunurdu. Papaqçılıq da inkişaf etmişdi. Papağı Buxara, Şiraz və yerli qoyun dərilərindən hazırlayırdılar. Buxara və Şiraz dərisindən hazırlanmış papaqlar daha baha qiymətləndirilirdi [168, s. 65].

XVIII əsrin sonu - XIX əsrin əvvəllerində Şuşada və onun ətrafindəki kəndlərdə pambıq parçalar toxumaq üçün 1000 dəzgah olduğu haqqında məlumat var. Sonrakı 20-30 il ərzində həmin müəssisələrin sayı kəskin surətdə azalaraq 80-ə enmişdi [173.2, s. 312]. Mühərribələr pambıq parça istehsalının yalnız kəmiyyətinə deyil, həm də keyfiyyətinə mənfi təsir göstərmişdi.

Pambıq parçalardan Şuşada yalnız bez parça hazırlanırdı. 80 dəzgaha malik 28 bez toxuyan müəssisə fəaliyyət göstərirdi. 1823-cü ildə 80 000 xan arşımı Itəqrəbən 12000 rus arşımı J. uzunluğunda bez toxunurdu [168, s. 65]. Həmin dövrə aid mənbədə göstərilir ki, Şuşada hər il hər birinin 10 xan arşını uzunluğu və 5 qarış eni olan 8 min bez istehsal olunurdu [173.1, s. 312].

İpək, yun və pambıq parçaları boyamaq üçün Şuşada 6 nəfərin çalışıldığı 3 boyaqxana fəaliyyət göstərirdi. Boyaqxanaların biri xanın

oğlu Cəfərqulu ağaya məxsus idi. Rəqabət olmasın deyə boyaqxanaların birində yalnız göy, digər ikisində isə göy istisna olmaqla digər rənglərlə boyayırdılar [155.1, s. 41; 168 s. 65].

Boyaq bitkilərinin bolluğu boyaqçılığın inkişafı üçün şərait yaradırdı. Xanlığın ərazisində qırmızı rəng almaq üçün istifadə olunan biyan kökü [marena] xüsusilə çox idi. XIX əsrin əvvəllerində xanlıqdə hər il 10 min puda qədər biyan kökü istehsal olunması haqqında məlumat var.

Şuşa həm də gən-dəri məməlatları istehsalının mühüm mərkəzlərindən biri idi. Xanlıqdə maldarlığın geniş yayılması sənətin bu sahəsini xammalla təmin etməyə imkan verirdi. Öküz, inək, dana dərisindən ayaqqabı, qoyun dərisindən papaq, kürk və s. hazırlamaq üçün istifadə edilirdi.

Şuşada 40 nəfərin çalıştığı 19 gən-dəri dabbaqxanası vardi. 1823-orta hesabla 2 min ayaqqabıaltı hazırlamır, 1400 keçi, 1600 qoyun dərisi, emal olunurdu [168, s. 65]. Ümumiyyətlə 1823-35 min ədəddən çox dəri məməlati istehsal edilirdi. Yəhərqaşırma işi də yaxşı inkişaf etmişdi. Gən-dəri emalı ilə məşğul olanlar Təbriz dabbaqlarının rəqabəti ilə üzləşirdilər.

Şuşada bir kustar tipli sabunbişirmə zavodu vardi [173.2, s. 313].

Şuşa şəhərində 22 nəfərin çalışığı 2 kərpic zavodu fəaliyyət göstərirdi. Şəhərdə barıt da hazırlanırdı [168, s. 65].

Ticarətin inkişafı və iri feodalların istehlak tələbatı zinət aşyalarının istehsalının inkişafına və təkmilləşməsinə şərait yaradırdı. Zərgərlərin qızıl və gümüşdən hazırladıqları qolbaqlar, boyunbağılar, sırgalar, kəmərlər, sancaqlar və s. alıcıni valeh edirdi.

Şəhərdə 74 nəfər xırda ticarətlə məşğul olurdu [168, s. 65].

Adları çəkilənlərdən savayı Şuşada daha bir sənətkar - kustar istehsalı növləri ilə məşğul olurdular.

Xanlığın ərazisində çoxlu yeraltı sərvətlər olsa da onların çoxu öyrənilməmiş və əhəngdən məlum deyildi. Faydalı qazıntılarından mis filizi, əhəngdaşı, dəyirmən daşları üçün istifadə olunan daşlar, saxsı üçün gil, qılınc və xəncərlərin bəzədilməsində istifadə olunan kvarts məlum idi. Şuşanın cənub-qərb istiqamətində, 160 verstliyində Oxçu kəndinin yanında sakinlər uzaq keçmişlərdən dəmir filizi çıxarırdılar. 1823-cü ildə rus geoloqu Krijanovski burada çıxan filizi tədqiq edib tərkibinin qranit, qneys [qədim metamorfik sütur] J., əhəngdaşı, bazalt və kvardsan ibarət olduğunu müəyyənləşdirmişdi. Oxçu filizi boz dəmir daş olub bir pudunda 17 funt çuqun vardi. Krijanovski Şuşa şəhərindən 400 sajenlik məsafədə də 18 sajenlik əhəng təbəqənin altında iki

dəmir silizi təbəqəsi tapmışdı. Bir təbəqənin 1 pud filizində 20, digər təbəqənin 1 pudunda isə 18 funt çuqun var idi. Hər təbəqənin  $1\frac{1}{4}$  arşın və dəhə çox qalınlığı vardı [122.3].

Xanlıqda bir qədər acı tamı olan göl duzu hasil olunurdu. İri buynuzlu mal-qara, atlar, qoyunlar üçün və balıq duzlamaq üçün Naxçıvan duzunlan tam istifadə olunurdu [168, s. 66].

Sənətkar - kustar istehsalının texnika və istehsal alətləri bütövlükdə aşağı səviyyədə idi. Əl əməyinə əsaslanan hədsiz bəsit texnika hər bir sənətkardan yüksək ustalıq tələb edirdi. Əmək məhsuldarlığının yüksəldilməsi istehsal texnikasının təkmilləşdirilməsi yolu ilə deyil, əməyin intensivləşdirilməsi yolu ilə əldə edilirdi. Buna görə də sənətkarlıqla yalnız əl əməyindən istifadə olunurdu.

Şuşa şəhərindəki sənətkar-kustar emalatxanaları kiçik idilər. Əmək məhsuldarlığı aşağı, istehsal texnikası bəsit idi. Çalışanların sayı 3-5 nəfər olurdu. İpək toxuculuğu, pambıq-parça toxuculuğu, dabbaq-xanalarda, kərpic və sabunbişirmə zavodlarında muzdlu fəhlələr işləyir, onlar muzdu ya natura, ya da pul ilə alırdılar [168, s. 68].

Şəhər sənayesinin təsiri ilə kənd yerlərində, xüsusən Şuşanın etrafında əmtəə-pul münasibətlərinin müçyyən canlanması hiss olunurdu. Kənd təsərrüfatında əmtəə istehsalının artması qismən müçyyən sənaye əməyi növlərinin [sərrachıq, yəhərqayırma və s.]. İxtisarı hesabına olurdu [168, s. 68].

Qarabağ xanlığının təsərrüfat ukladı bütövlükdə natural səciyyə daşıyırıldı. Kənd yerlərində sənət əsasən əkinçiliyin yardımçı sahəsi idi.

Xanlığın və Şuşa şəhərinin yaranması mütərəqqi hadisə idi. Şəhərin yaranması ilə ictimai əmək bölgüsü gücləndi, yeni iqtisadi qüvvə - əmtəə istehsalı meydana çıxdı.

Şəhərdə əmtəə istehsahnın genişlənməsi əmtəə-pul münasibətlərinin kəndə, xüsusən Şuşanın ətraflarına sırayet etməsinə səbəb oldu. Lakin şəhər sənayesi əmtəə-pul münasibətlərini xanlıqda eninə və dərininə inkişaf etdirə bilmədi. Şuşa Qarabağ xanlığında yeganə sənaye mərkəzi olaraq qalırdı.

Şəhərin nisbətən tez inkişafı, şəhərdə sənətkar - kustar istehsalının və ticarətin genişlənməsi kənddə hökm sürən ətalətlə təzad təşkil edirdi.

Şuşada muzdla işləmə, sənətkarların muzdla işləməsi halları da müşahidə olunurdu.

Qarabağ xanlığında ipək parçaların hazırlanması ilə məşgül olanların sayı 500 nəfərə çatırdı. Ləmbəran və Ağcabədidə ipəkçilik xüsusilə inkişaf etmişdi. İpəkdən yorğan üzü, köynək, şalvar və s. tiki lirdi. Cənubi Azərbaycandan, xüsusən Qaradağdan bura toxucular gə-

lirdilər. Xanlıqda bez də toxunurdu. Toxucuların sayı 1200 nəfərə çatırdı. Yundan müxtəlif məmulatlar – xalça, palaz, çul, keçə, adi palaz hazırlanırdı. Orta ölçülü xalçanın biri 10-14 manata, adi palaz 4-5 manata, naxışlı palaz 14 manata, naxışlı çul 6-8 manata, alaçılq gecəsi 2080 manata satılırdı [173.2, s. 299-300].

Çiləbord mahalında silahqayırmaya ilə məşgül olurdular. Onlar silah lülələri hazırlayırdılar. Burada 3-4 fəhləsi olan emalatxanalar da var idi. Vəng və Şəsparə kəndlərində iki usta silah çaxmayı düzəldirdi [173.2, s. 299-300]. Xanlıqda 15 fəhlə işləyən 7 ipəksarıyan emalatxana mövcud idi. Pambıqdan bez toxunması da geniş yayılmışdı. Burada 80 bez toxuyan dərzgah ilə ildə uzunluğu 10 xan arşını və eni 7 qarış olan 8 min ədəd bez parça toxunurdu [173.2, s. 312].

19 dabbaq emalatxanasında 40 fəhlə çahşırıdı. Bu emalatxanalarında ildə 2000 ayaqqabı altı üçün gün, 1600 qoyun, 1400 keçi dərisi aşınırırdı [173.2, s. 312-313].

Xanlıqda tikinti ilə bağlı sənətlər çox inkişaf etmişdi. Bu təsadüfi deyildi. Çünkü xanlar yalnız müdafiə tikililərinin deyil, həmçinin içtimai binaların və digər mülki tikvililərin də inşasına xüsusi diqqət yetirildi. Şuşa, Bayat, Şahbulagı, Əsgəran qalaları ilə yanaşı məscidlər və günbəzlər də tikilmişdi. 1768-1769-cu ildə Şuşada böyük Cümə məscidi inşa olunmuşdu. Sonralar XIX əsrдə Mehdiqulu xanın qızı Gövhər ağa onu təmir etdirib, daha gözəl şəkər saldırmışdı. Xəzinə dərəsində imarət və otaqlar tikilmişdi [mağaranın içərisi daş və əhənglə tikilmişdir]. Oranın yalnız birçə yolu vardı. Şuşa qalasının bir ağaclarlığında Xan bağında möhtəşəm binalar inşa olunmuş, Ağdam bağıının hasarı, Pənahəli xan və övladlarının qəbirlərinin üstündə uca günbəzlər tikilmişdi [59, s. 143].

Pənahəli xanın və övladlarının qəbirləri üstündə üç uca günbəz inşa olunmuşdu. Burada Pənahəli xanın atası İbrahimxəlilxəlil ağanının qədimi ocaq evi vardi, yonma daş və tağbəndi vardi. Ağa Məhəmməd Qacarın hücumu zamanı günbəzlər dağıdılmışdı. Sonra Mehdiqulu xan bərpa etdirmişdi. O, bir ehsan bağlı da saldırmış, hasar və buzxana inşa etdirmişdi. Búnlar Məqbərəyə vəqf olunmuşdular. Tarixçinin yazdığını görə buzxanadan min yük buz ehsan kimi ətrafdə yaşayan elatlara və digər əhaliyə verilirdi [56, s. 200].

İbrahimxəlilxəlil xan Şuşanın bir ağac məsafəsində Xan bağı adını almış bağ saldırmışdı. Burada bağlar və töv'lər, buzxana və dəyirmanlar vardi [56, s. 201].

Xanlıqda tətbiq olunan iltizam sistemi sənətkarlıq və ticarətin inkişafına ciddi mane olurdu. Xan vergi yiğmaq hüququnu verginin ümumi möbləğini əvvəlcədən ödəyən iltizamçılara satırırdı. İltizamçılار

iltizam müddəti qurtaranadək tacirlər və sənətkarlardan xana verdikləri məbləğdən xeyli artıq pul toplamağa soy göstərirdilər. İpəkdən toplanan mizan vergisi də iltizama verilirdi. İpək, yun, pambıq parçaların, sapın tünd yaşıl və mavi rəngdə boyanmasına iltizamçı icazə verməli idi. İltizamçıdan başqa heç kimin sabun, dəri, qızıl boyanma satmaq hüququ yox idi. Təbii qızıl boyanma da iltizamçının nəzarəti altında idi [22, s. 2-3].

Adətən ustaların köməkçiləri və şagirdləri olurdu. Şagird hamidən tez emalatxanaya gəlməli, onu yiğisdirib təmizləməli, usta gələnə kimi emalatxananı tam hazır vəziyyətə salmalı, ustanın arvadı ilə bazar'a getməli, ustanın ev və həyatının səliqə-sahmanına baxmamalı, mal-qarani naxırı ötürməli, tövləni təmizləməli, ev heyvanları və quşlarını yemləməli, odun yarmalı, çörək bişirildikdə kömək etməli və s. işləri yerinə yetirməli idi.

Dərzi, başmaqçı və başqa bu kimi nisbətən yüngül peşələr üzrə şagirdliyə 9-13 yaşlı uşaqlar, dəmirçilik, dabbəqliq, xamutçuluq və bu kimi daha çox fiziki qüvvə tələb edən sənət sahələrinə şagirdliyə isə 16-18 yaşlı yeniyetmələr qəbul olunurdular. Şagirdlik sənət sahəsindən asılı olaraq dörd və dahi çox il davam edə bilərdi. Şagirdlik müddəti bitmiş uşağı usta köməkçisi vəzifəsinə keçirirdilər. Köməkçi öz ustasının yanında qalmaq istəməsə, başqasının yanına keçə bilərdi. Usta köməkçisinə o zaman usta adı verilirdi ki, o həmin sənət sahəsinin bütün incəliklərinə yiyələnmiş olsun.

## § 5. Ticarət

Xanlıqda daxili ticarət nisbətən zəif inkişaf etmişdi. Çünkü əhalinin istehsal fəaliyyətinin keyfiyyət yekcinsliyi xanlığın ayrı-ayrı hissələri arasında geniş ticarət əlaqələrinin inkişafına mane olurdu. İstehsalın başlıca məqsədi istehsalçıların özlərinin və feodalların istehlak tələbatını ödəməkdən ibarət idi. Buna görə də xanlıqda mübadilə hələ bütövlükdə müntəzəm ictimai təzahürə çevriləməmişdi. Yalnız istehsalın müəyyən artıqları o da nadir hallarda satışa çıxarıldırdı.

Xanlıq ərazisinin dağlıq relyefi, əlverişli yolların və nəqliyyat vasitələrinin olmaması da daxili ticarətin genişlənməsinə əngəl törədirdi. Qarabağ xanlığında nəqliyyat yolları az inkişaf etmişdi. Üç az ya çox dərəcədə yararlı böyük yol vardı. Bu yollardan biri Şuşadan Gəncəyə, digəri Şuşadan Şəkiyə, üçüncüsü Araz üzərindəki böyük, daşdan inşa olunmuş Xudafərin körpüsü vasitəsilə İrana uzanırdı. Bu üç böyük yoldan savayı bir yol Şuşadan Gorusu keçməklə Naxçıvana, digəri Şuşadan Vərəndə mölikliyinin ərazisini keçməklə Ordubad və İrvana uza-

nırdı. Sonuncu iki yol dağların dərin qar örtüyü ilə örtülməsi nəticəsinde dekabrdan aprelin sonuna dek keçilməz olurdu.

Müxtəlif, cənbi zamanda bəsit nəqliyyat vasitələrindən istifadə olunurdu. At, dəvə, eşşək və qatır başlıca nəqliyyat vasitələri idi.

Geniş satış imkanlarının olmaması təsərrüfatın genişləndirilməsi və əməyin intensivləşdirilməsinə stimulu sarsıdır, təsərrüfatın qapalılığına şərait yaradırı.

Əmək bölgüsünün inkişafı və şəhərin kənddən ayrılmışının güclənməsi ilə əlaqədar möhtəkirlərin və tacirlərin müdaxiləsi ilə xanlığın təsərrüfat vahidlərinin qapalılığı getdikcə daha çox pozulurdu. Şuşada ticarətin inkişafı tədricən kəndin yuxarı təbəqələrini öz orbitinə cəlb edir, yuxarı hərbi-feodal zümrələrinin israflığının artmasına səbəb olurdu. Möhtəkirlər və xırda alverçilər kəndlərdə xüsusi fəallıq göstərirdilər. Onlar çox vaxt vergi və rüsumların toplanması vaxtı kəndə gəlirdilər. Möhtəkirlər kəndlilərin satış bazarları ilə əlaqələri olmamasından istifadə edərək feodallarla ittifaqda əhalini qarət edir, iqtisadi əsərətə sahṛdilər. Onlar hazır parçaları, barama qurdum toxumunu, duz, meyvə, saxsı məməlati ilə dəyişirdilər. Kəndlilərin ümidsiz vəziyyətdən istifadə edən möhtəkirlər və tacirlər tədricən tut bağlarını, üzümlükleri və s.-ni öz əllərinə alırdılar. Zərurət yarandıqda həm kəndlilərə, həm də feodallara mal və pul borca verirdildər.

Xanlığın başlıca daxili və xarici ticarət mərkəzi Şuşa şəhəri idi. Cümə günləri Şuşanın ətraf kəndlərindən kəndlilər şəhərə gələrək öz məhsullarını satır və lazımı malları alırlılar. Həm qala daxilində, həm də Şuşa darvazalarının önündə bazarlar təşkil olunurdu [168, s. 71].

Sənətkarlar, kustarlar, tacirlər, kəndlilər, feodallar, həmçinin digər xanlıqlardan və xarici ölkələrdən gələnlər ticarətdə iştirak edirdilər. Həm vüsətinə, həm də struktururasına görə şəhər ticarəti sənətkarlıq səciyyəsi daşıyırırdı. Şəhərdə kənd təsərrüfatı məhsulları, sənətkar-kustar istehsalı məhsulları, mal-qara satılırdı.

Adətən kəndli əkinçilik məhsullarını, sənətkar isə sənətkarlıq məhsullarını bazara çıxarırdı. Kəndlilər ticarətlə əsasən ona görə məşğul olurdular ki, feodal vergiləri və rüsumları ödəsinlər, özlərinə lazım olan ən zəruri malları alsınlar. Sənətkarlar və kustarlar öz istehsal məhsullarını satmaqla istehsal vasitələri və yaşayış üçün vəsait qazanırdılar. Şuşada çoxlu peşəkar tacir də var idi. Çox vaxt kəndlinin mal almağa nağd pulu olmur, əvəzini natura [buğda, arpa, yun, ipək, yağı, toyuq, yumurta və s.]. ilə ödəyirdilər. Bu zaman tacirlər kəndlilərin sadəlövhüyündən istifadə edərək satdıqları malin dəyərini olduğunu daha yüksək, kəndlinin verdiyi məhsulun dəyərini isə olduğundan daha aşağı hesablayırdılar.

Şəhərdə ticarətlə məşğul olanlar xanın xəzinəsinə vergi və rüsum ödəyirdilər. Bundan əlavə onlar bazar işçilərinin saxlanması ilə əlaqədar xərcləri də - bazarbaşı, qapançı və s. ödəyirdilər. Bazar xadimlərinə peşkəş, rüşvət, çay pulu, cərimə kimi ödənişlər də verməli idi.

1823-cü ildə bazarda bir çotvər buğda 18 man. 90 qep., I çuval arpa 6 man. 30 qepik, I çuval dari 5 man., I batman yağı 15 man., quzu yununun I batmanı 10 man., I stil inək 4 man., I tilani batman yun iplik 15 man., I ədəd kilim 10 man., I öküz 40-70 manata satılırdı. Adətən xanlıq kənardan gətirilən malların üzərinə 15 faizə qədər əlavə qiymət qoyulurdu [Bax, 168 s. 72].

Şuşanın bazarları iqtisadi əlaqələrin genişlənməsinə, əmək məhsudarlığının, təsərrüfatın əmtə xarakterinin artmasına, mədəniyyətin yayılmasına şərait yaradaraq böyük müsbət rol oynayırdı. İnsanların ünsiyyəti onların dünyagörüşünü artırır, onları daha dərkədici edirdi. Bazarlar həm də bir növ əhalinin «tərbiyə olunduğu yer» idi. Hər gün fərras bazaarda oğruların ayaqlarını şallaqlayır, sağ qollarını kəsir və s. cəza verirdilər.

Qarabağ xanlığında xarici ticarət daha çox inkişaf etmişdi. Şuşa Cənubi Qafqazın ən mühüm ticarət mərkəzlərindən biri idi. Şuşadan digər Azərbaycan xanlıqlarına, Gürcüstana, İrana, Türkiyəyə və Rusiyaya karvanlar gedirdi.

Daxili ticarətdən fərqli olaraq xarici ticarət demək olar ki, bütünlükə peşəkar tacirlərin əlində cəmlənmişdi. Xırda və orta ticarət təşkilatları ilə yanaşı 1821-ci ildə Şuşada bir iri ticarət şirkətinin dövriyyəsi I milyon rus rubluna [6 milyon 500 min xan manatı]. çatan iri birliyi vardi. Bu birliyin Cənubi Qafqazın digər iri şəhərlərində, Rusiya, İran və Avropa ölkələrində agentlikləri vardi [94, s. 75].

Qarabağ xanlığının xarici ticarətində qonşu xanlıqlar, Rusiya, İran və Türkiyə mühüm yer tuturdu.

Tiflisdən Şuşaya çit, güllü pambiq parçalar, mahud, müxtəlif rəngli pambiq parçalar, döşək üzünə çəkilmək üçün möhkəm zolaq-zolaq parçalar, sarı rəngli qalın və kobud pambiq parçalar, qırmızı boyaq, və s. Bakı xanlığından dəmir, yazı kağızı, çini qablar, zəfəran, mazut gətirilirdi. Dərbənddən qızıl boyaya [marena], Şəki xanlığından tüsəng, əldə toxunma mahud şal, xalçalar və s., Gəncə xanlığından zey və meyvələr, Naxçıvan xanlığından qalın kətan parça və duz, İrəvan xanlığından duz, Ərdəbil xanlığından «burmet» parçalar və s. gətirilirdi. Qarabağ xanlığı Azərbaycanın mühüm iqtisadi mərkəzi Təbriz xanlığı ilə müntəzəm və gur ticarət əlaqələrinə malik idi. Təbrizdən Şuşaya ildə 300 yük güllü parçalar [burmet], 400 yük bez [ağ parça], 1000 arşın qanauz [ipək parça], 600 ədəd müxtəlif rəngli tafta, 200 ədəd ko-

lenkor [qırmızı rəngli parça], 1000 ədəd göy örtük gətirilirdi [168s.72].. Təbrizdən həm də istiot, darçın, qərənfil, badam, quru meyvələr, İran şəkəri, həna, tumac, Şiraz tütünü və s. gətirilirdi. Xoy və Urmiya xanlıqlarından Şuşaya qumaş, bez, çit və burmet gətirilirdi. Şamaxıdan müxtəlif ipək parçalar, qırmızı boyaya və qəhvə gətirilirdi.

Şəhərlər həm sənətkarlıq, həm də ticarət mərkəzi idilər. Daxili ticarət dükənlərdə aparılırdı. Dükənlərin çoxu həm də emalatxanalar da idi. Lakin yalnız ticarətlə məşğul olan dükənlər da var idi. Dükənlər iri sahələri tutan şəhər bazarlarında cəmləşmişdi. Bazarlar satılan malların çeşidindən asılı olaraq hissələrə bölündürdü.

Daxili ticarətlə xarici ticarət bir-birindən təcrid olunmamışdı. Bazarlar həm daxili, həm də xarici ticarət mərkəzləri idi. Bazarlarda xarici ölkələrdən gətirilmə mallar satılır, yerli tacirlərlə xarici tacirlər arasında sövdələşmələr olurdu.

Yerli əhalinin satdığı məhsullardan keyfiyyətindən asılı olaraq vergi alınırı. Duz satışından [duz pulu], məhsulları çəkmək üçün [qapan pulu], araq və şərab məhsulundan [şirəxana], sabun, dəri, tütün, parçaların boyanmasından rəng pulu alınırı. Dükənlərdən, balıq, ət, meyvə, odun satışından dərgabazar adlanan vergi toplanırı.

Qarabağ xanlığına İranın İsfahan şəhərindən qalın pambiq parçalar, zərbaf, qara ipək, baş örtükləri, ağ və mavi rəngli pambiqdan toxunmuş çadralar, qənd, Yəzddən müxtəlif ipək məmulatı və pambiq örtüklər, Təbriz şərfləri, ipək yaylıqlar, yorğan üzü, istiot, iyda, badam, quru meyvə, xina, Şiraz tütünü, Xorasandan Xorasan xurcunları, Xoy və Urmiya şəhərlərindən bez, müxtəlif çitlər, Ərdəbildən qalın pambiq parça gətirilirdi [2, s. 107].

Bəzi məlumatlara görə, İrandan Qarabağa gətirilən malların ümumi dəyəri 140 min gümüş rus manatına bərabər imiş. Şuşa tacirlərinin Təbriz və nisbətən İsfahanla daimi ticarət əlaqələri vardi [173.2, s. 314-315].

Türkiyədən meyvə qurusu, atlas, müxtəlif örtüklər, müxtəlif ipək mallar və qəhvə gətirilirdi. Gürcüstandan müxtəlif parçalar, mahud, çay, qənd, spirtli içki, Bakıdan dəmir, yazı kağızı, neft, müxtəlif şüşə qablar, duz, zəfəran, Dərbənddən qızıl boyaya, Şəkidən silahlar və şallar, yapıcı, xalça - palaz, Gəncədən meyvələr, Naxçıvandən və İrəvandən duz gətirilirdi [173.2, s.314-315].

İsfahandan Qarabağa ildə 10 yük burmet parça, 2 yük zərbaf parça, 500 ədəd qara ipək kələgayı, 200 ədəd göy və ağ çadra, 10 pud istiot, darçın və digər ədvayıyat, 12 pud İran şəkəri gətirilirdi. Yəzddən müxtəlif ipək parçalar, Kaşandan parça, ipək məmulatı və pambiq

yorğanlar [ədyallar ], Xorasandan körpə quzu dərirləri və tünd sūrməyi boyaq gətirilirdi [168, s.73 ].

Qarabağ xanlığından olan tacirlər parça məməlati almaq üçün Rusyanın Moskva və Nijni Novqorod yarmarkalarına gedirdilər. Bağdaddan quru meyvələr, ədviyat, tünd sūrmeyi boyası, atlas, qırmızı xara və əddyal gətirilirdi [168, s.74 ].

Qarabağ xanlığından ixrac olunan mallar arasında ipək çox mühüm yer tuturdu. Şuşa tacirləri nəinki Qarabağ, eləcə də Şəki, Şamaxı, Gəncə xanlıqlarında, Car-Balakəndə ipək tədarükünü inhisara almışdır. Qarabağdan eləcə də məşhur Qarabağ xalıları, Qarabağ atları, müxtəlif parçalar, iri və xırda buynuzlu mal-qara, əkinçilik məhsulları ixrac olunurdu [168, s.74 ].

Xarici ticarətin inkişafı bir sıra maneələrlə üzləşirdi. Əvvəla tacirlər bu və ya digər xanlığın ərazisindən keçərkən xanların xeyrinə rəhdar rüsumu ödəməli idilər. Bir batman malin gətirilməsi Təbrizdən 2 xan hilalına qədər, Xoydan təxminən 1 manata, Urmiyadan 1 manat 1 abbasiya, Ərdəbildən 1 manata, Tiflisdən isə bir pudun gətirilməsi 6 manat 2 abbasiya başa gəldi [168, s.74 ].

Bu xərclərdən əlavə gətirilən və aparılan mallardan Təbriz, Xoy, Urmiya və Ərdəbildə rəhdar [I taydan 6 man 50 qəp. gümüş manat ]. rüsumu alınırdı [168, s.74 ]. Qarabağ xanlığının özündə ticarətdən bir sıra kömrük və rüsumlar toplanırdı.

Sonsuz mühəribələr ticarətin inkişafı üçün çox ciddi maneə idi.

Ticarətdə müxtəlif çəki və ölçü vahidlərindən istifadə olunurdu. Gümüşdən kəsilən «pənahabad» adlı pula xalq arasında sadəcə «pənavan» deyildi. Bu pul rus gümüş pulunun 15 qəpiyi dəyərində idi. Pənahabad təklik və cütlük şəklində [30 qəp. ]. zərb olunurdu. Qarabağda uzunluq vahidi kimi «Xan arşını»ndan istifadə olunurdu. 253/4 girehə [versoka ]. [1 gireh = 4,4 sm ], yəni 113 sm-ə bərabər idi. Çəki ölçüsü kimi batman, misqal və noxuddan istifadə olunurdu. Bir batman 48 stilə, yaxud 25 futa, 1 stil 45 misqala, yaxud 46 10/11 zolotnikə, 1 misqal 24 noxuda, 1 1/11 zolotnikə, 1 noxud isə 1/22 zolotnikə bərabər idi [168, s.75 ]. Təxminən 800 qr. ağırlığında olan «stil»la bağlı xalq arasında belə bir rəvayət yaranmışdı:

Ay qurtarib, bayrama üç gün qalib,  
Pinti arvad qovurmanı qurtarib.

Kişi gedib istil yarımla yağ alıb...». [37, s.317 ].

Buğda, arpa, dari, və s.-ni ölçmək üçün «çuval» və «çanaaq»dan istifadə olunurdu. 1 çuval 10 çanaaq idi. Çuval və çanağın şəhər və kənd növləri var idi. 1 şəhər çuvalı 7 pud 14 funt bugdaya, 6 pud 12 funt arpayaya, 8 pud düyüyə, 6 pud 10 funt dariya bərabər idi. 1 kənd çuvalı isə

6 pud 5 fuit bugdaya, 5 pud 20 fuit apraya, 7 pud düyüyə, 5 pud 20 fuit dariya bərabər idi. 60 zolotnikə bərabər olan tilani stilə un, kərpic, bir sıra ərzaq məhsulları, meyvələr, neft və pambıq parçamı çəkirdilər. 55 zolotnik 16 3/2 doliyə bərabər olan «mizani stillə» ipək, 38 zolotnik 26 doliyə bərabər olan star stillə şəkər, çay, qəhvə, ədviyat, qurğuşun və s-ni ölçürdülər. Maye malları tunqla [bir tunq 9 funta bərabər idi ]. və parçla [3 fuit 78 zolotnikə bərabər idi ]. ölçülürdü [168, s.7 ]. Tərəzilər xeyli bəsit idilər. Çox vaxt tərəzi kimi adı iplərlə asılan qablardan ibarət tərəzilərdən istifadə olunurdu.

Çəki vahidlərinin müxtəlifliyi ticarəti çətinləşdirən amil idi.

Məlumdur ki, Azərbaycan xanlıqlarının çoxunun öz pul vahidləri olmuşdur. Qarabağ xanlığının da öz pul vahidi var idi. Şuşa şəhəri salinandan sonra Pənah xanın əmri ilə zərbxana tikildi, burada gümüşdən bir misqal ağırlığında və rus rublunun 15 qəpiyi dəyərində olan «pənahabad» sikkəsi zərb olunmağa başlanılmışdı. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfində «La ilahə illallah və Məhəmmədən rəsulullah» sözləri yazılmışdı. «Pənahabad»ın altısı 1 manat, səkkizi isə Qarabağ təməni adlanırdı [62, s.18-19 ]. Pənahabadlar həm Qarabağ xanlığının daxilində, həm də digər xanlıqların ərazisində işlənirdi. Xanlıq daxilində «yarımsahı» də tədavüldə idi. Ağa Məhəmməd şah qətlə yetirildikdən sonra İranla münasibətləri nizamlamaq xatirinə İbrahimxəlil xanın göstərişi ilə Fətəli şahın adından 35,5 qəpik dəyərində olan «sahibqiran» adlı pul buraxılmağa başlanılmışdı [Sahibqiran iki ulduz bürçünün birləşməsi zamanı doğulan deməkdir ]. [168, s.75 ].

Qarabağ xanlığında xan sikkələri ilə yanaşı İran şahlarının pulları təmən [4 gümüş rus rubluna bərabər ], real [45,5 rus qəpiyinə bərabər ], Təbriz, Xorasan, İsfahan və digər yerlərin abbasları və rus rublları da işlənirdi. Xan abbaslarında 4,5-dən 2,25 qrama qədər gümüş, nadiridə 11,5 qram gümüş, İran abbasında 5,30 qrama qədər gümüş vardi [168, s.75 ]. Xan sikkələrinin çəkisi və əyari tez-tez dəyişirdi ki, bu da pul tədavülini və xanlıqlar arasında ticarəti çətinləşdirirdi. Pulların qəlp olub-olmadığını, dəyərini müəyyənləşdirməklə bazarda oturan sərraflar məşğul olurdular.

Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Qarabağ xanlığında da sənətkarlıq və ticarətin inkişafında əngələ çevrilən çoxlu maneələr var idi. Əmək bölgüsünün ləng inkişafı ilə yanaşı rəhdar adlandırılın gömrük yiğimləri və iltizam sistemi belə maneələrdən idi. Bəzən eyni məhsuldan bir neçə dəfə gömrük pulu alınırdı. Tədqiqatçılardan biri yazar ki, ipək parçalar istehsal olunduqları yerdə satıldığda onun hər tayından 1 man. 30 qəp, xam ipəyin hər tayından 5

man. pul alınırdı. Tacirlor öz məhsullarım istehsal olunan yerdə sata bilməyib başqa şəhərə apardıqları zaman yenə gömrük verirdilər. Həmçinin, tacirlor hər dəfə tərəzi pulu adlanan xüsusi rüsum ödəməli olurdular. Əgər tacirlor Kür çayından keçməli idilərsə, həm mallarına, həm də yük heyvanlarına görə vergi ödəməli idilər [202].

Digər xanlıqlarda olduğu kimi, Qarabağ xanlığında da gömrük rüsumlarının toplanması iltizama verildi. İyrmisiə yaxın iltizam maddəsi var idi. Zərbxana maddəsinin icarəyə verilməsindən xan ildə 47165 manat gəlir əldə edirdi [175, v.297]. Biyan kökü, mizan, boyaqxana, sabun, dabbaqlıq və s. sahələrini iltizamından da xeyli gəlir əldə edilirdi. İltizamdan gələn gəlirlərin bir hissəsi xanın qovulmalarına və yaxın adamlarına, digər hissəsi isə xanlığın xəzinəsinə daxil olurdu.

Xanın mühüm gəlir mənbələrindən biri «boyaq pulu» vergisi idi. Şəhər əhalisinin digər təbəqələri kimi sənətkarlıq da «tüstü pulu», bayramlıq, toy pulu və s. vergilər ödəyirdilər.

Xanlıqda sələmçilik geniş yayılmışdı. Zəruri ehtiyac kəndliləri məcbur edirdi ki, varlı qonşularından sələmlə pul götürsünlər. Cox vaxt kəndlilər yazda, ötən ilki məhsul ehtiyatı tükəndiyi zaman borc götürürdü. Borc ya pul, ya da məhsul şəklində alına bilər, pul ya da məhsul şəklində özü və faizi ödənilə bilərdi. Sələmlə borc götürmək çox hallarda kəndlinin müflisləşməsinə səbəb olurdu. Bəzən sələmin həcmi ildə 60-70 faizə çatırdı [168, s.37].

Sələmçilərin xidmətindən yalnız kəndlilər deyil, feodalların özləri, tacirlər də istifadə edirdilər. İri feodallar daha artıq dərəcədə şəhər sənaye məhsulları, zinət şeyləri almağa meyl edirdilər. Onların israfçılığı artırdı. Sələmi ödəmək üçün feodallar kəndlilərin vergilərini artırmağa çalışırdılar.

#### § 6. Şəhərdə sosial münasibətlər

Şuşa şəhərində əhalinin yüksək təbəqəsini xan başda olmaqla dünyəvi feodallar və ali ruhanilər, iri tacirlər təşkil ndirdi. Ustalar və xırda alverçilər orta təbəqəni, usta köməkçiləri, şagirdlər, muzdlu fəhlələr isə aşağı təbəqəni təşkil edirdilər.

Sənətkarların bir çoxu peşələr üzrə həmkarlarda birləşmişdilər [boyaqçılar, dərzilər, papaqçılar və s.].

Xanlar həmkarların daxili həyatına qarışmırlıdalar. Həmkarlar özləri vergini və mükəlləfiyyətləri ustalar arasında bölüşdürürdülər. Sexin başçısı - ustabaşı sənətkarların ümumi yığıncağında seçilirdi. Ustabaşı ustalar arasında yaranmış mübahisələri həll edir, günahkarı cərimələyir, sifarişlərin vicdanla yerinə yetirilməsinə, məhsulun

keyfiyyətinə, istehsal olunan məhsulun satışına, bayram günləri iş görülməməsinə nəzarət edirdi.

Sənətkar emalatxanasına usta başçılıq edirdi. Onun nəzarəti altında emalatxanada usta köməkçiləri və şagirdlər işləyirdilər. Şagirdə pul verirdilər, lakin adətə görə usta şagirdi yedirtilər, geyindirməli, ay-aqqabısını verməli idi. Əgər şagird müstəqil surətdə məhsul istehsal etməyi bacarırdısa, usta ona «şagirdinə» də ödəysə bilərdi. Usta köməkçiləri və şagirdlər müəyyən qədər işləyib təcrübə topladıqdan sonra müddətə sənətin xarakterindən və şagirdin bacarığından asılı olurdu. J. şagird usta köməkçisi, usta köməkçisi isə usta keçə bilərdi. Usta keçmək üçün usta köməkçisi ziyaft təşkil etməli və hədiyyələr verməli idi.

Şəhər əhalisi xanın özüne, onun məhkəməsinə və məmurlarına tabe olur, müxtəlif vergilər və mükəlləfiyyətlər ödəyirdi. Məsələn, Təbrizli məhəlləsinin sakinləri ildə 130 əşrəfi məbləğində «miqayat» ödəyir, 60 yük odun verirdilər. Bundan əlavə məhəllə sakinləri xanın bütün qonaqlarını və onların atlarını pulsuz saxlamalı, xanın tələbi ilə lazımi miqdarda işçi qüvvəsi, araba və qoşqu, tikinti üçün materiallar verməli idilər. Eyni zamanda məhəllə sakinləri Rüstəm bəyə 100 x. manatı, Bala bəyə 60 x. manatı ödəməli, taqvilanının hər əşrəfindən 50 x. qəpiyi, qulluqının hər əşrəfindən 30 x. qəpiyi, hər odun yükündən 20 x. qəpiyi ödəməli idilər. Məhəllə cəmi 200 əşrəfi, 398 xan manatı və 60 yük odun ödəməli idi. 1805-ci il Kürəkçay müqaviləsindən sonra məhəllə sakinləri həm də Rusiyaya veriləcək xərc hesabına ildə 200 əşrəfi ödəyirdilər [176.s.4-5].

Xanlar özlərini xırda qaygilardan azad etmək üçün ayrı-ayrı təsərrüfat sahələrini müqətiyə verirdilər.

Kənd icmaları və həmkarlardan fərqli olaraq Şuşa bazarlarının fəaliyyəti xan idarələri və məmurları tərəfindən idarə olunurdu. Şəhərdə polis rəisi vəzifəsini darğə yerinə yetirir, ticarət və bazara bazarbaşı, ölçü vahidləri və tərəzilər üzərində nəzarəti mizandar yerinə yetirirdi. Maliyyə məmurlarının işini asanlaşdırmaq üçün müəyyən mallarla ancəq təyin olunmuş yerlərdə ticarət etməyə icazə verilirdi. Məsələn, çəki ilə satılan mallar xan tərəziləri olan yerdə satıla bilərdi. Burada qapançı satıcıdan çəki rüsumu - mizan alındı; meyiə tərəvəz baqqalxanaya göndərilirdi; burada satıcılardan hər zənbilə, kisəyə, taya və s. görə vergi alımdırı [Ətraflı məlumat üçün bax: 155.1 s.355-357, 366, 367, 371].

Sənətkarlar peşələr üzrə bir növ sex təşkilatları - əsnaflıq - həmkarlıq təşkil edirdilər. Bu təşkilatlar istehsali qaydaya salmaq və sənətkarların bir-birinə əl tutması üçün təşkil olunurdu. Təşkilata rəhbərlik etmək üçün 3 il müddətinə ustagər adlı başçı seçilirdi. Ustagörələr ustalar arasında bağlanmış müqavilələri təsdiq edir, təşkilata

daxil olan ustalar arasında ixtilaf baş verdikdə mübahisələri həll edir, ustaları xammalla təmin edir, ictimai tədbirləri təşkil keçirirdilər [22, s.3-7].

Əsnaflar - həmkarlar vergiləri sənətkarlar arasında bölüşür, ustaların peşəkarlıq fəaliyyətinə nəzarət edirdilər. Xanlar vergilərin vaxtında və lazımı səviyyədə toplanması və məşguldüyətini ustagərlərin üstünə qoymuşdu.

### § 7. Xanlıq dövründə Qarabağda mədəniyyət

Xanlıq dövründə Qarabağda həm maddi, həm də mənəvi mədəniyyət yüksək inkişaf etmişdi.

Qarabağ xanlığının memarlığı haqqında irəlidəki fəsillərdə müfəssəl məlumat verildiyindən burada bir təkrara yol vermək istəmirik. Hicri 1182-ci ildə [miladi 1768/69]. Şuşada böyük bir cümə məscidi inşa olunmuşdu. Sonralar Mehdiqulu xanın qızı Gövhər ağa həmin məscidi təmir edib, daha gözəl şəklə saldıqından Gövhər ağa məscidi adını almışdı.

Yarandığı gündən Şuşa şəhəri Azərbaycan mədəni həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın mədəni həyatında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin evəzsiz xidməti olmuşdur. Şuşanın Saatlı məhəlləsində açdığı mədrəsədə fəaliyyətə başlayan Vaqif böyük ədəbi məktəb yaratmışdı, onlarca davamçı yetişdirmişdir. O zaman Molla Əli Xəlifə, Molla Zeynalabdin və bir çox müdərrislər istedadlı şagirdlər yetişdirmişlər [37, s.341].

Şuşada yaşamış şair Musa Kərimullah dövrün ağır mühəribələrini, xalqın çətin vəziyyətini qələmə almışdır.

XVIII əsrin birinci yarısında Azərbaycan ərazisində getmiş dağidici mühəribələr ölkənin, o cümlədən Qarabağın da mədəni həyatına çox böyük mənfi təsir göstərmışdı. 1736-ci ildə Muğanda özünü şah seçdirən Nadir şah ruhanilərinin mövqeyini zəiflətmək məqsədi ilə vəsq torpaqlarının çoxunu müsadırə etdiyindən maarif müəssisələri əsas gəlir mənbəyindən məhrum olmuşdu. Xanlıqlar dövründə də bu sahədə elə bir dəyişiklik olmadı.

Məktəb adlanan ibtidai təhsil müəssisələri məscidlərin bir guşəsində, xüsusi dükanlarda, yaxud şəxsi evlərdə yerləşir və adətən, onların yaradıcılarının, müəllimlərin adı ilə adlandırılırdı. Şuşada Molla Pənah Vaqif məktəbi məşhur idi.

Məktəbdə adətən, ancaq bir müəllim olurdu və o, həm də məktəbin rəisi [məktəbdar]. idı. Məktəbdarlar məktəbin və özünün xərclərini ödəmək üçün tədris haqqı kimi şagirdlərin valideynlərindən

hər həftə «həftəlik» adlanan pul, habelə peşkəş, bayramlıq və s. alırdılar. Ancaq bu adətən kifayət etmirdi və müəllimlər məktublar, dualar yazmaq, kəbin kəsmək və s. ilə də məşğul olurdular.

Adətən, uşaqlar 6 yaşından məktəbə gedirdilər. Uşaqlar məktəbdə həsir və kilim döşənmis döşəmədə başlaçıq və ayaqqabısız, evdən gətirdikləri döşəkçənin üstündə otururdular. Dərs müddəti, bir qayda olaraq 6-8 saat davam edirdi. Şagirdlər əlisbəni öyrəndikdən sonra Qur'an oxuyub başa çatdırır, Sədinin «Gülüstan» əsərini və başqa kitabları oxuyurdular.

Məktəbdə təhsil müddəti qeyri-məhdud idi, konkret hər bir şagirdin təhsilini başa vurmaşı haqqında müəllimin nə vaxt vəsiqə vermesindən asılı idi. Məktəblrədə ayaqların falaqqaya salanıb döyülməsi kimi cəza üsulu tətbiq olunurdu.

Məktəblərə yanaşı fərdi təhsil növü də mövcud idi. Xanın və əyanların, tacirlərin uşaqları ilə onların evində ayrılıqda bir müəllim məşğul olurdu [13, s.462]. Bu üsulla sərxana deyirdilər. Bir çox yoxsullar imkanları olmadıqdan uşaqlarını məktəbə göndərmirdilər.

XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllerində Rusiya və İran Qacarlar dövlətinin Azərbaycana hərbi müdaxiləsi, xanlıqlararası çəkişmələr Azərbaycan ədəbiyyatına böyük təsir göstərmişdir. Bu dövr poeziyasının diqqəti çəkən xüsusiyyəti əsasən müxəmməs formasında yazılmış dövrün gerçek hadisə və şəxslərinə həsr olunmuş irihəcmli şerlərin meydana gəlməsidir. Bu tip əsrlər dövrün hadisələrini aydınlaşdırmağa, anlamağa kömək edir.

Bütün əsrlər boyu Qarabağ ustاد aşıqların vətəni olmuşdur. Ağdamın Gülbəlli kəndindən olan Aşıq Valeh bütün ölkədə şöhrət qazanmışdı. Aşıq Valchin qoşmaları dillər əzbəri idı, onun haqqında «Valeh və Zərnigar» dastanı qoşulmuşdur [4, s.189]. Xanlıq dövrünün Qarabağ şairləri şifahi xalq ədəbiyyatından, onun forma və məzmun gözəlliyyindən bəhrələnmişlər. Bu dövr Qarabağın müstəqilliyi ilə əlamətdardırısa, ədəbi mühit də ərəb-fars ədəbiyyatının təsirinin son dərəcə zəifləməsi, xalqın öz milli ədəbi əmənolərinə üstünlük verdiyi şifahi xalq ədəbiyyatından böyük vüsətlə faydalananması ilə səciyyələnir.

Şifahi xalq ədəbiyyatı isə daha çox ictimai mənə kəsb edirdi. Xalq bayatlarında XVIII yüzülliyinin sonlarında güclü düşmən hücumlarına mətanətlə sinə gərmış Şuşa qalasının üzərindən tez-tez qarayellər əsməsinə işarə olunur:

Mən səni yel bilirdim,  
Başında tel bilirdim,  
Uca dağlar başında  
Qurumaz göl bilirdim.

Şuşanın Ağa Məhəmməd xan Qacarın qoşunları tərəfindən 1795-ci ildəki mühəsirősünə həsr olunmuş bir bayatı da deyilirdi.

Gəldi, haradan gəldi,  
Könlü qaradan gəldi,  
Göydə bulud yox idi,  
Bu sc̄l haradan gəldi.

Başqa bir bayatıda isə 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı almasına ağı deyilir:

Kərbəlam vay, qalam vay!  
Kərbəlada qalam vay!  
Çəkiliydi kərpici,  
Alınıftı Qalam vay!

Şifahi xalq ədəbiyyatında dərin ictimai məna ifadəsi xalqın təfkkürü, onun adət-ənənə zənginliyi milli yetkinliyindən doğurdu.

Xalq ədəbiyyatı və aşiq poeziyası nəinki Molla Pənah Vaqif yaradıcılığına, eləcə də İbrahimxəlilxəlil xamın qızı Ağabəyim ağa, oğlu Əbülfət xan və nəvəsi Cəsərqulu ağanın, başqa törəmələrinin yaradıcılığına da böyük təsir etmişdi.

Məşhur ədəbiyyatşunas F.Köçərli Əbülfət xan haqqında qısa məlumat verərək onun şerlərindən Azərbaycan və fars dillərində yazılmış iki qəzəli nümunə götərir. İrəlidəki fəsillərdə qeyd olunduğu kimi, İbrahimxəlilxəlil xan Ağa Məhəmməd şah Şuşada qətlə yetirildikdən sonra Qarabağın ağır vəziyyətini nəzərə alaraq taxta çıxmış Fətəli şahla münasibətləri normallaşdırmağa çalışırdı və şahın tələbi ilə qızı Ağabəyim ağanı ona əra verməklə yanaşı oğlu Əbülfət ağanı da girov kimi şahın sarayına yollamışdı. Fətəli şah Əbülfətə xan titulu verməklə yanaşı, onun ədəbi istedadını görüb «Əmirül-ümərə» təxəllüsü ilə öz ədəbi məclisində daxil etmişdi. Əbülfət xan 1839-cu ildə vəfat etmişdir.

Fətəli şah Ağa bəyim ağanın istedadına və qabiliyyətinə heyran olmuşdu və onu öz hərəmxanasının başçısı – banuyi hərəm- etmişdi. Şah 1811-ci ildə İngiltərənin fəvqəladə səfirini və onun xanımını qəbul edərkən, sofır Böyük Britaniya kralıçasının etimadnamə və hədiyyələrini Ağabəyim ağaya təqdim etmişdi [6, s.30]. Lakin sarayın təmtəraqı Ağabəyim ağanın vətənə olan həsrətini öldürə bilmirdi. Qürbətdə olmasından qüssələnən şairə yazırı:

Mən aşiqəm qara bağ,  
Qara salxım, qara bağ,  
Tehran cənnətə dönsə,  
Yaddan çıxmaz Qarabağ.

Şah, Ağabəyim ağanın tələbi ilə Tehranın saray mühitində aralı müqəddəs şəhər sayılan Qumda onun üçün saray tikdirdi. Ağabəyim

ağa elə burada 1832-ci ildə vəfat etmişdir. Ağabəyim ağa şerlərini Azərbaycan və fars dillərində yazmışdır.

Molla Pənah Vaqif [Pənah Mehdi oğlu]. 1717-ci ildə indiki Qazax rayonunun Qıraq Salahlı kəndində anadan olmuşdur. Dövrünü tənimsiz alımlarından olan Səfi əfəndinin yanında oxumuşdur. Təqribən 1763-cü [tarixi ədəbiyyatda Vaqifin Karabağ İbrahimxəlil xan taxta çıxdıqdan sonra gölməsi qeyd olunur, [18s.47;17 s.] ancaq bu xanın hakimiyəti yanlış olaraq 1759-cu ildən başlandıqından səhvən Vaqifin Karabağ köçmə tarixi də 1759-cu il kimi göstərilir T.M.] ildə Karabağın Veysəlli kəndinə köçərək bir müddət burada məktəbdarlıqla məşgul olmuşdur. Həmin vaxt Kartli-Kaxetiya çarının zülmündən təngə gölmüş Qaracaqlı, Çinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Al-pout, Səfikurd, Boyəhmədli, Kəngərli, Xəfəli və başqa obalar Qazaxdan Karabağ xanlığına köçmüştür. Vaqif sonra Şuşa şəhərinə köçərək Saatlı məhəlləsində məktəb açmışdı. Əsil adı Əlipənah olan şair, Şuşada Molla Pənah Vaqif [«Vaqif» hər seydən xəbardar olan], vəsl edən deməkdir]. təxəllüsünü götürmüştür [4, s.189].

Vaqif sarayda əvvəlcə eşiğası, sonra nədimi hüzur və vəzir vəzifələrini icra etmişdir [4, s.193-194].

M.P.Vaqisin sarayda tutduğu mövqe, xanlığın digər xanlıqlarla və qonşu dövlətlərlə əlaqələrində oynadığı rol onun yaradıcılığında dərin iz buraxmışdır.

İbrahimxəlilxəlil xan 1796-ci ildə oğlu Əbülfət ağanı rus qoşunlarının komandanı general Zubovun yanına yolladığı zaman onunla II Yekaterinaya ünvanlanmış məktub da göndərmişdi. Həmin məktub Vaqif tərəfindən yazılmışdır. V.Zubov II Yekaterinən göndərdiyi cəvahirlərlə bəzənmiş əsanı Vaqifə hədiyyə etmişdi.[7, s.272].

Vaqisin Tiflisə həsr olunmuş bir mühəmməsində Qarabağ xanlığının Kartli-Kaxetiya çarlığı ilə əlaqələri də öz əksini tapmışdır. M.P.Vaqif İbrahimxəlilxəlil xanın göstərişi ilə [Muğanlı Cəmil ağa ilə birlikdə]. 1784-cü ildə Tiflisə səfər etmişdi və bu səfər onu Gürcüstan mövzusunda şerlər yazmağa sövq etmişdi. O, cyni zamanda çar II İraklinin oğluna da bir mədhnamə-mühəmməs həsr etmişdi [4, s.193-194].

M.P.Vaqif həm də Şuşada inşaat işlərində, şəhərin bədii-estetik tərtibatında yaxından iştirak edirdi. Həsənəli xan Qarabağı öz təzkirəsində Vaqisin Şuşa şəhərində bir sıra memarlıq abidələrinin tikintisində yaradıcılıq fəaliyyətini işıqlandıraraq yazar ki, Vaqif nəinki xanın şəxsi tikililərinin planlaşdırılmasında, eləcə də qala hasarlarının, bürclərinin inşasında, habelə məşhur əyanların yaşayış binalarının tikilməsində böyük rolü olmuşdur [5, s.272].

Vaqif lirikasının əsas mövzusu məhəbbət və insan gözəlliyinin tərənnümüdür. Sevgiyo, yüksək romantik təmələ əsaslanan ənənəvi münasibətdən fərqli olaraq, Vaqif dünyəvi, cismani məhəbbəti tərənnüm edir. Vaqisin sevgilisi büt deyil, gerçək qadındır. Şairin qəhrəmanı canlıdır, ehtiraslı bir insandır. Vaqif sevgidə fəlsəfi məna axtarır, onu hər gün qarşılaşdığı gözəllər ruhlandırır. Şair dini chkmamları bir yana qoyaraq poeziya üçün gözəlliyin yeni tipini konkret şəkildə təsvir edir.

Vaqif nikbin şair idi. Nikbinlik parlaq ifadəsini Azərbaycan poeziyasında ilk dəfə Vaqisin şerlərində tapmışdır. M.P.Vidadi ilə nəzm deyişməsində o, qeyri-ixtiyari olaraq materialist dünyagörüşünü ifadə edir:

Ta cəsədin cüda olmayıb candan,  
Bil özünü artıq sultandan, xandan,  
Qəriblik, ayrılıq nədir ki, ondan  
Bu qədər çəkibsin azar, ağlarsan? [13, s.468 ].

Həyat sevinclərini bu cür tərənnüm edən Vaqif insan əzablarına və cəmiyyətin ədalətsizliyinə də öz münasibətini bildirir. Şair məşhur «Görmədim» müxəmməsində öz əsrinin, mühitinin nöqsanlarını ittihad edir.

Mən cahan mülkündə mütləq doğru halət görəmdim,  
Hər nə gördüm, əyri gördüm, özgə halət görəmdim...  
Müxtəsər kim, böylə dünyadan gərək etməz həzər,  
Ondan ötrü kim, deyildir öz yerində xeyri-şər,  
Alılər xakə-məzəllətdə, dənilər mötəbər,  
Sahibi-zərda kərəm yoxdur, kərəm əhlində zər,

İşlənən işlərdə əhkamü-ləyaqət görmədim [13, s.468-469 ].

Vaqif klassik şərq poeziyasının sirlərinə, onun bədii ifadə vasitələrinə dərindən yiylənmiş, onları aşiq tapıntıları ilə six calaşdırılmış, çox vaxt şifahi xalq ədəbiyyatından, xalq dilindən etmişdir və bununla da şerin tamamilə orijinal səslənməsinə nail olmuşdur. Vaqisin sayəsində xalq şer forması olan qoşma yazılı poeziyada geniş tətbiq edilmiş və ədəbiyyatın demokratikləşməsində, həyatın gerçək qavranılmasında mühüm rol oynamışdır.

XVIII əsrənə bədii ədəbiyyatın klassik poeziya və aşiq şeri kimi qolları müəyyən dərəcədə bir-birindən ayrı inkişaf edirdi. Vaqif bu iki qolun ən yaxşı cəhətlərini özündə birləşdirdi. Vaqif Azərbaycan poeziyasının gələcək inkişaf yolunu düzgün hiss edib ona istiqamət verdi. Vaqif tamamilə yaxud əsasən əruz vəznində yazan klassik şairlərəmizdən fərqli olaraq məhz heca vəznində lirikanın ən gözəl nümunələrini vermişdi [18, s.83 ].

Vaqisin bir çox şerləri əhalinin möişət və zövqünü əks etdirir. Onun «Kür qıraqının əcəb seyrangahı var» misrası ilə başlayan məşhur qoşması buna misaldır. Ədəbiyyat tarixçiləri bu qoşmanın yaranmasını belə izah edirlər:

İbrahimxəlilxəlil xan səfərlorının birində bəzi mülahizələrə görə Kür qıraqında düşərgə qurub dayanıbmış. Sərkərdələr burada duruşdan təngə gəlib Vaqifdən xahiş edibləmiş ki, necə olursa-olsun xanı Şuşaya qayıtmaga razi salsın. Vaqif bədahətən ağılı keçən şerini yazıb xanəndələrə verir ki, onu oxusunlar. Şerdə deyilirdi:

Vaqif haqdan dilər lütfi kəremlər,  
Belə yerdə duran vallah vərəmlər.

Yenə yada düşdü bizim sənəmlər,

Getməyin binası hayif ki, yoxdur. [4, s. 200]

Şerli eşidən İbrahimxəlilxəlil xan dərhal Şuşaya qayıtmağı əmr etmişdir.

### III FƏSİL

## XANLIĞIN İNZİBATI - ƏRAZİ BÖLGÜSÜ VƏ DÖVLƏT İDARƏCİLİYİ

### § 1. İnzibati-ərazi bölgüsü.

Qarabağ xanlığının ərazisi 21 mahala, o cümlədən 5 xristian məlikliyinə bələndir. Mahalları naiblər, məliklikləri isə mahal məlikləri idarə edirdilər. Bəzi iri mahallar bir deyil, iki hakim tərəfindən idarə olunurdu. Xanlığın tərkibinə daxil olan mahallar aşağıdakılardır:

- |                   |                     |
|-------------------|---------------------|
| 1. Sisyan         | 12. Çiləbyurd       |
| 2. Dəmirçihəsənli | 13. Xırdapara Dizaq |
| 3. Küparə         | 14. Püsyan          |
| 4. Bərgüşad       | 15. Dizaq Cavanşir  |
| 5. Baqabyurd      | 16. Otuziki         |
| 6. Kəbirli        | 17. İyirmidörd      |
| 7. Tativ          | 18. Qaraçorlu       |
| 8. Cavanşir       | 19. Vərəndə         |
| 9. Talış          | 20. Dizaq           |
| 10. Xaçın         | 21. Acnan Türk.     |
| 11. Kolanlılar    |                     |

İndi də mahallaların hər biri haqqında bir qədər məlumat verək:

Əvvəlcə, xanlıq yaranan zaman mahallar və onların əhalisi haqqında statistik məlumat olmadığından xanlığın yaranmasından 12 il əvvəl osmanlıların tərtib etdikləri Gəncə-Qarabağ əyaləti dəftərindən istifadə etmək ilk dövrlərdə mahallalar və onların əhalisi haqqında təqribi təsəvvür əldə etmək mümkündür. «Dəftər»də göstərilən Şütürbasan, Yevlaq Qaramanlı, Talış, Gülüstan, İncərud, Bərdə, Sir, Rayad, Arazbar, Çiləbörd, Xaçın, Keşək, Keşəsf nahiyələri, Cavanşir, Otuziki, Kəbirli, Kəngərli, Ətyeməz, Qaraçorlu oymaqları, sonralar Qarabağ xanlığının ərazisini təşkil etmişdir. Həmin nahiyə və oymaqlarda 10 minə yaxın ailə yaşayırı ki, bu da təxminən 50 min nəfər deməkdir [30, s.30-54].

Ancaq bunu də nəzərə almaq lazımdır ki, siyahıyalma bölgə əhalisinin həqiqi sayını eks etdirmişdi. Çünkü əvvəlki dövrdə Şah Sultan Hüseynin soyğunçu vergi siyasəti və Osmanlı işgali ilə əlaqədar yerli əhalinin xeyli hissəsi öz ata-baba yurdlarını tərk edərək müxəlif yerlərə köçmüştü. Xanlıq yaranan kimi isə əvvəller Qarabağ ərazisində yaşa- mis bir çox boyaların geri qayıtdığı məlumdur. İbrahimxəlilxəlil xanın

hakimiyyəti dövründəki nisbi sakitlik də xanlığa xeyli yeni sakinin köçməsinə səbəb olmaya bilməzdi. H.Verdiyevanın hesablaşmalarına görə 1796-ci ildə Qarabağ xanlığında 10 min ailə yaşayırı ki, bu da 650 min nəfər deməkdir. Ancaq cəmi 11 il sonra bu rəqəm iki dəfə azalaraq 1807-ci ildə 5 min ailəyə düşmüşdü [79, s.25]. Bu azalma görünür Ağə Məhəmməd Qacarın yürüşləri və başlanan rus işgali ilə əlaqədar olmuşdur. 1823-cü il təsvirinə görə isə xanlıq ərazisində 20 minə yaxın ailə [100 min nəfər]. qeydə alınmışdır.

«Dəftər» görə 1727-ci ildə Qarabağ xanlığının ərazisində düşən hissədə cəmi bir şəhər - Bərdə şəhəri vardi. Ancaq vaxtilə çox iri və Azərbaycan tarixində çox mühüm rol oynamış Bərdə şəhəri bu zaman çox kiçik idi və əslində qəsəbə tipli yaşayış məskəni idi. 6 məhəllədən ibarət şəhərdə cəmi 482 vergi verən qeydə alınmışdır [30, s.277-283]. Həm də Bərdənin sakinləri əsasən kənd təsərrüfatı ilə məşğul olurdular. Sənətkarlıq və ticarət ikinci dərəcəli rol oynayır və əsasən şəhərin və ətraf kəndlərin tələbatını ödəməyə yönəlmışdır.

«Gəncə-Qarabağ əyaləti müfəssəl dəftər»inə görə əyalətin Qarabağ xanlığının ərazisində düşən hissəsində irəlidə adı qeyd olunmuş qəza və nahiyələrlə yanaşı 25 oymaqlan ibarət Cavanşir, 20 oymaqlan ibarət Otuziki, bir oymaqlı Kəbirli, iki oymaqlan ibarət Ətyeməzli, iki oymaqlan ibarət Püsyan və 400 həyətdən ibarət kurd Qaraçorlu tayfaları da məskun idi. Əsas məşğulliyəti köcmə maldarlıq olan bu tayfaların konkret olaraq hansı nahiyədə yaşadıqlarını göstərmək çətindir. Çünkü, onların yaylaqları və qışlaqları ayrı-ayrı nahiyələrin ərazisində düşürdü. Bütövlükdə əyalətin Qarabağ xanlığının ərazisində düşən hissəsində 910 kənd, mərzə, yaylaq və qışlaq qeydə alınmışdır [796 kənd, 105 mərzə, 9 yaylaq və qışlaq]. Ancaq qeydə alınmış 796 kənddən yalnız 435-də əhali var idi. Mərzələri də vaxtilə kənd olub sonra boşalmış yaşayış məskənləri saysaq xanlıq ərazisində o zaman 466 boş kəndin olduğunu söyləyə bilərik. Məskun kəndlərdə 9.109 ailə qeydə alınmışdır.

Dəftərdən göründüyü kimi 1727-ci ildə gələcək Qarabağ xanlığının ərazisində qeydə alınmış 436 məskun yaşayış məntəqəsindən 254-də müsəlman, 168-də qeyri-müsəlman, 13-ü isə qarışq müsəlman və qeyri-müsəlmanlar yaşamışdır. Ərazidə qeydə alınmış yeganə şəhərdə - Bərdədə ancaq Azərbaycan türkləri yaşayırı [30, s.277-283]. Müsəlmanların demək olar ki, hamısı Azərbaycan türklərindən ibarət idi. Yalnız 400 ailəli Qaraçorlu kürdləri və iki oymaqlı Püsyan kürdlərindən ibarət idi. Qeyri-müsəlman əhali əsasən altı nahiyədə - Talış [Gülustan], Xaçın, Çiləbörd, Vərəndə və Dizaqda məskunlaşmışdı. Hesablamlar göstərir ki, qeydə alınan 9581 ailədən 6089-nu

müsəlmanlar, 3492-ni [o cümlədən xristianların yiğcam yaşadıqları 6 mahalda 3060 ailə ]. qeyri-müsəlmanlar təşkil etmişlər. 6089 müsəlman ailəsinin 5648-i Azərbaycan türklərindən, 441-i isə kürdlərdən ibarət idi. Qeyri-müsəlmanlar xanlıq dövründə də alban mənşəyini unutmayan və alban mənbəyini xeyli dərəcədə qismən qoruyan yerli xristianlardan və bölgəyə müxtəlif dövrlərdə köçmüş ermənilərdən ibarət idi.

Əvvəllər Qarabağ xanlığının tərkibində olan bəzi mahallar 1823-cü il təsvirində göstərilməmişdir. Bu həmin mahallaların 1813-cü il Gülüstan sülhünə görə İranın hakimiyyəti altına keçməsi ilə bağlı idi. Bunlar Qapan, Güney, Çulandur və Mehri mahalları idi [89.6.1, sən.1261, s.34].

1823-cü il təsvirinə əsasən Qarabağ xanlığı ərazisində 629 kənd və oymaq vardı və onlarda 17.098 ailə yaşayırırdı. Təsvirdə hətta xanlığın 1813-cü ildən sonrakı ərazisində olan yaşayış məntəqələri belə tam əks olunmamışdır. Müqayisə üçün göstərək ki, Gəncə [Qarabağ ]. əyalətinin sonralar Qarabağ xanlığının tərkibinə daxil olmuş lahiyələrdə kəndlərin məskunluğu aşağıdakı şəkildə idi:

Ayrı-ayrı nahiyyələr üzrə kəndlərin məskunluğu aşağıdakı şəkildə idi:

Nahiyyə I	Məskun kəndlər 2	Bos kəndlər 3	Məzrəə 4
Talış	11	-	-
Gülüstan	6	3	-
Yevlaq	7	-	1
manlı	37	7	1
Bərdə	10	5	-
İncərud	23	12	-
Sir	2	8	-
Bayat	39	40	10
Xaçın Sığnaq	26	2	-
Çöləbörd	7	21	-
Köştək	41	36	55
Vərəndə Sığnaq	48	31	2
Dizəq	5	14	-
Köçəz	-	12	2
Zarış	-	7	2
Keştasf			
Arasbar	16	55	-
Həkəri	1	20	6
Bərgüşəd	67	30	37
Çuləndər	20	30	10

[30, cədvəl 1. ].

Xəzinənin illik gəliri

Livalar, yaxud nahiyyələr

İllik gəlir [ağca ilə].

1

2

Talış n.	246.000
Gülüstan	99.652
Yevlaq - Qaramanlı	774.000
Bərdə livası üzrə	
Bərdə n.	1062100
İncəurd n.	259.600
Sir n.	930.000
Bayat N.	330.350
Bərgüşad livası üzrə:	
Bərgüşad n.	1.617.300
Dizaq n.	950.900
Zaris	170.880
Keştasf	118.000
Arasbar livası üzrə:	
Arasbar n.	1.620.600
Həkəri	443.560
Çuləndər livası üzrə	931.900
Xaçın Sığnaq	1212.960
Çeləberd	647.600
Keştək	1.971.600
Vərəndə Sığnaq	1.295.100
Köçəz	379.600
Cəmi	15.051.920

[30, cədvəl 2].

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində mükələfiyyətli 19.395 şəxsin adı qeydə alınmışdır. Hər ailənin orta hesabla beş nəfərdən ibarət olduğunu qeyd etsək əyalətdə 96.975 nəfər yaşadığını müəyyənləşdirmiş oluruq. Dəftərdə yalnız müsəlman əhalidən formalasdırılan hərbçilər, ruhanıllar və onların ailə üzvlərinin qeyd olunmadığını nəzərə alsaq, əyalət əhalisinin sayının 100 min nəfərdən çox olduğunu söyləmək olur [30, s.12-13].

Əsas məşguliyyəti əkinçilik olan müsəlman [Türk]. əhalisinin bir qismi, əsasən maldarlıqla məşğul olmuş və yaylaq-qışlaq hayatı keçir-

mişdir. Əhalinin bu hissəsi 25 oymaqdan ibarət Cavanşir camaati, 21 oymaqdan ibarət Otuziki camaati, 2 oymaqdan ibarət Ətyeməzli camaati, 2 oymaqdı Püsyan camaati, dağının yaşayış Kəbirli və Kəngərlı camaatları, Qaraçorlu camaati, ayrı-ayrı nahiyyələrin ərazisində qışlaqları olan daha 26 camaat, o cümlədən Qaraqoyunlu, Bayəhmədli, Əfşar, Ariqlı camaatları və başqaları kimi qeydə alınmışdır. Gəncə-Qarabağ əyalətinin adı dəftərə düşmüş, əhalisinin 11.818 nəfəri müsəlman [11.068 nəfəri Türk, 750 nəfəri kurd], 7. 577 nəfəri isə qeyri-müsəlman idi [30, s.12-13].

Gəncə-Qarabağ əyalətinin müsəlman əhalisinin başqa yerlərə köçmələri, xristian əhalinin isə əsasən, öz yerində qalması nəticəsində türk əhalisinin sayıda suni şəkildə azalma müşahidə olunur. Əhalinin ümumi sayından Dizaq nahiyyəsində 49,2%, Xaçın Sığnaq nahiyyəsində 13,1%, Vərəndə Sığnaq nahiyyəsində 9,7% türk əhalisi qalmış, Gülüstan və Talış nahiyyələrində bir nəfər də müsəlman qalmamışdı [30, s.16].

Tarixçi X.Xəlilov 1823-cü il kameral sayımı materialları əsasında həmin il Qarabağ əyalətində 20.095 ailənin yaşadığı müəyyən etmişdir [46, s.42]. Yerevanda 1972-ci ildə çap edilmiş «Присоединение Восточной Армении к России» sənədlər toplusunda 1811-ci il iyulun 19-da rus məmurlarının Rusiyanın daxili işlər naziri O.R.Kozodovlevə göndərdikləri arayışda Qarabağda 12.000 ailənin yaşadığı qeyd edilmişdir [46, s.42].

Qafqaz Arxeoqrafiya komissiyasının aktlarında müxtəlif illərdə Qarabağ xanlığında yaşayan əhalinin sayı haqqında məlumatlar öz əksini tapmışdır. General mayor Kotlyarevskinin general Ritişevə göndərdiyi 30 sentyabr 1812-ci il 672 №-li raportda göstərir ki, Qarabağ Rusiya təbəəliyinə keçərkən Kotlyarevskinin keçirdiyi sorğuya əsasən 1805-ci ildə Qarabağda 10.000 ailə yaşamışdır. Həmin raportda bildirilir ki, polkovnik Aseyevin 1808-ci ildə general-feldmarşal Qudoviçə göndərdiyi cədvəldə Qarabağ xanlığı ərazisində 7.474 ailənin yaşadığı qeyd edilmişdir [89.5, sən.696, s.579]. General Yermolovun I Aleksandra ünvanladığı 4 mart 1817-ci il tarixli 32 №-li raportda deyilir: «Qarabağ 1805-ci ildə Rusiya təbəəliyinə qəbul ediləndə 10.000 ailədən ibarət idi. 1812-ci il sayımına görə, Qarabağda «qarət edilmiş, əmlakından məhrum olmuş 3.080 ailə vardır». Həmin raportda verilən məlumatə əsasən Qarabağın qalan əhalisi düşmən tərəfindən xaricə aparılmış və ya özləri qaçmışlar. General Yermolov imperatora raportunda göstərir ki, mənim keçirdiyim yeni sayına görə, indi Qarabağda 7.872 ailə qeydə alınmışdır» [89.6.1, sən.1265 s.836].

Mogilevski və polkovnik Yermolovun general Yermolova göndərdikləri 2 may 1823-cü il tarixli 22 №-li raportda həmin il

Qarabağ əyalətində 9.073 vergi verən, 9.490 vergi verməyən [cəmi-18.563 ]. ailənin yaşadığı göstərilmişdir. «Qafqaz arxası Rusiya mülklərinin təsvirində» qeyd olunur ki, 1832-ci ildə keçirilmiş kameral təsvir nəticəsində Qarabağ əyalətində 20.546 həyətin [54.841 kişi cinsi ]. olması müəyyən edilmişdir [89.6.1, sən 1265 s.836 ].

1823-cü il təsvir materiallarımdan tədqiq edən X.Xəlilov 1823-cü ildə Qarabağ əyalətində 20.095 ailənin yaşadığı göstərmişdir [38, s.42 ]. Halbuki kameral təsviri keçirmiş Moqilyevski və Yermolov həmin materialların yekun cədvəlində Qarabağ əyalətində 9.073 vergi verən, 9490 vergi verməyən ailənin yaşıdığını bildirmişlər [175, v.220 və a.ü. ]. Çar məmurları yekun cədvəlindən sonra cəbrayillilər üçün tərtib edilən cədvəldə 139 ailəni də qeydə almışlar [175, v.221 ]. Lakin 1823-cü il kameral təsvir materiallarını araşdırarkən çar məmurlarının

№	Şəhər, mahallar Və s.	Ailənin sayı [yekun cədvəlində ].		Ailələrin sayı [Faktik ].	
		vergi verən	vergi verməyən	vergi verən	vergi verməy- ən
1	Şuşa	142	1270	Şəhər siyahısında ve- rgi verən və verməyən ailələri müəyyən et- mək mümkün deyil [1532 ailə ].	
2	Xan familiyası	914	1350	913 [-1 ].	1361 [+10 ].
3	Poruçık Gülməmməd bəy	133	115	133	125 [+10 ].
4	Sisiyan mahalı	87	116	87	116
5	Dəmirçi Həsənli mahalı	335	132	335	132
6	K-n Uğurlu bəyin mülkü	304	116	341 [+37 ].	79 [-37 ].
7	Küparalı mahalı	34	22	34	22

8	G.m. kn. Mədətovun mülkü	1245	-	1245	-
9	K-n İsmayıł bəyin mülkü	95	97	95	95[-2 ].
10	Hacı Ağalar bəyin mülkü	155	427	155	427
11	Poruçık Səfərəli bəyin mülkü	183	50	183	50
12	Bərgüşəd mahalı	-	146	12 [+12 ].	134 [-12 ].
13	Bahabyurd mahalı	-	243	137	106 [-137 ].
14	Polk. Xanlar ağanın mülkü	378	370	570 [+192 ].	370
15	K-n Rüstəm bəyin mülkü	218	219	218	219
16	Kəbirli mahalı - Mə- həmməd Əli bəyin ibarəsi altında	248	284	258 [+10 ].	274 [-10 ].
17	Tativ mahalı	508	190	508	190
18	Əsəd bəyin mülkü	237	153	237	147 [-6 ].
19	Kəbirli mahalı - k-n Mir- zə Əli bəyin idarəciliyində	164	214	46 [-118 ].	14 [-200 ].
20	Cavanşir mahalı	370	326	378 [+8 ].	326
21	Talış mahalı	143	102	143	102
22	Xaçın mahalı	99	131	99	131
23	Kolanı mahalı	203	259	203	259
24	Çələbiyurd mahalı	127	74	127	74
25	Xirdapara - Dizəq mahalı	129	89	129	89
26	Püsikan mahalı	55	832	55	832
27	Dizəq Cavanşiri mahalı	285	332	298 [+13 ].	345 [+13 ].

		J.	J.
Otuziki mahalı	381	241	381
İyirmidörd mahalı	85	70	85
Qaraçorlu mahalı	294	244	379[+85] J.
Vərəndə mahalı	297	328	296[-1] J.
Dizəq mahalı	110	178	110
Polk. Cəfərqulu ağanın mülkü	792	430	788[-4] J.
Mehdiqulu xanın mülkü	231	315	231
Acanan türk mahalı	42	25	42
Cəmi:	9073	9490	9251
			7847

Hesablamalarda yol verdikləri bəzi səhvlori üzə çıxararaq Qarabağ əyalətində 1823-cü ildə 9251 vergi verən, 7847 vergi verməyən ailənin yaşadığını müəyyən etmişik [68, s.223]. Yekun cədvəli və faktiki materiallar arasındaki fərqləri tərtib etdiyimiz cədvəl daha əyani şəkildə nümayiş etdirir.

1823 - cü il kameral yoxlaması üzrə Qarabağ əyalətinin əhalisi.

1823-cü il kameral təsvirinin yekun cədvəlinə əsasən Qarabağ əyalətində 18563 ailənin yaşadığı məlum olur. Bu rəqəmin üzərinə cəbrayillilər cədvəlində göstərilən 136 ailəni də əlavə etsək 18699 rəqəmi alınar.

XIX əsrin əvvəllərində məlik Tənqi tərəfindən idarə olunan Sisyan mahalı xanlığın lap cənub-qərb hissəsində yerləşirdi. Xanlıq ləğv olunan dövrə bu mahala daxil olan 9 kənddə cəmi 203 [87-i vergi ödəyən, 116-sı ödəməyən] ailə sayılırdı. Mənbənin məlumatına görə əvvəller bu mahalda 2000 ailə yaşayırımsı. Görünür, xanlıq Rusiya tərəfindən işgal edildikdən sonra və I Rus-İran müharibəsi dövründə mahal sakinlərinin əksəriyyəti öz ev-eşiklərini tərk edib Azərbaycanın ayrı yerlərinə və digər ölkələrə köçübmuş [175, v.47-51].

Dəmirçihəsənli mahalında xanlıq ləğv edilən dövrə 8 kənddə cəmi 467 [335-i vergi ödəyən, 138 - i ödəməyən] ailə yaşayırırdı. Bu mahal Əlimərdan bəy tərəfindən idarə olunurdu [175, v.52-56].

Küpara mahalında xanlıq ləğv edilən dövrə 6 kənddə cəmi 56 ailə yaşayırırdı. Əksəriyyəti xristianlar idi. Mahal məliki Parsadan Qəqərək kəndində yaşayırırdı.

Bərgüşad mahalı Araz çayının sol sahilində, xanlığın cənub-qərb hissəsində yerləşirdi. Xanlıq ləğv olunan zaman cəmisi 5 kənddə 146 ailə yaşayırırdı [175, v.75-76].

Qışamüddətli osmanlı hakimiyyəti dövründə Bərgüşad liva [qəza] adlanırdı. Ən böyük kəndləri 68 nəfər azərbaycanlı kişinin qeydə alındığı Ağalı, 87 nəfər azərbaycanlı kişinin yaşadığı Kəbuditərcinə kəndlərində yaşayırırdı. O zaman Bərgüşadın 31 kəndində və 27 məzraəsində heç kim yaşamır, tarlalarında digər kəndlərin sakinləri dənli bitkilər əkib-becərirdilər. Bərgühad sakinləri bugda, arpa, dari, çəltik yetişdirir, maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə [məsələn Səhīh kəndində] pambıqçılıqla da məşğul olurdular [30, s.489-529].

Cəmi 5 kənddən ibarət Baqabyurd [yəqin ki, Wahab yurdı sözündəndir – T.M.]. mahalında 243 [o cümlədən 137 vergi ödəyən, 106 ödəməyən] ailə yaşayırırdı. Bu mahalın kəndləri də Əbülfət xana məxsus olmuşdular və o, İrana keçərkən sakinlər də arxasınca getmişdilər. Sakinlər 1822-ci ildə geri qayıtmış və yenidən öz kəndlərində məskunlaşmışdilar [175, v.77].

Kəbirli mahalının bir hissəsi Mil düzünə, digər hissəsi Qarabağın dağlıq hissəsinə düşürdü [122.4]. Kəbirli mahalı iki nəfər tərəfindən idarə olunurdu. Mahalın minbaşı divanbəyi Məhəmmədəli bəy tərəfindən idarə olunan hissəsində 1822-ci ilə olan məlumatata görə 18 oymağda cəmi 533 [261 vergi ödəyən, 274 ödəməyən] ailə yaşayırırdı. 1 oymağın - Gürcüstan kürdü oymağının bütün sakinləri Şuşada yaşayırıdlar və buna görə də şəhər siyahısında qeydə alınmışdır. Mahalın minbaşı Məhəmmədəli tərəfindən idarə olunan hissəsindən xəzinə ildə 366 əşrəfi və 3085 man. 83 qəp [366 rub. 83 qəp.]. gəlir götürürdü [175, v.77].

Kəbirli mahalının kapitan Mirzəli bəy tərəfindən idarə olunan hissəsində 19 kənddə cəmi 367 [171 vergi ödəyən, 196 ödəməyən] ailə yaşayırırdı. Kəbirli mahalının Mirzəli bəy tərəfindən idarə olunan hissəsində də azərbaycanlılar tam əksəriyyət təşkil edirdilər [175, v.92-98].

Beləliklə, bütövlükdə Kəbirli mahalında 902 ailə [432 vergi ödəyən, 470 ödəməyən] yaşayısındır.

Cavanşir mahahının 1 kənd və 32 oymağında 696 [370 vergi ödəyən və 326 ödəməyən] ailə yaşayırırdı [175, v.116-124]. Mahal minbaşı Şərifxan bəy tərəfindən idarə olunurdu.

Kolanılar adlı mahalda 9 oymağda cəmi 462 [203 vergi ödəyən,

259 ödəməyən ]. ailə yaşayırıdı. Mahal bir naib tərəfindən idarə olunmur, hər bir oymağın öz hakimi var idi.

Xirdapara Dizaq mahalı 12 kənddən ibarət idi və burada 218 [129-u vergi ödəyən, 89-u ödəməyən ]. ailə yaşayırıdı. Mahal minbaşı Məlik Həsən tərəfindən idarə olunurdu [175, v.139-145 ]. Qapan çayının sol sahilində yerləşən Püsyan mahalına 29 kənd və oymaq daxil idi. Bu kənd və oymaqlarda 612 ailə yaşayırıdı. Mahal Məhəmməd Hüseyn sultan tərəfindən idarə olunurdu. Xanhq ləğv olunan ərafədə Covundur mahalının Qapan çayının sol sahilindəki hissəsi də Püsyan mahalı ilə birlikdə idarə olunurdu. Bu hissəyə cəmi 6 kənd və oymaq daxil idi. Həmin kənd və oymaqlarda cəmi 269 [55 vergi ödəyən, 214 ödəməyən ]. ailə yaşayırıdı [175, v.146-151 ].

Dizaq Cavanşir mahalında 18 kənd və oymaqda 617 [285 vergi ödəyən, 332 ödəməyən ]. ailə yaşayırıdı [175, v.152-157 ]. Mirzə Rəhim Fənanın yazdığını görə bu mahalın sonuncu məliki Məlik Aslanın əcədələri xristian olmuş, sonra müsəlmanlığı qəbul etmişdilər [53, s.252 ].

Otuziki mahalının 22 kənd və oymağında 628 [384-ü vergi ödəyən, 244-ü ödəməyən ]. ailə yaşayırıdı. Mahal minbaşı qalabəyi Məmməd Kəlbəi bəy tərəfindən idarə olunurdu [175, v.158-164 ].

İyirmidörd mahalında 8 kənd və oymaqda cəmisi 155 [85-i vergi ödəyən, 70-i ödəməyən ]. ailə yaşayırıdı. Mahal Mirzə Məmmədqulu bəy tərəfindən idarə olunurdu [175, v.167-168 ].

7 oymaqdan ibarət Qaraçorlu mahalında 538 [294-ü vergi ödəyən, 244-ü ödəməyən ]. ailə yaşayırıdı [175, v.168 ]. Acanan Türk mahalı 9 kənddən ibarət idi. Cəmi 67 [42-i vergi ödəyən, 25-i ödəməyən ]. ailə yaşayırıdı. Mahal məlik Hüseynqulunun nəzarəti altında məlik Stepan tərəfindən idarə olunurdu [175, v.223-225 ].

Vərəndə mahalı qərbədə Cənubi Kirs dağından başlayıb şimalda Şuşa çaya və Xəlifəliyə qədər uzanırıdı. Şərqdə mahalın ərazisi həm də Mil düzünün bir hissəsini əhatə edirdi [149.4 ]. 1.Vərəndə məlikləri əslən Göycə mahalından idilər. Bəzi məlumatlara görə şah I Abbasın osmanlılarla müharibəsi zamanı Məzrə kəndinin sakinləri şaha yardım edib ona qonaqpərvərlik göstərmişdilər və buna görə də I Abbas Vərəndə mahalını onların başçısına bağışlamış, bəy titulu ilə təltif edilmişdi. Həmin bəylər Şahnəzər [yəni şahın nəzəri ilə çiçəklənmiş ]. soyadını götürmüştülər.

Bu mahałda bugda və başqa taxıl məhsulları yaxşı yetişirdi. Tarixçinin yazdığını görə Vərəndə məliklərinin sələfləri Göycə və Zivə kəndlərindən gəlib Canaqqı kəndinə məskən salmış və get-gedə ətraf kəndlərə hakimiyyətini yaya bilmışdilər. Vərəndə məliklərindən

Mirzəbəy adlı birisini Nadir şah hansısa cınayətdə müqəssir bılıb edam etdirmişdi [30, s.380-400 ].

Mirzə Yusif Qarabağı Vərəndə məlikliyinin sərhədlərini və təbiətini təsvir edərək yazır: Vərəndə mahalı «Kirs dağından başlayaraq Əlibaba düzənliliyinə qədər uzanır. Eni Kirs Şuşakənd çayına və Xəlifəliyə qədərdir. Bu ərazi çox gəlirli və məhsuldardır. Burada bugda və başqa dənli bitkilər yetişir».[62, s.13 ].

Tarixçinin yazdığını görə Vərəndə məliklərinin əcədələri Göycə və Zivə kəndlərindən gəlib Canaqqı kəndində məskən salmışlar. Sonra mahal məlikliyi vəzifəsini tutmağa malik olmuşlar. Onlar məlik Şahnəzər adı ilə məşhur olmuşlar. Vərəndə məliklərindən Mirzə bəy adlı birini Nadir şah müqəssir bılıb dar ağacından asdırılmışdı [62, s.13 ]. Vərəndə məliyi Hüsünün [Həsən, Osip ]. qardaşı oğlu Şahnəzər əmisini öldürüb məlikliyi elə keçirtmişdi. Digər məliklər bunu eşidib ona hücum edirlər. Məlik Şahnəzər Canaqqı kəndində qəsr tikib, orada müdafiə olunur. Qonşu məliklər Canaqqını tuta bilməyib, Vərəndə mahalını qarət edirlər və geri qayıdırılar [62, s.14 ]. Şahnəzər məliklərin gələn il yenidən hücum edəcəyini biliirdi və buna görə də Pənahəli xana müraciət edib ona itaət edəcəyini bildirdi [62, s.16 ]. Hətta qızı Hürzadı xanın oğlu İbrahimxəlilxəlil ağaya əra verdi [62, s.13 ].

Müfəssəl dəstərə görə XVIII əsrin birinci yarısında Vərəndə nahiyyəsi birbaşa Gence-Qarabağ bəylərbeyinə daxil idi. Nahiyyənin ən böyük kəndləri 143 qeyri-müsəlman kişinin qeydə alındığı Canaqqı, 41 qeyri-müsəlman kişinin qeydə alındığı Şuşi kəndi və 35 qeyri-müsəlman kişinin yaşadığı İsfahancıq kəndləri idi. Nahiyyə sakinləri bugda, arpa, dari, çəltik yetişdirir, maldarlıq və atçılıqla məşğul olurdular. Bəzi kəndlərdə ʃəxslən Şeyx Dursun kəndində J. pambıq əkir və ipəkçiliklə məşğul olurdular [30, s.380-400 ]. O zaman nahiyyənin Şütədaş, Vərəndəçik, Dovşanlı, Qaiqiqəş, Əlməlik, Qundura, Qaplıqədik, Qaraçuq, Rudxanayı - Pirəhməd, Söyüdü, Keçiqiran, Dövlətyar, Musəlləm, Qozluq, Hətnəgərək kəndlərində və Yağlıca, Dirvan, Quşcu, Sülüklü, Yayçı, Qoyluqam, Dahis, Şamtaq, Babi Həmzə, Ağqaya, Əmirxan, Uçdərə, Ağcakənd, Cuhudalar, Kətəlpəraq, Mərvan, Ömrəli, Tərlan, Bərxudarlı, Talib, Şərifəbad, İrəvan, Çəqəcimməqas, Güzinabad, Üryan, Küdük məzrələrində heç kim yaşamır, onların tarlalarında qonşu kəndlərin sakinləri dənli bitkilər əkirdilər [30, s.380-400 ].

Xaçın mahalının ərazisi cənubda Qarqar çayından başlayıb, şimalda Qabartda, qərbədə Qırıqızı və Mixiökən dağından şərqdə Bayat məşəsinə qədər uzanırıdı. Bu mahal Vərəndə kimi məhsuldar olmasa da

buğda və s. bol yetişir. Bəzi yerlərdə çəltik də yetişdirilirdi. Mahalın ərazisinin çox hissəsi meşəlik idi.

Mirzə Yusif Qarabağı yazır: «Xaçın mahili eni Qarqar çayından başlayıb Qabartıda qurtarır. Uzunu Qırqxız və Mixtökən dağından Bayat məşəsinə qədərdir. Burada keyfiyyətə Vərəndədən yaxşı olmasa da bugda və sair məhsulları boldur. Bəzi yerlərdə çəltik də yetişdirilir. Bu yerlərin çoxu meşəlik və cəngəllilikdir. Deyilənə görə Xaçında vaxtilə kiçik bir qala olmuş, adına Hetrak qalası demişlər. Bu kəndin məlikləri qədimdə Həsən Cəlalovların övladlarından olmuşlar» [68, s.13].

«Müfəssəl dəftər» görə o zaman Xaçın nahiyyəsi Bərdə livasının tərkibinə daxil olmuşdur. Nahiyyə sakinləri bugda, arpa, çəltik əkir, maldarlıqla məşğul olurdular. Ən böyük kəndləri 41 qeyri-müsəlman kişi nəfərinin yaşadığı Qazançı və 23 qeyri-müsəlman kişinin qeydə alındığı Xınızıstan [başqa adı Helvı J. kəndləri ididir. Qanzasar monastri da bu nahiyyədə yerləşirdi. Monastrın yerləşdiyi kənd Yuxarı Külədək və Ağvənd adları ilə tanınır] [30, s.336-341].

Sonra isə Pənahəli xan Xındırıstanlı Mirzəxanı məlik təyin etmişdi [54, s.13].

2. Xaçın məlikləri alban katalikosu Həsən Cəlalin törəmələri idilər. Bu nəsildən olan I Allahverdi həm də Xaçın mahalında dünyəvi hakimiyyətə nail olmuşdu.

Dizaq məlikləri 1535-ci ildə Loridən köcüb burada məskunlaşmış Avanın törəmələri ididir. C.Burnutyanın yazdığını görə Nadir şah xidmətlərinə görə Dizaq məliyi Yeqani 1744-cü ildə Qarabağdakı xristianların başçısı təyin edibmiş.

M.Yusif Qarabağı Talış [Gülüstan J. məlikliyi haqqında yazır: «Bu mahalın uzunluğu Murov və Gülüstani-İrəm dağından, Kürün kənarına qədər, eni isə Tərtər çayından Gorana qədərdir. Buranın torpağı çox münbətdir. Burada taxıl və sair dənli məhsul yaxşı əmələ gelir. Bunların məlikləri əslən şirvanlı olub, Talış kəndində məskən salmışlar. Bunlar Bəylərovlar adı ilə məşhurdurlar. Onların övladlarından bir neçəsi də məliklik vəzifəsini daşmışlar.

Nəhayət, böyük məlik Usub Gülüstan qalasını zəbt edərək orada yerləşmişdir»] [62, s.14].

Çiləbyurd mahalında 8 kənddə 201 [127- si vergi ödəyən, 74-ü ödəməyən J. ailə yaşayırırdı. Çiləbörd mahalının ərazisi qərbədən Qırqxızdan başlayıb şərqdə Bərdə və Bayat məşəsinin kənarında, cənubda Xaçın və Qabartı çayından başlayıb şimalda Tərtərcaya qədər uzanırırdı. Bu mahalda toxumluq bugda və başqa taxıl məhsulu yaxşı yetişirdi. Çiləbörd məliklərinin əslī vaxtilə Məğavizdən gəlmİŞdi. Mahalın ərazisinin böyük bir hissəsi meşlikdən və keçilməz yerlərdən ibarətdir. Carmix adlanan məşhur qala da buradadır. Bu qala olduqca möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, ığidlilik və rəşadət göstərmişlər. Öz qəhrəmanlığı ilə məşhur olan həmin məliklərdən biri Məlik Allahqulu ididir. Allahqulu Nadir şah dövründə onun xidmətində olub, Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə böyük rəşadət göstərmişdir. Bu səbəbə görə də o, Nadir şahın əmrinə görə məlik deyil, Sultan Allahqulu çağırılmış böyük nüfuza malik olmuşdur»] [62, s.14].

Talış [Gülüstan J. mahalı 7 kənddən ibarət ididir. Bu kəndlərdə cəmi 245 [143-ü vergi ödəyən, 102-si ödəməyən J. ailə vardi. Mahal Məlik Yusif [İosif J. tərəfindən idarə olunurdu] [75, v.125-127].

Xaçın mahalında 13 kənddə 230 [99-ü vergi ödəyən, 131- i ödəməyən J. ailə yaşayırırdı. Mahal məlik Qəhrəman tərəfindən idarə olunurdu] [175, s.128-132].

Tarixi məlumatlara görə Talış məlikliyinin baniləri Bəylər oğulları udin idlilər və Qəbələ mahalının Nic kəndindən Qarabağa köçmüştür. XVI əsrə xalq arasında «Qara yüzbaşı», Qara Alov adı ilə tanınan bir şəxs hər hansı səbəbdənse 7 ailə ilə Nici tərk edib Qarabağa gələrək Tərtər çayının sol sahilində Talış kəndində məskən salmışdı. Raffinin yazdığını görə «Qara Alov» 1632-ci ildə vəfat

etmişdir.[187, s.11-12 ]. Onun büyük oğlu Bəylər məlik titutul olaraq Talış və bir neçə ətraf kəndi idarə etməyə başlamış, beləliklə də Gülüstan məlikliyinin əsasını qoymuşdu. O, Gülüstan qalasım tutub, təmir etmiş və öz iqamətgahına çevirmişdi [187, s.12 ].

Talış [Gülüstan ]. mahalının ərazisi qərbdə Murov və Gülüstan dağından başlayıb şərqdə Kürün sahilinədək, cənubda Tərtər çayından başlayıb şimalda Gorana qədər uzanırdı. Bu mahalın məlikləri əslən şirvanlı olub Talış kəndində məskən salmışdır. Məlik Usəb Gülüstan qalasını zəbt edib öz iqamətgahı edəndən sonra bu mahala həm də Gülüstan məlikliyi deməyə başlamışdır [175, v.14 ].

XVIII əsrin birinci yarısında Talış və Gülüstan ayrı-ayrı nahiyyələr olmuşdur. Talış nahiyyəsi osmanlı hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətinin Gəncə livasının tərkibinə daxil idi. Bu nahiyyənin ən böyük kəndləri 105 qeyri-müsəlmanın yaşadığı Nurus və 104 qeyri-müsəlmanın yaşadığı Talış kəndləri idi. Üzümçülük və arıcılıq daha çox, maldarlıq nisbətən az inkişaf etmişdi. Nahiyyədə bugda, arpa, dari əkilirdi. Gülüstan nahiyyəsi də Gəncə livasının tərkibində idi. Ən böyük kəndləri 58 qeyri-müsəlmanın yaşadığı Ağcakənd Balıca kəndi və 53 qeyri-müsəlman kişinin yaşadığı Ağcakənd kəndi idi [30, s.342-362 ].

Bəylərdən sonra məliklik böyük oğlu Abova keçmişdi. Bu Abovun ayağı güllədən yaralandıqdan sonra ona Topal Abov deyirdilər. Topal Abovdan sonra hakimiyyət oğlu Ovusepə [İosif-Yusif ]. keçmişdir [187, s.13 ].

Dizəq mahalı qərbdə Həkəri çayı və Kütəpədən başlayaraq şərqdə Maltəpəyə kimi, cənubda Araz çayından başlayıb Xurat dağına kimi uzanırdı. Bu mahalın torpağı çox məhsuldar olub, burada yaxşı pambıq, çəltik və taxıl yetişdirilirdi. Burnutyanın yazdığını görə Avamn törəmələri olan Dizəq məliklərinin əcdadları 1535-ci ildə Qarabağa köçmüştülər. [167, s.52 ]Dizəq məliklərinin əсли Mirzə Yusifin yazdıǵına görə Anadoludan gəlməşdi. Dizəq məliyi Yeqan Nadir şahın böyük etimadını qazanmış və buna görə də şah bəzən bütün məliklərin vəkilliyini ona tapşırmışdı [62, s.12 ]. Dizəq mahalında 16 kənddə 288 [110-u vergi ödəyən, 178-i ödəməyən ]. ailə yaşayırırdı. Mahal Məlik Aslan tərəfindən idarə olunurdu [175, v.180-186 ].

«Müfəssəl dəftər»a görə Dizəq nahiyyəsi birbaşa Gəncə-Qarabağ bəylərbəyinə tabe idi. Nahiyyənin ən böyük kəndləri 79 qeyri-müsəlman kişinin qeydə alındığı Tağan, 73 qeyri-müsəlman kişinin qeydə alındığı Tuğ, 62 azərbaycanlı vergi ödəyicisinin yaşadığı Cəbrayıllı, 88 qeyri-müsəlman kişinin qeydə alındığı Hadefud, 30 nəfər azərbaycanlı kişinin yaşadığı Maralyan kəndi idi. Nahiyyənin Əyri, Kənan, Kürzəndi,

Dövlətyar, Xəlifəşahlı, Məzrəə, Bulataq, Oxçu, Xirdaxag, Namxoş, Həkərim, Xırmançı, Makladərə, Nurkişi, Zimmə, Goyçay, Vəng, Manin, Nureşin, Məlikcan və Çimənək kəndlərində heç kim yaşamır, tarlalarında qonşu kəndlərin sakinləri dənli bitkilər əkirdilər. Nahiyyə sakinləri bugda, arpa, çəltik, dari yetişdirir, maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə [məsələn Maralyan ]. ipəkçilik və pambıqçılıqla da məşğul olurdular [30, s.336-341 ].

Qarabağ xanlığında mahallarla yanaşı ayrı-ayrı şəxslərin mülkiyyətində olub, mülk sahibləri tərəfindən idarə olunan xeyli ərazilər də var idi.

Mehdiqulu xanın arvadı Xanxanım ağaya məxsus 9 kənd və oymaq vardı. Bu kənd və oymaqlarda cəmi 207 ailə yaşayırırdı. Kəndlər Xanxanım ağanın təyin etdiyi kəndxudalar və kovxalar tərəfindən idarə olunurdu.

Ümumiyyətlə xanın qardaşları və bacıları, əmisi uşaqları və xan ailəsinin digər üzvlərinə məxsus 130 kənd və oymaq vardı. Bu kənd və oymaqlarda 2264 [914-ü vergi ödəyən, 1350 - si ödəməyən ]. ailə yaşayırırdı. Bunlardan 578-i qeyri - müsəlman ailəsi idi.

Bütün bu kəndlər müxtlüf mahallara səpələnmişdilər, lakin ərazisinə daxil olduqları mahalların inzibati idarəciliyindən kənarda idilər və torpaq sahibləri tərəfindən təyin edilən kəndxudalar, kovxalar və yüzbaşalar tərəfindən idarə olunurdu. Gülməmməd bəyə, onun qardaşı Şirin bəyə, onun oğlu Rüstəm bəyə, Mirzə Cəsərin oğlu Mirzə Sadığa məxsus olan 8 kənd və oymaqla 258 [133-ü vergi ödəyən, 125-i ödəməyən ]. ailə yaşayırırdı. Bu ailələrdən cəmi 29-u [11,24%-i ]. xristian, 2129-u [88,76 %-i ]. isə azərbaycanlı idi [175, v.44-46 ].

Uğurlu bəyə, Əhməd ağaya, Divanbəyi Məmmədqulu bəyə və divanxana mızrəsi Mirzə Yusifə məxsus 25 kənd və oymaqla 420 [304-ü vergi ödəyən, 116-sı ödəməyən ]. ailə yaşayırırdı. Bunlardan 328-i müsəlman, cəmi 92-i [21,90 %-i ]. qeyri-müsəlman idi [175, v.57-61 ].

Xanın gen. Mədətova bağlılığı [əslində isə Mədətovun zorla qopardığı – T.M. ]. 10 kənd və 3 oymaqla cəmi 1011 qeyri-müsəlman ailə yaşayırırdı [175, v.64 ].

Kapitan İsmayıllı bəyə, onun əmi oğlanları Veli və Nuru bəylərə məxsus 2 kənd və oymaqla cəmi 192 [95-i vergi ödəyən, 97-si ödəməyən ]. ailə yaşayırırdı [175, v.65-67 ].

Hacı Ağalar bəyin və Hacı Bəylər bəyin mülkiyyətində 15 kənd və oymaq var idi. Bu kənd və oymaqlarda 497 ailə [115-i vergi ödəyən, 382 -si ödəməyən ]. ailə yaşayırırdı.

Hacı Ağalar bəyin və Hacı bəylər bəyin mülkiyyətində 15 kənd və oymaq var idi. Bu kənd və oymaqlarda 497 ailə [115-i vergi ödəyən, 382-si ödəməyən]. ailə yaşayırırdı.

Səfərəli bəy və qardaşlarının mülkiyyətində 16 kənd və oymaq vardi. Bu kənd və oymaqlarda cəmi 233 [183-ü vergi ödəyən, 50-si ödəməyən]. ailə yaşayırırdı [175, v.68-71].

Xanlar ağanın, onun qardaşı Əhməd xanın, anası Bikə ağanın və Əhməd xanın arvadı Şəmsəddinli Nəsib Sultanın qızının mülkiyyətində 20 kənd və oymaq var idi. Həmin kənd və oymaqlarda xeyli çox ailə - 948 [o cümlədən 578-i vergi ödəyən, 370 - i ödəməyən]. ailə yaşayırırdı [175, v.78-84].

Rüstəm bəyə məxsus 14 kənd və oymaqda 405 [218-i vergi ödəyən, 187-si ödəməyən]. ailə yaşayırırdı [176, s.148-159].

Cəfərqulu ağanın mülkiyyətində 79 kənd və oymaq var idi. Həmin kənd və oymaqlarda cəmi 1222 [o cümlədən 792-si vergi ödəyən, 430-u ödəməyən]. ailə yaşayırırdı [176, v.187-208].

Nəhayət, Mehdiqulu xanın şəxsi mülkiyyətində 28 kənd və oymaq var idi. Həmin kənd və oymaqlarda cəmi 500 [241-i vergi ödəyən, 259-u ödəməyən]. ailə yaşayırırdı.

1823-cü ildə Qarabağ əyalətinin təsvirini tərtib edərkən tərtibçilər adamların etnik mənsubiyyətini yox, dini mənsubiyyətini göstərmışlar. Ayrı-ayrı mahallar və mülklər üzrə əhalinin konfessional tərkibi «əlavələrdə» verilən 137 sayılı cədvəldə əks olunmuşdur.

Burada bir daha qeyd etmək olar ki, 1805-ci ildə Rusiya Qarabağ xanlığını tabe etdikdən sonra rus hökumətinin müsləman əhalisini sixışdırmaq və əksinə özünə sosial dayaq yaratmaq üçün erməniləri İran və Türkiyədən gətirib Qarabağda yerləşdirmə siyaseti nəticəsində artıq 1822-ci ilə kimi minlərlə erməni ailəsi gətirib yerləşdirilmişdi. Bundan əlavə Qafqazdakı rus qoşunlarının komandiri general Yermolovun polkovnik Radinskiyə göndərdiyi 15 noyabr 1816-cı il tarixli göstərişdən məlum olur ki, İbrahimxəlilxəlil xanın oğlu Əbülfəz xan özü ilə 4 min ailəni xaricə aparmışdı. Aparılan ailələr şübhəsiz ki, müsəlmanlardan [və əsasən əlbəttə ki, türklərdən]. ibarət olmuşdur. Buna görə də biz xanlıqda yaşamış Azərbaycan türklərinin sayına 4 min ailə də əlavə edə bilərik. Beləliklə belə bir qənaətə gəlmək olar ki, XIX əsrin əvvəllərində Qarabağ xanlığında təqribən 22.500 ailə yaşayırırmış və onlardan da 17 min nəfərdən çoxunu Azərbaycan türkləri təşkil etmişdir [89.6.1, sən.1261, s.834]. Demək xanlığın əvvəlki dövrlərində xristianların sayı hardasa 20%-ə yaxın, müsəlmanların sayı isə 80%-ə yaxın olmuşdu.

C.Qlinkanın verdiyi məlumatə görə II Rusiya-İran müharibəsi qurtardıqdan sonraki cəmi üç ay yarım ərzində cənubi Azərbaycandan cənubi Qafqaza 8 min erməni ailəsi köçürülmüşdü, [177, s.92]. bu isə 40 min nəfər deməkdir.

Azərbaycan türklerinin əksəriyyəti oturaq əkinçilik və qismən maldarlıqla məşğul olaraq oturaq həyat tərzi keçirirdilər, bir hissəsi isə başlıca olaraq yaylaq-qışlaq maldarlığı ilə məşğul olur və buna görə də tərkəmə həyat tərzi keçirirdilər. Bu cür əhali yayda mal-qara istidən və ot qılığından tələf olmasın deyə müvəqqəti olaraq yaylağa köçürdü. Bu zaman obanın heç də hamisi köcmür, bir hissəsi əkin-biçin işlərini davam etdirmək üçün qalırdı. Bir yerdən digər yere köçmək adamlar arasında sıx qohumluq münasibətlərinin olmasını tələb edirdi və buna görə də belə insanların arasında müəyyən dərəcədə tayfa təşkilatı qalmaqdır idi. Biz irəlidə Qarabağda yaşayan Cavanşir, Otuziki, Kəbirli tayfaları haqqında məlumat vermişik. Qarabağda yaşayan iri Azəri türk tayfalarından biri də şahsevənlər idi. Xanhıq dövründə şahsevənlər 6 qola bölündürdü: Qocabəyli, Bəndəlibəyli, Poladlı, Dəmirçili, Saruxanbəyli və Novruzəlibəyli. Hər qolun başçına elbəyi deyilirdi. Müxtəlisf vaxtlarda Türkiyədən və Azərbaycanın cənub hissəsindən köçüb gələrək şahsevənlərə qoşulmuş ayrı-ayrı ailələr də var idi [149.5.1]..

## § 2. Xanlıqda müdafiə işi

Qarabağ ən böyük hərbi qüvvəsi olan xanlıqlardan idi. Xan hərbi zərurət olduqda 10-15 min döyüşü toplaya bilirdi. Siravi qoşunun əsas hissəsinə elatlar təskail edirdi. Mirzə Camal yazır ki, Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüsəngçiəlli mahal məlikləri ilə birlikdə qoşun sıralarına alınırdılar [59, s.144].

Mirzə Camal Qarabağının yazdığına görə elatlardan töycü və məhsuldan malcəhət alınmazdı. Yalnız Dağıstandan muzdlu dəstələr gətirildikdə, onun məvacibini ödəmək və muzdlu döyüşünün itmiş və ya ölmüş atının əvəzini vermək üçün ellərdən də töycü pulu, sursat, taxıl, qoyun və mal alınardı. «Adları nökər və qoşun dəftərində qeyd olunmayan ailələrin nökər və qoşun əhlindən, habələ adları dəftərdə qeyd olunmuş nökər və qoşun əhlindən heç bir şey alınmadı. Onlar maaf idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi. Qoşunun hər bir nökəri [nəfəri]. bir evə təhkim olunmuşdu. O ev həmin nökər və atının ehtiyacını ödəməli idi» [59, s.144].

Mir Mehdi Xəzani yazır: «İbrahimxəlil xan məhrumun... on iki minədək dəftəri-məxsusi qoşunu var idi ki, həmişə ziya-hökündə və

adları siyahı və dəftərdə yazılmış qoşun idi. Amma zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüsəngçi hazır olardılar» [56, s.199].

Rzaqulu bəy Mirzə Camal oğlu yazırıdı: «Məhrum İbrahimxəlil xan hər novruz bayramı gündündə, qoşunun bütün sərkərdələrinə və minbaşlarına xələt, bəxşış, at və qılınc verərdi.

İbrahimxəlil xan səfərə çıxdığı və ya bir yerdə ordu qurdüğü zaman onun yanında olan minbaşıların, yüzbaşıların, bəylərin, ağaların və Azərbaycan xanlarının hamisının günorta, şəhər və axşam naharı, həmçinin onların atlarının arpaları xanın hesabına olurdu, qoşun əhlinin bəzisi, bütün əmələlər, mırzələr, eşik ağasılar, keşikçilər və yasavullar mərhum İbrahimxəlil xanın hesabına dolanırdılar. Minbaşılara və şairlərə verilən diri qoyunlardan başqa, çoxlu keçə, 40 puddan artıq düyü və 30 baş qoyun işlənərdi. Bu hesabdan sərf olunan başqa şeylərin - çörəyin, atlara verilən arpanın, yağıın, halvanın, qənd və ədviyat miqdarını təsəvvür etmək olar» [205, s.243-244].

Rusiyadan asılılıq qəbul edildikdən sonra bir çox xanzadə və bəyə rus hərbi rütbələri verildi. İbrahimxəlil xanın özünə general-leytenant, oğulları Məhəmmədhəsən və Mehdiqulu ağalara general-mayor, Məhəmmədqasim ağaya polkovnik rütbələri verilmişdi [59, s.147]. Bu yolla rus hökuməti Qarabağ xanını və övladlarını tamamilə özündən asılı etmək istəyirdi.

Xanın qeyri-nizami, çəriklərdən təşkil olunmuş hərbi dəstələri ilə yanaşı, qismən nizami daimi hərbi qulluqçulardan təşkil olunmuş qvardiyası da var idi. Daimi silahlı qüvvələr kənd təsərrüfatı işlərindən azad edilən muzdlu döyüşçülərdən ibarət idi. Onlar süvari, piyada və zənburəkçi, topçu-tüsəngli dəstələrinə bölgünmüdüslər.

Daimi qoşunun əsgərləri silahı, atı və döyüş üçün lazım olan digər ləvazimatı divanxanadan alırdı. Daimi döyüşçülər günün müəyyən hissəsini hərbi təcrübələrini artırmaq məqsədilə təşkil olunan təlimlərdə keçirirdilər [166, s.43].

Daimi silahlı qüvvələr müasir odsاقan silahlarla silahlamışdılar. Bununla belə ata-babadan qalmış döyüş alətlərindən də istifadə olunurdu. [19, s.74]. Başlıca odlu silah növü «dayan-doldurum» adı almış tüsənglər idi.

Qoşun on, yüz və min nəfərə ayrıldı. Bu dəstələrə başçılıq edənlərə müvafiq olaraq onbaşı, yüzbaşı və minbaşı deyilirdi.

Xan qoşunlarının tərkibində muzdlular da olurdu. Adətən muzdlular Dağıstanından toplanırdı. Lakin muzdlular etibarlı deyildilər və muzdları gecikdirilən kimi qarətlə məşğul olurdular. Müasirlərdən biri yazırıdı ki, muzdlu dağıstanlılara muzd böyük böyük məbləğ təşkil edirdi və İbrahimxəlil xan ya onu vermək istəməmişdi, ya da vermək

iqtidarında olmamışdı, onda muzdlular qiyam qaldıraraq onun düşərgəsini tərk etmiş, çoxlu kəndi qarət edərək, iki mindən çox adaini əsir tutmuş və bir neçə min baş mal-qaranı qənimət kimi ələ keçirmişdilər və Mingəçevirə çəkilmişdilər. Yalnız Şəki xanı işə qarışdıqdan sonra, onlar Qarabağın dinc sakinlərini, hərəsi üçün 1 manat alaraq buraxmış, mal-qaranı işə özlərinə saxlamışdilar [190.2, v.14].

Qoşun üzərində ali komandanlıq xanın özünə məxsus idi.

Xanlar xanlığın müdafiə qəbiliyyətini gücləndirmək üçün qalalar və istehkamlar inşasına xüsusi diqqət yetirirdilər. Məlum olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk dövründə Bayat və Şahbulağı qalalarını inşa etdirmişdi. 1748-ci ildə inşa edilmiş Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülümiş, divarların ətrafında isə düşmən hücumu zamanı su ilə doldurulması nəzərdə tutulan dərin xəndək qazılmışdı. Bayat qalası düzənlilikdə yerləşdiyiindən o qədər etibarlı deyildi. Buna görə də Ağdamdan 10 km aralıda yerləşən Şahbulağı deyilən yerdə 1751-1752-ci ildə yeni qala inşa olundu. Şahbulağı qalasının hasarı isə daş və əhəngdən tikilmişdi. Pənahəli xanın Şahbulağı qalasında daşdan tikilmiş məscid, hamam, şəhər evləri və bazar vardi. Mənbələrin məlumatına görə Şahbulağında iki qəsr-içqala və xarici qala var idi. İç qəsr təpənin üstündə gur bulaqların yanında salınmışdı. Pənahəli anının iqamətgahı yonulmamış daşlardan düzbucaqlı, 8 pilləli şəkildə tikilmişdi. Möhkəm və hündür divarları vardi [88, s.11].

Şahbulağı qalasında iki-biri içəri, ikinci xarici qəsr vardi. İçqəsr təpənin üstündə bulaqların yanında tikilmişdi, düzbucaqlı formada idi, hər küncdə bir qüllə, şərq tərəfi istisna olmaqla hər bir tərəfin hər birinin ətrafında bir yarımdairəvi formada qüllə vardi. Xarici qüllələr və divarlar yuxarı qalxdıqca daralır və ucları dış-dış idi. Hasarların hündürlüyü 7, qüllələrin hündürlüyü isə 8,5 metrə çatırıldı. Bütün divarlar və qüllələr boyu döyüş mazqalları vardi. Mazqalların altında birmərtəbəli binalar vardi. Qəsrin girişi şərq tərəfdən idi və ikimərtəbəli prizmaşəkmilli tikili ilə müdafiə olunurdu. Giriş «Γ» şəkilli idi. Prizmatik tikili, səkkizinci, əsas qüllə idi və bütün Şahbulağı qalası üzərində yüksəlirdi. Yəqin ki, bu tikilinin ikinci mərtəbəsində Pənahəli xanın özü yaşayırıdı [88, s.12-13].

Xanlığın ən etibarlı qalası əlbəttə Pənahabad [Şuşa]. qalası idi. Şuşanın yerləşdiyi dağ yuxarısı kəsilməş konus formasındadır, şimal tərəfdən terraslarla alçalır. Şuşa Daşaltıçay və Xəlfəliçaya kəskin enisi olan dərələrlə əhatə olunub. Təpənin kəskin yarğanları düşmən hücumuna qarşı güclü manəcə yaradırdı və şəhərin müdafiə perimetrinin demək olar ki, üçdə iki hissəsini təşkil edirdi. Şuşa qalalarının bəzisinin

hündürlüyü 400 m-dən çoxdur [194]. Şuşa qalasının mövqeyinin üstünlüyü həm də ondadır ki, buradan ətraf yaxşı görünür ki, bu cəhət də düşmənin qəfil hücum etməsinə imkan vermir. A.A.Kaspari şəhərə şimal-şərq tərəfdən, qalalıqlardan və yarğanlardan keçən əyri-üyrü, kəskin yoxusu cığırı Fermopil keçidi ilə müqayisə etmişdi [152, s.218].

Pənahəli xan Şuşanın müdafiəsini daha etibarlı etmək üçün şimal tərəfdə hasar inşa etdirdi. Ancaq güman ki, bu divar çox tələsil tikildiyinə görə tez bir zamanda yararsız hala düşmüşdü [57, s.136]. Buna gör də İbrahimxəlil xan yeni qala divarları inşa etdirməli olmuşdu. Mirzə Camalın yazdığını görə bu divarın tikintisində 1783/84-cü ildə başlanmış və üç ilə başa çatdırılmışdı. Həmin divarın uzunluğu 2,5 km-ə çatırıldı [59, s.143]. Mirzə Yusifin yazdığını görə Pənahəli xanın dövründə inşa olunmuş qala hasarları 1799-cu ildə dağıdılmış və yenidən inşa olunmuşdur. Bu zaman hasarların uzunluğu bir verstdən artıq uzadılmışdı [62, s.19]. Bu divarın möhkəmliyini qeyd edən Mirzə Yusif yazdı: «bu divardan nə top güllesi, nə də başqa bir şey keçməzdi. Çünkü divar daş və əhənglə bərkidilmişdi» [62, s.18].

Şuşa qala divarlarının möhkəmliyi Ağa Məhəmməd xan Qacarın hücumları zamanı çox ciddi sınaqlardan uğurla keçmişdi. Belə ki, adı top gülələrinin qala divarlarına heç bir təsir göstərmədiyini görən Qacar ən mahir artilleriya mütəxəssislərindən birinin məsləhəti ilə əmr etmişdi ki, iki top güləsini millə bir-birinə bağlayıb atsınlar. Yalnız bu yolla qala divarlarına müəyyən zərər vurmaq mümkün olmuşdu [193, s.26; 93 s. 657]. Şuşa qalasının döyüş qüllələri qala divarlarının səthindən bir qədər xaricə çıxır və bununla da divarları cinahlardan qorumağa şərait yaradırdılar [41, s.168]. Qeyd edək ki, ilk dövrlərdə Şuşada hakimin evinin yerləşdiyi ayrıca daxili qala-içqala olmamışdır. Yəqin ki, qalanın inşası üçün vaxt az olduğundan Pənahəli xan Şuşa qalasının tikdirərkən ayrıca içqala inşa etdirməmişdir. Hər an düşmən hücumlarından ehtiyat edən Pənahəli xan tələsil şəhərin daha təhlükəsiz yerlərində kiçik qalaları xatırladan imarətlər tikilməklə kifayatlanməli olmuşdur [66, s.138-139]. Bu məsələ ilə bağlı Əhmədbəy Cavanşirin yazdığını görə mağara ilə Şuşa qalası arasında gizli yeraltı yol vardı. Tarixçi yazır: «Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və eni 100 sajenə qədər olan sildirim qayalı dərə əhatə edir... həmin dərə xəzinə qayası adlanır...aşağıda sanki qayaya yapışmış bir qəsr vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtılıq qorxulu zamanlarda əhalinin etibarlı sığınacaq yeri olmuşdur...qəsrin qarşısında isə hasara alınmış və indiyədək içində ayaq dəyməmiş bir kaha vardır ki, bu da Şahnəzər kahası adı ilə məşhurdur: Zənn edildiyinə görə, bu kaha qaya boyu

şəhərin altından keçən yeraltı yol vasitəsilə o biri tayda, yuxarı qapının aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir» [23, s.172]. Mağara qalaya giriş daşdan hörülülmüş yarımdavirəvi güclü müdafiə divarı ilə qorunur. Bəzi tarixçilərin fikrincə məhz bu mağara qala Pənahəli xanın Şuşada ilk iqamətgahı olmuşdur. Həyəcanlı vaxtlarda qaya saray kompleksi sakinləri üçün sığınacaq rolunu oynayırdı. Bu kiçik qalada bulaq vardı. İbrahimxəlil xan qayadakı sığınacağadışmək üçün daş pilləkən düzəldirmişdi [15, s.288]. Hal hazırda Daşaltı dərəsinə yalnız Şuşa dağın şərq qurtaracağında, dağın yamacında capılmış «qırıq pillə» adlandırılan pilləkənlə düşmək olar [88, s.26].

Pənahəli xan qalanın bir kənarında özü üçün qəsr tipli saray inşa etdirmişdi. Qəsrin hasarı və bir bürçü var idi. Pənahəli xan qalanın içərisində, bir təpənin üzərində böyük oğlu İbrahimxəlil xan üçün də bir qəsr-saray inşa etdirmişdi ki, düşmən qalaya yaxınlaşdıqda lazımı yerləri mühafizə edə bilsin. Onun da hasarı və bir bürçü var idi. İkinci oğlu Mehroli bəy və üçüncü oğlu Talıbxan bəy üçün də bürçü və hasarı olan imarətlər inşa etdirmişdi [56, s.198].

Mirzə Rəhim Fəna Şuşa şəhərinin inşası prosesi haqqında belə məlumat verir: «Köç başlanmasıq ilə Pənah xan şəhərin yerinə baxıb öz şəxsi dəstgahından ötrü bir tərəfdən guşədə və vəsi bir qıtə yerdə, daş və əhəng ilə bir möhkəm hasar çəkdirib əvvəl xaricdən əndərun, daxil yerdə neçə pişəxidmət otaqları və yemək mənzili, sonra özündən ötrü mötədid otaqlar, qonaq otaqları, ondan sonra hərəmxana otaqları, hamam, məscid, sonra bir böyük mətbəxxana təmir etdirir [Bu dairə sonra Əhməd xan oturan evdir].

Bu hasara yavuq göz qabağında bir müsəttəh divan otağı, sonra məhdud bir surətdə xaricdən baxan bir mənzərədə otaqlar yapdırar, xaricdən varid olanları görməkdən ötrü [Bu otaqlar Mehdiqulu xan oturan xoş mənzərə evlərdir]. Ondan sonra məşriq tərəfdən qaya başında otaqlar yapdırır [Məhəmmədhəsən ağa oturan evlərdir]. Sükunət fikri ilə gələnlər dəxi hər kəsi öz əhvalına münasib yerdə özü üçün məskən və məva bina edirlər. İbtidada hamı müssəlman səkənəsi olduğuna, orta hesab olunan bir yerdə məscid, mütəəddid hamamlar, bazar yeri və sair ləvazimatı şəhriyyə bir tərəfdə inşa olunar.

Bu məmərənin adını Pənah xan özü üçün Pənahabad adlandırır. Buraxdığı gümüş pulun adını Pənahabad söylər ki, İran pulu yarımla qran olur» [61, s.255].

Mirzə Rəhim Fənanın yazırı ki, Məhəmmədhəsən xan Qacarın Qarabağ hücum təhlükəsi meydana çıxdığı zaman Pənahəli xan Şuşa qalasının müdafiəsini daha da möhkəmləndirmək üçün bir sıra tədbirlər görmüşdür. «Biri Gəncə tərəfə o biri İrəvan tərəfə tamam dairə şəhərə

hasar çəkdirmək və yasaq yerləri bina etdirməyi hər şeydən əfzəl qərar verir. Hər yerdən memarlar və əhlikar cəm etdirib şəhər qapılarını hər iki tərəfdən qüvvətli hasara tutdurur. Memarlara hasar nəxşesini göstərir ki, ali və möhkəm bürclərə, pusqu yerləri təmir etsinlər və müstənaməti lazımları tədarük olunsun» [61, s.255].

Rzaqulubəy Mirzə Camal oğlu bu hasarin üç ilə tikildiyini və hicri 1198-ci ildə [1783-1784], tikintinin başa çatdığını yazır [72, s.240].

Ordunun əsas hissəsi maaflardan təşkil olunurdu. Onlar buna görə xəzinəyə heç bir vergi vermirdilər, eləcədə maaflar torpaq sahələri ilə və bəzən həm də rəncəbərlər təmin olundular.

Qarabağ xanının qoşununda Dağıstan xalqlarından toplanmış muzdlu əsgərlər də xidmət edirdilər. Xan onlara məvacib kimi xeyli məbləğdə pul ödəməli olurdu.

Yalnız İbrahimxəlilxəlil xanın dövründə Gəncə qapıları yaxınlığında hündür təpənin üstündə bütün zəruri memarlıq formalarına malik olan içqala inşa edilmişdi. İçqalanın daxilində divanxana, iki böyük imarət və yardımçı binalar vardı [56, s.200].

Demək olar ki, bütün Şuşa qəsrləri düzbucaklı formada olub dörd tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Künclərində qüllələr ucalırdı. Divarların iç tərəfində qəsrlərin sakinləri üçün mənzil rolunu oynayan binalar tikilirdi. Mir Mehdi Xəzani yazır ki, Pənahəli xan Şuşada özü üçün divarları və qüllələri olan qala formasında saray tikmişdi. Pənahəli xan öz sarayı ilə yanaşı böyük oğlu İbrahimxəlilxəlil ağa üçün də gözəl saray inşa etdirmişdi [56, s.200]. Şuşadakı qəsrlərin girişləri də «Γ» şəkilli idi və yüksək ikimərtəbəli güllələrlə müdafiə olundurdu.

Şuşanın qala divarları 2,5 km uzunluğuna malik olub, daşdan və əhəngdən hörülümdür. Şuşaya giriş dörd darvazadan həyata keçirilirdi. Darvazalardan biri Gəncə qapısı, digəri İrəvan qapısı, üçüncüüsü Ağaqlan qapısı adlanırdı. Dördüncü qapının adı və yeri məlum deyil. Gəncə qapısı şimal tərəfdə, İrəvan qapısı qərb tərəfdə, Ağaqlan qapısı şərqi tərəfdə yerləşirdi [88, s.32]. Gəncə qapıları əsas darvaza idi, hələ Pənahəli xanın dövründə tikilmişdi, buradan Gəncəyə, eləcə də Çiləbörd mahahna yol başlayırdı. Buna görə də bəzən onu Çiləbörd qapısı da adlandırırlar və Xəlifəliyə yol başlanırdı [buna görə də bəzən onu Xəlfəli qapısı da adlandırırlar]. Ağaqlan qapısından Ağaqlan qalasına yol başlayırdı. Bu darvazanı həm də bəzən Şuşakənd, yaxud Muxtar qapısı, bəzən də Topxana qapısı adlandırırlar. [88, s.32-36]. V.Baharlıının yazdığını görə qala qapılarından biri Mərdan qapısı adlanırdı və bu qapı Xəlfəli və topxana qapılarının arasında yerləşmiş [15, s.276].

1788-1789-cu illərdə Şuşa qalasından üç ağaçlı məsafədə [təqribən 25 km]. Qarqarçayın keçdiyi iki dağın arasında Əskəranada iki qala tikilmişdi. Müharibə zamanı bu qalalarda azaciq piyada qoşun olsayıdı düşmən oradan keçib Şuşa qalasına gedə bilməzdi. Qalaların biri şərq, digəri qərb tərəfdə əhəng və daşdan hörülümdür [59, s.201].

Rzaqulu bəy atasının Əskəran qalaları ilə bağlı məlumatını bir qədər genişləndirərək yazır: «Bu qalalar Şuşa qalaçının üç ağaçlığında Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdi. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənah xanla düşmən olduqlarından ehtiyat üçün böyük oğlu İbrahimxəlil xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əskəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz. Belə ki, bu qalaların ətrafi möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı ellər və başqaları orada sığmaq edərlər. Qalalarda tüsəngçilər qoyarlarsa düşmən oradan keçib, xalqın mal-qarasını qarət və talan edə bilməz.

Mərhum İbrahimxəlil xan haman vəsiyyətə görə hər iki qalanı birini şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürç və bari çəkdirdi» [72, s.240-241].

Şuşa çayının sahilindəki Xəzinə qayasında, qayanın ortasında 40-50 sajen eni və uzunu olan, qayanın başından beş yüz aşağıda və saydan 100 sajen yuxarıda otaqlar qayırılmışdır. Qayanın ortası ilə o otaqlara ensiz bir yol gedirdi. Ancaq piyada keçmək olardı. Qalanın içərisindən həmin otaqlara tüsəngdən gülə çətinliklə çatardı. Qayanın üstündən o imarətlərə daş və qaya parçaları atsalar dəyməz, birbaşa daya düşər. Xəzinə mağarasının qarşısında Şuşa qalası tərəfdən bir böyük və dərin mağara vardır. Onun ağızına yaxın yerdə Məlik Şahnəzər özüne otaqlar və evlər tikdirib ki, müharibə vaxtında qarşı-qarşı olan iki mağara bir-birinə yardım göstərə bilsin [56, s.201]. Rzaqulubəy Mirzə Camal oğlu Xəzinə qayasındaki tikintiləri eynilə Mir Mehdi Xəzani kim təsvir edir [72, s.241-242].

Möhkəm Əskəran qalaları Şuşanı ovalıq tərəfdən hücumdan qoruyurdu. Əskəran qalası çayın hər iki tərəfində salmışdır. Divarlarının hündürlüyü 8 m-ə, qalınlığı isə 2 m-ə çatır. Hətta çayın yatağında iki qüllə var idi. Qarqarçayın sahili burada elə sildirimlidir ki, Əskəran qalasından yan ötürək keçmək mümkün deyil.

Bəzi tarixçilər Əskəran qalalarının tikilməsini Pənahəli xanın, [15, s. 277]. digərləri Mehralı bəyin, [23, s.163]. üçüncüülər və İbrahimxəlilxəlil xanın, [59, s.48; 56, s. 201]. adı ilə bağlayırlar. Şuşalı

keşis Yakov Zaxaryans 1853-cü ildə yazmışdır: «Şuşa qala şəhərinin tikintisi qurtardıqdan sonra xan əmr etdi ki, şəhərin şərqində... iki kiçik möhkəmləndirilmiş qala tikilsin. O yerdə bir çox çaylar birləşərək bir çay əmələ gətirir. Çay Əsgəranın iki böyük dağы arasından axır. Orada üzbüüz iki qala tikildi, biri çayın o tərəfində, biri bu tərəfində: Bu iki qalanın arasından, çayın sahili ilə İrana və Tiflisə yol gedir. Beləliklə, yeni tikilmiş şəhər hər tərəfdən möhkəmləndirildi» [bax: 51, s.151]. Ən son tədqiqatlar da Əskəran qalalarının Pənahəli xanın vəsiyyəti ilə İbrahimxəlilxəlil xan tərəfindən tikildiyini sübut edir [66, s.141]. Təsadüfi deyildir ki, Mir Mehdi Xəzani yazmışdır: «İbrahimxəlil xanın bir ümdə əsəri dəxi Əskəran dağının iki qalasıdır. Çünkü Şirvan, Şəki və Dağıstan xalqı Pənah xan ilə düşmən idilər. Ehtiyatən vəsiyyət elədi ki, hərgah mənə fürsət olmasa, gərək mənim oğlum İbrahimxəlilxəlil bu iki dağın arasında iki qala təmir edə... vaxtında ilat xalq o dağlarda və dərələrdə sığınacaq edib, Əsgəran qalalarında qoşun və tüsəngi qoysalar, düşmən keçib qala üstünə müşkül edə bilməz» [56, s.201].

### § 3. Xanlıqda dövlət idarəciliyi

Digər Azərbaycan xanlıqlarını kimi, Qarabağ xanlığını da qeyriməhdud hakimiyətə malik olan xan idarə edirdi. O, bütün icra və qismən də məhkəmə funksiyalarını, hərbi funksiyani öz əlində toplamışdı [166, s.201]. Xan hakimiyəti irsi idi və atadan oğula keçirdi.

Qarabağ xanlığında dövlət aparıcı digər xanlıqlara nisbətdə xeyli böyük idi. Xan hakimiyətinin başlıca funksiyası hakim siniflərin mənafeyini müdafiə etməkdən və xanlığın ərazilərini genişləndirməkdən ibarət idi.

Xanlıqda dövləti başında xan dururdu. Tədqiqatçı Leviatov xanın hakimiyətini xarakterizə edərək belə yazırı: «bu dövlətə və xana məxsus olan mülk əsasında fərq qoymayan və onları eyniləşdirən feodal hakimiyəti idi. Xanlıqlarda olan vəziyyət göstərir ki, onların idarəsi xanların şəxsi mülklərinin idarəsi kimi idi» [159, s.45]. İ. Berezin yazır ki, xan tam müstəqil şəxs idi... O heç kimdən soruştadan, heç kimə hesabat vermədən, dərəcəsindən asılı olmayıavraq kimi istəsə edam edə və bağışlaya, qova və cezalandırıa bilərdi. Xan bütün icra və məhkəmə hakimiyətini, hətta şəriət - dini qanun işlərini də öz əllərində cəmləşdirmişdi [107.2, s.45]. N.Dubrovin xan hakimiyətini qatı müstəbid rejim kim qiymətləndirərək yazırı: «Müsəlman əyalətlərinin bütün silkləri xanın vahid idarəsinə tabe idilər. Özbaşınalıq xan idarəsinin əsasını təşkil edirdi. Xan bütün qanunları, əhalinin bütün hüquqlarını

öz əlində cəmləşdirmişdi. Əhali xanın qulu vəziyyətində idi. Xanın arzusundan asılı olaraq bugünkü qul sabah boy ola bilərdi və ya əksinə. Hətta xanın ən yaxın adamı ən kiçik günah üzündə ölenəcən döyüldürdü» [128.3, s.398-399]. Dubrovinin yazdığınıdan belə çıxır ki, xanlar hətta şəriətlə hesablaşmırlarmış. Lakin xan hakimiyətinin heç bir çərçivəyə siğmayan özbaşınalıq rejimi kimi xarakterizə olunması müləhizəsi kökündən yanlışdır. Xan hakimiyəti müstəbid rejimlərə yaxın olsa da, islam çərçivəsindən, xalqın qədim adət-ənənələri çərçivəsindən kənara çıxmırıldı. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov yazırı ki, xanlar şəriətin əsas qanunlarını və xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildi [155.1, s.143].

I.P.Petruşevski yazırı ki, Azərbaycanda hökm sürən siyasi pərakəndəlik və xanlıqlararası müharibələr şəraitində xanlar kəndli kütłələrini hədsiz dərəcədə qıcıqlandırmamaq üçün, feodal istismarını müəyyən həddə saxlamağa çalışır, hətta ona bəzən patriarchal adət-ənənə donu geyindirməyə cəhd göstərildilər. Onlar kənd icmalarının hüquqları, adət-ənənəsi ilə... hesablaşmalı olurdular. Qarabağ xanının yanında məşvərətçi orqan - divanxana fəaliyyət göstərirdi. Divanxana xanın yaxın adamlarından və ali müsəlman din xadimlərindən təşkil olunurdu [180].

Mirzə Adigözəl yazır: «Mərhum İbrahimxəlil xan padşah adlanmasa da, onun cah-cəlalı müasir olan İran padşahlarından çox idi. Yuxarıda adları çəkilən vilayətlərin [Qaradağ, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və Qaplan da nəzərdə tutulurdu - T.M.]. xanları və xanzadələri, həmişə gözəl xasiyyətli xan cənablarının hüzurunda girov olardılar» [56, s.49].

Azərbaycan MEA-nın Füzuli adına Əlyazmalar İnstututunda saxlanan Mirzə Mehdi xan Astrabadının «Tarix-i Nadırı» əsərinin əlyazmasının sonuncu vərəqində bu nüsxənin Mehdiqulu xana məxsusluğunu bildirmək üçün onun möhürü vurulmuşdur. Möhürdə bu sözlər yazılmışdır: «La illəlah illallah əl-malikül haqqul-mubin, Mehdiqulu, 1231, hicri [1815 miladi-T.M.]» [Allahdan başqa tanrı yoxdur, möminlərin məliki Mehdiqulu xanın möhürü]. 1231-ci ildə hicri ili 1815-1816-cı ildə miladi illərinə təsadüf edir [170, s.27].

Mənbənin verdiyi məlumatə görə Qarabağ xanı «bəzi vaxt ayrı ayrı mahalları töhvə olaraq öz sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin mədaxilindən mənfaətbərdar olsun» [58, s.49].

Xanın ən yaxın köməkçisi vəzir idi. Qarabağ xanlığında çox zaman vəzirə mirzə deyirdilər. İbrahimxəlilxəlil xanın hakimiyəti dövründə vəzir vəzifəsini görkəmli Azərbaycan şairi Mola Pənah Vaqif icra edirdi.

Məlumdur ki, 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşa şəhərində qətlə yetirildikdən sonra müvəqqəti hakimiyyətini ələ keçirmiş xanın qardaşı oğlu Məhəmməd bəy Vaqifdə öz hakimiyyətini möhkəm-ləndirmək qarşısında bir təhlükə görərək onu edam etdirmişdi. Sonra isə vəzir vəzifəsinə Mirzə Camal təyin olunmuşdu.

İbrahimxəlilxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik və vəliəhdlik adı böyük oğlu Məhəmmədhəsən ağaya verilmişdi. Məhəmmədhəsən ağanın ikinci oğlu girov şorti ilə Tiflisə Qafqazdakı rus ordusunun baş komandanı gen. Sisianovun yanına göndərilmişdi. Lakin Məhəmmədhəsən ağa İbrahimxəlil xanın sağlığında 1806-ci il fevralın 24-də xəstələnib öldüründən [56, s.176]. xanın yerə qalan oğlanları içərisində ən böyük general-mayor Mehdiqulu ağa idi. Buna görə də varislik və vəliəhdlik sənədi xanın və Qarabağın başqa əyanlarının möhürü ilə Mehdiqulu ağaya verilmişdi, o xan və vəliəhd adlandırılmışdı. Buna görə də mayor Lisaneviç İbrahimxəlilxəlil xanı qətlə yetirdikdən sonra, general Nesvetayevə raport yazmış və həmin raporta əsasən 1817-ci ildə çar I Aleksandr Mehdiqulu xana xanlıq fərmanı, hakimiyyət bayrağı və cəvahirlə bəzənmiş qılınc göndərmişdi [59, s.147-148].

Baharının yazlığına görə İbrahimxəlil xanın on dörd oğlu və dörd nəfər kəbinli arvadı, 8 qızı, bir neçə də siğə arvadı varmış. Arvadlarından biri Nuh Novsəl xamn qızı Bikə ağa idi. Xamn ondan Əhməd adlı oğlu olmuşdur. Digər arvadı Gəncəli Şahverdi xanın qızı Xurşud Banu bəyim, Mehdiqulu xanın anası olmuşdur. Üçüncü arvadı gürcü qızı Cavahir xanım idi. Gövhər ağa onun qızı olmuşdur. Xanın dördüncü arvadı Cəbrayılli Veli bəyin qızı Xanım olmuşdur. Məhəmmədhəsən xanın anası idi. Xanın qalan arvadları erməni və gürcü qızları imiş [15, s.281].

Baharının yazlığına görə İbrahimxəlil xanın böyük oğlu Cavad ağa imiş və o atasının sağlığında olmuşdur. İbrahimxəlil xanın vəliəhdii əvvəlcə Məhəmmədhəsən ağa olmuşdur. Xan ən çox səlahiyyət verdikləri oğulları Məhəmmədhəsən ağa, Əhməd xan və Mehdiqulu xan olmuşdur [15, s.281-283].

İbrahimxəlilxəlil xanın qızlarından biri Ağa bəyim ağa Fətəli şaha əra getmişdir. Digər qızı Gövhər ağa Şəki xanına əra getmişdi. İbrahimxəlil xanın Talıbxan bəy adlı bir qardaşı olmuşdur [15, s.283-284].

Mehdiqulu xan İrana qaçıqdan sonra Rusyanın Qafqazdakı qoşunlarının baş komandanı general Yermolovun göstərişi ilə 1823-cü ilin əvvəlində vəfat etmiş Məhəmmədhəsən xanın yerinə yeni vəliəhd təyin edilmişdir. Cəfərqulu ağanı oğlu Kərim Cavanşirlə birlikdə həbs

edərək Simbirskə sürgün etmişdilər [155.1, s.41]. 1827-ci ildə Cəfərqulu ağa rus çarı I Nikolaya ərizə yazaraq bildirirdi: Keçmişdə saxtakarlıqla knyaz titulu alıqdən sonra daha da harınlaşmış və Qarabağda böyük özbaşınalıq törətmüşdir. Cəfərqulu ağa bunu da yazırkı ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra xan taxtı vəliəhd olduğunu görə ona çatmamış. Lakin rus komandanlığı yanlış addım ataraq Mehdiqulu xanı hakimiyyətə gətirmişdir. Çar hökuməti Cəfərqulu ağanın Qarabağa qayıtmasına icazə vermiş, ona təqaüd təyin edilmişdi [155, s.46-66].

İbrahimxəlilxəlil xan əvvəlcə Şahverdi xanın Tuti bəyim adlı qızını alıbmış [ondan iki qızı doğulub]. Tuti bəyim vəfat etdikdən sonra isə bacısı Xurşud bəyimlə evlənib, Mehdiqulu ağa bu qadından doğulmuşdur.

Şahsevən Nəzərəli xanın bacısını da almış, ondan üç qızı olmuşdu [56, s.199].

Mirzə Yusif Qarabağı yazar ki, İbrahimxəlil xan asılı xanların və hakimlərin qohumlarını, yaxud oğullarını öz yanında girov kimi saxlayırdı.

Baharlı yazar ki, İbrahimxəlil xan təqsirkar hesab etdiyi adamı Xəzinə qayasından atdırarmış. Qayanın dərinliyi iki yüz arşından artıqdır. Boynun vurulması, göz çıxarmaq, əl kəsmək kimi cəza üsulları vardi [15, s.287].

Xan hakimiyyətinin başlıca funksiyası hakim siniflərin mənafeyini müdafiə etməkdən və xanlığın ərazilərini müdafiə edib genişləndirməkdən ibarət idi. Qarabağ xanlığında dövlət aparatı digər xanhqlarla nisbətdə xeyli böyük idi. Xanın yanında məşvərətçi orqan-divan fəaliyyət göstərirdi. Divanda başlıca olaraq müharibə və sülh məsələləri, vergilərin bölüşdürülməsi, yeni vergilərin təyin edilməsi, mülki və cinayət işlərini müzakirə edilirdi.

Mirzə Camal yazarı ki, Pənahəli xanın göstərişi ilə Şuşa qalasının əsasının qoyulması ilə əlaqədar «işgəzar və bacarıqlı adamlar» məsləhət üçün yiğmişdilər.

Mahalları minbaşılardır və məliklər, kəndləri isə darğalar, yüzbaşılardır, kovxalar, kəndxudalar idarə edirdilər. Əslində minbaşı və yüzbaşı rütbələri hərbi rütbələr idilər. Onlar hərbi əməliyyatlar zamanı min və yüz nəfərlik dəstələrə başçılıq edirdilər. Mahal naibləri həm inzibati, həm də məhkəmə hakimiyyətinə malik idilər. Kəndxudalar və kovxalar kənd icmaları tərəfindən seçilirdilər. Onların başlıca vəzifəsi icma üzərinə düşən vergili toplamaqdan və kənddə asayışin qorunmasına ibarət idi.

Darğalar bazara nəzarət edirdilər. Onlar ərzaq məhsullarına qiymətləri təyin edir, mübahisəli məsələlərin həlli zamanı münsif kimi çıxış edirdilər. Darğalar formal olaraq bazar polisi hesab olunsalar da, əslində bütün şəhərdə qayda-qanuna cavabdehlik daşıyırıldar. Şəriət qaydalarının əməl olunmasına da darğalar nəzarət edirdilər. Darğamın bu qaydaları pozanları cəzalandırmaq hüququ vardı [26, s.58-59 ].

Şəhərlərdə gecələr asayışın qorunmasına əsəsbaşı nəzarət edirdi.

Mirzə Cəinalın sözlərindən belə məlum olur ki, xanlıqda olan bəylər üç qrupa bölünürmüş. Birinci qrupa xanın qardaşları, qardaş uşaqları, öz övladı və əmisi uşaqları, yəni hakim ailəyə aid bəylər daxil idi. Xanın əmi uşaqları - Fəzil bəy, Əbdüssəməd bəy, Kəlbəli bəy, Hüməmətəli bəy və onların oğlanları da belə bəylərin sırasına daxil idi [59, s.146 ]. Xanın övladlarını digər bəylərdən fərqləndirmək üçün onlara boy deyil «ağa» deyə müraciət edirdilər.

İkinci qrupa irsi, həm də hakim bəylər daxil idi. Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Taliş və Xaçın məlikləri bu qrupa daxil idilər.

Üçüncü qrupa xidmətlərinə və sədaqətlərinə görə xanlardan bu rütbəli alım bəylər daxil idi.

Pənahəli xanın iki oğlu olmuşdu: İbrahimxəlilxəlil ağa və Mehrəli bəy. İbrahiinxəlil xanın hələ sağlığında bir anadan olmuş böyük oğlanları Cavad ağa və Məhəmmədhəsən ağa vəfat etmişdir. Onların anası Cəbrayıł bəylərindən birinin qızı idi. Xanın digər oğlanları Xanlar ağa, xan rütbəsi almış Əbülfət xan, Məhəmmədqasım ağa, Fətəli ağa, Süleyman ağa, Hüseynqulu ağa və Səfiqulu idilər. 1847-ci ilə kimi sağ qalan oğlanları xan qızlarından doğulmuş Mehdiqulu xan və Əhməd xan, habelə kənizdən doğulmuş Şeyxəli ağa. 1845-ci ilə kimi sağ qalan qızları: Gürcü tavadının qızından doğulmuş Gövhər ağa, Gürcüstan çarının vəziri Mirzə Rəbinin qızından doğulmuş İzzət bayim. II İrakli öz vəzirinin üç qızını xana və iki oğlu - Əbülfət xan və Məhəmmədqasım ağaya vermişdi [59, s.147 ].

#### IV FƏSİL QARABAĞ XANLIĞI XVIII ƏSRİN 60-80-CI İLLƏRİNDE. § 1. İBRAHİMXƏLİLXƏLİL XANIN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ

Atasının ölümündən sonra Qarabağa qayıdan İbrahimxəlilxəlil ağa böyük qardaş hesab olunduğu üçün xan taxtinin ona verilməsini tələb etdi və hakimiyyətə yiyələndi. O, avarlı Ümmə xəmin bacısı Bikə ağaya evləndi və beləliklə də böyük hərbi gücü malik bir müttəfiq əldə etdi. Sonralar İbrahimxəlilxəlil xan Şəkili Səlim xanın bajısını da aldı və bu yolla Şəkili xanlığına təsir etmək imkanı qazandı [58, s.48-49; 59 s.121 ]. İbrahimxəlilxəlil xan avarlı Ümmə xəmin bacısı ilə evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı və qardaşını sixıldırmaga başladı. Mehrəli bəy kömək almaq üçün Kərim xan Zəndin yanına qaçıdı. Kərim xandan ona kömək göstərməsini xahiş etdi. Lakin İranın daxili işləri ilə məşğul olan Kərim xan onun xahişini yerinə yetirməyə imkan tapmadı [92, s.75 ]. 1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra Mehrəli bəy İbrahimxəlilxəlil xanın rəqibi Qubalı Fətəli xanın yanına pənah apardı.

İbrahimxəlilxəlil xan Xəmsə məliklərinin bölüşdürücülük hərəkətlərinə son qoydu. Ona tərəfdar olan Vərəndə və Xaçın məliklərinin qüvvələri ilə birlikdə Dizaq məliki İsayı Tuğ qalasında mühəsirəyə aldı. Uzun mühəsirəyə dözməyən İsay təslim oldu. Onu tutub həbsxanaya saldılar və orada boğdular [114, s.142 ]. Hakimiyət İsayın qardaşı oğlu Bahtama keçdi [159, s.146 ]. Ancaq, çox keçməmiş Bahtam da İbrahimxəlilxəlil xana qarşı mübarizəyə başladı.

Raffi Gülüstan, Çiləbörd və Dizaq məliklərinin yenidən separatçılıq hərəkətlərini gücləndirmələrini İbrahimxəlil xan tərəfindən müdafiə olunan Vərəndə və Xaçın məlikləri ilə yuxarıda adı çəkilən üç məlik arasında mübarizə kimi təsvir edir. Onun yazdığına görə Vərəndə məliyi Şahnəzərin öz qızı Hürizadı İbrahimxəlil xana ərə verməsi guya Dizaq məliyi İsayı çox qəzəbləndirmişdi, çünki Hürizad həm də İsayin qız nəvəsi idi. Məlik, Şahnəzər Xaçın məliyi Mirzəxanla birlikdə bir neçə dəfə İsayin iqamətgahı Tuğ kəndinə hücum etmiş, döyüşlərdən birində 1775-ci ildə Mirzəxan əsir alınraq öldürülmüşdü. İbrahimxəlil xan Mirzəxanın yerinə oğlu Allahverdini Xaçın məliyi təyin etmişdir. həmin il Gülüstan məliyi Yusif [Ovsep ]. ölmüş, yerinə əvvəlcə böyük oğlu Bəylər, daha sonra isə ikinci oğlu Abov keçmişdir. Abov daha çox məliklik daxilində sakitlik yaratmaqla məşğul idi və buna görə də İsayə yardım göstərə bilmirdi. 1780-ci ildə Çiləbörd məliyi Hətəm İsrailoğlu da olur və yerinə oğlu Məclüm keçir. Məclüm səbirsiz və qəzəbli bir adam olduğundan məliklik daxilində ona müxalif qüvvələr meydana

çındı. Beləliklə, Dizaq məliyi digər iki müttəfiq məlikdən yardım almaq imkamından məhrum oldu. 1781-ci ildə İbrahimxəlil xan, Vərəndə və Xaçın məliklərinin qüvvələri ilə birlikdə Tuğ kəndini mühəsirəyə aldı. Uzun mühasirədən sonra İsay danışqlara dəvət olundu. Lakin həbs edilib zindana salındı və elə orada öldü. Dizaqda hakimiyyətə İsayın oğlu Bahtami təyin edildi [187, s.42].

İbrahimxəlilxəlil xan Çiləbyurdun nüfuzlu adamlarından biri olan yüzbaşı Rüstəm bəyi öz tərəfinə çəkdi. Məlik titulu almış Rüstəm bəy qohumu, Yeritmakans kilsəsinin özünü katalikos elan etmiş keşisini xanla əməkdaşlıqla cəlb etdi [159, s.145-146].

İbrahimxəlilxəlil xanın hakimiyyəti dövründə Qarabağın qüdrəti ləp çox artmışdır. İbrahimxəlilxəlil xan öz qohumu Əsədulla bəyi Təbrizin xan taxtına çıxardı. Naxçıvan, Qaradağ və bəzi xanlıqlar Qarabağ xanından asılı vəziyyətə düşmüşdülər. 1780-ci ildə Şuşada 50 böyük və kiçik top vardi [179, v.28 və a.ü.].

Mirzə Adığözəl bəy İbrahimxəlilxəlil xanın hərbi qüdrətini və siyasi təsirini belə təsvir edirdi: «o, İran, Rum [Türkiyə]. padşahlarına və sairə ölkələrin hökmədarlarına boyun əyməyərək, Qaradağ, Şəki, Şirvan, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və hətta İraqla Azərbaycan hüdudunda olan Qaplankuha qədər hökməran oldu. Bu vilayətlərin hökimlərini işdən götürmək və yenisini təyin etmək də onun hökm və fərmanı ilə icra edilirdi» [58, s.48]. Mirzə Adığözəl bəy çox böyük mübaliğəyə yol versa də Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqlarının uzun müddət Qarabağ xanlığından asılı vəziyyətə düşmələri heç bir şübhə doğurmur.

Rusyanın və onun Qafqazda əsas əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncaya çevrilən məliklər problemlər yaratmağa, İbrahimxəlilxəlil xana qarşı açıq mübarizəyə başladılar. Dizaq məliyi Yesay, Çiləbərd məliyi Məclüm və Gülistan məliyi Bəyləryan açıq şəkildə Qarabağ xanlığına tabe olmaqdan imtina etdilər [190.4, v.36].

İbrahimxəlilxəlil xan qəti tədbir görmək məcburiyyətində qaldı. Dizaq məliyini məhv etdi. Digər məliklər, qorxuya düşərək qaçib II İraklinin himayəsinə sıçındılar [190.4, v.36].

İbrahimxəlilxəlil xan məliklərlə mübarizədə diplomatik vasitələrdən də istifadə edirdi. Onun gördüyü tədbirlər nəticəsində Xaçın məliyi yerdə qalan məliklərdən uzaqlaşdı [159, s.146].

Məliklərin İbrahimxəlilxəlil xana qarşı apardıqları mübarizə uzun müddət müttəfiqlik münasibətlərində olmuş Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasındaki əlaqələrə də mənfi təsir göstərirdi. Məlumdur ki, 1757-ci ildə Qarabağ hücum zamanı ağır məglubiyətə uğrayan Məhəmmədhəsən xan Qacar daha sonra Gürcüstanı ələ

keçirməyə cəhd göstərdiyi zaman Pənahəli xan gürcülərə yardım göstərmək barədə carlarla müqavilə bağlamışdı [163, s.24-25].

İbrahimxəlilxəlil xan Çiləbördün nüfuzlu adamlarından biri olan yüzbaşı Rüstəm bəyi öz tərəfinə çəkdi. Məlik titulu almış Rüstəm bəy qohumu, Yeritmakans kilsəsinin özünü katolikos elan etmiş keşisini xanla əməkdaşlıqla cəlb etdi [159, s.145-146].

Qarabağ xanlığının xarici siyasetində Quba xanlığı ilə münasibətlər də mühüm yer tuturdu. Lakin təəssüsflə qeyd etmək lazımlı gəlir ki, bu iki xanlıq arasındaki münasibətlər, əsasən düşməncilik xarakteri daşıyırırdı. Azərbaycanın bu iki qüdrətli xanlığı hər biri bölgədə təkbaşına hegemonluğa can atır, qarşı tərəfə isə öz planlarını həyata keçirməyə mane olan qüvvə kimi baxırırdı.

Bir yandan da qubalı Fətəli xanın qardaşı İbrahimxəlilxəlil xanın rəqibinə çevrilmiş qardaşı Mehrəli bəyə yardım göstərərək ona sığınacaq verməsi iki xan arasında münasibətləri kəskinləşdirmişdi.

Digər yandan Fətəli xanın həddən artıq güclənməsi və onun bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək uğrunda mübarizəsi Azərbaycanın digər xanlıqları kimi, Qarabağ xanlığının da ciddi narahatlığına səbəb olurdu. İbrahimxəlilxəlil xan ehtiyat edirdi ki, Quba xanı Şamaxı xanlığını ələ keçirdikdən sonra öz hakimiyyətini Qarabağ xanlığına da yaymağa başlasın. Bunun qarşısını almaq üçün o, bütün vasitələrlə Şamaxı xanlığını müdafiə etməyə çalışırdı [86, s.48-49]. Eyni zamanda Fətəli xan Azərbaycanı birləşdirmək uğrunda mübarizədə İbrahimxəlilxəlil xana ciddi rəqib kimi baxırdı və buna görə də onunla hakimiyyət uğrunda mübarizə aparan qardaşı Mehrəli bəyə böyük kömək edirdi. Buna cavab olaraq İbrahimxəlilxəlil xan 1767-ci ildən Quba xanlığına qarşı çıxan Şamaxı hökimləri - Məhəmmədsəid və Ağası xan qardaşlarına və onlarmın müttəfiqi şəkili Məhəmmədhüseyn xana kömək edirdi. Konsul Boqolyubovun 1770-ci ilin iyununda Xarici işlər kollegiyasına verdiyi məlumatdan aydın olur ki, «Quba xanı Qarabağ xanlığını ələ keçirdikdən sonra Təbrizə doğru hərəkət etmək fikrində olmuşdur» [75, s.48-49]. Qarabağın mərkəzi Şuşaya həmlə etsə də Fətəli xan Ağdamə qədər gəlib, heç bir mühüm nəticə əldə etmədən geri qayıtmaga məcbur oldu.

İbrahimxəlilxəlil xan da öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürdü. İlk növbədə Kartli-Kaxetiya çarı II İraklı ilə münasibətlərinin yaradılmasına xüsuslu diqqət yctirilirdi. Çar da İbrahimxəlilxəlil xanla ittifaq bağlamaqda maraqlı idi. Çünkü Fətəli xanın həddən artıq güclənməsinin və Azərbaycan torpaqlarının birləşdirilməsinin qarşısını almağa çalışırdı.

Arxasında Rusiyanın dayandığı Kartli-Kaxetiya çarlığının İbrahimxəlilxəlil xana hərbi kömək göstərməsi Fətəli xanın əl-qolunu bağlayır, ona Qarabağ xanlığına qarşı təsirli tədbirlər görməyə imkan vermirdi. O, yaxşı başa düşürdü ki, bu iki dövlət arasında ittifaq olduğundan öz məqsədində nail ola bilməyəcək. Buna görə də Fətəli xan Rusiya vasitəsilə II İrakliyə təsir göstərmək və onu İbrahimxəlilxəlil xanla ittifaqdan uzaqlaşdırmağa çalışırdı. Quba xanının II Yekaterinaya ünvanlanmış məktubunda deyilirdi: «Biz müxtəlif yerlərdən hərbi qüvvə toplayıb İbrahimxəlilxəlil xana qarşı göndərdiyimiz vaxt gürcü hakimi II İrakli öz oğlunu gürcü qoşunu ilə onun köməyinə göndərdi». [98.2, v.38].

İbrahimxəlilxəlil xan 1773-cü ilin sonlarından başlayaraq fəal hərbi əməliyyatlara başladı. Həmin ilin sonlarında Qarabağ xanı öz müttəfiqi II İraklıdən dörd min nəfərlik yardım alıb hücum etdi və tezliklə Şamaxı şəhərini mühəsirəyə aldı. Şəkili Hüseyn xan da İbrahimxəlilxəlil xanla birlikdə idi. Hadisələrin şahidi olmuş rus məmuru Andrey Filatov 1773-cü il dekabrın 15-də yazdı ki, Fətəli xan və müttəfiqi Eldar xan bu vaxt Şamaxıda olsalar da, qüvvələri az olduğundan oranı tərk etməyə məcbur oldular [98.3 v.15].

Məglubiyyətlə barışmayan Fətəli xan Şamaxı ətrafında yeni qüvvələr topladı və 1774-cü ilin əvvəllərində eks hücumu keçib İbrahimxəlilxəlil xan və onun müttəfiqləri üzərində parlaq qələbə əldə etdilər. Şamaxını yenidən özünə qaytardı. Döyüş zamanı İbrahimxəlilxəlil xanın əsas müttəfiqlərindən olan Avar hakimi Novsal [Nutsal] xan öldüründü [101, s.161].

Fətəli xanın Şamaxı uğrunda İbrahimxəlilxəlil xan və onun müttəfiqlərilə mübarizə aparmasından Cənubi Dağıstan feodalları istifadə edirlər. 1774-cü ilin iyulunda Qaraqaytaq usmisi Əmir Həmzənin başçılıq etdiyi Cənubi Dağıstan feodalları Qubaya hücum etdilər. Xudat yaxınlığında Gavduşan çölündə baş verən həlliədici döyüsdə Fətəli xan ağır məglubiyyətə uğrayaraq Salyana çəkilməyə məcbur oldu [101, s.162]. Sonralar Fətəli xan rus qoşunlarının köməyilə öz düşmənləri üzərində qələbə əldə etdirilmiş torpaqları geri qaytarsa da, bu məglubiyyət onun bir neçə il hücum siyasetindən əl çəkməsinə səbəb oldu.

Yalnız hərbi əməliyyatlar yolu ilə Qarabağ xanlığını ələ keçirməyin mümkün olmadığını başa düşən qubali Fətəli xan diplomatik tədbirlərə əl atdı. 1779-cu ilin əvvəllərində Fətəli xan ittifaq təklifi ilə yeznəsi Bakı hakimi Məlik Məhəmməd xanı Qarabağa göndərdi [114, s.73]. Bu səfər müxtəlif şəkildə, ya İbrahimxəlilxəlil xanı

mübarizəsiz tabe etmək cəhd kimi, ya da ittifaq bağlamaq təklifi ilə İbrahimxəlilxəlil xanın sayıqlığını azaltmaq cəhd kimi qiymətləndirirlər. Yəqin ki, bunu anlayan İbrahimxəlilxəlil xan Məlik Məhəmməd xanı həbs edərək iki il ərzində Şuşada saxladı. Bu hadisə iki xanlıq arasında münasibətləri hədsiz gərginləşdirirdi. Yalnız Fətəli xanın böyük ordu ilə hücum hazırlaşması xəbərini eşitdikdən sonra Qarabağ hakimi 1781-ci ildə Məlik Məhəmməd xanı həbsdən azad etdi [87, s.286]. Bundan sonra Quba xanlığı ilə Qarabağ xanlığı arasındaki münasibətlər daha da kəskinləşdi.

İbrahimxəlil xan xanlıqda daxili-siyasi sabitlik yaratdıqdan sonra fəal xarici siyaset yürütməyə başladı. Atasının sağlığında ona itaət edən indi isə asılılığından imtina edən xanları yenidən tabe etmək qərarına gəldi. Mirzə Yusif Qarabağı yazır: «O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında ədavət törənmişdi. Buna görə də Dağıstan ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə [cərik]. birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarma gəldi və onun olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və əkin yerlərini dağıtmış əmrini verdi... Tiflis istiqamətində geri çəkilən Kəlbəli xanın köməyinə, onun xahişi ilə məşhur Zeylan və Qarapapaq kürdlərini göndərən İrəvan xanı çatdı. Ciddi müqavimətə rast gələn İbrahim Xəlil xan geri - Qarabağa çəkilməyə məcbur oldu. Buna baxmayaraq Naxçıvana hərbi yürüş, İbrahimxəlil xanın Kəlbəli xanla dostluğunun bünövrəsini qoymuş». [62, s.82].

Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında münasibətlərdə Gəncə xanlığı mühüm yer tuturdu. Məlum olduğu kimi Gəncə xanlığının əsasını qoymuş Şahverdi xan [1747-1760]. hakimiyyət başına gəlməsində Kartli-Kaxetiya çarlığının ona göstərdiyi hərbi yardım müqabilində hər il gürcü çarına 10 min təmən məbləğində vergi ödəməyi öhdəsinə götürmüdü. Ancaq, Şahverdi xandan sonra taxta çıxmış Məhəmmədhəsən xan bir müddətdən sonra II İrakliyə xərac ödəməkdən imtina etdi [34, s.70]. 1780-ci ildə sui-qəsd nəticəsində Məhəmmədhəsən xanın qətlə yetirilməsindən sonra Gəncə yaxınlığında vəziyyət kəskin şəkildə pisləşməyə başladı. Hakimiyyəti zorla ələ keçirmiş Məhəmməd xanın yeritdiyi daxili və xarici siyaset Gəncə xanlığını xeyli zəiflətdi. Gəncədən alınan gəlirin itirilməsi ilə barışmaq istəməyən II İrakli yaranmış məqamdan faydalananmağa çalışaraq 1780-ci ildə İbrahimxəlilxəlil xanla birləşib Gəncəni ələ keçirdi [34, s.70]. Gəncə xanlığını II İrakli və İbrahimxəlilxəlil xanın təyin etdikləri nümayəndələr idarə etməyə başladılar. Kartli-Kaxetiya çarını və

İbrahimxəlilxəlil xanı həm də qubalı Fətəli xanın Gəncəyə yiyələnmək cəhdinə qarşı birgə mübarizə birləşdirirdi. Hər iki hakim arasında münasibətlər o qədər istiləşmişdi ki, İbrahimxəlilxəlil xanın vəziri, görkəmlı Azərbaycan şairi M.P.Vaqisin başçılıq etdiyi nümayəndə heyəti 1783-cü ildə Kartli-Kaxetiya çarlığının Rusyanın himayəsi altına keçməsi münasibətilə Tiflisdə təşkil edilmiş şənliklərdə yaxından iştirak etmişdi [37, s.57-58]. Ancaq, II İrakli öz müttəfiqinə qarşı münasibətdə səmimi deyildi, məkrli, xəyanətkar siyaset yeridirdi. Belə ki, o, əlaltından Qarabağın xristian məliklərini himayə edir, İbrahimxəlilxəlil xana qarşı qızışdırır, eyni zamanda Gəncəyə təkbaşına yiyələnməyə çalışırı.

İbrahimxəlilxəlil xan xanlıq daxilində öz hakimiyyətini möhkəmləndirməklə yanaşı digər xanhqlara da öz təsirini yaymağa çalışırı.

1780-ci ildə Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığının Gəncəni əla keçirmələri Fətəli xanı daha da çox narahat etməyə başladı.

1780-1781-ci illərdə Fətəli xan II Yekaterina hökumətinə müraciət edərək, ondan II İraklıya təsir göstərməyi, gürcü çarını Azərbaycan xanhqlarının daxili işlərinə qarışmaqdan çəkindirməyi xahiş edirdi. O, II Yekaterinaya göndərdiyi çoxsaylı məktublardan birində yazırıdı: «İrakli İbrahimxəlil xanla birləşərək Gəncəni əla keçirmiş, orada hərəsi bir canışınlık yaratmış və vergilər yiğirlər. Onlar Naxçıvanı, İrəvanı və Çar-Balakəni də əla keçirmək fikrindədirlər. Onlar Bakı xanını da dostluq pərdəsi altında Qarabağa apararaq əsir etmişlər. Mən son iki ildə dəfələrlə İraklıya müraciət edərək onun azad olunmasını istəmişəm. O isə mənim xahişimi eşitmək istəməmişdir. Onlar bütün Azərbaycanı əla keçirmək istəyirlər» [190.5, v.98-105].

Fətəli xan Rusiya hökumətinə yazdığı məktublarda Cənubi Qafqazda baş verən siyasi çəkişmələrin əsas günahı II İraklıdə və İbrahimxəlilxəlil xanda olduğunu göstərirdi. O, bildirirdi ki, II İrakli Azərbaycan xanhqlarının daxili işlərinə qarışmaqdan imtina edərsə, onda Dağıstan hakimlərinin Gürcüstana yürüşünün qarşısını alacaqdır. Əks təqdirdə isə, Azərbaycanda sakitlik olmayıacaq, dağstanlılarm Gürcüstan üzərinə hücumları davam edəcək, hətta İran və Türkiyə də münaqişəyə cəlb olunacaqlar. Bu isə çoxlu qan tökülməsinə səbəb olacaq. 190.5 s.100].

Rusiya ilə aparılan yazılmaların müsbət bir nəticə vermədiyini görən Fətəli xan İbrahimxəlil xana qarşı yeni yürüşə ciddi hazırlaşdı. 1780-ci ildə Quba xanı öz müttəfiqi Tarku şamxalı ilə birlikdə Kür

çayını keçərək Qarabağ üzərinə yürüş etdi. Buna cavab olaraq Kartli-Kaxetiya çarı öz müttəfiqi İbrahimxəlilxəlil xana kömək üçün oğlanları Georqi və Davidin başçılığı altında böyük qoşun göndərdi [114, s.113].

1783-cü ilin yazında qubalı Fətəli xan Qarabağ xanlığı üzərinə növbəti yürüş üçün hazırlıq görməyə başladı. Yürüşün uğurunu təmin etmək üçün o, Lənkəran və Şəki xanlıqlarının, habelə bir sıra Cənubi Dağıstan hakimlərinin də qüvvələrindən istifadə etmək qərarına gəlmişdi:

Fətəli xan Cənubi Azərbaycanın bir sıra xanlarını da öz tərəfinə cəlb etməyə nail olmuşdu. Görünür İbrahimxəlilxəlil xandan müəyyən qədər asılı olub bac verən Xoy, Təbriz, Urmiya xanlıqları Fətəli xanın yardımını ilə bu asılılıqdan azad olmaq niyyətində idilər. 1782-ci ildə Qaradağ hakimi İsmayıllı xan İbrahimxəlilxəlil xana vergi ödəməkdən imtina etdi. İbrahimxəlilxəlil xan onun üzərinə qoşun yeridib əvvəlki vəziyyəti bərpa etməyə çalışsa da, öz məqsədinə çata bilmədi [190.6, v.2]. Görünür, Fətəli xanın Qarabağa hücum təhlükəsi İbrahimxəlil xana Qaradağda uzunmüddətli hərbi əməliyyatlar aparmağa imkan vermirdi. Tezliklə Urmiya hakimi İmamqulu xan da İbrahimxəlilxəlil xana tabe olmaqdan imtina etdi. O, 1783-cü ilin əvvəllerində Təbriz əla keçirdi və Qarabağ xanlığına qarşı Azərbaycan və Dağıstan hakimlərindən ibarət güclü bir ittifaq yarada bildi.

Yaranmış təhlükəli vəziyyət İbrahimxəlilxəlil xan cavab tədbirləri görməyə məcbur etdi. Əldə olunmuş razılığa görə Fətəli xan Qarabağa hücum edəcəyi təqdirdə İbrahimxəlilxəlil xanın əsas müttəfiqi olan Avar hakimi Ümmə xan və Qaraqaytaq usmisi ona arxadan zərbə vurmali idilər [164, s.178].

Eyni zamanda İbrahimxəlilxəlil xan müttəfiqi II İraklıdə xahiş etdi ki, o Rusiyanın Fətəli xanı yürüsdən çəkindirməsinə nail olsun. II İrakli 1783-cü ilin fevralında Qafqaz xəttindəki rus qoşunlarının komandanı general P.S.Potyomkinə yazdığı məktubunda ondan xahiş edirdi ki, Fətəli xanı Qarabağa hücum etmək fikrindən daşındırmaq üçün tədbirlər görsün. Gürcü çarı əks halda öz müttəfiqi İbrahimxəlilxəlil xana kömək göstərmək məcburiyyətində qalacağını bildirdi [134, s.178]. P.S.Potyomkin özünün nümayəndəsi vasitəsilə Fətəli xana təsir göstərib onu Qarabağa hücum etmək fikrindən yayındırmağa nail oldu [190.7, v.24-26]. Bununla belə, Quba xanı özünün və müttəfiqlərinin böyük ordusu ilə Qarabağa daxil olub müəyyən dağıntılar törədə bilmişdi [89, s.165].

Rus komandanlığının göndərdiyi tərcüməçi Mustafa Murtaziyev Fətəli xanı Qarabağda Ağdam qəsəbəsinin yanında tapmışdır.

Murtaziyevin eşitdiyinə görə Şamaxı hakimləri Məhəmməd Səid və Ağası xanlar, Şəkili Əbdülqədir xan, Muğanlı Tale Həsən xan, Tarki hakimi Murtuza Əli, Lənkəranlı Qara xan və daha bir neçə Dağıstan hakimi Fətəli xamn yanında idilər. Onların dediklərinə görə Fətəli xanın yalnız muzdlu döyüşçülərinin sayı 13 min nəfərə çatırdı. İbrahimxəlilxəlil xan bu cür üstün qüvvəyə müqavimət göstərməyi mümkün saymayaraq Şuşa qalasında möhkəmlənmiş və hadisələrin gedisini gözləyirdi. Fətəli xan da Şuşanı ala bilməyəcəyini düşünüb ətraf kəndləri qarət edib, xeyli əsir götürürək geri qayıtmışdı [190.7, v.6].

A.Bakıxanovun yazdığınına görə 1784-cü ildə Fətəli xan yenidən Qarabağa hücum etmiş, Ağdamı və demək olar ki, bütün düzən Qarabağı var-yoxdan çıxartmışdı. Şəkili Hacı Əbdülqədir də bu yürüsdə iştirak edirdi [101, s.165].

İbrahimxəlilxəlil xan düşmən koalisiyani zəiflətmək üçün yanında saxladığı bir neçə il əvvəl qətlə yetirilmiş şəkili Hüseyn xamn oğlu Məhəmmədhəsən ağanı Cara göndərdi. Məhəmmədhəsən ağa carlılardan kömək alıb Şəkiyə hücum etdi, ilk cəhdə Şəkiyə daxil ola bildi və özünü xan elan etdi. Hacı Əbdülqədir xan Əlvəndə, Ağası xanın yanına qaçıdı. Məhəmmədhəsən xan Ağası xandan Əbdülqədir xanın verilməsini tələb etdi və sonuncu həmin tələbi yerinə yetirməli oldu. Hacı Əbdülqədir xan yeddi oğlu ilə birlikdə qətlə yetirildi [101, s.165]. Eyni zamanda Avar xanı qohumu İbrahimxəlilxəlil xana üç min nəfərlik yardım göndərdi. Qubali Fətəli xan geri qayıtmalı oldu.

İbrahimxəlilxəlil xanın üstünlük qazanmağa çalışdığı ərazilərdən biri də Gəncə xanlığı idi. Ş.Burnaşev yazar: «Gəncəni ələ keçirdən İbrahimxəlil xan Məhəmməd xanı [Gəncə hakimi] nəzərdə tutulur - T.M. 1. əsir aldı. 1784-cü ildə Məhəmməd xan əsirlikdə öldü. İbrahimxəlil xan Azərbaycanın bir sıra xanlarının, o sıradan Xoy xanının Məhəmməd xanın Gəncəyə qaytarılması haqda xahişini rədd etdi. O, eyni zamanda Gürcü çarının Məhəmməd xanı ona verilməsi tələbini də radd edərək, sonuncuya ölüm hökmü verdi. Bu da Gəncə xalisini qəzəbləndirdi». Məhəmməd xanın qardaşı Rəhim bəy Şuşadan Gəncəyə qaçaraq, onun Gəncə xanı kimi tanınmasını II İraklıdən tələb etdi. Xanlığın idarəciliyinə nəzarət edən İbrahimxəlilxəlil xan buna mane oldu, Rəhim bəyin əvəzinə Cavanşirin Gəncəyə xan vəzifəsinə təyin olunmasının tərəfdarı oldu [112, s.8].

1785-ci ildə Fətəli xan Şamaxida Ağası xan və onun müttəfiqi Məhəmmədhəsən xanla vuruşduğu zaman İbrahimxəlilxəlil xamn qardaşı Mehrəli bəy də onun yanında idi. Bir gecə, Mehrəli bəy Bakıdan Fətəli xanın düşərgəsinə gedərkən yolda Ağası xanın oğlu

Əhməd bəylə rastlaştı və onun tərəfindən öldürdü. Fətəli xan Mehrəli bəyin cənazəsini böyük ehtiramla Qarabağa göndərdi. İbrahimxəlilxəlil xan Ağası xanın əlindən qəzəbləndi və Fətəli xanla barışdı.

Ancaq, çox keçməmiş Fətəli xanla qarabağlı İbrahimxəlilxəlil xan arasında münasibətlər yenidən xeyli gərginləşmişdi. Qarabağa növbəti hücumu hazırlaşan Fətəli xan Kür çayı üzərində yeni köprü tikməyi əmr etdi. Buna cavab olaraq İbrahimxəlilxəlil xan öz ordusunu Bayat qalası yaxınlığında cəmləşdirərək döyüşə hazırlaşmağa başladı. Lakin son anda Fətəli xan Qarabağa yürüsdən imtina etməli oldu.

Fətəli xan 1786-cı ilin əvvəllerində İbrahimxəlilxəlil xanın Məhəmməd Səid xanı hakimiyyətdən kənarlaşdırıb yerinə qardaşı Ağası xanın Şamaxı xanlığı taxtına çıxarmağa çalışması haqqında məlumat alıb İbrahimxəlil xandan tələb etdi ki, Şamaxı xanlığının daxil işlərinə qarışmaqdan əl çəksin [190.8, v.27-28]. Bu təklifə rədd cavabı gəldi. Qeyd edək ki, Şamaxı xanlığına Ağası xanın çıxarılması məsələsində Lənkəran xanı da Qarabağ xanının mövqeyini müdafiə edirdi. Təhdid yolu ilə məqsədinə nail ola bilməyen Fətəli xan diplomatik üsullara əl atdı, Qarabağ və Lənkəran xanlarına qiymətli hədiyyələr göndərdi və sonuncular Ağası xanı müdafiə etməkdən əl çəkdilər. Fətəli xan Ağası xanı həbs edərək əvvəlcə Bakıya, oradan isə Dərbəndə göndərdi [190.8, v.27-28].

Sonrakı illərdə də Fətəli xan öz hakimiyətini bütün Azərbaycana, o cümlədən Qarabağ xanlığına yaymaq üçün fəaliyyətini davam etdirirdi. 1787-ci ilin yanvarında Şamaxı yaxınlığında Fətəli xanla İbrahimxəlilxəlil xanın qoşunları arasında döyüşlər getməsi haqqında məlumat var [114, s.273-274].

1789-cu il yanvarın 25-də Rusiya donanması kapitanı Şişkinin komandanlığı yazdığı raportundan məlum olur ki, qubalı Fətəli xanla Kaxetiya çarı II İraklı Qarabağ xanına qarşı ikitirəfli ittifaq görüşü hazırlamışdilar [74, s.29-30]. Görüş Gəncə xanlığı ərazisində - Şəmkirçay kənarında baş tutdu. Görüşə şəkili Məhəmmədhəsən xan da dəvət edildi. Görüşdə qərara alındı ki, Fətəli xan Cənubi Azərbaycan yürüş etsin, Şəmsəddin sultanlığı isə Gəncə xanına qaytarılsın. Fətəli xan və II İraklı ilə Şuşa istiqamətində hərəkət etmək qərarına gəldilər. Lakin 1789-cu il martın 22-də Fətəli xanın qəfil ölümü buna imkan vermədi.

Qarabağ xanlığının xarici siyasətində Naxçıvan, Xoy, Təbriz və Qaradağ xanlıqları ilə münasibətlər də mühüm yer tuturdu. İbrahimxəlilxəlil xan həmin xanlıqlar arasında gedən çəkişmələrdən onlar üzərində öz təsirini gücləndirmək üçün məharətlə istifadə edirdi.

Mirzə Adıgözəl bəy yazar: «O [İbrahimxəlilxəlil xan - T.M.] öz qoşunu və zəfər nişanəli Dağıstan əsgərlərinin köməyilə Qaradağ

mahalını aldı və Kürdəşt vilayətini alt-üst etdi. Bu vilayətin divar, bürç və hasarlarının xarabaları indi də durur. Əhalisi qaçıb Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Qaradağ, Şahsevən və başqa tayfaların xanlarından bəzisi qohum olduqları üçün bəzisi də zorla onun hökmüñə və tabe fərmanına itaat etdilər» [58, s.49].

Mirzə Yusif Qarabağının yazdığını görə İbrahimxəlilxəlil xan carhaların yardımını ilə Qaradağ xanının sığıncağı olan Goruş qalasını alıb daşıtmış, sakınlarını isə başqa yerlərə köçürütmüşdü. Qaradağlı Mustafa xan tutulub Şuşa həbsxanasına salınmışdı. Qaradağın bəzi mahallələri İbrahimxəlil xan tərəfindən öz sərkərdələrinə bəxşis edilibmiş [58, s.24-25].

XVIII əsrin 80-cı illərinin əvvəllərində İbrahimxəlilxəlil xan Kartli-Kaxeti çarı II İrakli və Hüseynəli xanla birlikdə kəngərlilərdən olan Abbasqulu xanın Naxçıvan xanlığında hakimiyyətə gətirilməsinə yardım etdi. Ancaq, Xoylu Əhməd xan Abbasqulu xanın əmisi oğlu Cəfərqulu bəyi dəstəkləyirdi. Bu işdə yardım almaq üçün 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra Mərkəzi İranda hakimiyyəti əla keçirtmiş Əli Murad xana müraciət etdi. Əli Murad xan Gülsirəli xan adlı sərkərdəsinin başçılığı ilə Naxçıvana hərbi qüvvə göndərdi. Abbasqulu xan Naxçıvanı tərk edib, Tiflisə, II İraklinin yanına qaçıdı [25, s.50-51]. Abbasqulu xan yenidən hakimiyyətə qayıtmaq üçün II İraklii ilə bərabər İbrahimxəlilxəlil xana da müraciət edirdi. II İrakli Naxçıvan xanlığını Xoylu Əhməd xanın vasitəciliyi ilə Abbasqulu xanla Cəfərqulu xan arasında bölüşdürməyi təklif etdi [25, s.57].

Qarabağlı İbrahimxəlil xan və Xoylu Əhməd xan Təbrizi tutub əldə edilmiş qəniməti bölmək, daha sonra Naxçıvanı əla keçirib, 1783-cü ildə isfahanlı Əlimurad xan tərəfindən devrilmiş Abbasqulu xanı hakimiyyətə gətirmək» barədə razılığa gəldilər [114, s.176].

Əldə olunmuş razılaşma əsasında İbrahimxəlil xan qoşunla Naxçıvana tərəf hərəkət etdi. İbrahimxəlil xanın güclənməsini istəməyən Rusyanın Gürcüstandakı nümayəndəsi D.S.Burnaşev Xoy və Urmiya xanlarma məktub yazıb onlardan İbrahimxəlil xanın yürüşünə mane olmağı tələb etdi. Lakin İbrahimxəlil xanın qoşunları Naxçıvan xanlığının orazisində daxil oldular və Cəfərqulu xan Şərur çayı sahilindəki bir qalada gizləndi [190.9, v.20]. 1785-ci ilin mayın əvvəllərində İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını əla keçirib, Abbasqulu xanın Naxçıvanda hakimiyyətini bərpa etdi [190.10, v.323]. Lakin Cəfərqulu xanı tutmaq mümkün olmadı. Naxçıvan tərk edən Cəfərqulu xan Xoylu Əhməd xanın köməyi ilə bir neçə qalanı əla keçirmiş, Hacı Dəmir qalasını özünə iqamətgah seçmişdi [25, s.60].

1786-ci ildə Cavad xanı hakimiyyət başına gətirməklə Gəncədə hakimiyyət məsələsini müvəqqəti də olsa öz xeyrinə həll edən İbrahimxəlilxəlil xan əvvəlki ildə nəzərdə tutduğu yürüşü gerçəkləşdirmək üçün imkan qazandı. Lakin o, Təbriz üzərinə yürüsdən əvvəl Naxçıvan xanlığına səfər etməli oldu. Çünkü bu İrəvan, Xoy və Qarabağ, habelə Kartli-Kaxetiya çarlığı hakimlərinin hər biri Naxçıvanda hakimiyyətə öz tərəfdarım gətirmək istəyirdi. Bu isə həmin xanlıqda hakimiyyətdə öz adamını görmək istəyən İbrahimxəlilxəlil xanın maraqlarına zidd gəlirdi. O, özünün yaxın adamı olan Abbasqulu xanı Naxçıvan xanı etməyə çalışırdı [190.10, v.234].

Mənbələr göstərir ki, 1787-ci ilin iyun ayında İbrahimxəlilxəlil xan artıq Naxçıvanı ələ keçirmişdi. II İrakli İbrahimxəlilxəlil xanın Naxçıvanda və İrəvanda möhkəmlənməsinin qarşısını almaq üçün bu vaxt müvəqqəti olaraq Kartli-Kaxetiya çarlığından asılı olan İrəvan xanı da İbrahimxəlilxəlil xana qarşı qoşun toplamağa çağırıldı. Lakin müttəfiqlər Qarabağ xanının Naxçıvandakı fəaliyyətinin qarşısım ala bilmədilər [190.10, v.234].

Qafqazdakı rus qoşunlarının baş komandanı general P.S. Potyomkin yazır ki, İbrahimxəlilxəlil xan öz qohumu Avar xanı ilə birləşrək Naxçıvanda möhkəmlənməyə çalışır [190.10, v.234].

Mirzə Yusif Qarabağı yazır: «O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahimxəlil xanın arasmda ədavət törənmişdi. Buna görə də Dağıstan ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan onun köməyinə gəldi. İbrahimxəlil xan Qarabağın athları və könüllüləri [cərik]. ilə birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun olduğu Qarababaya yetişrək dayandı. Qoşuna kəndləri və əkin yerlərini dağıtmaq əmrini verdi... O, Qarababani mühasirəyə aldı». [62, s.25]. Qarababa yaxınlığında tərəflər üz-üzə gəldilər. Kəlbəli xan bir qədər geri çəkildi, sonra isə Tiflis yolu ilə qaçmağa başladı. Ümmə xan Kəlbəli xam təqib etdi, lakin İbrahimxəlilxəlil xanın təkidi ilə təqibi dayandırdı. Kəlbəli xan İbrahimxəlilxəlil xanın hücum edəcəyini bilirmiş və buna görə də əvvəlcədən İrəvan xanından yardım istəmiş, o da bir qədər süvari göndərmişdi. İrəvan xanının göndərdiyi süvari dəstələr carlırlara hücum etdi. Carlırlar bu həmləyə davam gətirməyib qaçıdlar. İbrahimxəlilxəlil xan vəziyyətin onun zərərinə dəyişdiyini görüb Qarababanın mühasirəsini ləğv etdi və öz qüvvələrinə Qarabağa qayıtmağı əmr etdi. Bundan sonra Kəlbəli xanla dost olmağa söz verdi [62, s.25].

Naxçıvanda öz mövqelərini möhkəmləndirən İbrahimxəlilxəlil xan Araz çayını keçərək Cənubi Azərbaycana daxil oldu. Mirzə Yusif Qarabağı yazır ki, «İbrahimxəlil xan Naxçıvanı zəbt etdikdən sonra öz

bacarığına daha da güvendi. Ağa Məhəmməd xanın İranda hökmranlıq etməsinə baxmayaraq, işi hələ də tərəqqi etməmişdi. Onun bu zaman Fars və Şiraz tərəflərdə olduğundan istifadə edərək, İbrahimxəlil xan 1788-ci ildə Xoy vilayətini özünə tabe etmək fikrinə düdü. O, ləzgi, car, avar və Qarabağın könüllülərini və Qaradağın qoşunlarını toplayıb Xoy tərəfə hərəkət etdi». [62, s.26].

Lakin Qarabağ xanı uğur qazana bilmədi. Əhməd xanın ölümündən sonra Xoy xanlığında hakimiyyətə gəlmış Cəfərqulu xan İbrahimxəlilxəlil xanın Mərəndə daxil olması xəbərini eşidib onun qarşısını kəsmək üçün hərəkətə başladı Mərənd yaxınlığında baş verən hərbi toqquşmada İbrahimxəlilxəlil xan məğlub olub geri çəkildi [54, s.26].

İbrahimxəlil xan Naxçıvanı tərk etdikdən bir müddətdən sonra Cəfərqulu xanın qardaşı [F.Əliyev və M.Əliyev bir yerdə onu əmisi oğlu, digər bir yerdə isə qardaşı oğlu adlandırırlar. ]. [25, s. 61-62]. Kəlbəli xan Abbasqulu xanı hakimiyyətdən konarlaşıdırıb özünü 1787-ci ildə xan elan etdi. Bu zaman II İraklı İbrahimxəlil xanın Naxçıvanı tutduğu xəbərini eşidib knyaz İvan Baqratyonu İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsinə yol verməmək üçün qoşunla Naxçıvana göndərmişdi. Lakin artıq Naxçıvanı ələ keçirmiş Kəlbəli xan gürcü qoşunlarını qalaya buraxmadı [190.9, v.324].

Knyaz Baqratyon Naxçıvan qalasını mühasirəyə alıb İbrahimxəlil xanın dalınca bir dəstə göndərdi. Həmin dəstə Sisyan ətrafında az sayh Qarabağ qoşunları ilə qarşılaşdı. İki tərəf arasında baş verən döyüsdə Qarabağ qoşunları geri çəkildilər. İbrahimxəlil xanla II İraklı arasında ixtilaf olduğundan xəbər tutan Cəfərqulu xan Baqratyonun köməyiyle Naxçıvanda hakimiyyətini qaytarmağa cəhd etdi. Lakin Baqratyonun Naxçıvanı tutmaq səyi puça çıxdı və gürcü dəstələri ətraf kəndləri qarət edib, çoxlu mal-qara ələ keçirərək geri döndülər [25, s.61].

Bələliklə, Naxçıvanda Kəlbəli xan hakimiyyətə gəldi Kəlbəli xan Abbasqulu xanı sakitləşdirmək üçün onu Naxçıvana dəvət etdi və böyük imtiyazlar verdi [25, s.61].

Ancaq tezliklə İbrahimxəlilxəlil xanla Kəlbəli xan arasında ədavət düşdü. Qarabağ xanı Naxçıvana yürüş etdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Mirzə Adıgözəl bəy yazır köməkliyi ilə, Qaradağ, Şahsevən və başqa tayfaların xanlarından bəzisi qohum olduqları üçün, bəzisi də zorla onun hökmünə və tabe fərmanına itaət etdilər [58, s.49].

Mirzə Yusif Qarabağı yazır: «Suvarılərin də çoxu tutulub tərkisiləh edildi, qalanları isə bir daha müharibə meydanına

qayıtmayıb evlərini və səhraya üz qoydular. İbrahim xanın bütün hərbi ləvazimati qarət edildi. Bi gün əvvəl [sabah Xoy şəhərini tutub, özümüzü Xoy şəhərinin içində görərik deyən Molla Pənahı da tutub, bir neçə əyan və əşrəflə Xoy şəhərinə apardılar. Qnların içərisində olan İbrahim xanın əmisi oğlu Fərzi bəy də vardı». [62, s.26]. İbrahimxəlil xan adamlarını əsirlikdən qurtarmaq məqsədilə Cəfərqulu xanla danışığa girdi, dostluq müqaviləsini imzaladı.

Əsirlikdə olarkən Vaqif demişdi:

Vaqifəm mən bu səfərdən ki, salamat qayıdam,  
Tövbə gər bir də qiyamət günü çıxsam Qələdən [62, s.26].

Bir müddət sonra İbrahimxəlilxəlil xan Xoy xanı ilə barışdı və öz adamlarını əsirlikdən xilas etdi.

İbrahimxəlilxəlil xanın Mərənd yaxınlığındakı məglubiyətin əvəzini Təbrizi ələ keçirməklə çıxməq cəhd də nəticə vermədi. Təbrizdə möhkəmlənən Cəfərqulu xan İbrahimxəlilxəlil xanı oraya da buraxmadı. Kəlbəli xanın Naxçıvanda Abbasqulu xanı devirərək hakimiyyəti ələ keçirməsi xəbəri də İbrahimxəlilxəlil xana böyük təsir göstərdi. İbrahimxəlilxəlil xanın cənub səfəri uğursuzluqla nəticələndi, vaxtilə ondan asılı olan bir sıra Cənubi Azərbaycan xanlıqları itaətdən çıxdılar.

Qarabağ xanlığının Dağıstanın feodal hakimləri ilə də six münasibətləri var idi. Yuxarıda qeyd edildiyi kimi, İbrahimxəlilxəlil xanın əsas müttəfiqlərindən biri Avar hakimi Ümmə xan idı. O, dəfələrlə Qarabağ xanlığına hərbi qüvvə ilə yardım göstərmış, İbrahimxəlilxəlil xanın təşkil etdiyi hərbi yürüşlərdə fəal iştirak etmişdi. Bununla belə, Dağıstan hakimləri arasında Qarabağ xanlığı ilə düşmən münasibətdə olanlar da az deyildi. Bu hakimlər ayrı-ayrı Azərbaycan xanlarının təhribi ilə müxtəlif yaxtlarda Qarabağ xanlığına qarətçi yürüşlər təşkil edirdilər. 1781-ci ildə olmuş belə yürüşlərdən biri haqqında arxiv sənədlərində məlumat verilir [190.11, v.19]. Bu məlumatdan aydın olur ki, Dağıstan hakimlərindən biri - Şirin ağa Şamaxı xanı Ağası xan və Şəki hakimi Məhəmmədhəsən xanla görüşərək Qarabağ xanlığı üzərinə birgə hücum etmək haqqında razılığa gəlmişdir. Azərbaycan xanları öz öhdələrinə götürmüştülər ki, Qarabağa təşkil edilən birgə hücum zamanı əldə edilən qənimətin hamısı dağıstanlıllara veriləcək, bundan əlavə isə döyüşçülərdən hər birinə müəyyən məbləğdə pul ödəniləcəkdir [90.11,v.19]. İbrahimxəlilxəlil xanın Qarabağa soxulmuş dağıstanlıllara qarşı göndərdiyi qoşun məglubiyətə uğradı. Dağıstanlılar çoxlu qənimət ələ keçirərək öz vətənlərinə qayıtdılar [190.11, v.19].

Yenə həmin sənədin verdiyi məlumatdan aydın olur ki, Şəki xanı Məhəmmədəhsən xan və Şamaxılı Ağası xan Tarku şamxalı Xaspoldla görüşmüş və razılığa gəlmışdır ki, digər dağıstanlı Surxay xanın qardaşını də cəlb etməklə Qarabağ üzərinə yeni yürüş təşkil etsinlər [190.11, v.21]. Dağıstanlı hakimlər Qarabağ xanlığı ilə Quba xanlığı arasında Şamaxı xanlığı uğrunda gedən mübarizədə fəal iştirak edirdilər.

Mir Mehdi Xəzani yazır ki, İbrahimxəlilxəlil xanla Kartli-Kaxetiya çarı II İraklii arasında ixtilaf yarandığı vaxtlarda İbrahimxəlilxəlil xanın işarəsiylə Ümmə xanın qoşunları Gürcüstana basqın edirdilər. Belə basqınlardan biri 1199-cu hicri [1784/85 miladi]. ilində olmuşdu. Ümmə xan Gümüşxananı dağıtmış, xeyli əsir götürmüştü. Əsirləri və qənimətləri götürüb Axisqa hakimi Süleyman paşanın yanına getmiş, qışı orada keçirtmişdi. Sultan ona xeyli hədiyyə göndərmişdi. Yazda Ümmə xan yenə Gürcüstana daxil olub Dağıstanı tərəf hərəkət etmişdi. Yolda knyaz Abasidzenin iqamətgahı olan Vaxtanq qalasını mühəsirə edib almış, yenidən xeyli əsir götürmüştü. Knyaz Abasidzenin əsir edilmiş qızlardan birini İbrahimxəlilxəlil xana göndərmiş və xan onunla evlənmişdi. Həmin qadınla nigahdan Abbasqulu ağa və Gövhər ağa dünyaya gəlmışdi. Abasidzenin digər qızını Ümmə xan özü almışdı [56, s.134].

## § 2. Qarabağ xanlığı və qonşu iri dövlətlər [XVIII əsrin 60-80-ci illərində].

Qarabağ xanlığı qonşu iri dövlətlərin, ilk növbədə Osmanlı imperiyası və Rusyanın diqqətini cəlb edirdi.

İbrahimxəlilxəlil xanın hakimiyyəti dövründə yalnız Azərbaycanın deyil, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlətlərindən birinə çevrilmiş Qarabağ xanlığı tamamilə müstəqil daxili və xarici siyaset yeridir və hətta İranın ən güclü hakimləri olmuş Kərim xan Zənd və Ağa Məhəmməd şah Qacardan belə çəkinmirdi. Azərbaycanın bir çox xanları tez-tez kömək və himaya üçün ona müraciət edirdilər. İbrahimxəlilxəlil xan Rusiya və Osmanlı imperiyası kimi güclü dövlətlərlə diplomatik əlaqələr yarada bilmışdi. Həmin dövlətlər özlərinin Qafqaz siyasetlərini müəyyənləşdirərkən bir sıra hallarda Qarabağ xanlığının gücünü və nüfuzunu nəzərə alırdılar.

Rusyanın da fəal iştirak etdiyi Yeddiilik müharibə [1756-1763-cü illər]. başa çatdıqdan sonra Rusiya-Türkiyə münasibətləri xeyli gərginləşdi. Rusyanın Polşanın daxili işlərinə qarışması Osmanlı hökumətinin kəskin etirazına səbəb oldu və 1768-ci ildə sultan Rusiyaya müharibə elan etdi. Hadisələrin belə gedisi Krim yarmadasını

ələ keçirməyə və bununla da Qara dənizə çıxış əldə etməyə can atan Rusiya üçün çox əlverişli idi.

Rus-türk münasibətlərinin yenidən gərginləşməsi hər iki dövlətin Cənubi Qafqazda fəallaşması ilə müşahidə olunurdu. Hər iki tərəf bu regionda üstünlük qazana bilmək üçün yerli hakimləri öz tərəfinə çəkməyə çalışırdı. Çar Rusiyası Qafqazda Kartli-Kaxetiya ərəlğinin möhkəmənməsinə və güclənməsinə səy göstərirdi. Rus diplomatlarının sifrinçə, Rusyanın Türkiyəyə qarşı mübarizəsində ermənilər də əhəmiyyətli rol oynaya bilərdi [164, s.160-162]. Cənubi Qafqazın müsəlman hakimlərinə göldikdə isə, bu dövrdə Rusyanın onlarla münasibətlərində xeyli ziddiyyət və gərginlik hökm sürdü. Rus hökuməti bu dövrdə Cənubi Qafqazın ən güclü hökmdarlarından olan qarabağlı İbrahimxəlilxəlil xana və eləcə də qubalı Fətəli xana inanmırı və buna görə də onların Rusiya tərəfindən Osmanlı dövlətinə qarşı çıxa biləcəklərini real hesab etmirdi. Bütün bunları nəzərə alan rus hökuməti çalışırdı ki, Azərbaycan xanlarının tamamilə osmanlıların tərəfinə keçməsini imkan verməsin.

Rusiyadan fərqli olaraq Osmanlı dövləti Qafqazın müsəlman şahisinin, ilk növbədə Azərbaycan xanlarının yardımına böyük ümidi bəsləyirdi. Osmanlı dövləti XVIII əsrin ikinci yarısında çox böyük əraziləri əhatə etse də hərbi və iqtisadi cəhətdən xeyli zəifləmişdi. Bu dövlətin tərkibində olan xalqların üsyənləri kütləvi xarakter almışdı. Belə üsyənlər Ərzəbistanda, Suriyada və Balkan yarımadasında daha tez-tez baş verirdi. Yeniçərilər tərəfindən təşkil edilən hərbi qiyamlar adı hala əvvəlmişdi. Məhz onların iştirakı ilə keçirilən saray çevrilişləri də nadir hadisə hesab edilmirdi. Bütün bunlar dövləti töbii ki, zəiflədirdi. Sultan sarayı Rusiya ilə müharibədə özünün hərbi-iqtisadi geriliyini Azərbaycan xanlarının köməyi və əvəz etməyə çalışırdı. Lakin Azərbaycan xanlıqları arasında mövcud olan düşməncilik və fasılısız müharibələr onların xarici düşmənlərə qarşı birləşərək vahid cəbhədən çıxış etmələrinə imkan vermirdi.

Bu iki imperianın Qarabağ xanlığına münasibəti heç də eyni səciyyə daşılmırı. Əgər osmanlı dövləti xanlığa qarşı heç bir ərazi iddiası irəli sürmür, yalnız onun hərbi gücündən öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırdı, Rusiya Cənubi Qafqazı, o cümlədən Qarabağ xanlığının ərazisini tutmaq niyyətində idi. Cənubi Qafqazda Rusyanın Qafqaz siyasetinin fəallaşmasından Qarabağ məlikləri öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Qarabağ məliklərinin separatçılığı Cənubi Qafqazda özünə xristianlardan ibarət dayaq yaratmağa çalışan Rusyanın xarici siyasetinə tam uyğun gəlirdi.

Rus hökuməti Kartli-Kaxetiya çarlığını gücləndirmək və Qarabağda erməni dövləti yaratmaq planını reallaşdırmaq siyaseti yürüdürdü.

Bütün bunlara görə Qarabağ xanlığının Rusiya ilə münasibətlərində həmişə bir gərginlik hiss olunurdu.

Türkiyənin xeyli dərəcədə zəifləmiş hərbi və iqtisadi potensialı ona Cənubi Qafqazda fəal siyaset yeritməyə imkan vermədiyindən bu dövrdə Osmanlı sarayı göstərilən bölgədə, bir növ mülafət mövqelərində dayanmışdı. Osmanlı sarayı Qafqazda öz mövqelərini möhkəmləndirməkdən daha çox Rusiyanın burada möhkəmlənməsinin qarşısını almağa çalışırdı.

Osmanlı hökuməti hərbi və iqtisadi cəhətdən daha güclü olan Qarabağ, Xoy və Quba xanlıqlarını öz tərəfinə çəkib Rusiya əleyhinə qaldırmağa çalışırdı. Sultan III Mustafanın elçiləri, 1769-cu ildə Gəncə, Təbriz, Dərbənd, Şuşa və İrəvanda olmuş və onun məktublarını yerli hakimlərə çatdırmışdır. Türkiyənin hakim dairələri Azərbaycan xanlıqları ilə münasibətdə din birliyini ön plana çəkir və onları «kafir» ruslara qarşı mübarizəyə çağırırdılar.

Lakin osmanlı sultanının elçiləri Azərbaycana səfərləri gözlənilən nəticəni vermedi və Azərbaycan xanlarını Rusiya əleyhinə qaldırmaq mümkün olmadı. Rus ordusunun cəbhələrdə həllədici qələbələr çaldığı bir şəraitdə osmanlı sultanının Azərbaycan xanlarına vəd etdiyi pul və hədiyyələr onların Rusiyaya qarşı müharibəyə qoşulmaları üçün kifayət deyildi.

Müharibədən sonra da Qarabağ xanlığı ilə Osmanlı dövləti arasında münasibətlər normal şəkildə davam edirdi. İbrahimxəlilxəlil xan dayaqlarını möhkəmlətmək üçün 1776 - ci ildə öz vəziri Mola Həsəni Osmanlı sultanının yanına göndərərək ona bildirdi: «Mərhəmətli Sultanım, əgər Sizdən gözlədiyimiz köməyi alsaq biz düşmənlərimizi tarmar edərik». [70, s.169 ].

Çar hökumətinin Qafqaz siyasetində əsl canlanma isə yalnız XVIII əsrin 70-ci illərinin sonları - 80-ci illərin əvvəllərindən başladı. Məhz bu dövrdən başlayaraq çar hökuməti Krim yarımadasını və Qafqazı ələ keçirmək uğrunda qəti addımlar atmağa başladı. Rus diplomatiyasının türklərin Avropadan qovulmasına həsr etdikləri yunan planının meydana çıxması da bununla bağlı idi [81, s.15 ].

Bu dövrdə rus diplomatiyasının Cənubi Qafqazda Türkiyəyə qarşı bufer dövlətlər yaratmaq planı həyata keçirilməsində Kartli-Kaxetiya çarı II İrakli mühüm rol oynamalı idi. Rus hökuməti bütün gürcü torpaqlarını özünün himayəsi altında vahid və güclü bir dövlətdə birləşdirmək istəyirdi. Eyni zamanda erməni çarlığı yaratmaq

planlaşdırılırdı. Bu çarlıq Azərbaycanın Qarabağ və Qaradağ xanlıqlarının əraziləri hesabına yaradılmalı idi. [164, s.160-162].

1780-ci il yanvarın 10-da bir sıra erməni xadimləri general A.Suvorova yazılı müraciət etdilər. Məktubda deyilirdi ki, Ermənistən artıq bir neçə əsrdir ki, öz hökmədarını və idarəciliyini itirmişdir və öz millətindən hansıa bir başçı olarsa, Ermənistən çox asanlıqla bərpa edilə bilər. Bu məqsədlə təklif olunurdu ki, «xalqın iradəsi ilə, yaxud imperatorun icazəsi ilə millətdən bir başçı seçilsin» və o, Dərbənddə möhkəmlənə bilsin və onun Şamaxı və Gəncəni tutmasına kömək edilsin. O zaman şübhəsiz, Qarabağdan və Sıqnaxdan gəlib onunla birləşərlər, başçı kifayət qədər qoşun toplayıb asanlıqla İrəvanı və digər şəhərləri tutar. Ermənilər Suvorova həm də yazırlar ki, «erməni xalqı öz hökumətinin hakimiyyəti altında olarsa və öz sərhədlərini bir qədər genişləndirərsə» həmişə 15-20 minlik qoşun, Türkiyə və İranla müharibə təqdirdində isə 60 min və daha çox qoşun saxlaya bilər [196, s.68-70; 51 s.160, 70,s. 169 ].

Erməni millətçilərinin təsiri altına düşmüş alban mənşəli Qarabağ məlikləri də keçmiş xristian alban dövlətini bərpa etmək xülyasına qapıldılar.

Dizaq, Çiləbörd, Gülüstan məlikləri Rusiya çarının və Kartli-Kaxetiya çarının himayəsi altında Qarabağda «xristian dövləti» yaratmaq ümidiylə xana qarşı çıxdılar. Belə ki, 1780- ci ildə Peterburqda olan erməni İvan Lazarev və İosif Arqutinski, 1781-ci ildə işə qarabağlı məlik Adam və məlik Bəyləryan «Alban çar taxtının övladları» adından İbrahimxəlilxəlil xana qarşı ordu göndərib, Qarabağı tutmaq məqsədilə II Yekaterinaya və A.V.Suvorova bir neçə gizli məktub göndərdilər. Məliklər Qarabağda feodal parakəndiliyini saxlamağa çalışan qüvvələri təmsil edirdilər. XVIII əsrin ikinci yarısında bu olduqca təhlükəli idi. Parçalanmış qüvvələr asanhqla daha güclü qonşular olan İran və Osmanlı Türkiyəsinin hökmü altına düşə bilərdilər». [159, s.145 ].

P.S.Potyomkin Qarabağ məliklərini ruhlandıır «onları «tatar» zülmündən xilas etmək» haqqında imperatricədən əmr aldığıni bildirir və məlikləri çıxışa «hazır olmağa» çağırırdı. Məliklər dərhal «hazır olduqları» haqqında generala xəbər çatdırıldılar və «Rusiya qoşunlarının onların sərhəddinə yeridilməsini» xahiş etdilər. P.Potyomkin də dərhal yüksək mənsəb sahibi olan erməni əyanı göndərilməsini istədi. Məliklər cavab verdilər ki, onlar «xan qarşısında öz niyyətlərini vaxtından əvvəl açmaq və mütləq məhv edilmək təhlükəsinə görə bunu edə bilməzlər». [196, s.60 ]. Belə olduqda Potyomkin İ.Arqutinskiden tələb etdi ki, onun yanına «siyasi məqsəd üçün bir nəfər erməni

göndərilsin». [51, s.160]. Potyomkinin bu tələbinə cavab olaraq Eçmədzindən Stepan Danilov göndərildi. Knyaz Potyomkin Davidova tapşırılmışdı ki, ermənilərin himayəyə götürülmək haqqında imperatora xahiş göndərmələrinə gizli surətdə cəhd etsin [51, s.168].

Akad. F.Köçərli haqlı olaraq yazır: «Məqsəd olduqca sadə və aydın idi: Rusyanı Zaqafqaziyaya hücuına təhrik etmək, Rusyanın [məhz] Rusyanın J. əli ilə Şamaxı və Gəncəni tutmaq, İrəvanı tutmaq, Ermənistən dövləti yaratmaq, Ermənistənin «sərhədlərini» bir qədər [bir qədər! - T.K.] genişləndirmək». [51, s.160].

Məliklər Kartli-Kaxetiya çarı II İraklii və Tiflisdəki rus hərbi dəstəsinin rəisi ilə də əlaqə yaratmış və onları inandırmışdır ki, İbrahimxəlilxəlil xan hakimiyyətdən salınsa, Qarabağda xristian dövləti yaradıb, onu Rusiyaya tabe edəcəklər [159, s.147].

İbrahimxəlilxəlil xan rusların və ermənilərin Qarabağ xanlığı ərazisində erməni çarlığı yaratmaq niyyətindən xəbərdar idi. Rusyanın Gürcüstandakı nümayəndəsinin məlik Apoya məktubu İbrahimxəlilxəlil xanın əlinə keçmişdi. Məktubda isə tezliklə rus qoşunlarının Cənubi Qafqaza yürüşə başlayacağı və Qarabağda erməni çarlığı yaradılacağı bildirilirdi [190.7, v. 237]. Belə bir vəziyyətdə İbrahimxəlilxəlil xan görünür, yalnız Rusiyaya yaxınlaşmaqla öz hakimiyyətini xilas etməyin mümkün olacağını düşünürdü. 1783-cü il martın 18-də İbrahimxəlilxəlil xan II Yekaterinaya məktub göndərərək onun Rusyanın himayəsinə qəbul olunmasını xahiş etdi [51, s.162]. Doğrudan da, 1783-cü ildə göndərilmüş bu məktub Rusyanın hakim dairələrində İbrahimxəlilxəlil xanın devrilməsi məsələsində müəyyən tərəddüdlər yaranmasına səbəb oldu. Q.A.Potyomkin xərac ödəyəcəyi təqdirdə İbrahimxəlilxəlil xanı hakimiyyətdə saxlamağın və hətta onun Rusyanın himayəsi altına qəbul etməyin mümkün olduğunu bildirdi [164, s.183]. II Yekaterinanın Q.A.Potyomkinə məktubunda bu barədə yazılmışdı: «İbrahimxəlil xana gəldikdə, Rusyanın himayəsinə qəbul olunmasına heç bir çətinlik və şübhə yoxdursa, mənə belə gəlir ki, çar İraklı ilə edilənləri rəhbər tutmaq olar. Belə olduqda, Siz general poruçık Potyomkinə tapşırın ki, Rusiya imperator taxtına tabe olması haqqında onunla müqavilə bağlaşın». [159, s.147].

Knyaz Q.Potyomkin II Yekaterinaya məktubunda yazırıdı: «Mən, İbrahimxəlil xan Şuşalını itaətə yaxınlaşdırmaq haqqında general-poruçık Potyomkinə göstəriş verdim. Əlverişli halda Şuşalı İbrahimxəlil xanın erməni xalqlarından ibarət vilayətini Milli idarəyə vermək və onun vasitəsiylə Asiyada xristian dövlətini bərpa etmək lazımdır. Bu, Siz imperator həzrətlərinin mənim vasitəmlə erməni məliklərinə verdiyiniz vədlərə uyğundur». [51, s.162].

1783-cü il aprelin 6-da knyaz Potyomkin gen. Potyomkinə belə bir əmr vermişdi: «İbrahimxəlil xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis etməli» [114, s.169].

Rusyanın gizli niyyətlərindən xəbər tutan İbrahimxəlilxəlil xan daha çox güzəştə getməyi qərara aldı və aprel ayında yeni məktub yazaraq bac vermək şərti ilə rus təbəəliyini qəbul etməyə hazır olduğunu bildirdi [51, s.162].

Rus diplomatiyasının II İraklini Cənubi Qafqazda hegemon qüvvəyə çevirmək cəhdləri Rusiya və Kartli-Kaxetiya çarlığının bir sıra Azərbaycan xanhqları ilə, ilk növbədə isə Qarabağ xanlığı ilə münasibətlərinin kəskin şəkildə pisləşməsinə gətirib çıxardı. Artıq 1783-cü ilin sonlarından başlayaraq İbrahimxəlilxəlil xanla II İraklinin münasibətləri açıq-aşkar düşmənçilik xarakteri daşıyırdı.

Kartli-Kaxetiya çarının Azərbaycan xanlıqlarına qarşı işgalçılıq niyyətləri özünü 1783-cü ildə imzalanmış Qeorgiyevsk müqaviləsinin bir sıra bəndlərində də aydın göstərir. Gəncə və İrəvan xanlıqlarının Rusiya tərəfindən Kartli-Kaxetiya çarlığının ərazisi kimi tanınması, nəinki adları çəkilən xanlıqların hakimlərinin, eləcə də bu xanhqlara iddiaları olan Qarabağ və Xoy xanlarının ciddi narazılığına səbəb oldu.

Eyni zamanda İbrahimxəlilxəlil xan diplomatik hərəkət edərək özünün guya heç nədən xəbəri yoxdur və dövlət məsələlərini müzakirə etmək adı ilə məlikləri Şuşaya çağırırdı.

Rusyanın və Kartli-Kaxetiya çarlığının himayədarlığından istifadə edən məliklər də xeyli fəallaşmışdır. Rusyanın Cənubi Qafqaza hərbi yürüş təşkil etmək planı onları daha da ruhlandırdı. Bunu onların Rusyanın ayrı-ayrı dövlət məmurları ilə apardıqları yazılmalar da təsdiq edir. 1783-cü ilin avqustunda Eçmədzin katalikosu və Qanzasar patriarxinin Krımda və Rusyanın cənub quberniyalarında yerləşən rus ordusunun komandanı Q.A.Potyomkinə göndərdikləri məktubu Qarabağın məlikləri də imzalamışdır. [190.7, v.182]. Məktubda bildirilirdi ki, məliklər rus qoşunlarının Azərbaycana yürüş edəcəyi təqdirdə onlara hər cür yardım göstərməyə hazırlırlar. Qarabağ məliklərinin rus ordusunun Cənubi Qafqaza yürüşünü səbirsizliklə gözlədiklərini Qafqazdakı rus qoşunlarının komandanı P.S.Potyomkinin Q.A.Potyomkinə göndərdiyi məktub də təsdiq edir. [190.7, v.296].

Qafqaz xəttindəki rus qoşunlarının komandanı P.S.Potyomkin Q.A.Potyomkinə yazırıdı ki, «Şuşalı İbrahimxəlil xan inamsızlıqlan və qorxudan özü də bilmir ki, hansı qərara gəlsin. Bütün tədbirlərdən istifadə edib sarayın və Siz əlahəzrətin adından ona ümidi verməyə çalışacağam». [190.7, v.309]. 1783-cü ildə Rusiya Cənubi Qafqazı ələ

keçirmək üçün buraya iki istiqamətdə qoşun yeritmək haqqında qərar qəbul etmişdi. Qoşunun bir hissəsi Dərbənddən keçməklə Azərbaycanın Xəzərsahili vilayətlərini ələ keçirməli, digər hissəsi isə Dəryal keçidi vasitəsilə Gürcüstana daxil olub sonralar İrəvan və Qarabağ xanlıqlarını tutmalı idi. Bununla əlaqədar rus sarayının İbrahimxəlilxəlil xana qarşı münasibəti xeyli sərtləşdi. Q.A. Potyomkinin P.S. Potyomkinə yazdığı məktubda deyilirdi ki, İbrahimxəlilxəlil xanı dərhal hakimiyyətdən kənar etmək lazımdır, çünki «bundan sonra Qarabağ Rusiyadan başqa heç kimə tabe olmayan müstəqil erməni vilayətində olacaqdır».[164, s.183].

Rus ordusunun Cənubi Qafqaza 1782-1783-cü ilə planlaşdırılan yürüşü baş tutmadıqdan sonra Qarabağ məlikləri II İraklinin təşəbbüsü ilə Gəncə üzərinə təşkil ediləcək bu yürüşə böyük ümidi ləbəsləyirdilər. Azərbaycan ərazisində erməni dövləti yaratmaq planının əsas müəlliflərindən olan patriarch İ.Arquutinski knyaz Q.A.Potyomkinə bildirdi ki, məliklər 5 min nəfərlik suvari və piyada qoşunla istənilən vaxt Gəncəyə hücum edəcək rus qoşunlarına kömək göstərməyə hazırlırlar [190.2, v.10-11]. O, knyaz Q.A.Potyomkinə sonralar yazdığı bir məktubda knyazı inandırmağa çalışırdı ki, əgər Gürcüstandakı rus qoşunları Gəncəni ələ keçirərlərən, onda məliklər onlara qoşular və birləşmiş qüvvələr nəinki bütün Qarabağı, hətta Şuşa şəhərinin özünü belə ələ keçirə bilərlər.[96.2, sən. 224, s.334]. Lakin Qarabağ xanlığının düşmənlarının Gəncəyə 1784-1785-ci illərə nəzərdə tutulan bu yürüşü baş tutmadı. Müttəfiqlər bunu bölgədəki rus qoşunlarının sayının yetərinə olnaması ilə izah edirdilər [113, s.769]. Əslində isə Krim məsələsini dinc yolla öz xeyrinə həll etmiş Rusiya hökümlük Cənubi Qafqazda fəal hərbi əməliyyat aparmaqla osmanlı dövləti ilə münasibətləri kəskinləşdirmək istəmirdi.

1783-cü ildə Kartli-Kaxetiya çarlığı ilə Rusiya arasında Georgievsk müqaviləsinin imzalanması Rusiya-Osmanlı münasibətlərinin həddən artıq kəskinləşməsinə səbəb oldu. Rus qoşunlarının Gürcüstana yeridilməsindən narahat olan Osmanlı Türkiyəsi özünün bu ölkə ilə sərhəddəki ordusunu döyüş vəziyyətinə gətirdi və buraya əlavə qüvvələr yeritdi [190.4, v.103-104]. Bununla da Rusiya-Osmanlı münasibətləri müharibə həddinə gəlib çatdı.

XVIII əsrin 80-ci illərin əvvəllərində Osmanlı dövlətinin Qafqaz siyasetində böyük fəallıq müşahidə edilirdi. Bu Rusyanın Krim və Qafqazı ələ keçirmək üçün gördüyü tədbirlərə, bir növ cavab idi. Rusiya hökumətinin Cənubi Qafqazda xristianlardan ibarət olan bufer dövlətləri yaratmaq planı Osmanlının hakim dairələri arasında ciddi narahatlıq yaradır və bu planın qarşısını almaq üçün konkret addımlar

atmağa vadar edirdi. Bu dövrdə Osmanlı hakim dairələrinin xanlıqları, o cümlədən Qarabağ xanlığı ilə intensiv əlaqələr saxlaması da bununla bağlı idi. Bunu bir tərəfdən Azərbaycan xanları ilə Osmanlı sultani arasında yazışmalar, [83.1, s.99-103]. digər tərəfdən isə əksəriyyətini ermənilər təşkil edən Qafqazdakı rus casuslarının verdikləri məlumatlar sübut edir.

Bu casusların bütün Azərbaycan xanlarını Rusyanın düşməni və Osmanlı dövlətinin dostları kimi qələmə vermələri diqqəti xüsusiələ cəlb edir. Onlar Azərbaycan xanlarını Rusiyaya düşmən kimi qələmə verməklə Rusyanın Cənubi Qafqaza qoşun yeritməsini istəyirdilər ki, bu da son nəticədə burada erməni çarlığıının yaradılması ilə nəticələnməli idi. Qafqazdakı rus qoşunlarının baş komandan P.S.Potyomkinin qərargahında xidmət edən erməni mənşəli N.Yakovlev 1783-cü ildə tərtib etdiyi məlumatında yazırkı ki, hələ bir il bundan əvvəl 17 Azərbaycan və Dağıstan hakimi Osmanlı sultanına eyni məktubla müraciət edərək onun himayəsi altına keçmək istədiklərini bildirmişlər [8b.1,1 s.21]. Feodal ara müharibələrinin fasiləsiz davam etdiyi bir şəraitdə 17 Azərbaycan və Dağıstan hakiminin bir məktuba imza ataraq Türkiyəyə göndərəmələri, demək olar ki, mümkün olmayan bir iş idi. Daha sonra müəllif yazırkı ki, xanların xahişinə cavab olaraq Osmanlı sultani Qarabağ, Quba və Xoy xanlarının hər birinə 100 min qızıl əşrəfi pul, saat və kürk göndərmişdi [8.1,1 s.21]. Sultandan hədiyyə almış hakimlər içərisində gilanlı Hidayət xanın, təbrizli Salman xanın, naxçıvanlı Cəfərqulu xanın, şəkili Hüseyn xanın, bakılı Mirzə Məhəmməd xanın da adları çəkilirdi.

N.Yakovlev özünün digər məlumatlarında göstərir ki, Axisqa hakimi Süleyman paşanın başçılıq etdiyi 40 minlik osmanlı ordusu İrəvan üzərinə hücum etmək üçün hazır vəziyyətə gətirilmişdi [8.1,1 s.21]. Rusiya sarayına ünvanlanmış bu məktubların, demək olar ki, hamısı bölgəyə rus ordusunun yerləşdirilməsinin zəruriliyi ilə bitirdi.

Eyni zamanda Osmanlı sarayı bütün Azərbaycan və Dağıstan hakimlərinə müraciət edərək onları Kartli-Kaxetiya çarlığına və Rusiyaya qarşı birgə mübarizəyə çağırıldı. 1783-cü ilin sonlarında Xəlil əfəndinin başçılıq etdiyi nümayəndə heyətinin Cənubi Qafqaza səfəri də bu məqsədi güdürdü. Qarabağda, Şamaxı, İrəvan və Dağıstanda olan Osmanlı nümayəndələri bu vilayətlərin hakimlərinin Rusiya və Kartli-Kaxetiya çarlığına qarşı hərbi ittifaq bağlanmasına nail olmağa çalışırdılar [190.2, s.80].

Sultan hökuməti Rusiya əleyhinə bağlaşmalaq ittifaqda Qarabağ xanlığının böyük əhəmiyyət verirdi. Heç də təsadüfi deyil ki, Şuşa şəhəri Xəlil əfəndinin, bir növ qərargahına çevrilmişdi. Yuxarıda adları

çəkilən bütün yerlərdə olduqdan sonra o, 1784-cü ilin qışında məhz Şuşaya dönmüşdü. Bu zaman Şuşada artıq müttəfiq hakimlərin, ilk növbədə isə Dağıstan hakimlərinin qüvvələrindən ibarət 8 min nəfərlik qoşun cəmləşmişdi [190.2, v.80]. Lakin bu qoşunu Gürcüstana qarşı yeritmək mümkün olmadı. Rusyanın ciddi müdaxiləsindən sonra Dağıstan hakimləri öz qoşunlarını Qarabağdan geri çağırmağa məcbur oldular [124, s.204].

Xəlil Əfəndi və digər osmanlı elçilərinin təşviqi ilə Rusyanın Qafqazda xristian dövləti yaratmaq niyyətini pozmaq üçün İbrahimxəlilxəlil xan digər xanlarla yanaşı sultana müraciət etdi. Sultan himayədarlıq xahişinə cavab olaraq, İbrahimxəlilxəlil xana 100 min qızıl onluq, samur xəzi və brilyantla bəzədilmiş saat hədiyyə edir [8.2, s.21]. İraklinin Şuşaya göndərdiyi knyaz Arqunov Tiflisə qayıdaraq sultanın İbrahimxəlil xana göndərdiyi hədiyyələr barədə məlumat verir. Burnaşov həmin məlumatı general Potyomkinə yazar. Rusiya isə bu ittifaqın pozulmasına nail olmaq üçün Qarabağla bağlı siyasetini dəyişir.

Azərbaycan xanlıqlarının rus-gürcü ittifaqının güclənməsindən doğan narazılıqdan istifadə edən Osmanlı Türkiyəsi Cənubi Qafqazda bir qədər güclənməyə nail oldu. 1784-1785-ci illərdə İbrahimxəlil əfəndinin başçılıq etdiyi daha bir nümayəndə heyəti bölgəyə səfər etdi. Osmanlı elçiləri bu dəfə də daha güclü Azərbaycan xanlarını, o cümlədən qarabağlı İbrahimxəlilxəlil xanı, qubali Fətəli xanı, xoylu Əhməd xanı birləşərək Rusiyaya qarşı çıxmaga sövq etmək istədi [190.11, v.22-25]. Elçilər Azərbaycan xanlarını inandırmağa çalışırdı ki, Rusiya II İraklıyə söz vermişdir ki, bütün Cənubi Qafqazda onun hegemonluğunu təmin etsin. Lakin əvvəlki səfərlər kimi, bu səfər də ciddi uğur qazanmadı. Azərbaycan xanları Rusyanın əleyhinə açıq mübarizəyə cəlb etmək mümkün olmadı.

1785-ci ildə Rusyanın Cənubi Qafqazdakı əlaltıları İbrahimxəlilxəlil xanm və digər Azərbaycan xanlarının Osmanlı dövləti ilə daha da yaxınlaşmaları haqqında II Yekaterina hökumətinə həyəcanlı məlumatlar verməyə başladılar. N.Yakovlev özünün P.S.Potyomkinə yazdığı 3 fevral 1785-ci il tarixli məktubunda yazırkı, İbrahimxəlilxəlil xanla Osmanlı sultanı bir-birinin sarayına elçilər göndərmişlər. Qarabağ xanı sultanın ona göndərdiyi hədiyyələrə minnədarlıq əlaməti olaraq toplardan atəşfəsanlıq etmişdi [8.1.2, s.750].

S.D.Burnaşev isə yazırkı ki, sultanın göndərdiyi pul və qiymətli hədiyyələrə cavab olaraq Avar hakimi Ümmə xan və qarabağlı

İbrahimxəlilxəlil xan öz qüvvələrini birləşdirərək Gürcüstan üzərinə hücuma hazırlaşırlar [8.1.2, s.769].

Yaranmış vəziyyətin getdikcə təhlükəli xarakter aldığıన görən İbrahimxəlilxəlil xan kömək üçün yenidən Osmanlı sarayına müraciət etməklə yanaşı Rusiya hökumətini də Qarabağ xanlığına dair planlardan daşındırmağa çalışırdı. O, 1784-cü ildə öz elçisi Musa sultanı Peterburqa yola saldı. Musa Sultanı burada ehtiramla qəbul etdirir, lakin iki il ərzində ona heç bir rəsmi cavab vermədilər [164, s.183]. İbrahimxəlilxəlil xanı müdafiə etmək II Yekaterina hökumətinin maraqlarına cavab vermirdi. Digər tərəfdən artıq Krimin ələ keçirilməsini rəsmiləşdirən Rusiya Cənubi Qafqaza ordu gəndərərməkdən imtina etmişdi. Bütün bunlara görə, hələlik İbrahimxəlilxəlil xanı qeyri-müəyyənlikdə saxlamağa üstünlük verilirdi. Rus hökumətinin İbrahimxəlilxəlil xana münasibətdə qəti addımlar atmaqdən imtina etməsinin bir səbəbi də bu dövrə şah hakimiyyəti uğrunda mübarizə aparan Əlimurad xanın gözənlənməz təklifləri ilə bağlı idi. Özünün əsas rəqibləri ilə mübarizədə hərbi köməyə böyük ehtiyacı olan Əlimurad xan bunun müqabilində bir çox Azərbaycan torpaqlarını, o cümlədən Qarabağ xanlığını Rusiyaya güzəştə getməyə hazır olduğunu bildirdi [190.2, v.127-130]. Bu təklif Rusyanın Qarabağ ərazisində erməni dövləti yaratmaq planının həyata keçirilməsinə şərait yarada bilərdi.

İlk dövrlərdə Rusiya hökuməti Əlimuradın təklifinə çox ehtiyatla yanaşdı. Lakin, tezliklə rus rəsmiləri bu təklifin hansı xeyir verə biləcəyini başa düşdülər. 1784-cü ilin payızında Tokatlovun başçılıq etdiyi rus nümayəndə heyəti ilkin danışıqlar aparmaq üçün Əlimurad xanın iqamətgahı olan İsfahana yola düşdü [190.14, v.39-40]. Az sonra Rusyanın daha bir nümayəndə heyəti Əlimurad xanla danışıqlara qoşuldu. Danışıqların gedişində İran hakimi yenidən Rusyanın gəsətərəcəyi hərbi yardım müqabilində Azərbaycan torpaqlarının bir hissəsini ona güzəştə getməyə hazır olduğunu bildirdi.

Tezliklə Əlimurad xanın elçisi Məhəmməd xan Peterburqa yola düşdü. Əlimurad xan rus hökumətinə bildirdi ki, o, rus tacirlərinin İranda ticarət etmələri üçün əlverişli şərait yaradacaq, Rusyanın göstərəcəyi hərbi yardım müqabilində ona ərazi güzəştləri etmək istəyir [164, s.190-191].

Məhəmməd xanın Peterburqda apardığı danışıqların nəticəsində 1784-cü ilin sonlarında II Yekaterina hökuməti irəli sürülən təklifləri qəbul etdiyini bildirdi və bağlanacaq müqavilənin şərtlərini razılaşdırmaq üçün polkovnik Tamaranı İrana göndərdi [128.3, s.171-172]. Polkovnik Tamaraya tapşırıq verilmişdi ki, elçi Azərbaycan

ərazisində erməni çarlığın yaradılmasının İranın da mənəseyinə uyğun olduğunu Əlimurad xana inandırsın. Tamara Əlimurad xanı başa salmalı idi ki, ancaq farslardan təşkil edilmiş İran dövləti kifayət qədər möhkəm ola bilər. Zorakı yolla hakimiyyət altında saxlanılan xalqlar isə bu dövlət üçün əsil təhlükə mənbəyinə çevrilə bilər [128.3, s.171-172].

Lakin, Rusyanın hakim dairələrinin Əlimurad xanın köməyüllə Cənubi Qafqazda bufer dövlətlər yaratmaq planı baş tutmadı. Tamara hələ yolda ikən Əlimurad xan 1785-ci ilin əvvəllerində qəfletən vəfat etdi [132, s.7]. P.Q.Butkov göstərir ki, Əlimurad hələ bundan xeyli əvvəl öz yaxın adamlarının və fransız diplomatlarının təsiri altında Rusiyaya ərazi güzəştərindən imtina etmiş və bu barədə aparılan danışqlara son qoymaq qərarına gəlmişdi [113, s.149].

Tarixi ədəbiyyatda olan məlumatata görə İbrahimxəlilxəlil xana qarşı qəsd hazırlanmış. İbrahimxəlilxəlil xan Yeritmankans monastrının keşindən bu qəsd haqqında məlumat əldə etmişdi. Arqutinski yazır ki, «Şuşa xanı general Potyomkinin tez-tez göndərdiyi adamlardan, məliklərin hərəkətlərindən xəbər tutmuşdu. Katolikosun qardaşı Sarkisin 1804-cü ildə knyaz Sisianova göndərdiyi məktubdan isə aydınlaşır ki, xan məliklərin knyaz Potyomkinə göndərdikləri məktubları ələ keçirə bilmiş». [159, s.147].

Raffinin yazdığını görə 1785-ci ilin aprelində katolikosun və məliklərin P. Potyomkinə ünvanlıqları yardım xahişi olan məktubları İbrahimxəlil xana çatdırılıb. Məktubları İohannesin rəqibi yeritmanans monastrının katolikosu israil ələ keşiribmiş. 187, c 45-46

Lakin İbrahimxəlilxəlil xan özünü ələ göstərdi ki, guya heç nədən xəbəri yoxdur. Avar hakimi Ümmə xandan xahiş etdi ki, Kartli-Kaxetiyyaya basqın etsin. Beləliklə, II İrakli İbrahimxəlilxəlil xana qarşı qəsddə açıq iştirak etmək imkanından məhrum oldu. Qəsdin üstünü açan xan önləyici tədbirlər gördü [159, s.147].

Özünü heç nədən xəbəri olmayan adam kimi qələmə verən İbrahimxəlilxəlil xan məlikləri guya hansıa təcili tədbirləri müzakirə etmək adı ilə aldadır öz yanına çağırmağa nail oldu. İbrahimxəlilxəlil xanın doğrudan da heç nədən xəbəri olmadığını və güzəştə getməyə hazır olduğunu güman edən məliklər onun yanına gəldilər. Çoxdandır ki, belə fürsət gözləyən Qarabağ xanı məliklərdən Aponu, Məclumu və Bahtamı həbs edib Şuşa qalasına saldı. Məlik Bahtam isə Ərdəbil xanına təslim edildi. Həbs edilmiş məliklərin yerinə isə özünün yaxın adamlarını təyin etdi [8.1.2, s.4]. Həbs edilənlər içərisində Qanzasar patriarxi da var idi.

Bundan sonra İbrahimxəlil xan Qanzasar monastrına da zərbə endirdi. Xanın süvari dəstəsi qəfildən monastrın üzərinə hücum edərək onu dağıdı, katalikos İohannesi və onun beş qardaşını tutub, Şuşaya gətirdilər. 1786-cı ildə İohannes zəhər verilib öldürüldü. Sonra yepiskop Sarkis də daxil olmaqla katalikosun qardaşları azad olundular. Qanzasar monastri 8 min təmən cərimə olundu. Yeni Alban katalikosunun iqamətgahı artıq Qanzasar yox Amaras monastri oldu. Qanzasar isə Sarkisin iqamətgahı oldu\*. [187,s52] { Hələ 1651-ci ildə Həsən Cəlal nəslindən olmayan Simon adlı sadə bir keşə Murov dağının dərələrindən birində Yeritmakans [Yerek Mankunk]. monastrının əsasını qoyaraq Alban katalikosluğuna müxalis bir katalikosluq yaratmışdı. 1763-cü ildə Alban katalikosu Nerses vəfat etmiş, başlıca olaraq məlik Hətəmin səyləri ilə İohenmes Alban katalikosu seçilmişdi. Elə həmin il yepiskop İsrail Yeritmakans monastrının katalikosu olur. Lakin İsrailə Qarabağa gəlməydə imkan verilmədi və o, Gəncədə qaldı. }

Arqutinski də İohannesin zəhərləndiyini yazır. Ancaq İohannes həb olunmuş və sonra azad olmuş qardaşı Sarkis onun zəhərlənməsini təsdiq etmir. Butkov isə İohannesin həbsxanada qorxudan öldüyünü yazır [113a, s.204].

İbrahimxəlilxəlil xanın separatçı məlikləri həbs etməsi böyük həkümətə səbəb oldu. Məliklərin yaxın qohumları və tərəfdarları Rusiya və Gürcüstana səfərlər edərək Rusyanın hakimiyyət orqanlarına yalvarıb məlikləri azad etməyə yardım göstərməyi xahiş edirdilər. Məlik Bahtamın 1787-ci ilin iyulunda Həstərxanda olmuş oğlu buradakı hakimiyyət orqanlarına bildirmişdi ki, İbrahimxəlilxəlil xan Qanzasar patriarxını və bütün məlikləri həbsə almış və onları çox incitdikdən sonra general-poruçık Potyomkindən aldıqları məktub və hədiyyələri ələ keçirmişdir. Onların sözlərinə görə, Qanzasar patriarxi qorxudan olmuş, kilsənin əmlakı isə qarət olunmuşdur [190.10, s.352-353]. Bu hadisələrdən bəhs edən arxiv sənədlərində birində belə yazılırdı: «İndi ermənilər orada əsarət altındadırlar. Onlar öz nümayəndələrini onların azad edilmələri xahiş ilə gizlindən rus çarının yanına göndərmiş və bildirmişlər ki, o, yəni general Potyomkin Qarabağa galərsə, onlar silaha sarılmağa hazırlırlar». [190.10, v.352-353]. Məliklər öz nümayəndələrini həm də gürcü çarının yanına göndərərək bildirmişdilər ki, o, Qarabağa galərsə, onlar ona hər cür kömək göstərməyə hazırlırlar [190.10, v.352-353]. Məliklər Şuşa həbsxanasından qaça bildilər.

Qafqazdakı rus qoşunlarının komandanı İbrahimxəlilxəlil xana həb - qorxu gölərkən ondan təcili olaraq məlikləri azad etməyi tələb

etdi. Rusiya kimi güclü bir dövlətin qarşısında dayanmağın mümkün olmadığını başa düşən Qarabağ xanı 15 min manat müqabilində məlikləri azad etməyə məcbur oldu [190.10, v.352-353].

Həbsdən qurtulmuş məliklər artıq onların Qarabağda qalmalarının qeyri-mümkinlüğünü görərək Gürcüstana köçmələrinə icazə verilməsi xahişi ilə II İrakliyə müraciət etdilər [113, s.194-195].

İbrahimxəlilxəlil xanın yeganə müttəfiqi olan avar hakimi Ümmə xan isə bu vaxt xəstə olduğundan hadisələrin gedişinə heç bir təsir göstərə bilmirdi [164, s.234]. Müttəfiqlər İbrahimxəlilxəlil xanı nəinki Gəncədən sıxışdırıb çıxarmağı, həm də bütün Qarabağı ələ keçirərək öz aralarında bölüşdurməyi planlaşdırırlılar. Məliklər də böyük fəallıq göstəridilər.

Eyni zamanda məliklər İbrahimxəlilxəlil xanla II İrakli arasında Gəncə xanlığı ilə bağlı yaranmış növbəti ixtilafdan yararlanmağı qərara aldılar. Məsələ burasındadır ki, hələ 1780-ci ildə onun sui-qəsd nticəsində Məhəmmədhəsən xanın qətlə yetirilməsindən sonra Gəncə yaxınlığında vəziyyət kəskin şəkildə pisləşməyə başladı. Hakimiyyəti zorla ələ keçirmiş Məhəmməd xanın yeritdiyi daxili və xarici siyaset Gəncə xanlığını xeyli zəillətmışdı. Əvvəller Gəncə xamdanı aldığı bacın itirilməsi ilə barışmaq istəməyən II İrakli yaranmış məqamdan faydalananmağa çalışaraq 1780-ci ildə İbrahimxəlilxəlil xanla birləşib Gəncəni ələ keçirmişdi [35, s.21-26]. Gəncə xanlığını II İrakli və İbrahimxəlilxəlil xanın təyin etdikləri nümayəndələr idarə etməyə başlamışdır. Ancaq bir neçə il sonra İbrahimxəlilxəlil xanın Gəncədəki nümayəndəsi Hacı bəyin təhrikli ilə gəncəlilər üsyan qaldıraraq II İraklinin buradakı nümayəndəsi Keyxosrovu qovmuşdular [35, s.27]. Beləliklə, Gəncə xanlığı tamamilə İbrahimxəlilxəlil xanın nəzarəti altına keçmişdi.

Lakin Rəhim xanın Gəncədə hakimiyyəti cəmisi bir il davam etdi. 1786-ci ildə burada baş vermiş növbəti çevriliş nticəsində hakimiyyyət Cavad xanın [1786-1804] elinə keçdi.

Gəncənin itirilməsi ilə barışmaq istəməyən II İrakli cavab tədbirləri görməyə başladı. O, hələ 1780-ci ildə İbrahimxəlilxəlil xanla birlikdə Gəncəyə hücum etdikləri zaman əsir götürülüb Qarabağda saxlanılan Məhəmməd xanı azad edib öz məqsədi üçün istifadə etmək qərarına gəldi. İbrahimxəlilxəlil xan buna cavab olaraq Məhəmməd xanı edam etdirdi. Belə olduqda Kartli-Kaxetiya çarı Gəncə üzərinə açıq hərbi müdaxiləyə qərara gəldi. Onun bu planı Qarabağ məliklərinin də ürəyindən oldu. Rusyanın hakimiyyət orqanları ilə əlaqələri daha da gücləndirən məliklər onları inandırmağa çalışırdılar ki, Türkiyə ilə birləşən İbrahimxəlilxəlil xan onları tamamilə məhv etməyə hazırlaşır. Məliklər Rusyanın

diqqətini Qarabağ xanlığının Türkiyə ilə birləşməsinə cəlb etməklə onun Cənubi Qafqaza tezliklə qoşun göndərməsinə və yaxud, heç olmazsa, Gürcüstəndəki rus taborunun Gəncə üzərinə təşkil ediləcək yürüşdə iştirak üçün icazo verilməsinə nail olmağa çahırdılar.

Tezliklə gürcü çarı müttəfiqlərinin gəlməsini gözleməyərək öz ordusunun ön dəstələrini Gəncə üzərinə göndərdi. Bu dəstə Gəncə çayı sahilində Cavad xanın köməyinə gedən İbrahimxəlilxəlil xanın qoşunu ilə üzləşdi. Qarabağ xanının 1500 nəfərlik qoşunu sayca dəfələrlə artıq olan gürcülərlə döyüşdə böyük itki verərək geri çəkilməli oldu. Bu qələbədən ruhlanan gürcü çarı özünün əsas qüvvələrini də Gəncə üzərinə yeritmək qərarına gəldi.

Kartli-Kaxetiya çarının Gəncə üzərinə hücumu müvəffəqiyyətlə başa çatdırmağa imkan verməyən ikinci səbəb isə Rusiya ilə Türkiyə arasında başlamış yeni mührəbi ilə əlaqədar olaraq öz qoşunlarını tacili olaraq Gürcüstəndən çıxarması ilə əlaqədar idi. Gürcü çarının və Qarabağ məliklərinin təkidli xahişlərinə baxmayaraq rus komandanlığı cəmisi üç gün ərzində Gəncə ətrafindakı rus taborunu Qafqaz xəttinə qaytardı [190.15, v.47]. İbrahimxəlil xan İsrailin qardaşı Rüstəm bəyi Məclumun yerinə Çiləbörd məliyi təyin etdi Abovun da yerinə ayrı adam Gülüstan məliyi təyin olundu [131].

İbrahimxəlilxəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi. O, Şuşadan qaçan məliklərin verilməsini II İraklidən tələb etdi. Avar xanının yeni basqımdan ehtiyat edən çar bu tələbi yerinə yetirməyə meylli idi.

Raffinin yazdığını görə İbrahimxəlil xan II İrakliyə məktub yazaraq məliklərin ona təslim edilməsini istəmiş, əvəzində Qazax və Borçalıdan köçüb Əskəran ətrafında məskunlaşmış 3 min azərbaycanlı ailəsini Gəncəyə qaytarmağı və etmişdi. Çar məlikləri Ortaçalaya qonaqlığa çağırıb və burada onları tutub İbrahimxəlil xana vermək qərarına gəlir. Lakin çarın erməni mırzəsi Georgi bu barədə məliklərə xəbər verir. Məliklər nahar üçün ov ovlamaq Adı ilə atlara minib yanlarındakı yüz atı ilə birləkə qaćırlar. Onlar Gəncəyə gəlir və Cavad xan məlikləri Gəncə ətrafında məskunlaşdırır. Məliklər 1791-ci ildə Adam göndərib yepiskop Sərkisin də Qarabağdan Gəncəyə qaçmasına nail olurlar [187,s54-55].

1794-cü ildə məliklər Məclum və Abov Cavad xanın himayəciliyi ilə Sərkisi Alban katalikosu elan edirlər [187,s56]. Beləliklə, alban katolikoslarının sayı üçə çatır.

Məliklər Məclum və Abov Gəncə xanlığında məskunlaşdıqdan sonra 500 ailə Gülüstan'dan min ailə Çiləbördən Gəncə xanlığının köçür. Cavad xan gülüstanlıları Şəmkirdə, Çiləbördliləri isə

Səmsəddildə yerləşirdi. Sonralar onlar silahlı təşkil edərək Qarabağ xanlığının kəndlərinə basqınlar edirlər [187,s.57].

Bir müddətdən sonra Məclüm ilə Abov arasında ixtilaf yarandı. Abov öz təbəələri ilə birlikdə gürcü çarının hakimiyyəti altında olan Borçalıya köcdü. Lakin bir müddətdən sonra onunla II İraklii arasında narazılıq yarandığından Abov İbrahimxəlil xanları barışdı və Qarabağa dönüb Gülüstanda yerləşdi [187,s.58-59].

1791-ci ildə məlik Şahnəzər öldü. Onun müxtəlif arvadlarından dörd oğlu [Cümşüd, Hüseyin, Canbəxş və Cahangir]. qalmışdı. İbrahimxəlil xan məlikliyə Şahnəzərin qanunu arvadı Taquya xanımdan olan oğlu Cümşüdü deyil, öz arvadı Hurizad xanımın doğma qardaşı olan və Sona xanımdan doğulmuş Hüseyni təyin etdi. Bu isə digər məliklərin narazılığına səbəb oldu.

Canbəxş Ağa Məhəmməd xan Qacara müraciət etdi və Qacar dan məliklik haqqında fərman aldı. Lakin məlik Hüseyin Canbəxşin evinə basqın etdi. Canbəxş digər doğma qardaşı Cahangirlə şamaxılı Mustafa xanın yanına qaçıdı.

1787-ci ilin ortalarında Osmanlı sultanının növbəti elçisi zəngin hədiyyələrlə Qarabağ, Naxçıvan xanlıqlarında və Dağıstanda oldu. Elçi özü ilə həm də sultanın fərmanını götirmişdi. Fərmandan sultan Azərbaycan xanlıqlarının diqqətini rus-gürcü blokunun onlar üçün yarada biləcəyi rəal təhlükəyə yönəldirdi. Eyni zamanda sultan Kartli-Kaxetiya çarlığının Rusyanın himayəsi altına keçməsi ilə barışmadığını açıq-aşkar biruzə verirdi. Onu da göstərmək lazımdır ki, Gürcüstanın kimə məxsus olması məsələsi ətrafindakı mübahisələr 1787-1791-ci il Rusiya-Osmanlı müharibəsinin başlanmasında az rol oynamamışdır. Türkiyə tarixçisi Cövdət paşa «Gürcüstan məsələsinin» müharibənin başlanmasında əsas səbəb olduğunu göstərirdi. [124,s.391]

Raffinin yazdığını görə arxiyepiskop Arqutinski Qarabağ məliklərinin Rusiya ilə əlaqələri haqqında arayış hazırlamış və arayış 1790-ci il yanvarın 23-də Potyomkin tərəfindən II Yekaterinaya təqdim olunmuşdu. Guya həmib arayın Yekaterinada yenidəç erməni məsəlesi ilə məşğul olmaq həvəsi yaratmışdı. [187, s.63] 1787-1791-ci il Rusiya-Osmanlı müharibəsi dövründə də Azərbaycan xanları müxtəlif məsələlərlə əlaqədar Osmanlı imperiyasına müraciət edirdilər. İbrahimxəlilxəlil xan da Osmanlı sarayına müraciət edərək, həm Gürcüstana, həm də Ağa Məhəmməd xan Qacara qarşı mübarizə aparmaq üçün kömək istəyirdi [83.1,s.125]. Ancaq Rusya ilə müharibə aparan Türkiyənin özünün Azərbaycan xanlarının köməyinə böyük ehtiyacı var idi. 1789-cu ildə rus ordusu osmanlılar üzərində qələbə çalaraq Qara dəniz sahilərində mühüm əhəmiyyəti olan Oçakov

qalasım ələ keçirmişdilər[81,s.32]. Sultan hökuməti hərbi kömək üçün Azərbaycan və Dağıstan xanlarına müraciət edərək onları Kuban hökimi Şahin Gireyin başçılığı altında səfərə cixmağa çağırırdı.

1789-cu ildə Osmanlı elçiləri yeni sultan III Səlimin [1789-1807-ci illər]. və böyük vəzirin məktublarını Qarabağ, Şəki və Şamaxı xanlarına çatdırıldılar. Məktublarda Azərbaycan xanlarına təklif olunurdu ki, Osmanlı ordusu Anapaya hücum edərkən onlar da Qızlara hücum etməklə buradakı rus ordusunun qüvvələrini parçalasınlar [167, s.69]. Lakin Azərbaycan xanları sultanın bu çağırışına cavab vermədilər və az sonra Bədəl paşanın ordusu Anapa yaxınlığında məglubiyyətə uğradı.

1787-1791-ci illərin Rusiya-Osmanlı müharibəsi Türkiyənin məglubiyyəti ilə qurtardı və Yassı sülh müqaviləsinin bağlanması ilə nəticələndi [126, s.41-49]. Müharibədə qələbə qazansa da, Rusiya özünün Cənubi Qafqaza dair bütün planlarını həyata keçirə bilmədi. Bu məsələdə Rusiyamın cənuba tərəf irəliləməsinin qarşısını almağa çalışan İngiltərənin müqavimətinin də rolü olmuşdu.

Rusiya ilə müharibədə məglubiyyətə baxmayaraq, Osmanlı imperiyası XVIII əsrin 90-ci illərində özünün Cənubi Qafqaza dair planlarından əl çəkməsə də ölkənin müharibə nəticəsində daha da zəifləmiş iqtisadiyyatı sultan hökumətinə bu planları həyata keçirməyə imkan vermirdi. Osmanlı hökuməti, əvvəllər olduğu kimi, bu dövrde də özünün ənənəvi şəhərindən - müsəlmanların kafirlərə qarşı mübarizə üçün birləşməsi şəhərindən istifadə edirdi. Sultanların Azərbaycan hökimlərinə ünvanlanmış bütün fərmanlarında onların Rusiyamın və Kartli-Kaxetiya çarlığının işgalçılıq planlarına qarşı durmaları üçün birləşmək zəruriyyətindən danışılır. Lakin arxasında real qüvvə dayanınayan bu çağırışlar nəticəsiz qalırdı. Azərbaycan xanlarının, o cümlədən qarabağlı İbrahimxəlilxəlil xanın hərbi kömək haqqında dəfələrlə etdikləri müraciətlərə sultan hökuməti boş vədlər verməklə kifayətliyənirdi.

Bununla belə, XVIII əsrin 90-ci illərinin əvvəllərində Qarabağ xanlığının Osmanlı dövləti ilə münasibətlərində bir canlanma müşahidə edilirdi. Bu, hər şeydən əvvəl, Ağa Məhəmməd xan Qacarın Cənubi Qafqaza hücum təhlükəsinin artması ilə əlaqədar idi.

**V FƏSİL**  
**QARABAĞ XANLIĞI XVIII ƏSRİN 90-CI İLLƏRİ - XIX  
ƏSRİN ƏVVƏLLƏRİNДƏ**

**§ 1. Qarabağ xanlığının Ağa Məhəmməd xan Qacarın  
yürüşlərinə müqaviməti**

1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra İranda hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Bu mübarizədə həm Zənd, həm Qacar tayfalarının bir neçə nümayəndəsi iştirak edirdi. Qacarlar arasında Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd xan xüsusişə seçilirdi. Hələ 1748-ci - 1762-ci illərdə o, atasının zəndlərə qarşı mübarizəsində fəal iştirak etmiş, 1762-ci ildə isə girov kimi Kərim xan Zəndin yanına göndərilmişdi. Kərim xanın ölümündən sonra Mazandarana qayıdan Ağa Məhəmməd xan burada qardaşları ilə mübarizədə qalib çıxaraq qacarlara başçılığı öz əlinə keçirdi.

XVIII əsrin 80-ci illərinin əvvəllərində zəndlər içərisində daha güclü olan Əlimurad xan hətta Ağa Məhəmməd xan üzərində bir neçə qələbə çalıb şimal-şərqi İranı ələ keçirə bilməşdi. O, Ağa Məhəmməd xanın qardaşı Murtuzaqulu xanı da öz tərəfinə çəkə bilməşdi.

1785-ci ildən Ağa Məhəmməd xanın Şah taxtı uğrunda mübarizəsində dönüş başlayır. Əlimurad xanın ölməsindən istifadə edərək o, həmin ildə kiçik bir dəstə ilə Tehran, şəhərini ələ keçirdi. [99a s7: 190.12, v.18]. Ağa Məhəmməd xan yalnız Zənd tayfasının nümayəndələri ilə deyil, öz qardaşları ilə də amansız mübarizə aparırdı. Heç də təsadüü deyil ki onun 8 qardaşından yalnız ikisi öz əcəlləri ilə olmuşdu [132 S 38] Qardaşlardan tek Murtuzaqulu xan Ağa Məhəmməd xana ciddi müqavimət göstərə bilməşdi. O, öz qardaşına qarşı apardığı mübarizədə Şimali Azərbaycan xanlıqlarının və Rusyanın köməyinə arxalanırdı. Lakin bu mübarizə Murtuzaqulu xanın məglubiyyəti və Rusiyaya qaćmağı ilə nəticələndi.

1788-ci ildə Cənubi Azərbaycanın nə iranın bir şox qüdü tayfa başçıları Ağa Məhəmməd xanın hakimiyyətini qəbul etmişdilər. 1790-ci ildə Ağa Məhəmməd xan ordusunu Cənubi Azərbaycana yeritdi və sərablı Sadiq xan Şəqqaqını məglubiyyətə uğratdı. Əldə edilən bu qələbə bir çox Azərbaycan xanlarını Qacarın hakimiyyəftini qəbul etməyə məcbur etdi [132, s.170 ]. Ağa Məhəmməd xan eyni zamanda zəndlər tayfasının İranın cənub vilayətlərində möhkəmlənmiş nümayəndələrinə qarşı da mübarizə aparırdı. 1790-1794-cü illərdə apardığı amansız mübarizə nəticəsində o, öz məqsədinə nail oldu.

Beləliklə, XVIII əsrin 90-ci illərinin ortalarına yaxın özünün əsas rəqibləri üzərində qələbə çalan Ağa Məhəmməd xan bütün İranı və

Azərbaycanın cənubunu özünə tabe etdi. Lakin o, Cənubi Qafqazda daxil olmaqla keçmiş Səfəvilər dövlətinin sərhədlərini bərpa etməyə çalışırdı. Bu məqsədə çatmaq üçün isə Şimali Azərbaycanı və Gürcüstani da ələ keçirmək tələb olunurdu.

XVIII əsrin 90-ci illərində Cənubi Qafqazda olduqca mürəkkəb siyasi şərait yaranmışdı. Qubalı Fətəli xanın ölümündən sonra onun yaratmış olduğu şimal-şərqi Azərbaycan dövləti süqut etmiş, vaxtilə həmin dövlətin tərkibinə daxil olmuş xanlıqlar yenidən öz müstəqilliklərini bərpa etmişlər. Bu isə xanlıqlar arasında ara mühəribələrinin yeni qüvvə ilə qızışmasına gətirib çıxarmışdı. Bu dövrə Kartli-Kaxetiya çarlığında da vəziyyət xeyli mürəkkəbləşmişdi. II İraklinin oğlanlarının və nəvələrinin törətdikləri özbaşinalıqlar dövləti həm iqtisadi, həm də hərbi cəhətdən xeyli zəifləmişdi. Kartlı-Kaxetiya çarlığında yaranmış belə vəziyyət burada yaşayan həm gürcü, həm də azərbaycanlı əhalinin ciddi narazlılaşma səbəb olmuşdu. Qazaxdan, Şəmkirdən əhalinin Şuşaya və Gəncəyə köçmələri kütłəvi xarakter almış, onların arasında həyəcanlar güclənmişdi. Hərbi cəhətdən xeyli zəifləyən II İraklı bu həyəcanları yalnız rus qoşunlarının köməyi, özü də çox qısa müddətə sakitləşdirmə bilməşdi [164, s.233 ]. Vəziyyət o qədər mürəkkəbləşmişdi ki, hətta gürcü əhalisinin özü də yaşayış yerlərini kütłəvi şəkildə tərk edərək Rusiya imperiyasının tərkibində olan Mozdok və Qızlara köçürüdü [113, s.187 ].

Ağa Məhəmməd xan Qacarın hücumu getdikcə real xarakter almağa başlsa da Şimali Azərbaycan xanları öz aralarındaki ədavəti davam etdirirdilər.

1792-ci ildə İbrahimxəlil xan Avar hakimi Ümmə xanla ittifaqa girərək Naxçıvana qarşı yürüş etdi. Onların qoşunlarının sayı 11 min nəfərə çatırdı. Kəlbəli xan Xoy və İrəvan xanlarını köməy çağırıldı və onların köməyi ilə qələbə çaldı. Döyüsdə xeyli dağstanlı muzdlu döyüşü də həlak olduğundan Naxçıvan ətrafında döyüşün getdiyi yer «Ləzgiqiran» adlanır[197, s.49 ].

Ağa Məhəmməd xan Qacarın İranda güclənməsi öz aralarında fasıləsiz mühəribələr aparan Azərbaycan xanlıqlarının da müstəqillikləri üçün real təhlükə törətdi. Azərbaycan xanlarının əksəriyyəti yaxşı başa düşüldü ki, Ağa Məhəmməd xan İranda əsas rəqibləri üzərində qələbə çaldıqdan sonra özünün hakimiyyətini bütün Cənubi Qafqaza da yaymağa çalışacaqdır. Ağa Məhəmməd xana münasibətdə xanlar müxtəlif mövqe tuturdular. Bir çox xanlar ilk növbədə İbrahimxəlil xan Qacara qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayaraq öz qüvvələrini birləşdirməyə çalışırdılar. İbrahimxəlil xan özünün keçmiş müttəfiqi olmuş Kartlı-

Kaxetiya çarı II İraklı ilə barışdı. Xanın təşbbüsü ilə Avar hakimi Ümmə xan öz ordusunun xeyli hissəsini Qarabağa göndərdi. Xoy və Urmiya xanlıqlarının da İbrahimxəlil xanla müttəfiq olmaları haqqında məlumat var [190.15, v.524].

Ağa Məhəmməd xan Azərbaycanın şimal xanlıqlarını tabe etmek üçün əvvəlcə diplomatik vasitələrə əl atdı. 1793-cü ildə özünün rəsmi nümayəndəsi Süleyman xan Qacarı Təbrizə göndərdi. Süleyman xan şimali Azərbaycan xanlarını İran hakimiyyətinə tabe olmağa razı salmalı idi. Lakin Şimali Azərbaycan xanlarının əksəriyyəti Qacarla danışiq aparmağa heç bir həvəs göstərmədilər. Qarabağlı İbrahimxəlilxəlil xan isə Ağa Məhəmməd xanın təklifini nəinki qəbul etmedi, onu hətta İran hökmdarı kimi tanımaqdan belə imtina etdi [105.3, s.8]. Şamaxı xani Mustafa xan və lənkəranlı Mir Mustafa xan da İbrahimxəlilxəlil xan kimi hərəkət etdilər.

Ağa Məhəmməd xan Qacar İbrahimxəlilxəlil xana hədiyyə olaraq xələt, qılınc, qızıl yəhər göndərib itaətə dəvət etmişdi. Mirzə Adıgözəl bəy yazır: «O [Ağa Məhəmməd xan - T.M.] mərhum İbrahimxəlil xana qabaqcadan xələt və qılınc göndərib onu öz tərəfinə çəkmək istədi. Lakin aralarında zahiri tanışlıq və mehribanlıqlıdan başqa bir şey yox idi»[58, s.49]. İbrahimxəlilxəlil xan zahiri itaət əlaməti kimi əmisi oğlu Əbdüssəməd bəyi və Mirzə Vəli Baharlını girov kimi Qacarın sarayına yollamışdı. Ancaq bir müddət sonra girovlar Kirmandan qaçırlar. Onları tutmaq üçün göndərilən dəstə Qızıl Üzən çayı sahilində ətəb müqavimət göstərən Əbdüssəməd bəyi öldürdü\*. Mirzə Vəlini isə tutub Tehrana apardılar [23, s.164]. Orada onu topun ağızına qoyub atdılar.

Ağa Məhəmməd xan İbrahimxəlilxəlil xandan yeni girov kimi oğlunu göndərməsini tələb etdi. İbrahimxəlilxəlil xan isə bildirdi ki, bir nəfər əmanəti bütün əshabələri ilə birlikdə öldürülüyündən digərini göndərməkdə çətinlik çəkir [23, s.161].

Mirzə Camal Cavanşir yazır ki, II İraklı xan, İrəvan hakimi Məhəmməd xan, lənkəranlı Mir Mustafa xan Ağa Məhəmməd şahm itaətini qəbul etməyəcəkləri və bir-birinə kömək edib, müttəfiq olacaqları barədə İbrahimxəlil xanla and içmişdilər [59, s.122]. Ağa Məhəmməd xanın hücumundan ehtiyat edən İbrahimxəlilxəlil xan Abdulla Çələbi əfəndi ilə osmanlı baş vəzirinə məktub göndərir. Məktubda Osmanlı dövlətinə 21 ildən artıq bir müddətdə xidmətini xatırladan İbrahimxəlilxəlil xan sultandan Azərbaycan xanlarına Ağa Məhəmməd xanla mübarizədə yardımını əsirgəməməsini xahiş edirdi[70, s.233]. Osmanlı hökuməti olduqca çətin vəziyyətə düşmüşdü. Bir yandan Ağa Məhəmməd xanın güclənərək Türkiyənin əsas rəqibi Rusiyani bölgədən sixisdirilması onun üçün əlverişli olduğu

kimi, digər tərəfdən Azərbaycan xanlarının xahişini qəbul etməmək də dövlətin nüfuzuna xələl gətirə bilərdi. Osmanlı hökuməti yalnız onun ərazisinə köç edənlərin qəbul edilməsi barədə fərman verdi.

İbrahimxəlilxəlil xanın Qacarın girov göndərmək təklifini rədd etməsi Qacarla münasibətləri əlbəttə ki, gərginləşdirdi.

İbrahimxəlilxəlil xan II İraklının rusları köməyə çağırıldıqından xəbər tutub, öz tərəfindən Məlik Yusifin və Məlik Cümşüdün müşaiyəti ilə saatlılı Məhəmməd Qulunu Rusiyaya göndərib, rus təbəəliyini qəbul etdiyini bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Elçilər xoş xəbərlə qayıtdılar [23, s.164].

Azərbaycanın şimal xanlarının ona qarşı etinasızlığından qəzəblənən Ağa Məhəmməd xan onları cəzalandırmaq qərarına gəldi. 1794-cü ildə o, dörd minlik qoşunu Qarabağ və İrəvan xanlıqlarına qarşı göndərdi. İran təhlükəsinin gücləndiyi bir şəraitdə İbrahimxəlilxəlil xanla barışmış Kartli-Kaxetiya çarı II İraklı oğlu Aleksandrın başçılığı ilə Qarabağ hərbi kömək göndərdi [13, s.427]. Müttəfiqlərin birləşmiş qüvvələri İran ordusunu məglubiyyətə uğradaraq Araz çayından cənuba çəkilməyə məcbur etdilər [137 s.83; 92, s.77]. P.Q.Butkov yazır ki, Ağa Məhəmməd xan Qarabağ və İrəvan xanlıqlarına 8 min nəfərlik qoşun göndərmişdi, lakin Qarabağ qoşunu keçilməz yerlərdə Qacar qoşununu qarşılıdı və məglub etdi. Qacar sonra Qarabağa 8 minlik qoşun göndərdi. Dəstə Əsgəran qalası yaxınlığında döyüşdə məglub olub geri çəkildi. Butkov bu hadisənin 1795-ci ildə Kişmişəv isə 1794-cü ildə baş verdiyini yazır. T.Köçərli Kişmişəvin fikri ilə razılaşır və yəqin ki, düz edir.

Ə.Sükürzadə bu hadisə haqqında daha geniş və maraqlı məlumat vermişdir: Ağa Məhəmməd xan 1795-ci ildə qohumu Süleyman xanı 8 minlik qoşunla Qarabağa göndərmiş, İbrahimxəlil xanın diri tutulub götürilməsini əmr etmişdi. Süleyman xan İbrahimxəlil xana məktub yazaraq ona Ağa Məhəmməd xanla barışacağına və müstəqil hakim kimi qalacağına söz verdi. İbrahimxəlil xan isə cavabında yazmışdı: «Sən bu tülkülyün ilə öz arvadlarını aldada bilərsən». Süleyman xan Araz çayını keçib Qarabağa daxil oldu. Bu xəbər yayılan kimi şuşahlar silahlandılar, ətraf kəndlərdən də döyüşçülər, cəmi 15 min nəfər toplandı. Şuşanın müdafiəsinə İbrahimxəlil xanın özü, Əskəran qalalarının müdafiəsinə isə Həsən bəy başçılıq edirdi. Şuşanın yaxınlığında düşərgə salan Süleyman xan ikinci dəfə İbrahimxəlil xanın yanına elçi göndərib təslim olmasına tələb etdi. İbrahimxəlil xan cavabında elçiye demişdi: «Süleymana de ki, mən onun dediyinə təbe olmuram, əgər bacarırsa qoy zorla məni razı salsın...» Belə kəskin cavab alan Süleyman xan üç gün aramsız şəhəri

top atəşinə tutdurdurdu. Bu yolla məqsədinə nail olmayan qacar sərkərdəsi hiylə işlətdi. Gecənin qaranlığından istifadə edərək Dovtələb dərəsinə çəkildi və şusalıları aldatmaq üçün köhnə düşərgədə bir neçə manqal yandırıldı. Səhərə yaxın köhnə düşərgədə qacar döyüşülərini görməyən şəhər sakinləri ərzaq gətirmək üçün qala qapılarının açılmasına İbrahimxəlil xandan tələb etdi. Lakin xan düşmənin hiyləsindən şübhələndiyi üçün şəhər qapılarını açmağa qoymurdu. Ancaq, bir müddət sonra sakinlərin təkidiñi görüb qapıları açdırdı. Pusquda duran düşmən sərbazları şəhərdən çıxan sakinlərə hücum edib onları qırmağa başladılar. Çağırılan hərbi müşavirədə Həsən bəyin təklifindən sonra şusalılar tonqal işarəsi ilə gecə iki tərəfdən düşmən düşərgəsinə qəfil basqın edib cəld geri çəkildilər. Çəşbaş duran sərbazlar düşmən zənn edib səhərə kiini bir-birlərini qırıldılar. Beləliklə, böyük itki verən Süleyman xan Qarabağdan çəkildi [76, s. 14-17].

T.Köçərlə adını çəkmədiyi bir mənbəyə istinad edərək yazır: «İran qoşunu şəhəri mühəsirəyə aldı. Günəş çıxanda sakinlərə xəbər verdilər ki, şəhər mühəsirəyə alınıb. Hami silahlandı. Kişilər arvadlarını və evlərini qoyub, əllərində silah və qılınc şəhərin hasarı süni və zəif olan şərq tərəfinə yollandılar. Arvadlar dözməyərək ev-eşiyi, uşaqları buraxıb cəld təbii qaya hasarına getdilər. Oradan iri qayaları qoşunun üstünə digirləndilər. Bu qayaların hər biri iyirmi və ya otuz iranlımı öldürdü. Cəsur qadınlar yaxınlıqda olan kəsilmiş ağacları da dağın başından düşmən üstünə tökdülər»[51, s.178]..

Bu məglubiyyətə baxmayaraq Ağa Məhəmməd xan Qarabağı ələ keçirmək fikrindən daşınmadı və yeni, daha güclü hücumu hazırlaşmağa başladı.

Bu dövrə Cənubi Qafqazda vəziyyət olduqca ağır idi. Yerli hakimlərin bir qismi Ağa Məhəmməd xana silahlı müqavimət göstərmək üçün tədbirlər görür, digər qismi ona hədiyyələr hazırlayırlar, üçüncülər isə heç nəyə ümidi bəsləməyərək ailələri ilə birlikdə dağlara qaçmağa hazırlaşırıdlar.

Mirzə Adığözəl bəy yazır: «Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Taliş hakimi Mir Mustafa xan mərhum İbrahimxəlil xanla and içib müqavilə bağladılar ki, Ağa Məhəmməd şaha itaət etməsinlər, mümkin olduğu qədər bir-birinə kömək və yardım etməkdə süstlük göstərməsinlər. Vaxtı-vaxtında bir-birinin vəziyyətlərindən xəbər tutsunlar». [58, s.50].

1795-ci il iyunun sonlarında 85 min nəfərlik Qacar ordusu Araz çayını keçərək Şimali Azərbaycana soxuldu. Öz ordusunu üç hissəyə bölən Ağa Məhəmməd xan onun birinci hissəsinə İrəvan, ikinci hissəsinə Muğan, üçüncü hissəsinə isə Qarabağ istiqamətində hərəkət

etmək əmrini verdi. Qacarın İrəvan istiqamətində hücum edən hissəyə Ağa Məhəmmədin qardaşı Əliqulu xan başçılıq edirdi [58, s.50].

İran ordusunun Ağa Məhəmməd xan tərəfindən başçılıq edilən hissəsi 1795-ci il iyunun sonlarında Şaşa qalasına yaxınlaşmış qalanın bir ağaclığında olan Gövaxanda düşərgə saldı [62, s.122]. Qarabağ məliklərinin nümayəndəsi Abram Bəknazaryan qacar qoşununa bələdçiilik edirdi. Mirzə Yusif yerin adını Qaraxan kimi yazar. Məlik Məcnun da Qacarın düşərcəsində idи [62, s.128].

Uzunmüddətli mühəsirəyə hazırlaşan şah qoşunları səngər qazdlar və özlərini qarabağlıların qəfil basqınlarından qorunmaq üçün cinahlarda istehkamlar düzəltildilər. Lakin, Ağa Məhəmməd şah Şaşanı almaq üçün lazımi texniki vasitələrə malik deyildi. Onun qoşunları başlıca olaraq qalanın mühəsirəsində səmərəli istifadəsi mümkün olmayan süvarilərdən ibarət idi. Sərbazların çoxu köhnəlmış fitilli tüsənglərlə silahlanmışdı. Artilleriyaya fransız mühəndisləri rəhbərlik edirdi, lakin topların xırda çaplı olması nəticəsində onlar əhəmiyyətli nəticələr əldə edə bilmirdilər [159, s.168].

Mirzə Adığözəl bəy yazır: «Sonra, mərhum İbrahimxəlil xan Qarabağ elatının bir parاسını Gürcüstan səmtinə, bəzisini də şirvanlı Mustafa xanın yana göndərdi. Mustafa xan onun tərəfindən təyin olunmuş xanlardan biri idi.

Alicənab mərhum İbrahimxəlil xan [divanxanasının ]. dəftər və kitablarında qeyd edilmiş yerdə qalan elat və kəndlilərin bəzisini Qarabağ dağlarında yerləşdirdi, bir qismini də, şəhərin içində öz yanında saxladı. Elat və kənd əhalisindən saysız athlar cəm edib, çoxlu tədarük gördü. Ağır toplar və qüvvəli qumbaralarla hərbi və döyüşə hazır oldu» [58, s.50].

Xanlıqda toplanan 15000 döyüşü və 3000 nəfər muzdalu dağstanlı düşmənə müqavimət göstərərək, qalanı [Şuşanı ]. mühəsizə edirdi.

İbrahimxəlilxəlil xan nəinki müdafiə olunurdu, eləcə də hər cür tədbir görmüşdə ki, ümumiyyətlə düşmənə ağır zərbə endirsin. O, bütün təbəələrini xalq mühəribəsinə çağırıldı. Qarabağlıların dəstələri şah qoşunlarının kommunikasiya xətlərini kəsir, ordunun təchizatını çətinləşdirirdilər.

«Rövzət-üs-səfa»nın sonuncu cildinin müəllifi Rzaqulu xan Hidayət xan yazır ki, Qarabağ süvariləri qartal ovda uçan kimi uçur və qacar döyüşülərinə elə zərbələr endirirdilər ki, sonuncular ölməkdə olan quşlar kimi çırpinır, bəziləri isə dəhəşətdən başlarını çadra ilə örtürdülər [bax :59, s.168].

Fransız emissarı Olivye başda olmaqla şah fransız zabitlerinin komandanlıq etdiyi Qacar topçuları Şuşanı üç gün atışa tutdular. Lakin şəhərin istehkamlarını dağda bilmədilər. Şuşalılar düşmən üzərinə cəzarətlə həmlə edirdilər. Əsgəran qalasının naibi Həsən bəy və Şuşa müdafiəcilişinin dəstələri düşmən düşərgəsinə gecə birgə hücum etdilər.

Qanlı döyüş baş verdi. Düşmənə ciddi tələfat verdirən həmlə iştirakçıları tezliklə qala divarlarının arxasına çəkildilər. Qacarın döyüşçüləri isə qaranlıqda bir müddət bir-birlərini düşmən zənn edərək öldürdürlər. Ağa Məhəmməd xan hiddətlənərək İbrahimxəlilxəlil xana hədəleyici, təhqiredici məktublar göndərməyə başladı.

Qarabağ dəstələri iki dəfə böyük qələbələr qazanmışdılar. Bir dəfə onlar düşmənin Xudafərin körpüsündən keçən düyü, yağı, buğda və s. ərzaq daşıyan nəqliyyat karvanını ələ keçirmiş, ikinci dəfə isə Govaxanın ətrafındakı Qacar ordusu ilxilərini qovub aparmışdılar [129, s.169].

Müasirlərdən birinin sözlərinə görə Şuşa mühəsirə olunan zaman kişilər silahlanaraq öz arvad-uşaqlarını evdə qoyub şəhərin zəif, süni divarla müdafiə olunan şərqi hissəsinə özlərini çatdırıldılar; Qadınlar isə dözməyib ev-eşiyi və uşaqları qoyub qayanın üstünə çıxdılar və oradan iri daşları üzü aşağı diyrətməyə başladılar. Daşlardan hər biri 20-30 iranının məhv edirdi; bunu kifayət hesab etməyərək, onlar yaxınlarda yiğilmiş şalbanları diyrərməyə başladılar. Bu şalbanlar 40-50 adamı məhv edirdi. Hadisənin şahidi sözünə davam edərək yazar ki, şəhərə heç bir zərər yetirə bilməyən və xeyli itgi verən düşmən əsgərləri Dövtələbin zirvəsinə, sərkərdələri şahzadə Süleymanın yanına toplaşmaqa başladılar. Bu yer qala qüllələrinin qarşısında atəş məsafəsində idi. İbrahimxəlilxəlil xan düşmən əsgərlərinin bir yerdə topladığını görüb həmin gün səhərdən günortaya qədər nə toplardan nə də tüsənglərdən atəş açınaması əmr etdi. Axşama yaxın, saat 6-da bütün qoşunlar bir yerdə – Dövtələbin zirvəsinə toplaşan zaman isə bir saat ərzində otuz topdan onlara fasilesiz atəş açıdlar. Saysız-hesabsız düşmən əsgərləri vadilərə və dağ dərələrinə səpələndilər. Əsgəran qalalarının rəisi Həsənqulu xan öz döyüşçüləri ilə onları təqib edib Araza qədər qovdu [133 bax:159 .s. 169].

Ağa Məhəmməd xan elçilərlə məktublar göndərərək cürbəcür yollarla İbrahimxəlilxəlil xanı itaətə gətirməyə çalışdı. Mənbələrin verdiyi məlumatata görə Ağa Məhəmməd xanın göstərişi ilə Seyid Məhəmməd Ürfinin ince qəsidişlərindən bir beytinin sözlərini dəyişərək İbrahimxəlilxəlil xanı qorxutmaq üçün yazıb göndərdilər: «Ze məncənəqi-fələk səngi-fitnə mibarəd,

To əblahanə gerefti miyani-sışə qərar»

Tərcüməsi: «Fələkin mancağından fitnə daşı yağır,  
Sən axmaqcasına Şuşədə şorar tapıbsan “

İbrahimxəlilxəlil xan həmin məktubu alıb Mola Pənah Vaqifə cavab hazırlamağı əmr etdi. Vaqif tərəfindən yazılın aşağıdakı beyt Qacarın düşərgəsinə göndərildi

«Gər nigahbanı mən an əst ki et, mən midanəm,  
Şışərə dər bəğəli səng nigah midarəd».

Tərcüməsi: «Məni saxlayan mənim tanıdigimdirsa,  
Şişəni daşın qoynunda salamat saxlar [56, s.129 ].

Ağa Məhəmməd xan belə cavabdan bərk qəzəblənmişdi.

Ağa Məhəmməd xan İbrahimxəlilxəlil xanı aldadıb Şuşadan çıxartmaq və açıq meydanda ona qalib gəlmək istəyirdi. Ancaq İbrahimxəlilxəlil xan Qacarın məqsədini anlayıb qaladan çıxmadi. Rus hərbi tarixçisi Kişmişev yazır: Şuşa «mədafiəcilişinin döyüşkənliyində isə qüsür yox idi. Bu yol ilə Şuşanı tutmaq imkanı olmayan Ağa Məhəmməd xan İbrahimxəlil xanı aldadıb qaladan çöldə onunla vuruşmaq istədi. Lakin Qarabağ hökmdarı asanhqla aldadılanlardan deyildi: o təkcə qalanın müdafiəsi ilə kifayətlənməmişdi, düşmənə hiss olunan zərbə endirmək üçün bütün tədbirləri görmüşdü. Tirana olan nisfrətinə təbəələrinin də şərik olmasına inanan xan xalq mühəribəsi elan etdi. Sevimli xanın çağırışı ilə bütün əhalisi ayağa qaxdı və yerli bəylərin təşkil etdikləri könüllülər tezliklə Ağa Məhəmməd xanın arxasında zəhlimi güvvəyə çevrildilər» [154, s.255-256].

Şuşa qalasına gedən yeganə yol susuz, kəskin yoxuş idi. Hücum edən qala qapısına çatanadək müdafiəcilişin atlığı daşlara və silahlar-dan atılan daşlara tuş gəlirdi.

Qacar ordusunun çox böyük üstünlüyünə baxmayaraq Şuşanı hücumla ələ keçirmək cəhdinin baş tutmadığını görən Ağa Məhəmməd xan Şuşanı mühəsirədə saxlayıb əhalini acliq yolu ilə təslim olmağa məcbur etmək qərarına gəldi. Lakin bu da şüsalıların iradəsini qira bilmədi. Mirzə Camal yazır: «Ağa Məhəmməd şah, otuz üç gün qala ətrafında qaldığını baxmayaraq, o qədər böyük qoşunla qalanın beş verstliyindən axan çaydan keçə bilmədi. Qarabağın athi və piyada qoşunu, ellərin, kəndlərin sərkərdələri, Vərəndə, Dizəq və Xaçın mahallarının məlikləri meşədə, yollar və keçidlərdə Qızılbaş qoşununu tutub qarət edirdilər. Hər gün dəstə-dəstə at, qatır, dəvə və başqa tədarükati, ordu üçün vilayətlərdən göndərilən taxıl karvanlarını qarət və əsir edərək, mərhum İbrahimxəlil xanın yanına gətirdilər. İş o yerə çatmışdı ki, o vaxtın hesabı ilə bir qatırı dörd manata, dəvəni altı, bir baş yaxşı atı isə on manata satırdılar. Düşmən Qarabağ qoşununun gecə basqınla-

randan qorxaraq, ordugahın ətrafında möhkəm bürclər tikmişdi... Qızılbaş qoşununu bir an belə rahat qoymurdular. Üç-dörd dəfə şah özü böyük qoşunla çayı keçmək və qalaya yaxınlaşmaq istədi. Bu tərəfdən cəld piyadalar, qoçaq süvarilər sərkərdələrlə birlikdə [şahın]. qabağına çıxıb, qəhrəmancasına döyüsdülər və onu məglub edərək geri qaytardılar» [59, s.129].

Düşmənin Xudafərin körpüsündən keçib gələn nəqliyyatına həmlə edən qarabağlılar düşmənin bütün ərzağını ələ keçirmişdilər. Həm də eyni zamanda bütün qatırçılar və dəvəçilər, mühafizəçilər məhv edilmişdi [154, s.255]. Karabağlılar gecə düşmənin cənub qapıları yaxınlığındakı ön hissəsinə hücum edirlər və düşməni Xan bağına qədər təqib edirlər. Bu Şuşa döyüşçülərini daha da ruhlandırdı və İbrahimxəlil xanın özü düşmən düşərgəsinə hücum etdi, düşmən ağır itkilər verdi [154, s.255].

Ağa Məhəmməd xan 33 gün davam edən mühasirənin də heç bir nəticə vermədiyini və bu yolla şuşalıların müqavimətini qırı bilmədiyini görüb şəhərin mühasirəsindən əl çəkməyə məcbur oldu və öz ordusunu Gürcüstana yeritdi. Bu işdə gəncəli Cavad xanın və Məlik Məclumun [Ağa Məhəmməd xan molik Məclumun "xidmətlərinin"] yüksək qiymətləndirərək ona xeyli var dövlət və imtiyazlar vermişdi. Qacar arazdan cənuba çəkilərkən Məclum Gəncədə qaldı [187, s.66]. məsləhəti də müəyyən rol oynamışdı [154, s.282-283].

Mirzə Adıgözəl bəy yazır: «Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli yoxluq pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanən hücumlarından və cəsarətli çarpışmalardan qorxuya düşürlər. Əgər bir neçə gün belə keçsə, qoşunu məglub olar.

Buna görə, dövlətinin əmirləri, məmələkətinin böyük adamları və vəzirləri ilə məşvərət etdi [Axırda]. məsləhət görüb dedi ki, zərərin yarısından qayıtmaq da mənfaətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdən at başı qayıtmaq nicat xəzinəsinin açarıdır. Yoxsa çox çəkməz bütün qoşunumuz və heyvanlarımız bu dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İran salamat qayıtmas.

Sonra, qayıtmaq bayrağını hərəkətə götirdilər [yəni İran qoşunu geri çəkilməyə başladı]....» [58, s.52].

Mənbələrdən məlum olur ki, artıq qocalmış Kartlı-Kaxetiya çarı II İrakli ölkəni lazımincə idarə edə bilmirdi və öz oğlanları arasında bölmüşdü. O, Qacarın Gürcüstana doğru irəliləməsi xəberini alıb oğlanlarına və nəvələrinə, o cümlədən Başaçiq [İmeretiya]. valisi olan nəvəsi Solomona xəber verib onlardan kömək istədi. Oğlanları arasında ziddiyət və düşməncilik olduğundan Solomondan başqa heç kim

yardım göstərmədi. Solomon isə 4 min döyüşü gəndərməşdi. İrakli, bu 4 min nəfər və öz döyüşçüləri ilə, habelə Qazax elatlarından topladığı qüvvə ilə Ağa Məhəmməd xanın hərəkətinə mane olmaq üçün Qazax mahahna golib İnce çayı kənarında durdu. Lakin qüvvələrin çox qeyribərabər olduğunu görüb geri qayıtdı, arvadı Dariya Georgiyevnanı keçilməz yer sayılan Tuşətə gəndərdi. Özü Tiflisdə qaldı. Ağa Məhəmməd xan irəliləyərək Soğanlığa çatdı. Gecəni burada keçirib səhəri gün Tiflisə doğru irəlilədi. Tərəflər Qızrans çayı sahilində qarşıladılar. Məglubiyətə uğrayan İrakli bir atlı və bir qatırçı ilə Hallavar körpüsündən keçib Qaraqalxan dağlarına qaçıdı [58, s.53]. 1795-ci ilin sentyabrın 12-də Tiflisi ələ keçirən Qacar ordusu onu yandırdı [154, s.283].

Rəsmən Rusyanın qəyyumluğunda olan Şərqi Gürcüstana Ağa Məhəmməd xan Qacarın hücum etməsi Rusiyaya Qacara qarşı mübarizə adı altında Cənubi Qafqaza ordu yeritmək üçün əsas verdi. Qeyd edək ki, 1791-ci ildə Osmanlı imperiyası ilə məharibəni uğurla başa çatdırın Rusiya yenidən Qafqazda fəal siyaset yeritməyə başladı. Rus diplomatiyası Azərbaycana dair işgalçılıq siyasetində yenidən erəməni kartından istifadə etmək qərərəma göldi. Hələ 1790-ci il yanvarın 3-də İ.Arquutinski Qarabağın üç məliyinin adından II Yekaterinaya məktub göndərərək «Şuşa xanlığının hökmranlığını devirmək» üçün hərbi yardım istəmişdi. Arquutinski xahiş edirdi ki, Rusiya az miqdarda da olsa qoşunla kömək göstərsin. «Çünki Rusiya qoşunu təkcə öz zəhmli adı ilə farsların [azərbaycanlıların - T.M.] qüvvələrinə üstün gələr və Şuşa xanım hakimiyyətini devirə bilər». [196, s.63-64]. Hərbi yardım mümkün olmazsa Qarabağ xristianlarını Dərbənd ətrafına köçürüb onları burada yerləşdirmək təklif olunurdu.

Ağa Məhəmməd xanın hakimiyyətinin möhkəmlənməsini özünün Qafqaz siyaseti üçün təhlükə hesab edən rus sarayı Azərbaycan xanlarını öz tərəfinə çəkməyə hazırlaşındı. 1792-ci il mayın 8-də II Yekaterina Qafqaz xəttindəki rus qoşunlarının baş komandanı general İ.Qudoviç yazırı ki, Rusiyaya yaxşı münasibət göstərən xanlara imperatorun ali himaya barədə ümidi lər versin. Onlara bildirsin ki, Rus dövlətinə itaat göstərsələr, imperator himayəsinə əmin ola bilərlər [95, s.286-287]. İ.Qudoviç Azərbaycan xanlarını Rusiya himayəsinə qəbul etməyə həvəsləndirməli, buna nail olduqda isə onlara öz nümayəndələrini Rusiyaya göndərməyi təklif etməli idi [113, s.286-287].

Ağa Məhəmməd xan Qacarın Cənubi Azərbaycanı ələ keçirməsi və bundan sonra Cənubi Qafqaza hərbi yürüşə hazırlanması Rusyanın hakim dairələrini ciddi narahat edirdi. İ.Qudoviç öz hökumətinə təklif edirdi ki, «Rusiyaya meyl edən xanlıqlara himaya göstərmək lazımdır

ki, onlar Ağa Məhəmməd xana müqavimət göstərsinlər, onun verdiyi vədlərin təsiri altına düşməsinlər» [97, s.797].

Rusiya hökuməti Ağa Məhəmməd xanın Cənubi Qafqaza hücumunun qarşısını almaq üçün də müəyyən diplomatik addımlar atmışdı. General İ.Qudoviç İran hökiminə Rusiyanın himayəsini qəbul etmiş Azərbaycan xanlıqlarına, o cümlədən Qarabağ xanlığına hücum etməməyi təklif etmişdi [113, s.331].

Lakin, Rusiya hökumətinin Cənubi Qafqazı Ağa Məhəmməd xamın hücumlarından müdafiə etmək cəhdləri nəticəsiz qaldı.

1795-ci ilin sentyabrında II Yekaterina Qudoviçə yazdığı digər sərəncamında göstərirdi ki, «İranın cənub əyalətlərinin vəziyyətinə laqeyd baxmaqla, biz Azərbaycan ölkəsi və Kaspi dənizi sahili boyunca uzanan vilayətlərə xüsusi diqqət yetirməyə bilmərik». II Yekaterina Qafqazda mövqeyini genişləndirmək məqsədilə hələ 1795-ci il yanvarın əvvəllərində Cənubi Qafqaza göndəriləcək ekspedisiya korpusuna komandanlığı üzərinə götürməyi A.V.Suvorova təklif etdi.

Feldmarşal bu haqda fikirləşmək üçün möhlət istədi və fikrini dəyişdi. Belə olduqda, komandanlıq general V.A.Zubova tapşırıldı. Bundan başqa, Xəzər donanması, bir sıra piyada dəstələr, habelə bu zaman Gürcüstanda olan rus qoşunu da Zubovun sərəncamına verildi.

1795-ci ilin noyabrında Qacarın ordusu Gürcüstani tərk edərək Muğana gəldi. 1795-ci ilin sonlarında rus ordusunun Cənubi Qafqaza hücumunun başlanması xəbəri Ağa Məhəmməd xana öz planlarını həyata keçirməyə imkan vermədi. İranın daxili vilayətlərində vəziyyətin xeyli mürəkkəbləşməsini də nəzərə alan Ağa Məhəmməd xan Azərbaycanın şimalını tərk etməli oldu.

Bələliklə, 1796-ci ilin aprelində general-mayor V.Zubov [1771-1805]. Dərbəndi alaraq Azərbaycana daxil oldu. Rus qoşunlarının Azərbaycana yürüşünün məqsədi II Yekaterinanın manifestində elan etdiyi kimi, yalnız Ağa Məhəmməd xanı cəzalandırmaq və Xəzər dənizi hövzəsində rus tacirlerinin təhlükəsizliyini təmin etməkdən [164, s.292]. ibarət deyildi. Rusiya hökuməti 80-ci illərdə həyata keçirə bilmədiyi xristianlardan ibarət büfer dövlətlər yaratmaq planından əl çəkməmişdi və onu bu yürüş zamanı reallaşdırmaq niyyətində idi. Plan çox gizli saxlanılsa da Azərbaycan xanlarına məlum olmuşdu.

V.Zubovun rəsmi məsləhətçisi təyin edilmiş erməni arxiyepiskopu İ.Arqutinski Qarabağ məliklərinə göndərdiyi məktubda bildirirdi ki, rus qoşunlarının yürüşünün başlıca məqsədi «erməniləri müsəlmanların zülmündən azad etmək və burada erməni dövləti yaratmaqdır» [128.4, s.147-148].

Yaranmış vəziyyətin olduqca təhlükəli olduğunu başa düşən İbrahimxəlilxəlil xan əks tədbirlər görməyə başladı. Onun təşəbbüsü ilə şəkili Səlim xan və şamaxılı Mustafa xan V.Zubovu sui-qəsd yolu ilə öldürmək, sonra isə rus qoşunları üzərinə hücum edib onları Azərbaycandan qoymaq haqqında razılığa gəldilər. Lakin, sui-qəsd baş tutmadı və bundan sonra göstərilən xanlar Zubovla əlaqə yaratmağa məcbur oldular [159, s.183].

V.Zubovun sərt tədbirlər görəcəyindən ehtiyat edən İbrahimxəlilxəlil xan öz oğlu Əbülfət ağanı qiymətli hədiyyələrlə və məktubla onun düşərgəsinə göndərdi. Qarabağ xam sui-qəsd cəhdə ilə əlaqədar Zubovda yaranmış şübhəni aradan götürməyə çalışaraq yazdı: «Xahiş edirəm 12 minlik qoşun göndərməyi ləngitməyin. Mən bu qoşunla birlikdə Naxçıvan istiqamətində hərəkət edərək Rusiyanın düşmənlərini cəzalandıracağam. Çar İrakli isə İrəvan yolunu tutmalıdır. İndi olduğumuz yerdən Təbrizə doğru hərəkət etməlisiniz. Xahiş edirəm məni xəbərsiz qoymayın» [113, s.405].

Rus qoşunlarının Azərbaycanda olmasından ermənilər öz məqsədlərini sona qədər həyata keçirmək və Qarabağ ərazisində erməni çarlığı yaratmaq istəyirdilər. İ.Arqutinski hələ 1793-cü ildə hazırladığı erməni-rus müqaviləsinin layihəsini çar hökumətinə təqdim etdi. Müqavilə layihəsində Cənubi Qafqaz ərazisində erməni çarlığının yaradılması nəzərdə tutulurdu. Bu dövlətin hakiminin təyin edilməsi və onun ərazisində qoşun saxlamaq hüququ rus sarayına verilməli idi.

İ.Arqutinski eyni zamanda V.Zubova məsləhət görürdü ki, Kür çayını keçərək Muğanda dayansın və İbrahimxəlilxəlil xana müraciət edərək ondan özünü, yaxud böyük oğlunun və beş məlikin komandası altında qoşun göndərməsini tələb etsin. İbrahimxəlilxəlil xanın və məliklərin hər birinin sərəncamında min nəfərlik qoşun olmalı idi. O, məsləhət görürdü ki, İbrahimxəlilxəlil xan qoşun göndərməkdən imtina etdiyi təqdirdə, məliklərin köməyi İbrahimxəlilxəlil xanın hakimiyyətdən kənar etsin və Şuşa qalasını ələ keçirsin. İ.Arqutinski V.Zubovu əmin edirdi ki, məliklər rus ordusuna kömək etmək üçün kifayət qədər güclü silahlı toplamağa qadirdilər [96.2, sən. 298, s.436].

Arxiyepiskop Dərbənddə olarkən Qarabağ məliklərinə göndərdiyi məktubunda onları əmin edirdi ki, rus ordusu erməniləri müsəlman zülmündən azad etmək niyyətindədir [186, s.77]. Azərbaycan xanlarının əlinə keçən bu məktub və İbrahimxəlilxəlil xanın fəaliyyətindən narazı qalan II İraklinin «pravoslavların müsəlmanlar əleyhinə birləşəcəyi» kimi hədəsi xanların rusların onlara-müsəlmanlara münasibətindəki şübhələri daha da artırdı [186, s.78].

Butkovun və Pottonun yazdıqlarına görə İbrahimxəlilxəlil xan Şamaxı və Şəki xanlarını da Rusiyaya qarşı təşviq edib baş komandan V.Zubova qarşı sui-qəsd təşkil edibmiş. N.Dubrovin də V.Zubova qarşı qəsdin əsas təşkilatçısının İbrahimxəlilxəlil xan olduğunu qeyd edir. O, yazar: «İbrahimxəlilxəlil xan ruslara qarşı mübarizə ittifaqı yaratmaq məqsədi ilə öz nümayəndərini şamaxılı Mustafa xanın və şəkili Səlim xanın yanına göndərdi». Qəsdin icraçısı Zubovun qərargahından olan Ağa Məhəmməd xanın təqiblərindən qaçıb canını qurtarmış Zəndlər sülaləsinin nümayəndəsi 20 yaşı şirazlı Nurəli xan imiş. İbrahimxəlilxəlil xan Nurəli xanla əlaqə yaratmaq üçün V.Zubovu salamlamaq bəhanəsi ilə öz nümayəndəsini Zubovun düşərgəsinə göndərdi [129, s.16]. Guya İbrahimxəlilxəlil xan «nadir gözəl olan qızını» ona və etməklə qəsdi gerçəkləşdirməyə razı salıbmış [113, s.397]. Eyni zamanda İbrahimxəlilxəlil xan özündən hər cür şübhəni uzaqlaşdırmaq üçün oğlu Əbülfət ağanı V.Zubovun yanına göndərdi. Güman ki, qəsdin günü yalnız Əbülfət ağa Zubovun düşərgəsinə gəlib Nurəli xanla görüşdükdən sonra təyin edilməli idi [190.16, v.160; 160 s.57]. Butkovun yazdığını görə Nurəli xan 100-ə qədər iranlısı ətrafına toplayıb, tez-tez Mustafa xanın yanına öz adamlarını göndərib onunla məsləhətləşmiş. Nurəli xanın Mustafa xana yazdığı məktub rusların əlinə keçibmiş. Guya Nurəli xan at çapanda papağı başından düşmüş, bu zaman papağın içində saxladığı məktub da yero düşmüştü. Məktubu götürən kazak onu Zubova veribmiş. Məktubda Mustafa xanla Nurəli xanın Zubovun qərargahına hansı gün və hansı saatda birgə hücum etmək və Zubovu öldürmək niyyətləri yazılıbmış. Gecə Nurəli xan tutulur və tezliklə Həstərxana göndərilir. Mustafa xan dağlara qaçıb və sui-qəsd baş tutmur [113, s.398].

Akad. T.Köçərli bu versiyaya etiraz edərək yazar: «hər an şah Qacarın intiqam almaq üçün Şuşaya yeni hücumunu gözləyən İbrahimxəlilxəlil xan Zubova sui-qəsd təşkil etməklə nə qazana bilərdi? Şah Qacarla gərgin münasibətlər şəraitində sui-qəsdlə Rusiyani açıq düşmənə çevirməkdə Qarabağ xanının nə kimi siyasi, hərbi və digər marağı ola bilərdi? Əgər sui-qəsdin təşkilatçısı Qarabağ xanı idisə, o, oğlunu Zubovun yanına göndərordimi?... İbrahimxəlilxəlil xan Nurəli xanla görüşüb, yaxud tanumaza-bilməzə ona ismərini göndərib? Qəsdçi məktubu papaqda gizlədərdimi? [51, s.182]. Nə Butkovun, nə də Pottonun ehtimal edilən qəsdlə bağlı hansısa sənədi göstərməmələrini onun şübhələrinə haqq qazandırdığını yazan müəllif belə bir məqama da diqqəti cəlb edir. Tarixçilər yazar ki, Mustafa xan dərhal Yeni Şamaxıdan [Ağsudan]. dağlara qaçıb. Digər tərəfdən deyir ki, sui-qəsdin üstünün açılması ilə «baş komandan Mustafa xanla və

başqa xanlarla yazışında mehriban tonu dəyişmədi, özünü elə göstərdi ki, guya xanların bəd niyyətlərindən xəbəri yoxdur. Zubovun tapşırığı ilə İ.Arqutinski Mustafa xanla görüşdü. Bu ifadələri gətirdikdən sonra T.Köçərli yazar: «Ağıl kəsmir ki, sui-qəsdin baş tutmamasından sonra «dərhal qaçan» şəxs belə asanlıqla sui-qəsd təşkil etdiyi şəxsin, yəni general Zubovun nümayəndəsinin [Arqutinskinin]. yanına gəlsin» [51, s.182-183]. Köçərli ehtimal edir ki, «sui-qəsd» məsəlesi V.Zubovun baş məsləhətçisi İ.Arqutinskinin uydurması da ola bilərdi. Biz əvvəllərdə qeyd etmişdik ki, İbrahimxəlilxəlil xanın rusların Qarabağda erməni dövləti yaratmaq planından xəbərdar idi və buna görə də bu qəsdə həmin planın reallaşdırılmasına əsas verə bilərdi.

Rus komandanlığının ona qarşı açıq hərbi əməliyyatlara başlamasına əsas verməmək üçün İbrahimxəlilxəlil xan ruslara qarşı zahiri səmimiyyət göstərməyə vadər oldu. Oğlu Əbülfət xanı hədiyyələrə Zubovun düşərgəsinə göndərdi [58, s.54]. Qarabağ xanlığının Rusiyaya yaxınlaşmasında [90a, s.117]. xanın vəziri Molla Pənah Vaqifin xidmətlərini qiymətləndirən qraf II Yekaterinanın adından ona daşlarla bəzədilmiş qiymətli əsa hədiyyə etdi. Düşərgədə xan oğlunu böyük ehtiramla qarşılıdalar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşışlar verdilər: burada ona, ordunu İran sərhədlərinə qədər müşaiyət etmək üçün bir suvari dəstəsi verilməsi təklifi edilmişdi [23, s.166].

Butkovun yazdığını görə sentyabr aymda İbrahimxəlilxəlil xan V.Zubova məktub göndərərək yazmışdı: «Rusiyaya sədaqətimə görə, xahiş edirəm, məni və mənim şəhərimi özünükü hesab edəsiniz və Şuşanı müdafiəsiz qoymayasınız. Əgər Şuşanı saxlasanız, bütün dünyaya sahib ola bilərsiniz. Xahiş edirəm buraya 12 minlik qoşun göndərin, bu qoşunla mən Naxçıvan yolu ilə gedib Rusyanın düşmənlərini cəzalandıraram. İraklı də bu yolu tutmamalıdır. Siz də indi olduğunuz yerdən hərəkət edib Təbrizə gedin» [113, s.412].

Oktyabr ayında Zubov general Rimski-Korsakovun başçılıq etdiyi hərbi dəstənəi Gəncəyə göndərdi. Rimski-Korsakov Gəncədə dayanmalı və bununla İbrahimxəlilxəlil xanı və digər Azərbaycan xanlarını və həm də gürçü çarını Ağa Məhəmməd xana qarşı qaldırmalı, onları «hər cür təhlükədən qorunmalı idи. Zubovun planına görə Azərbaycan hakimləri eyni bir vaxtda bütün qoşunlarını toplayaraq Ağa Məhəmməd xanın qüvvəsi və təsiri olan yerlərə - Ərdəbil və Təbrizə hərəkət etməli idilər. Bu əməliyyatı Xəzər korpusu Kürkə Arazın qarışlığı yerdən, Xəzər donanması desantları isə dənizdən müdafiə etməli idи. II İraklınin İrəvana, Şimali Azərbaycan xanlarının isə Təbrizə yürüyü 1797-ci ilin yazında olmalı idи» [113, s.412].

İrəvan xanlığına dair Rusyanın müxtəlis planları var idi. Bir plana görə bu xanlığı Qarabağla birləşdirib bir oyuncaq xristian dövləti yaradılmalı idi. Digər plana görə isə İrəvan xanlığı Gürcüstana birləşdirilməli idi. 1796-ci ildə Rus hökuməti artıq qəti şəkildə ikinci planı gerçəkləşdirməyi qərara almışdı. Gəncə xanlığı da Gürcüstana birləşdirilməli idi. Rus hökumətinin bu niyyatindən xəbəri olmayan Gəncəli Cavad xan Rimski-Korsakov Gəncəyə yaxınlaşan zaman heç bir müqavimət göstərmədən qala açarlarını ona təqdim etdi [167, s.79].

Eyni zamanda Qarabağ xanını Rusiya imperatorunun «əbədi mərhəmətinə ümidi var edən» Zubov, İbrahimxəlilxəlil xandan xəlvəti erməni mayoru Kaçkaçevi gizli yolla Şuşaya Qarabağ məliklərini Rusiya imperatoruna sədaqət andı içdirməyə və rus qoşunlarının Kür çayına yaxınlaşarkən onlara «öz qoşunlarıyla» hər cür kömək etməyə hazır olub - olmaqlarını müəyyənləşdirmək məqsədilə göndərir. Ancaq rus komandanlığı Qarabağ xanlığına aid planlarını reallaşdırmağa imkan tapmadı. 1796-ci ilin payızında II Yekaterinanın vəfatı və oğlu I Pavelin hakimiyyətə gəlməsi ilə Rusyanın xarici siyasetində kəskin dəyişiklik baş verdi. Pavel rus ordusunu Azərbaycandan geri çağırıldı [167, s.79].

Rus qoşunlarının 1796-ci il yürüşünün boş çıxmazı Qarabağ məliklərinin arasında ciddi məyusluq yaratdı. Onlar İbrahimxəlilxəlil xanın görə bilcəyi cəza tədbirlərindən qorxuya düşərək Qarabağı tərk etmək qərarına gəldilər. 1797-ci il avqustun 2-də məliklər Həştərxan qubernatoruna müraciət edərək xahiş etmişdilər ki, onlara bütün təbəələri ilə birləşdə Rusiyaya - Həştərxana və ya Kizlyara köçməyə icazə versin [96.2,sən313 s.449].

Rus ordusu Azərbaycanı tərk etdikdən sonra II İrakli və İbrahimxəlilxəlil xan gəncəli Cavad xanı cəzalandımağı qərara aldılar.

Gəncəli Cavad xan Ağa Məhəmməd xanın hücumundan Qarabağ xanlığını və Kartli-Kaxetiya çarlığının asılılığından birdəfəsilik qurtarmaq üçün istifadə etmək qərarına gəlmış və onlara vergi ödəməkdən imtina etmişdi. Onun Ağa Məhəmməd xana həm də fəal hərbi yardım göstərməsi İran hökmərinin hücumları nəticəsində daha çox itkilərə məruz qalmış İbrahimxəlilxəlil xanın və II İraklinin kəskin qəzəbinə səbəb olmuşdu [101, s.178].

Mirzə Yusif Qarabağı belə yazar: «İbrahimxəlil xan Zubovun Rusiyaya qayıtması xəbərini eşidib vali İrakli xana məktub yazdı və onu başa saldı ki, Tiflisin dağılımasına və onun əhalisinin qanının tökülməsinə gəncəli Cavad xan və Çiləbörd məliyi səbəb olmuşdur [62, s.33]. Mirzə Adığözel bəy əlavə edir ki, «Mərhum İbrahimxəlil xan bu hadisəni [yəni V.Zubovun Rusiyaya qayıtmasını]. eşidincə, Gürcüstan

valisini bildirdi; zəfər nişanəli Qarabağ və Dağıstan qoşunları ilə Gəncə tərəfinə hücum bayrağı qaldırıram. Siz də Gürcüstan qoşunlarını toplayın və bizimlə yoldaş olmaqdə gecikməyin. O tərəfə hərəkət edin, əlbir olaraq Gəncəni alaq və onlara yaxşı bir qulaqburmazı verək» [58, s.55].

1797-ci ilin əvvəllerində Qarabağ və Kartli-Kaxetiya qoşunları Gəncəyə doğru irəlilədilər.

Yaxşı möhkəmləndirilmiş Gəncə şəhərini hücumla əla keçirməyin mümkün olmadığını görən müttəfiqlər uzunmüddətli mühasirəyə keçməyə məcbur oldular. Mənbənin verdiyi məlumatə görə Gəncənin mühasirəsi 4 aydan artıq davam etdi. Bu müddət ərzində müttəfiqlərin ordusu şəhərin ətrafindakı kəndləri amansız şəkildə qarət etdilər. Onlar qənimət kimi çoxlu mal-qara əla keçirdilər, xanlığın 4 kəndinin əhalisini isə bütünlükə Şəmşədilə köçürdülər. Uzun müddət mühasirədə qalan şəhər əhalisi arasında da itkilərin sayı getdikcə artırdı [122, s.152].

Ancaq nə şəhərdə tügən edən acliq, nə də müttəfiqlərin üstün qüvvələri gəncəlilərin iradəsini qıra bilmirdi. Yalnız gürcü çarı II İraklinin 7 min nəfərlik əlavə qoşunla Gəncəyə tərəf hərəkətə başlamağa haqqında xəbər Cavad xanı İbrahimxəlilxəlil xanla danışqlara başlamağa məcbur etdi. Aparılan danışqlar nəticəsində Cavad xan hər il İbrahimxəlilxəlil xana 10 min, II İrakliyə isə 15 min tümən xərac ödəməyi, öz oğlu və bacısını isə Qarabağ xanına əmanət verməyə razılaşdı. Bundan əlavə, Cavad xan Ümmə xanın döyüşçülərinin hər birinə 40 tümən pul paylamağı və Ağa Məhəmməd xan tərəfdən əsir götürülüb ona bağışlanmış 400 nəfər gürcü əsirini II İrakliyə qaytarmağı öhdəsinə götürdü [113, s.346-347; 35 s.73].

Rus qoşunlarının 1796-ci ildə Azərbaycana yürüşü başa çatdıqdan sonra Ağa Məhəmməd xan Qacar yenə də Cənubi Qafqazi itaət altına almaq qərarına gəldi. Bu dövrdə İranda daxili vəziyyət bir qədər sabitləşmiş, Ağa Məhəmməd xanın mövqeləri isə xeyli möhkəmlənmüşdi. O, yaranmış vəziyyətdən istifadə edərək 1796-ci ilin martında təntənəli şəkildə şah titulunu qəbul etdi. [132 s.24]

1797-ci ildə Ağa Məhəmməd şahın ordusu Cənubi Qafqaza tərəf hərəkətə başladı. Azərbaycan xanlarına ünvanlanmış şah fərmanlarında onlardan qeyd-şərtlər tabe olmaq tələb olunur, əks halda amansız şəkildə cəzalandırılacaqları ilə hədələnirdilər. Ağa Məhəmməd şahın İbrahimxəlilxəlil xana ünvanlanmış fərmani daha qəzəbli xarakter daşıyırırdı: «əgər o, sağ qalmaq istəyirsə, hakimiyyəti oğluna təhvil verib Məkkəziyətənə getsin [25,s.24].

Baharın əvvəllerində İran ordusunun Əliqulu xanın başçılıq etdiyi ön dəstələri Naxçıvan və İrəvan xanlıqlarına soxuldular. Naxçıvanlı

Kölbəli xan amansız şəkildə cazalandırılıb İrana sürgün edildi. İravan xanlığı isə amansız şəkildə qarət edildi və əhalisinin bir hissəsi İrana köçürüldü. [132 s 24]

Mirzə Rəhim Fəna yazır ki, hicri 1212-ci [milad 1797] il zilqədə ayında Ağa Məhəmməd şah Tehrandan Ərdəbilə hərəkət etdi. Buradan 100.000 nəfər təcrübə olunmuş adamlardan götürüb gəldi, Araz kənarında ləşgərgah etdi. Məlum oldu ki, İran qoşunu gəlinəcə İbrahimxəlilxəlil xanın əmri ilə Xudafərin körpüsünü şikəst ediblər. Ağa Məhəmməd şah körpü təmirini həvəslə etməyib, atları sudan keçirdi, qoşun əhlindən tələfat oldu» [61 s. 24].

Ağa Məhəmməd şahın şəxsən rəhbərlik etdiyi ordunun əsas hissəleri Qarabağa daxil oldu. Onu da qeyd etmək lazımdır ki, bir çox xanlıqlarda, o cümlədən Qarabağda üç il davam etmiş dəhşətli quraqlıq achiğa səbəb olmuşdu. Qarabağ xanlığının əhalisinin əksəriyyəti bir tikə çorək dalınca öz yaşıyış yerlərini tərk edərək başqa yerlərə köçməyə məcbur olmuşdu [58, s. 57 : 59 s. 136].

Mirzə Adigözəl bəy yazır: «Qızılbaş qoşunu Ağa Məhəmməd şahla bərabər Araz kənarına gəldi. Buna görə [yəni xanlıqda acliq olduğuna görə – T.M.], Şuşa qalasında dayanıb, əldə olan qüvvə ilə, qaniçən bir düşmənlə vuruşmaq mümkün deyildi. Uca mərtəbəli xan, əhl-əyal, övlad və nəvələrini, canlarından keçən bəylərin əhl-əyalını götürüb Car və Talaya hərəkət etdi. Mərhum İbrahimxəlil xanın kürəkəni Nəsir xan, Şahsevən Əta xan, mərhum xanın kürəkəni şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də behiştik İbrahimxəlil xanla bir yerdə səfər etdilər». [58, s.57]

]

Mirzə Camal bu məsələ ilə bağlı belə yazır: «Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində taxıl və başqa bitkilər məhsul vermədiyindən, şiddətli qəhərlik baş vermişdi. Taxılın qiyməti o qədər qalxmışdı ki, hətta bir çetvert buğdanı o vaxtın pulu ilə 45 manata güclə almaq olurdu. İş çətinliyə düşdü. Ağa Məhəmməd şah qızılbaş qoşunu ilə Araz çayı kənarına çatdı. Azuqənin qəhərliyindən və son neçə ilin əziyyətindən sonra Şuşa qalasında belə güclü padşahın qarşısında durmaq çətin idi. Ələcsiz qalan [İbrahimxəlil xan] arvad-uşağı, qohumları, məruf bəylərin ailəsi və sədaqətli xidmətçiləri ilə birlikdə qaladan köçüb, Car və Tala tərəfə getdi ki, orada dayanıb, Dağıstan, Gürcüstan və başqa vilayətlər kömək edərlərsə, tədarük görüb, müharibəyə hazırlaşın, əks təqdirdə oradan Dağıstana, öz qohumu Avar hakimi Ümmə xanın evinə gedərək Ağa Məhəmməd şahın əziyyətindən qorunsun» [59, s.126].

Ağa Məhəmməd şah İbrahimxəlilxəlil xanın Şuşanı tərk etməsi xəbərini Araz sahilində eşitdi və onu tutmaq üçün iki min nəfərlik hərbi dəstə göndərdi. Bu dəstə Tərtər körpüsü yanında İbrahimxəlilxəlil xana çatdı. Ancaq baş verən döyüdə xan qalib gəldi və sağ-salamat öz adamları ilə birlikdə Kür çayından keçib Car-Balakənə getdi. Yolda Ağa Məhəmməd şahın tərəfindən olan bəzi avarlar şahın göstərişini yerinə yetirib İbrahimxəlilxəlil xanı tutub şaha təhvil verməyə cəhd göstərdilər. Ancaq xanın arvadı və Ümmə xanın bacısı Bikə ağa onları bu fikirdən çəkinməyə razı sala bildi [58, s.57; 59 s.136].

N.Dubrovin də yazır ki, şah özünün ən yaxşı sərkərdələrinin başçılığı ilə 2 min döyüçüsünü xanı təqib etmək üçün göndərdi. Dəstə Tərtər çayı çahilində xana çatdı, lakin İbrahimxəlilxəlil xan düşməni əzdi və yoluna davam etdi [128.3, s.209; 92 s. 80].

Son tədqiqatlarda fransız yazarı Jan Gevrin Ağa Məhəmməd şah Qacarın həyatına həsr etdiyi «Xacə şah» adlı tarixi romanına istinadən bu məsələ ilə bağlı yeni fikir irəli sürürlür.

Jan Gevrin əsərindən aydın olur ki, İbrahimxəlilxəlil xan Ağa Məhəmməd şahın Qarabağa ikinci dəfə hücum etmək niyyətindən əvvəlcədən xəbərdar idi və onun qarşısını almaq üçün ciddi hazırlıq işləri görürdü. Heç də təsadüfi deyil ki, qarabaqlılar İran ordusuna ilk zərbəni onlar hələ Araz çayını keçməmişdən vurmaşdular. İbrahimxəlilxəlil xanın əmri ilə Xudafərin körpüsü uğurulduğundan şah öz ordusunu Arazdan keçirmək üçün qayıqlardan istifadə etmək qərarına gəldi [49, s.158]. Qayıqları isə ölkənin içərilərindən getirmək üçün bir neçə gün vaxt lazım olduğundan Qacarın ordusu Arazın cənub sahilində düşərgə salıb gözləməyə məcbur oldu. Bundan istifadə edən İbrahimxəlilxəlil xan öz əsgərlərinə bir neçə qayığın içərisini daşla doldurub sira ilə çayda batırmağı əmr etdi. Beləliklə öz məcrasından çıxan Araz çayının istiqaməti gecə vaxtı İran ordusunun düşərgəsinə yönəldildi. İran ordusunun bütün ərzaq və sursat ehtiyatı sıradan çıxarıldı. Yalnız toplardan atılan bir saathə atəş qayıqlardan düzəldilmiş səddi dağıdı və çay öz əvvəlki məcrasına qayıtdı [49, s.159]. Beləliklə, İbrahimxəlilxəlil xanın keçirdiyi bu müvəffəqiyyətli hərbi əməliyyatı nəticəsində şah ordusu Araz çayını keçmək üçün ən azı bir həftə vaxt itirməli oldu. Lakin Araz çayını keçəndən sonra da ordunun Şuşa istiqamətində hərəkəti asan olmadı. İbrahimxəlilxəlil xanın əsgərləri Qarabağa yaxşı bələd olmayan düşmən ordusu üzərinə qəfil hücumlar edir və ona ağır zərbələr vururdular. Belə hücumlardan biri zamanı İran ordusu 2 min əsgər itmişdi [49, s.164].

Jan Gevrin yazdığını görə Ağa Məhəmməd şah Şuşanı mühasirəyə aldıqdan sonra şah topçulara göstəriş verdi ki, topları bir yerdə

cəmlayib atəsi hasarın bir nöqtəsinə yönəltsinlər. Qacar bilirdi ki, hasarın yuxarı hissəsi aşağı hissəsinə nisbətən davamsızdır. Topçulara tapşırı ki, hasarı yuxarıdan aşağıya doğru dağıtsınlar. Topçu zabitlərin arasında vaxtilə Osmanlı ordusunda Bağdad hakiminə xidmət etmiş Həmid adlı şəxs var idi. Həmid özü ilə gətirdiyi dörd ağır topu quraşdırıldı. Bir-iki atəsdən sonra tələb etdi ki, yanında bir neçə nəfər dəmirçi və çilingər oturub, top güllələrini millər vasitəsiylə bir-birinə bağlaşınlar. Belə ki, hər atəsdə topun ağızından iki güllə bir çıxınsın. Belə də etdilər. Lakin atəş açında topun lüllişi partladı və 6 nəfər topçu həlak oldu. Ancaq hasara xeyli ziyan dəymışdı. Buna görə də şah Həmidi cəzalandırmadı [49, s.167-168].

Jan Gevr hekayəsinə davam edərək yazar ki, birinci gün hasar yuxarı hissəsinə toplardan açılan atəşlərdən sonra hasarın yuxarı hissəsi bir neçə yerdən dağılmışdı. Ancaq səhəri gün şah gördü ki, müdafiəçilər gecə hasarın dağıdılmış hissəsini təmir etmişlər. Həmin yerləri yenidən top atəsinə tutdular. Lakin palçıq yaxşı qurumadığından top güllələri suvağın içərisində batıb qalır, partlamırdı. Buna görə də Ağa Məhəmməd şah əmr etdi ki, gecə bir neçə nəfər əlində məşəl qala divarlarının altında dayanıb hasarı işıqlandırsınlar. Beləliklə hasar işıqlandı. Mühasirədəkilər yuxarıdan məşəllərin üstünə su töküb söndürdülər. Ancaq topçular atəş açmaqdə davam edir, divar getdikcə dağılır, atəşin arası kəsilmədiyindən müdafiəçilər arptıq hasarı təmir etməyə imkan tapmirdilər [49, s.168-169].

Jan Gevrin yazdığını görə Şuşa qala hasarları dağıldan sonra İbrahimxəlilxəlil xan fikirləşdi ki, səhərin divarı davğılandan sonra şah yənə də toplardan istifadə edəcək. Buna görə də düşmənin toplarını məhv etmək qərarına gəldi. Odur ki, səhərin darvazalarını açıflar, xan özü bir neçə dəstə süvari ilə qaladan çıxdı. İki baritla dolu kuzələr götürdü ki, topların altında partladılsın, bu zaman topların lülələri gövdələrindən ayrılaçaq və müvəqqəti də olsa çiradan çıxacaqlar. İbrahimxəlilxəlil xan topxananın atəşlərini kəsdikdən sonra səhərə qayıtməq istədi. Ancaq bütün yollar düşmən tərəfindən bağlanmışdı. Yalnız şimal yolu açıq idi. Ona görə də xan şimala doğru çəkilməyə məcbur oldu [49, s.169-172].

İbrahimxəlil xanın səhəri tərk etməsi şüsalılar arasında ciddi məyusluq yaratdı. Ağa Məhəmməd şah İbrahimxəlilxəlil xanı tutmaq üçün arxasında hərbi dəstə göndərdi və eyni zamanda Şuşanın müdafiəçilərinə də məktubla müraciət edərək artıq müqavimətin faydasız olacağını bildirib təslim olmalarını təklif etdi. Könüllü təslim olarlarsa sakinlərin həyat və mal-dövlətinə toxunulmayacağını vəd etdi. Əks təqdirdə qala alınan kimi bütün kişilərin məhv ediləcəyi, qadınların

sərbəzlərə paylanacağı, Şuşanın isə Tiflis kimi dağılacağı ilə hədələdi [13, s.436].

Məktub Şuşada alındıqdan sonra səhər əyanları və ağsaqqalları toplaşıb məşvərət etdilər. Fikir ayrılığı yarandı. Hərbçilərdən İsmayı adlı birisi son damla qanadək səhərin müdafiə olunmasında israrlı idi. Onsuz da səhər alınandan sonra şah hamını qula çevirəcəkdir. Mübarizə davam etdirilərsə, İbrahimxəlilxəlil xan topladığı yeni qüvvə ilə gəlib çata bilər. Lakin Şuşa ruhanilərinin başçısı baş müctəhid Hacı Babək bu təklifin əleyhinə çıxış edib bildirdi ki, şahın hüzuruna gedib şüsalıların həyatı üçün etibaplı təminat alacaq. Uzun müzakirələrdən sonra Hacı Babəkin təklifi ilə razılaşdırıldı və sonuncu qala divarından asma nərdişanla endirildi və şahın hüzuruna yollandı [13, s.436].

Şahla görüşərkən Hacı Babək bildirdi ki, şüsalılar onların da aqibətinin Tiflis sakinlərinin aqibəti kimi olacağından qorxduqlarından şahı qalaya buraxmağa ehtiyat edirlər. Ağa Məhəmməd şah Qurana öz möhürü vurub, Şuşada müqavimətə rast gəlməsə bir nəfərə də toxunmayaçığına and içdi. O, şüsalıların 500 min əşrəfi təzminat ödəmələrini tələb etdi. Hacı Babək təzminatın miqdarını 200 min əşrəfiyə endirməyə nail oldu [13, s.436].

Hacı Babək səhərə qayıtdı və təzminatın toplanmasına başlandı. Lazımı məbləğ 2 günə toplandı. Bundan sonra qalanın əsas darvazası açıldı. Hacı Babək başda olmaqla Şuşa ağsaqqalları duz-çörəklə Ağa Məhəmməd şahı qarşılıdlar. Səhərə daxil olan Ağa Məhəmməd şah Məhəmmədhəsən ağanın imarətində yerləşdi. Şah istədiyi təzminatı alındıqdan sonra Qurana and içdiyinə baxmayaraq, döyüçülərinə səhəri qarət etməyə icazə verdi [13, s.436].

Bəzi kitablarda yazıldığına görə İbrahimxəlilxəlil xanın sarayında yerləşən Ağa Məhəmməd şah əmr etdi ki, qötə yetirdikləri adamların başlarını bədənlərindən ayırib toplasınlar. Şahın məqsədi səhərin ən yüksək yerində insan kəllələrindən piramida hördürmək idi. Bununla əhalini vahiməyə salıb itatə məcbur etmək isteyirdi.

Ağa Məhəmməd Şimali Azərbaycan xanlarına məktublar göndərərək onun yanına gəlmələrini, yaxud ən yaxın adamlarının girov göndərilmələrini əmr etdi. Xanların əksəriyyəti şahın dəvətinə məhəl qoymadı, yaxud könülsüz yanaşdı. Yalnız Gəncəli Cavad xan şahın birinci yürüşü zamanı ona göstərdiyi xidmətlərinə güvənərək Ağa Məhəmməd şahın düşərgəsinə tələsti. Ancaq şah onu 1796-cı ildə səhər darvazalarını rus qoşunlarına açdığını görə ittiham edib qandallatdı və edamla hədələdi. Bakılı Hüseynqulu xan hətta iki dəvətdən sonra Şuşaya getməkdən imtina etdi. Şah üçüncü dəfə qasid və onula bərabər Bakıya qoşun göndərdi. Yalnız bundan sonra Hüseynqulu xan Şuşaya getməyə

məcbur oldu. 1796-ci ildə rus qoşunlarını Bakıya buraxdığını görə şah Hüseynqulu xanı danladı, onu və ailəsini həbs edib Tehrana göndərdi, bəkilişdən təzminat alınmasını əmr etdi, Bakı xanlığının idarəsini isə qubalı Şeyxəli xana həvala etdi. Şəkili Səlim xan qasıdlar göndərib şaha itaət etdiyini bildirdi. Mustafa xan qəçidiqdan sonra Şamaxıda özünü xan elan etmiş Qasim xan şaha zahirli itaət göstərdi. Lakin tezliklə Qasim xan Mustafa xan tərəfindən devrildi və o hakimiyyətinin bərpasına nail olmaq məqsədilə Ağa Məhəmməd şahın sarayına qaçıdı [13, s.437].

Əhməd bəy Cavanşir yazır ki, Ağa Məhəmməd şahın Şuşaya daxil olmasının yedinci günü Molla Pənah Vaqif həbs etdirilər. Eyni zamanda şah öz sərkərdəsi Sadiq xan Şəqqaqiyə qohumu Məhəmməd bəyin şahın hüzuruna gəlməməsinə görə möhkəm qəzəblənibmiş. Əgər axşama qədər Məhəmməd bəy gəlməzə onun bacılarını sərbazların ixitiyarına verəcəyi ilə hədələyibmiş [19, s.117]. Nəhayət, Məhəmməd bəy şahın hüzuruna gəlir. O, özünü şahın hüzurunda məğrur aparmış, boyun əyməmişdi. Bu isə şahın xoşuna gəlmışdı. Sadiq xan və Məhəmməd bəy şahın onlara sərt cəza verəcəyini labüb saymış və buna görə Ağa Məhəmməd şaha qarşı sui-qəsd təşkil etmək qərarına gəlmışlar [23, s.168-169]. Bu qərarın qəbul edilməsində belə bir səbəb mühüm rol oynayıbmış. Gecə ikən şahın pişidməti Səfərəli bəy Məhəmməd bəy və Sadiq xanın yanına gəlib: «O, and içdi ki, siz gedən kimi sabah iki minara qurduracaqdır; bunların birinin üstündə mənim kəlləmlə Məhəmməd bəyin kəlləsi, digərində isə Abbas bəyin kəlləsi ilə sizinki görünəcəkdir». Bundan sonra Səfərəli bəy deyib ki, o Abbas bəylə birlikdə şahı öldürəcəkdir. Yalnız Sadiq xan və Məhəmməd bəydən təminat istəyib ki, sonra onları şahın tərəfdarlarına verməsinlər [23, s.171]. Bundan sonra Səfərəli bəy və Abbas şahın yataq otağına daxil olub əvvəlcə sinəsindən xəncərlə vurmuş, sonra isə başını kəsmişlər. Qətl iera etmələri barədə Məhəmməd bəyə və Sadiq xana xəbər vermişlər. Səhərisi Sadiq xan döyüşünlərini bir yerdə toplayıb elan edir ki, şah mühüm bir tapşırıqla onları İrana göndərir [19, s.173]. Nəzərə almaq lazımdır ki, Əhməd bəy babası olan Məhəmməd bəyin xidmətlərini şisirdir – həm də unudulmamalıdır ki, Məhəmməd bəy özü könülli Qacarın yanına getmiş və şah ona Şuşanın idarəciliyini tapşırılmışdı.

Bəsliliklə, Ağa Məhəmməd şahın Şuşada hökmranlığı uzun çəkmədi və şəhərə girməsinin yedinci günü – 1797-ci il iyulun 4-də öz xidmətçiləri Səfərəli bəy və Abbas bəy tərəfindən qətlə yetirildi.

Qatillər şahın tacını, həmayilini və bazubəndini götürüb yəqin ki, qəsdin əsas təşkilatçısı olan Sadiq xan Şəqqaqının yanına gəldilər. Sadiq

xan şahın qatillərindən - Abbas bəyi özü ilə götürürək bir bəhanə ilə qalanı tərk etdi.

Mirzə Camal Cavanşir Ağa Məhəmməd şahın qətlə yetirilməsi təfsilatı barədə belə yazar: «İbrahimxəlil xan qaladan çıxbı Balakənə getdikdən sonra Ağa Məhəmməd şah heç bir maneaya rast gəlmədən Şuşa qalasına girib bir həltə orada qaldı. Bir gecə xoşu galmadıyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisini açıqlanıb dedi: «Səhər açılan kimi hər ikinizə ağır cəza verəcəyəm». Onlar bilirdilər ki, şah heç vaxt öz dediyindən və buyurduğundan dönmür. Odur ki, canlarının qorxusundan səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh açılan zaman, şah yuxuda ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər. Qapıları bağladılar. Şahın cəvahir bazubəndini, tacını və həmayilini götürüb, Sadiq xan Şəqqaqının yanına getdilər və əhvalatı ona söylədilər.

Sadiq xan şahın qorxusundan onların sözünü inanmadı. Şaha heç bir inamı və xatircəmliyi olmadığından və həmişə canının qorxusunu çəkdiyindən bu əhvalatı da şahın hiyləsi təsəvvür edərək, onların sözünü inanmadı. Nəhayət, bir çox möhkəm andlardan sonra xatircəm oldu. Lakin yenə böyük qorxu içərisində idi, əvvəlki qayda ilə Ağa Məhəmməd şahın yaşadığı İbrahimxəlil xanın böyük oğlu general-major Məhəmmədhəsən ağanın evinə girdi. Hər yerdə tam bir ədəbə irəliləyərək şah yatan otağın pərdəsini qaldırdı. Baş əydi və yavaş-yavaş otağa girdi. Səfərəli bəy nə qədər onu ürəkləndirdi də, o, yenə qorxurdu. Səfərəli bəy qabağa düşərək, yorğanı şahın başından çəkdi və onun xəncərlə parçalanmış cəsədini ona göstərdi. Sadiq bəy tab gətirməyərək tez haman bazubəndi, tacı və həmayili götürüb öz mənzilinə gəldi və şaiyə yaydı ki, şah ona Gəncə və Gürcüstana getməyi əmr etmişdir. Bütün adamlarını, Şəqqaqi qoşununu və şahın qatillərindən biri olan Abbası özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy qalada qaldı» [59, s.127]..

N. Axundov və daha sonra T.Köçərli Ağa Məhəmməd şahın saray xidmətçisi olmuş A.Beknazaryanın 1886-ci ildə Sankt-Peterberqda erməni dilində nəşr olunmuş «Qarabağın sirləri» adlı kitabına əsaslanaraq Qacara qarşı sui-qəsdin İbrahimxəlilxəlil xan və onun vəziri Molla Pənah Vaqif tərəfindən təşkil olunması fikrini irəli sürür. Onun Beknazaryandan gətirdiyi məlumatata görə şahın qətlinin iştirakçısı Səfərəli bəy edamından əvvəl, 1798-ci ildə yeni şaha - Fətəli şaha deyibmiş ki, İbrahimxəlilxəlil xan gizli olaraq ona böyük miqdarda pul və qiymətli hədiyyələr göndəribmiş. Səfərəli bəy şah qoşunları ilə birlikdə Şuşaya daxil olduqdan sonra M.P.Vaqif ona dörd

dəfə artıq hədiyyə verib. «Ağa Məhəmməd şah öldürməsini xahiş etmişdir» [4, s.108, 115-116; 51 s.190].

T.Köçərli hesab edir ki, həm İbrahimxəlilxəlil xan, həm də Vaqif bu tədbirə əl ata bilərdi. Cənki, şah nə 1795-ci ildə şürahaların kəskin müqavimətini, nə də Vaqifin ona şərlə göndərdiyi kəskin cavabı unutmamışdı [51, s.190]. Bəlkə də Vaqif məhz bu planı həyata keçirmək üçün Şuşada qahbmış [51, s.191].

Sadiq xan Şəqqaqı Qarabağı tərk edəndən iki saat sonraşının ölüm xəbəri Şuşaya yayıldı. Qacarın ölüm xəbəri yayılan kimi həbsdə olan Bakı, Gəncə, İrəvan xanları həbsdən qurtularaq öz xanhqlarına qayıtdılar. Sərkərdəsiz qalmış Qacar ordusu isə pərən-pərən düşüb əskərlər İrana döndülər. Məhəmməd bəy Cavanşir Şuşada hakimiyyəti ələ keçirdi. Ağa Məhəmməd şahın kəsilmiş başının İbrahimxəlilxəlil xana göndərilməsi barədə fikir mövcuddur.

Əhməd bəy Cavanşir yazır: «Sadiq xan İran taxtına sahib olmaq üçün tələsik Tehrana yola düşdü. Məhəmməd bəy isə müxtəlif bəhanələrlə öz tərəfdarlarını başına toplayıb səhərin açılmasını gözləyirdi» [23, s.174]. Sui-qəsdən sonra Məhəmməd bəyin öz tərəfdarlarını dəstələrə bölgərək onlara Qacar qoşunu sərkərdələrini həbsə almayı, məhbəusları azad etməyi, ümumi əməliyyat baş tutmadığı təqdirdə isə ən yaxşı mövqeləri ələ keçirməyi tapşırılmışdı [23, s.174]. P.Q.Butkovun «şah Qacar Azərbaycan xanlarının gizli məsləhəti ilə öldürülməsi» [95, s.430] kimi qeydləri bizi bir daha Ağa Məhəmməd şahın qətlinin əvvəlcədən planlaşdırılmış olması haqqında qənaət yaradır.

Qacar qoşununun Şuşanı tərk etməsi xəbəri İbrahimxəlilxəlil xanı sevindirən də, Qarabağa qayıtmağa tələsmədi. Tarix ədəbiyyatında bu məsələ də müxtəlif cür verilir. Mirzə Camal Cavanşir bununla əlaqədar yazır: «Balakəndə bir ay qaldıqdan sonra Avar hakimi Ümmə xan və başqa Dağıstan sərkərdələri böyük yeyinti və geyim şeylərindən ibarət böyük tədarükü və çoxlu qoşunla mərhum İbrahimxəlil xanın yanına gəlib, belə bir böyük əmirin hörmətinə layiq qohumluq, mehribanlıq və qonaqpərvəstlik mərasimini yerinə yetirdilər» [59, s.128].

İbrahimxəlilxəlil xanın Car-Balakəndə olmasından istifadə edən Məhəmməd bəy Qarabağ xanlığında hakimiyyəti ələ keçirmək qərarına gəldi. O, öz hakimiyyətini möhkəmləndirmək üçün İbrahimxəlilxəlil xana sadıq olan adamları məhv etməyə başladı. Qətlə yetirilənlər arasında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif və onun oğlu da var idi. Həsən İxtanın yazdığını görə İbrahimxəlilxəlil xanın vəziri Molla Pənah Vaqif Ağa Məhəmməd şahın ölümü ilə əlaqədar İbrahimxəlil xanı təbrik edib, ona gözaydınlığı verməklə «Qarabağ hökmdarlığı səni gözləyir» - deyib onu tezliklə Şuşaya qayıtmağa

çağırdı [37, s.331]. Məktub Məhəmməd bəyin əlinə keçmiş, onun əmrilə Molla Pənah Vaqif və oğlu Əli bəy öldürülmüşdü [62, s.37].

Bəzi məlumatlara görə Molla Pənah Vaqif Ağa Məhəmməd şahın Qarabağa ikinci yürüşü ərəfəsində Tiflisin cənub tərəfinə, digər məlumatda görə İbrahimxəlilxəlil xanın dalınca gedibmiş. Gəncəli Cavad xan Vaqifi tutub Ağa Məhəmməd şaha təslim edibmiş. Vaqifi saraya gətirən zaman artıq axşamçağı olduğunudan şah onun saxlanıb səhər edam olunmasını əmr edib. Ancaq həmin gecə Ağa Məhəmməd şah sui-qəsd nəticəsində qətlə yetirildiyindən Vaqif sağ qalıb [56, s.140]. Xanlıqda hakimiyyəti müvəqqəti ələ almış Məhəmməd bəy Vaqifdə öz hakimiyyətinə görə bir təhlükə görüb onu və oğlunu edam etdirib. Mir Mehdi Xəzənin yazdığını görə isə Məhəmməd bəy Vaqifin cavan və gözəl arvadına gözü düşdüyündən onun edam etdirmişdir [56, s.141-142].

İbrahimxəlilxəlil xan Məhəmməd bəylə münasibətləri dinc yolla qaydaya salmaq istəyirdi. Bu dövrda Qarabağ xanlığında olduqca ağır vəziyyət yaranmışdı. Ağa Məhəmməd şahla aparılan müharibə nəticəsində «kellərin çoxu Gürcüstan, Gəncə, İrəvan, Şirvan və hətta Rum vilayətlərinə dağınıb getmiş, mal-dövlətləri qarət olunmuşdu» [59, s.129]. Belə bir vəziyyətdə Məhəmməd bəyə qarşı aparılan hərbi əməliyyat vəziyyəti daha da ağırlaşdırıb ilərdi.

A.Bakıxanov yazır ki, Sadiq xan Cənubi Azərbaycan xanlarını özündən asılı etdikdən sonra Qəzvin üzərinə yeridi, lakin sakinlər onu şəhərə buraxmadılar. Ağa Məhəmməd şahın vəlîəhdidən qardaşı oğlu Fətəli xan ilə baş verən döyüşdə Sadiq xan məğlub olub Səraba döndü. Fətəli xan Zəncana gəldi və Hacı İbrahimxəlil xan Şirazını Sadiq xanın yanına göndərib ona itaət etməsini, şahın qətlindən sonra ələ keçirdiyi qiymətli şeyləri qaytarmasını tələb etdi. Sadiq xan bütün şeyləri göndərib üzr istədi və bağışlandı. Gərmrud və Səraba hakim təyin olundu [101, s.179]. Məhəmməd bəy isə Qarabağda hakimiyyətini möhkəmləndirməyə cəhd edirdi.

İbrahimxəlilxəlil xan iki ay müddətində Ümmə xanın yanında qaldıqdan sonra, carlılar və şahsevən dəstələri ilə birlikdə Qarabağa tərəf hərəkət etdi. Qarabağ əhalisinin və müvəqqəti hakimiyyəti ələ keçirmiş qardaşı oğlu Məhəmməd bəyin müqavimətinin qarşısını almaq üçün öncə oğlu Mehdiqulu ağanı Şuşaya göndərdi. Mehdiqulu ağan Şuşaya gələndən sonra anladı ki, Məhəmməd bəy öz ətrafma tərəfdarlar toplayaraq hakimiyyəti öz əlində saxlamaq istəyir. Bu barədə atasına xəber göndərdi. İbrahimxəlilxəlil xan Kür çayı sahilinə çatdığı zaman böyük oğlu Məhəmməd həsən ağanı bir hərbi dəstə ilə tələsik Şuşa tərəfə göndərdi. İbrahimxəlilxəlil xanın yaxınlaşması

xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini Araz kənarına köçürtmək fikrinə düşdü. Öz tərəfdarları ilə Kirs dağındaki qalaya çəkildi. Ancaq Məhəmmədhəsən ağa ora yaxınlaşan kimi, Qarabağ sakinləri onun yanına gəlməyə başladılar. Məhəmmədhəsən ağa Məhəmməd bəyi öz yanına çağırıb narahat olmamasını xahiş etdi. Şuşada olan Mehdiqulu ağa qardaşının qoşunla yaxınlaşdığını eşidib, Məhəmməd bəyin tərəfdarlarını tutub həbs etdirdi. Bundan sonra İbrahimxəlilxəlil xan öz qoşunu, yaxın adamları, Nəsir xan və Əta xan Şahsevənlərlə Şuşaya gəldi [59, s.128-129].

Əhməd bəy Cavanşir isə bu məsələ ilə bağlı belə yazar: «xan [İbrahimxəlilxəlil xan- T.M. J. Fətəli şahın vədini almadan Qarabağa qayıtmaga qorxurdu. Payızda şahın belə bir əmri alındı ki, İbrahimxəlilxəlil öz xanlığına qayıtsın, Ağa Məhəmməd xanın nəşini və onun ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət Səfərəlini onun yanına göndərsin. Bu zaman İbrahimxəlilxəlil özvələcə Məhəmmədbəyin yeznəsi olan oğlu Mehdiqulu xanı Qarabağa göndərdi ki, Məhəmmədbəyi və yerli əhalini onu qarşılamağa hazırlaşdırınsın, özü isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü.

Öz əmisindən əsla bədgüman olmayan Məhəmməd bəy özvələcə xanın böyük oğlu Məhəmmədhəsən ağa ilə görüşüb, xanı qarşılamağa getdi və onu şəhərə qədər müşayiət etdi, ertəsi gün isə ona şahın xəzinəsindən qiymətli hədiyyələr göndərdi [23, s.177].. Əhməd bəy Cavanşirin yazdığını görə İbrahimxəlilxəlil xan özvələcə şahın tələbini yetirməyə, yəni Məhəmməd bəyi tutub İran'a göndərməyə cəhd göstərir, lakin son anda qərarından dönür. Ancaq Məhəmməd bəy onun tutulacağından şübhələnib Şuşanı tərk etmişdir. Məhəmmədhəsən ağa Tuğ kəndində ona yetişib heç nədən qorxmamasını və geri qayıtmasını xahiş edir. Məhəmməd bəy bunu bir tələ sayıb razılaşır. Belə olduqda Məhəmmədhəsən ağa ona İranla düşmən münasitbətdə olan Gürcüstana, yaxud Rusiyaya gedib Qarabağ xanlığının Rusiya himayəsinə qəbul olunması üçün çalışmasını xahiş edir. Məhəmməd bəy bu təklifi də qəbul etmir və özvələcə Tərtər çayı sahilindəki Kələntərlə adlı malikanasına, oradan da şəkili Məhəmmədhəsən xanın yanına gedir» [23, s.179]..

Məhəmmədhəsən xan isə onu şamaxılı Mustafa xana təhvıl verdi. Mənbədə göstərildiyi kimi, «Mustafa xan qədimdən Məhəmməd bəylə qanlı idi, çünki atasının əvəzinə onun atasını və qardaşını öldürmüştü» [59, s.130]. Bu səbəbdən də Mustafa xan Məhəmməd bəyi edam etdirdi. Qarabağ xanlığında yenidən İbrahimxəlilxəlil xanın hakimiyyəti bərpa edildi.

## § 2. XVIII əsrin 90-ci illərinin sonu – XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-qacar rəqabəti

Hələlik xarici təhlükə sovuşa da məlum idi ki, nə qacarlar, nə də Rusiya Qarabağa iddialarından əl çəkməyəcək. Xanın qocalığından istifadə edib bütün idarə işlərini öz əllərinə alan əyanlar bir-birinə düşmən olan iki cəbhəyə bölünmüdü. Bu cəbhələrdən biri rusların Cənubi Qafqazın işlərinə qarışmasını gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digər cəbhə isə əksinə, İran hökmdarını hər vasitə ilə razi salmağa çalışırı.

XVIII əsrin 90-ci illərində Qacar hücumlarının iflasa uğramasına baxmayaraq Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının vəziyyəti mürəkkəb olaraq qalırdı. Cənubdan təhlükənin sovuşması müvəqqəti xarakter daşıyırı və şah hakimiyyəti uğrunda mübarizənin qızışması ilə bağlı idi. Bu mübarizədə Ağa Məhəmməd şahın qardaşı oğlu Fətəli xan, Fars vilayətinin hakimi Hüseynqulu xan Qacar, Ağa Məhəmməd şahın ölümündən sonra Cənubi Azərbaycanda hakimiyyəti ələ almış Sadiq xan Şəqqaqi, Ağa Məhəmməd şahın qardaşı Əliqulu xan Qacar və Zəki xan Zəndin oğlu Məhəmməd xan iştirak edirdilər [156.3, s.15]. Ağa Məhəmməd şah tərəfindən İran taxtının vəliəhdə elan edilmiş Fətəli xan öz rəqibləri ilə ağır mübarizə aparmalı oldu. Tezliklə Hüseynqulu xan onun hakimiyyətini tanıdı və Şirazın hakimi təyin edildi. Sadiq xan Şəqqaqi Qəzvində möhkəmlənsə də Fətəli xanın üstün qüvvələri ilə döyüşə girməkdən qorxaraq onun hakimiyyətini tanımağa məcbur oldu. Məhəmməd xan Zənd öz qohumlarının və Lur tayfasının köməyiilə İsfahanda möhkəmlənsə də tezliklə ağır məglubiyyətə uğradı. Yalnız 1798-ci ilin əvvəllərində Fətəli xan əsas rəqiblərinin müqavimətini qırdı və özünü şah elan etdi.

Hakimiyyətə gəldiyi ilk dövrlərdə Fətəli şah əsas diqqətini hakimiyyət uğrunda mübarizə aparan rəqiblərinin müqavimətlərinin qırılmasına yönəltməyə məcbur olduğundan Cənubi Qafqaz bir növ onun diqqətindən kənardə qalmışdı.

Əsas rəqibləri üzərində qələbə çalan Fətəli şah XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını, o cümlədən Qarabağ xanlığını itaət altına almaq üçün real addımlar atmağa başladı. Pırqulu xan Qacarın başçılıq etdiyi İran ordusu İrəvan qalasını ələ keçirdi və buradan Azərbaycanın digər xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyini təhdid etməyə başladı.

Rusların ona qarşı hörmətsizliyi, löyaqətsiz davranışları, qonşu xanqların düşməncilik siyasəti Qarabağda Qacarların tərəfdarlarının

üstünlüyü İbrahimxəlilxəlil xanı qacarlara meyl etməyə məcbur etdi. O, qatil Səfərli bəyi at kimi nallatdıraraq, Ağa Məhəmməd şahın cənazesilə birgə böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah xanın elçilərini qiymətli hədiyyələrlə geri yola saldı. Qaradağ xanlığının golirlərini ona verməyi və etdi və İbrahimxəlilxəlil xanın qızı Ağa bəyim ağanı istədi [51, s.86]. Yeddi ay düşündükdən sonra İbrahimxəlilxəlil xan qızını yeni şaha verməkdən imtina etdi. Bundan qəzəblənən şah Qarabağa göndərmək üçün 12 min nəfərlik hərbi dəstə hazırladı. Bundan xəbər tutan xan Rusyanın Gürcüstandakı naziri Kovalenskiyə məktub göndərərək Rusiyaya səqadətində onu əmin etdi və ondan Fətəli şahla münasibətdə necə hərəkət etməsi barədə məsləhət istədi [128.3, s.292]. Kovalenskidən heç bir cavab almayan İbrahimxəlilxəlil xan xanhın yenidən dağidici basqına məruz qalmasının qarşısını almaq üçün Fətəli xanın təklifini qəbul etməyə məcbur oldu. Ağa bəyim ağa şahın hərəminə göndərildi. Xanın oğlu Əbülfət ağanı da Tehran sarayına əmanət kimi göndərildi. Şah Əbülfət ağanı öz sərkərdələrindən biri etdi. Ağabəyim ağa ilə nikah bağladıqdan sonra şah ildə bir dəfə İbrahimxəlilxəlil xana müxtəlif hədiyyələr - xələt, qılınc, yəhərli və yüyünlü at və s. göndərirdi [59, s.88]. Eyni zamanda şahdan rəmzi itaətkarlıq əlaməti olaraq Şuşada onun adına 30 qəpik qiymətində olan pul [sahib-qran]. zərb olunmağa başlandı [23, s.180].

1797-ci ildə yaranmış daxili sabitlik Fətəli şaha öz nümayəndəsi Ağa Mirseyid Həsəni Rusiyaya, I Pavelin sarayına göndərməyə imkan verdi. Şah nümayəndəsi İranın Rusiya ilə münasibətini sahmana salmaq, İranın Cənubi Qafqazı fəth etmək məqsədini bildirdikdə I Pavel Cənubi Qafqazın nə dərəcədə strateji əhəmiyyətə malik olduğunu dərk edərək, İранa Cənubi Qafqaza qarşı hər cür iddiadan ol çəkməyi tövsiyə etdi. Bu xəbər Fətəli şahı öz nümayəndəsinin Peterburqdan qayıtmasını gözləmədən Cənubi Qafqazın bütün vilayətlərinə itaətkarlıq şermanın göndərməyə vadar etdi. Rədd cavabı alan Fətəli şah öz qoşunlarına sərhəddi keçib Cənubi Qafqazı işğal etməyi əmr etdi. Fikrindən ol çəkməyən Rusiya dövləti hərbi əməliyyatın başlanması vaxtının çatdığını qət etdi. Rus qoşunlarının Cənubi Qafqaza yeriməsi xəbəri İran ordusunun geri çəkilməsinə səbəb oldu. İran ordusunun geri çəkilməsi xəbəri lazımi dərəcədə müharibəyə hazır olmayan Rusyanın da Cənubi Qafqaza yürüşünü dayandırdı. 1798-ci ildə Rusiya Azərbaycanın Xəzər sahili vilayətlərindən, o cümlədən Gürcüstandan ol çəkmiyi rəsmi şəkildə İrandan tələb etdi. Hətta Qarabağ məliklərinin də harayına çatdı. Belə ki, «Vərəndə məliki Cəmşid Şahnezərov və Gülüstan məlikinin qardaşı oğlu Firudin Bəylərov Peterburqa gedərək

çardan xahiş etmişdilər ki, ya «Qarabağ vilayətini» Rusiya himayəyə götürsün, «məliklərin təbaələri olan erməniləri və müsəlmanları məskunlaşdırmaq üçün Yekaterinoqrad ətrafında yer ayırib onların köçürülməsini təmin etmək məqsədi ilə qoşun göndərsin», ya da «Loriyə qədər uzanan Qazax torpağını onlara vermək haqqında Gürcüstanın çarına göstəriş versin». Həmin ilin 2 iyulunda I Pavel fərman verib, Kaxetiya çarına tapşırıldı ki, Qarabağ xristianlarını Gürcüstanın tərkibində olan Qazax torpağına köçürməyə kömək etsin, onların bütün ehtiyacları ödənsin. Lakin köçürmə baş tutmadı. I Pavel 1799-cu ildə Gürcütan valisinin xahişlə general-major Lazarevin başçılığı ilə Gürcüstana beş minlik ordu göndərdi. 1801-ci il sentyabrın 12-də Georgiyevskdə bağlanan yeni müqavilə Cənubi Qafqaz uğrunda Rusiya-İran rəqabətini yenidən gücləndirdi.

Xarici hücum təhlükələrinin getdikcə daha real xarakter almalarına baxmayaraq XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları arasındaki çekişmələr səngimək bilmirdi. Vaxtilə rus qoşunlarına qarşı birgə mübarizə aparmaq haqqında öz aralarında razılığa gəlmış İbrahimxəlilxəlil xanla şamaxılı Mustafa xanın münasibətləri xeyli gərginləşmişdi. Bu məsələdə şübhəsiz ki, Mustafa xanın öz mövqelərini xeyli gücləndirməsi və qonşu xanlıqları əla keçirmək uğrunda ardıcıl mübarizə aparması az rol oynamamışdı. Fətəli xanın ölümündən sonra Quba xanlığının zəifləməsindən istifadə edən Mustafa xan əvvəlcə Salyanı əla keçirdi, sonra isə Bakı xanlığını özündən asılı vəziyyətə saldı [101, s.180-181].

Qarabağ xanlığı ilə Şamaxı xanlığı arasında münasibətlərin keşkinləşməsində Şəki xanlığı ilə bağlı rəqabət də az rol oynamadı. Məlumdur ki, Ağa Məhəmməd şah Qacarın Azərbaycana ikinci yürüşü zamanı Şəki xanı Məhəmmədhəsən xan ciddi şəkildə cəzalandırılaraq hakimiyyətdən uzaqlaşdırılmışdı. Bundan sonra Şəki xanlığında hakimiyyət İbrahimxəlilxəlil xanın qohumu Səlim xanın əlinə keçmişdi [101, s.179]. Məhəmmədhəsən xanın Şəkidə öz hakimiyyətini bərpa etmək üçün Mustafa xana müraciət etməsi sonuncuya bu məsələyə müdaxilə etmək üçün şərait yaratdı. Səlim xan Mustafa xanın üstün qüvvələrinə müqavimət göstərə bilməyib Qarabağa qaçmağa məcbur oldu [33, s.61].

Məhəmmədhəsən xan İbrahimxəlilxəlil xanın qardaşı oğlu Məhəmməd bəyi öz yanına dəvət edib bildirdi: «Mən bir kor kişiyəm, Mustafa xanın hökmündən cana gəlmışəm. Gəl, qızımı sənə verim, mənim yanında qal. Şəki vilayətinin hökumətini öz əlinə al» [59, s.130].

Məhəmməd bəy bu sözlərə aldaniş Məhəmmədhəsən xanın yanına getdi. Ancaq sonuncu dərhal Məhəmməd bəyi həbs etdi, qan

düşməni Mustafa xana verdi. Mustafa xan Məhəmməd bəyi qətlə yetirdi [59, s.131].

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanda olduqca mürəkkəb siyasi şərait yaranmışdı. Ölkə, əvvəller olduğu kimi, yenə də dağınıq vəziyyətdə qalmaqdə davam edirdi. Ayrı-ayrı xanların Azərbaycan torpaqlarım vahid dövlətdə birləşdirmək cəhdləri iflasa uğramışdı. Torpaq və sərvətlərini artırmaq uğrunda bir-birləri ilə daimi müharibələr aparan feodal hakimlər özlərinin şəxsi mənafelərini vətənin ümumi mənafeyindən üstün tuturdular. Bu isə ölkə üçün olduqca ağır nəticələrə gətirib çıxarırdı. Ağa Məhəmməd şah Qacarın ordusunun və V.Zubovun başçılıq etdiyi rus ordusunun yürüşləri Azərbaycan var-yoxdan çıxarmış, onun hərbi qüdrətini daha da zəiflətmışdı. Bu yürüşlərin hər ikisi son nəticədə iflasa uğrasalar da Azərbaycanın Rusiya və İran tərəfindən işğali təhlükəsi nəinki sovuşmamış, əksinə, daha da güclənmişdi.

Bu dövrdə Qarabağ xanlığında daha ağır vəziyyət hökm sürdü. Ağa Məhəmməd şahın hücumları nəticəsində bu xanlıq daha çox dağıntılara məruz qalmışdı. Ağa Məhəmməd şahın ölümündən sonra İranda hakimiyyət başına gəlmış Fətəli şah ilk növbədə Qarabağ xanığını əla keçirməyə can atırdı. Şah sərkərdəsi Pirqulu xan Qacarın ordusu İrəvan qalasında möhkəmləndikdən sonra Qarabağ xanlığı üzərinə hücum etmək üçün hazırlıq işlərinə başlamışdı. İbrahimxəlilxəlil xan öz qızını Fətəli şaha ərə verməklə və oğlunu onun yanına göndərməklə vəziyyəti bir qədər yumşaltmağa nail osa da, İranın Qarabağ xanlığını işgal etməsi təhlükəsini tamamilə aradan qaldırmağa nail ola bilməmişdi.

Eyni zamanda rus sarayı Azərbaycandakı azsaylı xristianları əvvəlkitək dayaq hesab edərək himayə etməkdə davam edirdi. I Pavel 1799-cu il 9 may tarixi fərmanı ilə Arqutinskini birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdi. Vərəndə məliki Cəmşid Şahnəzərov və Cülüstan məlikinin qardaşı oğlu Firidun Bəylərov Peterburqa gələrək imperatorдан Qarabağ vilayətini Rusiya himayəsinə götürməsini, yaxud məliklərin təbəələrini məskunlaşdırmaq üçün Yekaterinoqrad ətrafında yer ayırib onların köçürülməsini təmin etmək məqsədi ilə qoşun göndərsin, yaxud da «Coriyə qədər uzanan Qazax torpağını onlara vermək haqqında Gülüstan çarına» göstəriş versin. I Pavel bu məsələyə baxıb 1799-cu il iyun ayının 2-də xüsusi fərman verdi. Həmin fərmana görə Qarabağ xristianlarına ətrafi deyil, o zaman Kartli-Kaxetiya çarlığının tabeçiliyində olan Qazax torpaqlarını ayırdı [196, s.200-201]. Ancaq Qarabağ xristianlarının köçürülməsi işi gerçəkləşdirilmədi.

1801-ci ildə taxta çıxmış yeni rus çarı I Aleksandr Cənubi Qafqazı qəti olaraq zəbt etmək siyasəti götürdü. I.Aleksandr 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının ləğv edilməsi və onun torpaqlarının Rusiyaya birləşdirilməsi haqqında fərman verdi. Əslində bu akt həm də Azərbaycan torpaqlarının Rusiya tərəfindən işgalinin başlangıcı oldu. Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil, Pəmbək və Şuragöl sultanlıqları da Rusiyamn tərkibinə qatıldılar.

Şərqi Gürcüstanı əla keçirən Rusya onun ərazisindən Azərbaycan torpaqlarını işgal etmək üçün dayaq məntəqəsi kimi ismi tilafadə etməyə başladı. Rusiya hökumətinin işgalçılıq planlarının həyata keçirilməsində 1802-ci il sentyabrın 11-də Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş mənşəcə gürcü olan P.D.Sisiyanov xüsusilə böyük canfəşanlıq göstərirdi. 1803-cü ilin yazında rus ordusu Car-Balakənə soxuldı və öz azadlığı uğrunda mübarizəyə qalxan yerli əhaliyə amansız divan tutdu [89.2,sən 1390-1392, s.688]. Gəncəli Cavad xan Sisiyanovun tabe olmaq təklifini rədd etdi. 1803-cü il dekabrın 3-də rus qoşunları Cənəq qalasını mühasirəyə aldılar. Sisiyanov dəfələrlə Cavad xana aman vəd edib təslim olmasına təklif etdi və heç bir faydası olmadı. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları iki dəstəyə bölünüb general Portnyaqin və polkovnik Karyaginin komandanlığı altında qalaya həllədici həmləyə keçdiłər. Topun üstündə oturmuş Cavad xan qəhrəmanlıqla müdafiə olundurdu. Kapitan Kolovski xanı öldürdü. Lakin gəncəlilər də dərhal kapitanı öldürdülər [182.1, s.315]. Ruslar şəhər daxil olub hətta xeyli miqdarda dinc sakini belə qətlə yetirdilər. 1804-cü ilin yanvarında rus ordusu Gəncə xanlığını da işğal etdi və bununla da Qarabağ xanlığına lap yaxınlaşdı.

Gəncəni işğal edən kimi P.Sisiyanov Azərbaycanın şimal xanlarına, o cümlədən Qarabağ xanına hədələyici məktublar göndərib Rusiya hakimiyyətini qəbul etmələrini tələb etdi. İbrahimxəlilxəlil xana göndərilən 8 yanvar 1804-cü il tarixli məktubda rus komandanı onu qazandığı qələbə münasibətə təbrik etmədiyinə görə xanı təhqirəmiz şəkildə qınayır «zəifin güclüyə tabe olması» kimi ümumi prinsipə riayət edərək öz etibarlı nümayəndəsini, yaxud oğlanlarından birini Rusiya himayəsinə qəbul şərtlərini razılaşdırmaq üçün göndərəcəyinə ümidi etdiyini bildirirdi [89.2,sən.1416,s.688]. Sisiyanov işarə edirdi ki, əgər İbrahimxəlilxəlil xan xoşluqla Rusiya təbəəliyini qəbul etməsə Cavad xanın aqibətinə tuş gələ biler.

İbrahimxəlilxəlil xan öz nümayəndəsini Sisiyanovun yanına göndərsə də nümayəndəyə hər hansı sənədə imza atmaq və möhür basmaq səlahiyyəti vermədi. Bundan narazı qalan komandan birbaşa

hədələrə keçdi. 4 fevral 1804-cü il tarixli məktubunda o, yazırıdı: «Siz Cavad xan kimi bu fars siyasetinizi görə cavab verəcəksiniz. Nə qədər ki, mən Gəncə ətrafında durmuşdum, siz ağacdakı yarpaq kimi əsirdiniz və belə cavab verməzdiniz, mən Gəncəyə gəlmədən siz qorxaq dovşan və yaltaq tülükü kimi Şəmsəddil mouravi Andronikovun yanına adam göndərmişdiniz, o zaman siz indiki kimi məni uzaqda sayıb belə danışmağa cürət etməzdiniz. Mənə inanın ki, elə Gəncə qoşunları [Gəncədə qərarlaşmış rus qoşunları nəzərdə tutulurdu – T.M.]. Sizi tamamilə darmadağın etmək üçün kifayətdir; mənə inanın ki, sizin qalanın alınmazlığı rus qoşunları üçün yüngül olacaqdır» [89.2 sən. 1417, s.696].

Hədələrlə İbrahimxəlilxəlil xanm dəyanətinin sarsılmadığını görən Sisiyanov, Qarabağ xanlığının hərbi gücünün Gəncə xanlığının hərbi gücündən çox olmasını və Şuşanı almağın çətinliyini göz önnə gətirərək danışq tərzini dəyişməli oldu. Sonrakı məktublarında əvvəlki kimi hədələr yox idi. Onun «keçmiş günahlarının bağışlandığını» bildirir, gələcəkdə Rusiyaya sədaqətlə olmasına and içməsi, Şuşaya rus hərbi dəstəsinin buraxılması, öz böyük oğlunu girov verməsi, təbəə kimi ildə 10 min əsrəfi bac ödəməsi şərtləri ilə Rusiya imperiyasının təbəəliyinə qəbul olunacağını bildirirdi [89.2, 1420, s.197]. Bu halda imperatorun xanı və onun varislərinin xanı taxtında qalacaqlarına təminat verəcəyi bildirilirdi.

Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi və rus ordusunun Azərbaycan ərazisində apardığı işgalçi müharibələr Qacar sarayı narahat etməyə bilməzdi. Elə bu səbəbdən də şahın fövqəladə səfiri Yaqub bəy 1804-cü ilin may ayında öz hökuməti adından general Sisiyanova ultimatum verərək rus qoşunlarının qəti olaraq Azərbaycandan və Gürcüstandan çıxarılmasını tələb etdi [137, s.89]. Bu tələbə rədd cavabı alan şah 1804-cü ilin iyun ayında Rusiyaya müharibə elan etdi. Bununla da 1813-cü ilə qədər davam etmiş I Rusiya-İran müharibəsi başlandı.

Qeyd etmək lazımdır ki, müharibənin ilk əməliyyatları rus qoşunları üçün ugursuzluqla nəticələndi. Belə ki, rus komandanlığı mühüm strateji əhəmiyyəti olan İrəvan qalasının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Elə buna görə də 1804-cü ilin iyununda İrəvan üzərinə təşkil edilən yürüşə xeyli qüvvə səfərbər edilmişdi [89.2 sən. 1226, s.613-614]. Yürüşün əvvəllərində ruslar müəyyən uğur qazansalar da, nəinki öz məqsədlərinə nail ola bilmədilər, əksinə, çox ağır vəziyyətə düşdülər. Mirzə Adıgözəl bəy yazır ki, iranlılar rusların gediş-geliş yollarını ələ kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər tərəfdən

kəsilmişdi [58, s.69]. Xeyli itki verən rus ordusu yürüşü yarımcıq dayandırıb geri çökilməyə məcbur oldu.

İrəvan yürüşündə ugursuzluğa düçar olan Sisiyanov bundan sonra əsas diqqəti Qarabağ xanlığının ələ keçirilməsinə yönəltdi. Beləliklə, Qarabağ xanlığı bir tərəfdən Rusyanın, digər tərəfdən isə Qacarlar dövlətinin hücum hədəfinə çevrildi. Sisiyanov Gəncəni ələ keçirdikdən sonra mayor Lisaneviçi İbrahimxəlilxəlil xanın yanına göndərərək ondan və bir sıra Azərbaycan xanlarından Rusyanın himayəsinə keçmələrini tələb etdi. Mir Mehdi Xəzani yazır ki, Sisiyanov Gəncədən mayor Starikovu İbrahimxəlilxəlil xanm yanına göndərmişdi. Xan onu böyük ehtiramla qəbul edib Rusiyaya sədaqətlə olacağını vəd edərək geri yola salmışdı [56, s.158].

Əhməd bəy Cavanşir yazır ki, belə bir şəraitdə Qarabağ xanlığında ruslara rəğbat bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Fətəli şah İbrahimxəlilxəlil xanla qohumluğuna görə, həm də onunla münasibətləri kəskinləşdirməmək üçün Şuşanı açıq hərbi müdaxilə yolu ilə almağa cəsarət etmirdi. Buna görə İbrahimxəlilxəlil xanın onun xidmətində olan oğlu Əbülfət ağanın əli ilə fitnə törədib Şuşa qalasını ələ keçirtməkdə təşəbbüs göstərdi. Sisiyanova qarşı yürüşdən qayıdarkən şah Əbülfət xanı güclü qoşun dəstəsi ilə Şimali Azərbaycanda saxladı ki, o, Qarabağ xanlığının ona irsən çatan hissəsini ələ keçirsin, şərait olarsa, həm də Zəngəzurun bir hissəsini tutsun [23, s.182].

Əbülfət ağa xanın Məhəmmədhəsən ağa və başqaları ilə birlikdə Tuğ kəndində olmasından xəbər tutub, onları həbs etməyə cəhd göstərdi. Lakin Mehdiqulu ağa və Xanlar ağa Əbülfət ağanın hücumundan az əvvəl güclü süvari dəstələri ilə Tuğ'a gəlmişdilər. Buna görə Əbülfət ağa güclü müqavimətə rast gəldi, bir qədər tərəfdarı ilə Arazın o tayına qaça bildi. Onun silah-sursatı isə qaliblərin əlinə keçdi [89.2, sən. 1417, s.696].

İbrahimxəlilxəlil xanın general Sisiyanovla əlaqələr yaratması və Qarabağ xanlığının Rusyanın hakimiyyəti altına keçməsi üçün danışqlara başlaması şah sarayında ciddi narahatlıq yaratdı. Şah hökuməti Qarabağ xanlığının Rusyanın himayəsi altına keçməsinin qarşısını almağa çalışırdı. İbrahimxəlilxəlil xanın Tehranda girov sifətli yaşayış oğlu Əbülfət ağa 5 min nəşrəlik dəstə ilə Qarabağa göndərildi. Əbülfət ağa özü ilə həm də şahın İbrahimxəlilxəlil xana məktubunu götirmişdi [59, s.133]. Məktubda İbrahimxəlilxəlil xana təklif edirdi ki, Əbülfət ağanın başçılıq etdiyi İran qoşunu daimi olaraq Qarabağda saxlanmalı və onun razılığı olmadan xanlıqda heç bir ciddi addımlar atılmamalıdır. Fətəli şah Qarabağ ərazisində öz qoşunlarını yerləşdirməklə xanlığın Rusyanın hakimiyyəti altına keçməsinin qarşısını almaq istəyirdi.

## VI FƏSİL

### KÜRƏKÇAY MÜQAVİLƏSİ VƏ RUSİYANIN QARABAĞ XANLIĞINI ÖZ YARIMMÜSTƏMLƏKƏSİNƏ ÇEVİRMƏSİ

Sisiyanov xarici işlər nazirinə Çartoriyskiyə 29 may 1806-ci il tarixli məktubunda göndərdiyi İbrahimxəlilxəlil xanın Rusiya himayəsinə keçməsi istəyi ilə bağlı yazılırdı: «İran qoşunlarının hərəkətindən qorxuya düşən İbrahimxəlil xan öz nümayəndəsini yanımıza göndərərək bizi itaət etmək istədiyini bildirir. Mənə elə gəlir ki, onu buna qorxu vadər etmişdir» [89.2sən.1421 s.697-698]. İbrahimxəlilxəlil xanın general Sisiyanovla apardığı danışçıların gedişində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altında keçməsi haqqında müqavilə layihəsi işlənib hazırlanırdı.

Bu dövrda Qarabağ xanlığında daxili siyasi vəziyyət və Qacar sarayının intriqaları haqqında Mir Mehdi Xəzani daha geniş məlumat verir. Tarixçi yazır ki, İbrahimxəlil xanın Rusiyaya itaət etməsinin səbəblərindən biri bu idi ki, Ağa Məhəmməd Şahın basqınlarından sonra Qarabağ dağıdılmış və qarət olunmuş vəziyyətdə idi, qonşu xanlar Qarabağ xanlığına düşməncilik hərəkətlərinə başlamışdır; üstəlik «xanın özü qoca və müsini olmuşdu. Övladı və oğlanları dəxi bir-biri ilə ədavətə başlamışdır. Qarabağda nifaqlıq vaqi olub İbrahim xannın hökmü dürüst cari olmadı» [56,s.161]. Mir Mehdi Xəzaninin yazdığını görə Məhəmmədhəsən ağa ilə atası, anası habelə digər qardaşlar Mehdiqulu ağa və Xanlar ağa arasında ixtilaf yaranmışdı. Vərəndə mahalında məskunlaşmış Cəbrayıllı tayfası Məhəmmədhəsən ağanın ana qohumları olduğundan onun tərəfini saxlayır və İbrahimxəlil xanın əmrinə tabe olmurdular. Xan Mehdiqulu ağa və Xanlar ağaya tapşırı ki, öz aralarında ittifaq bağlayıb “Məhəmmədhəsən ağanın hökmünü aşağı salalar və Cəbrayıllı camaatını dəxi bir növ [sakit]. edib, ondan [yəni- Məhəmmədhəsən ağadan – T.M.]. kənar və uzaq edələr ki, İbrahim xana dürüst müti olalar” [56,s.162]. Ancaq atanın yaşaşış nüfuzdan düşdüyüünü görən Mehdiqulu ağa və Xanlar ağa nüfuzlu və güclü qardaşlarına qarşı açıq çıxış etməkdən çıxındılardı. Belə olduqda İbrahimxəlil xan şah sarayındaki oğlu Əbülfət ağaya xəbər göndərib Qarabağa gəlməsini istədi [48,s.162]. Bundan xəbər tutan Fətəli şah Əbülfət ağanı beş min nəfərlik qoşunla Qarabağ göndərdi. Şah hökm etmişdi ki, Əbülfət ağa İbrahimxəlil xanın «hüzurunda vəkil və naib kimi olub,dəxil vətəssərü edənləri xüsusən Məhəmmədhəsən ağanı, bir para Qarabağ bəyzadələri ilə Fətəli şahın

hüzuruna rəvanə edə». [56,s.162]. İbrahimxəlil xan əvvəlcə şahın təklifini qəbul etmək istədi,lakin Məhəmmədhəsən ağa Mehdiqulu ağa və Xanlar ağa öz aralarında ə davəti bir kənara qoyub birləşdilər və atalarından Əbülfət ağanı Qarabağa buraxmamağı tələb etdilər. Xəzanninin yazdığı kimi, oğlanlarının təsiri ilə «dəxi Fətəli şahın bir para təklifatını xoşagəlməz bilib dübarə Əbülfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin». [56,s.162]. Mirzə Camal da İbrahimxəlilxəlil xanın Əbülfət ağaya məktub yazaraq ondan Qarabağ torpağına ayaq basmamasını tələb etdiyini yazar [59,s.133]. Əbülfət xan anladı ki,cavab qardaşlarının təsiri ilə verilmişdr. Buna görə də atasının sözünə məhəl qoymayıb ixtiyarındakı qoşunla xanlığın Zəngəzur və Qapanat mahallarına daxil oldu,hər kənd və nahiyyədə Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın digər bəylərin və ağaların darğası və nökərlərini vəzifədən kənarlaştırb, öz adamlarını onların yerlərinə təyin etdi. Qapan, Culdur və Güney mahallarını tamamilə nəzarəti altına aldı. Bərgüşad çayı yanında düşərgə saldı [48,s.162-163]. Bir sıra bəylər, o cümlədən Mirzə Əli bəy və Fazıl bəy zahirdə İbrahimxəlil xana sədaqətlərini saxlasalar da gizlində Əbülfət ağaya rəğbat bəsləyirdilər. İbrahimxəlil xanla Məhəmmədhəsən ağa Əbülfət ağaya qarşı hərəkət edib Tuğ kəndinə göldilər. Burada Mehdiqulu ağa və xanlar ağa onlardan ayrılib Zəngəzura tərəf hərəkət etdilər. Mehdiqulu ağa Uğurlu bəyi bir dəstə atlı ilə göndərdi və Əbülfət ağanın Xəzrək kəndində qoysuğu bəyləri tutulub dustaq edildi. Əbülfət ağa isə Məhəmmədhəsən ağa ilə İbrahimxəlil xanın yanında az qüvvə olduğunu güman edib sürətlə Dizəq mahalına gəldi. Məqsədi, tarixçinin güman elədiyinə görə «Məhəmmədhəsən ağanı və İbrahim xanı dəxi bidəxil edib Şuşa qalasını tutmaq idi». [56,s.163]. Vəziyyətin çətinləşdiyini görən İbrahimxəlil xan və Məmmədhəsən ağa dərhal Mehdiqulu ağa və Xanlar ağaya xəbər göndərdilər ki, iki günədək 4-5 yüz atlı və piyada döyüşçü toplayıb özlərini çatdırırlar. Sonuncular yeddi yüz nəfərə qədər atlı və piyada döyüşçü toplayıb tələsik özlərini Tuğ kəndinə çatdırıldılar. Tuğ a əlavə qüvvə gəlməsindən xəbəri olmayan Əbülfət ağa sübh tezdən Qızılıqlıqlaşdan çıxıb qoşununu dəstələrə bölrək kəndə yaxınlaşmağa başladı. Hava buludlu və dumanlı olduğundan kəndin içi görünmürdü. Əbülfət ağa kəndə bir verstə qədər yaxınlaşdıqda duman dağıldı və o kənddə xeyli hərbi qüvvə olduğunu gördü. Kiçik bir toqquşmadan sonra Əbülfət ağa hückumunu dayandırdı. Gecəni keçirib səhəri geri qayıtməq fikrində idi. Ancaq Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın dəstələri qəfil Əbülfət ağanın qoşununa hückum etdilər. Əbülfət ağanın döyüşçüləri silah-sursatlarını atıb qaçmağa başladılar. Cəbrayıllı, Hacılı və Cavanşir tayfasından olan döyüşçülər isə Əbülfət ağadan üz döndərib qarşı tərəfə keçdilər. Əbülfət ağa az miqdarda tərəfdarı ilə qaçıb Arazın o tayına keçdi.

Fətəli şah Əbülfət ağanın uğursuzluğundan xəbər tutub, zahirən onu məzəmmət elədi. İbrahimxəlil xanın yanına adam göndərib, Əbülfət ağanın guya ondan icazəsiz Qarabağa hücum etdiyini bildirdi [56,s.166 ].

Fətəli şah İbrahimxəlil xanın Rusiya himayəsinə keçməsindən çox qorxurdu. Buna görə Kərim xan və Abdulla xanın onun yanına göndərib yazmışdı ki, «Allah rızasına namusi-islamu mənzur edib hər nə təvəqqeyi var» ondan etsin, «urus padşahına itaət etməsin. Şuşa qalası toxunulmazdır və məmləkətdə səddi mətindir və İranın giriş qapısıdır, Urus dövlətinə verib Rusiya qoşunlarını daxili şəhər və [onların] qalası eləməsin [56,s.167 ]. Şah Qarabağı ruslardan müdafiə etmək üçün Şahbulagı qalasına Qacar qarnizonunun yerləşdirilməsini təklif edir, bildirirdi ki, ikinci oğlu Abbas Mirzəni göndəracək ki, Qarabağ xanlığı ilə düşməncilik edən qonşu sakinləri cəzalandırınsın. Qarabağdan qaçan elatları toplayıb geri qayıtsın. Şahın təklifinə görə əlavə iki min piyada sərbəz topalarla gəlib qalalarında yerləşməli idi. İbrahimxəlil xan şahın elçilərinə qeyri-müəyyən cavab verib geri yolladı [56,s.167 ]. Fətəli şah Kərim xan və Abdulla xanı, habelə Rəhim xanı qiymətli hədiyyələrlə yenidən Şuşaya göndərib əvvəlki təkliflərini təkrar etdi. Bu dəfə İbrahimxəlil xan elçiləri geri qaytarmayıb ev dustağı kimi Şuşada saxladı və bu barədə Sisianova xəbər verdi [56,s.167-168 ].

Qarabağ xanlığını hərbi yolla itaətə gətirməyin mümkün olmadığını görən Fətəli şah İbrahimxəlil xanı diplomatik yolla Rusyanın himayəsi altına keçməkdən çəkindirmək qərarına geldi. Şah Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət olan elçilərini xüsusi fərmanla Qarabağa göndərdi [59,s.133 ]. Fərmanın məzmunundan aydın olur ki, Fətəli şah indiyə qədər heç kəsə etmədiyi güzəsti İbrahimxəlil xana etməkə onun Rusiya himayəsinə keçməsinə imkan vermək istəmir. Belə ki, Fətəli şah «Qarabağ mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq İbrahimxəlil xana verməyi, habelə öz övladlarından iki nəfərini onun yanına girov göndərməyi öhdəsinə götürürdü» [59,s.133-134 ].

Edilən bu güzəstlərin müqabilində rus qoşunlarının hücumlarının qarşısını almaq üçün Tiflis və Gəncə yolunun üstündə olan Əsgəranın hər iki qalasında İran ordusu yerləşdirilməli, Şuşa qalasının yaxınlığında qazılmış səngərlər də bu ordunun ixtiyarına verilməli idi. Bütün xərcləri şah hökumətinin xəzinəsindən ödənilməli olan bu ordu İbrahimxəlil xanın itaət və əmrindən boyun qaçırılmamalı idi.

Lakin şahın bu təklifləri də heç bir nəticə vermədi. İbrahimxəlil xan Qarabağ xanlığının Rusyanın hakimiyyəti altına keçməsi siyasətini daha böyük inadkarlıqla davam etdirirdi. Bu addımın gələcəkdə özü üçün hansı ağır nəticələrə gətirib çıxarácağını

dərk etməyən İbrahimxəlil xan müqavilə layihəsi üzərində aparılan işləri daha da sürətləndirərək onu tezliklə başa çatdırmağa tələsirdi. Onun rus komandanlığı ilə xanlığın müstəqilliyini əsasən qorumaq şərtilə himayə haqqında müqavilə bağlamaq üçün danışıqlara başlamaq təşəbbüsü də boşça çıxdı. 1804-cü ilin yanvarında Gəncəni zəbt etdikdən sonra Sisianov İbrahimxəlil xana məktub yazaraq onu «qorxaq tülü», «ağacda bitməyən yarpaq» kimi ifadələrlə təhqir edərək xanın danışıqlar haqqında təklisini rədd etmişdi. Sisiyanov kinaya ilə yazdı: «Dünyada harada görünüb ki, qartal milçəklə danışıqlar aparsın, zəif güclüyü itaət etmək üçün yaranmışdır» [89.2.1-sən. 1417,s.696 ].

Bir müddət sonra general İbrahimxəlil xandan Rusiya himayəsini qəbul etməsini ultimativ tərzdə tələb etdi [78.1-sən. 1416,s.696 ]. Bu zaman Qarabağ xanlığının daxili vəziyyəti mürəkkəb idi. Ağa Məhəmməd şah Qacarın viranəcisi yürüsləri nəticəsində xanlığın əhalisi var yoxdan çıxmış ərzaq məhsullarının qılıqlı hiss olunurdu.

Qarabağ həm Rusiya, həm də Qacarlar dövləti üçün böyük strateji əhəmiyyətə malik idi. Şuşa o zamankı İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə Cənubi Qafqazın açarı, Rusiya üçün İranın qapısı hesab edilirdi [23,s.182 ].

Qarabağ xanlığını dinc yolla itaətə gətirmək xəttini davam etdirən Sisianov öz şəxsi nümayəndəsi - əslən gürcü zadəganı Corayevlə bağlanması təklif olunan müqavilə mətnini göndərdi. Daha sonra mayor Lisaneviçi Şuşaya göndərib xanı Rusiya himayəsini qəbul etməyə razı salmasını tapşırıdı. Həm də Lisaneviçə verilmiş təlimatdan görünürdü ki, xanın layihəyə düzəliş etməsinə icazə verilmir.

Lisaneviç Şuşaya gələn kimi xan nüfuzlu bəyləri də çağırmaqla divan topladı. Altı günlük məsləhətləşmələrdən sonra bütün bəylər Rusiya himayəsini qəbul etmək haqqında təklifi rədd etdilər. Ancaq İbrahimxəlil xan onların rəyi ilə hesablaşmayaraq himayəyə keçmək haqqında müqavilə mətnini qəbul etdi [128.4,s.40 ].

Sisianov Lisaneviçə İbrahimxəlil xana ünvanladığı məktub da göndərmişdi. Baş komandan bildirirdi ki, müqavilə xanlığın İran təcavüzündən qorunmasına, varislərinin hakimiyyətinin saxlanmasına töminat verəcəkdir. Müqavilənin imzalanması haqqında İbrahimxəlil xanın prinsipal razılığını alan Sisianov 1805-ci il martın 14-də İbrahimxəlil xana yazdığı məktubunda bununla əlaqədar məmənnunluğunu bildirirdi. O, eyni zamanda aprelin 7-də çara raport göndərərək İbrahimxəlil xanın, eləcə də onun qohumu şəkili Səlim xanın müqaviləni imzalayaraq imperatora sədaqət andı içməyə razılaşdıqları haqqında məlumat verdi. General ümidi etdiyini bildirirdi

ki, xanların ödəyəcəyi bac Gürcüstandakı rus administrasiyasının xəzinəsini xeyli zənginləşdirəcək [89.2, sən.1433 s.701-702].

İbrahimxəlilxəlil xan və şəkili Səlim xan öz əyanları və xidmətçiləri ilə [sayı 600 nəfərə çatırdı]. Sisianovun Gəncədən 20 verst aralıda yerləşən Kürəkçaydakı düşərgəsinə gələrək himayə müqaviləsini imzaladı və sədaqət haqqında andlı öhdəlik götürdü.

1805-ci il mayın 14 [yeni təqvimlə 26-sı]... İbrahimxəlilxəlil xan Sisianovun Gəncədən 20 verst aralıda Kürəkçay sahilindəki düşərgəsinə gələrək himayə müqaviləsini imzaladı və sədaqət haqqında andlı öhdəlik götürdü.

Müqavilə giriş və 11 maddədən ibarət idi. Girişdə İbrahimxəlilxəlil xan və Sisianov təntənəli şəkildə müqavilə bağladıqları bəyan edirdilər.

Müqavilənin birinci maddəsində deyilirdi ki, İbrahimxəlilxəlil xan İrandan, yaxud hər hansı digər bir dövlətdən asılı olmamağa and içir. İkinci maddəyə görə Rusiya imperatoru özü və varisləri adından İbrahimxəlilxəlil xanın və varislərinin və mülklərinin bütövlüyünün qorunması vəd edirdi [89.2, sən.1436 s.704-705]...

Müqavilənin üçüncü maddəsində xan hakimiyyətinin ötürülməsi qaydası müəyyənləşdirilirdi. Qərara alınırdı ki, İbrahimxəlilxəlil xandan sonra hakimiyyət onun böyük oğluna və sonra eyni qaydada keçəcəkdir. Bu zaman yeni xana çarın təsdiq fərmanı verilməli idi. Xan müstəqil xarici siyasetdən imtina edir və Qafqazdakı rus qoşunlarının komandanı ilə əvvəlcədən razılaşdırımdan qonşu hakimlərlə əlaqə saxlamamalı idi, əgər onlardan elçilər, yaxud məktublar gələrsə mühümələrini baş komandana göndərməli, az mühümələri barədə isə xanın yanında qoyulmuş rus zabiti ilə məsləhətləşməli idi.

Müqavilənin beşinci maddəsinə görə çar Qafqazdakı rus qoşunlarının komandanı və Gürcüstan baş idarəsinin adından İbrahimxəlilxəlil xanın və onun varislərinin Qarabağ xanlığında hakimiyyətini həmişəlik saxlamağı, xanın daxili idarəcilikdə müstəqilliyyinə toxunmamağı vəd edirdi [89.2 sən.1436,s.705]... Xanı, onun ailəsini, mülklərini «qorumaq üçün» Şuşada 500 nəfərlik rus hərbi dəstəsi yerləşdirilməli idi. Böyük təhlükə yaranardısa baş komandan əlavə qüvvələr göndərməli idi. Altıncı maddədə deyilirdi ki, Şuşada yerləşdirilən dəstənin bütün xərcləri xanın üstüna düşür.

Səkkizinci maddədə Qarabağ xanının Rusiya xəzinəsinə ödəyəcəyi xəracın miqdarı və ödəmə qaydası müəyyənləşdirilirdi. 8000 əşrəfi [çervon] məbləğində xəracın yarısı sevralın 1-də, digər yarısı isə sentyabrın 1-də ödənilməli idi. Həmin maddədə həm də qeyd edilirdi ki, İbrahimxəlilxəlil xan özünün ikinci oğlu Məhəmmədhəsən ağanının böyük oğlu Şükrullahı girov sıfırılı Tiflisə göndərir [89.2

sən.1436,s.705].

Qafqazdakı rus qoşunlarının baş komandanı gen. Sisianov Kürəkçay müqavilələrinin imzalanmasından çox məmənun qaldı. O, 22 may 1805-ci il tarixli raportunda Şuşa qalasının açarlarını və Kürəkçay müqavilələrinin mətnlərinin Peterburqa göndərdiyini yazaraq «Rusiya imperiyasının genişlənməsi» münasibətlə imperatoru tərkib etdi. Qarabağın Rusiya himayəsinə qəbul edilməsinin faydasından bəhs edərək Sisianov yazırkı ki, Qarabağ öz mövqeyinə görə Azərbaycanın və deməli İranın qapısı sayıyla bilər və demək onları vahimə içində saxlayacaq; Qarabağ vasitəsilə payızda Gürcüstanın işgal olunması nəzərdə tutulan Bakı ilə yaxınlaşdıracaq [89.2sən.1436,s.702-703 ].

Baş komandan İbrahimxəlilxəlil xana general-leytenant rütbəsi verib ona müvafiq məvacib təyin olunması və daş-qasıla bəzənmiş qılıncla təltif olunmasını, xanın böyük oğlu və varisi Məhəmmədhəsən ağaya general-major rütbəsi verib, müvafiq məvacib təyin olunmasını və almazlarla bəzədilmiş, üstündə «sədaqətinə görə» yazılı olan medalla təltif olunmasını, xanın ortancı oğlu Mehdiqulu ağaya müvafiq məvaciblə general-major rütbəsinin verilməsini, kiçik oğul Xanlar ağaya müvafiq məvaciblə polkovnik rütbəsinin verilməsinin təklif edirdi [89.2 sən. 1453,s.711-712; sən. 1456 s.712-713 ].

Sisianovun təklifini nəzərdən keçirən çar 6 iyul 1805-ci il tarixli buyruğu ilə Qarabağ və Şəki xanlarının, onların oğlanlarının rütbələrlə və müvafiq məvaciblərlə təltif olunması haqqında fərمان imzalandığını bildirirdi [89.2sən 1453,s.713 ]. I Aleksandrın 8 iyul 1805-ci il tarixli fərmanında deyilirdi ki, imperatorun lütfü ilə İbrahimxəlilxəlil xan general-leytenant rütbəsi ilə təltif olunur və ona müvafiq məvacib təyin olunur [89.2sən1456,s.713 ].

İbrahimxəlilxəlil xanın Rusiyanın hakimiyyətini qəbul etməsi şah sarayının kəskin qəzəbinə səbəb oldu. Kürəkçay müqaviləsi imzalandıqdan az sonra, daha doğrusu 1805-ci il iyun ayının ortalarında qacarların bir hərbi birləşməsi Xudafərin körpüsündən Araz çayını keçərək Qarabağ ərazisində soxuldular. Artıq iyun ayının 11-də Pirqulu xan Qacarın başçılıq etdiyi 10 min nəfərlik İran ordusunun ilk dəstələri tərkibində Qarabağ suvarıları də olan rus qoşunu ilə döyüşə girdi. Mirzə Camal Qarabağı bu döyüş üzərində daha ətraflı dayanaraq yazırkı: «Arazın suyu qalxmışdı. Çayı körpüdən başqa heç yerdən keçmək olmazdı. Buna görə Məhəmmədhəsən ağa qızılbaş qoşununun Qarabağ torpağına gira bilməməsi və vilayətdəki ellərin, kəndlərin əkin yerlərinin tələf olmaması üçün yeger dəstəsini və mayoru [Şuşadakı rus qarnizonunun komandiri mayor Lisanəviç nəzərdə tutulur - T.M. ]. götürüb Qarabağın adlı-sanlı atlıları ilə birlikdə körpüyə tərəf getdi.

Lakin, qızılbaş [qoşunu ]. onları qabaqlayıb körpüdən keçmiş və Qarabağ torpağına girmişdi. Qızılbaşlar Cəbrayıl bağları yaxınlığında rus və Qarabağ əsgərlərinə rast gəldilər. Bərk vuruşma oldu. Gecə mərhüm Məhəmmədhəsən ağa Şuşa qalasının mühafizəsini məsləhət biliib, qoşunla qalaya qayıtdı». [59,s.135 ]. Bu döyüşdə qalib gələn İran ordusu Qarabağda böyük dağıntılar törətdi.

Bələliklə, rus hökuməti elə ilk vaxtdan Qarabağ xanlığını müdafiə etmək haqqında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi.

Mir Mehdi Xəzəninin yazdığını görə İbrahimxəlilxəlil xan və Məhəmmədhəsən ağa Şuşadakı bir çox bəylərdən arxayın deyildilər, onların Əbülfət ağanın tərəfinə keçəcəyindən və qalanı təslim edəcəklərindən ehtiyat edirdilər. Məhz buna görə də onlar qalaya qayıdırıb oranın mühafizəsini daha vacib bilmışdılər [56,s.169 ]. Əvvəlcə onların öz qüvvələri və mayor Lisaneviçin başçılıq etdiyi rus taboru qalanın önündə düşərgə qurdular. Qarabağ kəndlərinin sakinlərinin çoxu da dağlara çəkildilər. Elatlar yaylaqlara qalxdılar. Abbas Mirzə ordusu ilə Çanaxçı kəndinə yetişib orada ordu qurdy. Onun sərkərdəsi Əliqulu xan beş minlik qüvvə ilə Əsgəran qalalarına yanaşdı. Əbülfət ağa onun tərəfinə keçmiş bir sira Qarabağ bəyləri ilə Qacar qoşunları ilə birlikdə idi. Tarixçinin yazdığını görə xristian kəndlərinin «məcmu məlikləri və koxaları təmamən Əbülfət xanın yanına gedib xələt və xatircəmlik hasil elədilər». [56,s.170 ].

Lisaneviç və İbrahimxəlilxəlil xan Qarabağda vəziyyətin çox ağır olduğunu gen. Sisianova bildirdilər. Sisianov polkovnik Karyagini yeger alayı və toplarla, habelə polkovnik-leytenant Kotlyarevskini Qarabağa göndərdi. Onlar Şahbulagıma çatdıqları gün Əliqulu xan Əsgəran səmtindən, Abbas Mirzə isə Çanaxçı kəndindən Şuşa üzərinə hücumu keçmişdilər. Karyagın dərhal Əsgəran tərəfə həmlə etdi. Abbas Mirzə də ordusunu Əsgəran qalalarına tərəf yeritdi. M.Xəzani yazır: «Polkovnik qoşunu ilə dava edə-edə Qarağaci mənzilindək ki, əzim qəbristan idi, goldilər. Orada yolun içi qəbrlerin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə [athilar – T.M. ] keçib gedə bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub və möhkəmləndirmişdilər. Qaladan davğa kimi hər iki tərəfini möhkəm səngər qayırmışdılər ki, keçmək mümkün deyildi. Əlacsız qalib, geri Şahbulagıa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbristanın kənarında iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər. Və ətraflarını səngər elədilər. Sul yerə ki, batalyon səngər eləmişdi, ətrafi tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu». [56,s.170-171 ]. Qızılbaş qoşunu rus hökbi dəstəsini mühasirəyə alıb, su ilə aralarında istehkam düzəlttilər. On bir gün mühasirə davam etdi. Karyagin və Kotlyarevski

yaralandılar. Rus hökbi dəstəsi heyətinin yaridan çoxu həlak olmuş, üç yüzə yaxın döyüşü qalmışdı ki, onların əksəri yaralı və susuz idı. Rus taborunda yüzbaşı sıfətiylə xidmət edən Qarabağ xristianı məlik Vanya bələdçiilik edib rusları gecə ikən Şahbulagına apardı. Səhəri günü Abbas Mirzə Şahbulagı qalasına hücum etdi, lakin oranıala bilməyib mühasirə etdi. Üç gündən sonra yenə Vanyanın bələdçiliyi ilə ruslar gecə ikən Şahbulagı qalasından çıxdılar. Xəlvəti yolla iki gündən sonra Cermuq dərəsindən olan qalaya yetişdilər. Rus döyüşçüləri üç-dörd gün burada qalib dincəldilər və yerli sakinlər onları azuqə ilə təmin etdilər. Bundan sonra Murovdağın gizli yollarından keçərək Vanyanın bələdçiliyi ilə Gəncəyə yetişdilər [56,s.171-172 ].

Fətəli şah özü yeni qüvvələrlə Qarabağa gəldi və Tərtər çayına yetişdi. Lakin burada rusların dəniz yolu ilə Rəştə hücum etdiklərini eşitdi. Həm bu səbəbə görə, həm də Sisianovun özünün böyük qüvvələrlə Qarabağa hərəkət etdiyini bilib Ərbədilə qayıtdı. Abbas Mirzə Gürcüstan tərəfə hərəkət edib Axisqa çayına çatdı. Oradan isə İrəvana sarı döndü. Mayor Lisaneviç Şuşadakı taborla və Mehdiqulu ağa ilə hərəkət edib Zəngəzur və Qapanı yenidən tutdular. Sisianov Xonasənə kimi gəlib, burada Fətəli şahın geri döndüyünü eşidib geri qayıtdı. Məhəmmədhəsən ağa onu Şuşaya apardı. Şuşada onun şərəfinə ziyafətlər təşkil olundu. Sisianov Əbülfət ağıaya meyl etdikləri üçün Mirzəli bəyi, Feyzi bəyi həbs etdirdi, ailələri ilə bərabər Tiflisə köçürülmələrini əmr etdi. Ancaq İbrahimxəlilxəlil xanın xahişi ilə onlar azad olundular, əvəzinə hərəsinin bir oğlu girov kimi Gəncə şəhərinə aparıldı. Bir müddət əvvəl Fətəli şahın elçi kimi İbrahimxəlilxəlil xanın yanına göndərdiyi və Şuşada saxlanan üç xanı özü ilə götürən Sisianov Tiflisə getdi [56,s.172-173 ].

Əldə edilən bu qələbədən ruhlanan şah ordusu Qarabağ və Gəncədən keçərək Gürcüstan üzərinə hücum etməyə cəhd göstərdi, lakin, xeyli itkilər verərək İrəvan qalasma çəkilməyə məcbur oldu [137,s.76-78 ].

1805-ci ilin sonlarına qədər rus ordusu artıq Azərbaycanın Car-Balakən camaatlarını, Gəncə, Qarabağ, Şəki və Şamaxı xanlıqlarını ələ keçirərək öz mövqelərini xeyli möhkəmləndirə bilməşdi. İndi qarşıda duran əsas vəzifə çox mühüm strateji və iqtisadi əhəmiyyəti olan Bakı xanlığının ələ keçirilməsi idi. Lakin 1806-ci il fevralın 8-də general Sisiyanovun Bakının qala divarı yaxınlığında öldürülməsi [140,s.154 ]. bu vəzifənin həyata keçirilməsini bir qədər ləngitdi.

1805-1806-ci ilin qışında İbrahimxəlilxəlil xanım ikinci, vəliəhd oğlu qatı Rusiya tərəfdarı olan Məhəmmədhəsən xanın Şuşada vəfat etməsi də Rusyanın Azərbaycandakı mövqelərinin zəifləməsinə

müəyyən qədər təsir göstərmişdir. Mir Mehdi Xəzanının yazdığını görə İbrahimxəlilxəlil xan 1220-ci hicri ili zilhicco ayının 4-də [miladi 1806-ci il fevralın 24-ü ]. Mehdiqulu ağanın özünün varisi təyin olunması barədə sənəd imzalayıb [56,s.176].

General Sisiyanovun Bakı yaxınlığında öldürülməsi şah sarayında Cənubi Qafqazda itirdiyi mövqeləri qaytarmaq ümidi artırdı. 1806-ci ilin yazında Abbas Mirzənin komandanlığı ilə 20 minlik qoşun yenidən Qarabağa soxuldı. Abbas Mirzə bu dəfə də əsas diqqəti Şuşanın alınmasına yönəltmişdi. Şuşadakı rus qarnizonu çox kiçik idi. Vəziyyətin çox mürəkkəb olduğunu görən İbrahimxəlilxəlil xan bu qarnizona kömək üçün min nəfərlik suvari dəstəsi ayırmağa məcbur oldu [182.2.s.6]. Lakin Qarabağ xanının ayırdığı bu əlavə qüvvələr də vəziyyəti düzəltmək üçün kifayət deyildi.

Abbas Mirzə döyüşə başlamazdan əvvəl İbrahimxəlilxəlil xanı öz tərəfinə çəkmək üçün daha bir cəhd göstərdi. Onun göndərdiyi nümayəndələr İbrahimxəlilxəlil xanı dilə tutmağa başladılar. Çoxsaylı orduya qarşı durmaq üçün kifayət qədər qüvvəsi, rusların da yeger dəstəsindən başqa qoşunu olmadığından İbrahimxəlilxəlil xan Qarabağ elləri və kəndlərinin ayaq altında dağılmaması üçün qızılbaşlarla xoşluqla rəftar etməyə başladı [59,s.138]. Eyni zamanda o, atdığı hər bir addımı barədə Şuşadakı rus qarnizonunun komandiri mayor Lisaneviçə məlumat verirdi. Sonuncu Qarabağ xanma tezliklə əlavə kömək göləcəyinə söz versə də vəziyyət dəyişməz olaraq qalırdı. Bundan istifadə edən şah ordusu Şuşanı mühasirəyə almağa başladı. Vəziyyətin getdikcə ağırlaşdığını görən İbrahimxəlilxəlil xan öz ailəsinin və yaxın adamlarının təhlükəsizliyini təmin etmək üçün şəhəri tərk etmək qərarına gəldi. O, Şuşadan 4 kilometr aralıda yerləşən Xan bağı adlı yerə gəlib burada düşərgə saldı.

Lisaneviç xanın qalaya dönməsini tələb etdi. Xan öz oğlu Mehdiqulu ağanı Şuşaya göndərib, səhəri özünün də Şuşaya göləcəyini bildirdi. Mir Mehdi Xəzani yazır: «..şul gecə şeytanlıq peşəsi olan şər adamlar mayora şərərət edib, deyiblər ki, İbrahimxəlil xanın Qızılbaşa güftüqusu var. Bu gecə xanın yanında çox cəmiyyəti - külli və qoşun var ki, Qızılbaşdan gəlib, hazırlırlar» [56,s.178]. Xəzanının bu sözlərini belə bir fakt da təsdiq edir ki, məlik Cəmşid mayor Lisaneviçə çuğulluq edərək bildirmişdi ki, guya xan Fətəli şahla gizli əlaqə saxlayır və şah Qarabağa qoşun göndərmişdir [89.3, sən.610,s.334].

Həsən İxfə Əlizadə özünün «Şuşa şəhərinin tarixi» adlı əsərində baş vermiş hadisəni belə təsvir edir: «Fitnəkarların aravurması nəticəsində gecə mayor Lisaneviç Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan əcədirdən mayoru gördü: «Gecənin bu vaxtında nə

hadisə üz vermişdir» - deyə sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç əcədlərə atəş açmaq üçün əsgərlərə əmr etdi. Həmin gecə əcədirdə olanlardan 17 nəfəri öldürdü. Ölənlər içərisində İbrahimxəlilxəlil xan, arvadı Tuba xanım, qızı Səltənət bəyim, 12 yaşlı bir oğlu, həmçinin Kəbirli Abbasqulu ağa, Hacı Həsənəli bəy, Əli bəy, Mirzə Haqverdi, qərvəndlə Hümmət bəy, Sarıcalı Gülməli bəyin oğulları Cavanşir və Həsən ağa, nökərlərdən qərvəndlə Əlipənah, əfsar Cavanşir və Mirzə Nağı, Kəbirli Əcəməlinin oğlu Hacı Həsən iki oğlu ilə, iki nəfər Şelli və iki başqa adam öldürülmüşdü. Həmin qanlı faciəli gecədə Mehdiqulu ağa və Cəfərqulu ağa Şuşada idilər» [72,s.236].

Mir Mehdi Xəzanının yazdığını görə o gecə cəmi 19 nəfər qətlə yetirilmişdi: İbrahimxəlilxəlil xan, arvadı Tuba bəyim [şəkili Hüseyin xanın bacısı ], xanın Bikə ağadan olan qızı Nəcibə xanım, Gohər ağannı anasından olan bir oğlu, xanın kənizi Səltənət bəyim, xanın oğlu Abbasqulu ağa, Hacı Hüseyin bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir, Həsənağa Gülməli bəy Sarıcalı, Mirzətagı Əfsar, pişnidən Əlipənah, Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranın iki oğlu, başqa iki nəfər [birinin Adı Teymuruz ]. və daha iki nəfər şüsalı [56,s.178 Rzaqulu bəy Mirzə Camal oğlu da cəmi 17 nəfərin qətlə yetirildiyini yazar, lakin ölünlərin adlarını sadalayarkən belə çıxır ki, əslində 21 nəfər qətlə yetirilmişdir. O yazar: «Lisaneviç o gecə allahın qəzasından İbrahimxəlil xanı, arvadı Tuba xanımı, qızı Səltənət bəyimi, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli Abbasqulu ağanı, Hacıhəsənli bəyi və Mirzə Haqverdini, qərvəndlə Hümmət bəyi, sarıcalı Gülməli bəyin oğlu Cavanşiri və Həsənağanı, qərvəndlə qulluqçu Əli Pənahı, əfsar Cavanşiri və Mirzə Nağı, Kəbirli Əcəmoğlunun oğlu Hacı Həsəni və onun iki oğlunu, iki nəfər Şelli və iki nəfər başqa adamı, cəmi 17 nəfəri öldürdü» [72,s.236-237].

Törədilən qətl o dərəcədə böyük amansızlıqla həyata keçirilmişdi ki, o nəinki Qarabağda, hətta qonşu ərazilərdə belə əhalinin dərin hiddətinə səbəb olmuşdu. Təəssüf ki, İbrahimxəlilxəlil xanın oğlu Mehdiqulu xan və novəsi Cəfərqulu ağa yaranmış vəziyyətdən rus qoşunlarını Qarabağdan qovub çıxarmaq üçün istifadə etmədilər. Onlar bunun tamam əksinə hərəkət etdilər və guya heç bir şey olmamış kimi rus ordusuna üçün taxıl və ərzaq tədarük etməyə başladılar [59,s.138].

İbrahimxəlilxəlil xan və onun ailə üzvlərinin vəhşicəsinə qətlə yetirilməsi təsadüf, yaxud bir və ya bir neçə nəfərin [Lisaneviç və onun ətrafindakıları ]. düşünülmüş niyyətlərinin nəticəsi idimi və yaxud da rus komandanlığının planlarının həyata keçirilməsi ilə bağlı idimi? Bu barədə tarixşünaslıqda müxtəlif mülahizələr mövcuddur. Coxları bu

faciəni yalnız Lisaneviçin düşünülməmiş, cinayətkar hərəkətinin nəticəsi sayırlar.

Ancaq, çox güman ki, bu qətldə rus komandanlığının da günahı olmamış deyil, ən azı komandanlığın İbrahimxəlilxəlil xana qarşı olan etimadsızlığının, Lisaneviç və Corayevin qoca xanla həqarətli davranışına göz yummاسının məntiqi nəticəsi olmuşdur.

F.Abasov yazır ki, güman ki, Sisianov İbrahimxəlilxəlil xana qarşı yalnız sözdə səmimi idi və ola bilər ki, gizli göstərişi ilə xanın müqəddəratını həll etmişdir. Sisanovun bu cür hərəkət etməsinə aşağıdakılardan səbəb ola da bilərdi:

Əvvəla, İbrahimxəlilxəlil xan Rusiya təbəəliyini qəbul etməyə dərhal razi olmamışdır, ikinciisi o, qeyri-xristian idi; üçüncüüsü xanın qacarlar tərəfinə keçməsi təhlükəsi vardi; dördüncüüsü, Sisianov hesab edirdi ki, xanın ətrafindakıların bir hissəsi iranpərəstdir və onlar xanı şaha tərəf meyl göstərməyə sövq edə bilərlər, şübhə var idi ki, xan gizli surətdə Fətəli şahdan məktublar alır və bu barədə rus hakimiyət orqanlarını məlumatlaşdırır; Sisianov İbrahimxəlilxəlil xanın rus hərbi dəstəsinə hərbi yardım ləngitməsindən, Fətəli şahın tərəfdarı olan naxçıvanlı Abbasqulu xanın Şuşa sarayında saxlanmasından və İbrahimxəlilxəlil xanın bir sıra digər hərəkətlərindən narazı idi; beşinciisi, xan ailəsinin yeganə çox inandığı üzvü, taxtın varisi Məhəmmədhəsən ağa vərəmdən olmuşdu [84,s.184-185 ].

Sisianovun çara ünvanladığı raport da Məhəmmədhəsən ağanın vəfatından sonra Qarabağ xanlığında vəziyyətin gərginləşdiyini sübut edirdi. Sisianov yazırkı ki, bu ölüm ilə o, Qarabağda etibarlı dayağından məhrum olmuşdur. Sisianov hesab edirdi ki, xan taxtının növbəti varisi – Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu ağanın taxta çıxmamasına əmlərinin maneçilik törətməmələri üçün mayor Lisaneviçə əmr etmişdir ki, əmlərin davranışına nəzarət etsin, vəliəhdə isə hərtərəfli yardım göstərsin [89.2, sən.1485,s.725 ].

Sisianov İbrahimxəlilxəlil xana 20 iyul 1805-ci il tarixli məktubunda onu sədaqətsizlikdə və qeyri-minnətdarlıqlıda ittiham edirdi. General Xarici İslər Naziri A.Çartoriyskiyə 23 iyul 1805-ci il tarixli məktubunda isə xanın sədaqətinə şübhə etdiyini, xanın qarabağlıları ruslara qarşı qaldıran iranpərəst xainlərlə əhatə olduğunu yazırkı [89.2 sən.1462,s.715-716 ].

Bununla əlaqədar Çartoriyski İbrahimxəlilxəlil xana yazırkı: «Siz, eviniz və bütün Qarabağ mülki Rusiya himayəsinə yalnız onun üçün qəbul edilmişdir ki, İran təhlükəsindən müdafiə olunrasınız. Elə ilk dəfədən siz ali monarxın himayəsinin gücünü İran ordusu xanlığı töhdid edən zaman görmüsünüz ki, mülkləriniz və Şuşa qalası təhlükəli

bədxahalarınızdan qorunmuşdur». Çartoriyski xanı məzəmmət edərək yazırkı ki, o, nəinki, Sisianova qeyri-səmimi cavablar verərək rusların müdafiə olunmasına yardım göstərməyib, hətta polkovnik Karyağının sursata böyük ehtiyacı olan hissəsinə azacıq da köməklik etməmişdir, buna görə də imperator sizdən narazıdır və məsləhət görür ki, xan düzgün yola qədəm qoysun, əhatəsindəki düşmən tərəfin tərəfdarları ilə əlaqədən imtina etsin və onları rus tərəfinə versin [89.2 sən.1473,s.719-720 ].

Sisianovun İbrahimxəlilxəlil xana 11 sentyabr 1805-ci il tarixli məktubundan məlum olur ki, onların arasındaki münasibətlərin soyumasına təsir edən səbəblərdən biri də bu olmuşdur ki, şamaxılı Mustafa xan Ağa Məhəmməd şah Qacarın yürüsləri zamanı Şamaxı xanlığına siğinmiş qarabağlıları geri qayıtmaga qoymamış və İbrahimxəlilxəlil xan Sisianovdan tələb etmişdir ki, əvvələr söz verdiyi üçün bu məsələni həll etməkdə ona hərbi qüvvə ilə köməklik göstərsin; Sisianov cavabında bildirib ki, əvvələlər o bu vədi verərkən Mustafa xan Rusiya təbəəsi deyildi, indi isə Rusiya himayəsinə və təbəəliyinə nail olmaq istədiyindən general bu işi edə bilməz. İbrahimxəlilxəlil xan bu cür cavabdan qəzəblənərək bildirmişdir ki, əgər həmin ailələr geri qaytarılmasa Rusiyaya xidmət edə bilməz. Sisianov da bildirirdi ki, bunu eşidib Rusiya çarının İbrahimxəlilxəlil xanın təbəəliyə qəbul olunması, onun və oğlanlarının hərbi rütbələrlə təltif olunması haqqında fərmani Peterburqa geri göndərib xanın müqaviləni pozduğunu bildirəcək. Ancaq hələ kn. Elizbar Eristovu göndərib onun vasitəsilə bildirir ki, o əgər ailələrin az hissəsinin qaytarılması ilə rastlaşa bu məsələni Sisianov Mustafa xanla danışqlarda həll edə bilər [89.2, sən. 1476,s.721-722 ].

Bir müddətdən sonra Sisianovun İbrahimxəlilxəlil xanla məktublaşmasında danışq tərzinin bir qədər dəyişməsinin şahidi olurraq. 1805-ci il oktyabrın 1-də yazdığı məktubda artıq Sisianov xanlığın Rusiya təbəəliyinə qəbul olunması, xanın və oğlanlarının təltif olunması haqqında fərmani göndərdiyini, xana dost münasibət bəslədiyini yazırkı [89.2, sən.1477,s.722 ].

Eyni zamanda Sisianov mayor Lisaneviçi Şuşada baş verən mühüm hadisələr haqqında vaxtılx-vaxtında onu xəbərdar etmədiyinə görə danlayır, hətta onun xanla və ətrafindakılarla əlbir olması barədə şübhə yarandığını bildirirdi. Sisianov bildirirdi ki, Məhəmmədhəsən ağa olmuşdur, xanın digər oğlanları Mehdiqulu ağa və Xanlar ağa Mirzəli bəy və Fəzil bəylə əlbir olduqlarına görə onların xan taxtına çıxmalarına yol vermək olmaz. Sonuncular Əbülfət xanla əlbirdirlər, Əbülfət xan isə Qarabağa qayıtməq niyyətindədir, belə olduqda isə

Qarabağ İranın hakimiyyəti altına düşə bilər [89.2, sən.1480 s.722; sən.1472 s.723].

Tədqiqatçı hesab edir ki, Məhəmmədhəsən ağanın simasında Rusiyaya sadıq vəliəhdilər itirən rus komandanlığı xanlıqda hakimiyyətə Rusiya üçün arzuolunmaz şəxslərin gəlməsinin qarşısını almaq üçün xanı və onun oğlanlarını məhv edə bilərdilər [73,s.187]. Hətta Lisaneviçə tapşırıldı ki, Cəfərqulu ağaya təlqin etsin ki, Qarabağda Rusiyaya sədaqətli adamlardan özünə tərəfdarlar toplasın. Bu diqqətə alınmalıdır bir mülahizədir. Lakin ortaya bir sual çıxır: niyə görə onda ruslar İbrahimxəlilxəlil xanla bir vaxtda qalada olan oğlanları Mehdiqulu ağa və Xanlar ağanı da qətlə yetirib birbaşa Məhəmmədhəsən ağanın oğlu olan və buna görə də vəliəhdliyə on real namizəd olan, həm də Rusiyaya loyal münasibətilə seçilən Cəfərqulu ağanı hakimiyyətə gətirmədilər. Digər bir sual: ruslar qorxmurdularını ki, İbrahimxəlilxəlil xanı öldürməklə Əbülfət xanın Qarabağda hakimiyyəti ələ almasına şərait yaratmış olarlar?

Sisianov mayor Lisaneviçə 23 noyabr 1805-ci il tarixli əmrində mayoru məzəmətləyirdi ki, nəyə görə Məhəmmədhəsən ağamın vəfatı barədə dərhal onu məlumatlaşdırıbmış, çünki axı o vəliəhdidir. Knyaz Lisaneviçə bildirirdi ki, İbrahimxəlilxəlil xanın vəfatından sonra nə Mehdiqulu ağanı, nə də Xanlar ağanını hakimiyyətə buraxmaq olmaz, çünki onlar Qarabağa qayıtmağa hazırlaşan Əbülfət xanla əlbir olan Mirzə Əli bəy və Fəzi bəylə həmfikirdirlər. Bunun üçün çalışmaq lazımdır ki, nə Mehdiqulu ağa, nə də Xanlar ağanının öz tərəfdarlarını artırmalarına imkan verilməsin. Mayor emosional xarakterli Cəfərqulu bəyə gizli surətdə məsləhət görməli idi ki, özünü təmkinli aparsın və Qarabağdakı Rusiya tərəfdarlarını öz ətrafinə toplasın [89.2, sən.620,s.340-341].

Abasovun digər bir mülahizəsi bundan ibarətdir ki, 1806-ci ilin fevralında Sisianovun Bakımn qapıları önündə öldürülməsi də İbrahimxəlilxəlil xanın qətlində stimul yarada bilərdi. Rus komandanlığı Azərbaycan xanlarından birini öldürməklə digərlərinə dərs vermək istəyirdi [84,s.187].

Xanın qətlə yetirilməsindən bir müddət sonra Şuşa ağısaqqalları rus hakimiyyət orqanlarına şikayət ərizəsi yazmışdılar. Onlar bildirildilər ki, həm Lisaneviç, həm də Corayev əhali ilə pis rəftar edir və müqaviləni pozurlar, buna etiraz olaraq xan bir arvadı və üç uşağı ilə Şuşanı törk etmişdi, ancaq hər 2-3 gündən bir qalaya gəlib digər ailə üzvlərinə baş çəkirdi. Xan Qacarların hərbi qüvvələrinin Şuşaya yürüşündən xəbər tutub, rus hərbi dəstəsinin qalani müdafiə etməyə qadir olmadığını nəzərə alıb qacarlarla danışığa girmişdir ki, onların

hükümunun qarşısını alsın. Ancaq Lisaneviç və Corayev hərbi dəstə ilə gecə qəfil basqın edib xanı, arvadını, bir oğlunu və bir qızını, eləcə də 30 adamı qətlə yetirmişlər. Əgər rus zabitlərinin xanın sədaqətinə şübhələri yaranmışdısa onu həbs edib bu barədə çara xəbər vərə bilərdilər. Şah qoşunlarının hücumu vilayətə böyük zarba yetirdiyindən Qarabağ müvəqqəti olaraq bac ödəməkdən azad olunsa da Lisaneviç şəhərdən böyük məbləğdə pul toplamışdı. Şuşalilar cinayəti təhqiq etməyi tələb edirdilər [89.3, sən. 624,s.340-341].

Əgər Məlik Cəmşidin sözlərinə inansaq İbrahimxəlilxəlil xanın qətlə yetirilməsində oğlu Mehdiqulu xanın da müəyyən rolü olmuşdur. Belə ki, məlik 1806-ci il mayın sonunda gen. Nesvetayevə yazırkı ki, İbrahimxəlilxəlil xan yolunu azmış, iranlılara danışığa girmiş, onların qoşununu yaxına çağırmışdır ki, özü onlarla birləşib Şuşanı dörd tərəfdən mühasirəyə alınsın. Ancaq Mehdiqulu ağa və Cəfərqulu ağa rus hökmədarına qulluq göstərməkdə davam edirlər. Onlar Dmitri Tixanoviç Lisaneviçin yanına gəlib bildirmişdilər ki, biz hökmədara qulluq göstərməkdə davam edəcəyik və atamiza nə qədər söyləmişik ki, rus hökmədarına qulluq göstərməkdə davam etsin, ancaq o, öz bildiyini etməkdə davam edir. Bundan sonra siz istədiyiniz kimi hərəkət edə bilərsiniz: Qanunlar və böyük hökmədarın mənəsəyi necə tələb edirənənəcə də hərəkət edin! Məlik Cəmşid yazırkı ki, guya o gecə Lisaneviçin İbrahimxəlilxəlil xana basqın etməkdən başqa yolu yox idi, çünki səhərisi günü qacar qoşunları gəlməli idi [89.3. sən. 598,s.322; sən. 599 s.329; sən.600 s.329].

Bələliklə, güman etmək olar ki, İbrahimxəlilxəlil xanın qətlə yetirilməsinin bir neçə səbəbi ola bilər.

İbrahimxəlilxəlil xanın və onun bir neçə ailə üzvünün qətlində günahkar olan Lisaneviç və Corayev cəzalandırılmadılar, yalnız ayrı xanlıq keçirildilər. Qeyd edək ki, Lisaneviç 1825-ci il iyulun 18-də Şimali Qafqazda Dağıstanda Aksayın yaxınlığında Gersel aulunun yanında əsir götürülmüş kumuklara cəza verərkən onların birinin xəncər zərbəsi ilə öldürülmüşdür [182.2,s.166-167].

Sisianovu Qafqazdakı rus qoşunlarının baş komandanı vəzifəsində əvəz etmiş qr. Qudoviç hərbi-quru qoşunlarının naziri Vyazmitinova 21 avqust 1806-ci il tarixli məktubunda yazırkı ki, Gürcüstandakı rus qoşunlarının komandanı gen. Nesvetayevin ona göndərdiyi rapordan aydınlaşır ki, Lisaneviç və Corayev heç bir səbəb olmadan yeger dəstəsi ilə yanında silahlı adamlar olmayan, yalnız 35 kişi və qadın xidmətçi, 1 arvadı və 3 azyaşlı uşağı olan İbrahimxəlilxəlil xanı qətlə yetirmişlər. Xan Şuşa ilə üzbəüz bağlarının yanındakı dağda heç bir istehkamı olmayan bir yerdə imiş və dəstənin qarşısına özü

çixmiş, heç bir aətş açmamışdır, yegerlər isə atəş açmağa və silahsız adamları süngülməyə başlamışlar [89.2 sən.605,s.331 ].

İbrahimxəlilxəlil xanın qatlə yetirilməsinin Qarabağda Rusiya əleyhinə çıxışların başlanmasına gətirib çıxaracağından qorxuya düşən rus komandanlığı əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur oldu. Baş verə biləcək çıxışların başqa ərazilərə yayılmasına yol verməmək üçün Tiflisdən Gəncəyədək bütün ərazilərə keşikçi dəstələri yerləşdirildi. Eyni zamanda Qarabağ xanlığının ərazisini əlavə qoşun yeridildi [59,s.139 ]. General Nebolsinin başçılıq etdiyi bu qoşun şah ordusunu Qarabağ ərazisindən qovmayı planlaşdırmaqla yanaşı, görünür, həm də burada Rusiya əleyhinə baş verə biləcək çıxışların qarşısını almaq məqsədi güdürdü.

General Nebolsinin köməyə gəlmiş rus hərbi dəstəsi əvvəlcə Şahbulaqda, sonra isə Əsgəran yaxınlığında düşərgə saldı. Bu xəbəri cəidən Mehdiqulu xan rus qoşunları ilə birləşmək üçün Şuşadan çıxaraq Əsgəranə tərəf hərəkət etdi. Mehdiqulu xanın dəstəsi ilə birləşən general Nebolsin şah ordusu üzərinə hərəkət etdi. Həllədici döyüş 1806-ci il iyul ayının 15-də Xonasen adlanan yerdə baş verdi və yeddi saatda qədər davam etdi. Döyüş Abbas Mirzənin ağır məglubiyətə uğraması və Qarabağın ərazisindən qovulması ilə nəticələndi [59,s.139 ]. Qorxuya düşən Əbülfət ağa Qarabağ əhalisinin xeyli hissəsini özü ilə götürüb Naxçıvan və Ordubad tərəfə hərəkət etdi. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağa mayor Lisanəviçlə birləşərək Əbülfət xanı təqib etməyə başladı. Qapan və Ordubad dağlarında baş verən döyüşdə Əbülfət ağa mağlubiyyətə uğradı, onun özü ilə apardığı əhali isə geri qaytardı.

1806-ci ilin sentyabrında Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş general-seldmarşal İ.V.Qudoviç İbrahimxəlilxəlil xanın böyük oğlu Mehdiqulu xanı Qarabağ xanı təyin etdi [59,s.140 ].

Qeyd etmək lazımdır ki, İbrahimxəlilxəlil xanın Məhəmmədhəson ağadan olan nəvəsi Cəfərqulu ağa da xanlıq iddiasında idi. O, Qudoviç hələ Tiflisə gəlməmişdən oraya getmiş və baş komandanla görüşərək bildirmişdi ki, atası Məhəmmədhəson ağa İbrahimxəlilxəlil xanın rəsmi varisi olduğundan taxt ona çatır. Qudoviç bildirmişdi ki, Lisanəviç İbrahimxəlilxəlil xan qatlə yetirilən kimi on yeddi yaşında olan Cəfərqulu ağanı xanlığa məqbul bilməyib gen. Nesvetayevə yazıb ki, İbrahimxəlilxəlil xan hələ sağlığında Mehdiqulu ağanı öz varisi etdiyindən onu xan təyin etmək lazımdır. İmperatordan artıq Mehdiqulu ağanın adına xanlıq fərmanı gəlmışdır [56,s.180 ].

Ola biler planlaşdırıldılar ki, hakimiyyətə Cəfərqulu ağanı gətirsinlər. Çünkü onu vəliəhd hesab edir və ondan vəliəhd kimi danışırıdalar. Ancaq İbrahimxəlilxəlil xan qatlə yetirildikdən sonra fikirləşiblər ki, 17 yaşlı Cəfərqulu ağanı xan elan etsələr bu xanlıqdakı vəziyyəti daha da kəskinləşdirir, əhali arasında böyük nüfuzu olan Mehdiqulu ağanın da Rusiya əleyhədarları sırasına səbəb olar. Buna görə xanlıq ərazisinə nəzarəti əldə saxlamaq üçün müvəqqəti idarəliliyi Mehdiqulu ağaya tapşırmağı qərara alıblar.

Qudoviç Tiflisə varid olandan sonra Mehdiqulu xan öz əyanları və bir sıra bəylərlə gəlib Rusiya hökumətinə sədaqət andı içdi [48,s.180].

Xan taxtını əldə edə bilməyən Cəfərqulu ağa bildirdi ki, xan fyziqin ki, İbrahimxəlilxəlil xan nəzərdə tutulur. Ona 36 kənd bağışlayıbmış, ancaq o daha çox kənd istədiyindən buna razı olmamışdır. İndii vaxtıla atası Məhəmmədhəson ağanın mülkiyyətində olan həmin 36 kəndin ənənə verilməsini istəyir. Qudoviç Mehdiqulu xana tapşırıb ki, həmin kəndləri məvacib əvəzinə tiyula Cəfərquu ağaya versin. Cəfərqulu ağa isə həmin kəndlərin onun tam mülkiyyətinə verilməsini israr etmişdi. Qudoviç bu tələbələ razılaşmamışdı. Mehdiqulu xan da bildirmişdi ki, iddia olunan kəndlər heç vaxt Məhəmmədhəson ağanın mülkiyyətində olmamışdır. Beləliklə də Mehdiqulu xanla qardaşı oğlu Cəfərqulu ağa və onun qardaşı Xancan ağaya arasında ədavət yaranmışdı [48,s.180-181 ].

Şah Cəfərqulu ağaya xan titulu verib Qarabağın Taxta qapı adlanan mahallarını və Əhər qəsəbəsini ona bağışlamışdı [56,s.185-186 ].

Qafqazdakı rus qoşunlarının baş komandanı knyaz Pauliççi Qarabağda vəziyyətin mürəkkəbliyini görüb Şuşaya gəldi. Pyotr Stepanoviç Nesvetayev Pauliçinin yanına gələrək Mehdiqulu xanın guya qacarlarla əlaqə saxlamasını bəhanə edib, onun hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istədi. Ancaq Pauliççi öyrəndi ki, Mehdiqulu xan şah, yaxud vəliəhd tərəfindən gələn elçilərlə görüşləri haqqında daim Şuşadakı rus taborunun rəsisi məlumat vermiş və razılışdırmadan heç nə etməmişdir. Buna görə də Mehdiqulu xan taxtda saxlandı [56,s.187 ].

Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, əhalinin əksəriyyəti təsərrüfatla məşğul olmaq imkanını belə itirmişdi. Rus işğalının əhali üçün olmazın bələlər gətirdiyini görən Azərbaycanın bir çox feodal hakimləri, o cümlədən qarabağlı Mehdiqulu xan rus komandanlığı ilə əvvəlki kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi hallarda isə İran tərəfinə keçmək üçün imkanlar axtarırdılar [89.4 sən.99,s.87-88 ]. Bu bir çox cəhətdən Rusiya hakimiyyət orqanlarının amansızlığı və onlarla təhqirəmiz şəkildə rəftar etmələri ilə bağlı idi. Şübhəsiz ki, həm də

Mehdiqulu xan öz atasının mayor Lisanoviç tərəfindən amansızlıqla qətlə yetirilməsini unuda bilməzdi.

Qarabağ xanlığı şah ordusunun hücumları nəticəsində ciddi dağıntılara məruz qalırdı. 1810-cu ilin əvvəllərində 2 min nəfərlik şah hərbi dəstəsi Qarabağ xanlığını ələ keçirmək üçün mühüm strateji əhəmiyyəti olan Mehri kəndini aldı, həm də Araz çayı üzərində İran ordusunu ağır məglubiyətə uğratdı [182.2,s.183 ].

Şah qoşunlarının komandanlığı mühüm strateji əhəmiyyəti olan Mehri kəndinin itirilməsi ilə barışmaq istəmir və onu geri qaytarmaq üçün cəhdlərini daha inadkarlıqla davam etdirirdi. 1811-ci ildə Cənubi Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş Pauliççi hərbi nazirə yazdığı məktubda göstərirdi ki, «İranlılar özlərinin bütün qüvvələrini bizim Arazın lap sahilində yerləşən Mehridəki mövqelərimizi ələ keçirməyə və Qarabağ xanlığının qarət edilməsinə yönəldirlər» [89.5 sən.244,s.175 ]. Lakin, İran ordusu iki dəfə Mehrini ələ keçirməyə cəhd göstərsə də öz məqsədlərinə nail ola bilmədi.

Mir Mchdi Xəzəninin yazdığınından belə məlum olur ki, 1811-ci ildə Abbas Mirzə ordusu ilə Qarabağa daxil olduğu zaman elçilər və məktublar göndərərək Cəfərqulu ağanı və onun tabeçiliyində olanları şah tərəfinə keçməyə dəvət etmiş, Mehdiqulu xan məktublardan bir neçəsini ələ keçirərək rus komandanlığına töqdim etmişdir. Muşketyor taborunun rəisi mayor Jenya tutulan adamları və fərمانları Şuşa qalasında olan dəstənin komandanı polkovnik-leytenant Lenkoviçə göndərmişdi. Lenkoviç Cəfərqulu ağanın tutlub Tiflisə göndərilməsi haqqında əmr vermişdi. Cəfərqulu ağanı həbs edib, bir kapitan və bir böyük əsgərin müşayəti ilə Tiflisə yola saldılar. Tərtər çayından keçəndə Cəfərqulu ağa onunla birlikdə atın tərkində oturmuş rus əsgərini yixib qaçmış Abbas Mirzənin düşərgəsinə golmişdi [56,s.183-184 ]. Abbas Mirzənin qoşunları ilə Qırçı qışlağında baş verən döyüsdə ruslar və onunla birlikdə vuruşan Mehdiqulu xan məglubiyətə uğradı. Mayor Jenya, daha bir mayor, bir kapitan və başqa bir neçə nəfər rus zabiti həlak oldu. Mehdiqulu xan on iki nəfərlə bir təhər aradan çıxıb özünü Şuşaya yetirdi. Qışlaqdakı rus döyüşçüləri qacar qoşunlarına töslim oldular [56,s.183-184 ].

I Rusiya-İran müharibəsi dövründə Qarabağdan əhalinin İrana köçürülməsi və qaçması kütləvi xarakter almışdı. Rus ordusunun Qarabağ dəstəsinin rəisi Kotlyarevski yazırkı ki, Qarabağ xanlığı 1805-ci ildə Rusyanın hakimiyyəti altına keçdiyi vaxt burada 10 min ailə, 1808-ci ildə tərtib edilmiş cədvələ görə isə 7474 ailə yaşayırırdı. Aparılan hesablamalara görə 1806-ci ildə bu ailələrdən 367-si, 1809-cu ildə 323-ü, 1810-cu ildə 276-sı, 1811-ci ildə 274-ü, 1812-ci ildə isə 977-si İrana köçürülmüşdü. Bundan əlavə, xanlıqda yaşayan daha 2628 ailə öz

yaşayış yerlərindən qaçaraq dağlarda gizlənirdilər [89.5 sən 696,s.579 ]. Deməli xanlıqda cəmi 5 min ailə qalmışdı. Ancaq polkovnik Aspevin məlumatına görə cəmi 3080 ailə qalmışdı. Çünkü xeyli adam da digər xanlıqlara [təkcə Şəki xanlığına 1000 ailə ]. qaçmışdı.

Qarabağ xanlığı ərazisində rus və qacar orduları arasında gedən hərbi əməliyyatlar xanlığın iqtisadiyyatını məhv edir, sakinləri müxtəlis yerlərə qaçmağa vadar edirdi. A.Yermolovun hökumətə 1817-ci ilin martında göndərdiyi raportunda da deyilirdi ki, 1805-ci ildə xanlıq Rusiya hakimiyyəti altına girdiyi zaman burada 10 mindən çox ailə yaşayırırsa, 1812-ci ildə cəmi 3080 ailə qalmışdı [89.6.1 sən.1265,s.836 ].

1813-cü ildə Azərbaycan xalqı üçün böyük bələlər törətmış olan I Rusiya-İran müharibəsi Rusyanın qələbəsi ilə başa çatdı. Həmin il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlanmış müqaviləyə görə Qacar sarayı özünün Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ xanlığına olan iddialarından imtina elədi. Bununla da Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsi başa çatmış oldu.

Gülüstan müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirən Rusiya tədricən öz daxili müstəqilliklərini saxlamış Azərbaycan xanlıqlarını ləğv etmək siyaseti yeritməyə başladı. 1819-1820-ci illərdə Şəki və Şamaxı xanlıqları ləğv edildi. Qarabağ xanlığının ləğv edilməsi işinə isə hələ 1817-ci ildən başlanılmışdı. Ümumiyyətlə, Azərbaycan xanlarına, o cümlədən Qarabağ xanına münasibət 1816-ci ildən A.P.Yermolov Qafqazdakı rus qoşunlarının baş komandanı təyin olunanndan sonra kəskin surətdə dəyişmişdir. Qafqazda müstəmləkəcilik siyasetinin gerçekləşdiricisi olan Yermolov 1817-ci ilin fevralında I Aleksandra yazırkı ki, imzalanan traktatlarla xanlıqların idarəsi irsi olaraq xanlara verildiyindən idarə etdiyimiz vilayətləri uzun müddət yenidən qura bilməyəcəyik, bu zəngin və varlı vilayətlərdə rus qanunları yalnız xanların irsi hakimiyyəti ləğv edildikdən sonra işləyə bilər [89.6.1, sən.1264,s.835 ]. Öz təklifinə haqq qazandırmaq üçün Yermolov Qarabağ xanının xəyanət etdiyini və öldürdüyüünü, xan taxtının varisi Cəfərqulu ağanın 1812-ci ildə «xəyanət edərək İrana qaçıdığını» xatırladır və Cəfərqulu ağanı Qarabağ xanının varisi kimi təsdiqləməməyi xahiş edirdi [89.6.1 sən 1264,s.835 ]. Raportun sonunda Yermolov yazırkı ki, İrana gedib qayıtdıqdan sonra bir sıra zəruri islahatları keçirəcəkdir.

Həmin il öz alayı ilə Qarabağa gələn, mənşəcə Qarabağ xristianı olan Mədətov faktiki olaraq idarəciliyini öz əlinə keçirdi. Mehdiqulu xan isə getdikcə müxtəlis üsullarla sixişdirib hakimiyyətdən uzaqlaşdırıldı.

Sonralar, 1827-ci ilin iyununda Mehdiqulu xan, o zaman müsəlman əyalətlərinin rəisi olan gen. İ.N. Abxazova yazdı ki, Yermolov Qafqazdakı rus qoşunlarının komandanı təyin olunandan sonra o, Mədətovla birlikdə xana Qarabağı imperatora güzəştə getməyi təklif etmişdir. Bir müddət sonra Mədətov Mehdiqulu xanın yanına gələrək demisdir ki, onu xanlığın idarəciliyindən kənarlaşdıracaqlar, mülklərini də əlindən alacaqlar, ancaq əgər xan Mədətovla sövdələşə, mülklərindən və təbəələrindən bir hissəsini ona güzəştə getsə, Mədətov işi elə qurar ki, nə xanlıq, nə də mülkləri əlindən alınar. Mədətov bir neçə nəfərin yanında incilə əl basaraq and içmiş və təminat kağızı vermişdir ki, bundan sonra ona qarşı heç bir hərəkət etməyəcək, ayrisının da, hətta general Yermolov olsun belə, ona zərər yetirməsinə yol verməyəcək. Bundan sonra Mehdiqulu xan məcbur olub Mədətova kəndlər, əkin yerləri, yaylaqlar və qışlaqlar, icarə hüquqları, nəqd pul və əşyalar «bağışlamışdır» [89.7 sən. 406,s.458 ].

Bir müddət sonra Yermolov İranda olarkən onu əvəz edən gen. Kutuzov Mehdiqulu xandan Mədətovun knyaz [məlik ]. mənşəyinə malik olub-olmadığını, xanın kəndləri və digər əmlakı Mədətova könüllü verdiyini, yaxud ondan zorlamı alındığını soruşmuşdur. Xan Mədətovun atasının sadə qarabağlı xristian kəndli Georgi olduğunu bildirədən Mədətovdan qorxduğu üçün kəndləri və əmlakı ona könüllü bağışladığını bildirmişdir. Mədətovun hiyləsini başa düşən general Kutuzov Mehdiqulu xana «bağışladı» kəndləri və əmlakı geri almağa göstəriş vermiş və xan belə də hərəkət etmişdir [89.7, sən.406 [əlavə səh.458] ].

Ancaq, Yermolov İrandan qayıtdıdan sonra Mehdiqulu xana göstəriş vermişdi ki, həmin kəndləri və əmlakı yenidən Mədətova versin. Xan bu barədə müvafiq sənədə qol çəkmışdır. Ancaq Mədətov çox acgöz idi. Bir müddət sonra o, Mehdiqulu xanın yanına çağırıb bildirir ki, çar onun verdiyi sənədi təsdiq etmişdir, ancaq xanın güzəşətə getdiyi kəndlər və yerlər kifayət deyil, buna görə sənədə yeni kəndlərin və yerlərin adlarını əlavə etməyi tələb etmişdir[89.7 sən.406[əlavə],s.458].

Mehdiqulu xan həm də bir neçə ildə 500 əşrəfi nəqd pulu da Mədətova verirmiş. Mədətov həm də xanı vadə etmişdi ki, Xədvart kəndini onun əmisi Petrosa, bir neçə kəndi Mirzəcana və Mədətovun digər əmisi oğlanlarına «bağışlasın». Sonda iş o yerə çatmışdı ki, Mədətov adamlara Mehdiqulu xanın yanına getməyi qadağan etmişdi [89.7 sən.406 əlavə],s.458 ].

Vəziyyətin getdikcə ağırlaşdığını görən Mehdiqulu xan Mədətovun əmisi Petrosu yanına çağırıb bildirmişdi ki, bütün əmlakını

verməyə hazırlıdır, yalnız ona ömrünün sonunu vətəndə keçirməyə imkan versinlər.

Petros isə Mehdiqulu xana bildirmişdi ki, o, artıq xanlıqdan məhrum edilmişdir, burada qalsa həbs olunacaq. Elə bu zaman Cəfərqulu ağamı yaralayırlar. Məlum olduğu kimi Mehduqulu xanla, qardaşı oğlu Cəfərqulu ağa arasında gizli ədavət vardi (Cəfərqulu ağa xanlıq taxtına iddia edirdi). Cəfərqulu ağa qayğısız və əyləncəli həyat keçirirdi. Bir gecə növbəti şənlikdən qayıdan zaman ona gülə atırlar. Bu işdə Mehdiqulu xan günahlandırıldı və bir neçə yaxın adamı həbs olundu (182.2 , s. 519-520). Mədətov dərhal elan edir ki, bu Cəfərqulu ağa ilə düşməncilik edən həsəd aparan Mehdiqulu xanın işidir [89.7 sən.406,s.458 ]. Mehdiqulu xanın hakimiyyətindən əl çəkmədiyini görən Mədətov təxribata əl atdı və onu adam öldürməyə cəhd göstərməkdə günahlandırdı. Vəziyyətin çıxılmaz olduğunu görən Mehdiqulu xan İrana qaçmağa məcbur oldu. Bundan istifadə edən çar hökuməti 1822-ci ildə Qarabağ xanlığını ləğv etdi.

Mehdiqulu xanın yazdıgına görə o heç də İrana getmək üçün deyil Tiflisə şikayət etməyə getmək üçün Qarabağdan çıxıbmış. Ancaq təqib olunduğunu görüb qorxudan İrəvan tərəfə gedib [89.7 sən.406,s.458 ].

Yermolov Mehdiqulu xanın hakimiyyətini məhdudlaşdırmaq üçün hər bir bəhanədən istifadə edirdi. Mehdiqulu xanın 1822-ci ilin noyabrın 21-də İrana getməsi anı qəbul olunmuş qərarın nəticəsi deyildi. Artıq bu ərəfədə xanın, arvadlarının, bacılarının, yaxın adamlarının əmlakları siyahıya alınmağa başlanmışdı. Xanın bir neçə yaxın adamını həbs etmişdilər. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağıaya qəsd edilmiş və o yaralanmışdı [89.7. sən.406,s.458 ].

Mehdiqulu xan İrana qaçmağa vadər edildikdən sonra A.Yermolov bəyannamə yaydı. Xanın qaçışı «xəyanət» kimi qiymətləndirilir, xanlıq usul-idarəsinin ləğv edildiyi və Qarabağın bilavasitə Rusiya idarəciliyinə keçirildiyi elan olunurdu.

Məntiqlə və 1805-ci il Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq Mehdiqulu xan Qarabağı tərk etdiyikdən sonra hakimiyyət vəliəhd sayılan Cəfərqulu ağıaya keçməli idi. Ancaq rus hakimiyyət orqanları Cəfərqulu ağamı və oğlu Kərim bəyi həbs edib kazak dəstəsinin mühafizəsi altında Rusiyaya-Simbirsək göndərdilər. Cəfərqulu ağa qaçmağa cəhd edərdi və buna mane olmaq üçün silah işlətməyə belə icazə verilirdi [89.6.1 sən.302,s.852 ].

Xanlıq ləğv edildikdən dərhal sonra – 1823-cü ildə Gürcüstan baş naziri dəftərxanasının rəisi Mogilevski və Gürcüstan alayının komandiri Yermolov Qarabağda əhalini, torpağı, digər əmlakı, gəlirləri siyahıya aldılar. Nəticələr 1866-ci ildə Tiflisdə nəşr olunmuşdur.

Bir neçə il sonra rus hökuməti Mehdiqulu xanın Qarabağa qayıdır burada yaşamasına icazə verdi. Məlum olduğu kimi 1826-ci ildə Rusiya ilə Qacarlar arasında yeni müharibə başlamışdı. Bu zaman İrana qəçmiş Şimali Azərbaycan xanlarının bir çoxu öz xanhqlarına qayıdır və əhalı kütləvi surətdə üşyan qaldıraraq onlara qoşulurdu. Gəncədə, Bakıda, Lənkəranda belə olmuşdu. Mehdiqulu xan da Qarabağa gələrdiə nəticəsi Rusiya üçün yaxşı olmazdı. Buna görə də rus komandanlığı onu öz tərəfinə çəkmək qərarına gəldi. Qafqazdakı rus qoşunlarının yeni baş komandanı İ.F.Paskeviçin tapşırığı ilə müsəlman əyalətlərinin yeni rəisi polkovnik İ.N.Abxazov xanla əlaqə yaratdı. Mehdiqulu xana general-major rütbəsini qaytarmaq, onun İrandan özü ilə gətirdiyi 300 ailənin idarəsini ona həvalə etmək, xana illik 4 min əşrəfi təqaüd təyin etmək təklif olunurdu [89.7, sən.402,s.454].

Paskeviç Qarabağ xanlığının bərpasını məqsədə uyğun saymırıldı. Ancaq Mehdiqulu xanın şəxsi mülklərini ona qaytarmağı lazımlı bilirdi [89.7,s.408 ].

Mehdiqulu xan nəinki Rusiya tərəfə keçməyə razı oldu, üstəlik onunla birlikdə Dərələyəz dağlarına sığınmış elatları da gətirməyi vəd etdi. Bu isə qacarların 4 min əla süvarını itirməsi, rusların isə Cənubi Qafqazın sərhədlərini qorumaq üçün möhkəm müdafiə əldə etməsi demək idi [183,s.459 ].

Razılıq əldə olunanandan sonra Mehdiqulu xanın rus tərəfinə keçməsinə yardım göstərmək üçün gen. Pankratyevin başçılığı ilə Kozlov alayanın iki taborundan, dörd yüz kazakdan və iki dağ topundan ibarət dəstə mayın 27-də Cəbrayıl bağlarından yola düşdü və 30-da Bazarçayı adlayıb Ağ Karvansara adlanan yerdə düşərgə saldı. Xan axşama yaxın gəlib çıxdı. Qacar qoşunları onu təqib edərək bütün əmlakını ələ keçirmişdilər. Ailəsini isə təqibdən Əli bəy xilas etmişdi [183,s.329-330 ].

1830-cu ildə də Cəfərqulu ağaya da Qarabağa qayıtmaga icazə verdilər [183,s.329-330 ].

Ancaq Qarabağ əhalisi rus müstəmləkə üsul idarəsi ilə barışmaq istəmirdi. Təsadüfi deyildi ki, II rus-İran müharibəsi dövründə, 1826-ci ildə vəliəhd Abbas Mirzənin başçılığı ilə Qacar qoşunları hücum edərkən Ağalar bəy başda olmaqla xeyli azərbaycanlı onu sevinclə qarşılıqla olmuşdu [149.3,s.1 ].

Mehdiqulu xan 1845-ci ildə, Cəfərqulu ağa isə 1854-cü ildə vəfat etmişlər [183,s.329-334; 4, s.152 ].

## NƏTİCƏ

Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşar saray sui-qəsdi nəticəsində qətlə yetirildikdən sonra, onun silah gücünə yaradılmış imperiyası çoxlu xırda dövlətlərə parçalandığı zaman Azərbaycan ərazisində yaranmış 20 xanlıq içərisində maddi və insan ehtiyatlarına görə seçilən xanlıqlardan olmuşdur.

Qarabağ xanlığı heç də boş yerdə yox, türk-müsəlman siyasi qurum və etnik zəminində yaranıb inkişaf etmişdir. Xanlıq Səfəvilər dövründə [1501-1736 ]. mövcud olmuş mərkəzi Gəncə şəhəri olan, Araz və Kür çayları arasında, qərbə Samxet dağları və Göyçə gölünə kimi uzanan geniş bir ərazini əhatə edən Qarabağ bəylərbeyinin zəminində yaranmış və onun ərazisinin əsas hissəsini əhatə etmişdir.

Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın sələfləri və onun mənsub olduğu Sarıcalı oymağı Qarabağın qədim sakinlərindən idi. Sarıcalı oymağı Otuzikilər tayfa ittifaqına aid olan Cavanşir tayfasına mənsub idi.

Qarabağ xanlığının tarixini dörd böyük dövrə bölmək olar:

1. 1748-1763. Xanlığın yarandığı və möhkəmləndiyi dövr;
2. 1763-1797-ci illər. Xanlığın qüdrətinin zirvəsi;
3. 1797-1805-ci illər. Xanlığın tənəzzül dövrü;
4. 1805-1822-ci illər. Xanlığın Rusiya təbəəliyinə keçməsi və müstəmləkəyə çevriləməsi dövrü.

Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Qarabağ xanlığının ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Ona görə də əvvəlcə Kəbirili mahalında Bayat qalası, 1752-ci ildə Tərnəkütə Şahbulağı adı ilə tanınan qala inşa edilmişdi. Daha sonra isə Pənahabad [sonralar Şuşa ]. qalası salınmışdır. Şuşa qalasının inşası təxminən 1756-ci ildə başa çatmış, həmin il Şahbulağı qalasının sakinləri, oymaqların və bir neçə kəndlərin kəndxudaları ailələrini köçürüb, bu qalanın içində yerləşdirilmişdi.

Qarabağ xanlığının tarixi əhəmiyyəti həm də onun müstəqil dövlətçiliyi qorumaq üçün göstərdiyi qəhrəmanlıq mübarizəsindədir. Məlumdur ki, 1795-ci ilin yayında Ağə Məhəmməd xan Qacar 33 gün Şuşanı mühəsirədə saxlasa da qalanı əla bilməyərək oradan Tiflisə yollanmışdı. Yalnız Qacar 1797-ci ilin yazında yenidən Qarabağa təkrar yürüş edərkən viran edilən Qarabağda bu zaman iqtisadi vəziyyət ağır, acliq təhlükəsi olduğuna görə də qalanı təkbaşına müdafiə edə bilməyəcəyini yəqin edən İbrahimxəlilxəlil xan kömək gətirmək üçün qohumu avarlı Ümmə xanın yanına getmişdi. Bəzi şəhər

əyanlarının xəyanəti üzündən qısa mühasirədən sonra Şuşa təslim olmuşdu.

Ağa Məhəmməd şah ikinci yürüşündə Şuşam zəbt edə bilsə də Qarabağ xanlığını ləğy edə bilməmiş, bir neçə gündən sonra buradaca saray sui-qəsdi nəticəsində qətlə yetirilmişdi.

Bir dövlət kimi Qarabağ xanlığının öz idarəciliq aparatı var idi. Xanlıqda dövlətin başında xan dururdu. Xanlıq ırsən keçirdi. Xanın ən yaxın köməkçisi vəzir idi. İbrahimxəlilxəlil xanın hakimiyyəti dövründə vəzir vəzifəsini görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif icra edirdi. Xan sarayında eşikağası, xəzincəğası, ambardarağası, əmiraxur və başqa vəzifələr vardı. Mahalları minbaşilar və məliklər, kəndləri isə dərgalar, yüzbaşilar, kovxalar, məliklər, kəndxudalar idarə edirdilər. Əslində minbaşı və yüzbaşı rütbələri hərbi rütbələr idilər. Onlar hərbi əməliyyatlar zamanı min və yüz nəfərlik dəstələrə başçılıq edirdilər. Mahal naibləri həm inzibati, həm də məhkəmə hakimiyyətinə malik idilər. Kəndxudalar və kovxalar kənd icmaları tərəfindən seçildilər. Onların başlıca vəzifələri icma üzərinə düşən vergiləri toplamaqdan və kənddə asayışin qorunmasından ibarət idi. Xanlıqda digər mühüm vəzifələrdən bir darğə vəzifəsi idi.

Qarabağ ən böyük hərbi qüvvəsi olan xanlıqlardan idi. Xan hərbi zərurət olduqda 10-15 min döyüşü toplaya bilirdi. Siravi qoşunun əsas hissəsini elatlar təşkil edirdi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüsəngçiləri mahal məlikləri ilə birləşdə qoşun sıralarına alınırdılar.

Xanlar xanlığın müdafiə qabiliyyətini gücləndirmək üçün qalalar və istehkamlar inşasına xüsusi diqqət yetirirdilər. Məlum olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk dövründə Bayat və Şahbulagı qalalarını inşa etmişdi.

Xanlığın ən etibarlı qalası Pənahabad [Şuşa]. qalası idi. Şuşa qala divarlarının möhkəmliyi Ağa Məhəmməd xan Qacarın hücumları zamanı çox ciddi sınaqlardan uğurla keçmişdi. Şuşanın yolu üstündə də iki qala-Ağoğlan və Əsgəran qalaları inşa edilmişdi.

Qacarların Qarabağı təbe etmək cəhdəleri puca çıxsa da XVIII yüzilliyin sonu – XIX yüzilliyin əvvəllərində Qarabağ xanlığının xarici siyasi vəziyyəti mürəkkəb və olduqca ağır idi. Bir tərəfdən yeni şah digər tərəfdən Rusiya xanlığı ələ keçirməyi planlaşdırıldır. Xan sarayının özündə də ixtilaf müşahidə olunurdu.

Xanın qocalığından istifadə edib bütün idarə işlərini öz əllərinə alan əyanlar bir-birinə düşmən olan iki qrupa bölünmüdüdülər. Bu qruplardan xanın böyük oğlu Məhəmmədhəsən ağanın başçılıq etdiyi qrup rusların Cənubi Qafqazın işlərinə

qarışmasını gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir; xanın digər oğlu Əbülfət ağanın başçılıq etdiyi qrup isə əksinə, hər vasitə ilə şahı razı salmağa çalışırı.

İlk əvvəller qacar meylli qrupun üstünlüyü müşahidə olunurdu. Bu qrupun təsiri ilə İbrahimxəlilxəlil xan şaha bəzi zahiri tabeçilik əlamətləri göstərdi.

Eyni zamanda 1801-ci ildə Kartli-Kaxetiya çarlığını ilhaq edən Rusiya qəti surətdə Azərbaycan xanlıqlarının zəbt etməyə çalışır. 1803-cü ilin sonunda mühasirədən sonra həmlik ilə Gəncəni alan rus qoşunlarının komandanı Sisianov 1804-cü ilin yayında İrəvana yürüş edir, ancaq uğur qazanmır. O, bundan sonra əsas diqqəti Qarabağ xanlığının ələ keçirilməsinə yönəltdi. İbrahimxəlilxəlil xandan Rusiyanın himayəsinə keçmələrini tələb etdi.

Belə bir şəraitdə Qarabağ xanlığında ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Vəziyyəti öz xeyrinə dəyişmək üçün Əbülfət xanı böyük hərbi qüvvə ilə Qarabağa göndərdi, lakin bununla Qarabağ xanlığı ilə münasibətləri daha da kəskinləşdirildi. Xan Rusiya himayəsinə qəbul etməyi qərara aldı.

Onu da göstərmək lazımdır ki, İbrahimxəlilxəlil xanın Rusiyanın himayəsinə qəbul etmək istəyi heç də bütün Qarabağ əhalisinin iradəsini ifadə etmirdi. Qarabağ əhalisinin böyük əksəriyyəti, hətta İbrahimxəlilxəlil xana çox yaxın olan bəylər belə, onun bu addımına etiraz edirdilər.

1805-ci il mayın 14 [yeni təqvimdə 26-sı]. İbrahimxəlilxəlil xan Sisianovun Gəncədən 20 verst aralıda Kürəkçay sahilindəki düşərgəsinə gələrək 11 maddədən ibarət himayə müqaviləsini imzaladı və sədaqət haqqında andlı öhdəlik imzalamaqla əslində xanlıq Rusiyanın yarımmüstəmləkəsinə çevrilmişdir.

İbrahimxəlilxəlil xan öz suveren hüquqlarının bir hissəsindən əl çəkməklə öz taxtını və Qarabağın bütövlüyünü qorumaq istəmişdir. Ancaq çox tez bir zamanda xanın yanıldığı məlum olmuşdur. Rusiya himayəsinin qəbulundan cəmi bir il sonra yanındakı xristian məliklər tərəfindən qızışdırılan mayor Lisaneviç 1806-ci ilin yayında hückum edib silahsız xani, onun bir neçə ailə üzvünü və qulluqçusunu - cəmi 17 nəfəri vəhşicəsinə qətlə yetirmişdir. Bu, əhalinin böyük hiddətinə səbəb olsa da Cəfərqulu ağa yaranmış vəziyyətdən rus qoşunlarını Qarabağdan qovub çıxarmaq üçün istifadə etməmişlər.

Xanlıq ərazisində rus və qacar qoşunları arasında hərbi əməliyyatlar əhaliyə böyük zərbə vururdu. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, əhalinin əksəriyyəti təsərrüfatla məşğul olmaq imkanını belə itirmişdi. Rus işgalinin əhali üçün olmazın bələlər

götirdiyini görən Azərbaycanın bir çox feodal hakimləri, o cümlədən Qarabağın yeni hakimi Mehdiqulu xan artıq rus komandanlığı ilə əvvəlki kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi hallarda isə İran tərəfinə keçmək üçün imkanlar axtarırdılar. Bu bir çox cəhətdən Rusiya hakimiyyət orqanlarının amansızlığı və onlarla təhqirəmiz şəkildə rəftar etmələri ilə bağlı idi. Şübhəsz ki, həm də Mehdiqulu xan öz atasının mayor Lisanoviç tərəfindən amansızlıqla qətlə yetirilməsini unuda bilməzdi.

1813-cü ilin oktyabrın 12-də Rusiya ilə Qacarlar arasında bağlanmış Gülüstən müqaviləsinə görə Arazdan şimaldakı bir çox Azərbaycan xanlıqları kimi Qarabağ xanlığı da Rusiya işğalı altında qaldı.

Müharibədən bir qədər sonra rus hökuməti xanlıqları ləğv edib rus zabitləri tərəfindən idarə olunan əyalətlərə çevirməyə başladı. 1822-ci ildə Mehdiqulu xan İrana qaçmağa vadar edildi və Qarabağ xanlığı ləğv olundu. Bundan sonra İran və Türkiyədən ermənilərin Qarabağ ərazisinə köçürülməsi prosesi gücləndi. Bununla belə, 1992-1994-cü illər I Qarabağ müharibəsində Qarabağ erməni quldurları tərəfindən işğal olunana qədər vilayətdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etmiş, Qarabağ həmişə Azərbaycan torpağı kimi qalmış və müvəqqəti erməni işgalına baxmayaraq bu gün də dünya ictimaiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyor. Azərbaycanın bu öz ayrılmaz tərkib hissəsi üzərində suverenliyini bərpa edəcəyi gün çox uzaqda deyildir.

## BİBLİOQRAFIYA

1. Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər [XIX əsrin 40-ci illərinə qədər]. Bakı, Adiloglu, 2005, 232 səh.
2. Ağamalı F. XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Quzey Azərbaycan xanlıqlarının sosal-iqtisadi vəziyyəti. Bakı-1999, s. 304.
3. Ağamalı Y. Qarabağ xanlığının qonşu xanlıqlar və digər dövlətlərlə münasibətləri. t.e.n. dissertasiyası. Bakı-2002.
4. Axundov N. Qarabağ salnamələri. Bakı, Yazıçı, 1989, 232 səh.
5. Arashlı H. 17-18-ci əsrlər Azərbaycan ədəbiyyatı
6. Azərbaycan aşiq və şair qadınları. Bakı, 1974.
7. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri [XIX – XX əsrin əvvəlləri]. Ə.N. Quliyev və V.D. Moçalovun red. ilə Azərb. SSR EA-nın nəşriyyatı. Bakı, 1956, 289 səh.
8. :
- 8.1.1 Azərbaycan MEA A.A. Bakıxanov adına Tarix institutunun Elmi arxiv, inv. 1795/1
- 8.1.2 Yenə orada inv. 1795/2
- 8.2 Yenə oarada inv.21
- 8.3 Yenə orada inv 8908
9. Azərbaycan Respublikası Dövlət Tarix Arxiv [ARDTA], f.24, siy.1, iş 141
10. Azərbaycan Sovet Ensiklopediyası [ASE], III cild, Bakı, 1979.
11. Azərbaycan tarixi [Uzaq keçmişdən 1870-ci illərə qədər]. S.Əliyarlının redaktəsi ilə. Bakı, 1996 s.872.
12. Azərbaycan tarixi [yeddi cilddə]. II cild [məsul red. Vəlihanlı N]. Bakı, Elm, 1998, 596 səh.
13. Azərbaycan tarixi [yeddi cilddə]. III cild [O.Əfəndiyevin redaktəsi ilə]. Bakı, Elm, 1999, 584 s.
14. Azərbaycan tarixi [Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə], Bakı, 1994.
15. Baharlı. Əhvalati-Qarabağ. Qarabağnamələr, II c. Bakı, Yazıçı, 1991, s.269-302.
16. Cəmşidov Ş. İbrahimxəlil xan Şuşa qalasını nə üçün tərk etmişdi? //Azərbaycan gəncləri qəzeti, 8, VIII. 1974.
17. Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Bakı, 1980.
18. Dadaşzadə A. Vaqif [Həyat və yaradıcılığı] Az. SSR EA Nəşriyyatı, Bakı – 1966. 190 s.

19. Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları XVIII əsrin ikinci yarısında. Bakı, Elm, 1979. 144 s.
20. Dəlili H.Ə. Qarabağ xanlığının banisi Pənahəli xan haqqında yeni məlumatlar. //Azərbaycan SSR EA xəbərləri [Tarix və hüquq seriyası], 1971, № 1, s. 42-47.
21. Dəlili H.Ə. Urmiya xanlığının tarixi ocerki. Tarix elmləri namizədi dissertasiyası. Bakı, 1967// AMEA TİEA, fond 1, siy. 1, iş 105 [6371].
22. Əfəndizadə R. XIX əsrin əvvəllerində Nuxa şəhərində sex quruluşu və kustar peşələri //AMEA TİEA, iş 10.
23. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1806-ci illərdə siyasi vəziyyətinə dair //Qarabağnamələr, I c., Bakı, Yaziçi, 1989, s. 149-183.
24. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının siyasi vəziyyətinə dair [1747-ci ildən 1805-ci ilə qədər]. Qeydlər və tərcümə. B.Şükürzadənin. Bakı, 1961, 102 səh.
25. Əliyev F.M., Əliyev M.M. Naxçıvan xanlığı. Bakı, 1996, 106 s.
26. Əliyev F.M., Əliyev U. F. İrəvan xanlığı. Bakı, 1997, 124 s.
27. Əliyev F.M. XVIII əsrin I yarısında Azərbaycanda ticarət. Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı. 1969, 122 s.
28. Əliyev F.M. Şimali Azərbaycan şəhərləri. Azərb. SSR nəşriyyatı. Bakı, 1960, 135 s.
29. Əliyev İ. Dağılıq Qarabağ. Tarix, faktlar, hadisələr. Bakı, 1989.
30. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H. Məmmədov [Qaramanlı]. Bakı, Şuşa, 2000, 576 s.
31. Gülmaliyev M.M. XVIII əsrin son rübü - XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı, 1989. 279 s.
32. Hacıyeva Z. Qarabağ xanlığı sosial-iqtisadi münasibətlər və dövlət quruluşu. Bakı, 2005. 254 s.
33. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri. Şəki xanlığının tarixindən. Bakı, 1958.
34. Həmidova Ş. Gürcü mənbələri Gəncə xanlığı haqqında //Azərb. EA Xəbərləri [Tarix, fəlsəfə və hüquq seriyası], 1999-ci il, № 2, s. 68-73.
35. Həmidova Ş. XVIII əsrin ikinci yarısında Azərbaycan-Gurcüstan münasibətləri tarixindən Bakı 1985. 100 s.
36. Həsənli Qaradağı. Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları [iqtitab]. //Qarabağnamələr, II c, Bakı, Yaziçi, 1991, s. 349-358.
37. Həsən İxfə Əlizadə. Şuşa şəhərinin tarixi //Qarabağnamələr, II c., Bakı, Yaziçi, 1991, s. 309-348.
38. Hüseyinli R.S. Azərbaycan ruhaniliyi XVIII yüzilliyin sonu - XIX yüzilliyin ortalarında. Bakı, NDA, 1996.
39. Hüseynov Y. «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, 2007.
40. Hüseynzadə Ə. «Bəhrə» istilahı haqqında //Azərbaycan SSR EA məruzələri. 1961, XXVII c, № 11, s. 1097-1101.
41. Hüseynzadə Ə. Gövhər ağa vəqfi. //Azərbaycan SSR EA Xəbərləri, ictimai elmlər bölməsi, 1959, № 1 s.
42. Hüseynzadə Ə. Mirzə Yusif Qarabağı və onun tarixi - safi əsəri// Qarabağnamələr, II kitab, Bakı, Yaziçi, 1991, s. 6-8.
43. Hüseynzadə Ə. XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı. B., 1967.
44. Xəlilli X. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı, Nurlan, 2007 s. 384.
45. Xəlilli X. Qarabağ: Etnomənəvi inkişaf tarixi. Bakı, Günəş, 2006, 80 s.
46. Xəlilov X. Qarabağın etnik tarixindən /Azərb. SSR EA Xəbərləri [Tarix, fəlsəfə və hüquq seriyası], 1988, № 3,
47. Ishaqi.N. Maku xanlığı. Tar.e.n. dis., Bakı, 1966
48. İsmayılov M., Bağırova M. Şəki xanlığı. B., Azərnəşr, 1997, 76 s.
49. Jan Gevr. Xacə şah [tarixi roman]. II kitab, Bakı, Gənclik, 1994, 224 s.
50. Kötçərli F. Azərbaycan ədəbiyyatı. I c. Bakı, Elm, 1978, 598
51. Kötçərli T. Qarabağ [Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə]. Bakı, Elm, 2002, 472 s.
52. Qarabağnamələr. I cild [tərtib edəni və çapa hazırlayanı t.e.n. Akif Fərzəliyev]. Bakı, Yaziçi, 1989, 192 səh.
53. Qarabağnamələr. II cild [tərtib edəni və hazırlayanı professor Nəsim Axundov]. Bakı, Yaziçi, 1991, 450 səh.
54. Qeybullayev Q. Qarabağ [etnik və siyasi tarixinə dair]. Bakı, 1990.
55. Mahmudov Y., Şükürov K. Qarabağ [Real tarix, faktlar, sənədlər]. Bakı, Təhsil, 2005, 380 s.
56. Mir Mehdi Xəzani. Kitabi-Tarixi Qarabağ //Qarabağnamələr», II c., Bakı, Yaziçi, 1991, s. 93-202.
57. Mirzə Adigözəl bəy. Qarabağnamə. Bakı, 1950.
58. Mirzə Adigözəl bəy. Qarabağnamə //Qarabağnamələr, I kit., Bakı, 1989, s. 5-102.

59. Mirzə Camal Qarabağı. *Qarabağ tarixi //Qarabağnamələr*, I kit., Bakı, 1989, s. 104-148.
60. Mirzə Camal Qarabağı. *Qarabağ tarixi [Tərcümə, müqəddimə, qeydlər və adlar göstəricisi F.Babayevindir]*, B., 1959.
61. Mirzə Rəhim Fəna. *Tarixi-Cədidi-Qarabağ //Qarabağnamələr*, II kit., Bakı, 1991, s. 248-268.
62. Mirzə Yusif Qarabağı. *Tarixi Safi //Qarabağnamələr*. II kitab, Bakı, 1991, s. 5-92.
63. Molla Pənah Vaqif. *Seçilmiş əsərləri*. Bakı, 1978.
64. Mustafayeva N. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995.
65. Mustafayev C. M. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlardan toplanan vergilər haqqında //Azərbaycan EA xəbərləri [Tarix, fəlsəfə və hüquq seriyası], 1994, № 1-4, s. 48-58.
66. Mustafayev C.M. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002.
67. Mustafayev C.M. Şuşa şəhərinin əsasının qoyulması tarixi haqqında bəzi mülahizələr // Tarix və onun problemləri, 1998, № 1.[3] , s. 57-61.
68. Mustafayev Q. *Qarabağ və Gəncə xanlıqlarının əhalisi*. T.e.n. dis. Bakı, 2008.
69. Mustafazadə T. *Quba xanlığı*, Bakı, 2005, 474 s.
70. Mustafazadə T. XVIII yüzillik - XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri, B., 2002, 372 s.
71. Piriyev V. *Azərbaycan XIII-XIV əsrlərdə*. Bakı, Nurlan, 2003, 458 s.
72. Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri // Qarabağnamələr, II c., Bakı, 1991, s. 203-246.
73. Sadıqov H. *Azərbaycan Avropa dövlətlərinin diplomatiyasında [1747-1829]*. Bakı, Təfəkkür, 2004, 376 səh.
74. Sadıqov H. 18 əsrin sonu 19 əsrin əvvəllərində Rus Türk münasibətlərində Cənubi Qafqaz problemi Bakı 1993
75. Şükürzadə Ə.B. Əhməd bəy Cavanşirin tərcüməyi həli. Əhməd bəy Cavanşirin Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi həyatına dair əsərinə müqəddimə //Qarabağnamələr, I c, Bakı, 1989, s. 150-155.
76. Şükürzadə Ə.B. *Qacar işgalçılara qarşı mübarizə tarixindən*. B., 1943.
77. Talibzadə İ.A. *XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə*. Bakı, Elm, 1980, 152 s.
78. Umutlu V.A. *Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə*. [1801-1828] Bakı, Elm 2004 180s.
79. Verdiyeva N.Y. *XIX əsrin birinci yarısında Azərbaycanın əhalisi*. Bakı, 1993.
80. Kafkaz araştırmaları cild 1 İstanbul 1988 s. 254.
81. Kurat Nimet *Türkiye ve Rusya: 18 yuzyıl sonundan Kurtuluş savaşlarına kadar Türk - rus ilişkileri 1798-1919* Ankara 1970
- 82.
83. 1. Osmanlı devleti ile Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arxiv belgeleri [1578-1914].. T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Osmanlı Arşivi Daire Başkanlığı, Yayın № 4, Ankara, c. I, 1992
- 83.2. Yenə ora, cild 1 Ankara 1993
84. Абасов Ф. Гарабагское ханство. Баку, Тахснл, 2007. 280с.
85. Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Из-во АН Азерб. ССР, Баку, 1965 г., 621 с.
86. Абдуллаев Г.Б. Из истории Азербайджана во второй половине XVIII века //Труды института истории АН Азерб. ССР, т. XIV, 1960, с. 57-114.
87. Абдуллаев Г.Б. Из истории Северо-Восточного Азербайджана в 60-80 гг. ХУШ века. Баку, изд. АН Азерб. ССР, 1958, 210 с.
88. Авалов Э. Архитектура города Шуши. Баку, Элм, 1977, 112 с.
89. 1. Акты Кавказской Археографической Комиссии [АКАК].. т. I, Тифлис, 1869, с 760.;  
89.2. т. II, Тифлис, 1868, с.:1238  
89.3. т. III, Тифлис, 1869 с.760  
89.4. т. IV. Тифлис, 1870. с. 1016  
89.5. т. V. Тифлис, 1873 с. 1170.  
89.6.1. т. VI. ч 1, Тифлис 1874 с.941  
89.6.2. т. VI , ч 2 Тифлис 1875 с.950  
89.7. т.VII, Тифлис 1878, с 1015.  
89.8 т. VIII, Тифлис 1881. с. 1010
90. Алиев М. Междоусобные войны и борьба за верховную власть в Иране после распада империи Надир шаха //Иран. История и культура в средние века и новые времена. Москва, Наука, 1980, с. 27-66.
91. Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку, Элм, 1979, 232 с.

92. Алиев Ф. Карабахское ханство [XVIII в.]. // Карабах [ очерки истории и культуры ]., Баку, Чашыоглы, 2004, с. 71-84.
93. Амирбекова Н. Вопросы военной истории Азербайджана в период ханств. Баку, Элм, 2004 с.
94. Аракелян А. Карабах до завоевания российским царизмом //Исторический журнал, 1938 г., № 10, с. 68-78.
95. Аракелян А. Иагорный Карабах //Советское востоковедение. № 10, октябрь, 1936, с. 1-18.
96. 1. Армяно – русские отношения [сб. документов] т1 ч1 [Первая четверт XVIII века ] Ереван 1964
- 96.2 Армяно – русские отношения [сб. документов] т4 ч1 Ереван. Изд – во АН Арм. ССР, 1990.
97. Архив Государственного Совета т1 , ч. II, [совет в царствование Павла-1796-1801 гг. ]СПб., 1888. с 932
98. 1 Архив Внешней Политики Российской Империи [АВПРИ] ф. 77, оп. 1, 1763 г, д. 15
- 98.2. АВПРИ , Ф. 77 , оп. 1 , 1774 г. Д. 13
- 98.3 АВПРИ , Ф. 77 , оп. 7 , Д 15
- 98.4 АВПРИ , Ф. 77 , оп. 7 д 17.
99. Ашурбейли С. История города Баку. Баку, 1992.
- 99 а Ахвердов А И. Описанис Дагестана 1804 г. //История география и этнография Дагестана [архивные материалы ] М., 1958, с. 213-218
100. Бабаев Э. Из истории Гянджинского ханства. Баку, Нурлан, 2003.
101. Бакиханов А.А. Гюлистани-Ирам [редакция, комментарии, примечания и указатели академика З.М.Буниатова ]... Баку, Элм, - 1991, 304 с.
102. Бакиханов А.А. Докладная записка Комитету об определение прав высшего сословия в мусульманских странах Закавказского края //Колональная политика российского царизма.., т. I. Москва - Ленинград , 1936, 344 с.
103. Бакунина В.Н. Воспоминания Варвары И.Б. //Русская старина, 1887.
104. Бахтадзе И.А. Податное обложение государственных крестьян Закавказского края т. I, ч. III.
105. Бердзенешвили и др. История Грузии. 1962.
106. Березин И. Путешествие по Дагестану и Закавказью. ч. I. Казань, 1850; ч. I, с. 120; ч. II с. 134, т. III с. 128+21+8+3 стр. прилож.+4 рисунка.
107. 1 Березин И. Путешествие по Северной Персии. Ч1 Казань, 1852, с. 11+347+72+1 карта.
108. 107.2 1 Березин И. Путешествие по Северной Персии. ч. 2 . Казань, 1852,
109. Берже А. Несколько слов о закавказских мусульманских поэтах. //Газ. «Кавказ», 1868, № 3.
110. Берже А. Фатали шах и его дети //Русская старина, 1886, № 50.
111. Броневский С.Б. Новейшие географические и исторические известия о Кавказе. Т. II, М., 1823.
112. Бурнашев С. Описание областей Адербиджанских в Персии и их состояния. Курск, 1793, 27 с.
113. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г.ч. 11, Санкт-Петербург, 1869, с. 601.
114. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Ч. III. СПб., 1869, 620 с.; ч. II, 60 с. приложение + 5 рисунка.
115. Вайдова Х.Р. История города Ордубада в XIX – нач. XX вв. Автограферат каанд. дис. Баку, 1990, 24 с.
116. Вейденбаум Е. Путеводитель по Кавказу. Тифлис, 1888, с. 434 + карта.
117. Величко В.И. Кавказ. Русское дело и междуплеменные вопросы, СПб., 1904.
118. Гаджиева С.М. Азербайджан во внешней политике правительства Екатерины II. Баку, Элм, 2004, 148 с.
119. Гакстаузен. Закавказьский край. Путевые впечатления и воспоминания барона Августа фон Гакстаузена. Ч. II, Санкт-Петербург, 1857, 215 с.
120. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Баку, Элм, 1991, 552 с.
121. Гмелин С.Г. Путешествие по России для исследования всех трех царств природы. Ч. III. Санкт-Петербург, 1785, 336 с.
122. Грамоты и другие исторические документы 18 столетия относящиеся к Грузии. Ред. Цагарели А. т. II, вып. II, [с 1769 по 1801 г.] Тифлис, 1902. с. 330
- 122 а. Губайдуллин А. Азербайджанские беки и подвластные им крестьяне. Баку – 1927.
123. Дадашев С., Усейнов М. Архитектура Советского Азербайджана. М., 1948. Гос. Изд. Архитектуры и градостроительства, 23 с., +68 л.иллюс.
124. Джевдет паша. Описание событий в Грузии и Черкески //Русский архив, 1888, № 22
125. Дингельштет В. Водовладения и ирригация. Ч. 1, Тифлис, 1880, 365 с.

126. Договоры России с Востоком Политические и торговые [Собрал и издал Т. Юзефович ], СПб., 1899.
127. Дубровин Н. Закавказье от 1803 по 1806 гг. СПб., 1866, с. 543, 2-6. Отдельный оттиск.
128. 1 Дубровин Н. История войны и владычества русских на Кавказе. Т. I, кн. II, СПб., 1871, 640 таб и карта.
- 128.2 Дубровин Н. История войны и владычества русских на Кавказе. Т. 3, кн. II, СПб., 1871, 640 таб и карта.
- 128.3 Дубровин Н. История войны и владычества русских на Кавказе. Т. 4, кн. II, СПб., 1871, 640 таб и карта.
- 128.4 Дубровин Н. История войны и владычества русских на Кавказе, т. VI, СПб., 1888.
129. Дубровин Н.Ф. Поход В.А.Зубова в Персию в 1796 г., с ириллением оперативной карты похода //Военный сборник, 1864,
130. Егиазаров А.С. Очерки по истории учреждений в Закавказье. Ч. I. Сельская община, Казань, 1884, 257 с.
131. Егиазаров С.А. Сельская община в Елизаветпольской и Бакинской губерниях // Свод материалов для изучения экономического быта государственных крестьян Закавказского края. Т. III, ч. II, Тифлис, 1888, с. 1-16.
132. Жизнеописания Ага Магомед хана Каджара, основателя нынешней в Персии династии с кратким обозрением последовавших у его смерти главнейших происшествий // Сын Отечества и Северный Архив. Журнал словесности, политики и истории. Том XLIX [Сына Отечества часть 171-ая, Северного Архива 85-ая ]. СПб., 1835.
133. Захарянц Я. История Арцаха [перевод с армянского языка ]. //НА ИИ НАН, инв. 924.
134. Зубарев Д. Карабахская провинция // Обозрение Российских владений за Кавказом [OPB3, в статическом, этнографическом, топографическом и финансовых отношениях ]. Ч. III, СПб., 1836, с. 255-319.
135. Зубов В.А. Общее обозрение торговли с Азией // Русский архив, 1873, № 5, с. 870-894.
136. Зубов П. Картина Кавказского края, принадлежащего России и сопредельных оному земель в историческом, финансовом и торговом отношениях. Санкт-Петербург, 1835, ч. I, с. 239; ч. II, с. 267; ч. III, с. 268; ч. IV, с.276.
137. Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века, М., 1969, 288 с.
138. Иваненко В.Н. Гражданское управление Закавказьем. Тифлис, 1901.
139. Иоаннисян А.П. Россия и армянское освободительное движение в 60-80 года XVIII века. Ереван, 1947.
140. Искендерова М.С. Бакинское ханство. Баку, 2000. с 212
141. Исмаил-заде Д.И. Из истории кочевого хозяйства Азербайджана первой половины XIX в. //Исторические записки, 1960, № 66, с. 91-136.
142. Исмайлова Г.Н. История города Шушин в XIX – начале XX века [1800-1917 ]. АКД. Баку, 1987.
143. Исмайлов М.А. К вопросу историографии так называемого кочевого скотоводства в Азербайджане в XIX - начале XX вв. // Известия АН. ССР [Сер. ист. филос. и права ], 1973, № 1, с. 20-28.
144. Исмайлов М.А. О характере так называемого кочевого скотоводства в Азербайджане в XIX – начале XX вв. //Известия АН Азерб. ССР [Сер. ист. филос. и права ], 1973, №3, с. 51-59.
145. Исмайлов М.А.. О характере так называемого кочевого скотоводства в Азербайджане в XIX вв. История СССР, 1976, № 6, с. 141-150.
146. Историческая география Азербайджана, Баку, Элм, 1987, 148 с.
147. Исторический очерк Кавказских войн от их начала до присоединения Грузии. Тифлис, 1899.
148. История, география, этнография Дагестана. XVIII – XIX вв [Архивные материалы. Под ред. М.О. Косвена и Х.М. Хашаева ]. М., Изд. Восточная литература, 1958, 367 с.
149. 1 Кавказ газ. 1846, № 22
- 149.2 Кавказ газ . 1850 № 51 июл
- 149.3.1 Кавказ 1851№ 57
- 149.3.2 Кавказ 1851 г № 71
- 149.4 Кавказ 1871 №21 {февраль
- 149.5.1 Кавказ 1872 г № 130
- 149.5.2 Кавказ 1872 г. № 140
- 149.5.3 Кавказ 1872 г № 149
- 149.6 Кавказ 1873 январь 21
150. Кавказский календарь на 1850 г. Тифлис, 1849, отд. III, 94 с.
151. Карабах [Очерки истории и культуры ]. Баку, Çəşidli, 2004.
152. Каспари А.А. Очерки исторического прошлого и современного положения Персии. СПб., 1904.
153. Кауфман А. Русская община. В процессе ее зарождения и роста. М., 1908, 455 с.

154. Кишишев С.О. Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персии после его смерти. Тифлис, 1889.
155. 1. Колониальная политика российского царизма в Азербайджане в 20-60-е гг. XIX в [Под ред. И.П.Петрушевского]. Ч. I [1827-1843 гг.]. Москва-Ленинград. Из-во АН СССР, 1936, 463 с.+табл.+прилож.
- 155.2 Колониальная политика российского царизма в Азербайджане в 20-60-е гг. XIX в. Ч. II [1843-1868 г.], М-Л, 1936, 478 с. + прилож.
156. Кузнецова Н.А. Политическое и социально-экономическое положение Ирана в конце XVII – первой половине XIX в. //Очерки новой истории Ирана, М., Наука, 1978, с. 5-121.
157. Кургинян Е.А. «Карабах-наме» - как вспомогательный источник изучения истории Закавказья XVIII - начале XIX вв. Внешняя политика и общественные движения в странах Западной Европы в конце XIX – XX веков // К вопросу историографии и источников [сборник трудов ]. Москва, 1977, с. 114-119.
158. Кучаев М.Н. Поземельное устройство государственных крестьян, водворенных на владельческих землях в Закавказских губерниях. Тифлис, 1887.
159. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948, 228 с.
160. Мамедова Г.Н. О походе В. Зубова в Азербайджан [1796 г.]. Баку, Элм, 2003, 94 с.
161. Мамедова Ф. Истина о Гарабагской проблеме //Гарабаг: Кюrekчайский договор – 200.
162. Мамедова Ф. Кавказская Албания и албаны. Баку, 2005, 798 с.
163. Мамедова Э.К. Административное устройство и управление азербайджанских ханств во второй половине XVIII века. Автореф-рат канд. исторических наук. Баку, 1999, 30 с.
164. Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII веке. Москва, 1966, 324 с.
165. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. т. IV, Тифлис, 1886, ч. I, 385 с. Здесь: 1 ]. Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии из следования С.П. Зелинского. С. 1-220.; 2 ]. Экономический быт государственных крестьян в Шушинском и Джебраильском уездах Елизаветпольской губернии. с. 201-385.
166. Мильман А.Ш. Политический строй Азербайджана в XIX - начале XX вв. Баку, 1966, 318 с.
167. Мустафаев Дж. М. Северные ханства Азербайджана и Россия [конец XVIII -начало XIX вв.]. Баку, Элм, 1989, 127 с.
168. Мустафаев М.М. Экономика Карабахского ханства в конце XVIII и первой четверти XIX вв. Диссертация на соискание уч-ной степени кандидата экономических наук. М., 1949, 122 с.; //Отдел изучения научного наследия Президиума НАН Азербайджана Фонд акад. А.Сумбатзаде, № 122, оп 1, ед. хр. 404, ящик 94.
169. Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в., Б., Элм, 1993, 265 с.
170. Нагиева Дж. М., Нуралиева Т.Н. Личные и казенные печати. Баку, Элм, 1991, 120 с.
171. Нерсисян М. Из истории русско-армянских отношений. Кн. I, документы. Ереван, из-во АН Армянской ССР, 1956, 405 с.
172. Никитин К. Описание Шушинского уезда. /Газ. Кавказ, 21.01.1873 г.
173. 1. Обозрение Российских Владений за Кавказом. Ч. II, СПб., 1836.
173. 2. Там же ч. 3, СПб. 1836
174. О железных приисках в Карабахском уезде. //Кавказ, 1950, №51.
175. Описание Карабахской провинции, составленное в 1823 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым П-м. Тифлис. В типографии управления наместника Кавказского. 1866. //ARDTA, f. 24., iş 141, 142, 143.
176. Описание Карабахской провинции, составленное в 1823 году...[подготовка ко второму переизданию и автор предисловия Гаджиева З.А. Баку, Нурлан, 2003, 425 с.
177. Описание переселения армян Адирбеканских в пределы России, с кратким предворительным изложением исторических времён Армении [почёрпнутое из современных записок Сергеем. М. Типография Лазаревых института восточных языков. 1831, 142 с.
178. Очерк крепости Шуши и всего Карабаха. //Газета «Северная пчела», Санкт-Петербург, 1831, № 210-212.
179. Петербургский филиал архива российской академии наук, ф99 , оп 2 д 13.
180. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Восточной Армении в XVI - начале XIX в. Ленинград, 1949.
181. Петрушевский И.П. Система русского колониального управле-ния в Азербайджане в первой половине XIX в. //Колониальная политика российского царизма в Азербайджане в 20-60 г. XIX в. ч. 1, с. 5-32.

182. 1. Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т. 1 вп 1-4 с. 582, СПб., 1885582
182. 2 Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т. 2, вп 1-4 СПб., 1885 с 832
183. Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т. 3, вп 1-4 СПб., 1887. с 750
184. Присоединение Восточной Армении к России. Ереван, 1972.
185. Присоединение Восточной Армении к России [Сборник документов т. I ], [1801-1813 ]. Под ред. Ц. Агаяна. Ереван, 1978.
186. Рагимов. Г.Р. Из истории Азербайджано-русских дипломатических отношений во второй половине XVIII, в начале XIX веков. Баку, АзГосИздат, 1997.
187. Раффи. Меликства Хамсы [пер с.Арм. Л.М. Казаряна ]. Ереван, Иаири, 1991 [[http://armenianhouse.org/raffi/novels-ru/khamsa/meliks1\\_14](http://armenianhouse.org/raffi/novels-ru/khamsa/meliks1_14)].
188. Рашид-аддин. Переписка [Пер., ведение и комментарии А.И.Фалииой ]. Москва, Наука, 1971, 498 с.
189. Ризакули хан Хидаят. Роузат-ус-сафа [пер. А.Берже ]. //Русская старина, 1879, т. 24,
190. 1 Российский Государственный Военно-Исторический Архив. [РГВИА], ф. ВУА, Д 18 474
- 190.2 .РГВИА, ф 52 оп. 1 д. 331 ч 1
- 190.3 .РГВИА, ф 52 оп. 1 д. 33 ч4.
- 190.4 .РГВИА, ф 52 оп. 1 д. 263
- 190.5 .РГВИА, ф 52 оп 1 д. 408
- 190.6 .РГВИА, ф 52 оп 1 д. 234
- 190.7 .РГВИА, ф 52 д 286 , ч. 1
- 190.8 .РГВИА, ф 52 д 336 , ч. 1
- 190.9 .РГВИА, ф 52 оп. 1 д. 336 ч. 3
- 190.10 .РГВИА, ф 52 оп. 1 д .416 ч.2
- 190.11 .РГВИА, ф 52 д. 331, ч. 1
- 190.12 .РГВИА, ф 52 оп .1 д .350 ч 5
- 190.13 .РГВИА, ф 52 оп.2, д .32,
- 190.14 .РГВИА, ф 52 оп. 2 д 33, ч. 4
- 190.15 .РГВИА, ф. 52, оп. 2, д 93
- 190.16 .РГВИА, ф 52 д 416 ч .1-
- 190.17 .РГВИА, ф. 41, оп. 200 д 614 а
191. Российский Государственный Исторический Архив.
192. Саламзаде А.А. К вопросу о феодально крепостнических отношениях в Азербайджане в первой половине XIX в.// Колониальная политика..., том 2, с. 403-424.
193. Саламзаде А.В., Авалов Э.В., Салаева Р.Д. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана. Баку Элм, 1979, 140 с.
194. Северная Пчела , 1831 г, №№ 210-212
195. Серебров А.Г. Историко-географическое описание Дагестана. //ИГ и ЭД. Москва, 1958 г., с. 173-190
196. Собрание актов, относящихся к обозрению истории армянского народа, ч. 2.
197. Статистическое описание Нахичеванской провинции составленное Григорьевем., СПб., 1833.
198. Сумбатзаде А.С. Рецензия на работу Т. Шахова «К вопросу об изучении феодальной экономики Карабахского ханства» //AMEA Mərkəzi Elmi Arxiv, f. № 12, siy.1, sax. vah. 403, qutu 94.
199. Утверждение русского владычества на Кавказе [под ред. К.А.Потто ], т. II, Тифлис, 1901.
200. Фиридун Бек Кочарлийский. Литература азербайджанских татар. Тифлис, 1903.
201. Шавров Н.Н. Описание Кавказского шелководства. Тифлис, 1891, 320 с.
202. Шахов С. К вопросу об изучении феодальной экономики Карабахского ханства //Изв. АН Арм. ССР, 1947, № 4,
203. Шопен И. Исторический памятник состояния армянской области в эпоху присоединения к Российской империи. СПб., 1852, с. 1236.
204. Шукурзаде Э. Генеалогическая таблица карабахских ханов//ДАН Азерб ССР, т. XXVII, № 7 1981, с 83-85
205. Шукурзаде Э. Образование Карабахского ханства. //НАИИ, ф. 1, оп. 4, инв. 1353.
206. Эсадзе С. Историческая записка об управлении Кавказом. Тифлис, 1907
207. Эфендиев М.М. Частновладельческие ранджбары в Азербайджане в XIX в. //Изв. АН Азерб. ССР, № 10, 1955.
208. Эфендиев О. Еще раз о так называемых «Гарабагских меликствах» //Гарабаг: Кюрекчайский договор – 200
209. A History of Qarabagh [Annotated Translation of Mirza Jemal Javanshir Qarabagli's Tarikh-e Qarabagh by George A Bouroutnian ]. Mazda Publishers. 1994, p. 157
210. Aktin Muriel. Russia and Iran 1780-1828. Minneapolis,1980.
211. Bornoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. California and New York, 1992.

212. Tadhkirat-ul-muluk, a manual of Safavid administration. Kembridge, 1943.
213. Perry J.P. Karim Khan Zand [1747-1779].. Chicago and London, 1979.

T.T. Mustafazada

## GARABAKH KHANATE RESUME

As known after murder Nadir Shah Afshar in 1747 his empire broken up to a number of independent states. In territory of Azerbaijan arisen 20 khanates which existed prior to the beginning of XIX century, i.e. division of the country between Russia and Qajar Iran.

In the rich of five thousand-year Azerbaijan state tradition history the special place occupies the period of khanate. Despite of numerous military conflicts between separate khanates, presence of the internal customs duties, seriously braked development of a national economy, undoubtedly, in aspect of preservation of traditions of this statehood the given epoch had progressive character.

Among Azerbaijan khanates on scale of territory, density of population and military power Garabakh khanate had the distinctive positions. For this reason this khanate alongside with Guba, Urmia and Sheki khanates took a special place in history of the Azerbaijan statehood.

For explain of value Garabakh Khanate in history of the Azerbaijan statehood, first of all need to say that it managed to keep and develop Azerbaijani-Turkish state formations and traditions in this khanate, as integral part of territory of Azerbaijan, and turned today in the object of claims of Armenians. It is known, that territory Garabakh included historical areas Utı and Artsakh Northern Azerbaijan, i.e. Albania. During Arabian caliphate Utı was known as Arran, and Artsakh as Agyan [i.e. Albania].. Researchers, marks that the name of "Garabakh" first occurrence on historical arena in the XII century, and connected it with "garabay", made one of branches "pechenegs-kangly" tribes.

Contrary to statements of the Armenian historians-falsifiers, that, ostensibly Turkic tribes come on this territory in the XVIII century and created Garabakh khanate, and before here already were melikdoms, which was the "Armenian" state associations, and khans Garabakh never could subordinate its governors - meliks, actually, the Azerbaijan Turks since olden days lived as on plain, and in mountain parts of Garabakh, the proof to that is that fact, that the majority of names of villages in mountain parts of Garabakh have Turkish roots, except for two villages with Albanian

toponyms. As to an origin meliks mountain areas of Garabakh it was Albanian, not Armenian, melikdoms existing here were not independent state associations, and were only hereditary feudal possession. During khanate Christian melikdoms, as well as others magals khanate, were usual districts, and their governors were considered as heads of these magals. Moreover the significant part of villages in territory of these magals was in special possession of khans.

It is necessary to note, that Garabakh khanate created and developed not on an empty place, but on the basis of uniform Turkish-Muslim political and ethnic formations. This khanate, created on the basis of arisen during Safavid time Garabakh beklerbeklik with the center in Gandja, covered its basic territory.

Garabakh beklerbeklik included extensive territory between the rivers the Kura and Araz, reaching in the west from mountain of Samhet and up to lake of Goycha. Into its structure entered ancient city of the Barda and such magals as Akstabad [nowadays Akstafa], Bargushad, Arazbar, Javanshir, etc. The post of Garabakh beklerbek usually hold one of the representatives of Ziyadogular - from Qizilbash tribe Qajar, it was one of the tribes contribution in due time to coming to power of Safavid dynasty. The first beklerbek of Garabakh was Shahverdi-sultan Zijadoglu.

As is known, the talented commander from the Azerbaijani-Turkish tribe Nadir Afshar, discharged Safavid from authority achieved election as shah, in 1736 year on Mugan gurultay. In this situation Ziyadogular and the head of some other Azerbaijan tribes opposed him. In revenge Nadir Shah, allocated elats of Gazakh and Borchale from structure Garabakh beklerbeklik, transferred them under authority of tsar of Kartli-Kakheti. Besides it, for their positions the unions of tribes Javanshir, Otuziki and Kebirli, lived on territory Garabakh, undergone to punishment Nadir Shah were moved in Sarah magal of Khurasan. Nadir Shah has ordered to meliks lived in mountain part of Garabakh submit not to beklerbek of Garabakh, but personally to him or his brother Ibrahim khan appointed by him the governor of Azerbaijan.

Ancestors of founder Garabakh khanate was Panahali khan, occurred of *oymag* Saridjali, were one of the ancient inhabitants Garabakh. *Oymag* Saridjali belonged to tribe Javanshir entering into the union of tribes Otuzikiler. Under the fact sheet, the name of community Saridjali has been connected with color of red hair [sari]. his founder Ali beg. The Armenian historians marks, that founder of Garabakh khanate Panahali beg was the ordinary robber. While it is known, that the grandson of brother Panahali beg, Saridja Ali-Fazlali beg, and later Panahali beg himself held a post of **butler** at court of Nadir Shah.

One of unforgettable pages in history of Azerbaijan of the period of khanate is the basis in Garabakh Khanate unapproachable fortress of Shusha. If each of Azerbaijan khanate was formed around of one of cities, in territory of Garabakh there was no significant settlement in which it would be possible to be covered in case of danger. For this reason in the beginning in magale Kabirli were built fortress Bayat, and in 1752 in Ternekute constructed fortress Shahbulag. Afterwards fortress Panahabad [later Shusha ]. was founded.

According to Mirza Jamal , the construction of fortress Shusha come to the end, approximately, in 1756 where inhabitants of fortress Shahbulag the same year moved, and also head of communities and kentkhudi [rural foremen ]. some settlements together with families. The territory of fortress Shusha covered the area, approximately, in 3-4 square versts.

Garabakh khanate, conducting heroic struggle for preservation of the state independence, left an indelible trace in history of Azerbaijan. As is known, in 80-90 years of the XVIII century in struggle for the throne of shah a victory was gained by Aga Muhammad khan Qajar, tried to restore former borders of the Safavid state. With this purpose he aspired to subdue independent state formations of Southern Caucasus. some khans of Northern Azerbaijan receded before power of Qajar, soon obeyed him, except for Ibrahim Khalil khan of Garabakh who has refused to obey him.

In 1795 despite of 33-day's siege of Shusha, Aga Muhammad khan, coudn't managed to take it, marched in Tiflis. In September of same year Qajar, crushed the Georgian armies, grasped Tiflis.

Aga Muhammad who departed in 1796 on the south, proclaimed himself shah of Iran, and in the spring 1797 again made attack on Garabakh. In many historical sources it is underlined, that owing to ruins during previous invasions position of Garabakh khanate at that time remains heavy, and there was a threat of famine. In this connection Ibrahim Khalil khan, understanding impossibility alone to provide defense, forced went for help to his relative to avarian Umma khan. As a result of treachery of a part of local nobility Shusha after short siege it was surrender.

Despite of capture Shusha Aga Muhammed shah was not possible to liquidate Garabakh khanate, and later 3 days he was killed as a result of palace plot.

For preservation of territorial integrity and with improvised Russia on Southern Caucasus it was necessary for Garabakh khanate to be at war. Wishing to affirm in region, Russia wished to create here the puppet state. The head of foreign policy of Russia *prince* Potyomkin-Tavricheski, offered using disorders in Iran to occupy Baku, Derbent and to attach Gilan, the grasped territory named as "the Albanian state", and its governor to ap-

point *prince* Konstantin Pavlovich. It was supposed also connection of Garabakh lands to this state. In this connection in 1783 was planned a campaign of Russian armies which should move from the western coast of Caspian sea - from Derbent to Enzeli and as - from Georgia on Garabakh and Irevan khanates. Realization of a campaign was planned to be lead in 1783 which, however, transferred on 1784. This plan and had not been realized, as the right moment for peace connection of Southern Caucasus to Russia was not presented.

Khan of Isfagan who has temporarily seized power in the Central Iran Alimurad had directed the ambassador to Petersburg with the purpose of the conclusion of the contract with Russia on conditions comprehensible to it. In May, 1784 G.A. Potemkin suggested chancellor Bezborodko to benefit from the offer of khan and to give him the positive answer. In this connection G.A. Potemkin wrote to Catherina II, that, using the moment, it is possible to take voluntary "the Persian Armenia" and on its basis to create the Albanian province.

Death of Alimurad khan in February, 1785, and also active resistance of the French diplomacy was prevented with realizations of the mentioned agreement.

The Russian state and its submission of Kartli-Kakheti empire head by Irakly II tried to take advantage of treachery of separatists melik for capture Garabakh lands. Learned that meliks, united with Irakly II, planed to attack in the beginning Ganja, and then and on Garabakh, Ibrahim Khalil khan decided to prevent actions of separatists. Under a pretext of discussion of state affairs khan, called meliks Abova, Medjluma, Bakhtama and patriarch Ioanes, arrested them and appointed to their places persons entrusted to him. Subsequently on demand of ordering Russian armies general P. Potyomkin Ibrahim Khan released meliks, taken for this 15 thousand manats.

In 1787 Irakly II together with Russian army moved to Ganja, however in connection with the beginning of Russo-Turkish war and a sharp protest of Fathali khan of Guba, opponents could not achieve the purpose. Russian command quickly directed armies from vicinities of Ganja on the Caucasian front. Alongside with others Azerbaijan khanates Garabakh khanate continued to develop traditions of the Azerbaijan statehood. In the head of Garabakh khanate was a khan. The advisory authority - divan, function under khan. In spite of the fact that in all questions discussed here last word was for khan, sometimes he nevertheless had to reckon with the opinion of members of divan. Unlike others khanate, in Garabakh khanate divan had greater influence.

Governors of Varand, Dizag, Khachin, Jilaberd and Talysh, magals carried a title of melik. Titles beg and мелик were transferred by right of

succession, but this right each time should affirm special Farman [decree]. of khan. Meliks occupied judicial and administrative posts.

Therefore after murder of Ibrahim Khalil khan by major Lisanevich, last written the official report addressed to general Nesvetaev about assignment of Mehdigulu beg as khan. In 1807 tsar Alexander I sent to Mehdigulu khan the decree on management of khanate, a flag and a sword decorated by jewels.

The closest assistant to khan was vizier. In Garabakh Khanate vizier often named mirza. In the time of ruling of Ibrahim Khalil khan the post of vizier was occupied with the famous Azerbaijan poet Molla Panah Vagif. It is known, that after murder of Aga Muhammad khan Qajar in 1797 in the city of Shusha, temporarily seized power Muhammed beg nephew of khan, considered Vagif as a serious obstacle in strengthening his authority, executed him. After that to a post vizier was appointed Mirza Jamal.

There were such posts as eshagagasi, khezineagasi, ambardaragasi, emirakhur, etc. in a palace of khan. Magals operated minbashi and meliks, settlements-yuzbashi, darga, kovkhi, kendkhuda, meliks. Actually yuzbashi and minbashi were considered as military grades. During military operations they supervised over the groups consisted from hundred and thousand person. Naibs of magals possessed both judicial, and the administrative rights. Kendkhuda and kovkhi were elected rural communities. Their main duties were reduced to taxation from communities and to supervision over order in settlements.

Darga carried out the control over markets. They installed the prices for products, resolved many disputable affairs. In spite of the fact that their considered as inspectors of a market, in practice they were responsible for the order in all city. They also monitor observance Sheriyat' laws for which infringement darga had the full right to punish everyone.

Garabakh was one of the most powerful in the military attitude khanate of Azerbaijan, and in case of need khan could collect up to 10-15 thousand soldiers. The basic part of cavalry made elats. As all appears from the records of Mirza Jamal, oymag Garabakh, according to lists, had the cavalry. Were if necessary mobilized as well soldiers-arrows with meliks of magals and settlements.

Elats released from such tax and duties as the ground rent and payment of a share since a crop [malujakhat]. However, annually from peasants and magals were raised tax of malujakhat, "toy-polu" [wedding money]. and taxes. Sometimes collected mercenaries from Dagestan with elats' were raised- taxes, provisions, bread, fine and large horned livestock

for payment of services of mercenaries and even for indemnification of cost of their fallen horse.

With the purpose of strengthening of defensibility khanate, khans paid special attention to a construction of fortresses and strengthening. It is known, that Panahali khan in the beginning of the board proved fortresses of Bayat and Shahbulag. In vicinities of fortress Bayat external walls from burnt bricks were erected, dug defensive ditches with the purpose of filling by their water in case of an attack of the opponent. Walls of fortress Shahbulag erected from a stone and to lime. On some sources, in fortress of Shahbulag were two locks, one - inside, another - outside. Walls of a fortress extended from top to bottom, and above had the jagged ends. The height of walls achieved 7 m, and towers - 8,5 m. Internal lock has been erected on a height, in mountains, near to mountain springs. The palace of Panahali khan was constructed of crude stones and had the rectangular eight-step form with strong and high walls.

The most reliable fortress of khanate was fortress of Panahabad [Shusha].. The mountain on which settled down Shusha, had the form of the cone cut off from above, going down terraces downwards from northern side. Shusha it has been surrounded by gorges with abrupt descents in direction of Dashalticay and Khalfalichay. Abrupt ravines of a hill considerably blocked an impact of the opponent and made, approximately, 2/3 defensive perimeters of city.

With a view of strengthening defensibility of fortress Panahali khan from northern part built a protection, however, apparently, because of too big haste at its construction it has shortly come to unfitness.

Fortifications of Shusha had successfully sustained an impact of invasions Aga Muhammed khan Qajar in 1797 which, seeing, that shots from usual guns do not influence in any way durability of fortifications, according to one of the experts - gunners, ordered to shoot from two gun instruments adhered to each other. Only such the certain damage by was possible to cause to walls of a fortress.

Built from a stone and lime the length of walls of fortress Shusha reached in 2,5 km. In Shusha it was possible to enter from four gate. One of them referred to - Ganja [Ganja qapisi], others - Irevan [Irevan qapisi], and the third - Aqoglan a gate. The site and the name of the fourth gate are unknown. Ganja a gate settled down in the north, Irevan - in the West, and Aqogla - in the east. As the main gate of a fortress were considered Ganja gate built even during rule of Panahali khan. The road to Ganja and in Jilaberd magal from here began. For this reason this gate referred to also Jilaberd as a gate [Jilaberd qapisi].

From Aqoglan a gate the road leading in the same fortress began. This gate sometimes were called Shusha-kend, or Muhtar [Muhtar qapisi ],.. and from time to time and Topkhana as a gate [Topkhana qapisi ].

On road in Shusha there were also constructed two more fortresses - Aqoglan and Askeran. Askeran the fortress built in 25 km from Shusha on coast of the river Gargarchay, served as a reliable barrier from possible invasions. The fortress reached on both coast of the river. The height of walls of a fortress reached 8 meters, and their thickness - 2 meters. Besides it in a mouth of this river there were two more towers. The coast Gargarchay was such steep, it was impossible what to bypass fortress Askeran. Some authors connect construction of this fortress with name of Panahali khan. The latest researches prove the fact of a construction of fortress Askeran Ibrahim Khalil khan under will of Panahali khan.

Silver coins concerned to number of state attributes of Garabakh Khanate "Panahabadi" also, 1/5 russian roubles equal, approximately, which on the test highly were quoted and were in use and in others Khanates. In the further under order Ibrahim Khalil khan, aspired to improve relations with Fathali shah, in memory of the khan killed in Shusha Aga Muhammed were minting new coins under the name "sakhibgiran" with a more value.

After murder of Aga Muhammad khan Qajar in Shusha, using absence Ibrahim Khalil khan authority temporarily was grasped by his nephew, son of Mehraly beg - Muhammed beg. Considering the heavy situation, developed in khanate Ibrahim Khalil didn't begun military actions against the nephew operated cautiously. At first he directed sons of Mehdigulu aga and Muhammedhasan in Garabakh which gradually tidied up to the hands the control in khanate. Only after that khan itself returned in Shusha.

Muhammed offended and tired out in a corner beat left from khanate, Muhammedhasan of Sheki enticed him to himself and having selected all his property treacherous transferred to Mustafa khan of Shemaha. Last killed Muhammed beg for a mark of murder by him his father.

In the beginning of the XIX century the situation in Khanate remained intense and heavy. Region could not recover after destructive invasions in any way. On the other hand two powerful neighbours states Russia and Qajar aspired to conquer the Garabakh. Concerning foreign policy orientation in khanate palace there was a struggle between two groupings. One group headed by the senior son of khan Muhammedhasan aga supported acceptance of the Russian patronage. Other group headed other son of khan - Abulfet aga was for acceptance of authority of Qajars.

At first supporters Qajar had taken win. So khan married his daughter Aga Begu khanim with Fathali Shah, Abulfet aga directed on service of shah which received the khan title, became one of Qajar commanders to army. But, Russian supporters soon gained triumph.

As is known, after connection of Kartli-Kakheti in 1801, Russian government firmly decided to subdue and Azerbaijan khanates. After capture in 1803-1804 Jar-Belokan Jamaats and Ganja khanate the commander-in-chief the Russian armies on Caucasus general Tsitsianov undertakes a campaign against Irevan khanate, but suffers failure.

After failure under Irevan, Tsitsianov the basic attention concentrated to conquest Garabakh khanate. He decided to carry out it by diplomatic measures.

After long years of negotiations he forced Ibrahim Khalil khan to come to his camp near Ganja at Kurekchay and on May, 14th, 1805 to sign the treaty about acceptance of the Russian patronage consisting of 11 points.

Signing Kurekchay treaty had embittered shah' court yard. Qajar armies in the middle of June, 1805 intruded in Garabakh already. After a while Fathali Shah with the basic forces arrived in Garabakh. However, learned about an attack of Russian armies in a Resht, he returned in Ardebil.

Russian army grasped Azerbaijan khanates one behind another. However, murder of Tsitsianov in February, 1806 at the gate of Baku for a while suspended movement of Russian. Simultaneously murder of the Russian commander-in-chief on shah camp had revived hopes for returning of the lost positions. In the spring 1806 successor of shah Abbas Mirza with 20 thousand army intruded in Garabakh.

Was at that time in Shusha the small Russian group not in force was to protect city. Therefore, Ibrahim Khalil khan that as that to soften position has started to make advances with Qajars, simultaneously informing about all negotiations to the commander of Russian group of major Lisanovich.

However, conditions proceeded will worsen and shah armies approached Shusha. With a view of safety Khan solved with a part of the family to move in a place, so-called "Khan bugs" [i.e. garden of khan ]. in 4 kilometers from city. It has caused suspicion at Lisanovich and he instigator by Christian traitors suddenly attacked camp of Ibrahim Khalil khan in July, 1806 and brutally killed him, some members of family and employees. In total were killed 17 innocent people.

It caused strong indignation in people. However sons of khan s at this time - Mehdigulu aga and Jafargulu aga had not taken advantage of a

### РЕЗЮМЕ

Как известно после убийства Надир шаха Афшара в 1747 г. его империя распалась на множество мелких государств. На территории Азербайджана возникли 20 ханств, которые просуществовали до начала XIX века, т.е. раздела страны между Россией и Гаджарским Ираном.

В богатой пяти тысячелетней истории азербайджанской государственной традиции особое место занимает период ханств. Несмотря на многочисленные восинные конфликты между отдельными ханствами, наличие внутренних таможенных пошлин, серьезно тормозивших развитие экономики страны, несомненно, в аспекте сохранения традиций этой государственности даиная эпоха носила прогрессивный характер.

Среди азербайджанских ханств по масштабу территории, но плотности населения и воинской мощи Гарабагское ханство имело свои отличительные позиции. Именно поэтому это ханство наряду с Губинским, Урмийским и Шекинским ханствами занимало особое место в истории азербайджанской государственности.

Значение Гарабагского ханства в истории азербайджанской государственности можно объяснить, в первую очередь, тем, что оно сумело сохранить и развить азербайджанско-турецкие государственные образования и традиции в Гарабагском ханстве, составлявшем неотъемлемую часть территории Азербайджана, и превратившемся сегодня в объект притязаний армян. Известно, что территория Гарабага включала исторические области Ути и Арцах Северного Азербайджана, т.е. Албаний. В период же арабского халифата Ути была известна как Арран, а Арцах как Агван [т.е. Албания].. Исследователи, отмечая появление в XII в. на исторической арене названия «Гарабаг», связывали его с «гарабай»ами, составлявшими одну из ветвей «печенежско-кентерских» племен.

Вопреки утверждениям армянских историков-фальсификаторов, что, о том якобы тюркские племена пришли на эту территорию в XVIII в. и создали Гарабагское ханство, а до этого здесь уже были меликства, являвшиеся «армянскими» государственными объединениями, и ханы Гарабага никогда не могли подчинить их правителям — меликам, в действительности же, азербайджанские тюрки издревле жили как на равнинной, так и в нагорной части Гарабага, доказательством чему является тот факт, что большинство названий де-

situation for exile of Russian with limits khanate, but on the contrary continued to serve them. Under the petition of Russian command Russian government appointed Mehdigulu aga Garabakh khan [elder Khan's son Muhammedhasan aga in the winter 1805-1806 died of illness].

Military actions in territory Khanate between Russian and Qajar armies had undermined facilities and have put uncountable disasters to the population. Therefore many families [from above 2200]. have run across to Southern Azerbaijan, and from above 2600 family were covered in mountains.

With signing on October, 12th, 1813 Gulistan peace treaty Russia has legalized capture of northern part of Azerbaijan [with exception Nakhchivan and Irevan Khanates].

After that Russian authorities began to constant liquidation of authority of khans. In 1819-1820 liquidated Sheki and Shamakha khanates and they have transformed into provinces operated by commandants - Russian officers. Liquidation of Garabakh Khanate started actually with 1817, with arrival in Garabakh general Madatov - the Christian of Garabakh by origin. He has actually tidied up to the hands management khanate. Mehdigulu khan dissatisfied with the position any more so cooperated with the Russian occupational armies. Having accused Mehdigulu khan in attempt to murder Madatov forced him to run aside Qajar in 1822 used it Russian government in this to year liquidated khanate transformed it in Garabakh province operated by the Russian commandant.

Garabakh Khanate, arisen in the middle of XVIII century and liquidated by Russia in 1822, left a deep trace in history of Azerbaijan. Value Garabakh khanate consists in history of the Azerbaijan statehood first of all that it for many years continued to develop traditions of this state formation, accepted active participation in protection of the Azerbaijan grounds from external encroachments, could find in itself forces, give worthy repulse to attempts to create the Christian state on its territory and interfered with liquidation here the Azerbaijan ethnos from imperial Russia and its satellite of Kartli-Kakheti state.

ревень в иагорной части Гарабага имеют тюркские корни, за исключением двух деревень с албанскими топонимами. Что касается пропсхождения меликов иагорных областей Гарабага, то оно было не армянским, а албанским, существующие же здесь меликства не были независимыми государственными объединениями, а являлись всего лишь наследственными феодальными владениями. В период ханств христианские меликства, как и другие магалы ханства, были обычными округами, а их правители считались главами соответствующих магалов. К тому же значительная часть деревень на территории этих магалов находилась в особом владении ханов.

Следует отметить, что Гарабагское ханство было создано и развивалось не на пустом месте, а на базе единого тюркско-мусульманского политического и этнического образования. Данное ханство, созданное на основе возникшего в перпод Сефевидов Гарабагского бейлербейства с центром в Гяндже, охватывало осиовину его территорию.

Гарабагское бейлербество включало обширную территорию между реками Кура и Араз, простирающуюся на западе от горы Самхет и до озера Гёйча. В его состав входили древний город Барда и такие магалы как Акстабад [ныне Акстафа], Баргюшад, Аразбар, Джаваншир и др. На должность Гарабагского бейлербя обычено назначался один из представителей Зиядогулар – из кызылбашского племени Гаджаров, способствовавших в свое время приходу к власти династии Сефевидов. Первым бейлербесм Гарабага был Шахверди-султан Зиядоглу.

Как известно, талантливый полководец из азербайджано-турецкого племени Афшар Надир, отстранивший Сефевидов от власти, в 1736-ом году добился избрания себя шахом на Муганском гурултае. В этой ситуации Зиядогулар и главы ряда других азербайджанских племен выступили против него. В отместку Надир шах, выделив элаты Газах и Борчалы из состава гарабагского бейлербейства, передал их под власть Картлийского царя. Помимо этого, наказанию Надир шаха за свои позиции подверглись союзы племен Джаваншир, отузики и кебирли, проживавшие на территории Гарабага, и множество семей, которые были выселены в Сарахский магал Хорасана. Проживавшим в иагорной части Гарабага меликам Надир шах приказал подчиняться не бейлербею Гарабага, а лично ему самому или же его брату Ибрагим хану, назначенному им правителем Азербайджана.

Предки основателя Гарабахского ханства Панахали хана, происходившие из оймага Сарыджалы, были одними из древних жителей Гарабага. Оймаг Сарыджалы принадлежал к племени Джаваншир,

входящему в союз племен отузикиляр. По фактическим данным, название общины Сарыджалы было связано с цветом рыжих волос [сары]. его основателя Али бея. Армянские историки утверждают, что основатель Гарабагского ханства Панахали бей был обыкновенным разбойником. В то время, как известно, что внук брата Панахали бея, Сарыджа Али – Фазлали бей, а позже и сам Панахали бей занимали должность *дворецкого генчик агасы*. при дворе Надир шаха.

Одним из незабываемых страниц в истории Азербайджана периода ханств является осаждение в Гарабагском ханстве исприступной крепости Шуша. Если каждый из азербайджанских ханств формировался вокруг одного из городов, то на территории Гарабага не было какого-либо значительного населенного пункта, в котором можно было бы укрыться в случае опасности. Именно поэтому вначале в магале Кабирли была сооружена крепость Баят, а в 1752 г. в Тернекюте построили крепость Шахбулаг. Несколько позже была основана крепость Панахабад [позднее Шуша].

По словам Мирза Джамала, сооружение крепости Шуша завершилось, приблизительно, в 1756 г., куда в том же году были переселены жители крепости Шахбулаг, а также главы общин и кеитхуды [сельские старшины]. некоторых селений вместе семьями. Территория крепости Шуша охватывала площадь, приблизительно, в 3-4 квадратных версты.

Гарабагское ханство, ведя героическую борьбу за сохранение своей государственной независимости, оставило неизгладимый след в истории Азербайджана. Как известно, в 80-90 гг. XVIII в. в борьбе за шахский престол победу одержал Ага Мухаммед хан Гаджар, пытавшийся восстановить прежние границы Сефевидского государства. С этой целью он стремился покорить независимые государственные образования Южного Кавказа. Отступив перед мощью Гаджара, некоторые ханы Северного Азербайджана вскоре покорились ему, за исключением Гарабагского Ибрагимхали хана, который отказался ему повиноваться.

В 1795 г. несмотря на 33-дневную осаду Шуши, Ага Мухаммед хан, не сумев её взять, направился в Тифлис. В сентябре того же года Гаджар, разгромив грузинские войска, захватил Тифлис.

Ага Мухаммед, отошедший в 1796 г. на юг, провозгласил себя шахом Ирана, а весной 1797 г. вновь совершил набег на Гарабаг. Во многих исторических источниках указывается, что вследствие разорений в ходе предшествующих нашествий положение Гарабагского ханства в это время оставалось тяжелым, и была угроза голода. В этой связи Ибрагимхали хан, понимая невозможность в одиночку обеспе-

чить оборону, вынужден был отправиться за подмогой к своему родственнику аварскому Умма хану. В результате предательства части местной знати Шуша после недолгой осады была сдана.

Несмотря на захват Шуши Ага Мухаммед шаху не удалось ликвидировать Гарабагское ханство, и спустя 3 дня он был убит в результате дворцового заговора.

С целью сохранения территориальной целостности Гарабагскому ханству приходилось воевать и с подручными России на Южном Кавказе. Желая утвердиться в регионе, Россия хотела создать здесь марионеточное государство. Руководитель внешней политики России кн.г. Потемкин-Таврический, предлагал используя иеурядицы в Иране занять Баку, Дербент и присоединить Гиляи, захваченную территорию назвать «Албанским государством», а ее иправителем назначить великого князя Константина Павловича. Предполагалось также присоединение гарабагских земель к этому государству. В этой связи в 1783 г. планировался поход русских войск, которые должны были двинуться с западного побережья Каспия – из Дербента в Эизели, а так же – из Грузии на Гарабагское и Иреванско-ханства. Осуществление похода намечалось провести в 1783 г., который, однако, был перенесен на 1784 г. Этот план так и не был реализован, так как не представился подходящий момент для мирного присоединения Южного Кавказа к России.

Временно захвативший власть в Центральном Иране Алимурад хан Исфаганский направил своего послана в Петербург с целью заключения договора с Россией на приемлемых ей условиях. В мае 1784 г. Г.А.Потемкин предлагал канцлеру Безбородко извлечь пользу от предложения хана и дать ему положительный ответ. В этой связи Г.А.Потемкин писал Екатерине II, что, пользуясь моментом, можно добровольно взять «Персидскую Армению» и на ее основе создать Албанскую губернию.

Смерть Алимурад хана в феврале 1785 г., а также активное сопротивление французской дипломатии помешали реализации упомянутого соглашения.

Российское государство и находившееся в его подчинении Картли-Кахетинское царство во главе с Ираклием II попытались воспользоваться предательством меликов-сепаратистов для захвата гарабагских земель. Узнав о том, что мелики, объединившись с Ираклием II, намерены напасть вначале на Гянджу, а затем и на Гарабаг, Ибрагимхалил хан решил предотвратить действия сепаратистов. Под предлогом обсуждения государственных дел хан, созвав меликов Абова, Меджлума, Бахтами и патриарха Иоанеса, арестовал их и назначил на

их места доверенных ему лиц. Впоследствии по требованию командующего русскими войсками ген. П.Потёмкина Ибрагимхалил хан освободил меликов, взяв за них освобождение 15 тыс. манатов.

В 1787 г. Ираклий II вместе с русским войском двинул на Гянджу, однако в связи с началом русско-турецкой войны и резким протестом Фатали хана Губинского, противники не смогли достичь своей цели. Русское командование в срочном порядке направило войска из окрестностей Гянджи на Кавказский фронт. Наряду с другими азербайджанскими ханствами Гарабагское ханство продолжало развивать традиции азербайджанской государственности. Во главе Гарабагского ханства стоял хан. При хане функционировал совещательный орган – диван. Несмотря на то, что во всех обсуждаемых здесь вопросах последнее слово было за ханом, иногда ему все же приходилось считаться с мнением членов дивана. В отличие от других ханств, в Гарабагском ханстве диван пользовался большим влиянием.

Правители Варандинского, Дизагского, Талышского, Хаченского и Чилабердского магалов носили титул мелика. Титулы бей и мелик передавались по наследству, но это право каждый раз должно было утверждаться специальным фарманом [указом]. хана. Мелики занимали судебные и административные должности.

Поэтому после убийства Ибрагимхалил хана майором Лисаневичем, последний написал рапорт на имя генерала Несветаева о назначении Мехдигулу бея ханом. В 1807 г. царь Александр I послал Мехдигулу хану указ на управление ханством, флаг и меч, украшенный драгоценными камнями.

Самым близким помощником хана был визирь. В Гарабагском ханстве его часто называли миразой. В период правления Ибрагимхалил хана должность визиря занимал видный азербайджанский поэт Молла Панах Вагиф. Известно, что после убийства Ага Мухаммед хана Гаджара в 1797 г. в городе Шуше, временно захвативший власть племянник хана Мухаммад бей, увидев в лице Вагифа серьезное препятствие в укреплении своей власти, казнил его. После этого на должность визиря был назначен Мирза Джамал.

Во дворце хана имелись такие должности, как эшикагасы, хезинеагасы, амбардарагасы, эмирахур и др. Магалами управляли мишибаши и мелики, селсиями-юзбашы, дарги, ковхи, кентхуды, мелики. На самом деле юзбашы и мишибаши считались военными чинами. Во время военных операций они руководили отрядами, состоявшими из ста и тысячи человек. Иаибы магалов обладали как судебными, так и административными правами. Кендхуды и ковхи избирались сельски-

ми общинами. Главные обязанности их сводились к сбору налогов с общин и наблюдению за порядком в селениях.

Дарги осуществляли контроль над базарами. Они устанавливали цены на продукты, разрешали многие спорные дела. Несмотря на то, что их считали смотрителями базара, на деле они отвечали за порядок во всем городе. Они также следили за соблюдением шариатских законов, за нарушение которых дарга имел полное право наказать каждого.

Гарабаг был одним из самых могущественных в военном отношении ханств Азербайджана, и в случае необходимости хан мог набрать до 10-15 тысяч воинов. Основную часть кошцы составляли элаты. Как известно из засессий Мирзы Джамала, все оймаги Гарабага, согласно спискам, имели свою конницу. При необходимости мобилизовались также и воины-стрелки с меликами магалов и селений.

Элаты были освобождены от таких податей и повинностей как земельная рента и уплата доли с урожая [малуджахат]. Однако, ежегодно с крестьян и магалов взимались подати малуджахат, «той-пулу» [свадебные деньги] и налоги. Иногда при привлечении наёмных войск из Дагестана с элатов взимались налоги, провиант, хлеб, мелкий и крупный рогатый скот для оплаты услуг наёмников и даже для компенсации стоимости падшей их лошади.

С целью усиления обороноспособности ханства ханы уделяли особое внимание сооружению крепостей и укреплений. Известно, что Панахали хан ещё в начале своего правления обосновал крепости Баят и Шахбулаг. В окрестностях крепости Баят были возведены внешние стены из жженых кирпичей, вырыты оборонительные рвы с целью наполнения их водой в случае нападения противника. Стены крепости Шахбулаг были возведены из камня и известки. По некоторым источникам, в крепости Шахбулаг было два замка, один – внутри, другой – снаружи. Стены крепости расширялись книзу, а наверху имели зазубренные концы. Высота стен достигала 7 м, а башен – 8,5 м. Внутренний замок был возведен на возвышенности, в горах, вблизи горных родников. Дворец Панахали хана был построен из неотесанных камней и имел прямоугольную восьмиступенчатую форму с крепкими и высокими стенами.

Самой надежной крепостью ханства была крепость Панахабад [Шуша]. Гора, на которой располагалась Шуша, имела форму срезанного сверху конуса, спускающегося террасами вниз с северной стороны. Шуша была окружена ущельями с крутыми спусками в направлении Дашалтычая и Хальфаличая. Крутые овраги холма значи-

тельно преграждали натиск противника и составляли, примерно, 2/3 оборонительного периметра города.

В целях усиления обороноспособности крепости Панахали хан с северной части соорудил ограждение, однако, по-видимому, из-за слишком большой спешки при его сооружении оно в скором времени пришло в непригодность.

Крепостные стены Шуши успешно выдержали натиск нашествий Ага Мухаммед хана Гаджара в 1797 г., который, видя, что выстрелы из обычных пушек никак не влияют на прочность крепостных стен, по совету одного из своих специалистов – артиллеристов, приказал стрелять из привязанных друг к другу двух пушечных орудий. Только таким путем удалось нанести определенный ущерб стенам крепости.

Сооруженные из камня и известки стены крепости Шуши достигали длины в 2,5 км. В Шушу можно было войти из четырех ворот. Одни из них назывались – Гянджинские [Гянджа гапысы], другие – Иреванские [Иреван гапысы], а трети – Агогланские ворота. Местоположение и название четвертых ворот неизвестны. Гянджинские ворота располагались на севере, Иреванские – на западе, а Агогланские – на востоке. Главными воротами крепости считались Гянджинские ворота, сооруженные еще в период правления Панахали хана. Отсюда начиналась дорога в Гянджу и в Чилабердский магал. Именно поэтому эти ворота назывались также Чилабердскими воротами [Чилаберд гапысы].

От Агогланских ворот начиналась дорога, ведущая в одиночную крепость. Эти ворота иногда именовались Шуша-кендскими, или Мухтарскими [Мухтар гапысы], а временами и Топханинскими воротами [Топхана гапысы].

По дороге в Шушу были также воздвигнуты еще две крепости – Агоглан и Аскеран. Аскеранская крепость, сооруженная в 25 км от Шуши на берегу реки Гаргарчай, служила надежной преградой от возможных нашествий. Крепость простиравась по обеим берегам реки. Высота стени крепости достигала 8 метров, а их толщина – 2 метров. Помимо этого в устье этой реки имелись еще две башни. Берег Гаргарчая был таким обрывистым, что обойти крепость Аскеран было невозможно. Некоторые авторы связывают строительство этой крепости с именем Панахали хана. Самые последние исследования доказывают факт сооружения крепости Аскеран Ибрагимхали ханом по завещанию Панахали хана.

К числу государственных атрибутов Гарабагского ханства относились и серебряные монеты «панахабады», равные, примерно, 1/5 российского рубля, которые по своей пробе высоко котировались и

имели хождение и в других ханствах. В дальнейшем по распоряжению Ибрагимхалил хана, стремившегося улучшить отношения с Фатали шахом, в память об убитом в Шуше Ага Мухаммед хане была выпущена новая, с большей номинальной стоимостью монета под названием «сахибыран».

После убийства Ага Мухаммед хана Гаджара в Шуше, пользуясь отсутствием Ибрагимхалил хана хансскую власть временно захватывает его племянник, сын Мехралы бея – Мухаммед бей. Учитывая тяжелую ситуацию, сложившуюся в ханства Ибрагимхалил не начал военные действия против своего племянника действовал осторожно. Сперва он направил своих сыновей Мехдигулу агу и Мухаммад Хасана в Гарабаг, которые постепенно прибрали к своим руки контроль в ханстве. Лишь после этого хан сам вернулся в Шушу.

Обиженный и загнанный в угол Мухаммед бей ушёл из ханства, Мухаммадхасан Шекинский выманил его к себе и отобрав всё его имущество самого предательски передал Мустафа хану Шемахинскому. Последний убил Мухаммед бея за отметку убийства им своего отца.

В начале XIX века ситуация в ханстве оставалась напряженной и тяжелой. Область никак не могла оправиться после разрушительных нашествий. С другой стороны два могущественных соседа Россия и Гаджарское государства стремились завоевать Гарабаг. По вопросу внешнеполитической ориентации в ханском дворце шла борьба между двумя группировками. Одна группа возглавляемой старшим сыном хана Мухаммадхасан агой высказывалась за принятие российской протекции. Другая группа возглавляемым другим сыном хана – Абулфет агой же была за принятие власти гаджаров.

Сперва вверх взяли сторонники гаджаров. Даже хан свою дочь Ага бегю ханум выдал замуж за Фатали шаха, Абулфет ага был направлен на службу шаха, который получив ханский титул, стал одним из полководцев гаджарской армии. Но, скоро вверх взяли русские сторонники.

Как известно, после присоединения в 1801 г. Картли Кахетийского царства русское правительство твёрдо решило покорить и азербайджанских ханств. После захвата в 1803-1804 гг. Джаро-Белоканских джамаатов и Гянджинского ханства главнокомандующий российскими войсками на Кавказе ген. Цицианов предпринимает поход против Иреванского ханства, но терпит неудачу.

После неудачи под Иреваном Цицианов основное внимание сосредоточил покорению Гарабагского ханства. Он решил осуществить это дипломатическим путём.

После долгих лет переговоров он принудил Ибрагимхалил хана ирийти в его лагерь под Гяндзой при Кюrekчае и 14 мая 1805 г. подписать договор о принятии российской протекции, состоящей из 11 пунктов.

Подписание Кюrekчайского договора озлобило шахский двор. Гаджарские войска уже в середине июня 1805 г. вторглись в Гарабаг. Спустя некоторое время даже сам Фатали шах с основными силами прибыл в Гарабаг. Однако, узнав о нападении русских войск в г. Решт, он вернулся в Ардебиль.

Русская армия захватывала азербайджанские ханства одно за другим. Однако, убийство Цицианова в феврале 1806 г. при Бакинских ворот на время приостановил движение русских. Одновременно убийство российского главнокомандующего на шахском лагере возродил надежды на возвращение потерянных позиций. Весной 1806 г. престолонаследник шаха Аббас Мирза с 20 тысячной армией вторгся в Гарабаг.

Находившиеся в то время в Шуше малочисленный русский отряд не в силах был защищать город. Поэтому, Ибрагимхалил хан чтобы как то смягчить положение начал занизывать с гаджарами, одновременно сообщая о всех своих переговорах командиру русского отряда майора Лисаневичу.

Однако, обстановка продолжалась ухудшаться и шахские войска приступили к подходам Шуши. Хан решил в целях безопасности с частью своей семьи переезжать в местечко, т.н. «Хан баги» [т.е. Ханский сад]. в 4-х километров от города. Это вызвало подозрение у Лисаневича и он, поджигаемый христианскими мелкими изменниками внезапно в июле 1806 г. напал на пристанище Ибрагимхалил хана и зверски убил его, некоторых членов семьи и служащих. Всего погибли 17 ни в чём не повинных людей.

Это вызвало сильное возмущение у народа. Однако находившиеся в это время сыновья хана – Мехдигулу ага и Джрафаргулу ага не только не воспользовались ситуацией для изгнания русских с пределах ханства, но наоборот продолжали служить им. По ходатайству русского командования русское правительство назначило Мехдигулу агу Гарабагским ханом [Старший ханский сын Мухаммадхасан ага зимой 1805-1806 гг. умер от болезни]..

Военные действия на территории ханства между российскими и гаджарскими войсками подорвали хозяйства и нанесли неисчисляемые бедствия населению. Поэтому многие семейства [свыше 2200]. перебежали в Южный Азербайджан, а свыше 2600 семейство укрылись в горах.

С подписанием 12 октября 1813 г. Гюлистанского договора Россия узаконила захват северной части Азербайджана [с исключением Нахчыванского и Иреванского ханств].


После этого русские власти перешли к ликвидации власти ханов. В 1819-1820 гг. были ликвидированы Шекинское и Шамахинское ханства и они превратили в провинции управляемые комендантомами – русскими офицерами. К ликвидации Гарабагского ханства приступили фактически с 1817 г., с прибытием в Гарабаг генерала Мадатова – гарабагского христианина по происхождению. Он фактически прибрал к своим рукам управлением ханства. Мехдигулу хан недовольный своим положением уже не так сотрудничал с российскими оккупационными войсками. Обвинив Мехдигулу хана в попытке к убийству Мадатов вынудил его бежать в сторону гаджаров в 1822 г. воспользовавшись этим русское правительство в этом году ликвидировало ханство преобразовав ее в Гарабагскую провинцию управляемый русским комендантом.

Гарабагское ханство, возникшее в середине XVIII века и ликвидированное Россией в 1822 г., оставил глубокий след в истории Азербайджана. Значение Гарабагского ханства в истории азербайджанской государственности заключается прежде всего в том, что оно в течение многих лет продолжало развивать традиции этого государственного образования, принимало активное участие в защите азербайджанских земель от внешних посягательств, смогло найти в себе силы, дать достойный отпор попыткам создать христианское государство на его территории и препятствовало ликвидации здесь азербайджанского этноса со стороны царской России и её сателлита Картли-Кахетинского царства.

## ƏLA VƏLƏR


No1

Qarabağ xanlarının şəcəresi




Qeyd: İbrahimxellil xan in kebənlil arvadalar arasında olmuşdur: Tutu bayım (Şəkili Hüseyin xanın qızı və Səlim xanın bacısı). Mehdiqulu xanın kebənlil arvadları: Xanımanın ağa (Mehribəyən qızı); Saray xanım (Qaraçörlü Əhməd xanın qızı). Əbülfət ağanın kebənlil arvadı: Badır xanım (İbrahim Xellil xanın qohumlu İsmayıllı xanın qızı). Hüseyinqulu bayın arvadı: Hürzad xanım (Sarıcalı Namaz bayın qızı). Şəcərə 1804-cü ilde mayor Lisanəviç tərəfindən təqdimmiş məlumatlar əsasında tərtib olunmuşdur, bizim tərafımızdan düzəlişlər və əlavələr edilmişdir. AKAK, C. II, sən. 1415, s. 695.

**Nö2  
MEHRALI BÖYİN NƏSƏB ŞƏCƏRƏSİ \***




Qeyd: 2-9 sayılı sədvəller mərhum Ə.Sükürzadə tərəfindən tərtib olunmuş və biz cüzi dəyişikliklər edilməklə çap edirik. Həmin cədvəlləri bizi verdiyinə görə akademik Comil Quliyevə təşəkkürümüzü bildiririk.


**TALIBXAN BÖYİN NƏSƏB ŞƏCƏRƏSİ**




## MƏHƏMMƏDHƏSƏN AĞANIN NƏSƏB ŞƏCƏRƏSİ




MEHDİQULİ XANIN NƏSƏB ŞƏCƏRƏSİ




**SEYXALI AĞANIN NƏSƏB ŞƏCƏRƏSİ**




**SƏFİRQULU AĞANIN NƏSƏB ŞƏCƏRƏSİ**



MƏHƏMMƏDQASIM AĞANIN NƏSƏB ŞƏCƏRƏSİ



BÖYÜK XANIN NƏSƏB ŞƏCƏRƏSİ



№ 10

Письмо кн. Цицианова к Ибрагим-хану,  
от 8-го января 1804 г. – Ганджа.

Немало удивляюсь тому, что и здесь нахожусь с высокославными и непобедимыми Российскими войсками более месяца, да и ближе уже прошло по взятии крепости штурмом от упорства и буйства Джевад-хана Ганджинского, падшего с сыном Хусейн-Кули агом и с 1,500 людей от штыка Российского, а вы, будучи в таком близком соседстве и должны будучи искать покровительства сильного, не присыпаете ко мне с приветствием. Гордость Джевад-хана омылась кровию и мне сего не жаль, понеже гордым Бог противится; но сожалю о тых, коих он подвергнул своему жребию. Я надеюсь, что и, высокост., не захотите подражать ему и будете следовать общему правилу, что слабый сильному покоряется и не мечтает с ним тягаться. Сила Российской и кротость ее правления здешнему храну довольно уже известна. И так остается вам выбирать лучшую дорогу. Поелику г. Ганджа и Ганджинское владение вступили по сему случаю в неизмеримое пространство российской Империи, почему и жители онаго сделались любезными детьми России, то я долгом почтаго по званию моему, яко главный начальник здешнего края и на Кавказской Линии от Каспийского моря до Черного, требовать от в. высокост., чтобы с посланными людьми возвратили вы сюда стадо лошадиное и скотъ, принадлежавший покойному Джевад-хану Ганджинскому, также и весь скотъ здешних Татар и Армян, отогнанный в ваши владения для безопасности при приближении моем с войсками. Второе, в залог усердия вашего к Российскому Двору и дружбы соседственной прошу в. высокост. прислать ко мне сына мелника Джимшида Бекрама и его же внука Аствацатура, послуки мелнику Джимшиду основался в Грузии в подданство Е.И.В. всемилостивыаго моего великаго Г.И. на всегдашнее жительство. Надеюсь, что требования мои в. высокост. поспешит выполнить и сие послужить предверием вашего счастья.

Наконец, отворяя вам путь к высокому покровительству величаго и Богомъ вознесеннаго Г.И. нашего, буду ждать от вас доверенную нашу особу или одного изъ детей вашихъ для постановления править, на какихъ вы можете быть приняты.

АКАК, т. 2, док. 1416, с. 696

№ 11

Письмо кн. Цицианова к Ибрагим хану,  
от 4-го февраля 1804 г., №79.

Письмо ваше, ни малейшаго существа дела в себе не заключающее, ио коварной души Персидской образ изъявляющее во всей полноте, я получил; ии словесный донесени, ии [так как вы сделали] J. письменныя наставления, Мирза-Мамед-Али даныи безъ подписи и печати, не принимай и вы за таковую Персидскую политику кровью свою заплатите, какъ и Джевад-хан. Я вашей покорности и подданства не желаю и не желал, поешику я на вашу Персидскую верность столько надеюсь, сколько можно надеяться на ветер; а требовал от васъ возвращенія Ганджинского скота – и ждите ноуруза, ждите Баба-хана помощи, а я в свое время безъ ожидания васъ посычу. Я знаю, что доколе я под Ганджемъ стоял, вы дрожали какъ листъ на дрове и такъ бы ис отвечали; я знаю, что до прихода моего под Ганджемъ какъ грусливыи заяцъ и льстивая лягушка вы присыпали къ моураву Шамшадильскому Аздроникову; тогда и смеяли вы в сем логе говорить, какъ теперь, считая меня в отдалении. Но верьте мне, что и Ганджинского войска довольно, чтобы васъ вовсе сокрушить; верьте мне, что неприступность вашей крепости для Русскихъ будетъ легка; увидите то на деле, въ свое время, - так и Джевад-хан говорил, пока не укусил земли. Я слово съдержать умю. Слыхано ли на свете, чтобы муха с орломъ переговоры делала; - сильному свойственно приказывать, а слабой родился за тем, чтобы сильному повиноваться. Однимъ словомъ сказать: буде чрезъ две недели скотъ Ганджинской не будетъ возвращен, сын мелника Джимшида Аствацатур съ его внукомъ в Ганджу не будуть к тамошнему начальнику присланы, то не коварными письмами и научу в. высокост. мне повиноваться, а мое счастливое сердце, как в письме упоминаете, тогда только будетъ спокойно, когда вы, сохраняя долъ соседства, возвратите скотъ.

Призываю васъ к раскаянию, а не к подданству. - мисъ его не надобно и буде хотите быть живы и покойны, требуемое мною в сем письме выполните.

АКАК, т. 2, док. 1417, с. 696

№ 12

Рапорт полк. Карагина кн. Цицианову,  
от 14-го марта 1804 года, №48 – Елисаветполь.

Майор Лисаневичъ с отрядомъ возвратился благополучно. Скота случай и неудобности отогнать не позволили по причине, что от Шушинцевъ были караулы, которые открывали на немалое разстояние; усмотря отрядъ напп., весь скотъ угнали в горы, а удалось вынести изъ Шушинского владения Армян 250 семей, которыхъ расположилъ на форштате, а количестве числа оныхъ душъ и ихъ имущества - незамедлово в. с. донести.

АКАК, т. 2, док. 1418, с. 696-697

№ 13

Письмо Джадар-Кули-аги в полк Карагину,  
получено 14-го мая 1804 года.

Носится слухъ, что шах-заде [Аббас-Мирза J. выступил из Ардебиля с целью перейти в Карабаг. Предполагается, что онъ чрезъ неделю переправится через Арак и прибудет в Карабаг. В настоящее время если от вас не поспеет туда войско, жители Карабага иодумают, что со стороны Русскихъ его не будет и от отчаяния изменят нам и передадутся Персиянам. А потому я решился письмомъ сообщить вам об этом, прося вас отрядить туда войско, если оно прибыло к вам. Если же его нет, то крайней меры, пошлите туда из Елисаветпольского отряда 300 или 200 чел. при одном орудии, приказов им расположиться в Аскаран. В таком случае кочующая племена не перейдут на сторону неприятеля. До того, может быть, и успею собрат и приготовит около себя какое нибудь ополчение из разныхъ племен, дабы в случае нужды употребить его в дело...]

АКАК, т. 2, док. 1419, с. 697

№ 14

Письмо, кн. Цицианова к Ибрагим-хану,  
от 26 мая 1804 года, №261

Хотя ваше поведение несогласно с письмом, которое мне вручил - Исафил-бек, как по табуну Ганджинскихъ жителей, васъ находившимся и по требованию москве не возвращенному, так и о нападении на мой разъезд, а сверхъ того ипо последнему отгону из Елисаветполя, что прежде назывался Ганджес 1292 лошадей не следовало - бы мне вступаться за вас и взять вас в запиту от Персии, кои вам по обыкновению своему выкололи бы глаза или отрезали носъ или уши, - хотя, повторяю, должно бы было мне предать вас в их руки и потом отнять у них Шушу; но, подражая непреченному милосердию всемилостивыаго моего и Богомъ вознесеннаго Государа государей, который подобно светлому солнцу красному грееть, питасть, благоворить, и освещать всехъ желающихъ наслаждаться имъ, объявляю вам священнымъ, громкимъ и преславнымъ именемъ всепреставлшаго и державшаго Г.И. и самадерца всяя России, что Онъ соизволят даровать вамъ прощение за все прошедшее, предая все забвению, приемля вас в блаженное Всероссийской Империи подданство, с тем, чтоб в высокопст.: 1). соблюсти верность неколебимую; 2).утвердить то присягу предъ присланымъ от меня чиновникомъ; 3). отдать бы крепость для жития войску; 4). дали бы в аманаты старшаго сына и 5). для оказания подданстваданы 10 т. червонныхъ. Во взаимности сего все преставлшаго, державшаго великий Государь утвердить вас и род вам наследственно в достоинств ханства Высочайшего грамотою, со всеми правами и пресмыществомъ. Буде на все сие согласны, поспешите меня уведомить: я пришлю для принятия присяги чиновника, а вы в то же время пришлите ко мне сына и с нимъ человека вам верного, пред коимъ я дамъ уверение, приличная в сохранение постановления сего, и отправлю к вамъ войско с пушками. Я слово держать умею, никогда не лгалъ и божусь всемогущимъ Богомъ, что иной дороги вамъ къ благоденствию нет и что вы будете счастливы, лишь бы верность сохранили. Наконец повторяю, что словесный пересказываний я принимать не буду, а принимать иск буду, а требую все письменно.

АКАК, т. 2, док. 1419, с. 697

№ 15

Письмо кн. Цицианова к кн. Чарторыйскому, от 29-го мая  
1804 года, №297

Ибрагим-хан Шушинский, страшась движений Персидскихъ войскъ, приспал ко мне посланца своего с изъявленiem покорности и усердия своего к Е.И.В., прося при томъ покровительства нашего и войскъ Российскихъ для его защищени и обещаясь всегда усердствовать России и хранить верность. Хотя же и совсемъ темъ весьма удостоверен, что на обещания Персидскихъ хановъ полагаться никакъ невозможно, - уверен будучи, что одинъ только страхъ приближения отряда, боле неожели все убеждения могут над ними поддействовать, однако-же все сие обещать и ему письмомъ мон, но ис прежде как сперва учинит онъ присягу на верноподданство Е.И.В., также пришлает старшаго сына своего в заманаты и согласится давать дань только для того, чтобы заменить содержание аманатчика. Изъ приложенного же при семъ списка с онаго в. с. усмотреть изволите подробно мои требования, ему сделанныя, хотя въ большемъ затруднении найдусь выполнить, потому что полки не укомплектованы и рекрутъ до осени по пресечению дороги въ Тагаурскомъ ущельи отъ полноводия получить не могу.

АКАК, т. 2, док. 1421, с. 647-695

№ 16

Предписание кн. Цицианова Грузинскому дворянину Ниница Джораеву, от 13-го октября 1804 года  
Отправляясь вы къ Ибрагим-хану Шушинскому с письмомъ; на проездъ ваш отпустить я приказал 100 червонныхъ, а зачмъ вы главнѣше отправляетесь, следуютъ сему пункты:

Настоятельно требовать, чтобы выдать лошадей, отогнанныхъ сей весны из Елисаветполя.

Внушить ему, чтобы искать подданства России, въ которое может быть принят на следующихъ статьяхъ:

Поставить гарнизонъ въ Шуше, въ крепости, на оборону владения.

Дать в аманаты старшаго сына или внука.

Давать съегодно дани по 8 т. червонных.

Отвечать за безопасность проезжающих.

Наконец, буде не согласен иметь гарнизон, то прочие все пункты принять и аманата дать, которому въ день по 10 р. будет производима порция и отведенъ домъ.

АКАК, т. 2, док. 1422, с. 698

№ 17

Письмо Мамед-Хасан-аги, сына Ибрагим-хана, къ полк. Карагину, - получено 7-го января 1805 года  
[Перевод старый].

Въ всѣ честь имель, пред сим доношь о нахождении здесь Персидского войска. Ныне, 10-го числа прошедшаго месяца, с онымъ войскомъ въ мѣстѣ, называемомъ Дизак, имели мы сражение; Божию помошю и счастемъ всемилостивѣшаго Государя Всероссийскаго ихъ разбили, и сколько тут Персидскихъ хановъ было, а именно: Мукацем-Мамед-Хасан-ханъ, Насакчи-бashi Али-ханъ Кенгерлу и Максуд-ханъ пойманы; какъ коинца ихъ, такъ и нехота с багажемъ остались въ рукахъ нашихъ воиновъ победителей. Сию победу приписываемъ особливому счастию всемилостивѣшаго надъ государями Государя Всероссийскаго: до 1,000 человекъ конницъ и пехоты въ плена у насъ находится, также и немало побито.

АКАК, т. 2, док. 1423, с. 698

№ 18

Письмо Ибрагим-хана к Селим-хану  
[Перевод старый].

... Обстоятельства сюда дошедшія таковы: вчерашній день, в среду, от государя Персидского прибыли 3 курьера – одни в Ширван, а другой сюда; он, уведомясь о Россіянах, не умудрясь, из Тавриза отправился, сего месяца 11-го числа из Хойскаго владения, т.е. урочище Зейне-оглу; перескак 15-го числа в Шарур, с шах-задо вместе отправили в Эривань. Вчераши или пынче должны сражаться; ныне, в четверг, Ших-Али-ханскій посланник Мирза-Аскер и Сурхай-хановъ, также посланец шаха, в Шарур увидевъ, возвратились; я вышеписанного Мирза-Бабу къ вѣмъ отправлю. Будьте осторожны, а что пишете, что с здешней стороны от некоторыхъ людей щинятъ воровства, копъ верьте до сведения моего не доходятъ, равно немноге и от васъ на здешнюю сторону та-ковыя причиняются беспокойства.

АКАК, т. 2, док. 1424, с. 692

№ 19

Предписание кп. Цицианова 17-го егерскаго полка  
май ору Лисаневичу, отъ 16-го января 1805 года, №11

По случаю желания Ибрагим-хана вступить во Всероссийское подданство, поручая въ всѣ сие важное дело, предписаны слѣдующее: 1 ]. Такъ какъ сие дело начато пред симъ посланнымъ мною Грузинскимъ дворяниномъ Ниниа Джораевымъ, то и отправляю его вамъ въ помощь, который темъ нужные для васъ будеть, что живя долгое время въ Шушѣ, знаетъ все связи и иметь доверие. 2 ]. Прибылъ въ Шушу съ письмомъ отъ меня, содержание коего вы увидите изъ приложенной здесь копии, потомъ когда ханъ спросить о проските трактата, то вы можете ему вручить, хотя бы на пятьдесятъ дней, но ни никакую отмену не соглашаться. 3 ]. Внушить ему чрезъ сказанного дворянина, что я бы желалъ, чтобы для совершения онаго трактата онъ самъ съ внукомъ приехалъ въ Елисаветполь хотя на два дни, оставилъ въ Шушу старшаго сына до возвращения своего, и по подписаніи трактата возвратился бы уже съ нашимъ войскомъ, назначеннымъ въ Шушу, – ибо трактать, будучи написанъ отъ него и моего имени, долженъ быть нами и подписанъ. А потому и негдѣ намъ съхьаться иначе какъ въ Елисаветполѣ. Опасаться же сму нечего, ибо Россіи никогда не обманываютъ; буде же потребуетъ кого нибудь для верности, то объявия бы кого пименю. 4 ]. Нужно также настоятельно требовать и верно узнать, иметь ли онъ готовый провиниантъ па 500 человѣкъ. 5 ]. Письмо старшему его сыну Мамед-Хасанага вручить, старайтесь съ нимъ наедише поговорить и тогда изъясните ему, что все сие дело къ личной его выгодѣ и его помотству послужить можетъ. 6 ]. Приложенное при семъ письме къ Селим-хану Нухинскому, находящемуся въ Ширванѣ, посредствомъ дворянина Ниниа Джораева безъ замедленія доставить не оставьте; я разумѣю, что оный Джораевъ у хана выпросить Татарину для онаго и можетъ быть отвѣтъ на него застанетъ васъ въ Шушѣ. 7 ]. Не забудьте постараться о лошадяхъ, но за пропавшихъ совсѣмъ требуйте весьма умеренную цену, дабы тѣмъ не повредить важному дѣлу. 8 ]. Быв въ Шушинской крепости, не оставьте заметить, съ которой бы стороны занять нашимъ войскомъ дома, такъ чтобы они не подвергались опасности отъ жителей и чтобы войска были вместе, а также и то, что взездъ въ Шушинскую крепость по каменимъ скаламъ удобно ли будетъ исправить къ проезду арабамъ.

АКАК, т. 2, док. 1425, с. 698-697

№ 20

Письмо неизвѣстнаго к Фези-беку  
[Перевод старый].

254

... Не знаю, что какъ намъ, такъ и е. высокост., т.е. Ибрагим-хану вообразилось, что вы отъ Бога, пророка и отъ мусульманской веры отреклись. Или находитесь въ безумии и между всемъ безславитесь, или какая либо наши государь государь на насъ тягости возложитъ? Но мнѣніе и требование нашего государя отъ васъ сие было, чтобъ е. высокост. Ибрагим-ханъ одного изъ своихъ детей съ 300 человекъ приспалъ не для иного чего, какъ единственно для вождѣства дорогъ. По сему ясно видно, что намерение ваше то самое, чтобы 1,000-летнее ваше мусульманство предать забвению беззаконія – и ужели вы Бога не боитесь и пророка не страшитесь и людей не стыдитесь? Но не можетъ сись быть, чтобы беззаконные Русские могли нашу находящуюся въ Иранѣ мусульманскую веру чьмъ либо обесславить, потому что мы такого государя не имеемъ, что какъ Туркестанскіе шах-задѣ, такъ и Индѣйские все по единомѣстности своими силами стараются заслужить нашего государя милость. Извѣстно вамъ, что колено сего государя съ коихъ временъ существуетъ, что покойный Мамед-ханъ [Ага Мухаммед хан – Т.М.] во время царствования своего ходилъ въ Карабагъ, но и Мамед-шахъ во время же царствования своего приходилъ на Карабагъ п какое намерение имѣть – Господь ему даль, о чёмъ вы сами знаете; но ежели вы желаете всплыть свое получить и оказать государю нашему службу, то чтобы вы напослѣдокъ не расказались, что ужъ поздно будетъ, чего невозможно вамъ будеть, возвратить, то предупреждаемъ васъ находящихся беззаконій въ крепости вашей Россійскихъ войскъ захватить и прислать къ нашему государю, где вы можете отъ государя напечатъ какъ награду, такъ и отличии получить и между всемъ. Ираномъ будете славы и всеми уважаемыи и государя васъ и никакихъ податей и тягостей не возложитъ. – словомъ сказать, отъ всего васъ уволить. А ежели вышесказанніемъ образомъ ис можете захватить, то предупреждаемъ васъ учинить сись – выслать изъ крепости для какого-либо дѣла, но после не винчать ихъ, гдѣ они все будутъ нашими войсками побиты или захваченыи: все единно, что ихъ въ крѣпости намъ захватить или выслать за крѣпость. Клянусь головою государя моего, что все вышесказанніе въ разсужденіи государевої вамъ милости будеть исполнено: только окажите службу, о которой васъ предупреждаемъ.

АКАК, т. 2, док. 1426, с. 699

№ 21

Записка Пир-Кули-хана к Ибрагим-хану  
[Перевод старый].

Вообразите себя и подумайте, перемениль ли кто поныне веру свою. Впервыхъ, что на свете сплѣхудое имя останется съ стыду потомковъ нашихъ, во вторыхъ, владение ваше совсѣмъ разорится и втрѣтьхъ несчастные и мерзкие Россіи какую силу имѣютъ, чтобы они могли устоять противъ великаго москаго государя и его непобѣдимыхъ войскъ и когда они увидятъ неверныхъ Россіи, то по милости Божией, по счастию нашего государя и представительствомъ нашихъ пророковъ истребить всѣхъ такъ, что отъ нихъ и знака не останется: а потому следуетъ вамъ, покуда сие не случилось, благовременно делать сво дѣло, а то послѣднѣо будетъ вамъ расказываться. Время уже службы и нетъ больше подарка, какъ то малое число Россіи, находящихся тамъ: ежели вы видите пользу, служащую вамъ въ настоящемъ и будущемъ вѣкахъ, то взявъ техъ неверныхъ Россіи съ собою, приѣзжайтсъ съ большою къ высточайшему дому.

[Приложена печать Пир-Кули-хана].

АКАК, т. 2, док. 1427, с. 699

№ 22

Предложение кп. Цицианова Ибрагим-хану отъ  
16-го января 1805 года, №37

Первоначально долженъ въ высокост. изъяснить, что ваша посланная почтеннейшій Мамед-ага замедлила здесь по той причинѣ, что я самъ съ войскомъ ходилъ въ Осетию для наказанія жителей съ оказавшимъ некоторый шалости, истребилъ многихъ селеній въ страхѣ другихъ сломалъ въ башняхъ перебили всѣхъ осмелившихся противиться мнѣ и возвратились знатными пленомъ, потомъ впал въ жестокую болезнь отъ простуды въ горахъ, но ныне по благости Божией совсѣмъ выздоровелъ и вошелъ въ прежнюю силу и здоровье – и первое, за что я признался по приездѣ моемъ сюда, это было отправление въ ясность начавшегося между мною и вами важнаго дѣла и къ благу вашему, отпосыпега-ся, къ чѣму и приступаю.

Письмо въ высокост., такъ какъ и слова ваши чрезъ почтеннаго Грузинскаго дворянина Ниниа Джораева и вашего посланнаго почтеннаго Мамед-аги мсѧцъ изъяснѣти о томъ, что въ высокомочное подданство К.И.В. всемилостивѣшаго моего Государя государей Императора есъ всемъ своимъ семействомъ и владѣніемъ, хотя отъ нашествія Ага-Мамед хана разоренного.

Приемы сие написаніе съ должнымъ уваженіемъ и входа въ самоблизкайшее разсмотрѣніе выгода валихъ, яко владѣльца, ищущаго высокаго покровительства и подданства великаго моего Государя Императора, но власти данной мсѣ отъ Е.И.В. всемилостивѣшаго моего Государя, прилагаю здесь проектъ трактатныхъ пунктовъ, на коихъ въ высокост. можете вступить во Всероссийской Империи подданство на вечныя времена, быть удостоверен-нымъ, что отъ дня подписки того трактата и отъ окончанія онаго дѣла настанетъ совершенное ваше и дома вашего благоустройство, которое, по истинному понятію о вещахъ, полагаю я въ томъ, что вы при почтеннейшей вашей старости, потомстарий вашъ сынъ и наследственно по некоему следовать будеть, будуть наслаждаться спо-койніемъ ханствомъ вашего владѣнія, не опасаясь ухищренія Персидскаго и Баба-хана сердара: ꙗбо хотя нынѣ

всемогущий Богъ помог вашим войскам без всякой помощи победить. Персияне и разселять их как прах, но кто может ручаться, что сие причинение Баба-хану сердарю оскорблением на весну не захочет он отомстить присыпкою больших своих силь или ухищрениями, Персиянам обычными и мне сделавшимся известными, не посягнуть он на какои избуже злодьяни против вась или семейства вашего обманами и прелестями. Да ут-вердит вас всемогущий Бог в вашей мысли о вступлении в подданство высокославной и Богомъ вознесенной Империи, к собственному и твердолостоянному благородству, в.высокост. и всей вашей фамилии. Кто меня знать, тот въдастъ п то, что уста мои не изрекаютъ лжи и слово мною данное твержес порфирия и гранита.

АКАК, т. 2. док. 1428, с. 699-700

№ 23  
Предложение кн. Цицианова Мамед-Хасан-аге, от  
16-го января 1805 года, №39

Два письма от вас я получил и напре сожаление, что я к вам не писал, писавши к высокостепеному родителю вашему, приемлю знаком приверженности вашей и за долг почтито вас уведомить, что Европейской обычай не научастъ нас, писатъ к главной и начальной особе писать к другим его родственникам; но слыша отъ почтенаго дворянини Нина Джорава о приверженности вашей ко Всероссийской Империи п Е.И.В. всесимптическому Государю моему, не мог не писать к вам п не изъяснять вам чистосердечно, что при вступлении в подданство Всероссийское выгоды и благодынствие ваши явны и неотложны, ибо по старшинству сыновей вы первый по высокостепеному родителю вступите на ханство Шушинское. И так я надеюсь, что вы в начатом дѣле спосиществовать не оставите.

Поздравляю вас с знаменитой победою, вами одержанной падь Абдул-Фетх-агою, съ Персидскими войсками приходившими; жаль только, что его самого не изловили, ибо не пстrebivши или не вырывши корня, дерево всегда вростеть. Да и оскорбление, причиненное Баба-хану сердарю, не может быть им прgnито равнодушно, а потому к весне надлежитъ ожидать большаго числа войска отъ него.

Выдачю лощадей надобно начать наше дружество, о чмъ вам не стараться, только надлежитъ прислатъ их.  
АКАК, т. 2, док. 1429, с. 700

№ 24  
Предписание кн. Цицианова полк. Карагину,  
От 26-го февраля 1805 г., №110

На рапорт ваш о майоре Лисаневиче мне сказать нечего, понеже он так короток, что хотя бы сего изъявления миры и не давали, - и так предизвѣти ему, чтобы он обстоятельнее и подробнее писал, ибо он мог верно узнать, зачмъ Ибрагим-хан с старшим своимъ сыном Мамед-Хасан-агою в деревнях к Араксу лежащихъ п не кроются тут переговоры с Баба-хановыми посланниками или Мустафах-хана. Политика ваша мало пользы приносить деламъ того края. Самухский обманул, - я жду, что и другое обмануть.

На других рапортахъ относительно Селим-хана предлагаю поступить по прописанному в ответѣ, при семъ приложенномъ и писаниемъ от вашего лица, который подписать, изъволъте отослать. Тоже предписываю постаратъся о томъ, чтобы войти в переписку с Мустафах-ханомъ Ширванскимъ и тогда словесно чрезъ поисанного от васъ верного человека внушишь ему, чтобы искалъ покровительства Россіи, которое можетъ утвердить его во владѣніи Сальяномъ: что Шамхал Тарковский просилъ у меня войска с темъ, чтобъ идти с Ших-Али-ханомъ Дербентскимъ на него; что его покорность можетъ доставить ему блаженство и утверждение его потомства на Ширванскомъ ханстве. Все сие передать емъ словесно, а не письменно и о всемъ меня увѣдомлять почаству.

АКАК, т. 2, док. 1430, с. 700-701

№ 25  
Письмо кн. Цицианова к Ибрагим-хану, от 14-го марта 1805 года, № 162.

Съ большимъ удовольствиемъ имелъ, я честь получить письмо в.высокост. чрезъ почтенныхъ чиновниковъ Мамед-агу и Ибрагим-бека и Грузинского дворянини Нина Джорава и радуюсь душевно, что в.высокост., провидя личную вашу пользу и пользу всего вашего семейства от вступления во Всероссийское подданство, соглашаетесь на все мои предложения, через майора Лисаневича вам представленные. Сколько впрочемъ ни желаль бы я послешть для свиданія с в.высокост., но отправление к Высочайшему Е.И.В. Двору депутатовъ от царства Имеретинскаго и княжества Мингрельскаго, также по должностямъ моей главнокомандующаго на Липи, прочия тамъ дела и особенно отправление из Астрахани на корабляхъ высокославныхъ Всероссийскихъ войск в Гилян и Баку - должны на несколько дней удержать отездъ мой в Елизаветполь, темъ иначе, что на сихъ дняхъ ожидаю я по требованію моему прибытия сюда начальника войскъ, на корабляхъ мною отправляемаго. Кольже скорость наставлений моими отправляю сюда обратно, то не медля поеду в Елизаветполь и оттуда в назначаемое в.высокост. место, где п буду иметь честь с вами свидѣться, ежели в.высокост. не согласны, чтобы в Елизаветполѣ я принялъ и обнялъ васъ как брата своего.

АКАК, т. 2, док. 1431, с. 701

№ 26

Письмо кн. Цицианова от 16-го марта 1805 года, №165

Полагаясъ на дружбу ко мне в.высокост., надеюсь я, что вы не откажетесь согласиться на следующее мое вамъ предложение. Знаю, что у васъ находятся два хана, взятые в плане при победе, войсками вашими одержанной над Персиянами, изъ коихъ один родственникъ Тавризскаго беглер-бека прошу в.высокост., в доказательство усердия нашего к Е.И.В. всесимптическому моему Г.И., при семъ первомъ шагѣ вступления вашего во Всероссийское подданство согласиться, чтобы Грузинскихъ князей, по группости своей попавшихъ в плане Баба-хановымъ войскамъ и у беглер-бека теперь содержащихъ, выменятъ на сихъ двухъ ханов. Я же сверхъ признательности моей к в.высокост. и того, что вящные удостоверюсь в истинной вашей к Российской Империи преданности, обещаю за техъ князей отпустить в.высокост. 1,500 червонныхъ, надясь впрочемъ, что вы по дружескому ко мнѣ благорасположению отъ сего не откажетесь.

АКАК, т. 2, док. 1432, с. 701

№ 27

Всеподданнейший рапортъ кн. Цицианова от 7-го апреля 1805 года, №8

Долгомъ считая всеподданнейше изложить предъ В.И.В. о положении делъ нашихъ с соседами леваго фланга Грузии, имъ счастие донести следующее:

Ибрагим-хан Пушкинский, о коемъ я имѣлъ, уже счастие подробно представлять В.И.В. инцидий Всероссийского покровительства и подданства согласился уже на все мои предложения, до目前为止 бывъ основаниемъ его вступления, и выехавъ на Елизаветпольскія границы, только ожидаетъ моего туда прибытія, чтобы учинить торжественно присягу на верность В.И.В.: но какъ к письму своемъ ко мне, изъявляющемъ его согласие на мои предложения, коснулся и того, что о некоторыхъ намереніи ещѣ переговорить со мною при моемъ с нимъ свиданій, то и заключаю я, что оно относится будуть к уменьшению или совсѣмъ уничтожению требуемаго от него дани, - хотя, по мнѣнію моему, переменить сего невозможно, какъ потому, что по обычаю здешнаго края туть только считается в зависимости и подданстве, кто платить дани, такъ и потому, что сие нужно для умноженія скудныхъ Грузинскихъ доходовъ.

Селим-хан Нукинский, о коемъ также я имѣль счастие доносить В.И.В., согласившися безпрекословно на все мои предложения, также ожидаетъ только моего прибытія, чтобы себя и все свое владѣніе предать в подданство Всероссийскому и к нему отправлен уже мною отрядъ, в 300 чел. состояній, для защищанія его от Мустафах-хана Ширванскаго, покупавшагося раторить егъ вкладеніе, такъ какъ и воспрепятствовать отряду соединиться с нимъ: но побѣждённый высокославнымъ оружиемъ В.И.В. принялъ моего посланника Казахскаго пристава Терского войска майора Тарасова со всевозможнымъ уваженіемъ и по письму отъ меня к нему отправленному, коимъ и известилъ сго, что Селимхан есть подданный В.И.В., Мустафа-ханъ Ширванскій не токмо примирился с Селим-ханомъ и возвратилъ все семейства из Нукинского владѣнія имъ захваченный да и распустилъ войска: ко мнѣ же с посланникомъ своимъ в письме пришли наизубедительный уверения, что онъ и мысли не имеетъ притивиться воле и высокому оружию В.И.В.

Не могу при семъ случаѣ не повторить всеподданнейше предъ В.И.В., что все сии уверения и покорность возрождены страхомъ, коего действия суть единственныя средства к содержанию всехъ соседственныхъ хановъ в типине и склонности, безъ чего никакая предприятія не могутъ иметь успеха.

О всемъ симъ имею счастие всеподданнейше донести В.И.В. и присовокупить о томъ, что выправодин царевичъ сего дня, остался и здесь только для отправления депутатовъ Мингрельскихъ и Имеретинскихъ, изъ коихъ первые уже сегодня прибыли, и после сего не позже 3-хъ дней по Пасхѣ отправлюсь в Елизаветполь, где моё темъ необходимо, что по здешнимъ слухамъ Баба-хан собирается скоро идти на Карабагъ, хотя надеюсь, что известие о походѣ морской силы к Персидскимъ берегамъ остановить все сго предприятія.

АКАК, т. 2, док. 1433, с. 701-702

№ 28

Письмо кн. Цицианова к Ибрагим-хану, от

25-го апреля 1805 года, №279

Письмо в.высокост., извещающее меня о прибытіи к вамъ от Баба-хана сердаря посланника с фирмансомъ и съ большими обещаніями милостей ежелъ вы передадитесь к нему, я имѣль честь получить чрезъ почтенаго чиновника вашего Ибрагим-бека и видя изъ оного уверения о непоколебимой валии к Российской Империи верности и преданности, такъ какъ и согласие в полной мере на все мои требования, обязаннымъ ся позябить в.высокост. за то истинное мое удовольствіе. Жалею только, что в письме своемъ в.высокост. не пояснили мнѣ об отвѣте, каковой вы дадите намереніи дать тому посланнику, и когда бы вы могли и хотели отвѣтствовать ему согласно с желаніемъ моимъ, то отвѣтъ сей долженъ заключаться въ следующемъ: что в.высокост.. вступивъ въ высокое покровительство и подданство, ибесамъ рабаго и соплу подобнаго великаго Всероссийскаго Г.И., не можете безъ предварительного уведомленія и согласия главноуправляющаго Грузио вступить ни въ какіе переговоры съ другими державами и союзниками, потому бы и онъ, Баба-ханъ сердаръ, чрезъ посланныхъ своихъ не входилъ бы в.высокост. ни въ какія дела и переговоры, разве-бы только чрезъ посредство въаше искалъ отъ меня милостей. Такимъ образомъ дав ему от себя отвѣтъ, в.высокост. можете прибывать к тому, что

в силу имеющего быть заключенным вами с Российской Империей трактата, вы дали мне знать о причинах . по коим сго посланник приезжал к в. высокост., и что сие получили вы от меня в ответ следующее: доколе Баба-хан сердар не выдаст мне бунтующих Грузинских царевичей Александра и Теймураза и племянника их Левана и доколе не освободит, и не представит мне всех Грузинских князей, то глупости своей попавшихся в плен Персидским войскам, так как и всех Русских пленных, дотоле он во владении своем не будет поконен от непобедимых Российских войск, готовых силою высокосланныго их – оружия потрясти и самую его столицу и которых я сильное число отправил уже на 30 кораблях для покорения Мазандарана, Астрабада и Гиляна. А ежели бы он не замедлил выполнением всех сих моих требований, то я, поставив границю р. Куру и Аракес, не переступил бы через оныя и оставил бы его спокойным в его владениях. Вот ответ, с каковым в. высокост. можете отпустить посланника Баба-хана сердара, буде намерение ваше вступить в высокое похвальное и подданство. Е.И.В. есть столько же твёрдо и непоколебимо, как вы изволите меня уверять. Между тем имею удовольствие уведомить в. высокост., что я же 1-й день в Елизаветполе, - как вас, я уповаю, с дороги известить почтенный Грузии дворянин Джораев, почем и ожидаю от в. высокост. уведомления, когда можете прибыть на свидание со мною для подписки и окончания трактата, дабы и по том мог располагать мои распоряжения.

АКАК. т. 2, док. 1434, с. 702

№ 29

**Отношение кн. Цицианова к кн. Чарторийскому, от 9-го мая 1805 года, №298**

Имею честь сообщить в.с., что завтрашний день я с 4-ми батальонами выступлю из Елизаветополя за 3 агача для свидания с Ибрагим-ханом Карабагским и для окончания с ним постановления о вступлении его в покровительство подданство Всероссийское. Свидание спешаю и срочно доселе медлило, то не от чего другого как от того, что я желал для большей славы России пригласить Ибрагим-хана в Елизаветполь; однако-же он по своей-стене Азиатцам недоверчивости на то не согласился и сдва согласился иметь онос свидание в наших границах на р. Курак-час, куда уже он и прибыл и откуда я буду иметь честь в. с. сообщить о последствиях сего нашего свидания.

АКАК. т.2, док.1435, с. 702

№ 30

**Всеподданнейший рапорт кн. Цицианова, от 22 мая 1805 года, № 19**

Имея счастия всеподданнейше В.И.В. клочи Шушинской крепости и трактать заключенный с Ибрагим-ханом Карабагским о вступлении его со всем его семейством и Карабагским владением в вечное подданство В.И.В., обще с присягою им ученою на верность оного, в присутствии моем, - премьер смельость всеподданнейшие поздравить В.И.В. с сию новым разширением Российской Империи, под кротким и правосудным скрипетром В.И.В., на человеческобин и милосердии основанными, доброю волею владетельного Ибрагим-хана Карабагского, старца 85-летниго, который поражен будучи. С одной стороны слухом о проводуши, милосердии и человеколюбимый В.И.В., с другой симою могуществом высокославных и непобедимых войск российских, гряз целий прошедший год в соседстве его с толикого слово подызвавшихся, с сердечкою на лице радостно и верноподданнической преданности себя самого, свое семейство и все свое владение через меня повергает к священным стопам В.И.В.

Границы Карабахского владения суть: от севера по Куре с Шекинским и частию с Шемахинским ханствами; от востока с сим последним; от югуния по Араксу частию Карадагским и частию с Нахичеванским ханствами, и на конец от запада частию по р. Гарапи с Елизаветпольскую округуго и частию с Эриванским владением по озеру Гокча или Севанъ. Людность оного владения в настоящем положении дель весьма различна с прежнею, ибо до нашествия Ага-Мамед-хана, яко эпохи падения Карабахского владения, одних армян находилось до 40 т. домов. Я же, имея обязанность в привлечении прочих ханов, сего нового верноподданного В.И.В. в деятельном образом покровительствовать намерен, и Мустафахана Ширванского сей осени взять всех Карабагский жителей, от прихода Ага-Магомед хана туда бежавших, коих число простирается до 8.000 домов, но не приступлю к сему насильственному захвату иначе как по совершеншему его отказу на мои предложения о выдаче оных; а если удобность представиться, то и из Карадагского ханства, за Араксом лежащего, возьму Карадагский жителей.

Польза от сего приобретения происходящая, для России состоит: 1 ]. в том, что Карабаг по своему местоположению может быть почитаем воротами в Азербайджан, - следовательно и Персию, а потому и будет держать их в страхе; 2 ]. Карабагом сближается Грузия с г. Баку, предположенным к занятию сей осени; 3 ]. когда в Сальяне воздвежено будет укрепление и Джевад-место, где Куря с Араксом соединяется, будет от Ширванского хана отнята, яко всегда принадлежавшее месточко Карабагскому хану, тогда из Астрахани сюда могут ходить в Джевад или Сальян с товарами ничего не значущими и получать в замен оных из Карабага и Шемахи шелк, а из Елизаветполя квасцы, в казну В.И.В. покупаемые от промышленников добровольно по 80 кг. За пудь, когда в Астрахань проходит шук по 15 руб.

Изложа пред В.И.В. о пользах, пристекающих от сего приобретения для России, долгом ставлю всеподданнейшие представить В.И.В., что прилично бы было, во славу священного имени В.И.В. о обычного милосер-

дия, осчастливить хана и дом сго всемилостивейшими награждениями, а именно: Ибрагим хана Карабагского чином ген-лейтенанта с жалованьем по чину, и будет В.И.В благогодно бы было сверх того всемилостивейши пожаловать ему саблю, каменами украшенную, то к уменьшенному издережке нужно по мнению моему, в высочайшем реескрипте упомянуть, что она должна оставаться преемникам его или владеющему хану знаком начальства. Детяго сго-старшему п названому в трактате наследником, Мамед-Хасан аге чин ген-майора с жалованьем по чину и медаль, алмазами осыпанную богато, и надпись «за верность», будет не противно принятым правилам, то под Русской надписью чтобы и по Персидски также самая была подпись на какой случай отправляю онуго к товарищу министра иностранных дел. Среднему чину Мехти аге чин ген-майора, а меньшему Ханлар аге бригадирской-обони с жалованьем по чину и всем серебром. Сумма на оное восходить до 8.405 р. 80 к.с., которую можно отпустить из дани с Карабагского владения, поступить в казну В.И.В. имеющий. Каковом образом высочайшая милость В.И.В. к хану и его дому возимеет влияние на соседственных ханов и издережки казенныя уменьшатся, а дань будет означать подданство.

Здесь не могу, зная нежность и чувствительность сердца В.И.В., умолчать о произрастии, при сем случае бывшем. По взятии Гянджи [что ныне Елизаветполь ], прошлого года требовал я письмом моим от Ибрагим-хана Карабагского о выдаче сына мелика Джимшида, в России бывшаго и обильными щедростами и вечной памяти достойного родителя В.И.В. покойного. Г.И.Павла Петровича осчастливленного но тогда по-сольство мое о сес не имело желаемого успеха. Нынс же хан, на другой день мною с ним свидания в лагере, многоя занимасом, без всякого напоминания от меня присягал ко мне сказанныго мелика Джимшида сына 11 летяго возраста и внука его же 13 лет, 10 лет с ним живших в размере, которых я священным именем В.И.В. вручши отцу и видел, чьо как он не мог изреди ни единого слова от слез благодарности, так и никто из свидетелей сего позорища, достойного только милосердаго и нежнаго сердца В.И.В., не мог удержаться от слез. Молчание т же потом прерывал несколько раз мелик Джимшид произнесшим священного имени В.И.В., но болес, сколько ни порывался, ничего от слез не имел сил сказать. А потому, видя его мучение от невозможности изъяснить довлеему и толико естественной благодарности, советовал я ему идти с детьми домой, уснокиться и благословляя священную десницу В.И.В., освободившу детей его из 10 летней неволи.

В заключение всего сего справедливость налагает на меня обязанность всеподданнейше представить В.И.В. о участовавших в сесм приобретении, яко совершившим одними переговорами и перепискою.

Грузинский дворянин Иван Джораев первый вызвался уговаривать на то Ибрагим-хана Карабагского, по доверенности ханской к нему, приобретеной долгим пребыванием его в Карабаге при побеге царевича Александра, как-то, не сколько раз от меня перезяжая в Шушу, довел дело сие до нынешняго совершения. А потому, по важности приобретения, прибегнув к неизреченному В.И.В. милосердию, дерзаю во мзду. Сего его толико деятельного усердия к пользам России испрашивать ему майорского чина с жалованьем с серебром, также высочайшаго повсления отвести в вечное и потомственное сго владение в Елизаветпольской округе из пустопорожних земель на 100 домов земли с каналом, с тем, чтоб он ее заселил присланцами из-за Аракса и владений Российской империи не принадлежавших.

17-го егерского полка майор Лисаневич, будучи послан мною к Ибрагим-хану Карабагскому с проектом трактата, оставлен был им в Шуше и во время 2-месячного его там пребывания такую приобрел от него доверенность, что хан по его убеждению три раза присягавших послов от Баба-хана отсылал с отказом, по свидании же со мною просил меня оного майора поставить в его владении с войском сей отличной храбости. усердия к службе и расторопности офицер общее ими доверие от татар потому, что в 2 года выучился совершиенно татарскому языку, а потому и достоин осчастливить быть от милосердей десницы В.И.В. орденом св. Анны 2 класса, коего и дерзаю испрашивать.

Мои канцелярии переводчику Арабского языка тит. с мираз Аврааму Енгикополову, яко вернейшему и посрести. Тифлса тайну сохранившему к успешному дела окончанию, без чего неблагонамерсные не опоздали бы поставить разныя ухищрения, к разрушению оного клонящаяся-приемлю смелость всеподданнейшие испрашивать числа к.а. и прибавки к получаемому им пенсииону 120 р. Вечнаго же пенсиона из Грузинских доходов. Секретарю по пограничной части к сеск Могилевскому и письмоводителю г.с. Тюмину, так как они двое по столь обширной части трудятся день и ночь, без помощи других, повышения следующими чинами.

Наконец дерзаю представить В.И.В. подчинителей сеск релиции и Шушинской крепости ключи, инспекторско-го моего адъютанта, л-гв. Измайлова полка подпор. кн. Цицианова, яко отличной храбости офицера и который, буде обижением остался за Эриванскою компаниюю против сверстников своих и других моих двух инспекторских адъютантов, получивших ордена св. Владимира 4-го класса бантом, то единствено от скромности моей по родству его со мною. Впрочем он ни в усердин к службе В.И.В., ни в храбости не уступит ни единому офицеру Российских войск, в чем жизнию моего дерзну ответствовать.

АКАК. т. II, док. 1436, с.702-703

№31

**Клятвенное обещание**

Я нижеименованный, обещаюсь и клянусь пред всемогущим Богом, пророком нашим Магомедом сильным и преемником сго, пророком же сильным Альпом с одиннадцатью его потомками и святым его Кор-

ном в том, что хочу и должен Е.И.В., своему истинному и природному всемилостивейшему величайшему Г.И.Александру Павловичу, самодержцу Всероссийскому и Е.И.В. Всероссийского престола наследнику, которого назначен будет, верно и неприменимо служить и во всем повиноваться не щадя жизни своего до последней капли крови, и все к высокому Е.И.В. самодержавству, силе и власти права и премущества, узаконяя и вперед узаконяя, по крайнему разумению, силе и возможности предсторгать и оборонять и при том по крайней мере стараться споспешствовать все, что к Е.В. верной службе и пользе государственной во всяких случаях касаться можетъ, о ущербе же Е.В. интереса, вред и убытки, как скоро о том уведаю, не токмо благовременно объявлять, но и всякими мерами отвращать и не допускать тщатся и всякую мне вверенную тайность крайне беззмовно повиноваться высочайшим повелениям и главноуправляющим Грузию и по ним подлежащим образом по совести своей, корысти, свойства, дружбы и вражды противно долгности своей и присяги не поступать и таким образом себѣ вѣсть и поступать, как верному Е.И.В. подданному благопристойно есть и надлежитъ и как я пред Богом и судом его страшным в том всегда отвѣтъ дать могу, как суще мне Господ Бог душевно и телесно да поможетъ. В заключение же сей моей клятвы целую книгу святой Коран и в оном страшныя слова: валлаи, биллаи, таллаи! Ами.

#### Проект трактата

Во имя Всемогущаго Бога

Мы, т.е. Ибрагим хан Шушинский и Карабагский и Всероссийских войск ген. от инфантерии инспектор и проч. кн. Павел Цицианов по полной мочи и власти, данной мне от Е.И.В. всемилостивейшаго моего великого Г.И. Александра Павловича, приступив с помощью Божиего к делу о вступлении Ибрагим хана Шушинского и Карабагского со всем семейством, потомством и владениями в вечное подданство Всероссийской Империи и ныне счастливо царствующаго великого Г.И.Александра Павловича и его высоким преемником, заключили, постановили и подписали на следующих артикулах.

#### Артикул первый

Я, Ибрагим хан Шушинский и Карабагский, именем моим, наследников и преемников моих торжественно на- всегда отрицаю от всякаго вассальства или, под каким бы то титулом не было, от всякой зависимости от Персии или иной державы и сим объявляю пред лицом всего света, что я не признаю над собою и преемниками иного самодержавия кроме верховной власти Е.И.В. Всероссийского великого Г.И. и его высоких наследников и преемников престола Всероссийского Императорского, обещавая тому престолу верность, яко верноподданный раб оного. - в чём и должен дать присягу на святом Коране.

#### Артикул второй

Е.И.В., приемля со стороны с высокостъ толь чистосердочное обещание, равномерно обещает и обнадеживает Императорским своим словом за себя и преемников своих, что милость и благопеченье их от высокостъ. Ибрагим-хана Шушинского и Карабагского и преемников его, яко верноподданных своих, никогда не будут отъемлемы, в dockательства чего Е.И.В. даст императорское свое ручательство на сохранение целости настоящих владений с высокостъ и преемников его.

#### Артикул третий

Во мду того чистосердечия, с каковым с высокостъ. Ибрагим-хан Шушинский и Карабагский признает верховную и единственную власть Всероссийских Императоров над собою и преемниками его, постановлено, что помянутый хан, а после его старший сын и так далее потомственно по старшинству колена, вступая на ханство, получать имеют через главноуправляющаго Грузию Императорское на ханство подтверждение с инвести-турою, составленою в грамоте, государственною печатью утвержденной, по получении, который новый хан долженствует торжественно учинить присягу на верность подданства Российской империи и на признание верховной и единственной власти Всероссийских императоров над собою и его преемниками форма же присяги прилагается. При сем трактате, дабы и ныне владеющий Ибрагим хан Шушинский и Карабагский исполнение сей обряд в присутствии главноуправляющаго Грузию и те постановление совершающаго, ген.- от-инф. кн. Цицианова.

#### Артикул четвертый

Я, Ибрагим хан Шушинский и Карабагский, в доказательство, что мои намерения в разсуждении моего и преемников моих верноподданства Всероссийской Империи и признания верховной и единственной власти все-пресветлейших ток Империи обладателей суть непорочны, обещаю без предварительного согласия главноуправляющаго Грузию не иметь сношения с окрестными владетелями, а когда от них приедут посланцы или присланы будут письма, то большую возможность в себе заключающую отсылать к главноуправляющему и требовать от него разрешения, а меньшей важности сообщать и советовать с особою, имеющей пребывать от лица главноуправляющаго Грузию при мне.

#### Артикул пятый

Е.И.В., приемля с благовелением признание верховной и единственной власти над владениями Ибрагим хана Шушинского и Карабагского, обещает именем своим и преемников своих: 1). пароды тех владений почтить яко своих верно подданных, не различая нимало с населяющими обширную Российскую Империю. 2). Высокостъ. Ибрагим-хана и его дому наследников и потомков сохранять бесприменно на ханстве Шушинском. 3). Власть со внутренним управлением сопрежиненную, суд и расправу, так равно как и доходы с владением его предоставить его высокостъ в полную его волю. 4). На охранение особы его высокостъ и его дома, так как и всех его владений поставить в Шушинскую крепость Всероссийского войска с пушками 500 человек с их штабом и обер-офицерами, а на случай большой обороны главноуправляющаго Грузию обязан будет, смотря по обстоятельствам и по нужде, усиливать отряд тот и военного рукою оборонять владение его высокостъ, яко Всероссийской Империи принадлежащее.

#### Артикул шестой

Я, Ибрагим-хан Шушинский и Карабагский, взял верноподданнического моего усердия обязуюсь: 1). как на первый случай, так и в последствие времени заготовлять на вышесказанный войска потребное число пшеницы и просяных круп, по мере иной цене, утвержденной главноуправляющим, ибо подвоз онаго из Елизаветполья затруднителен или совсем невозможным признан быть должен. 2). Вышесказанным войскам назначить в Шушинскую крепость под постой дома, по выбору начальника оных, и снабжать их потребным числом дров. 3). Въезд в Шушинскую крепость от стороны Елизаветполья сделать удобным и дорогу устроить к проезду арабам способною. 4). Буде благоугодно будет правительству устроить дорогу, ведущую от Шушинской крепости к Джеваду, то нужных для того работников поставить мне за цену, назначенную от правительства.

#### Артикул седьмой

Е.И.В., в знак вящаго благовеления и милости своей к его высокостъ. Ибрагим хану Шушинскому и Карабагскому всемилостивейшее дарует ему и преемникам его знамя с гербом Всероссийской Империи, которое должноствует оставаться при нем и по нем при владеющем хане знаком ханства и власти, высочайше дарованной над оным владением, с копм на войну, если-б потребовалось никто кроме хана выехать не может.

#### Артикул восьмой

Я, Ибрагим-хан Шушинский и Карабагский, имея Высочайшее Е.И.В. соизволение пользоваться обыкновенными моими доходами, обязуюсь вносить в дань в казну Е.И.В., в Тифлисе находящуюся по 8.000 червонных в год, уплачиваю оных в 2 срока, т.е. 1-го февраля одну половину, а другую 1-го сентября, начав взносом первой половины, т.е. 4.000 червонных, при утверждении сего трактата Е.И.В., а сверх того по обычая Азапатскому должностную я, сверх присяги на верность, в залог оной дать старшего моско сына Мамед-хасан-агу сыны второго Шукур-Уллаха на всегдашнее пребывание в Тифлисе.

#### Артикул девятый

Е.И.В. из особаго своего милосердия всемилостивейшие дарует на содержание имеющему пребывать в Тифлисе, в залог верности, с высокостъ. внку по 10 руб, с Российской монеты на день.

#### Артикул десятый

Сей договор делается на вечияя времена и не долженствует подвергаться никаким переменам отныне навсегда.

#### Артикул одиннадцатый

Утверждение Е.И.В. на настоящий тракт Высочайшю его грамотом, утвержденного государственною печатью, должноствует быть доставлено в 6 месяцев т подписание сего или скорее, буде возможно. В достоверие чего цицописавшиеся подписали сим артикулы и приложили к ним свои печати, в лагере Елизаветпольской округи, при р. Курак, в лето от Р.Х. 1805-е [по Магомет же исчислению 1220], мая месяца [сафар], 14-го дня.

АКАК, т. II, ДОК., 1436, с. 703-705

#### № 32

Отношение кн. Цициanova к кн Чарторыйскому  
от 22-го мая 1805 года, № 328

Имя честь подносить через посредство в.с. Е.И.В. две всеподданнейшия реляции о вступлении в вечное подданство Всероссийских Империи Ибрагим-хана Карабагского со всем его семейством и владением, с представлением при оной ключей Шушинской крепости, трактата с сим ханом, 14-го числа сего мѣсяца заключенного, и присяги им на верность учиненной, так равно и о присоединении к Всероссийской Империи Шекинского владения, которое владеющий ныне Селим-хан 21-го числа, по силе совершившаго с ним трактата и учиненной присяге на верность Е.И.В., при той же реляции приложенных повел в подданство Е.И.В. и с ним

себя самого со всем своим семейством, - долгом ставлю присовокупить, что ругательство, данное последним в отдаче сына своего в аманаты по истечении двух лет и в трактат упомянутое, приложено в списке для того, чтобы в случае неуспеха можно было уличить подлинником того акта. - Изложа во всеподданнейших реляциях о существительных пользах, от приобретения сих двух ханств для России могут произойти, обязанностью мою почитаю сообщить в.с. как о сих новых Российских подданных, так и о их владетелях: Карабагской - старец 85-летний, на общем слуху особенной твёрдости человек и верен в своём слове: на старость ослабила его хорошая качества, почем часто управляем его окружающими и к частию сего ханства, что три его сына, коих имена поставлены в реляции, - сколь ни разны в своей нравственности, но единодушно всегда готовы и соединенно к защитить Карабагского ханства, коего народ славится храбростью, особенно копица. Шекинской же Селим-хан ни твердости, ни храбрости славы не приобрель, парод же, его владение насеялощ, прилежа к границам Лезгинским, через всегдашнее своё обращение с сим вероломным и неубудзанным народом навык к их правам и поступкам, а паче к перемене их ханов: спешу, как заключаю утверждительно, заставило Селим-хана желать иметь войском нашим себеподкрепление. Хотя оба старши сего брата ослеплены один от Ага-Мамед-хана, а другой от родного своего брата, к большей же уверенности я, зная сколь велику силу и влияние в правлении Шекинском и даже на самого хана имеют некоторые из беков, признал нужным по назначению моему взять детей их в число аманатов доколе они будут заменены его сыном, которого, как в.с. изволите усмотреть в трактате, обязан он прислать по прошествии двух лет. Ежели же я теперь в том не настаивал, то известен будучи о здешних обычаях, что матери имеют здесь большую власть над детьми, искали отцы, и опасаясь, чтобы притворение сего владения, столь успешно приходившее к окончанию, на одном семя пункте не рушилось, признал лучшим поместить в трактат такое условие и уступить просльбам его, чтобы сына его, теперь еще 4- лет только, отдать в залог верности на всегдашнее пребывание в Тифлисе, по крайней мере по прошествии двух летъ, когда удобнее будеть отделить его от матери. Впрочем, когда будут иметь детей старши в Тифлисе, то кажется опасаться нечего, особенно при отъяде во владения пребывающим и встоле близком соседе Елисаветполи. - Почитая обязанностью озабочиваться наподобнейше о всём том, что может служить к пользе службы Е.И.В., отвраша и тень могущую приникнуть оной вред, не могу при сем случае не сообщить, в.с. сколь нужно, гвардейского егерского батальона шеф ген.- м. кн. Багратион, - родной дядя владеющему Селим-хану, или бы совсемь не вел с ним переписки или чаще твердиль бы в письмах своих, что главноуправляющий здесь имеет полную доверность от Е.И.В., ибо на опыт дознал и, что Азиатцы, имея в С.Петербурге особенно столь близких ко Двору покровителей, совсемь не також уже имают уважени к здешнему начальству, каковое оказала возвратившаяся сюда Имеретинская царица Аниа. А потому мне ли или преемнику моему трудно будет с таковыми владетелями успевать. Должен также сообщить в.с., что Армянин, присланный с письмами от царицы Дарии и оного кн. Багратиона царевичу Александру, отправлен был по почтенному отношению в.с., кказанному царевичу, который его по слухам там задержал и как и уверенъ, до того времени, когда всю надежду потеряет в Баба-хане, тогда скажеть, что по вызову препыхал, - что жс и в таком случае не ожидать; между тем, когда уменьшается доверенность к частным начальникам, тогда успеха в делах ожидать не можно. Здесь не могу умолчать пред в.с. о том, что как приобретение обеих сих владений происходило одною, перепискою и чрез приезжавших ко мне от них посланцов, большинео частию из первых чиновников, то необходимо нужно было для приласкиания их, сверх дневного содержания, дарить при отъезде деньгами, которых много действуют у Персыян. А потому издерхжа из экстраординарной суммы, в распоряжении моем состоящей, при сем случав сделанныя, умаливают оныя приметно, а паче как оба сих владеющие ханы съехались в Елисаветпольскую округу для свидания со мною и для заключения трактатов, то я по здешнему и по общему везде обыкновению, чтобы трактовать в своей земле тех, ком на оную при подобных делах, придут, должен был давать каждому хану ежедневно по 100 червонцев, потому что свиты их из пышности и недоверия простирались у всякого до 600 человек. Но подписаны же трактата и принятия присяги на верность поддаянства Е.И.В. нужно было по принципу одарить какъ ханов, так детей, внуков Карабагского хана и первых к ним приближенных чиновников, коих жадность к оным и уверении о том, что всякой из них старалася о наклонении хана к таковому окончанию, описать невозможно: подаркам же и всем употребленным на сие издерхкам я имею честь к сведѣнию в.с. представить при сем краткую ведомость и присоединить, что подарков уже у меня мало остается, кроме лисих мехов дорогой цены, коих здесь Алиевой секты магометанов дарить не можно, потому что они того гверя мехов носить не могут, - чего для я намеренъ ихъ возвратить в Кабинет. Впрочем и табакерки здесь большого уважения от Персыян не имеют, потому что они табаку не иносят. Лучшими же подарками здесь почитаются часы разных цен и, буде бы возможно, с Турецкими цифрами на циферблате, - что легко в С.Петербурге часовщики могут сделать; но преимущественные епѣ уважаются здесь соболы меха и богаты золотые парчи, каковы весьма бы нужно иметь здесь для подарков несколько штучек в 5 или 10 аршин. При семъ имею честь представить в.с. Персидскую надпись, означающую «за верность», о коей имел счастие упомянуть во всеподданнейшей моей реляции.

В заключение всего обязанности считаю присовокупить, что как во всеподданнейшей моей реляции о присоединении Карабагского владения имел я уже счастие испрашивать Высочайшаго награждения всем чиновникам, участвовавшим в сем деле, а оставился один только Терского войска майор Тарасов, и в.с. известный, который хотя и занимает место при Казахских Татарах моурава, но по большому моему к нему доверию в разсуждении его скромности и честных правил, будучи призван мною туда же, употребляем был во всех

говорах за переводчика: то отдавая достойную справедливость трудамъ его и стараниемъ в сем деле, поместиль я о нем в последней реляции о вступлении во Всероссийское подданство Шекинского хана и долгом считаю испрашивать благосклоннаго в.с. ходатайства о всемилостивиемъ пожалованіи ем алмазного перстня. АКАК, т.2, док. 1437. с. 705-707

1 Из приложенных ведомостей видно, что на подарки и на содержание посланцев и чиновников обоих ханов израсходовано деньгами 2.380 червонцев и 662 руб. 50 коп. и роздано подарков на сумму 7.046 руб.

**№ 33  
Предложение кн. Цицианова ген.-м. Портлягину, от 23-го мая 1805 года №605.**

Спешу известить в. пр. о важном присоединении к Всероссийской Империи двух ханств, Карабагского и Шекинского. 14-го числа сего месяца высокостепенный Ибрагим-хан Шушинский и Карабагский, прибыв в занимаемой мною лагерь Елисаветпольской округи при р.Курак, для поднесения ключей Шушинской крепости в присутствии моем учил присягу на верность. Е.И.В. и вступил со всем своим семейством и Карабагским владением в вечное подданство всероссийской Империи, на следующих условиях: 1]. чтобы принять в Шушинскую крепость 500 чел. Российского войска; 2]. довольноствовать оные провиантом за умеренную цену по моему назначению и снабжать дровами; 3]. взезд в Шушинскую крепость от стороны Елисаветполя сделать удобным и дорогу, устроить к проезду арбами способною; 4]. буде благоугодно быть правительству устроить дорогу, ведущую от Шушинской крепости к Джеваду, то нужных для того работников поставить, за цену, назначенную от правительства; 5]. давать ежегодно дань по 8,000 червонцев вносить в казну Е.И.В., в Тифлисе находившуюся; и 6]. дать аманатом внука своего в залог верности, по Азиатскому обычью. По окончании и по подписании трактата сего Селим-хан Шекинский, подражая высокостепенному тестю своему Ибрагим-хану Шушинскому, прибыл также ко мне в лагерь, и 20-го мая, приняв присягу на верность Е.И.В., поверг себя, свое семейство и все Шекинское владение в вечное Всероссийскую Империи подданство и подписал трактат, по коему он обязать: 1]. принять в Шекинское владение Всероссийского войска с пушками 500 чел.; 2]. довольноствовать вышеизложенным войска провиантом, давая ежегодно по 595 ханбаров [10,530 пуд.]; 3]. муки и сарачинского пшена по 80 ханбаров, также снабжать их потребным числом дровы; 3]. взносить в дань в казну Е.И.В., в Тифлисе находившуюся, по 7,000 червонных, и 4]. по общью Азиатскому дать в залог верности, вместе со сына своего, коему не больше еще 4-х лет и отдельить от матери трудно, детей старших пяти беков, по назначению главноуправляющего. По прошествии же одного или двухъ лет отдать и самого уже сына на всегдашнее пребывание в Тифлисе. О каком приобретении сих двух владений не военною рукою, но доброю волею владельцевъ высокостепенныхъ хановъ. Ибрагим-хана Карабагского и Селим-хана Шекинского, извещая в. пр., предсыплю в. Г.Тифлисе оповестить о сем важномъ прошествии через коменданта и приказать числа [?]. сего месяца в Сионскомъ собор и во всех церквяхъ совершить благодарственное моление.

1 Из приложенных ведомостей видно, что на подарки и на содержание посланцев и чиновников обоих ханов израсходовано деньгами 2.380 червонцев 662 руб. 50 коп. и роздано подарков на сумму 7.046 руб.

**№ 34  
Письмо кн. Цицианова к Ибрагим хану от 13-го июня 1805 г. №380**

Два письма в высокост. извещающа меня о разных новостях я имел честь получить через чиновника вашего Эюб-бека и сколько мне приятно было видеть из первого о благополучном прибытии вашем в Шушинскую крепость, столько же жалею о неприятном случае с сыном в.высокост. Ханларагою, потерявшием от нападения на него с войском Абул-Фетх-аги. Последним же вашим письмом, уведомляющем о возвращении к нам Мирза-Али-бека, захваченного в плен, и о прогнании из Ленкорани брата Мустафа-хана, я совсем успокоен крайне довolen будучи успехом вашим в сем случае и без помощи наших войск. Всъмъ жалено впрочем о том, что сие остановило отправление ко мне внука нашего Шукур-Уллаха и как теперь кажется ничто не препятствует, то и надеюсь, что в.высокост. не замедлит присыплю его. Не могу не заметить при сем, что Мирза-Али-бек весьма мне подозрителен и я почти уверен, что он с Абул-Фетх-агою в заговоре, ибо как бы можно было статья тому, чтобы Абул-Фетх-ага захватил его яко неприятеля, мог бы ему дать, бежать тотчас по захватении и со всем сбрасью и его лошадью, как посланный ваш чиновник Гамали-бек об этомъ сказывал - и для того я требую безъ отлагательства именем Е.И.В., чтобы в. высокост. со внуком вашим Шукур-Уллах-агою прислали мне Мирзу-Агабека сына аманаты, без чего, сколько и ни уверень в вашей верности, вижу ясно, что многие в вашем владении преданы Баба-хану, а вы или не знаете или не хотите знать, какъ видно, желая двумъ угодить, не надеясь на вашу силу.

АКАК, т. 2, док. 1439, с. 707-708

**№ 35  
Письмо Ибрагим-хана к кн. Цицианову.  
(Переводъ старый).**

Сегодня, т.е. в субботу, шах-заде перешёл в Аскаран, который был против кр. Шушинской, для сражения с Карагиным и как война началась здесь, то нужно прибыть вам сюда с непобедимыми войсками и с запасом, и Божею милостию неприятель получит стыдъ: также пропу, когда в.с. выедете, вперед дать мне знать, дабы я мог по иному поступать.

АКАК, т. 2, док. 1440, с. 708.

№ 36  
Записка Ибрагим-хана  
[Перевод старый].

Когда Персы пошли против Карагина, хотя нам надлежало с майором идти к нему на помощь, но мы попали, в случае нашего отсутствия может быть произошло бы от Армян и Татар возмущение какое либо и дело испортилось бы от того, а потому не могли дать помощи. Теперь Карагину весьма нужна помощь, почему прошу для вспомоществования сму прибыть в скорости и сделать ему пособие.

АКАК, т. 2, док. 1441, с. 708

№ 37  
Донесение Мамед-Хасан-ага кн. Цицианову  
[Перевод старый].

За несколько дней перед сим как я, так и в. высокост. хан случившимся здесь известия, обстоятельно в.с. долеши; после сражения майора с Персидским войском, за нужное почли, так как далеко от крепости были, воротиться в крепость и находящихся в деревнях, селениях и всех Карабагских жителей перекочевали в крепость. Войска же шах-заде пришли в окрут Карабагской и разные владения нашему чинять разорения, как-то жжением деревен и хлеба, то в сем случае, так как оное владение принадлежит единственно Российской Державе, то нужно для защиты владения, буде в.с. самим не угодно будет присехать, то прислать немедленно войско, дабы более вынесказанное Персидское войско не причинило владынио нашему разорения.

АКАК, т. 2, док. 1442, с. 708

№ 38  
Письмо Пир-Кули-хана к Ибрагим-хану  
[Перевод старый].

Никогда я не нарушу данныхъ мною перед сим вам слов и условий, в коих состоить и высочайшее повеление моего государя государей и шах-задэ, и никогда не подумайте вы, чтобы в данныхъ мною словах был какой-нибудь недостаток. - в чем себя Богом заклинаю, е.в.л. государем шах-задэ. Сделайте такое дело, чтобы через то мы и вы не получили стыда; сегодня, что 4-е число сея луны, со всеми непобедимыми войсками шах-задэ прибыль в Аг-оглан и намерен ехать туда в скорости, ио я просил с умолением дожидаться 3 или 4 дня и я ожидаю па сие ответа. Е. в.л. государь выехал из Ахара Карадагского с непобедимыми войсками и с пушками, в четверть прибудет на Худа-аферинский мость и отоль немедленно сюда-и для того озвывалъ, что так как дано уже мною тебе условия с присягою на Алкоран, то если видишь свою пользу, приезжай к государю и шах-задэ и клянусь тебе Богом, что твои дела выполнены будут по твоем желанию, или назнач место и напиши о том мне - я приеду туда и увидимся друг с другом, или приши своего надежного человека, чтобы он удостоверился в твоем деле и уверяю тебя, что особенная к тебе милость государя и шах-задэ, и напрасно опасаешься. Сделай такое дело, чтобы твое имя на свете не осталось худо. Вот Мамед-хан Эриванский в прошлом поступал так хорошо, что он заслуживает у всех похвалу.

[Приложено печать Пир-Кули хана].

АКАК, т. 2, док. 1443, с. 708-709

№ 39  
Письмо, кн. Цицианова к Ибрагим-хану, от  
13-го июня 1805 г., №381

Получив письмо, в. высокост., в коем, извещая меня в достоверности о прибытии шах-задэ с войском в Карадаг, просите, чтобы без замедления сколько можно прислали я Российского войска на защите владения, долгом ставлю отвествовать на оное со всею сродною мною откровенностю, каковую теперь я еще больше обязан к вам иметь, будучи одного с вами Г.И. подданный, что гораздо лучше было, если бы в. высокост. изволили прежде позаботиться о выполнении данного вами слова, не употребляя никаких Персидских отговорок, коих я не приму и прислали бы в аманаты внука своего Шукур-Уллах-агу, который уже больше недели за срок просрочил своим приездом. При сем случае я должен сказать в. высокост., что я, не требуя ни чьих наставлений, сам знаю, когда и сколько нужно послать войска, да и сам пойду, скажи будеть нужда для защите вашего владения: но иначе как скажи в. высокост. без всякаго замедления пришлете аманата, - в противном же случае я и остальное войско возьму назад и оставлю вам на волю. Поступать как ве хотите с теми, которые умеют обманывать и с которыми доселе наши подданые вношениях. О чём я пространнее в писал, в ответе моем на письмы, привезенные Эюб-беком и в доказательство чего могу и то сказать, что посланный ваш Гамали-бекъ, приехавший сюда, прежде вско всому народу кричал о приходе Аббас-мирзы, - что у нас не водится.

АКАК, т. 2, док. 1444, с. 709

№ 40  
Письмо Ибрагим-хана к кн. Цицианову  
[Перевод старый].

В рассуждении аманата, внука моего Шукур-Уллаха, в. с. неизвестны здешния обстоятельства, ибо первая причина неприсыпки аманата та самая, что сын мой Мамед-Хасан-ага находился иметь с майором; 2-я причина та, что Персидское войско пришло в Аскаран и все дороги были ими захвачены; 3-я причина - приезд самого шаха в мест. Каракунек, находящемся в 4 и 5 огачах от крепости. Аманат не что иное значит как верность; следовательно, лучше сего аманата не может быть что мы и с своими сородичами и с владением находимся теперь в аманате: ио да известно будет вам, что слышно пред презжающими из Персидского войска, что сам шах через дорогу Гедек-муила-Сад-эдин придет на крепость или в Аскаран соединится с шах-задэ, но жители Шушинские все находятся с своими именами и со скотом в крепких местах, также и в крепости и я уверен, что в.с., смотря по обстоятельствам, не замедлите приездом вашим с войсками. Впрочем прошу требовать услуг.

АКАК, т. 2, док. 1445, с. 709

№ 41  
Письмо кн. Цицианова к Ибрагим-хану, отъ 19-го июня  
1805 года, №427

Майор Лисаневич представил мне ваши ему доставленные фирманы женоподобного Баба-хана, который, ведя разбойническую войну, прибегает к средствам жестокости, несбыточны страхи и смешных расположения, тогда когда вы уже от своих единоверцев насыпались о его силе. По изяснению же дерзким сего глупого и минимаго шаха, в фирманах изясненным насчет России, чиновников, присланых с оными. Извольте отдать под строгий караул майору Лисаневичу, ибо он их прислав тогда уже, когда вы объявили о вступлении вашем во Всероссийское подданство. Кто терпеть может таковых попошения, излеваемыя ступал так либо, и не трактует его за врага своего, и тот по нашему почитается измениником.

АКАК, т. 2, док. 1446, с. 709

№ 42  
Письмо кн Цицианова к Ибрагим-хану  
19-го июня 1805 года, №428

Получив рапорт майора Лисаневича о бывшем у него 9-го числа сего месяца сражении с Персидскими войсками и о потер у него сделанной, не могу не удивляться, что в. высокост. при самом начале своего вступления в вечное подданство Всероссийской империи имеете столь непонятное поведение вы желаете и требуете помоиц Всероссийских войск, но сами ни малейшее не содействуете в военных действиях, ибо манор доносить мне, что при бывшем у него сражении находился с ним ваш сын Мамед-Хасан-ага только со 100 человеками А одной пехоте можно ли воевать без конницы? Известно мно, что Карабагская конница всегда славилась во всей Персии и с сильною помощью Российского отряда Персы никогда не могли бы против у нее устоять; если же такъ выходить, то этому не другая причина, как что в. высокост., старая двум сторонам угодит, сами себя ослабили принимая и отправляя от себя Баба-ханских посланцев и самое даже написание на Карабаг Персидски войск и к кому отнюш я, как ласкам, сделанным вами в приеме и отправлении последнего посланца Абулла-хана, тогда когда уже вы были в моем лагере.

А спе все, как и то, что вы доселе не присылаете внука своего и сына Мирза-Али-бека в аманаты, заставляет меня сомневаться в вашей верности, хотя я и не смею думать, чтобы в. высокост., храни Боже, - вдумали примеру Эриванского Мамед-хана, который призвал и меня с войсками на помощь противу Баба-хана и его последнего противу меня; однако-ж я ешё памер испытать однажды вашу верность и для сего отправляю к вам войско под командою полк. Карагина, но ежели и на сим также вы не будете содействовать своему коннице и не пришлете аманатов, то предупреждаю в. высокост. со всеми откровенностию, что я поступлю иначе, как долг мне повельывает.

АКАК, т. 2, док. 1447, с. 709-710

№ 43  
Письмо кн. Цицианова к Ибрагим хану  
от 23-го июня 1805 года, № 443

На письмо, в. высокост., через Курбан-бека вашего чиновника мною получено, сию ответствую: как-же хотите вы, чтобы я сам шел с войсками и драли бы с Персиянами за вас, когда вы ни малейше с своей стороны не содействуете Российским войскам, когда вы и столько не подали помощи полк. Карагину, чтобы он мог соединиться с майором Лисаневичем и прибыть в Шушинскую крепость, и когда может быть в. высокост. не заготовили провианту для продовольствия войск, без коего опасаюсь я, чтобы и Карагин не был, а доставлять его отсель, вы сами знасте, что невозможно. Я же, послав войска к вам для защищения владения вашего, никогда не воображал, чтобы по приходе оных ваши сильы сдружились женоидобными и чтобы в. высокост., сидя спокойно, ни в чем и для собственной вашей пользы не содействовали. Сообразив все сие, в. высокост. сами заключите, могут ли и должны ли я послать к вам новых войска, когда от вас никакой помощи им нет, - что и отдаю на собственное ваше суждение; по записке же вашей, в коей пишете, что хотя и надлежало бы вам с майором ити на помощь Карагину, но не могли оставить крыости, опасаясь возмущения от Армян и Татар, я должен сказать в. высокост., что такому расположению ваших подданных вы сами виню, ибо это последствия ваших пасканий и приемов, посланцов от Баба-хана. О чём самому я довольно говорил в. высокост. в лагер, что вы, будучи со мнюю, позволяете посланнику жить без вас в крепости, не раз также писал в письмах и теперь вы можете видеть справедливость моих заключений.

АКАК, т. 2, док. 1448, с. 710

№ 44  
Письма Ибрагим хана, Ибрагим-хана к кн. Цицианову  
[Перевод старый].

Поныне всегда уже донесено мною об обстоятельствах Персидских войск, прибывших в Карабаг; теперь же из них некоторые пришли в Аскаран, а с некоторыми пришел сам шах-задэ в Аг-оглан, откуда Персияне писали ко мне письмо и требовали от меня, чтобы я, взяв неподбимое Российское войско, находящееся при мне, отдал им и что они выполнят тогда желание моё; но как я твёрд в неизменной верности к Е.В. всемилостивейшему Государю моему, то я, взяв оных присланых и несколько ханов здесь находящихся, отдал майору под караул. Сегодня, что четверток, шах-задэ и войско, находившиеся в Аскаране, перешед из Аг-оглана, расположились недалеко от крепости. В. известно, что я и пошажу своей крови за верность к Высочайшему Двору; хотя отправил я к в.с. внука моего Шукур-Уллаха, но так как дороги были пересечены, то не мог ехать туда, воротился назад - и буты вы уверены, что я непременно отправлю его теперь по Гокчинской дороге или найду случая отправить по щепней дороге; но того не могу узнать, для чего в.с. замедляете прибытием. Божею милюстии, по прибытии вашем сюда, Баба-хан получит участь поигнбшаго отца своего.

Приложена печать Ибрагим-хана.

АКАК, т.2, док. 1449, с.710

№ 45  
Письмо кн. Цицианова к Ибрагим-хану,  
от 26-го июня 1805 года, №448

Прежнее письмо в. высокост., через Армян присланное, получил я после такового же, доставленного ко мне через чиновника вашего Курбан-бека, и на оно темпер же спешу сим ответствовать: в. высокост. хвалитесь, что Персияне требуют от вас выдачи Русских, а вы по усердию к Е.И.В. их не выдаете. Но я сие ни во что ставлю и удивляюсь, что вы таковым приводите доказательства вашей верности и преданности к России, ибо Российских войск, во владении вашем находящихся, живых никогда не можете выдать: они живьем вам не отдадут, а мертвых кого угодно можно выдать, да и это был бы всрх неспыханного вероломства. Чего и от в. высокост. никак. Не ожидаю. Что касается до уведомления вашего, что виух вам Шукур-Уллах-ага, выехав уже ко мне, принужден был воротиться, потому что дороги все пересечены Персидскими войсками, я должен сказать в. высокост., что вы сами тому причиню, ибо после срока, в который по трактуру с вами заключенному вы должны были дать его в аманаты, до сего времени пришел целый месяц, в продолжение коего, ежели бы вы

хотели, он мог бы приехать ко мне безпрепятственно до прихода еще Персиян. Из письма к вам от Пир-Кулихана видя похищали, им приписываемым Мамед-хану Эриванскому, коими старается и вас уловить, не мог не заметить здесь, сколько уверенья я в обычных Персиян хитростях и коварстве, чтобы лаская сколько можно больше и обманчивыми обещаниями преклонив на свою сторону, после лишить всего, выколот глаши или отнять самую и жизнь. Так будет и с Мамед-ханом, ибо по вернейшим ко мне известиям я знаю, что Мехти-Кулихан с Персидскими войсками находится у него в крепости, все его войска из оной выгнал, а Армян всех имеется за присмотром, чтобы при малейшем мосым движении к Эривани его самого и всех Армян увести в Персию. Вот следствия его вероломства и я сторону оную извещен, что Мамед-хан расказывается в том, что поверил Баба-хану и отдался в обман. В заключение же всего я должен повторить в. высокост., чтобы вы для собственной ваней пользы тех самых старшин, от коих наиболее опасается возмущения в крепости, взяв под арест и оставя в крепости 100 человек Российских солдат для охранения оной, сами бы с Карабагскою конницею или послав сына своего Мамед-Хасана-агу с неко и с оставленным войском при майоре Лисаневиче, поспешили бы соединиться с отрядом полк. Карагина и тогда буде ничего не можно будет сделать, то собрать все войска в Шушинскую крепость.

АКАК, т.2, док. 1450, 710-711

№ 46  
Письмо кн. Цицианова к Ибрагим хану  
от 28-го июня 1805 года, №451

Письмо в. высокост. извещающее меня о прибытии Баба-хана с войсками, я получил и видя из оного болытое о семя, выше безпокойство, не могу не сказать здесь, что находясь в крепости, опасаться вам нечего, когда с вами же в майор Лисаневич стоит с отрядом. Кр. Шушинской никогда персияне не могут взять, а народ ваше защищать должно-ли, - вопрошу с откровенностью, когда оный нималейше не содействует Российской войскам? Отряда с Лисаневичем весьма достаточно было для охранения Шуши и ежели послал я еще к вам полк. Карагина, то единственно по единственю излишней осторожности вашей, сделавшей торопливым и вашего майора. Впрочем, ежели уже не находитесь, чтобы конницею ваше подать помощь соединиться в крепости с Лисаневичем полк. Карагину, то покрайней мере прощу в. высокост. какимнибудь образом доставить ему провианту, ибо я только и опасаюсь, чтобы он не был без хлеба, а противу Баба-хана он будет стоять и никогда не отдастся, хотя бы еще два Баба-хана его окружили. - так-то уверен я в полк. Карагине. Впрочем я и самъ готовлюсь и в скорости пойду с войсками напомнить Баба-хану данный ему мною в пропись лист урок.

АКАК, т.2, док. 1451, с. 711

№ 47  
Письмо кн. Цицианова к Мехти -Аге  
от 28-го июня 1805 года, №452

Получив письмо ваше, в коем просите, чтобы я не беспокоился о замедлении амалата, потому что все ваши семейство и самая крепость состоять в аманатах у Лисаневича, не могу со всеми откровенностию не сказать здесь, что так говорите вы теперь, считая себя в опасности, а когда оная минется и Баба-хан уйдет, то батопка ваше, в. высокост. Ибрагим-хан, опять по прежнему будет поступать и не выполнять ни одной из своих обязанностей и обещаний; таково-то обращаться с Азиятцами и я считаю, что Бог хотел наказать меня, доведя иметь дело с злодейними ханами.

АКАК, т.2, док. 1453, с. 711

№ 48  
Высочайший рескрипт кн. Цицианову, от 6-го июля 1805 года. -  
Каменныи остров.

Донесение ваши от 22-го мая, с инспекторским адъютантом вашим Л.-гв. Подпор. Кн. Цициановым доставленные, и при оных ключи Шушинской крепости, подринные акты, заключенные вами с Селим-ханом Шекинским, присяжные листы сих ханов, равно как и Шурагельских старшин, вступивших в Российское подданство, представлены ко мне на усмотрение, через товарища министра иностранных дел кн. Чарторыйского.

Приняв за благо заключенные с сими ханами постановления и одобря оныя в полной мере, равно как и все испрашиваемые вами с семейством их награждения. Я дать повеление Министерству иностранных дел заготовить Ибрагим-хану Карабагскому и Селим-хану Шекинскому утвердительная грамоты, которая немедленно будет к вам отправлена.

Между пользами, могущими истекать для будущих времен. Для сего нового приобретения, кажутся быть важнейшими: 1). вящее обеспечение Грузии со стороны Персии и Дагестана; 2). способность, открывавшаяся устроению прочных дорог для хождения купеческих караванов из Грузии через Елизаветполь и Шушу в Джевад, где при стечении р. Аракса с Куры сия последняя делается судоходною, следовательно сие место должно-стует быт со временем, по физическому своему положению, важным пунктом для связания торговых спошений с Астраханью. Поэтому нахожу я нужным предписать вам следующее:

Предварительно представить мнение ваше, не нужно ли будет при Джеваде, для удобнейшаго обеспечения торговли, устроить укрепление?  
Новеллаю вам – приступить к устроению дорог, идущих из Елизаветполя в Шушу и из Шуши в Джевад, яко необходимо нужных как для торговых, так и для военных сообщений; и буде потребны на сие расходы, то представить смету, до какой суммы издергки, предполагаемыя на исправление дорог, могут простираяться. Во уважение засвидетельствованаго вами усердия чиновников, трудившихся при успешном окончании сего дела под вашим руководством, да Я повеление произвести их в следующиis чинам и наградить знаками отличия, сходственныiis с желаниями вашими, по мере службы каждого.

Въ заключение сего, отдавая справедливость ревностнmu служению, с удовольствием объявляю вам, что ханства Карабагское и Шекинское, присовокупленныя к Грузинским пределам способами кротости и добровольного убъждения, обращают на себя Мое внимание и полную признательность Мою к отличным трудам вашим, которые с толиким же усердием, как и благоразумием, устремляете всегда на пользу службы. Пребываю впрочем вам благосклонный.

Подписано: «Александъ»  
Конграстривал кн А. Чарторыйский  
АКАК, т.2, док. 1453, с. 711-712

№ 49

Письмо кн. Цицианова к Ибрагим-хану, от 10-го июля 1805 года,  
№492

Не входя в описываемыя в. высокост. причины касательно неприсылки внука вашего ко мне въ аманаты, скажу только, что при свидании нашем на Курак-чае, как в. высокост., так и почтенный сын ваш Мамед-Хасан-ага далъ мне честное слово прислать его непременно п не прежде как через 2 недели; сие время протекало и въ Карабаге все было спокойно, а в. высокост. его не прислали. Но оставляя теперь сие, уведомляю вас. Что через два дня я выступлю въ Карабаг съ войсками для наказания дерзкаго Баба-хана, несмотря ежели-бъ у него и 100 т. войск было, и я уверенъ, что ни провинта ничего у вас не заготовлено для войска, а просите ежечасно письмами, чтобы требовать от вас услуг и уверяете, что вы верноподданые со всемъ своим семейством и ханством Российской Государя.

АКАК, т.2, док. 1454, с. 712

№ 50

Отношение кн. Чарторийского к кн. Цицианову, от  
11-го июля 1805 года

Из Высочайшаго рескрипта на имя меньшаго сына Ибрагим-хана Карабагскаго, Ханлар-аги, в. с. усмотреть изволите, что вместо чина бригадирскаго, который нынѣ не существует, Е.В. благоугодно было пожаловать сточином полковника. Впрочем, если бы здесь не полагали, сходно с представлением вашим, что нужно оставить между сыновьями Ибрагим-хана илько отличие въ степенях производства, то не встретилось бы никакого затруднения поровнять его съ старшими братьями произведением въ чин ген.-майора.

Сие уважением остановило решимость Г.И., и признаю достаточным пожаловать Ханлар-агу въ полковники.  
АКАК, т.2, док. 1455, с. 712

№ 51

Отношение кн. Чарторийского кн. Цицианову  
от 11-го июля 1805 года

Из претворождасмаго при сём к в.е. рескрипта вы изволите усмотреть удовольствие, съ каковым Е.В. благово-лил принять послдни донесения ваши, заключающия въ себе окончательные акты присоединения к Российской Империи Карабагскаго и ханства Шекинскаго. Исполнение по оным благоугодно было Г.И. возложено на меня.

Въследствие чего жалованыи грамоты Ибрагим-хану Карабагскому и Селим-хану Шекинскому, отправляемыя съ возвращающимися к вам Л.-Гв. Подпор. кн. Цицианову, прошу покорно в.е. доставить къ сим ханам прилучным образом, по лучшему вашему усмотрению. Знамя и сабля, въ ходство заключенных трактатов каждому изъ нихъ назначеныи и о коихъ упомянуто въ грамотах, т.е. два штандарта съ гербом Российской Империи и две сабли равной цени, богато каменьями украшенныя, приказано заготовить начальству Императорскаго Кабинета и въ непродолжительном времени вамъ будут доставлены, равно как и медаль, пожалованная наследнику ханства Карабагскаго Мамед-Хасан-аге, по форме отъ васъ присланной.

Вноуправляющему Грузию, дабы по награждении ихъ приличными дарами возвратились они въ свое отечество съ присоединенiem радостных известий.

Приняв сие три правила въ самом строгом смысле, не трудно будет извлечь изъ оных частное приложение къ настоящимъ обстоятельствамъ, какъ ниже следуетъ:

лошади Карабагскихъ славятся въ Персии за лучшия; по второму правилу можно бы наложить на Карабаг дань, состоящую въ несколькихъ лошадяхъ лучшей породы ежегодно, для конюшни Е.И.В.

Шекинское владение изобилуетъ щелкомъ; върхъ того въ Дагестан вообще делаютъ изрядныe ковры, и такъ сверхъ щелку обложить можно некоторымъ числомъ богатыхъ ковровъ, наподобие того, какъ Грузия съ 1587 года некоторое время платила Российскому царю, посыпая ежегодно десять золотыхъ ковровъ и десять Персидскихъ камокъ. Провинция Джарская равномерно изобилуетъ щелкомъ и составляется изъ шести възьныхъ обществъ, на которыхъ наложенную дань уменьшить можно по приличию, буде оная для нихъ тягостна, определяя платежъ натурою или деньгами; частносъ распределеніе даніи оставлять можно, какъ доселе было, на собственое ихъ распоряженіе. Впрочемъ, буде въ вылескаплани встретятся неудобства, оставя платежъ даней натурою, можно сделать слѣдующее распоряжение: для вознаграждения издергекъ на иенсион сихъ же хановъ употребляемыхъ, превратить даніи въ деньги и обложить Селим-хана Шекинскаго и Ибрагим-хана Карабагскаго, каждого 10 и 15 т. рублей ежегодно, съ темъ чтобы осталася часть даніи, которая отъ обеихъ ханствъ составитъ въ первомъ случаѣ 25, а во второмъ 15 т. руб., обратилась на собственную пользу ихъ народовъ и на общественные заведенія подъ распоряженіемъ самихъ хановъ, оставленныхъ на прежнихъ правахъ, но съ ведома и по согласию главнокомандующаго Грузіи. Буде сие покажется затруднително и съ образомъ Персидскаго правления несовместно, то по крайней мере наклонить хановъ, чтобы часть даніи, изъ милосердия Е.В. оставляемая, не почиталася уже въ числе внутреннихъ налоговъ и не почитались уже въ числе внутреннихъ налоговъ и не взималася бы съ народа, во облегчение ему и въ залогъ благости Российскаго правления.

Исполняя сию Высочайшую волю Г.И. долгомъ почитаю присовокупить, что умеренность и уменьшениe налагаемыхъ даній признать можно ико вернейшъ способъ для привлечения преданности Азийскихъ народовъ къ Российскому правительству; сравнение прежняго существования ихъ съ иныишимъ и насильственнаго правления хановъ съ кроткимъ и безкорыстнымъ правлениемъ Российскаго должноствуетъ неминуемо обратиться въ пользу нашу и произвести по времени весьма выгодное для России влияние, которое будетъ темъ дѣйствительнее, что извлечется самопроизвольно изъ благородныхъ попечений правительства о судьбѣ новопокоряющихся народовъ. По совершенной предначертаніи на Персию, когда устроятся прочныя дороги и предѣлы Грузинскіе получать желаемое спокойствие, время укажутъ лучше, какие въ техъ странахъ могутъ быть изобилінейшіе источники государственного богатства въ торговле или земельныхъ податяхъ, но теперь настоитъ первейшая надобность въ томъ, чтобы отвращать встречающиеся препятствія всеми способами, которые находятся въ рукахъ нашихъ, дабы темъ облегчить успехъ предприятий. Впрочемъ все сие предоставляется на опытное мненіе в.с., которосъ утвердить здешнюю решимость.

АКАК, т. 2, док. 1456, с. 712

№ 52

Высочайший указ, данный на имя Ибрагим-хана Карабахскаго 8 июля 1805 года  
Санкт-Петербург

Божью милостью мы, Александръ первый и Императоръ и самодержецъ Всероссийской, и прочисъ, и прочие, и прочие.  
Усердие и верность Ваша Всероссийскому императорскому престолу обратили на себя Наше все милюстивейшее внимание; во уважение чего и въ знакъ особенного къ вамъ Нашего высокомонаршаго благоволения признали мы за благо пожаловать Вас въ чин Россійскаго генерал-лейтенанта, съ полнымъ по сему чину жалованіемъ, указавъ производить Вамъ оное ежегодно серебряною монстою изъ государственныхъ доходовъ. Пребывая въ твердой надежде, что изъявляемое къ Вамъ Наше благоволение послужитъ вѣцьнимъ поощрениемъ къ ревностному и усердному выполнению Вашихъ верною/дланіическими обязанностями и что темъ наче усугубиться достохвальная презданію Ваша и дома Ваша заслугъ высокому нашему императорскому престолу.  
Въ прочемъ пребываемъ къ вамъ благосклонны.

Подписано «Александъ» АКАК, т. II. с. 713

№ 53

Письмо кн. Цицианова к Ибрагим-хану, от 17-го  
июля 1805 года, №501.

Извещаю в. высокост., что 15-го числа прибыль я съ войсками къ разоренной дер. Мардашти и остановился здесь лагеремъ на двое сутокъ, чтобы соединиться съ полк. Карягинимъ, который и совсемъ имъ отрядомъ благополучно перешелъ горы и прибылъ въ мой лагерь, где я снабдилъ его всмъ потребнымъ. При чемъ не могу не замѣтить, что все что потерпелъ сей панхрабрейшии полковникъ и что онъ потерпелъ также высокославныя войска Е.И.В. всемилостивѣшаго Государа, то все сие произошло отъ торопливыхъ в. высокост. известий о приближеніи Баба-хана, котораго я считаю не иначе, какъ самымъ слабымъ неприятелемъ. Завтра я поднимусъ лагеремъ и пойду къ Аскарану, надеясь иссомнѣнно что в. высокост. заготовитъ для войскъ со мню идущихъ достаточное количество провинта, котораго доставлять нѣ Елизаветполь; невозможно, ибо вчерашній день неприятельская партия до 3.000 прошла позадъ меня съ Нир-Кули-ханомъ, меня съ Нир-Кули-ханомъ, какъ говорятъ, не тронув моихъ никетовъ и почевала Тертер, почему и полагаю я, что намеренъ то, чтобы перехватывать провинтъ, ежели бы изъ Елизаветполя ко мне шелъ, или разорзть Елизаветпольскія селенія.

АКАК, т.2, док. 1459, с. 713-714

№ 54

Предписание кн. Цицианова майору Лисаневичу от  
17-го июля 1805 года, №502.

Спешу известить в.в.с., что 15-го числа прибыль я с отрядом войск в разоренной дер. Мардашти и остановился тут лагерем на двое суток, чтобы соединиться с полк. Карагянином, который вчера пятого числа со всем отрядом, благополучно пройдя горы, со мною сопрёлся. Вся бедствия сим храбрейшим полковником и всем отрядом потерпевшия, не могу я не приписать горопливым, вашим известиям о приближении Баба-хана, которого считаю я слабым неприятелем. Как-же в отряде его весьма больных и раненых, да и самъ он также ранен, то встречая большую трудности возить с собою много больных, отправить я его со всемъ отрядомъ через горы в Елисаветполь, снабдив всемъ потребным. О сем уведомляю я вас только для единственного вашего сведения; высокостепенному же Ибрагим-хану не призывал я за нужное упомянуть о сем в письме, потому что он окружены изменниками, которые бы не преминули пересесться на неприятеля и помешать ему в дорог. Завтра поднимусь я отсель и пойду к Аскарану, но нужно, чтобы Ибрагим-хан заготовил достаточное количество провинта для моего отряда; доставлять же онъ из Елисаветполя невозможно, ибо вчерашний день назад меня прошла неприятельская партия до 3.000 и ночевала на Тертере; я же полагаю, что прошла она туда или для разорения Елисаветпольских селеней или для перехватывания провинта. О сем писал я к Ибрагим-хану и в.в.с. предписываю как можно о провинте настаивать, хотя половину провинта и половину скотом. У меня еще теперь есть на несколько дней.

АКАК, т. 2, док. 1460, с. 714-715

№ 55

Письмо кн. Цицианова к Ибрагим-хану, отъ  
20-го июля 1805 г., №509.

Письмо в. высокост. с приложением к вам такового же от Абу-Фетх-аги я вчера получил и вам его возвращая, вопросом: зачем вы его ко мне прислали? Ибо от эдакаго мерзавца и изменника мне переписки не нужны, а оно им прислано не для вас, а для того, что он знает, что всяко мое письмо, вами полученное, будет на базаре опубликовано вас окружавшими и тем возмутит неверных ваших подданных, - и для того в последния раз требую от вас священным именем Е.И.В., чтобы всякое письмо, с неприятельской стороны вам получчинное, не распечатывая, отдавали бы для доставления ко мне майору Лисаневичу, а посланного, не давая ему по базаруходить, тотчас ему же бы под стражу отдавали. Мудрено-ли то, что неприятель разсеивает в пользу свою неприятельские для нас слухи, которым верить прилично только легковерию Азиатам? Относительно до того, что он вас страшает тем, что будто я иду для отнятия крепости и для перерезания. Татар, так сие не для чего больши, как для того, чтобы поселять в вас недоверие к русским войскам, а в народе глупом и легковерием страх, который об этом письме на базаре уже узнает. Впрочем хотя вы судя сами по себе, и поверили этому, но я готов воказательство противного саму взять отряд майора Лисаневича и идти в Елисаветполь, тем наче, что отказываетесь провинт давать, которого мне надо 400 четвертей и 100 скотии. Неблагодарности в. высокост. я не видывал еще примера. Российское войско потерпело 300 человек вернейших воинов и которые дороже 30,000 неверных вам, подданных; база Российского войска бы не усидели и одного дня в Шушинской вахшой крепости, а теперь дождались того, что и Баба-хан ушёл. Сообразите все сие и увидите, много ли вы верности и благодарности показали при первом шаге вашего подданства, твердя во всяком письме, чтобы я требовал ваших услуг, а провинта отказываете. Неужто вы думаете, что услуги состоять в известиях пустых, лживых и вздорных, так как третьяго дня вы прислали, что шах-задэ соединился с Баба-ханом, а теперь, что шах-задэ пошёл в Елисаветполь; я бы мог иметь известия верныя от Армянина или Татарина за 600 р. В годъ, а вам бы следовало, если вы не желаете и России и Баба-хану служить вместе, получив известие от мерзкаго вахшего сына, послать одного тотчас в самой Баба-ханов лагерь узнать, шах-задэ с вами ли, а другаго в Елисаветполь - верно ли то, что он туда прошёл; тогда бы вы показали прямое усердие к России.

АКАК, т. 2, док. 1461, с. 715

№ 56

Отношение кн. Цицианова к кн. Чарторыйскому,  
от 23-го июля 1805 года, №512.

Имея честь представить при сем для подписания Е.И.В. всеподданнейшее донесение о выступлении моем из Елисаветполя с отрядом войск в Карабагское владение противу Баба-хана и при оном порядке произшествии в походъ, заключающийся за дневной записке, ил коих в.с. усмотреть изволите, что завтрашний день, соединясь с Карабагского конницю до 600 человек при сыновьях Ибрагим-хан буде по предательским. Персидским обманам не обмануть, пойду к Араксу для больших оказательств моихъ движений на Баба-хана сердара, который при моем приближении, не допустя меня до себя за 15 агачей или Немецких миль, бежаль со всемъ своимъ войскомъ за Аракс. Долгомъ ставлю сообщить в.с., что какъ Ибрагим-хан Карабагский большую частью окружен изменниками, менее ему, нежели Персианам преданными, которые и теперь немалую часть Карабагскихъ жителей, застращенныхъ Баба-хановыми войсками, наклонили к измене, то весьма необходимымъ поставляю я, чтобы чрез в.с. от Высочайшаго именн. Е.И.В. было прислано к Ибрагим-хану письмо, в коемъ было бы упомянуто,

что как по непреченному милосердию к нему Е.И.В. Карабагское его владение защищено силою непобедимыхъ Российскихъ войск от совершааго раззорения Персидскими войсками и Шушинская крепость осталась невредимо только от присутствия вашего гарнизона, без коего множествомъ окружающихъ е.высокост. изменников не только оная была бы сдана, но и самъ он с семействомъ был бы выданъ Баба-хану; то для прекращения сего зла от таковых изменников, вкрадывающихся и в народе, е.Высокост. Должен замеченнаго им в неприязненности, хотя бы то быль и его родственники, тотчас отдавать под стражу начальнику гарнизона Шушинской крепости и таковые, по изобличению явными доводами в измене, будут отсылаемы в Россию, где без телеснаго наказания будут навсегда содержимы, как достойные отдаления от своего отечества. Е. Высокост. же, чувствуя в всей силе излияния на него высокомонархии милости принятием в высоком подданстве и защщением его владения, должен иметь первую свою целью исполнение во всей святости артикулов. помыщеныхъ в заключенном с ним трактате, и имеет большее доверие к Российскимъ войскам, не ища Персидскихъ отговорок и не повторяя того, - храни Боже слышать, в другой раз, что до прихода главнокомандующаго кн. Цицианова в Карабагское владение е. Высокост. не подавалъ помоцъ полк. Карагину ни войском, ни провинтом. АКАК, т.2, док. 1462, с. 715 -716

№ 57

Письмо кн. Цицианова к Ибрагим-хану, от 24-го  
июля 1805 года, №515.

Я не могу не удивиться вашему поведению: я стоялъ 4 дня под Шушинской крепостью и вам известно, что пошел на Аракс, а, в. высокост. никакого войска ко мне в помощь не прислали. Неужто вы думаете, что Россия обезана своё войско терять за вас, а вы, не принимая никакого участия, должны сидеть в крепости, окружённой изменниками? Неужто вы думаете, что вы лучше и выше меня? Изуважения только к вашим летам я вам это прощаю и объявляю, что я ни за какими причинами не останавливаюсь, завтра отсель возвращаюсь в Елисаветполь и желаю под Аскараном видеться с вами для выполнения моих требований.

АКАК, т.2, док.1463, с. 716

№ 58

Письмо кн. Цицианова к Ибрагим хану  
от 26-го 1805 года, №517.

Как благостию Божиго и особенным для вас счастием владение в. высокост. защищено от разорения Персидскихъ войск, бежавших при моем приближении с непобедимыми войсками, долгом ставлю объявить вам священным именем Е.И.В. всемилостивейшаго великаго нашего Г.И., что с сих пор, сколь скоро от неприятеля России кем бы то ни было получено будет письмо и оное без распечатки не будет отдано майору для доставления ко мне, а человек привезший для содержания им под стражею тотчас не отдан, то таковой сочен будет за совершенного изменника Е.И.В., которому, в. высокост. дали присягу в верности какъ за себя так и за в.с. вам подвластный народ. Высокост. о сем и говорить считаю за ненужное, уверен, будучи, что вы обязанность сил как подданный Е.И.В. всегда выполните; подтвержду только, чтобы от подданных вашихъ, за коих в. высокост. же обязаны отвѣтывать, было сие во всей точности исполнено, без всяких Персидскихъ отговорок.

АКАК, т.2, док. 1464, с. 716

№ 59

Письмо кн. Цицианова к Ибрагим хану  
от 5-го августа 1805 года, №524.

Хотя на невежливое, в. высокост. письмо, ничего больше не оказывавшее, кроме недоверенности Персидской. я и не должен бы отвечать, али можно-ли, не уважая ни места мою занимаемаго, ни Высочайшаго доверия Е.И.В. всемилостивейшаго нашего Государя делаемаго, писать ко мне таким образом, ио я в. высокост. извиняю, зная что вы стари, худо видите что не читаете, а это мерзкие Мирза-Алибек и Фези-бек вам поднесли. а ваш хороший секретарь запечаталь. Если они вам не пишут, как и с ними обхожусь - не моя то вина; в Елисаветполь они столько останутся, сколько я, а потому прошу в. высокост. писать ко мне вежливее и не думать, чтобы без письма в. высокост. мы не умели обходиться. За сим прошу по поручению моему майору Лисаневичу исполнить, - оно единственно пользу вашего владения в себе заключает. Наконец прошу в. высокост. приложение мое письмо доставить чрез своего нарочного к Мустафа-хану Талышинскому, коего я прошу о успехе нашей морской силы уведомить и доставить к генералу там командающему письмо: ему сие легко сделать можно, но по Персидским обычаям на словах только пишут обыкновенно ханы.

АКАК, т.2, док. 1465, с. 716-717

№ 60

Письмо кн. Цицианова к Ибрагим хану  
от 17-го августа 1805 год, №560.

Письмо в. высокост. о невозможности возвратить хацамъ, вами заарестованнымъ, их лошадей получил и не удивляясь всему тому, что вы в отговорку приносите, зная что у вас Бог и Мухаммед состоять в корысти и

деньгах. Таковых же правил и все ваши подданные, а к тому правление ваше от старости вашей столь слабо, что никто вась не уважает и никто не слушает вас; окружающие мерзавцы набивают себе карманы гомощию вашей слабости и я уверяю вас честно мою, что при подобных ваших переписках и поступках вы можете потерять ханство, ибо Российская Империя ни грабителей, ни грабежей не терпит.

АКАК, т.2, док. 1466, с. 717

№ 61

Письмо кн. Цицианова к Ибрагим хану  
от 17-го августа 1805 года №561.

Для сведения в. высокост. о здешних производственных долгах ставлю сообщить следующее:

Аббас Баба-ханов сын измену Елизаветопольских Татар, им уверенных, что возмет крепость, вошел было в форштат, но удачно вылаком из крепости с большим с его стороны уроном оттуда выгнан и пошел на Загам, где встретив наш провинцальный транспорт, к Елизаветополю следовавший, атаковал всеми своими войсками, однако-ж колонна в 309 человеках его провожавшая храбро защищалась, доколе полк Карагги с 500 человек приступил для выручки онаго: на расвете же полк Карагги стремительно напав на Персидскую войска, разбил их так сильно, что они, оставя на своём лагере множество хлеба и экипажа, 3 агача бежали, не смея остановиться, и в сем сражении, по словам выживших иленных Грузин, убито с их стороны и ранено 6 ханов и также тяжело ранен царевич Теймураз, не считая уже большого урона в убитых их простого народа по найденным на месце 56 неувезенными телам. С таковою чувствительною потерю Аббас Баба-ханов сын принужден был бежать в Эриван; но в Деликанском тесном ущелье, через которое хотел пройти, встречен был нашими Казахскими Татарами, напавшими на него так сильно, что он потеряя, множество людей в убитых и раненых, также большое число фальконетов, ружей и каторев со выюками, доставшимися в добыву Казахцам, едва мог уйти с остальным войском в Эриван. При сем же случае выручен им и вывший Грузинский сердар, а нын ген.-м. кн. Орбелиани в прошлом году попавшийся в плен. Что касается до Ганджинских Татар, захваченных в плене Баба-хановым сыном, то их более 400 домов возвратились на свои места и самая только малая часть у него осталась, а Шампидильцы вошли в попорность и ищут моего прощения. Сообщаю вам то, что точно было здесь по разставни моею с вами, прибавлю известия, принесенные Ганджинским Татарам, выбежавшим из Эриванского форштата, не выдавая оных за верных по строгости моих правил, а не Персидских; оные состоять в том, что Аббас Баба-ханов сын ушел уже из Эривани и увез с собою Мамед-хана Эриванского со всем его семейством, оставил с Мехти-Кули-ханом в крепости 2,000 Персидских войск. Ганджинские Татары в Эриванском форштате все оставлены и ни один из них не увезен, а Эриванские Армяне и все Памбакские Татары, по словам того Ганджинца, выбежали в Памбаки.

АКАК, т.2, док. 1467, с. 717

№ 62

Письмо кн. Цицианова к Ибрагим хану,  
от 17-го августа 1805 года №562.

У нас никогда не водится, чтобы отряд отделенный от главного своего места и так в дальнем разстоянии находящийся, как отряд майора Лисаневича, защищающий владение в. высокост., не имел сношения с главным своим начальством; чтобы же оно было без препятства, то необходимо нужно установить почту, каковая учреждена и по всем местам в Грузии, где только стоять Российская войска. Для сего потребно в разных местах сделать посты, на коих поставить по 6 чел., действующих по очереди возить бумаги от одного к другому посту и при них по 10 человек конвоя, для того что одному возить опасно. Таковые посты от Елизаветополя до Гарани будут содержимы нашими казаками, оттоль же до Шушы уже нужно, чтобы содержали подвластные в. высокост. и первый должен быть на Тертере, где есть и деревня, другой в Шах-булак и третий к Шуше буде-же от Шах-булака до Шуши трудно ездить на одной лошади, то разделить на два и в Аскаране сделать пост. Скорейшее установление посты тем необходимо, что и мне нужно иметь теперь частыя сношения с ген.-м. Завалишиным, действующим в Гилиане Российской флотилией и десантом, а потому и остась я уверенным, что в. высокост. не замедлит скорейшим исполнением вышеизказанного не словами, а самым делом и точностю. Деньги же за одну лошадь при проезде курьера платими будут от Шуши до Шах-булака 120 коп. медью, а от Шах-булака до Тертеры 128 и от Тертеры до Гарани 1 р. 28 коп., а обыкновенная письма, пересылаемая через посты, должны быть возимы без платы, только со всею верностию и чтобы не могли пропасть; в противном случае в. высокост. будете иметь в своем ответе.

АКАК, т.2, док. 1468, с. 717-718.

№ 63

Письмо кн. Цицианова к Ибрагим хану  
от 23-го августа 1805 года, №571.

Письмо в. высокост., в коем просите о присыпке к вам доктора или Грузинского лекаря Татулу, для пользования сына вашего Мамед-Хасан-аги, я получил и сим на оное ответствую: доктора у меня нет, которого бы я мог к вам послать, а Татула – человек вольный, упражняющийся в вольной практике, и по законам, равно и

обычаям Российской пользующийся предоставленным каждому правом свободы, никем неотъемлемой. Следовательно принудить его к сей поездке противу его воли я не могу, ибо я не царь Ираклий и не царь Георгий, всегда так поступавшие, да не хочу и быть таковым, поелику Российской несвойственно перенимат Персидские обычая. Впрочем в угодность в. высокост., то я могу для лечения высокопочтенного сына вашего Мамед-Хасан-аги прислать знающего лекаря из полковых, каковые и меня печать, да и каковой и в Шуше находится при батальоне, - разве майор Лисаневич его с собою взять.

АКАК, т. 2, док. 1469, с. 718

№ 64

Предписание кн. Цицианова майору Лисаневичу,  
от 27 августа 1805 года, №579.

Я и прежде сего знал, что поход ваш кончится не к славе Российского оружия, что кончится релящею и извещением об уходе вашего неприятеля. Какая мне нужда до того, что Сисианские и Баргушетские жители, бунтовавшие с Абул-Фетхом приведены в повиновение, когда сам Абул-Фетх-ага ушел от вас и вы сто упустили, ничего ему не сделав, и допустили Вакапским жителям уйти также в Ордубадские горы; так зачем же было и ходить, когда не надеялись об успехе? Когда вы делали спас для Персидской службы, то вам бы должно было идти в самыя горы, не бояться смерти и во чтобы то не стало, а его поймать, ибо я вас уверяю наперед, что теперь он проживет там до весны, а весною тоже будет в Карабаге, что и нынешнего лета. Какак же и польза от вашего похода! Баба-хане я и без вас уже знал, как и о том, что Аббас, его сын, переправился за Аракс: следовательно известия ваши для меня ничего не значат и похожи на ваши военные действия, а мне нужно знать что либо по-важные и именно: взять ли Кирман и можно-ли проехать от меня курьеру к Азад-ханову сыну? Вот что мне нужно знать и я буду о сем ожидать от вас рапорта. Абул-Фетх по отбытии вашем в Шушу опять возвратиться в Капан и опять возгосподствует. Вы опять пойдете с войском не для военных действий, а для переговоров, которые ничем кончатся, как и нынешние, о коих вы хотя и не упоминасте, но я известен о них. Бедные солдаты! Сколько им мучения от сих пустых походов, да и дождется того, что и их не будут бояться Карабагские жители, как Баба-хана, ушедши в горы, и об них сие последние будут думать, что они боятся гор, не ведая, что сие произошло отлишней осторожности начальника.

АКАК, т.2, док. 1470, с. 719

№ 65

Всеподданнейший рапорт кн. Цицианова, от  
29-го августа 1805 года, №38.

Высочайший именный В.И.В. указ, от 6-го июля на имя мое состоявшийся, о Высочайшем утверждении В.И.В. постановлений, заключенных мною с Ибрагим-ханом Карабагским и Сепим-ханом Шекинским, вступившими в весное подданство Всероссийской Империи, и о всемилостивейшем созвездии о счастливии обоих сих владельцев и их семейства Высочайшими вознаграждениями по всеподданнейшему мосму представлению, я 17-го сего месяца имел счастье получить имению таковое же всеподданнейшее и действительнейшее пользы, могущая истекать от приобретения Карабага, есть, как и в Высочайшем повелении В.И.В. упомянуто: 1) что совершенно обеспечится тем Грузия со стороны Персии и от Дагестана, и 2) через устроение прочных дорог для хождения купеческих караванов из Грузии через Елизаветополь и Шушу в Джевад установится торговая связь с Астраханью, - что впоследствии времени составлять будет существеннейшую для здешняго края пользу, тем паче, что по собираемым мною сведениям из Тифлиса в 16, а отсюда 8 дней караван Джевада достичь может. На те же статьи Высочайшаго В.И. В. В опом указе повелении дерзаю с благоговением представить на 1-е, чтобы я предварительно представил мнение мое, не нужно-ли будет при Джеваде для удобнейшего обеспечения торговли устроить укрепление, - что сколько я имею познания о сем селении, оно природою довольно укреплено, лежа в углу между двумя большиими рукаами, в оном месте небродоходными [Куры и Аракса] сдлавшимися, равно и о том, что по неудобо-воображаемым жарам и постоянного требования для наших войск там быть не может, разве, на основании всеподданнейшего моего В.И.В. допесения от 1-го декабря прошлого 1804 года, обратить Джевад во временные пристанища для зимы года, т.е. в глубокую осень и зиму, имея большия пакгаузов в предполагаемом Сальянском креплении. На 2-е, чтобы я тотчас приступил к строению дорог, идущих из Елизаветополя в Шушу и из Шуши в Джевад, яко необходимо нужных как для торговых, так и для военных сообщений и буде потребны на спас чрезвычайные расходы, то представить смету до какой суммы издержки, предполагаемыя на исправление дорог, могут противиться, - имею счастье всеподданнейшие долести, что до Аскарана, т.е. почти до половины дороги от здешняго города до Джевада, дойдя с войсками в кампанию сего лета, приступил я, что кроме нескользких мостов на стремительных здешних реках по дороге починки весьма мало потребно будет для арбовых или повозочных подвозов, должен будучи присовокупить здесь и о том, что недостаток в инженерах при мне лишает меня счастия выполнить Высочайшую В.И.В. водно относительно как обозрения дороги, так и самого Джевада, не в наших руках, сидя находящимся, а во владении Ширванского хана, - как я имел таковое же упомянуто в реляции о приобретении сих ханств. О недостатке инженеров дерзнул я отозваться потому, что за употреблением к съемке Грузии оставались собственно при мне 2 только для военных движений и именно: свиты В.И.В. по чати квартирмейстерской майор Чубук и кап.

Буцковский, из коих последний по домашним обстоятельствам просился в отпуск, да и безпрерывно болен; а первый, так как и усердие и деятельные другого ему равного не знаю, сначала приставлен был надзору за казенными строениями в Тифлисе, а в июне месяца послан к Тагаурскому ущелью для устройства, по Высочайшему повелению, на прочной ноге дороги, на смену полк. Дренякина, который сколько ни усерден, на деятельности майора Чуйко не иметь; его же отозвал ко мне как для крепастного строения, когда ген. От инженер фон-Сухтелен разрешил представленный мною на его одобрение перемены в его проекте, так и для сделанной мною кампании, но он к сей не поспел и прибыль сюда по возвращении моем из похода.

АКАК, т.2, док. 1471, с. 719

№ 66

Письмо кн. Цицианова къ Ибрагим-хану,  
от 3-го сентября 1805 года, № 623

Хотя мне стыдно было читать письмо в. высокост., что, вы, будучи владельческий хан, после пожертвования, каковых для вас сделала сего лета Россия величайшими издержками и потеряла людей, требуете удовлетворения ваших подвластных - заплаты за 12олов и 3-х лошадей и сами их сего безделицею не удовлетворите, во знать, что у в. высокост. и въся окружавших иного бога нет, кроме корысти и денег, - прошу мне объяснить, которого полку Русские забрали оной скот; тогда тотчас прикажу заплатить в насыщение низкой вашей алчности к деньгам.

АКАК, т.2, док. 1472, с. 719

№ 67

Письмо кн. Чарторыйского к Ибрагим-хану,  
от 8-го сентября 1805 года.

Е.в. всемилостивший наш Г.И.Высочайше указать мне соизволил обявить в. высокост. следующее: Е.И.В., удостоится принять вас, дом ваш в все Карабагское владение в вечное подданство Российской Империи, единое имел к тому побуждение защитить слабыи силы. В. высокост., от притеснений враждующаго вам сердаря Баба-хана. При первом разе вы соизволите уже благородное действие высокомощного покровительства всемилостивейшаго нашего Г.И., видя не токмо владение ваше и кр. Шушинскую отъя неприятеля загражденными, но и собственно особу в. высокост. охранную от недоброжелательных людей вас окружающих, которые, какъ известно, пытаются против вас злыи умыслы и откладывают исполнение оных токмо до удобнаго случая. Сии гласные опыты участия всемилостивейшаго приемлемаго в судьбе вашей, которая ныне получила новое бытие через славу победоносного Российскаго оружия, должныствовали наложить на вас обязанность возчувствовать толь знаменитыя щедроты Е.В. и утвердить вас тем паче в новом долге вашего верноподданства. Но сколько прискорбно было всевозгущьшему нашему Монарху слышать, что в. высокост., отзываясь, нечисто-сердечными ответами к главноуправляющему Грузио ген.-отъ-ниф. Кн. Цицианову, ни мало не способствовали ему в защищении собственного и даже оставили малый и храбрый отряд полк. Карагтина претерпевающимъ через несколько дней недостаток в провианте, не подав ему ни малейшей помощи.

Все оне убедило Е.И.В. обывать в высокост. через меня справедливое Его негодование, которое не превратилось еще во гневе по единому свойственному Е.В. милосердию во уважение старости лет ваших и того обстоятельства, что в. высокост. во время сих произшествий не получили еще известия о высочайшем утверждении вас в ханском достоинстве и вместе с оным знаков особенного благоволения, к вам и каждому вашему всемилостивейшему изъявленныхъ. Си внушения, из правосудия и милосердия Г.И. к великолдушию и к оказанию на сей раз всемилостивейшаго к вам прощения.

Но дабы изгладить вовсе такое невыгодное мнение, могущее укорениться в мыслях всемилостивейшаго нащего Г.И., в. высокост. предстоит один путь, путь чистосердия, верности и усердия к Высочайшему Его престолу, коим шествуя, не будете вы никогда иметь причины раскаяваться в вашем поведении, но напротив того

возчувствуете в полной мере благость и могущество Российской запады навсегда и против всех врагов дома вашего. При том зна, что в. высокост. оружены людьми злымыслиями и приверженными неприятельской стороной более, нежели к особе вашей, Е.И.В.. Высочайша соизволяет, чтобы вы не токмо избегали от сообщества с таковыми, но по разсмотрению вашему, буде собственное ваше спокойствие того требует, можете передавать их под стражу Российскаго гарнизона, в Шушинскаго находящагося, оттуда же могут они препровождены быть в Россию, где получая приличное содержание, без всякаго наказания, будут содержаться токмо в отдалении от своего отечества, для коего томено зловредно их пребывание.

Исполняя сим Высочайшую во его Е.И.В., с отглаголенным почтейнейшим к особе в. высокост. и

пребуду...

АКАК, т.2, док. 1473, с. 719-720

№ 68

Письмо кн. Цицианова к Ибрагим хану, от 8-го сентября 1805 года, № 628

Два письма и оба пустыя от вас получили: в одном вы хотите, чтобы я меньше майору верил, нежели Сенц-хану, вадему яко-бы сыну. Майор присяжной человек и государю служить делом, а вы и сын ваш Селим-хан только языком; лучше бы вы родных сыновей своих воспитывали так, чтобы они между собою как собаки не

живли и против вас не воевали, нежели набирать себе сынов подобных. В другом письме, что теперь не время; позвольте вас попросить уволить меня от наставлений ваших, ибо я не хочу учиться у того, который сам не знает времени, когда и как поймать бунтующего своего сына Абул-фетха и которого никто не слушает, никто не повинуется, без чего давно бы он пойман был. Впрочем, ожидаю скораго ответа на письмо от 2-го числа его месяца, остаюсь желающим вас видеть на деле, а не на языке усердным к службе Е.И.В. нового Вашего Государя, которую ничем доказать больше не можете, как изловлением Абул-фетха и доставлением ко мне.

АКАК, т.2, док., 1474, с. 720

№ 69

Письмо Ибрагим хана к кн. Цицианову  
[перевод старый].

Письмо ваше в.п. имел я честь получить, в котором вы изволите писать в разсуждении переговора с Мустафа-ханом Ширванским и его неслыханных вам ответы; ибо всем я известился, как-то: Мустафа хан пишет, что Карабагский, находящаяся в Ширване, семья разделяется на три части и что Джевад и Мугань принадлежат Ширвану: то буде кто ехал кому либо 3 или 4 года дастя пропитание, то можно ли присвоить, то как отец Мустафа хана, также и сам Мустафа хан будут присвоены нам, ибо мы не только Мустафа хана, но и отца его со всеми их родственниками 10 или 15 лет во владении нашем пропитывали напостедок, даже дав им пособие, отправили в Ширван, где и их утвердили их на ханство. После же Надир-хана, как тому есть уже лет 60, как Ширванские жители неоднократно сюда приходили, но мы по соседству нашиму, как отец мой, так и вспять им отдавали. Еще за несколько лет перед сим, как гр. Зубов был на р. Куре, что вам и самим не безизвестно, что в то время я усердие имел к службе Двора Е.И.В.; в тоже время как Ага-Мамед-хан вторично приходил во владение мое, то часть Ширванского войска в то время была соединена с Персидским, где мое владение разорилось. Также и в сем году, - что вам и самим не безизвестно, как Баба хан с войском приходил сюда во владение мое, также Ширванское войско было вместе с Персидскими, которая сражение имели противу велико-славных Российских войск, где Карабагское владение разорилось, а Ширванское осталось без всякого вреда. При всем оном, какая права имеет Мустафа-хан оныя вам изъяснить и что вы на оное соглашаетесь, то видно и перед ним никакого отлия не имею, и буде не отдастся мне тес семы, которая находится в Ширване, то как я могу ли я выполнить приказания, насыаемах от Двора Е.И.В., и могу ли я возобновить привест к состоянию сис владение? Натурально, что где производится хороший торг и промысел, то оттуда бежавшие других владений жители ни за что не выйдут; но по милости всемилостивейшаго Государя государей помощию вашего благоприятства надеюсь и прошу не только что возобновить и поправить владение находящимися в Ширване семьями, но отомстить им, Ширванцам, где надеюсь, что желание мое вам не противно будет. Также и в Российском обыкновении слыхал я, что ехали кто кому пожелает служить, то неужели через 2 или 3 года можно того присвоить, и какое Мустафа-хан имеет право с вами переговор иметь? Что же касается до Джевада и Мугани, то всем язвестно, что Карабаг и Муган одним называем имиают. Прежде сего во время отца моего Кияс-хан и Хуссейн-Али-бекиль и Мамед-Солим-хана отец Хасан-хан Муганская разницы с Карабагом не имели, даже и во время пребывания гр. Зубова при р. Куре. Сафи-хан Муганский со всеми своим семейством и владением были вместе с мною, что думаю и вам не без известно; но после Ага-Мамед-хана скажанное Муганско владение соединилось с Ширваном. Буде доказательство требует, то они сами, ехали правду скажут, доказать могут, - посмь за нужнос сечь высокопочтенного мелика Джимшида к вамъ отправить, который по присад осталныи обстоятельства в.с. донесет.

АКАК, т.2, док. 1476, с. 720-721

№ 70

Письмо кн. Цицианова к Ибрагим-хану,  
от 11-го сентября 1805 года, № 661

Я ожидал от в. высокост. решительного ответа, а вы прислали нелепое письмо, наставлениями для меня наполнило; прислали послем мелика Джимшида, чтобы он по Азиатскому общую к секретарию моему или к кому нибудь из любомиц забежал с обещаниями; по у меня ни любомиц, ни секретарей нет и сие письмо я начерпишу свою рукою, а буде переводчик прибывай или убивать слово, то в Сибирь съездить может, - вот наш закон? У меня Мирзы Алла-Верди нет, я печать не прикладываю, а прочтя писанное по-Русски, подписываю свою рукою. Вы приказываете через посла вашего мелика Джимшида, что я слово дал у Мустафа-хана вой-юю взять Карабагский семы. Тогда он бы России неприятель, темъ что послал Баба-хану, а тенерь идет подданства и покровительства России; следовательно я бы был изменики своего Государа и отечеству моему, если б отверг его, а я вам сказал: будет время, - вот и пришло, но переменившееся и иное. В. высокост., забыв стыд, забыв, что Россия потеряла сего лета для вашего ханства много воинов убитыми и ранеными, много потерпя болезнами, произшедшими от мерзких вод вашего владения, как и я сам до сих пор болен с Карабагского похода; забыв, что вы не помогли полк. Карагтина, много потерпевшему; забыв, что вы благополучно под защитою Российскаго войска, в Шуше находящагося, отсиделись в оной крепости, - забыв все сие, требуете, чтобы Российскаго войска отомстили за вас Мустафа-хану. Что же, вы думаете, Россияне разве не люди и должны вам в удовольствие терять лучших своих воинов, из копх каждый вернье Персидскаго хана, на словах

всех делающего? Мухаммед ваш приказал отомщат, а нам Христос приказал прощать; такъ к чесму же мы теперь 50 лет от роду, вашей вере последуя, отомщать Мустафа-хану? Где тут разсужденіе, где справедливость, где человечество? Тут нет ничего, кроме ваших Персидских правил, что мое бы хорошо было, а впрочем хотя есть свет пропадет; но мы никогда и для ся Ибрагим-ханов сему не последуем. Вы говорите, что вы слушать не можете Г.И., буде Карабагских жителей не возвратить вам Мустафа-хан; я благодарю, что вы о сем меня уведомили, пбо по сей причине я должен остановить присылку Высочайшей Е.И.В. грамоты, к вам присланной, и объявленіе всемилостивейшему дарованного чина, так как и детям вашим, и возвратить все сие ко Двору, написав, что вы в письме ко мне отозвались уже нарушить трактат, при той Высочайшей грамоте присоединено, и взять гарнизонъ.

Но прежде присутствія к сей мере я зблагоразсудил последний раз, отправляя с сим Нарвскаго драгунскаго полка подполк. Кн. Элизабара Эристова, вопросъ: каким числомъ возвращеніи Карабагских жителей вы будete доволены, предупреждая вас, что буде объявленѣе больше и Мустафа-хан на то не согласится, то я с нимъ трактат заключу, несмотря на вашелепый мітѣ вопросъ: по какому праву Мустафа-хан входить в переговоры со мною, - как будто я, от Е.И.В. всемилостивѣшаго нашего Г.И. здесь поставленной в лице священному Его, обязан Ибрагим-хану или другому хану давать и вышесказанномъ отчетъ. Право Мустафа-хану дало милосердие и человѣколюбие ангелонебоднаго, величаго из великих императоров Всероссийскаго, который всѣх кающихся прощает, признает и сильного десница своего покрываетъ, - вот Его право. Как я думаю, когда Его влadeніе занять будут Россійскія войска, не окажеть 300 четвертий провинта для их продовольствия, какъ вы мне сделали. За сим, ожидая ответа вашего от сего дня через 4 дни, а не так какъ вы сей продержали 8 дней, - еထည်, доколе вы верны будете, вамъ доброжелательный и готовый к услугамъ...»

АКАК, т. 2, док. 1476, с. 721-722

#### № 71

Предписание кн. Цицианова майору Лисаневичу, от 28-го октября 1805 года, № 787

Доколе в. вст. Будете сидеть там, ничего не делая и не помышляя о выполнении моихъ повелений! Несколько разъ я подтверждалъ вамъ доводить до меня все известія изъ Тавриза, а вы не подумаете о томъ, я не знаю, в угодность ли Ибрагим-хана Карабагскаго вы от меня вороломство ихъ скрываете и сношения с Абул-Фетхомъ не прекращаются, или хотите, чтобы и будущее сего тѣ же мерзости наделаны были и половина ханства Карабагскаго отложилась бы посредствомъ сихъ предателей и я бы жертвовалъ людьми, несмотря на мою 37-летнюю службу, а вы бы религии писали, что Абул-Фетх ушел. Здесь, долшили до меня известія, что Мирза-Мамед-Али Бек в Персии и уже в Тавризе; я было ио сему известію принялъ сие имя за Мирза-Али-бека и сына его было посадилъ подъ караулъ. Изъясняйте сие хану, яко ошибку мою, но чтоб хан не меньше того перестал покровительствовать изменникамъ, хотя бы то были родные его братья; а между темъ изъвольте проплагасмо мое здѣсь письмо вручинъ тотчасъ Ибрагим-хану и уведомите, зачемъ вы позволяете Аббас-Кули-Хану Нахичеванскому жить в Шуше и подговаривать в партии Аббаса Баба-хановъ сына, будучи на меня в неудовольствія за то, что ханата не приспали и не возвестили его Нахичеванскимъ ханомъ...

АКАК, т.2, док. 1480, с. 722-723

#### № 72

Предписание кн. Цицианова Мамед-Хасан-аги, от 2-го ноября 1805 года, № 816

Батюшка ваши е.и.р. Ибрагим-хан уведомляетъ меня, что Пир-Кули-хан приехалъ на Аракс и собираетъ войска, чтобы идти в Талыш к Мустафа-хану; но легкое становится, что онъ вместо того, чтобы идти Талыш, придетъ в Карабагское владение для разорения, и для сего-то в предсторожности весьма нужно, чтобы вы написали к Мамед-хану - Карабачальному, дабы онъ как можно постарался схватить Пир-Кули-хана или его убить, что сму легко сделать, и если онъ его поймаетъ живаго и представить ко мнѣ, то я дамъ сму за то 2,000 червонцевъ. Бude же бы сумма сия показалась ему малою, то я могу дать и больше, лишь бы только онъ его досталъ. Мамед-хану же с Карабачальнымъ своимъ народомъ опасаться нечего, потому что онъ всегда пайдетъ себе в Карабаге без опасноснаго убежища. Повторю еще, что можетъ быть намеренія Пир-Кули-хана клониться к нападению на Карабаг, потому что онъ живетъ близко Абул-Фетху, и сколько нужно, чтобы для безопасности сего владения наклонить Мамед-хана к тому предпринятію.

АКАК, т.2, док. 1481, с. 723

#### № 73

Предписание кн. Цицианова майору Лисаневичу, от 23-го ноября 1805 года, № 857

Рапортъ в. вѣб. Под № 117, в коемъ уведомляете меня, что Ибрагим-хан не давал Абул-Фетху дарсвѣнь, а только обещалъ назначить, буде онъ, возвратясь, ко мнѣ явится, я получилъ и долженъ при сим слушас опять повторить вамъ, что в.вѣб. упираетесь свою должностъ и не знаете чемъ она состоять, когда не доносите мнѣ и о самоважнейшихъ произведенияхъ. Ирихавшій сюда из Шуши об.-аудиторъ при мое паходящий, уведомляетъ меня, что при немъ еще Мамед-Хасан-ага умер, а вы меня о семъ не рапортуете, счтия, какъ и заключить долженъ, произнесение сие ничего незначающимъ, забывъ верно, что онъ былъ наследникъ ханства и наиболеѣ всѣхъ веренъ России; по сему случаю я нужнымъ почелъ открыть в. вѣб. для единственнаго вашего сведения и храненія в испроинцасмой

тайне, что после Ибрагим-хана ни Мехти-аге, ни Ханлар-аге не бывать Карабагскимъ ханомъ, так какъ они в согласии с Мирза-Али-бекомъ и Фези-бекомъ и ихъ-то действиями Абул-Фетх-ага, с коимъ они в связяхъ, намереваются возвратиться в Карабаг. Для сего-то необходимо нужно стараться, чтобы ни Мехти-аге, ни Ханлар-аге не уможили своей партии к бедствию Карабага, потому что тогда по прежнему могутъ тамъ возникнуть бунты при усиленіи ихъ, которые доселе однимъ усердиемъ, верностию к России и властию, какую имелъ Мамед-Хасан-ага, перевешиваемы были затѣи ханскихъ детей, по слабости и недействию Ибрагим-хана. И такъ, буде в. вѣб. не хотите подвергнуть себя строжайшему взысканию, то предписываю вамъ с возможнымъ тщаниемъ скромностию применять за поступками ихъ и всегда о самомълѣшихъ вецахъ до сего относящихъ, мене уведомлятъ. Джагар-Кули-беку же, о коемъ я слышу, что онъ горячъ и вспыльчивъ и праву, внушите весьма тайно, чтобы онъ старался какъ можно себя воздержать и привлечь к себѣ знатную партию изъ верныхъ к России и значущихъ в Карабаге людей, о чёмъ и в. вѣб. С своей стороны неменее того должны стараться. Иаконецъ считаю за нужное еще припомнить в. вѣб. о родословной ханской фамилии, которой я от васъ требовалъ и которую предписываю не замедлить доставлениемъ ко мнѣ, поместивъ в ней по порядку, во первыхъ, всю фамилию владельческаго дома, ныне существующаго, а потомъ уже прошедшую, которая не можетъ далеко простираться, какъ известно, что она берет свое начало только от отца Ибрагим-хана. - Предъ самымъ подписаниемъ уже сего ордера получилъ я донесение выше о смерти Мамед-Хасан-аги, но все же вы неправы темъ, что не рапортовали меня о семъ неприятномъ происшествии с отезжавшимъ из Шуши об.-аудиторомъ, хотя бы в двухъ строкахъ, коихъ бы верно вы могли удосужиться написать.

АКАК, т. 2, док. 1482, с. 723

#### № 74

Из письма кн. Цицианова к Ибрагим-хану, от 23-го ноября 1805 год., № 859

...Писанное к вам от Абул-Фетха и должно сказать, что письмо сие без словесныхъ поручений ничего не значитъ; я ни во что ставлю то, что вы оное предстали, когда приехавшаго от него Казим-бека не прислали ко мнѣ тогъ часъ или для чего в. пр. не отдали его майору, чтобы онъ объяснялъ, в чём состоять те словесные поручения. А из сего я должен заключить, что в. пр. находитесь с Абул-Фетхом в тайныхъ сношенияхъ через переговоры, невизрѣтия то, что имеете письмо от первого Россійскаго визиря, писанной изъ Высочайшей воле Г.И. и заключающей в себѣ Высочайшее неудовольствие Е.И.В. на то, что в.пр. защищаете изменниковъ. Если же вы писали к нему, какъ говорите в письме своемъ, по моему повелѣнию, то буде я когда и говорилъ вам о немъ, то же с чемъ другимъ, какъ чтобы в.пр. постарались каким-нибудь образомъ его достать в свои руки и ко мнѣ представить, которого бы я, скажу откровенно, отправилъ бы для безопасности из Карабага в Россію, где ему было бы содержание пристойное и хорошее, а Карабаг остался бы спокойенъ. Но никогда не упоминая я чтобы вы его от меня обижаєвали уверениями, либо я во весь мой векъ, никогда не обманывалъ, привыкшъ через 50 лет всегда делать то, что сказалъ на словахъ, то могу ли я теперь иначе поступить или заверить бунтовщика в чём либо другомъ, когда вся мысль моя та, дабы отдалить его от сего края. Относительно известий от вас доставленныхъ, что намерение шахзадѣ есть в будущемъ лѣто напасть на Карабаг, то сего весьма можно ожидать, когда в.пр. заступаясь за изменниковъ, сами подаете поводъ к разрыву вашимъ подданнымъ; когда правление ваше слабо и вам никто не поклоняется. Сие-то было причиной и того, что малая хиджическая партия, Пир-Кули ханомъ посланная, отбила у вашихъ подданныхъ 100 скотинъ. Если же бы умели управлять и содержать в осторожности своихъ подданныхъ, наказывая штрафомъ техъ, коихъ оплохиностью угнанъ скотъ, то имъ никакого не могли сделать вреда, либо в.пр. нынешняго лѣта видели на опыте, что когда самъ Баба-хан сердаръ с 40.000 пришелъ в Карабагъ, то подъ защитою Россійскіхъ войскъ в.пр. и народ Карабагскій оставались спокойны в Шушинской крепости и онъ ничего не могъ больше сделать, какъ пожечъ поля. При таковом же правлениии не удивительно, что скотъ угнанъ; а можно ожидать, что и Карабаг разорится, при чёмъ могу ли я оныи защищать, когда в.пр. по слабости своей мнѣ ни в чём не подействуютъ, ходатайствуя за бунтовщика, а с достойнейшимъ сыновъ поступаетъ весьма худо, с которымъ, благодареніе Богу, я слышу, что в.пр. теперь только, когда онъ можетъ быть отчаянно боленъ, начали обходитьсь не сколько получше. Впрочемъ, пусть его приходитъ шахзадѣ: Русскіе умеютъ принимать такихъ гостей и знаютъ, что имъ делать. А между темъ я долгомъ считаю подтвердить в.пр., что не упомяная о ежесуальныхъ моихъ повторенияхъ, чтобы вы не имели покровительства к изменникамъ, если и письмо первого визиря на васъ действуетъ, то в томъ воля ваша и не виноватъ буде, когда вы побудите себя и наавлечете на себя праведный гневъ Е.И.В.; от васъ однако же зависитъ все же загладить и темъ именемъ, если в.пр. возможными средствами Абул-Фетхъ достанете в свои руки и мнѣ его представите, Пир-Кули-хана же, паходящагося в соседстве вашего владения, постараетесь каким-нибудь образомъ изловить или хотя подкупить кого, чтобы его убили, - что у васъ по правиламъ Персидскимъ ничего не значитъ. Впрочемъ воля ваша.

АКАК, т. 2, док. 1483, с. 723-724

#### № 75

Письмо кн. Цицианова к Ибрагим-хану, от 23-го ноября 1805 года, № 860

В пополнение письмо моего, теперь же к в.пр. отправляемаго, долгомъ считаю уведомить, что я почиталъ Карабагское владение принадлежащимъ Россійской имперіи; а потому по усердию моему к службе Е.И.В., заботясь

о сохранении целости того владения, обдумывал и находил лучшим средством охранять оное при случае нашествия Баба-хана или сына его Аббаса на Карабаг следующим образом и таким, чтобы, не выстреля ни одного раза из ружей, можно было заставить неприятеля возвратиться назад; а именно тем, что если-бы Карабаг вам повиновался и если бы силою Российских войск истребили изменников, ибо не нужны уже вам с ними обманы, когда силу Российской имеете: то известно впр. как Персыне воюют и в какое время только выходить могут на войну, т.е. тогда как хлеб уже на корню выпевает, чтобы можно было продовольствовать войска..

Следовательно надо поспешить, дабы хлеб был сожжен приходом его, о котором удобно можно предупредить, и свежен был в деревни, в горах лежащих; то он пришедшем во владение в.п., должен будет неминуемо или погореть людей с головами или уйти назад. Для последней же уборки хлеба приказать деревням, лежащим в горах, да и вообще всем, чтобы одна другой для собственной пользы взаимоистребовали, хлеб же можно увозить немолоченный, без чего опоздают уборкою оного, - следовательно и успех в предприятии не будет; а когда оный будет убран в деревни все жители туда выйдут, в таком случае по непривычному местоположению для Персии всех вообщে деревень в Карабаге неприятель не в состоянии будет сделать ни малейшего вреда, так что ни один человек или корова не пропадет, если только не будет изменников, которые заблаговременно можно будет вызвать в Шушинскую крепость и там задержать. Приказ же о сей предосторожности должно отдавать не гласно, как у вас делается, что все ваши дела на базаре известны. Как и все приказы, ибо в таком случае известно станет о сем в Тавризе; тогда Аббас Баханов сыны ускорить приходом и тогда опустошение полей будет по прожнему избежно. Вот благодатнейший способ к защищению Карабага, который и сообщаю, впр. и который, если вы разсмотрите в точности, зная образ войны Персидской, то без сомнения его найдете хорошим и захочите посредством оного спасти ваше владение и тем приобрести себе бессмертную славу.

№ 76

Всеподданнейший рапорт кн. Цицианова,  
от 28-го ноября 1805 года, №48

С сглаживанием сердца спешу всемподданнейшие В.И.В. долечи, что нападениеший и верневший раб В.И.В. Мамех-Хасан-аги, сын Ибрагим-хана Карабагского и наследник ханства по силе трактата Высочайше утвержденного, будучи одержим чахоточною болезнью, 19-го числа сего месяца помре и к прискорбию моему долгом ставлю при сем всеподданнейше присовокупить, что с потерю его я лишился лучшей опоры для Карабага, какой всегда от него ожидал, ибо из всей ханской фамилии никого не знал я вернее его и усердные к России. Оставшиеся по нем братья, сыновья Ибрагим-хана, только значущие, так как рожденные от законных жен и могли бы претендовать на получение ханства после отца своего, по обычаю вообще во всей Азии существующему, что хан никогда при жизни своей не может даже и подумать, кого бы он избрал в наследники из своих детей; а после смерти его обыкновенно действует тут больше право сильного и кто имеет у себя у себя преимущественнейшую партию, тот и выигрывает всегда пред другими своими братьями. Первый из сих, бездействий есть Мехти-ага, всемилостивейше В.И.В. пожалованный в Российские ген. - майоры, 33-х лет и рожденный от сестры Джевад-хана Ганджинского, а другие два-полка. Ханил-ага 20-ти лет и малолетний Ахмед-бекъ 10-ти лет, родные между собою братья, произошедшие от сестры Омар-хана Аварского. Других же дети Ибрагим-хана, коих около 10, так как побочными, ничего не значат. Впрочем родословную всей фамилии ханской, восприявшей свою начало только от Пенса-хана, отца ныне владеющего Ибрагим-хана, по получении оной, вследствие моего предписания, от майора 17-го егерского полка Лисаневича, начальника гарнизона Шушинской крепости, не оставил препроводить к товарищу министра иностранных дел.

За сим приемлю смелость всеподданнейше изложить пред В.И.В., что как старший сын Мамед-Хасан-аги, по силе Высочайшей В.И.В. утвержденного трактата, призван его наследником, следовательно и наследником по всем правам Карабагского ханства, то дабы дядя его, вышепоясненные сыновья Ибрагим-хана, усильв себя теперь при жизни отца своего знатными партиями, к стороне своей привлечьчными, не вздумаш бы, следуя прежним своим обычаям, к вреду Карабага воспрепятствовать ему в получении законного своего наследства по смерти своего деда, - признал я за необходимое предписать майору Лисаневичу панитцательнейше надзирать за их поведением и искусынным обращением своим, сопровождаемым непропицаемою тайною, стараться не допускать до умножения их партий и отвлекать от них им приверденных. Джадар-Кули беку же, старшему сыну Мамед-Хасан-аги и наследнику ханства весьма тайно внушить, дабы онт вспыльчивый свой нрав, стараясь сколько можно воздержать, чрез тихость и ласковое обращение привлечь к себе знатную партию из верных к России и наиболее значущих людей в Карабаг, дабы по смерти Ибрагим-хана, имея себ в них преимущественную пред дядями своими подпору, при сильном содействии России в его пользу поддержать свое право на владение Карабагским ханством. При сем случае могу также всеподданнейшее не присоединить, что оставшиеся после Мамед-Хасан-аги четыре законные сыновья - первые 3, сказанный Джадар-Кули-бек 18-ти, второй Шукур-Уллах-ага, находящийся по силе трактата у меня в аманатах, 16-ти и Хан-джан 12-ти лет, все одной матери, рожденными от сестры Джевад-хана Ганджинского, а последний, весьма еще малолетний, от сестры Джадар-Кули-хана Хойского, не имеют никакой другой подпоры, кроме надеяния на всемогущее покровительство и защиту В.И.В. Для сего почелья я нужным мать первых троих отличить моих к ней письмом и дерзко, в вознаграждение отличного усердия и верности к АВ.И.В. Мамед-Хасан-аги, для поощрения к тому и

других, всеодданишес испрашивать в вечный пенсион обеим оставшимся по нем вдовам ген.-майорское жалование, каковое он получал, разделив оное пополам.  
АКАК, т. II, док. 1485, с. 725-726

№ 77

Отношение кн. Цицианова к кн. Чарторыйскому, 27- декабря 1805 года, №949

Долгом считаю довести до сведения в.с. полученное много достоверное известие, что Джадар-Кули-бек, сын и наследник покойного Мамед-Хасан-аги, внук Ибрагима хана, будущим им послан с частью Карабагской конницы для наказания зачинивших набеги на Карабагский селения Карадагских Куртицев, подвластных Пир-Кули-хану Карадагскому, почитавшемуся в Персии за знатейшаго сердара, разбил их и захватил несколько тысяч скота; спас тем наполеон для меня приятно, что случилось под его первым начальствованем войсками. И как он законный наследник Карабагского ханства и оказал себя в таких молодых летах, имея от роду только 19-й год, то сие без сомнения может привлечь к нему народ и большую часть беков, для поддержания его стороны, что здесь большое имеет действие.

№ 78

Рапорт майора Лисаневича кн. Цицианову,  
от 1-го января 1806 года, №138. - Шуша

Долгом поставляю в.с. донести, что Мирза Алибек и Фези-бек, находящиеся в своих деревнях, воровски увезли из Елизаветполья находящагося там в аманатах Мирза-Али-бекова сына Бебута и сами бежали и по всем замечаниям к Абул-Фетху, которому от Аббас-мирзы дано 300 человек конницы для производства грабежей и возмущений в Карабаге. Аббас-мирза по прежнему в Тавризе, а Пир-Кулихан с несколькими стами Карадагцев поспешил на Мугань. Ибрагим-хан болен; слабое его правление и без сего по сему случаю совсем без действия. АКАК, т.2, док. 1490, с. 727

№ 79

Письмо кн. Цицианова к Ибрагим-хану,  
от 9-го января 1806 г., №13.

Слабое управление в.п., один уже раз навлекавшее на вас справедливый гнев Е.И.В., выводя меня из возможности терпения, обязывает предписать вам, что я по случаю сейчас полученного мною подтверждительного известия об увозе из Елизаветполья Бабут-бека по побеге Мирза-Али-бека и Фези-бека ушедших к Абул-Фетху, бунтующему Карабаг и которого пребывающис в Карабаг я всегда в.п. запрещал, наспех я необходимости возвратить тотчас в Шушу сына вашего Мехти-агу, дабы он при жизни вашей служил вам помощию в истреблении изменников. О верности же Мирза-Али-бека я наперед предвидел и сие-то самое заставило меня взять от него аманата, что теперь и оправдано самим делом.  
АКАК, т.3, док. 1491, с. 727

№ 80

Письмо Мехти-агу, от 9-го января 1806 года, №14

Получа сейчас подтверждительные известия от майора 17-го Егерского полка Лисаневича, что Бебут-бек действительно увезен из Елизаветполья Мирза-Алибеком и Фези-беком, с ним вместе бежавшими к Абул-Фетху, находжу за нужное отправить вас тотчас в Шушу, дабы вы, по слабому правлению родителя вашего от старости лет, служили ему помощию. В. же пр. священным имением Е.И.В. приказываю иметь должности свою и требление подобных изменников и употребить всевозможное старание о поимке Мирза-Али-бека и Фези-бека, которых доставим, тотчас отправить в Елизаветполь, несмотря, что Абул-Фетх наш брат. Да будет вам видомо, что по законам Российским, если вы будете потворствовать брату вашему, бунтующему Карабагское владение, в подданстве Российской находящееся, то вы сочтены будете государственным преступником и не останетесь без строжайшаго наказания, какового может быть и не ожидаете. К исполнению же мною здесь вам повеленного должны вас побуждать милости Е.И.В. всемилостивейшаго и великаго нашего Государя государей Императора, на вас изглиянныя без заслуг, вамп єщ неоказанных.  
АКАК, т.2, док. 1492, с. 727

№ 81

**Предписание кн. Цицианова майору Лисаневичу,  
от 9-го января 1806 года, № 15**

Слабое управление Ибрагим-хана служить всегдашним предлогом к оправданию в. всб. слабого исправления должности, на вас возложенной. Если бы вы не повторствовали Татарам для сыскания вам от них похвал и если бы на деньги вам отпущенные имели шпионов при бежавших агалахах, и тем паче, что они были уже в подозрении, то сего бы случиться не могло. Примем сие темы с большим прискорбием, что ваша олончность в упаковке двух важнейших беков отнесется к моему предосуждению пред Е.И.В. за выбор, каковой я сделал относительно поручения вашего бдительному охранению Карабаского владения от внешних врагов и внутренних бунтовщиков и возмутителей, - таковое безстыдное для вас произшествие заставило меня возвратить как Мехти-агу с мерзким его войском, так и егерскую команду с орудием, присоединяя здесь в списке данное сыну ханскому письмо. В. же всб. Предписывая приложить всемерное старание к изловчению Мирза-Алибека и Фези-бека силою или деньгами и также забрать под стражу их семейства, буде остались, предваряя при том, что если вы их не отыщете, не достанете и не представите их ко мне живыми или мертвыми, то не избегите военного суда, коему я вас предам во власти мне высочайше дарованной.

АКАК, т.2, док. 1473, с.719-720

№ 82

**Предписание 9-го егерского полка майору кн. Уракову,  
от 10-го января 1806 года, № 17**

Выступая в поход с войсками под Баку, я оставляю в. с. здесь с мелким Джимшидом для принятия всех природных Карабаских семей от Мустафа-хана Ширванского, по силь 6-ой статьи трактата с нимъ заключенного, с коимъ влагаю при самъ выписку. Природными же я считаю все те, кто только не Ширванцы п., живя в Карабаге, бежали в сие владение, а потому и народ, называемый Кешгири-Арапин, живший в Карабаге 80 лет, без всякаго сомнения есть природный Карабаский, которыхъ вместе с прочими Карабаскими семьями настоятельно требуйте от хана. Сколько же скоро все оньи будут выданы и дано будет от Мустафа-хана безопаснейшее прикрытие для претворождения оныхъ через Ширванское владение до самой Карабагской границы, - о чемъ настаиваю от хана, то сдавъ имъ всхъ мелкому Джимшиду с конвоем, которого потребуется от него и о коемъ я къ иску писал, имеете следовать ко мне под Баку; дожидаться же выдачи вамъ семейств 5 дней ини, между нами скажено, можете и 10, но не больше, и для переводов при вас оставляю Кизлярского Терского войска дворянину Молчаниова.

АКАК, т. 2, док. 1494, с. 728

№ 83

**Отношение барона Будберга к гр. Гудовичу, от 14-го марта 1807 года.**

Во уважение представления в. с. об Елисейском султане Ахмеде Г.И. Высочайшие соизволили пожаловать его в полковники с произведением по чину сему жалованья, на таком же основании, как и другие Персидские и горские владельца онымъ пользуются, т.е. назначая имъ сии оклады из собственныхъ ихъ даней или изъ даней вообшъ, от новоприобретенныхъ областей получаемыхъ, ибо я считаю излишнимъ объяснять в. с., что назначение, прописываемое в рескриптахъ из государственныхъ доходовъ, принято единственно по благородистойности, дабы не напоминать о дани подданнымъ, платящимъ оную.

Препровождая при семъ в. с. рескрипта на имя султана Ахмеда и копию с онаго для вашего сведения, прошу покорнейше вас приказать в канцелярии вашей сделать перевод с онаго, для доставления к Елисейскому султану ибо я не дождавшись ждал воспользоваться симъ отправлениемъ перевода персыда.

Рескрипт Елисейскому султану, от 11-го марта 1807 года. С.-Петербург.

Оказанные опыты усердия и верности к нашему Императорскому престолу обратили из себя Наше всемилостивейшее внимание. Во изъявление сего и в знакъ особенного к нам Нашего Высокомонаршаго благоволения, жалуем вас в чинъ Российскаго полковника, с производением по сему чину жалованья серебрянного монетою из нашихъ Государственныхъ доходовъ, пребывая в твердой надежде, что сия Иаша милость послужить к вашимъ верноподданническимъ обязанностямъ и что тем паче усугубится достохвальная преданность ваша к высокому Нашему Императорскому престолу. Впрочемъ пребываю к вамъ благосклоннымъ.

Подписано «Александра»

Контрасигновано бароном А.Будбергом

АКАК, т. III, док. 595, с.327

№ 84

**Письмо гр. Гудовичу к Ахмед-султану Елисейскому  
от 16-го апреля 1807 г., № 274.**

Е.И.В. по всподданейшему представлению и ходатайству моему об васъ всемилостивейше соизволил в воздаяние отличного усердия вашего на пользу службы Е.И.В. верности к Величайшему престолу, пожаловать вас в знатной чинъ Российскаго полковника с жалованьем по чину сербромъ, которое по истечении каждыхъ 4-хъ меся-

цевъ и будетъ вамъ выдаваемо в Тифлисе сверхъ того всемилостивие удостоилъ васъ Высочайшимъ рескриптомъ за собственнымъ своимъ подписаниемъ, каковою рескриптомъ препровождаю при сенатъ за печатью и особо переводъ с рескрипта...

АКАК, т. III, док. 596, с.327

№ 85

**Рапорт ген. М. кн. Орбелiani гр. Гудовичу  
от 19-го ноября 1807 года, № 2041 - Сигнах**

Вызвавъ к себѣ Елисейского султана и старшинъ лезгинскихъ для получения следующей в казну с нихъ подати, имею теперь в томъ с ними расчетъ и получаю не умѣло. Поддатъ ту представить к в. с. Елисейскому султану, говоря мне, что некоторая часть поддатныхъ ему, имеющій жительство при поддошье горъ и по ущельямъ оныхъ, безъ по-нужденія упорствуютъ взысканіе на нихъ количества дани, просилъ представительства у в. с. моего о даче для острожки техъ послушниковъ на короткое время воинской команды. Настоящее обстоятельство присыпало чести представить волю в. с. и донесенія, если в. с. угодно будетъ уважать просьбу сказанного султана, то за ближайшее средство к тому почитаю я 2 роты полка мн. ввереннаго, расположения Ішенинского владения в село Кара-булаг, перевезь во владение султана Елисейского, исполнение чего не сделаетъ препоны цели, для коей в. с. те роты тамо оставить было угодно, ибо сел. Кара-булаг стоитъ от Нухи в 8-ми, а от местожительства султана Елисейскогов 22 верстахъ, то по экстренной надобности сказанные роты могутъ прийти оттоль в Нуху черезъ 6 часовъ. Когда в. с. угодно будетъ согласиться с распоряженіемъ симъ, то лезгинцы, видя близъ себе Рвайско-рѣйское, послушно исполнятъ всяко отъ нихъ требование. Особенная верность и усердие к России сказанного султана, замечены мною во все время нахождения онаго в подданстве престола Российскаго, одолжаютъ меня ходатайствовать о немъ у в. с.

АКАК, т. III, док. 597, с.327

№ 86

**58. Письмо Мелик-Джимшида Мелик-Шах-Назарова  
к ген.-м. Невсеватову**

Симъ докладомъ приношу нижайшее почтение и уведомляю в. пр., что и предъ этимъ написалъ вамъ по-русски [письмо J. относительно положения Персии]: поддаго по настоящемъ времязъ полуцилъ. Если теперь пожелаетъ спросить о здешнихъ обстоятельствахъ и происшествияхъ, то до сего числа ничего нетъ. В настоящемъ времязъ шах-задэ [сидит J.] пребываетъ в Ардебиль, а Марагильский Ахмед-хан с сильнымъ войскомъ находится на берегу Аракса; лядъ шах-задэ, по имени Хасанъ ханъ, находится с войскомъ также на берегу Аракса итъ построить мостъ и перейти в Карабагъ. Страна эта находится подъ защитою всемилостивѣшаго Императора и милость государя самодержца дос-тигла на эту страну: поэтому Русское войско должно прийти сюда, чтобы не допустить Персии перейти по юго сторону. Положительно и твѣрдо знай, - сжели по прошлогоднему Карабагскому хлебъ уйдетъ из рукъ или будетъ истребленъ, то дела какъ здешняго Русского войска, такъ и здешней страны будутъ затруднительны. Умоляю, - доставь намъ в это ближайшее времязъ Русское войско со своимъ провиантъ: по уборке с Богомъ хлеба отдадимъ имъ на свой счетъ. Да будетъ ведомо в. пр., что в нынешнемъ году война будетъ с двухъ сторонъ: одна с Карабагской, другая с Эриванской, а большая война и много сражений будетъ в этой странѣ: - здешнее Русское войско должно быть сильное. Ежели вспоминаешь о положеніяхъ Ширванскихъ. Аха ханъ Ширванский прибылъ с Мустафа-ханомъ и тамъ переговорилъ, чтобы Хусейнъ-Кули-ханъ Бакинский или Шихъ-Али-ханъ вместе с Мустафа-ханомъ приехали бы к берегу Куры свидетелемъ с Марагильскимъ Ахмед-ханомъ и условились, чтобы шах-задэ папалъ на Карабагъ с этой, а Ширванские ханы с той стороны. Снова надеюсь, что еще до свиданія Ахмед-хана с Мустафа-ханомъ доставишь намъ Русское войско. Ежели войско опоздаетъ прибыть сюда, то дела Карабага будутъ затруднительны.

АКАК, т. III, док. 598.

№ 87

**Письмо Мелик-Джимшида Мелик-Шахназарова  
к. ген. майору Невсеватову от 16-го мая 1806 года. - Шуша**

Симъ докладомъ приношу нижайшее почтение и уведомляю в. пр., что прежде, при жизни своей, покойный Цициановъ спрашивалъ меня о всехъ происшествияхъ и обстоятельствахъ сего Карабага. В бывшность мою в настоящемъ году в Тифлисе, когда я хотѣлъ возвратиться сюда, в. пр. приказали: какія обстоятельства о Карабаге и Персии узнаешьъ, напиши мне. По этому, милостивый мой, до сего числа я наполучилъ. И нынѣ, сжели пожелаетъ спросить о здешнихъ обстоятельствахъ и происшествияхъ, уведомляю в. пр., что Персия прибылъ к берегамъ Аракса, а шах-задэ - вестникъ пришелъ - на этихъ дняхъ с большимъ войскомъ также придетъ, чтобы перейти по сю сторону. Милостивый мой! Знай твѣрдо, что сжели Русское войско скоро к намъ не добѣдетъ, то Персиянинъ войдетъ в Карабагъ, уничтожить хлебъ и уйдетъ из рукъ, т.е. лишился хлеба, и тогда обстоятельства какъ Карабага, в отишении хлеба, будетъ испорченъ, такъ и дела русскаго войска очень затруднится.

Умоляю в.п., доставь нам до конца мая Русское войско, чтобы Карабагский хлеб не ушел из рук и не пострадал бы, или чтобы не допустить Персии перейти по сю сторону.  
Доказывая также в.п. о том, что вы нисали Ибрагим-хану: ... заготовьте хлеб, чтобы присыпать Русское войско. В.п. хорошо известно, что случилось с этого страною в минувшем году относительно хлеба, - и теперь еще все голодны, зелень употребляют подобно скотине. Прошу, пока созреет здешни хлеб, пусть войско принесет с собою свой провизион: по уборке же с Богом хлеба, я могу дать войску хлеба по расчету. Вторично [ повторю ]. надеюсь, скоро доставишь нам Русское войско, ибо очень тяжкия для сей страны времена.  
АКАК, т. III, док. 599, с. 327-328

**№ 88**  
**Письмо Мелик-Джимшида Мелик Шахназарова к  
ген. Майору Несветаеву в конце мая 1806 года. – Шуша**

Сим докладом приношу ныжайшее почтение и уведомляю в.п., ежели пожелаешь спросить о здешних обстоятельствах и происшествиях: в настоящее время Ибрагим-хан сбился с пути и великою Государеву службу оставил: он переговорил с Персиями, привел и приблизил их войско, чтобы самому соединиться с ними и вместе прийти и окружить с 4-х сторон крепость. Милостивый мой! При этом сыновья его Мехти-Кули-хан и Джадар-Кули-ага, никому образом службу Государю не оставили; оба они пришли к благородному майору Дмитрию Тихоновичу и объявили, что мы всемилостивейшему Государю верно будем служить и что сколько мы отцу нашему Ибрагим-хану ни говорили: «это не есть дело, - не делай, служи хорошо Государю», - не осуществляется. Отayne воля вала: каковы законы и польза великого Государя и ваша, так и поступай. Милостивший! Знаи твердо, что майор не имел другого средства как только идти в ту ночь на Ибрагим-хана, ибо утром Персидские войска должно было прийти, чтобы тот присоединился к ним; Ибрагим хан семейство свое вывел из крепости. Поэтому майор с частью Русского войска попал войною на Ибрагим-хана и при суматохе убили пурсы Ибрагим хана и несколько человек из его свиты. Мехти кули хан и Джадар-Кули-ага хорошо служили всемилостивейшему Государю и отказались от коего отца. Персидское войско и теперь находится в Карабаге, а через эти 3-4 дня шах-заде пришел к крепости с сильным войском. Милостивый мой! Ежели в эти несколько дней Русское войско к нам не придет – все дела наши пусты прошли.

АКАК, т. III, док. 600, с. 329-300

**№ 89**  
**Письмо борона Будберга к гр. Гудовичу,  
от 23-го июня 1806 года**

В мае прошедшего 1805 года покойный кн. Цицианов доставил сюда акты, заключенные им с Ибрагим-ханом Карабагским и Селим-ханом Шекинским, которые вступили добровольно в подданство Е.И.В. В силу сих актов тогда же были отправлены к ним утвердительные грамоты, в коих упомянуто, что жалуется каждому из них по знамени с государственным гербом и по сабле, в знак начальства. По причине смерти кн. Цицианова посыпка знамен и саблей была оставлена; пыны же имею честь препроводить к в.с. два знамени с государственным гербом и две сабли, драгоценными каменьями украшенные, назначаемыя: одно знамя и одна сабля Ибрагим-хану Карабагскому, другое знамя и другая сабля Селим-хан Шекинскому, - о получении кои прошу покорнейшись меня уведомить.

Ноенлику же известно из донесений ген.- л. Глазенапа, что Селим-хан колеблется уже в новом своем подданстве, а может быть в таких же расположениях находится Ибрагим-хан Карабагский, то прибытия на место и узнавши в точности все тамошня обстоятельства, в.с. изволите сами усмотреть, Высочайшего благоволения или оставить вперед до благоприятнейшего случая.

АКАК, т. III, док. 601, с. 330

**№ 90**  
**Рапорт ген.-м. Несветаева ген.-л. Глазиниу,  
от 18-го июля 1806 года, № 1739**

В силу предписания в. п., от 25-го июня под № 148, что я как наискорее доставил подробная сведения, что происходит в Шекинском и Карабагском ханствах после замены владеющих оными ханов, имею честь донести, что о Шекинском Селим-хане я уже рапортировал в.п. и приложил оригиналны рапорты майора Парфенона. Сие донесение мое я надеюсь, что уже дошло к в.п., потому вы уже изволите быть в подробности известны о всех изменениях поступках сего хана с майором Парфеновым и нашим отрядом, находившимся во владении его. Как те после этого происшествия и по выходе наших войск из Шекинского ханства с обеих сторон прервано всякое сообщение, то о теперешнем расположении Селим-хана и о том, что происходит всем владений, мое неизвестно.

О Ибрагим-хане Карабагском, убитом при взятии егерями крепости, в коей он укрывался, я уже доносили в.п., равно и о том, что по получении мною подробного донесения о всех случившихся при сем происшествиях не премину тотчас сделать мое представление в пр. Но как майор Лисаневич по сие время находился в по-

ходе против бунтующего сына Ибрагим-хана Абул-Фетха, вышедшего с другой стороны в самую Карабагскую провинцию с 5.000 Персиян, коих он совершиенно разбил и о чём точная реляция вслед за сим будет представлена в.п., то по той причине и не имел он времени сделать мне обстоятельный донесения о смерти хана. Но возвращении же его теперь в Шушинскую крепость я на сих дни ожидаю по вторичному моему предписанию от него уведомления...

Относительно требуемого от меня сведения, кто именно должен теперь заступить место Ибрагим-хана, на его верность, имею честь донести в.п., что определить свой пункт затруднительно и, по мнению, моему, разрешение иного зависить от Министерства, ибо в трактате, заключенном с Ибрагим-ханом, сказано, ... что новый хан должен быть избран потомственны и по старшинству колена». И так наследником ханства утвержден был тем же трактатом старший сын ханский, покойный Мамед-Хасан-ага, умерший в конце прошлого года: по нем остался старший его сын Джадар-Кули-ага, быть ханом, но управление ханством принял до Высочайшего разрешения старший сын Ибрагим-хана Мехти-Кули-ага. Уважение приобретенное им от народа и властью, каковую он имеет над ним по приверженности к нему лучшим бекам, хотя впрочем и Джадар-Кули-ага имеет у себя партию ему преданных; также усердие им оказанное, во-первых тем, что он не участвовал в измене отца своего; во-вторых, что по власти его над народом он собрал более 300 чел. Карабагской конницы, весьма много способствовав отряду нашему под командою ген.-м. Небольсина в разбитии шех-заде: сверх сего, что большинством старанием его и содействиями окончена в Карабаге уборка хлеба, и наконец, что к одним его попечениям отнести должно продовольствие наших войск в Карабаге. - все сие сколько даст ему право надеяться на милосердие Е.И.В., несменес того и делает его достойным сего сана. Впрочем и Джадар-Кули-ага также не участвовал в измене своего дяди и много отличил себя с своим конницей при разбитии Абул-Фетха и возвращении угнанных было им Карабагских семей. Таковое усердие, преданность и отличные действия первого, а последнего право на получение ханства представляла на благосмотрение в.п., долгом считалось присовокупить, что по рапорту ко мне ген.-м. Небольсин уборка хлеба в Карабагской провинции почти окончена; жители, разбежавшиеся было в крепкия места, видя успешное действие паше над шах-заде и Абул-Фетхом, возвращаются с доверием в свои места и Карабаг совсем почти успокоен.

АКАК, т. III, док. 602, с.330-331

**№ 91**  
**Рапорт подполк. Котляревского ген.-м. Несветаеву, от 19-го августа 1806 года, № 221 – Шуша**

По полученным мною сведениям, что Мехти-Кули-ага ведет тайную переписку с Селим-ханом Нухинским, старался я узнать о том верно и на сих дни перехвачен человек, у которого хотя и нет письма Мехти-Кули-аги, но два с Селим-хану и жене его, сестре Мехти-кули-аги, писаныя Магмад-агою, бывшим советником Ибрагим-хана, удостоверяю о справедливости того и, открывая какие-то новые замыслы их, упоминают о прошедших Ибрагим-хановых, а равно о том, что Селим-хан был точно участником в оных, и тем кажется несомненное тайная переписка Мехти-Кули-аги, что кроме содержания писем сказанный в них Мирза Джадар есть Мирза его, Мехти-Кули-аги, и пыне при нем находящийся. Письма же с переводами в.п. представить, честь имею.

АКАК, т. III, док. 603, с.331

**№ 92**  
**Предписание гр. Гудовича ген.-м. Несветаеву,  
от 20-го августа 1806 года, № 15**

По рапортам в.п. с приложением в копиях рапорта ген.-м. Небольсина, письма Селим-хана Шекинского ц просьбы поданной от Карабагских и Шушинских старшин и жителей, хотя я основываясь на оных совершиенно, - тем более не могу не дать уважения разведыванию, через которое ген.-м. Небольсин подтверждает открывавшийся поступок подполк. Лисаневича и майора Джорава, без побудительных причинчинивших нападение на Ибрагим-хана Шушинского; каковой поступок, когда он справедлив, - как даёт сему вероятне ген.-м. Небольсин, - имело не соответствует ни долгу, ни званию чиновников и потому предписывается вам по порядку нарядить, как следует пропровести над ними формальное следствие; подтверждя, что оное неупустительно без продолжения времени было окончено и представлено к моему разсмотрению. Относительно, до оставоющейся у подполк. Лисаневича грамоты, принадлежащей Ибрагим-хану, оную извольте, от него отбрав, вперед до резолюции храните у себя и мэя и исполнении всего уведомить. Заграбленныя у Ибрагим-хана венцы, колы, оное справедливо, прикажите тотчас отыскивать и отдавать.

АКАК, т. III, док. 604, с.331

**№ 93**  
**Отношение гр. Гудовича к министру военно-сухопутных сил Вязмитинову, от 21 августа 1806 года, № 19**

По рапортам мною полученным от командующего войсками в Грузии ген.-м. Несветаеву открывается, что 17 Егерского полку подполк. Лисаневич и бывший с ним майор Джорав, без побудительных причин, с отрядом егерей учинили нападение на на Ибрагим-хана Шушинского, который не имел при себе войска, кроме послуж-

ников 35 чел. мужеска и женска пола и 1 жену с 3 малолетними детьми, находился по сю сторону кр. Шуши близ садов, на горе без всякого укрепления, и сам вышел из палатки на встречу отряда, не сделав ни одного выстрела; но егери начали стрелять и колоть пытками, где Ибрагим-хан убит и все бывшее с лицим имение досталось в добчу ученикам нападение. Все оное, сверх допедных слухов и полученного письма от Мехти-Кули аги, сына Ибрагим-хана, также подданной от Карабагских и Шушинских жителей прости о возврате разграбленных в немалом числе вещей, подтверждается по чинному ген.-м. Небольстным разведыванию. Повсему обстоятельству, хотя я ис приемлю оных письма и просьбы утвердительно за совершение основание к признанию виновными подполк. Лисаневича и майора Джораса, не менее однако же не мог не дать вероятия тому подтверждению, которое через разведение представляется над оными, подполк. Лисаневичем и майором Джорасовым, иарядить произвести формальное следствие, дабы показать через то паниче родственникам оного Ибрагим-хана и прочим покорившимся народам, что спла законов и правосудие Е.И.В. нигде не дают места преступлениям и доставляют всегда справедливую защиту. Учинив о сем ныне же всеподданнейшее донесение, за долг себе ставлю уведомить о том в. выс.-о.

АКАК, т. III, док. 605, с. 331-332

№ 94

Письмо гр. Гудовича к барону Будбергу,  
от 21-го августа 1806 года, № 21

По прежде полученным мою рапортом от ген.-л. Глазенапа и таковыми же к нему ген.-м. Несвастаева хотя я всеподданнейше и донес Е.И.В. об измене 3-х ханов: Ибрагим хана Карабагского, Селим-хана Шекинского и Мустафа хана Ширванского, новоизбивших в подданство Российской Империи, по ио последствиям теперь открывается другое. Хан Карабагский, как видно из рапорта ген.-м. Небольсина, секретно разведывавшаго о всех обстоятельствах сего важного происшествия, убиты понапрасну подполк. Лисаневичем, отданникою его под следствие и сю же эздадето всеподданнейше доному Е.И.В.; самой сын его, ген.-м. Мехти-Кули-ага, о коем подполк. Лисаневич распортировал, что соединенно им действовал против отца своего, не участвуя в его измене, принес жалобу на него ген.-м. Несвастаеву обще с прочими почётнейшими старшинами Карабагскими за несправедливое убийство Ибрагим-хана Шушинского. И как сей самый Мехти-Кули-ага оказал достаточных опыты усердия и верноподданнической преданности своей и Е.И.В. по смерти своего отца, содействия во всем ген.-м. Небольсину, действовавшему противу неприятельских Персидских войск, то я обязанностию считаю повторить и теперь просьбу мою к в. выс.-о Усвистайшему утверждении его на Карабагское и Шушинское ханство. - Мустафа-хан Ширванский хотя и писал к ген.-м. Несвастаеву, следуя Азиятскому, своему стилю, что одному только государю с государем же довлеет вести войну, а он не в состоянии противиться силе Баба-хана сердаря, что однако же с одной стороны и спроведливо, ибо он действительно не может ему противостоять без содействия Российских войск, - за всем тем из сведений, полученных ген.-л. Глазенапом о Мустафе-хане Ширванском и из последних его писем.

К ген.-м. Несвастаеву, с коих при сем представляю переводы в. выс.-о усмотреть изволите, что он во все сие время не был прикован к измене. Самое негодование на него Персия и то, что часть войск Персидских, переправясь через Куру, разъярили и грабили некоторыя его деревни, оправдывают его в непричастности к оной, тем ещё больше, что он присыпанный от сына Баба-хана посланцев с письмами не принял, письма разорвал и сказал: если ёщё пришлёт с тем же предложением посланного, то он отрубить сму голову. Наконец Селим-хан Шекинский, отказавшийся в нарушение трактата иметь во владении своим отряд войск Российской и допустивший подданных своих напасть неприятельски на наш табуп, сколь ни дурно и вероломно в сим случае поступил также с начальником отряда майором Парфеновым, посадя его в яму, и достоин по спроведливости за таковой изменнический поступок быть наказан: но из письма его, можно заключить, что напрасная смерть Ибрагим-хана и за ним бывшей родной сестры Селим-хана, огорчить его, подало мысль к сему Азиятцу, как бы и он мог опасаться подобной участии от Российских войск, в его владениях расположенных; причём волнистие, между его подданными происшедшее, которых он пишет, что не отряд из своего владения, по малочисленности коего он не мог там оставаться в безопасности от изволившавшейся черни, что хан может быть и удержан мог. Впрочем по иною своему не отказываясь от подданства России, предает Высочайшему рассмотрению, свое в сем случае поведение и ожидает разрешения Е.И.В. Сообразив все сие, еще повторю, что хотя он и должен быть наказан, нельзя однако же отвергнуть, чтобы непоквальный поступок подполк. Лисаневича с Ибрагим-ханом не имел причины поступиться на сие дерзкое действие.

АКАК, т. III, док. 606, с. 332

№ 95  
Рапорт подполк. Котляревского ген.-м. Несвастаеву,  
от 22-го августа 1806 года, № 224 - Шуша

По предписанию в. пр. за № 2225, почесть и уважение, следующая состоянию управляемого Карабагом ген.-м. Мехти-Кули аги и Джафар-Кули-аги, мною оказываются, по согласия и единодушия между ними удержануть никак невозможно, потому что первый весьма хитр и склонен на все, как то доказывают и представляемая мною в пр. при рапорте 19-го числа письма, а равно дает подозрение и то, что он ныне старается закрыть из-

мену своего отца; последний же есть истинно преданны России как по известному усердию и верности отца его, так и потому что имеет в аманатах родного брата. А для того, что он не скрывает измены Ибрагим-хана и может препятствовать Мехти-Кули-аге в случае дурных замыслов, старается сей уменьшить его силу, не давая сверх того пользоваться правами отца...

АКАК, т. III, док. 607, с. 332-333

№ 96

Письмо Карабагского чиновника Мамед-аги-Молла-Велиева к  
Селим-хану Шекинскому.

[Перевод старый].

Имел я счастие получить повеление ваше через Мирза-Мамед-Джафара и также рассказал он мне все словесные препоручения вам. Да будет объявлено вам, что господин мой Мехти-Кули-хан и я всегда в том намерении и помышлении, но такого никого нет, который бы допустил человека сделать такое дело, кое было - бы похоже на дело. Что и прежде случилось, вы известны о том и оное точно, что какое намерение имел Ибрагим-хан и какая была наша мысль не было то, а был один только переговор, при коем и вы присутствовали, - и кто знал о последствии? Но от Персиян, Абул Фетха Фезибека и прочих сим подобных людей дошло дело до сего. Средство можно было найти, если бы человек сделал дело с терпением и умышленностью, то он мог бы получить желаемое, но от некоторых людей здесь находящихся, которые без помышления дураки, изменники, сущинки дети, корыстолюбивы и упорны, наконец сие дело дошло до сего. Теперь какая польза? Дело прошло и нельзя возвратить, а терпением, чтобы на свете оставить про себя славу и чтобы вы там, а здесь мой господин не могли понести убытка и сделал бы дело. Первый совет сего дела тот, чтобы вы от Мехти-Кули-хана сердечно не удалились, а по наружности как бы то ни было - все можно обойтись: второй есть тот, чтобы какимнибудь образом с русскими заводить сношения и дружбу, и что чем они далее будут, тем русские будут в безопасности и безосторожности, и доколе Персияне будут близко, дотоле они будут стараться таким же образом. Русские во всяком деле оторожны и никто не может ничего выиграть у них. Словом сказать, вы заведите хотя малую дружбу с ними, чтобы открылся мне путь туда, и после увидите какое я сделаю дело. Отсель туда писать и посыпать людей невозможно, ибо возьмут подозрение и вас назовут непрятелем Государю: если откроется у нас коммуникация, то наш Мехти-Кули-хан и мы сделаем надлежащее и лучшее дело, чему опять вы уже видели. Лисаневича и Джораса проливающими с глаз слезами; причину же такому без умысла вывodu их, кроме Мехти-Кули-хана, может быть один только знал, а то никто другой не знал, и коего долго никто не знал, доколе не приезжал сюда человек из Тифлиса и не взял майора Лисаневича и Джораса проливающими с глаз слезами; причину же такому без умысла вывodu их, кроме Мехти-Кули-хана, может быть один только знал, а то никто другой не знал, и хан при первом свидании своем с генералом попросил о том деле, коего долго никто не знал, доколе не приезжал сюда человек из Тифлиса и не взял майора Лисаневича и Джораса отсель. Мы еще тому совершенно не дад веры, вслед за ними тотчас отправил Мирза-Алибека, Хаджи-Хусейн-Алиева сына, дабы он там жаловался из них, чтобы они погибли. А ныне если свое дело в сходстве сего начнете делать с терпением, то вы можете выиграть; а если по прошедшему делу, то после раскаяния никакую пользу не сделает. Что же Фези-бек и Машади-Хасан-бек говорили, - все обращение их сопряжено с хитростью и обманом, и такими надменными разговорами своими и обманами они погубили владение, а теперь прибегают они к вам; но ныне они не искали вас, а теперь каким образом случилось, что они подружились с вами? Храни Боже, если и вас погубят, то после что они сделают. Нужным считаю вам донести пбо всем сем, и хотя имею еще сказать много слов, но ие у места здесь; если все то узнаете, вы тогда будете плакать.

АКАК, т. III, доп. к док. № 607, с. 333

№ 97

Письмо Карабагского чиновника Мамед-аги Молла Велиева  
к Тугибегом, дочери Ибрагим-хана, Селим-хановой жене.

[Перевод старый].

... Намерение всего народа есть то, чтобы весь род покойного Ибрагим-хана был уничтожен, которых людей да уничтожит Бог и, конечно сие он совершил. Некоторые люди там стараются, - вы должны о том знать, и сделать такое дело, чтобы они не получили удовольствия. Мы точно и твёрдо знаем, что из ханского рода здесь мой Мехти-Кули-хан, а там вы, а прочие никто не желают осчастливить сему дому. Клянусь вам Богом, что в том никакого пристрастия нет; вы там будьте осторожны, не допустите таковых сделать некоторые дела.

АКАК, т. III, доп. к док. 607, с. 333

№ 98

Письмо гр. Гудовича к Мехти-Кули-хану,  
от 26-го августа 1806 года, № 68

По письму вашему к ген.-м. Несвастаеву, представленному от него на мое рассмотрение, а я принял во уважение обстоятельства вами поясленные и, входя в положение раззорившихся в прошлое лето Карабагских жите-

лей, управляемых вами до Высочайшего утверждения вас на Карабагское и Шушинского ханство, я всеоп-  
даннисше представствуя, не оставил ходатайствовать пред Е.И.В. всемилостивейшим и великим нашим  
Г.И. О Всевысочайшем во облегчение их прощении всей суммы, оставшейся пневнесенного от прошлогодней  
даны. Между тем я, будучи известен уже об усердии и верноподданнической вашей преданности к Е.И.В.,  
ожидаю, что в пр. употребите все наше старание, дабы провант для войск Е.И.В., в Карабагском и Шушин-  
ском ханстве расположенных, поставляем был в достаточном количестве за цену определенную силу взам-  
ных постановлений, кои не имели в оном ни малейшаго недостатка и чтобы парод Карабагский пребывал в  
должном повиновении и испременной верности к Е.И.В.

АКАК. с. III, док. 608

№ 99  
**Письмо гр. Гудовича к Мехти - Кули хану**  
от 4-го сентября 1806 года, №140

Спешу уведомить в.п.р., что Е.И.В. наш всемилостивейший и великий Г.И., по всеподданнейшему представле-  
нию моему об усердии и верности вашей во Всероссийскому Императорскому престолу, явными опытами  
доказанных по смерти высокости, родителя вашего Ибрагим-хана доставлением прованта для войск Е.И.В. и  
успешными во всем содействиями войсками против Персиян, Высочайше созволил утвердить вас Карабаг-  
ским и Шушинским ханом, жалуя вам всемилостивейше и Высочайшую утвердительную грамоту на ханство  
Карабагское, которая по уведомлению миссии министром иностранных дел уж изготавляется при Кабинете  
Е.И.В., с каковым знаком особенного к вам Высочайшего благоволения Е.И.В. поздравляя в пр., остаюсь к  
полней и бескомпромиссной уверенности, что сие Высокомонархия к вам щедрота, утвердив вас тем больше в вер-  
ности и преданности во веки ненарушиемых к всеавгустейшему нашему и великому Государю государей Ипе-  
ратору, заставить вас управлять.

Вверенным вам народом Карабагским с крепостью и правосудием, содежа опыт во всегдашнем повиновении и  
неколебимой верности к Г.И., чём самым в.п.р. обратите на себя внимание и Высочайшее благоволение милю-  
стивейшаго и всеавгустейшего нашего Монарха.

За сие уведомляю в.п.р., что по прибытии моем в Тифлис я извещу вас о моем приезде, с тем, чтобы вы прибы-  
ли ко мне для принятия в присутствии моем присяги на верность Е.И.В.  
АКАК. с. III, док. 609, с. 333-334

№ 100  
**Рапорт подполк. Лисаневича ген.-м. Несвастасу,**  
от 4-го сентября 1806 года

На жалобу подданную на меня от ген.-м. Мехти-Кули-аги и старши Карабагских честь имею донести, что  
Ибрагим-хан не имел от меня и майора Джорасва никаких оскорблений высматрать за крепость с женой и детьми:  
в дела же как я, так и Джорасв ни в каких не вмешивались исключая выполнения по трактату, о чём я всегда  
настаивал, но со стороны его очень мало было выполнено. Выехало же он не для чего другого за город и сек-  
ретной посыпал идей и переписки с Баба-ханом и сыном его Абба-Мирзою, также с бунтующим сыном сво-  
им Абу-Фетхом и родственниками Фезибеком и Мирза-Али-беком, о чём я хотя много раз был уведомлен, но  
не имел верных доказательств, а для того и не доносил без вероятия главной команде. И как напоследок от-  
крылось, что Ибрагим-хан послал секретнича нарочного Карабагского жителя Нур-Мамеда к Баба-хану, с тем,  
дабы Баба-хан простил его за то, что он вступил в подданство Российское и с обещанием, что ежели он будет в  
нём уверен то он Русским истребится или выгонит из своего владения и просит для исполнения сего у него  
войска, п дабы связать больше родство своё о Баба-ханом обещался отдать двух дочерей своих за двух же сы-  
новей Баба-хановых, для чего означенные дочери из крепости вывез к себе. Баба-хан с своей стороны прощая  
свою всем, обспечился взять дочерей в жены своим сыновьям, дать ему войска для выгнания русских, 120,000  
р. Тегеранского монетного денга и Карадаг для сына его Абуль-Фетху. Нур Мамед прибыл не задолго предъ-  
явленного измены ханской и привёз все с собою вышесказанныя условия и хотя бы прибыл секретно по многим  
о сем узнали, да многих же также мы о сем сказали, а вероятнее все Джадар-Кули-бек, вину ханский и сын  
покойного Мамед-Хасан-аги, наследника Карабагского, и Мелик-Джимшид-люди верные и больше всех пре-  
данных к престолу Российскому; а напоследок доносящий на меня Мехти-ага подтвердили все то, что я слы-  
шал от Джадар-Кули-бека, Армянского миссика Джимшид и многих других карабагцев, да и от посыльных  
мною заграпицу разведывателей узнал я уже совершенно, что по требованию Ибрагим-хана идут войска Пер-  
сидского в Карабаг, и когда услышали Карабагские жители о приближении Персиян, то многие из них проши-  
лись в крепость, яко обыкновенное убежище от неприятелей у хана, но он им запретил, сказывая, что войска  
сии идут его и чтоб они ничего не боялись, кочующим же Татарам приказал идти в горы, недалеко от Шуши  
посадка, куда и Абуль-Фетху приказал также прибыть с Персиянами с Фарадж-Уллах-ханом Шахсеванским,  
затем сго, прибыл в Карабаг и прошёл уже Козлу-чай: со всех селений татарских приказано было прибыть  
всем вооруженным людям к нему. С Персиянами и Абуль-Фетхом были у него безпрестанные персылии людей  
и писем и Абуль-Фетху приказал, что он с 2,000 Персиян приспал к нему Мирза-Али-бека, о чём я также узнал  
наверное, и как по сим случаям измена оказалась явного, то я послал для уговора оного сына его Мехти-агу п

внука Джадар-Кули-бека, с тем, чтобы он разрушил все с Персиянами связи, возвратился – б со всем семейством в крепость, которые пробыл там большую часть дня, сначала возвратившийся Джадар-Кули-бек объяснял  
мне, что он хотя несколько раз уговаривал хана отстать от Персиян, но кроме браин русских он ничего не слы-  
хал и сверх того хан его убедительней просил, чтоб он постарался заявить в дом меня к себе и, поймавши  
там, отдать ему и также выкрасть брата своего Шукур-Уллаха, находящегося в аманатах в Елизаветполе, отче-  
го-де я ему отказался; сверх сего объяснял, что нынешнюю ночь или хан уйдёт к Персиянам или Персияне с  
ним соединятся, после чего прибывший Мехти-ага также объяснял, что он сколько ни старался уговаривать  
хана, но хан ни на что не соглашается и явно уже принял сторону Персиян. И так не имевши уже никакой  
надежды привести хана к раскаянию, решился в почное время его атаковать и, нежели можно, захватить живаго  
и назнача для сего 100 чел. егерей при пристойном числе офицеров, пополил сам с ними для произведения в  
действо в крепости же приказал умножить по воротам и проломам караул, а остальным людям собраться к  
артиллерии; идущим для атаки офицерам и людям приказал, дабы отнюдь не стреляли прежд неприятеля и по  
приближении знающим язык кричали-бы, чтоб они, ис стрелья, сдались бы с ханом. Я пошёл атаковать совсем  
другую дорогую и не той, которая прямо идёт из крепости к ним и где у них были караулы, и не прежде они  
нас открыли, как подойдя менее ружейного выстрела, и тут они, сделавши крик, пустили по нас сильную  
стрельбу. Я сколько ни кричал им, также и другие, уговаривая их не стрелять и сдаться, но они всё упорно  
продолжали стрелять и ранили егеря, который через несколько дней и номер. За дерзость сию я приказал егерям  
выстрелить и броситься на них; сгори с храбростью сис выголовили и в миг изменники были сбиты с крепкого  
из места, а хан с несколькими человеками остался убить пушки на месте, прочих преследовали сгори по кустам  
и оврагам; сын его, дочь и жена, умершие от раны, не иначе могли быть ранены, как смеясь при побеге с  
прочими в толпу, в кустах, от темноты почной не были узнаны; вени изменников, оставивших в их палатах,  
яко добчу через оружие взятую и коей немного и было, отдал я в пользу солдат, но лучшия их вещи были уне-  
сены при начале дела их служителями, из коих Мехти-ага многое, после отсыпал. Тут также мне явился в ла-  
герь Муганлинский бек, который был при хане, и объяснял мнс, что 2,000 Персиян должны прибыть скоро,  
которых хан требовал с Абуль-Фетхом, и что ханом уж несколько человек послано за ними, дабы они скорее  
пришли. Я, немедленно собравши егерей, возвратился в крепость, где нужно было установить порядок правле-  
ния и, прибывши туда на рассвете, занимаясь установлением онаго, сказали мне, что Персидское войско пока-  
залось напротив Шуши не более 2-х верст от оной, - спе было то самое, которое шло с ханом соединиться. Я  
выступил сейчас с 150 егерями и с несколькими Карабагцами конными при Джадар-Кули-беке; они, увидя нас  
идущих на них и узнавши от постречавшихся с ним беглцов о участии ханской, обратились назад, мы же их  
преследуя, прогнали за гору Кире и возвратили несколько татарских селений, им было предавшихся.

Грамота Ибрагим-хана за собранные им 1,200 червонцев не могла поднесена без половинной подати, без  
которой покойный главнокомандующий кн.Цицанов предписал не подносить; скот же отдали они доброволь-  
но на порцию отряду кн.Цицанова, проходившему прошлого году для выгнания Персиян из оного. – От со-  
держания ханскою я несколько раз отказывался, но он меня несколько раз о сём настоятельно просил, сказы-  
вая, что его гость и яко одно съмтгяни, и хотя что употреблялся на Татар и Армян, при мнс живущих, нуж-  
ных для разных посылок и разведываний на сем посту, но не так много и совсем не то, что в тех регистрах  
показано.

Мехти-ага, почитая меня кровавым своим неприятелем по мухаммеданским своим правам за смерть своего  
отца, не зная чем отомстить, вымыслил сделать на меня ложный донос с бывшими из Татар чиновниками Иб-  
рагим-хана и в измсн с ним вместе соучаствовавшими, коих и печати не могут быть действительны: Армян-  
ский же архиерей и другие старшины приложили ст страху и боясь мщения Мехти-аги, коего правление к Ка-  
рабаге так уж сильно, как Ибрагим-хана прежде бывшее и парод вес от страха о сп пору называет его ханом.  
Сверх того долом поставил упомянуть, что ежели-б Ибрагим-хан ту ночь яко изменник не получил бы  
должного возмездия, то на другой бы день Шушинская крепость должна быть в осаде от Персиян и изменни-  
ков Карабагских; Аббас-Мирза, переравившийся уже Араке, мог бы прийти также оттудова в 2 марта; в гар-  
низоне Шушинском провинту совсем не было, да и у служителей. На верность Ибрагим-хана сына Мехти-аги  
с его Татарами полагаться никак нельзя было, коих число гораздо превосходнее в крепости нежели Армян.

АКАК. III ч. док. 610, с.334-335

№ 101  
**Рапорт подполк. Котляревского ген.-м. Пебольсину,**  
от 22-го сентября 1806 года, № 253. -Шуша

По повелению в.п.р., за № 1053, 100 чел. егерей с 6-ти фунтовым орудием к соединению с отрядом полк. Каря-  
гина сего числа отправлены; коиницы же Карабахской ген.-м. Мехти-Кули-хан дать отказался: 1]. потому, что  
главнокомандующий, уведомляя о скором прибытии присяги на верность Е.И.В.; 2]. что Аббас-Мирза, по вер-  
нейшим сведениям, находится на Мугани, откуда легко может сделать впадение в Карабаг, на каковой случай  
для отражения сии или отрядов, какие могут быть от него посланы, необходимо иметь и здесь коиницы:  
3]. что иные времена посыпа хлеба, коин жители занимаются и который в некоторых опасных местах прикрыва-  
ют коиницею, и паконец; 4]. что пока Аббас-Мирза не уйдёт с Мугани, нужно иметь во многих местах коинные  
караулы. Касательно же Джадар-Кули-бека долгом поставляю донести, что по истинной верности его и усер-  
нивное.

дно к России не может от него никогда прозойти ничего вредного по случаю утверждения Мехти-Кули-хана и он, быв известен о священнейшей воле на спас Е.И.В., ничего не предпримет. док АКАК, III, док ., 611, с.335-336

№ 102  
Письмо барона Будберга к гр. Гудовичу, от  
25-го сентября 1806 года

По получении рапорта в.с. от 23-го марта, на Высочайшее имя писанного, в коем объясняя претерпенный Карабагского областю разорения от Персидских войск, вы изволите испрашивать, для облегчения утаси тамошних жителей, всемилостивейшего дарований им той части подати, которая осталась еще невнесеною за прошедши 1805 год, я имел счастие докладывать Г.И.  
Е.В., находя меру свою весьма основательную и сообразную с Высочайшими попечаниями о благе тамошних народов, соизволяет, чтобы в.с. не только Карабагским жителям объявили о всемилостивейшем даровании им той части подати, которая не взыскана еще за прошедши 1805 год, но и с другими новопокорившимися пародами поступили по сему же примеру, буде которые из них находятся действительно в бедственном положении, не ожидая дальнейши. Высочайших разрешений, а донося только о том, что вами учтено будет. При сем случае вы не оставите внуки приличным образом ханам Персидским, Дагестанским и всем новоприобретенным народам, что Е.И.В. ничего так не желает, как водворить между ними тишину и внутреннее благоустройство, за коими неизменно воспоследует собственное их благосостояние, а между тем Высочайше соизволят, чтобы употреблены были все способы, с милосердием Его законами сообразные, для доставления обиженным правосудия и страждающим облегчения. Взяв в разсуждение налагаемая дань на Персидские и Дагестанские народы вообще, не можно почитать оных иначе, как в виде политических даней, для единаго ознаменования подданства, доколе не возстановится между ними желаемое спокойствие, потом хлебопашество и торговля, который со временем могут открыть новые и важные отрасли для государственных доходов. По сему предмету Высочайший намерения Е.В. пространно объяснены были в наставлениях, данных ген.-от-инф. кн. Цицианову от 12-го июля 1805 года, представляя впрочем на собственное его соображение. По доверенности, какую Г.И.Высочайше соизволяет оказывать в.с., весьма бы желательно было получить от вас хотя в кратких выражениях мнение ваше о внутреннем устройстве новоприобретенных народов на прочном основании.  
АКАК, Т.III, док. 612, с.336

№ 103  
Высочайшая грамота ген.-м. Мехти-Кули-аги,  
о сентябре 1806 года.

Нашему любезно-верноподданному ген.-м., Карабагской земли наследнику Мехти-Кули-аге Наша Императорская милость и благоволение. Высочащею Нашего грамотого, данною в прошлом 1805 году, удостою вас и всех Карабагских земли жителей всемилостивейши принять в число наших верноподданных и за благо принять все условия, какия для пользы народа и дому вашего покойного отцом вашим с Нашим ген.-от-инф. Цициановым в вечные времена поставлены. Мы с прискорбием услышали происшествия, за коими последовала смерть отца вашего Ибрагим-хана. Ныне же, зна, что вы не токмо. Пребывши тверды в обязанностях ваших к Нашему Императорскому престолу, но сверх того по особенному вашему к нам усердию оказали многия услуги Нашим войскам, - в вознаграждение сих достохвальных опытов вашей верности утверждаем вас ханом Шушинским и Карабагским, позволяя вам владеть сею землею под верховьем Нашим покровительством, державою и защитою Российской Империи, кое в верности подданства и в признании единственной Нашей над собою власти торжественно обязаны вы учинить присягу. Все обязанности ханства Карабагска, права и преимущества иному дарованные, какия письменно постановлены и к той грамоте от слова до слова приложены, всемилостивейшие ныне подтверждаем как вам, так будущим по вас преемникам. За сим поручая вам управлять Карабагским народам с кротостью и правосудием, уверены. Мы, что вы и наследники ваши в преданности своей к Нашему Императорскому престолу и в точном выполнении своих обязанностей пребудете непоколебимы, как долг верного подданства того от вас требует. В сем упования и в залог монаршей нашей к вам и народу. Карабагскому милости дана сия Императорская Наша грамота, за собственоручным нашим подписанием и с приложением Государственной печати.  
подписано: «Александр»  
Контрасигнировал барон А.Будберг.  
АКАК, т. III, док. 613, с. 337

№ 104  
Рапорт подполк. Котляревского ген.-л.барону Розену,  
от 6-го октября 1806 года, №269. – Шуша

Получив сведение, будто бы Мехти-Кули-хан ведет тайную переписку с бунтовщиками Абул-Фетхом и Фези-беком и что, дабы более закрыть спе и не подать о себе сомнения, будучи весьма хитр, представил уже 2 пись-

ма от них полученные, коих содержание ничего в себе не заключает, к ген.-м. Небольсину, - долгом поставляю донести, как равно и о том, что в связи с сими изменниками замечено о еще бывшим главнокомандующим кн. Цициановым и переписка его с ними весьма может быть справедливою.  
АКАК, т. III, док. 614, с. 337

№ 105  
Рапорт подполк. Котляревского ген.-л барону Розену  
от 6-го октября 1806 года, №271.

Внук Ибрагим-хана Джадар-Кули-бек, отъезжая для представления просьбы главнокомандующему на утешение, Мехти-Кули-ханом ему делаемыя и происходящая более от того, что сей не согласен с ним закрыть измену Ибрагим-хана, просил меня о представлении его в.п., почему долгом поставляю донести, что он сын умершего наследника Карабагского ханства Мамед-Хасан-аги, - того самого, чрез посредство кого по силе и власти, каковою он имел, вошел Карабаг в подданство России и который во все время жизни наиболье всех усердовствовал, а также и помянутый Джадар-Кули-бек со вступления Карабага в подданство, а особенно при смутных здесь обстоятельствах оказывал отличное усердие и верность и есть из всех один истинно преданный и вернейший.  
АКАК, т. III, док. 615, с.337

№ 106  
Рапорт подполк. Котляревского гр. Гудовичу  
от 6-го октября 1806 года, №272. – Шуша

Внук Ибрагим-хана Джадар-Кули-бек, отъезжая к в.с. для представления просьбы на притетснения Мехти-Кули-хана, происходящая более от того, что сей не согласен с ним закрыть измену Ибрагим-хана, о кое он достоверно известен, и для испрошения себя милости и покровительства в.с., просил меня о представлении его; почему долгом поставляю донести, что он сын умершего наследника Карабагского ханства ген.-м.Мамед-Хасан-аги, того самого, чрез посредство которого по силе и власти каковою он имел, вошел Карабаг в подданство России и который во все время жизни наиболье всех усердовствовал, а также и помянутый Джадар-Кули-бек со вступления Карабага в подданство и особенно при смутных здесь обстоятельствах оказывал отличное усердие и верности и есть из всех один истинного вернейший и преданный Мехти-Кули-хан же, имея на него по вышеупомянутой причине злобу, и как сей по преданности верности его к России может препятствовать ему, сколько он ни хитр, во всех дурных замыслах, в каковых замечен уже был, как видно по бумагам здесь находящихся, и покойным главнокомандующим кн. Цициановым, то старается всемерно уменьшать спуло его и любовь народа, которую по приврежности оного к отцу его и к нему присет.  
АКАК, т. III, док. 616, с.337

№ 107  
Письмо гр. Гудовича к Мехти-Кули-хану Карабагскому,  
от 29-го октября 1806 года, №311

По предварительному письму моему вам, из Горгиевска посланному, я падось, что в.п. изготовились уже к выезду вашему в Тифлис. Теперь, уведомляя вас о пересезде моем через снеговую Кавказскую горы и о прибытии суда, пропусти вас, превосходительный и высокостепенный мой приятель, носимший скорейшии вашим приездом в Тифлис для принятия в присутствии моем присяги на верность подданства Е.И.В. всемилостивейшаго нашего и великаго Г.И. и для получения Высочайшей грамоты, всемилостивейша вам дарованной на утверждение вас с достоинством Карабагского хана, которую я вчера получил, с письмом сим я отправляю к вам нарочного и надеюсь, что через 7 дней по получении вами оного я буду иметь удовольствие вас здесь видеть. Прягнущие мне также при сем случае уведомить в.п., что я, приняв во внимание представление вами деланное о потерпении Карабагскими жителями большаго разорения чрез приход Персидских войск в Карабагское владение прошлого 1805 года, всеподданнейше доносил о том Е.И.В. и кодатайствовал о облегчении их участия. Поямчи Е.И.В., всепедыр и великий наш Г.И., по родному Ему человеческому и бесприкладному милосердию, всемилостивейше соизволил даровать им всю ту часть подати, которая осталась еще не внесеною за прошедшши 1805 год и удостоил всемилостивейшо грамотою Карабагских старшин и вес народъ, которая хранится у меня до прибытия вашего суда. Я, уведомляя в.п. о сей пеизречной Высокомонархий шедроте, с тем чтобы вы предварительно объявили оной всем старшинам и народу Карабагскому, пребываю с моим к моим к вам почтением и доброжелательством.  
АКАК, т. III, док. 617, с.337-338

№ 108  
Отношение гр. Гудовича к Будбергу, от  
14-го ноября 1806 года, №80

Шушинский и Карабагский Мехти-Кули-хан, о коея я имел честь уведомлять в.выс. - о., что ожидаю приезда его в Тифлис для принятия присяги на верность Е.И.В., прибыв сюда 11-го числа сего месяца, с должным об-

разом учинил присягу на вечную верность Е.И.В. в присутствии моем, по совершении которой вручена сму была от меня лично Высочайшая утверждительная грамота на ханство Карабагское, всемилостивейши ему пожалованная, равномерна и другая Высочайшая - же грамота к Карабагскому народу, которая в присутствии хана, первых его чиновников и ахунда гласно прочтена была моим переводчиком и вручена Мехти-Кули-хану. Подписанную присягу им подписанную и утвержденную сего печатью препровождал при сем к в. выс.-у, долгом считаю уведомить вас, м.г., что присланную также при почтеннейшем уведомлении вашем Высочайшую Е.И.В. грамоту, всемилостивейше пожалованную Мехти-Шамхалу Тарковскому на достоинство хана Дербентского, и другую утверждительную грамоту к Дербентскому народу я, по получении оных, отправил при моем ордере к ген.-инф. Булгакову, предписав ему при возвращении его с войсками из Баку на Линию вручить Высочайшую грамоту Мехти-Шамхалу Тарковскому и в присутствии своем привест его на вечную верность Е.И.В.: равномерно и 3 патента на чины всемилостивейше пожалованые владельческому Мингрельскому кн. Левану и бывшим при Высочайшем Е.И.В. Дворе депутатами князям. Николаю п Бажану Дадиани отправлены от меня к ген.-м. Рыкову для вручения оных каждому по принадлежности.

АКАК, т. III, док. 618, с. 338

#### № 109

Предписание гр. Гудовича подполк. Котляревскому,  
от 21-го ноября 1806 года, №368

Мехти-Кули-хан Карабагский, совершив в присутствии моем присягу на вечную верность Е.И.В., получили от меня Высочайшую за собственоручным Е.И.В. подписанием грамоту, утверждающую его в достоинстве хана Шушинского и Карабагского, с оставлением при всех правах и преимуществах, с сим достоинством сопряженных. - Почему предписываю в. всб. оказывать ему во всяком случае должное уважение его достоинству и также как Российскому генерал-майору, отнюдь не взыскивая во внутреннее его управление, которое ему одному предоставлено во всей силе. Суд и расправа над подданным его также остаются в полной его воле и на прежнем положении, исключая смертной казни или лишения членов, которая в коротком Российском правлении не могут быть терпимы. Также если бы ему встретилось какая надобность кого-либо из подданных его вышедших из послушания, то немедленно в правильном его требовании делать удовлетворения. Попечением же вашим остается охранение крепости, обережение людей командование вашему вверенных, заботливость о продовольствии их провинции, кое о безостановочном доставлении я имею от хана уверительное письмо и соблюдение во всей силе воинской дисциплины между подкомандующими, дабы от них жителями не могли быть деланы малейшие обиды и притеснения.

АКАК, т. III, док. 618, с. 338

#### № 109

Предписание гр. Гудовича подполк. Котляревскому  
22-го ноября 1806 года, №82

Предписав вам отнюдь не вмешиваться во внутренние управление Мехти Кули-хана, нужным считаю дать вам знать также, что в разсуждении смертной казни, увечья или лишения членов я лично объяснялся, с ханом, что сие в Российском правлении терпимо быть не может, а потому теперь из подвластных его, подавших уголовному представлению, отдавал бы он тотчас вам для содержания под стражею, доколе по их обвинениям и правам произведен будет над ними суд, после чего преступник по вине его будет сослан в ссылку или получить другое какое либо наказание. Будели бы хан сам пожелал, чтобы таковые были судимы по Российским законам, то немедленно производить над ними суд при команде вам вверенной и представлять мне на рассмотрение. Впрочем, если бы в.в.с. заметили, что хан намерен поступить в противность данного им мне обещания и употребить над кем либо наказание лишением жизни или членов, то вы представьте ему, что сие было бы противъ данного им обещания, а между тем тотчас меня о том уведомляйте. Здесь цужным считаю заметить вам, что по необходимости и привычке к легковерности того народа нужно, дабы в каких-либо неустойчивости содержание сего ордера и подтверждение хану, сделанное мною по сему предмету лично, хранило было вами до времени втайне.

АКАК, т. III, док. 620, с.338-339

#### № 110

Отношение гр. Гудовича к барону Будбергу от 23-го  
ноября 1806 года, №84.

По прибытии моем в Тифлис я нашел здесь дожидавшегося моего присыда Карабагского Джаджар-Кули-агу, сына и наследника покойного Мамед-Хасан-аги. По ознакомлении моем с ним он подал мне письмо, при сем прилагаемое в выписке, в коем, упомянув о всех тех случаях, где он окажал свой усердие, не закрывая при том некоторых поступках и дела своего Ибрагим-хана, несоответствий данной им присяги верности и трактату с ним заключенному, возложить надежду свою на безприкладное милосердие Е.И.В. и просить ходатайства моего об осчастливлении его Высокомонаршими щедростями подобно сверстникам его. Сей Джаджар-Кули-ага, о коем я вкратце имел честь уведомлять вас в отношении моем под №66, хотя и имеет также право на по-

лучение Высочайшего, утверждения сего в ханском достоинстве, но как дядя сего Мехти-Кули-хан не причастен было никако в замещательствах своего отца, убитого о Ибрагим-хана, и по рапортам подчинен, Лисапевича старалась отвратить его от неприятных поступков, также с частью своей конницы, выехав к ген.-м. Небольсину содействовать ему в поражении и прогнании Баба-ханова сына с -Персидскими войсками и, доставляя в то время на войска Е.И.В. провизии, показал отличные опыты своего усердия, при том все почтнейшие Карабагские старшины прошли утверждения сего в ханском достоинстве, как из просьбы препровожденной при всеподданнейшем донесении моем, от 21-го августа, в. выс., о усмотрет изволите: то по рапортам ген.-м. Небольсина к ген.-м. Несветаеву и от него к ген.-л. Глазенапу, прежде ко мне доложившим от сего последняго, нежели о Джаджар-Кули-аге, которого впрочем и молодца лета, коих ему теперь 18, не позволяют иметь еще надлежащей опытности и к управлению ханством - я всецелоданнейшие представил Е.И.В. об утверждении ханством - я всеподданнейшие представил Е.И.В. об утверждении ханством каком Карабагским его дядю, на что и имел счастье получить Высочайшее решение и всимилостившую грамоту, сму дарованную, на утверждение сего ханом, которая по прибытии его в Тифлис и его по принятии в присутствии моем присяги на верность Е.И.В. ему от меня вручены. За всем тем и Джаджар-Кули-аги, также не участвовавший в поступках дяди своего, несомненноных данных им присяге на вечную верность Е.И.В., в то самое время, когда Мехти-Кули-хан действовал при отряде ген.-м. Небольсина, он с другой стороны при майоре Лисапевичу с частью Карабагской конницы показал опыты своей преданности и усердия при Орудбаде при возвращении 3.000 Карабагских семей, уличенных с помощью Персидских войск Абул-Фетхом, - дяде его, находившимся в бегах. Вс таковых сведения, забраны много об нем и сделанныя в разговорах примечания при личном с ним обращении, что он иметь искреннее расположение и приверженность к Высочайшему престолу Е.И.В., к чему отнести можно и выражение им употребленное в данном дяде о Мехти-Кули-хану Карабагскому обязательстве признавать власть его. Высочайшие ему дарованную с достоинством хана, и быть в его повиновении, доколе Мехти-Кули-хан сам пребудет в должностном повиновении Е.И.В., поставляю меня в обязанность покорнъше просить в. выс.-о, чтобы во уважение его усердия и верности, а также и того, что он по роду и достоинству своему есть первый в Карабаге человек по хане, как наследник старшего сына Ибрагим-хана, покойного Мамед-Хасан-аги, исходействовать ему в примере другим Высочайшии награждение чином с жалованьем по чину серебром.

АКАК, т. III, док. 621, с. 339

#### № 111

Выписка из письма подданного Карабагского Джаджар-Кули-аго.

Священное имя Е.И.В. всемилостивейшаго великаго Г.И., славящеся по всему свету правосудием человеколюбием и удостоением из служащих Ему верно и усердно каждого сообразно его заслугам, заставило покойного отца моего с самого прибытия в Тифлис испробедимых Российских войск под начальством кн. Цицианова, искать со всем преданностью и усердием сильного покровительства и подданства Е.И.В. всимилостившаго Государя государей Императора. В то самое время хотя Персидский шах послал к отцу моему фирмами и давал ханства с предоставлением ему полной власти над владением, но покойный отец мой, удивляемый правосудием Е.И.В., не согласился на сии предложения и предпочел всему верноподданническую службу Высочайшему Российскому Двору. Опыты его первоначально показаны с прибытием в Грузию высоколавных Российских войск через начальные с его стороны переговоры с Мелик-Джимшидом, находившимся тогда при кн. Цицианове дабы посредством его получит в искомом удовлетворение. Следствием сих переговоров было то, что по взятии Гянджи, пыне Елизаветополя, кн. Цицианов прислан майором Лисапевичем, посланником к дяде моему Ибрагим-хану для приглашения его вступить в подданство Российской Империи. Хотя же тогда другие и приглашали покойного деда моего появиться Персидскому шаху, но отец мой, не допустил как-его предать себя со всеми владением в поддакство и покорность Е.И.В., quem свидетель был майор Лисапевич. Потом, при свидании деда моего с покойным кн. Цициановым на Курак-чае, он б... также главным действующим лицом и по заключения трактата выдал своего сына Шукур-Улаха в аманаты, доказывая тем неизменное свое усердие, также принять войско Российское, он отдал Шушинскую крепость во владение Высочайшаго Двора сам кн. Цицианов и прочее воинские начальники были сему свидетелями. В таком расположении и верности к Е.И.В. покойный отец мой пребывал до самой кончины. По смерти же его неблагонамеренные люди, неприятельствующие России, начали оказывать измену, но я, когда кн. Цицианов выступил с войсками к Ширвану, следуя наставлениям я усердно покойного отца моего, собрал войска и наказал Карабагских жителей, - о чём уведав кн. Цицианов обнаружил меня в получении щедрой милости от Е.И.В. однако-ж в отсутствие кн. Цицианова неприятель взяли верх над слабым и престарелым моим дедом и уговорил и льстивая предложения подействовали над ним; но я отсавляя в молчании поступки его, с данною присягою несгодственные, коим он неблагомыслившим был доведен и от коих последовала несчастная смо кончина, - скажу только, что я все средства употребил отклонить смо от оных, но когда не возимело смо вления, я открыл начальнику Шушинского гарнизона о сих заменительствах и предварил письмом, которое видел майор Лисапевич, меньшаго брата своего Шукур-Улаха-агу, находившагося в Елизаветополе, коею хотели выкастить оттоль, чтобы он, остерегаясь делать побегъ презревъ все ему предложения, пребыл бы по конец жизни своей в твёрдой и ненарушимой върности к Е.И.В., старался присланых за сим лоймат и отдать начальству. Сам Богъ ведает, что я пребывал по всей справедливости верным Е.И.В. и доказал то делом, когда по несчастной

## Донесение Шушинских страшин и жителей 1806 год.

Всему свету известно и более Высочайшему Двору, что покойный Ибрагим-хан, со временем отца и деда своего имел вражду к Персидским владельцам, кольми паче Каджарским происхождением, которые ныне стали известными и поступают несправедливо, всегда старались противостоять и делать им противное, но как распространялись по всему свету слухи о благоволении и щедроте Е.И.В. Российского Самодержца к подданным своим, известно стало то, что те которые поступают в покровительство Высочайшего Двора, пребывают в совершенном спокойствии и каждого собственность и семейство, семейство бывают в беззакоинствии, то покой Ибрагим хан 30 лет находился с усердием в повиновении Высочайшему Двору; когда же инспектор кн. Цинцанов прибыл в Грузию, то покойный Ибрагим хан всегда посыпал к нему людей с письмами и по прежней своей покорности изъявлял свое усердие и совершенно прервал он ту самую связь, которую имел он к Персианам. Прошедшего года выехал он на Курак-чай, где увиделся с инспектором и возобновил свою покорность, заключив трактат о подданстве, вручил вышесказанному инспектору и он за подписанiem своим взаимно отдал копию, с тем чтобы никакой несправедливости не учинено со стороны нашей, также с нашей стороны никакого было бы сделано немогление. Ибрагим хан по чистосердечно и усердно своему сдал крепость Государю и непобедима войско поставил в оную и хотя владения было раззорено, но за всем тем сих отпускал на войска провант и давал на содержание майоров Лисаневича и Джорава, что описано в реестре, и против трактата никакого исполнения не сделают: но майоры Лисаневич и Джорава не могли обойтись с народом, поступали с нами худо, притесняли подданных, и без ведома нашего входили в некоторые дела здешния, которых не касались до них. Покойный Ибрагим хан же, будучи огорчен такими поступками их велел разбрить палатку за крепостью и остановился там с одиною женой и тремя сыновьями, а остальные жены и дети находились в крепости, но через каждые 2 или 3 дня ездил он в крепость и оттуда в свою палатку. Между тем, получено было известие, что Персидские войска идут и хан для пользы своего владения, дабы по прошлогоднему не линчиться урожая, дал условие майору Джораву и сделал распоряжение такое, чтобы до прибытия сюда Российских войск он и обошелся с Персианами, и для того посыпал людей к Персианам и останавливал их: но майор Лисаневич и миллажар, начиная взяв войско в полночь пошли на хана, прежде убили его, а потом жену, сестру Алиханову, одну dochь и сына его и там спрятавшихся до 30 чел., чиновников и родственников убили все имение их деньгами и вещами, уборы и палатки ограбили и расквартили, приведя тем нас и соседей наших в отчаяние.

Если точно Ибрагим хан сделал противное подданству Высочайшаго Двора, то должны были они взять его со всем семейством и родственниками в крепость, содержать их там и о том донести Высочайшему Двору и какое бы востоспользовало разрешение от правосудия Высочайшего Двора, кто бы мог оному противиться? А потому всеподданнейшая просьба наша подданных первая есть то, чтобы предать дела сие правосудию Е.И.В., случалось ли когда нибудь подобное дело, и буде исследователи суда Высочайшаго Двора не выслушают и не будут изследовать то веля их – а мы просим исследовать, потому, что сие относиться к правосудию и славе Е.И.В. Вторая просьба наша есть та, что какая мы сделаем издержки на майоров Лисаневича и Джорава, тем спико обстоятельно мы напишали и предоставляем вам, из коего все подробно узнаете. Третья просьба наша состоит в том, что прошлой зимы требовал Лисаневич 4.000 червонных и тогда объяснял нам, что инспектор кн. Цинцанов писал к нему, что по зарплате сих 4.000 червонных то письмо инспектора и грамоту великого Государя, в коей объявлено и жалованье Ибрагим-хана поднесёт к нему, тогда майор Лисаневич взял у нас 1.200 червонных и если бы он счел следующую цену за привозят на 1 год за скот ему отпущеные, то более 1.000 червонных составляло бы, но он те письма инспектора, те - же грамоты Высочайшей не объявил и все сие предоставляем воле в.п. При чем известно вам все стесненное положение Карабагского владения и что последовало прошедшего года и нынешняго, почему просим сделать нам такое дело, чтобы Карабагские подданные были не сколько лет освобождены от дани, дабы по милости Высочайшаго Двора могли возвратиться ольть в своё состояние, а после служить наследником старшего сына своего Мехти-Кули-хана, написал условное письмо, утвердил своей печатью и велел печатать оно шейх-уль-исламу, кади и все Карабагским и предоставил ему полную волю, и он при жизни отца своего и по смерти сохранил нас и обходился с нами таким образом, что всячески мы благодарны и довольны им и нынешнейшим притеснения от него не терим, также мы по вышесказанному условному письму были в повиновение и под его управлением и пребудем. А потому всепокорнейше просим в.п. представить обстоятельства сии Высочайшему Двору Е.И.В. всемилостивейшаго Государя напечатавши, дабы утверждением его из лил свою широкую милость на нас.

АКАК, т. III, док. 624, с. 340-341

## Отношение барона Будберга к гр. Гудовичу от 7-го ноября 1807 года. – С. Петербург

Отношения а.с. от 23-го ноября, от 3-го и 6-го декабря прошедшего 1806 г. написанные получены здесь исправно и в своё время представлены мною Высочайшему возвращению Е.В. Сколь ни велика была доверенность Т.И. ко всем подвигам в.с., приятно для меня уведомить вас, что последняя распоряжения наши, приведши к повиновению весь Дагестан, усугубили всемилостившее Е.В. благоволение к особое вашей. Все представления в.с.

кончине деда моего. На другой день, успокоив народ, я вместе с майором Лисаневичем выступил с Карабагским конницею против Персидского войска, стоявшего тогда у супротив крепости, и содействовал отряду войск Е.И.В. в разбитии и прогнании оных. По прибытии же ген.-м. Небольсину в Аскран для вспомоществования Карабагскому ханству я хотел выехать к нему с своего конницею и по возможностиказать услугу, но майор Лисаневич по доверенности ко мне поручил мне управление крепостью, а сам с дядею моим Мехти-Кули-ханом пошёл для соединения с ген.-м. Небольсиным, возвратясь потом оттуда, выступил с войском к Ордубаду, а с ним вместе и я, соединившись с своюю конницею, разбили Персидскую войска и возвратили Карабагских жителей до 3,000 семейств, уведенных Абул-Фетхом. Здесь, не упоминая о неудовольствиях на меня моего дяди Мехти-Кули-хана, я не могу умолчать пред в.с., что когда потребовал от меня письменного вида в том, чтобы я признался властью Высочайшие ему данной от Е.И.А. с достоинством хана и не выходил из его повиновения, то я дал ему обязательство, что доколе она сама пребудет в невидимом повиновении Е.И.В., дотоль и я с покорностью буду ему повиноваться и признавать сюю власть.

В заключении всего я, возлагая все мое упование на бесприкладное милосердие Е.И.А., прибыль въ в.с. и поручал себе милостями и благорасположению вашему, нафьюсь, что ходатайством вашим пред Высочайшим престолом я не оставлен, буду подобно сверстникам моим щедротам Е.И.А. Впрочем, что в.с. благоугодно им буде приказать я все то буду стараться исполнить и, поступая по советам вашим, служить со всем усердием Е.И.А. до пролития крови моей. Семейство бывают в беспокойствии, то покойный Ибрагим-хан 30 лет находился с усердием в повиновении Высочайшему Двору; когда же инспектор кн. Цинцанов прибыл в Грузию, то покойный Ибрагим хан всегда посыпал к нему людей с письмами и по прежней своей покорности изъявлял свое усердие и совершенно прервал он ту самую связь, которую имел он к Персианам. Прошедшего года выехал он на Курак-чай, где увиделся с инспектором и возобновил свою покорность, заключив трактат о подданстве, вручил вышесказанному инспектору и он за подписанiem своим взаимно отдал копию, с тем чтобы никакой несправедливости не учинено со стороны нашей, также с нашей стороны никакого было бы сделано немогление. Ибрагим-хан по чистосердечно и усердно своему сдал крепость Государю и непобедима войско поставил в оную и хотя владения было раззорено, но за всем тем сих отпускал на войска провант и давал на содержание майоров Лисаневича и Джорава, что описано в реестре, и против трактата никакого исполнения не сделают: но майоры Лисаневич и Джорава не могли обойтись с народом, поступали с нами худо, притесняли подданных, и без ведома нашего входили в некоторые дела здешния, которых не касались до них. Покойный Ибрагим-хан же, будучи огорчен такими поступками их велел разбрить палатку за крепостью и остановился там с одиною женой и тремя сыновьями, а остальные жены и дети находились в крепости, но через каждые 2 или 3 дня ездил он в крепость и оттуда в свою палатку. Между тем, получено было известие, что Персидские войска идут и хан для пользы своего владения, дабы по прошлогоднему не линчиться урожая, дал условие майору Джораву и сделал распоряжение такое, чтобы до прибытия сюда Российских войск он и обошелся с Персианами, и для того посыпал людей к Персианам и останавливал их: но майор Лисаневич и миллажар, начиная взяв войско в полночь пошли на хана, прежде убили его, а потом жену, сестру Алиханову, одну dochь и сына его и там спрятавшихся до 30 чел., чиновников и родственников убили все имение их деньгами и вещами, уборы и палатки ограбили и расквартили, приведя тем нас и соседей наших в отчаяние.

**№ 112**  
Рапорт подполк. Котляревского гр. Гудовичу  
от 13 декабря 1806 года. № 318. Шуша

Аббас-Кули-хан бывший Нахичеванской, живучи в уезде Карабагского владения Сиспан данному ему для пропажества Ибрагим-ханом, грабить и притеснять всех проезжающих из Тавриза, Ордубада, Нахичевани и прочих мест купцов, о чём по многим дохдившим ко мне в отбытии отсель Мехти-Кули-хана просребам писал я к нему и требовал удовлетворення ограбленного им Тифлеского купца Амбардума; но как он того не сделал и отдал только часть вещей худших, лучшия удержал у себя, то по приезде Мехти-Кули-хана просил я его отписать ещё к нему. О таковых поступках Аббас-Кули-хана имею честь доложи в.с. долгом поставляя представить, что кроме оных пребывание его на границе Карабагского владения может быть вредно и потому, что он ведёт переписку с Аббас-Мирзою, сыном Баба-хана, в Тавризе находящимся.

АКАК, т. III, док. 642, с.?

**№ 113**  
Письмо гр. Гудовича к матери Джадар-Кули-аги  
Хейр-эн-Ниса-бегом от 31-го  
декабря 1806 года, № 470

Письмо ваше, в коем просите не оставлять сына вашего Джадар-Кули-агу, я получил и в ответ на оное приятно мне уведомить вас, что я по участию в нём приемлемому и по расположению к нему не преминул теперь же написать к высокостепенному Мехти-Кули-хану, требуя дабы он отдал во владение его 36 деревень, по данному им мне лично обещанию и я надеюсь, что он конечно, от слова своего не отступить. Дабы при том не могли встретиться какая либо притеснения ему от хана, чего однако же не ожидаю, то я просил высокостепенного Мехти-Кули-хана, чтобы в случае взыскания каких либо повинностей с подвластных вашему сыну деревень, каковы они обязаны наравне с прочими нести во всякое време, или других каких требований, также взысканий и штрафов, делал свои приказания через сына вашего, яко их господина. Подвластные же обязаны будут находиться всегда в долгнном послужании и повиновении к хану яко законному владельцу Евсевычайшее над ними поставленному. При чем я уверен, что сын ваш также не отступит от данного мне обещания и под руко водством вашим, исполняя всегда долг свой противу высокостепенного Мехти-Кули-хана, сохрания неприменное к нему послушание, повиновение и должнонос уважение его особе, не подаст свой стороны ни малейшаго повода к неудовольствию, но будет стараться спрекать дружбу его жить с ним в согласии, от коего и собственная его польза зависеть будет.

АКАК, т. III, док. 623, с. 340

были в полной мере одобрены, и какой воспоследовали на оных Высочайшая разрешения, и долгом почитаю сообщить здесь по порядку.

Джафар-Кули-агу, сына покойного наследника Карабагского, Г.И. всемилостивейше пожаловал в Попковники, созывая, чтобы жалование по сему чину производилось ему из даше, ханством Карабагским платимой: рек-риц на имя его состоявшейся и коиню с онаго имею честь при сем пропроводить к.в.с.

Алмазное перо назначение бывшему хану Шекинскому Селиму, всемилостивейше жалуется Джафар-Кули-хану Хойскому и Шекинскому.

По смерти Ибрагим-хана оставшиеся знаки знатия с Российско-Императорским гербом и саблю драгоценными камнями украденную Г.И. всемилостивейше жалует Мехти-кули-хану Карабагскому. Впрочем и по смыслу заключенных с Персидскими ханами условий знаки, а написавшие знатия, должны оставаться в роде ханском наследственно, разумея, доколе наследники сохранять будут верность к Всероссийскому престолу.

АКАК, т. 3, док. 625, стр. 342.

#### № 116

Рескрипты империи Кара-Багаского хана Джафар-Кули-аге от 2-го января 1807 года. — С.-Петербургъ  
[По меныпшему титуле].

Оказанные опыты усердия и верности вашей к Нашему Императорскому престолу обратили на себя наши все-милиостивейшие внимания. Во изъявление чего и в знак особенного к вам нашего Высокомонаршего благоволения жалуем вас в чин Российской полковника, с произведением по сему чину жалованья сребряного монетою из наших государственных доходов, пребываю в твердой надежде, что сиза наша милость послужить к вашщему поощрению вашего усердия и к выполнению ваших верноподданнических обязанностей и по тем паче усугубиться достохвальная преданность ваша в к высокому нашему императорскому престолу. Впрочем пребываю к вам благосклонный.

АКАК, т.3. доп. к док. 625, с. 342

#### № 117

Письмо гр. Гудовича к Мехти-Кули-хану Карабагскому,  
от 18-го января 1807 года, № 34

Письмо в пр.чрез почтеннаго вашего Мирза Алла-бека я получил и на оно сим вам ответствую... Теперь всех вообще Карабагских жителей, переселившихся в разныя места, возвратить нельзя вдруг, а в свое время, конечно, сие будет сделано: о тех же, когд перешли в Шеки и Ширван в.п. можете снести с превосходительными и высокост. Мустафа ханом Ширванским и Джафар-Кули-ханом Шекинским, коим о сем уже от меня было предписано, так как они подданныи одного вселкого и всемилостивейшаго нашего Г.И. — при чем я надеюсь что и вы равномерно возвратите всех шекинских или ширванских жителей переселившихся в ваше владение. Браты вашего Мамед-Касума, находящагося в Карадаг, не только позволю вызвать в Карабаг имает с переселившимися прежде Карабагскими жителями и теперь собирающимися к нему, но и уверить его, что по возвращении в Карабаг, когда он, давши присягу на вечную верность Е.И.В. будет сохранять опную ненарушимо и состоять в вашем повиновении, то он восподиншему ходатайству моему может надеяться обратить на себя Высочайшее воззрение Е.И.В. Уверьте также в совершенном прощении и безопасности братьев Хаштар-агу и Ахмед-хана, если они добровольно и с чистым раскаянием возвратятся в Карабаг и вто време они должны быть снова приведены на верность подданства Е.И.В. Подполк. Котляревскому я прежде предписывал и теперь еще подтвердил что бы он не входил ни в какия дела до управления относящаяся, и команда гарнизоном, в Шушу расположенным, соблюдал бы строгую дисциплину между командою си ввереною, дабы от солдат не было ваши подвластным сделано каких обид и притеснений и равномерно имел - бы всегда должное чину вашему уважение. Убавлять же войск в Карабаге стоящих я теперь сице не признаю надобным, а впрочем не оставлю и него сделать в свое время, когда обстоятельства то позволят. Наконец надобным считаю присовокупить здесь то, что к пр. по званию своему и власти Высочайше вам предоставленной с достоинством хана имеет полное право запретить подвластным своим переходить из деревни в деревню и от одного помещика к другому, а потому если бы действительно кто-либо перешел к братьям вашим не имся на то права без вашего позволения, то таковых вы всегда властны обращить на прежние жительство и покидать за своевольство.

АКАК, т. III, с. 626

#### № 118

Всеподданнейшее прошение вдовы Ибрагим-хана Джавахир-ханум, от 16-го января 1807 года [Перевод с Грузинского].

В 1783 г., при нападении Омар-хана, Аварского и Дагестанского владетели с многочисленными лезгинскими войсками из вотчины отца моего, кн. Евгения Абашидзе - кр. Ваханъ в Карталинии, были взяты в плен мы две сестры: та, на которой женился сам Омар-хан, была избавлена в 1802 году с помощью непобедимой руки Вашей и ныне живеть в Карталинии под Вашею Монаршую державой: а меня упомянутый Омар-хан отдал зятю своему Ибрагим-хану, который принял меня в жены на основании брачного договора и первейшаго супружес-

ства. В продолжение тоцкаго времени я постоянно день и ночь желала изыскать способ к своему освобождению, но по несчастию не могла найти ни повода, ни пути, доколе напряженная мысль не внушила мне отправить секрету человека к вождю непобедимого Вашего войнства, покойному кн. Павлу Цицианову, дабы прошл супруга моего Ибрагим хана покориться непобедимому оружию В.В. и когда он это сделал, я дала советъ ему супругу оказать повиновеніе, в чим мне помогли Бог отца моего и сродная мись вера, и покорился супруг мой со всем своим владением Вашей Империи. Это служило главнейшюю радостью и знаком того, что я вновь обрету свою веру, при чем кн. Цицианов обещался освободить меня с прижитыми мною детьми и представить Вамъему высокому императорскому престолу. И хотя вследствии убили супруга моего Ибрагим-хана и сына моего Аббас-Кули 11 лет, которого я так же намеревалась сделать Христинином, но лишенная мужа и сына, потерявшая все земные богатства, я повторяю моя мысль и по прежнему желаю быть избавленного, - ради чего, предстоит с коленопреклонением, предаю себя Христолюбивому трону В.В. и священному Вашему имени, дабы созваниши повелеть здешнему начальнику избавить меня от этого пноверного народа вместе с оставшемся мою дочерью, ибо я желаю прибыть во всеблагословенную столицу Вашу и принять по Вашему крещение, чим я и дочь моя обретем свою веру. Рабски прошу возвретъ на меня по мере моего упования и выполнить заветную мысль мою.

АКАК, т. III, док. 627, с. 443

#### № 119

Письмо гр. Гудовича к Мехти-Кули-хану,  
от 21-го января 1807 года, № 60

Пред сим письль я к в.п., чтобы вы поставленный нами в Аджинанъ [Аджин-Тюрк-Т.М.], начальником Аллая-Бердбека, отправляющаго провинц в бунтовщик Абул-Фетху, несременно смыслиши-бы другим: но получа тепре сведения, что и другие два вами-же постановлены на границе к Араксу чиновники Мелик Алиах-Яр и Лсед-султан равномерно посылают в большом количестве к ним хлеб, я надобным считаю сказать здесь, что постановление вами таких начальников на границе к Персии как может быть вредно со временем для нашего ханства столько же нессоответственно сим трактата Высочайше подтверждданаго и вашей обязанности, ибо известно, что первый из сих чиновников Аллах-Бердбек имет от бунтующаго Абул-Фетха двух родных своих братьев, другой Мелик Алиах-Яр имет связь родства с находящимся у Абул-Фетха чиновниками и сам был у него прежде, а последний Асед султан в третьем и прошлом годах при напечествии Персии оказывал явное возмущение, - следовательно все сии чиновники как непадежные, не могут быть терпимы на границе вашего владения в звание начальников, которых я и предлагаю в пр.непременно сменить другими более верными, усердными к России и не оказавшимися себя никако подозрительными. Вместе с сим я крайне желал бы и советую вам единственно поблагорасположению моему и желанию вам добра не избирать себе в советники таких людей, которые замечены прежде в неблагонамеренности и которые не преминуть действовать ко вреду вашему, каконы, напримере родственник ваш Дост-Ли-бек и Ахмед-ага, которые явно с Персиалями действовали оружием противу войск Е.И.В. Я надеюсь впрочем, что вы устранив их, не примете никаких советов ко вреду вам клонящихся, не единым усердием и чепоколебимою верностию к Всероссийскому Императорскому престолу, от коего вы удостоверены непречными щедротами, будете во всяком случае руководствоваться. Не могу также упустить без замечания, что доставлены провинцита для войска, во владении находящихся, делается весьма медленно и я имею сведения, что хотя оны и не претерпеваю недостатка, но передко случается, что выдается провинцита только дневная пропорция, а иногда и половина, несмотря на то, что я неоднократно писал и лично просил в.п., чтобы доставляемо опаго было столько, дабы, всегда иметь в запасе на 3 или более месяцев, о чём самъ я еще повторяю и требую от вас, ибо не может статься, чтобы Карабагская провинция была столь недостаточна в хлебе, дабы нельзя было заготовить во всякос време годовой пропорции хлеба по числу войск там стоящих, особенно еще когда отпуск оного за Аракс будест строжайще запрещен. Здесь я должен также присовокупить, что я никакъ не могу думать, дабы число войск, стоящих теперь в вашем владении, могло быть для вас в тягости, ибо исклучая главнейшую и существенную цель, для кой они там поставлены, и ту пользу, какую вы имеете, оставаясь под охранением их покойныи и защищены от внешних неприятелей, толико крате до сего разорявших Карабаг и имущество нынешних ваших подавлстных самое продовольствие их состоитъ на счет казни Е.И.В., из которой достаточно и всегда верно получается заплата. Объясняю о все том, что я единственно по искренней моей к вамъ прязни долженъ быть напомнить.

АКАК, т. III, док. 628, с. 343-344

#### № 120

Рапорт подполк. Котляревскаго гр. Гудовичу  
от 7-го февраля 1807 года, № 23-Шуша

... По древним здешним обычаям в предсторожность от всякого возмущение должно находиться всегда в крепости от всех татарских селений, особенно же кочующих, по несколько лучших семейств, кои при всяком случае должны быть залогом верности селения их, из которых многих и находились, но в разное время вместо того, чтобы собрать и остальных небывших, Мехти-Кули-ханом распущены. Как же теперь время приближает-

ех к венсис и нет здесь вышеуказанных аманатов, то при малейшем неблагоприятном случае или при нашествии Персии все татары карабагские, особенно кочующие, не преминуть оказывать возмущение и явно пристать к стороне Персии, особенно же когда Мехти-Кули-хан к тому наклонен будет, к чему как сие расщепление аманатов так поставление подозрительных чиновников в местах близких к Араксу и важных по местоположению, так и потому, что при возмущении верные к России начальники оных могут удержать в спокойствии все по ту сторону гор лежащая елесния и по хлебородству той стороны дать пособие в провинции коих он и по предложению в.с. не сменяет, подает сомнение и тем еще более можно ожидать здесь по приближении Перси я худых последствий, что остаются в исполнении преданности и верности Джафар-Кули-бека, который одних только может противупоставить несколько копеек всяким дурным и вредным России замыслам, в случае если бы Мехти-Кули-хан затеять их вздумал, старается притеснить и, не давая ему деревень в замену доходов, коих имел отец его от Карабага ослабить до того, чтобы не было у него ни малой партии и был бы совершенственно беспомощен в чем современном и успел может, ибо Джафар-Кули-бек не имел доходов отца его, из коих мог бы содержать всех служивших при отце и пыне при нем беков в Карабаге почетных и к России преданных, коих он по сию пору удерживает за себе различными обнаружениями, привужден будет расщепить и через то как сам останется без действия, так и умножится теми самыми людьми, кои теперь преданы к России и не получающие от него содержания, число неблагонамеренных каковых и без того в Карабаге весьма довольно, и тогда уже Мехти-Кули-хан, оставаясь совершенно свободным может предпринимать все что ему вздумается.

АКАК, т. III, док. 629, с. 344

№ 121  
Письмо гр. Гудовича к Мехти-Кули-хану  
от 14-го марта 1807 года, №177

Для прикрытия и защищении Карабагского владения и ханства Ширванского в случае действительного приближения Персидских войск к Араксу приказал я сильному корпусу войск Е.И.В. под командою ген.-м. Небольшина вступить во владение ваше и на р. Тертер при разоренном г. Берда расположиться лагерем, на тот конец, чтобы по первому известию о действительном приближении Персии к Араксу тотчас двинуться им на встречу и, не допуская переправиться на соп. берег Аракса, защищать владение ваше от разорения, о чем предваряя в.п. с сим нарочным, я прошу и требую отъя вас чтобы при движении ген.-м. Небольшина вы оказали ему всякое содействие и по первому требование его присоединили к нему в именце свою Карабагскую конницу для общего и согласного действия противу неприятеля и отражения его почему нужно чтобы войска ваши были на сей конец у вас к готовности.

АКАК, т. III, док. 630, с. 344

№ 122  
Предложение гр. Гудовича ген.-м. Небольшину  
от 17-го марта 1807 года, №89.

Сколько скоро в.п. с уверенным вам отрядом прибудете к назначенному вам месту при разоренном г. Берда и расположась лагерем устройте порядок, то я желал бы, чтобы тотчас поручи команду старшему по вас снт - офицеру сами немедленно отправились в Шушу на краткое время для следующих причин прежде подполк. Котляревский рапортовал мне безпрестанно, что Мехти-Кули-хан весьма медленно доставляет для войск провинт и что крайний в ион терпит недостаток, а теперь несколько уже рапортов о сем же получено мною и от полк. Карагина, имеет с сем уведомляет меня также, что через верных людей, парочно посланных в дер. Курунгор, открыто о данном заготовлении ханом чрезвычайного количества хлеба, тогда как войскам не отпускает онаго по многократным настояниям. Разведено при том, что от изгнанного из Нухи изменника Селим-хана приезжают в сию деревню 2 человека к начальнику оной Касум-беку, имели с ним совет и трактовали в большом заготовлении провинта для приходу его в Карабаг с войсками. Почему я хотя и не могу да в полной веры, чтобы Мехти-Кули-хан после всех Монарших щедростей, на него палящих, который при тем и в.п. был прежде рекомендован как отлично усердный, мог затаять, что либо неблагонамеренное, но по таковым поступкам, явно открытым на него подозрение, я признал за нужное требовать от него в сем объяснения. Хотя же и полагаю, что он до прибытия еще вашего в Шушу не применил прислать ко мне своего оправдания, за всем тем поручи вам прибытия туда, тотчас исследовать сие важное дело по всей справедливости и поспешить меня уведомить, ибо я полагаю, что он действительно ненадежен и в согласии с Селим-ханом, либо тут действуют интриги Джафар-Кули-аги, который весьма желает быть ханом и думает иметь на то право, будучи сыном старшего сына Ибрагим-хана. Полк. Ж. Карагину предписал я тотчас весь заготовленный в Курунгор провинт заарестовать, взять в Шушу для войск и 2 роты егерей, назначенных в Елизаветполь для содержания гарнизона, по сии подозрениям остановить в Шуше, если оных еще от той по моему предписанию не выступили, или возвратит оныя, когда еще близко. В Елизаветполь же займету гарнизон. 2 роты Тифлисских, а самый Тифлисский полк по предписанию моему расположиться лагерем в 60 верстах от вашего отряда и в случае надобности подкрепить ваш отряд вы можете взять оных и потому поручаю вам оных вперед да предписание моего к вашу команду.

АКАК, т. III, док. 631, с. 344-345

№ 123  
Предложение гр. Гудовича подполк. Котляревскому,  
от 3-го июля 1807 г., №176

Получив рапорт в.в.б. от 17-го июня под №159, и разрешение предписываво, на случай смерти Карабагского Мехти-Кули-хана во управление ханством, как испытанный в верности и усердии, иметь вступить Джафар-Кули-ага. В таком случае ваша обязанность будет, как скоро бы хан умер, в тот час собрать в присутствие из места всех Шушинских беков, духовных и народ и объявить им моним именем преемника, которому и должны они повиноваться; а Джафар-Кули-аге объявите, чтобы он, вступя в правление Карабагом, поступал точно согласно трактату и последовавшим потом от главнокомандующих наставлениям, между тем на ханство ожидал бы Высочайшего утверждения. Все же то до того содержать в ис проницаемой тайне.

АКАК, т. III, доп.док. 621, с. 345

№ 124

Предложение ген.м. Небольшицу, от 6-го августа 1807 года, №197

Если бы бежавший из Карабага Абул-Фетх покусился шаг сделать в Карабагское владение, то прикажите в.п. его разбить и прогнать, для чего и усилив отряд, для наблюдения за ним посланный приказав оному отряду однако отнюдь не переступить в鄰りанские границы. За сим даю вам знать, что я писал к Мирза-Безоргу, дабы он до окончания переговоров между нами продолжавшихся Абул-Фетха от сего удержан.

АКАК, т. III, док. 633, с. 345

№ 125

Рапорт подполк. Котляревского гр. Гудовичу,  
от 6-го октября 1807 года, №238. – Шуша

Ген.м. Мехти-Кули-хан Карабагский, прислав ко мне в числе дани, за прошлой 1806 г. с Карабага следующей 995 червонцев, пишеть, что он назначил с сел. Мигри 1000 червонцев и с уезда Гюнейского 200, для взыскания коих от меня команды. А так как селенце то со вступлением войск Российской в Карабаг и доньине находится во власти Абул-Фетха, который имеет в залог у себя от Мигри несколько лучших семейств, при том сел. Мигри, к коему примыкает Гюнейской уезд, лежит на самой границе Карабага, разстоянием далее 200 верст от Шуши, и граничит с одной стороны Аракса с Карадагским владением, а с другой с Нахичеванским, дорога же к оно-

му.

АКАК, т. III, док. 634, с. 345-346

№ 126

Отношение гр. Гудовича к гр. Румянцову  
от 10-го ноября 1807 года, №262

Полк. Ханлар-ага, сын убитого Ибрагим-хана Карабагского и брат ныне владеющего в Карабаг по Высочайшему утверждению Е.И.А. ген.-м. Мехти-Кули-хана, находясь при отце своем в то самое время, когда Ибрагим-хан, поддавшись на измену в верности Е.И.В. при сопротивлении своем был убит, испуганный сим, неожиданным происшествием, бежал из Карабага в Персию, где и оставался до прибытия моего в Грузию: по приезде же моем через посредство брата своего Мехти-Кули-хана приносил раскаяние свое и просил как прощения в своем поступке, так и позволения возвратиться в Карабаг. Почему узнав, что он во время нахождения своего в бегах непредпринимал никаких вредных намерений против Карабага и что побег его произошел от одного страха, а не от соудоставования в измене отца своего, я чрез брата его ген.-м. Мехти-Кули-хана обьявили ему прощение по которому он немедленно возвратился в Карабаг и 16-го числа апреля присягу на вечную верность подданства Е.И.В.

Из поведения его во все сие время, соответствующащего обязанностям верноподданного, удостоверясь еще более в том, что он действительно не участвовал в измене отца своего, я почель за нужное для ободрение его и поощрения и испоколебимой верности Е.И.В. производить жалование Всемилостивейши ми определенное по чину полковника, держав однако же за все прошедшее время, когда он в Персии находился, и удовлетворить его одним со дnia возобновления им присяги на верность, по возвращении в Карабаг. О чём, уведомлях в.с., долгом почитаю присвоокупить, что к сему возвращению жалованья полк. Ханлар-аге я приступил на основании – Высочайшаго Е.И.В. разрешения, сообщенного ми в отношении барона Будберга, от 29-го января сего года, дабы я всем горским и Персидским владельцам, получающим жалованье, останавливать и возвращать оное по местному моему соображению донося всякой раз Е.И.В. о причинах к тому побуждающих. Почему пропу скорейше нас чрез посредство ваше долести до Всемилостивейшаго сведения Е.И.В. о сем возвращении мною жалованья упомянутому полку. Ханлар-аге.

По прибытии моем в здешний край главнокомандующим многими из Карабдинских, Чеченских и горских народов имеющими Российские чины и жалованье, Всемилостивейшие им определенное, явясь ко мие с документами своим на оное просили об удовлетворении их с 1803 года за все время остановленными у них жалованьем:

сех квесне и нет здесь вышеуказанных аманатов, то при малейшем неблагоприятном случае или при нашествии Персиян все татары карабагские, особенно кочующие, не преминуть оказывать возмущение и явно пристать к стороне Персии, особенно же когда Мехти-Кули-хан к тому наклонен будет, к чему как сие распущение аманатов так поставление подозрительных чиновников в местах близких к Араксу и важных по местоположению, так и потому, что при возмущении верные к России начальники оных могут удержать в спокойствии все по ту стороны гор ложащия селения и по хлебородству той стороны дать пособие в провинции коих он и по предложению в.с. не сменяет, подает сомнение и тем еще более можно ожидать здесь по приближении Перси и худых последствий, что остаются в неизвестной преданности и верности Джадар-Кули-бека, который один только может противостоять нескольким пропони всяким дурным и вредным России замыслам, в случае если бы Мехти-Кули-хан затеять их вздумал, старается притеснить и, не давая ему деревень в замену доходов, коих имел отец его от Карабага ослабить до того, чтобы не было у него ни малой партии и был бы совершенно беспомощен в чем современном и усилит может, ибо Джадар-Кули-бек не имел доходов отца его, из коих мог бы содержать всех служивших при отце и иные при нем беков в Карабаге почетных и к России преданных, коих он и сюю иору удерживает про себя разными обнаруживаниями, принужден будет распустить, и через то как сам остается без действия, так и умножится теми самыми людьми, кои теперь преданы к России и не получающие от него содержания, число неблагонамеренных каковых и без того в Карабаге весьма много, и тогда уж Мехти-Кули-хан, оставаясь совершенно свободным может предпринимать все что ему вздумается.

АКАК, т. III, док. 629, с. 344

№ 121  
Письмо гр. Гудовича к Мехти-Кули-хану  
от 14-го марта 1807 года, №177

Для прикрытия и защищении Карабагского владения и ханства Ширванского в случае действительного приближения Персидских войск к Араксу приказал я сильному корпусу войск Е.И.В. под командою ген.-м. Небольсина вступить во владение выше и на р. Тертер при разоренном г. Берда расположиться лагерем, на тот конец, чтобы по первому известию о действительном приближении Персии к Араксу тотчас двинуться им на встречу и, не допуская переправиться на север берег Аракса, запирать владение ваше от разорения, о чем предваряя в.п. с сим парочным, я прошу и требую от вас чтобы при движении ген.-м. Небольсина вы оказали ему всякое содействие и по первому требованию его присоединили к нему в помощь свою Карабагскую конницу для общего и согласного действия противу неприятеля и отражения его почему нужно чтобы войска ваши были на сей конец у вас к готовности.

АКАК, т. III, док. 630, с. 344

№ 122  
Предложение гр. Гудовича ген.-м. Небольсину  
17-го марта 1807 года, №89.

Сколько скоро в.п. с вверенным вам отрядом прибудете к назначенному вам месту при разоренном г. Берда и расположась лагерем устройте порядок, то я желал бы, чтобы тотчас поручи команду старшему по вас снт - офицеру сами немедленно отправились в Шушу на краткое время для следующих причин прежде подполк. Котляревский рапортовал мне беспрестанно, что Мехти-Кули-хан весьма медленно доставляет для войск провинций и что крайний в оном терпит недостаток, а теперь несколько уже рапортов о семье же получено мною и от полк. Карагина, имеет с семи оных уведомляет меня также, что через верных людей, парочно посланных в дер. Курунгор, открыто о данном заготовлении ханом чрезвычайного количества хлеба, тогда как войскам не отпускает оного по многократным настояниям. Разведено при том, что от изгнанного из Нухи изменника Селим-хана приезжали в сию деревню 2 человека к начальнику оной Касум-беку, имели с ним совет и трактовали в большом заговорении провинта для прихода его в Карабаг с войсками. Почему я хотя и не могу да в полной вере, чтобы Мехти-Кули-хан после всех Монарших щедростей, на него палилины, который при том и в.п. был прежде рекомендован как отлично усердный, мог затаять, что либо неблагонамеренное, но по таковым поступкам, явно открывающим на него подозрение, я признал за нужное требовать от него в сим обяснения. Хотя же и полагаю, что он до прибытия еще вашего в Шушу не применит прислать ко мне своего оправдания, за всем тем поручю вам прибыть туда, тотчас исследовать сию важное дело по всей справедливости и поспешить меня уведомить, ибо я полагаю, что он действительно исподжен и в согласии с Селим-ханом, ибо тут действуют интриги Джадар-Кули-аги, который весьма желает быть ханом и думает иметь на то право, будучи сыном старшего сына Ибрагим-хана. Полк. Же Карагину предписано я тотчас весь, заготовленный в Курунгор привезти заарестовать, взять в Шушу для войск и 2 роты егерей, назначенныя в Елизаветполь для содержания гарнизона, по сим подозрениям оставить в Шуше, если оных еще от толь по моему предписанию не выступили, или возвратит оных, когда еще близко. В Елизаветполь же займет гарнизон. 2 роты Тифлисских, а самый Тифлисский полк по предписанию моему расположиться лагерем в 60 верстах от вашего отряда и в случае надобности подкрепить ваш отряд вы можете взять оных и потому поручаю вам оных вперед да предписание моего к вашу команду.

АКАК, т. III, док. 631, с. 344-345

№ 123  
Предложение гр. Гудовича подполк. Котляревскому,  
от 3-го июля 1807 г., №176

Получив рапорт в.в.б. от 17-го июня под №159, и разрешение предписываю, на случай смерти Карабагского Мехти-Кули-хана во управление ханством, как испытанный в верности и усердии, иметь вступить Джадар-Кули-ага. В таком случае ваша обязанность будет, как скоро бы хан умер, в тот час собрать в присутственное из место всех Шушинских беков, духовных и народ и объявить им моим именем преемника, которому и должны они повиноваться; а Джадар-Кули-ага объявите, чтобы он, вступив в правление Карабагом, поступил точно согласно трактату и последовавшим потом от главнокомандующих наставлениям, между тем на ханство ожидал бы Высочайшего утверждения. Всё же те до того содержать в не проницаемой тайне.

АКАК, т. III, доп.док. 621, с. 345

№ 124

Предложение ген.м. Небольсина, от 6-го августа 1807 года, №197

Если бы бежавший из Карабага Абул-Фетх покусился шаг сделать в Карабагское владение, то прикажите в.п. его разбить и прогнать, для чего и усилив отряд, для наблюдения за ним посланный, приказав опому отряду однако отнюдь не переступать в鄰界的 границы. За сим даю вам знать, что я писал к Мирза-Безкоргу, дабы он до окончания переговоров между нами продолжавшихся Абул-Фетха от сего удержан.

АКАК, т. III, док. 633, с. 345

№ 125

Рапорт подполк. Котляревского гр. Гудовичу,  
от 6-го октября 1807 года, №238. – Шуша

Ген.м. Мехти-Кули-хан Карабагский, прислав ко мне в число дани, за прошлый 1806 г. с Карабага следующей 995 чесовцев, пишет, что он назначил с сел. Мири 1000 чесовцев и с усадьбы Гюнейского 200, для взыскания коих от меня команды. А так как селенце то со вступлением войск Российской в Карабаг и доныне находится во власти Абул-Фетха, который имеет в залог у себя от Мири несколько лучших семейств, при том сел. Мири, к коему примыкает Гюнейской уезд, лежит на самой границе Карабага, расположением далее 200 верст от Шуши, и граничит с одной стороны Аракса с Карадагским владением, а с другой с Нахичеванским, дорога же к оному.

АКАК, т. III, док. 634, с. 345-346

№ 126

Отношение гр. Гудовича к гр. Румянцову  
от 10-го ноября 1807 года, №262

Полк. Ханлар-ага, сын убитого Ибрагим-хана Карабагского и брат илья Владеющего Карабаг по Высочайшему утверждению Е.И.А. ген.-м. Мехти-Кули-хана, находясь при отце своем в то самое время, когда Ибрагим-хан, поддавшись на измену в верности Е.И.В., при сопротивлении своем был убит, испуганный сим, неожиданным происшествием, бежал из Карабага в Персию, где и оставался до прибытия моего в Грузию: но приезде же моем через посредство брата своего Мехти-Кули-хана приносил раскаяние свое и просил как прощения в своем поступке, так и позволения возвратиться в Карабаг. Почему узнаю, что он во время нахождения своего в бегах недрепримнал никаких вредных намерений против Карабага и что побег его произошел от одного страха, а и не сочувствования в измене отца своего, я чрез брата его ген.-м. Мехти-Кули-хана обьявили ему прощение по которому он немедленно возвратился в Карабаг и 16-го числа апреля присяга на вечную верность подданства Е.И.В.

Из поведения его во все сие время, соответствующего обязанностям верногодданного, удостоверяется еще более в том, что он действительно не участвовал в измене отца своего, я почтъ за нужное для ободрение его и поощрения к исполнению верности Е.И.В. производить жалование Всемилостивейшему определенное по чину полковника, удержив однакоже за все прошедшее время, когда он в Персии находился, и удовлетворить его одним со дня возобновления им присяги на верность, по возвращении в Карабаг. О чём уведомил в.с., долгом почтъя присовокупить, что к сему возвращению жалованья полк. Ханлар-ага я приступил на основании – Высочайшаго Е.И.В. разрешения, сообщенного ми в отношении барона Будберга, от 29-го января сего года, дабы я всем горским и Персидским владельцем, получающим жалованье, останавливать и возвращать оное по местному мосму соображению донося всякой раз Е.И.В. о причинах к тому побуждающих. Почему прошу покорнейше нас чрезъ посредство ваше довести до Всевысочайшаго сведения Е.И.В. о сем возвращении и мою жалованья упомянутому полк. Ханлар-ага.

По прибытии моем в здешний край главнокомандующим многими из Кабардинских, Чеченских и горских народов имеющими Российские чины и жалованье, Всемилостивейшем определенное, явясь ко мне с документами своим на оное просили об удовлетворении их с 1803 года за все время остановленным у них жалованьем:

...ным кн. Цицанова, не нашед к оных пригипы побудившей его к приостановлению сего жалованья, не решившися удовлетворять их ... прошедшее время и приказал только производить оное с прибытия моего главно-командующим в здешний край.  
АКАК, т. III, док. 636, с.346

№ 127

Рапорт полк. Аспева гр. Гудовичу,  
от 19-го июля 1808 года, №103. – Шуша

Бежавший из Карабагского владения в прошлом 1805 г. в г.Нахичевань Хусейн-Кули-бек вчерашниго числа с прислаными от себя к е.пр. ген.-м. Мехти-Кули-хану Карабагскому 2-м Татарами, Керпомом и Хусейном, уведомляєт что оной Хусейн-Кули-бек с 50 семьями из Нахигевани возвратился во Карабагское владение и остановился в Каптах, желает свое пребывание в Карабаге, - позвольте или в.с. помянутаго Хусейн-Кули-бека с подвластными принять в Карабагское владение. Я сего месяца от 17-го числа по допреднинь слухам в.с. рапортом моим доноси, что шах-зада с войском прибыль к местечку Маранд, но оные же присланые от Хусейн-Кули-бека 2 Татарина уверяют, яко-бы действительно шах-зада ныне находится с войском близ г.Хоя в Чорс.  
АКАК, т. III, док. 637, с.347

№ 128

Предписание гр. Гудовича полк. Аспеву,  
от 19-го сентября 1808 года, №139

Из рапорта в в.с. под №95, усмотрел я что Мехти-Кули-хан Карабагский запретил к вам вход своим братьям и племяннику Джифар-Кули-аге. Заметая из сего его охлаждения и усердия на пользу службы, а больше еще из того, что он знал о приезд из Тегерана в Шушу Карабагского жителя Мирза-Аббас-Али, привезшаго письма к разным особам, не только не задержал его и вам не выдал, пока сошествие ваше с ним по сему предмету ответствовал, что он действительно слышал о приезде сего Мирзы-Аббас-Али и о привозе разных писем, но что содержания их яко-бы не знает и что он скрылся из Шушы неизвестно куда. Все сии обстоятельства, привав к оним и то, что он у приверженных к Русским отнял имущество при нынешних обстоятельствах подают большое подозрение на самого хана, а потому поручено в в.с. Имеет из-под руки наитиательнейшие наблюдение за поступками, связями и сношениями Мехти-Кули-хана; вам же самим с отрядом в Шушу быть во всей военной осторожности и по-часту уведомлять меня с нарочными о всех доходящих до вас известиях. Почтенным меликам Ага-Риза-беку и Лалабеку, несколько раз вами рекомендованным и лишенным от хана всего имущества за приверженность к Российской войскам, посылаю при сих особых моих письмах золотые медали на красных лентах, которых предписываю вам сверх сего, в ваящении для других поощрение, выдать из вынесенного к вам Карабагской дани по 100 р.с. на поправление их состояния. При том уверте их моим имечем, что я испрошу им от щедрот Е.И.В. приличный по смерти их пенсии и в свое время пастото от хана, чтобы он возвратил им все отнятое имение, лишь бы только они во время нынешних обстоятельств наших с Персию служили верно и доставляли вам истинную обо всем известия. Сисанскому мелику Микритичу, тоже лишенному места и имения, также Погосу и Кеси Кевху коих вы отлично рокомендуется, как усердных и преданных, но беспынных ханом, объявите мою признательность и уверте, что и им также я испрашиваю Высокомонархическое награждение. В заключение же еще подтверждаю быть осторожным и бдительно за всем примечать.  
АКАК, т. III, док. 638, с.347

№ 129

Письмо гр. Гудовича к Мехти-Кули-хану,  
от 13-го февраля 1809 года, №93

По уведомлению меня правителем Грузии, что Айрюмцы и другие жители Елисаветпольской округи, желаю, единственно уклониться от платежа в казну податей и отправления общественных повинностей, уходят с семействами и имуществом в Карабагское владение и тамо принимаются на жительство; а как прием одного Государя подданных, удаляющихся без позволения Правительства, есть неприличен и я уже писал о том к в.пр., то и снова тоже повторяю, прошу и требую, дабы во всех жителей, удалившихся в Карабаг из Елисаветполя и Грузии, немедленно выстали их прежняя их жилища и строжайше подтвердили всем жителям вверенного вам ханства какого отнюдь не принимать под взысканием за неисполнение того.  
АКАК, т. III, док. 639, с.347

№ 130

Рапорт полк. Аспева гр.Гудовичу,  
от 5-го марта 1809 года, №43. – Шуша

Долгом поставляю в.с. почтеннейшее доношение: на учрежденных почтовых станциях по повельтию в.с. в Карабагской провинции, при урочищах Тертеръ и Шах-булах, на которые назначенного числа, при чиновниках конновооруженных Татар не имеется. 3 раза Татары, не дождясь смене, уезжают со станций, оставляя днен по 5-ти одних унт.-офицеров на оных: по сему пересылка бумаг к внешнему начальству медлительна, а в последних числах, февраля уехавших с Тертерской станции с бумагами Татары неизвестные хищники отбили лошадей и 3 конверта но на другой день сии бумаги на дороге найдены, - о чем много раз как письменно, так и лично мною с.пр. Мехти-Кули-хану донесено было с испрошением, дабы на станциях при чиновниках находились конновооруженных по 25 чел. Татар получив ответы удовлетворительные, а самым делом по сие число не исполняется; а как в Карабаг делаются грабительства и оставляют на станциях одных унт.-офицеров, может случиться с ними какое несчастье, то-б не поднаст к ответу.  
АКАК, т. III, док. 640, с.347-348

№ 131

Письмо маркиза Паулуччи к Мехти-Кулу-хану  
от 5-го декабря 1811 года, №22

... Ответствую на письмо в.пр., в коем вы описываете нынешнее состояние Карабагского ханства, приятно мне вас уведомить, что я, приемлю искреннее участие в пользах сего владения, со всем усердием и готовностью войду в разоренное положение оного не по одним обещаниям, а сама делом и в доказательство истины моих слов не оставлю вслед за отправлением вашего посланного командироваться в Карабаг благопадежнейшага. Чиновника для обозрения сего ханства и для подробного собрания всех сведений о потерях и разорении жителей Карабага, иртеппенных с 1805 года, по доставлении коих ко мне, я сделав нужная сообщения, не премину войти с докладом к всемилостивейшему Г.И. и со всем ревностью буду для пользы вверенного вам владения ходатайствовать о всемилостивейшем воззвании Е.И.В. на состояние Карабага и о прощении большей части числящейся на оном недомны, если только в пр. до того времени исполнением требования моего в разсуждение обеспечить войск продовольствием подадите мне верный случай употребить в пользу Карабагского патрода сие представительство. Однако же в разсуждении просыпайтесь, чтобы до поправления жителей в их состоянии за прощением недомны освободить их также и от всех вообще повинностей, случающихся по неизбежным потребностям для войск: то я откровенно вам скажу, что на сие не могу дать вам моего слова, так как войска без того обойтися не могут, но за всем теми буду стараться о возможном уменьшении сих повинностей и чтобы при том за перевозку провианта и других надобностей верно шататимо было жителям из казны Е.И.В.

Что касается до жителей Мигринской и Гюнейской волости, то, не взирая на то, что оныя по отклонении их от зависимости Карабага, приобретены назад единственно оружием Е.И.В. без содействия вашего, в чем в.пр. сами признаетесь, и также одним старанием Российского правительства часть жителей оных вызвана из-заграницы, - я, расположенный будучи во всяком случае оказать справедливость охотно согласен по просьбе вашей вверить обе сии волости в непосредственное расположение ваше и в управление как жителями оных, так и их доходами с тем однако-же, если в.пр. обяжется чиновников ваших, привыкших к притеснению народу, не допущать ни к малейшим обидам сих вызванных из-заграницы жителей и сами будете пещься о благосостоянии их, не угнетая излишними податями, дабы сим средством, привязав к прочному основанию их в тех волостях, отвратить от расположения паки удаляться к неприятелю, что поблизости границы они при малом угнетении, всегда удобно могут сделать и, сверх того, если в.пр. обяжется в содействии отряда, стоящего в Мигри для защищения волостей Мигринской и Гюнейской, иметь при оном всегда часть вашей конницы до 100 человек, необходимо нужной для разъездов и открытия неприятеля; на что и буду ожидать вашего согласия...

Равным образом, быв, расположен всемерно содействовать в.пр. к восстановлению в Карабагском ханстве порядка и повиновения власти, Высочайше вам дарованной Г.И., особенно же удержать в страхе тех ветеранников, кои, бегая к неприятелю, нередко служат проводниками хищническим партиям, - я признал нужным согласиться с мнением в.пр., чтобы подобных изменников Г.И. и самому их отечеству наказывать в примере и страхе другим смертною казнью. - Однако же, как в благоучрежденном Российском правительстве никто не должен быть наказан без суда, кольми паче смертию казнью, без явного обличия его измены и преступлений, то если в.пр. согласитесь с моим предложением, я утре же в Шуше краткий военный суд над изменниками, под председательством Российского чиновника, который будет с войсками там находится, с тем, чтобы в сем суде присутствовали и со стороны вашей 2 доверенные от вас члены, которые общие с Российскими чиновниками определяли бы приговор тем из-за карабагских жителей, как отличаются в явной измене и таковых по сему приговору, если они по суду подлежать будут смертной казни, вешать или наказывать шпицрутеном или ссылать в крепостные работы. - Собрание же сего суда будет зависеть от распоряжения в.пр.. то-есть когда окажется у вас преступник, подлежащий казни, вы можете объявить тотчас старшему Российскому чиновнику, чтобы они

учредили воинский суд, и прислав в сей суд своих членов и самого преступника, предложить письменно о производстве над ним по законам суда и приговора.

АКАК, т. V, док. 193, с. 130-131

№ 131  
-Письмо Аббас-Мирзы к Джадар-Кули-аге, от зиль-каадэ 1226[1811]. года.  
[С Персидского, перевод новый].

... Уповая на нашу благосклонность знайте, что мы и прежде имели к вам доверие и были уверены, что вы выражаете свойственную вам энергию и окажете блестательные заслуги нашей вечной державе. А как ныне о вас доложили мне некоторые сведения и Шефи-бек гулам, также прибыль, лично докладывая о разных предметах, то доверие к вам усугубилось и сердечная паша благосклонность к вам увеличилась Энергия и рвение в высокост. более стали очевидны. Возвращая в ваши границы Шефи-бека и Феридун-бека членов следующих о разных обстоятельствах, я приказал им уверить вас в сердечном нашем благоволении и совершенной благосклонности. Наше предложение из их рассказов соделается вам известным. Посылаем два приказа па имя старшин племен Джебранли и Джеваншир. В этих приказах мы, кроме имени Махмуд-аги и Лютф-Али-аги, известных вам особенно верностью, никого не называем. Возлагаем на вас поместить в этих приказах имена тех, которых вы найдете нужными и уверить всех в совершенном нашем благоволении. Самы же знайте, что по получении чести представиться в наше присутствие вы будете удостоены различных знаков наших ласк и милостей. Клянусь в этом священных существом Бога и головой падишаха. Обеспечение вас относительно жизненных потребностей, также возведение вас в сан знатности и чести наплучшим образом состоится. С нашей стороны никогда не будет отказа в милости и благосклонности к вам, не говоря о возложении на вас звания хакима и прочаго. Б. высопост. удостоитесь праличных милостей и в нашем присутствии взойдите на высокие ступени Во всяком случае будьте уверены в беспредельных наших к вам милостях.

АКАК, т. V, док. 194, приложение с. 131

Прокламация Аббас-Мирзы к Махмуд-аге, Лютф-Али-аге и прочим старшинам и почётным лицам племени Джебранли, от зиль-каадэ 1226 [1811]. года.  
[С персидского перевод новый].

... отдается васокий приказ... Уповая на высокую и полную нашу милость, ведайте, что верность и преданность ваша нам должна и мы возьмем к вам милости и доверие. По случаю отправления почтеннейших Шефи-бека и Феридун-бека дано им решительное приказание уверить вас в нашей полной милости и покровительства, что они исполнят по прибытии к вам. Во всяком случае племя Джебранли мы считаем своим собственным и мы исполним особой милости и доверия к Джадар Кулу-хану\* и мы впредь не допустим, чтобы преданные нам слуги были лишены нашей милости, тогда как близкие и дальние, низшие и высшие пользуются нашей милостью и покровительством. По милости Аллаха высокая наша держава ныне располагает полным могуществом и силой и наша честь не позволяет нам, чтобы народы и племена нашей высокой державы находились далее в соседстве и зависимости заблудших гляров. Вам следует всем вместе, полагаясь на нашу милость и благоволение, соединиться с Джадар-Кули-ханом и действовать в духе преданности для оказания блистательных заслуг.

Такого-же содержания и от того-же числа дана прокламация старшинам и почётным лицам Джеванширского племени.

\* Племянник Мехти-Кули хана Карабагского и владелец племени Джебранли  
АКАК, т. V, док. Пр. 194, с.131

№ 132  
Письмо маркиза Пауллуччи к Мехти-Кули-хану  
от 9-го января 1812 года, №39

В.пр. в последние полученных мною письма вашему удостоверили меня, что стоящие в Карабаге войска не будут оставаться без провеланта и что требование мое в рассуждении поставки в казну следуемого с Карабагского владения хлеба будет непременно вами исполнено в точности: ныне-же к прискорбию моему вижу из донесения ко мне полк. Жинковича что за всеми его настоинями и убедительными просбами о поставки следующего в казну провинта в.пр. ни мало сему не вниманет и пребывает в совершенной недеятельности. Из сего заключаю я, что в.пр. писали ко мне одну только неправду, желая успокоить тем мою заботливость. А потому в откровенности должен сказать в.пр. что я подобных обманов более уже сносить не намерен и скажу вам правду, что если

АКАК, т. V, док. 195, дополнение с.131-132

\* Племянник Мехти-Кули-хана Карабагского и владелец племени Джебранли.

№ 133  
Донесение Мехти-Кули-хана маркизу Пауллуччи  
от 3-го сафара 1812 г. - Шуша

... Подробности нашествия Аббас-Мирзы с войсками, по интригам и злонамерности мерзавца Джадар-Кули и посыпал пеших и конных лазутчиков на берега Аракса, дабы они осведомились о намерениях и действиях его и Аббас-Мирзы, что они мне и сообщили. В понедельник, 26 мухаррема, наш-бек Агджабеджинский и Мухаммед-бек-хаджи Лязим отцы в приланном ко мне Донессии известил меня, что отправленный от Джадар-Кули к Аббас-Мирзе Мухаммед Казим возвратил этого принца, намеревавшегося идти на Талыш из Минкинской деревни Дэз-бэгло на Аракс. Известие это я сообщил батальонному командиру Джини, также снаряженные из Карабага два моих лазутчика во вторник, 27-го того же месяца, привнесли мне известия, что Аббас-Мирза с войском и приготвлениями, вследствие подстрекательства, уже прибыл на Аракс и движение его несомненно. Я и это свидание передал майору. Такж двое других моих лазутчиков явились ко мне, что Аббас-Мирза во вторник уже переправился через Аракс и один из караульных моей конницы тоже привез известие, что они собственными глазами видели переправление Аббас-Мирзы и движение его на сию сторону. Все эти известия одно вслед за другом я сообщил майору Джини и убедительно советовал ему приказать жителям, окружных деревень перекочевать к горе Тертер, а батальоны взять с собой, заблаговременно запереться в укрытие Шах-булаг, которое находится вблизи кр. Шушинской; жители же на горах будут обезопасены и мы будем на стороже. В ответ на каждое мое сообщение он отзывался, что из этого зимовья не выйдет, что Аббас-Мирза находится в Тавризе и, никогда не придет и что мы врем, что Джадар-Кули неайдет.

АКАК, т. V, док. 203, с.138-139

№ 134  
Прокламация главноуправляющего Грузии и команда Отдельного Кавказского Корпуса  
А.П.Ермолова жителям Карабагского ханства от ноября 1822 года

С крайним удивлением известился я об измене и побеге в Персию Мехтигулу-хана Карабагского. А потому ханство Карабахское с сего времени признается под, непосредственную зависимость Российского правительства. Власть ханская нынешний уничтожается и для учреждения в земле нужного управления будут от меня призваны особые чиновники. Почтенные беки и прочих состояний жители могут совершенно положиться на покровительство и защиту Российского правительства. Пристально мне уверить, что собственностю их остается неприкосновеною, что обыкновения землю сохраняю я с удовольствием и что верным и усердным всегда будет открыт путь к получению наград, соответственных заслугам. Но вся строгость и жестокое преследование постигнет тех, кто участвовали в измене беглеца-хана и кто дерзнути иметь с ним тайны сношения. Искренне желаю, чтобы жители Карабага были счастливы и в спокойствии своем почувствовали бы всю цену короткого правления, и для того сим их предостерегаю.

АКАК, т. VI, ч. I, док., 1299, с. 850

№ 135  
Письмо Мехтигулу-хана князю И.И.Абхазову  
от 21 июня 1827 г.

Когда Ермолов в 1816 г. был назначен сюда главнокомандующим, я исполнил то, чего обязанность службы от меня требовала. Мадатов также в то время был при Ермолове. Находясь несколько дней при них обоих, мне было предложено уступить Карабаг государю императору. Я отвечал, что, так как я преданный слуга России, то посему и провинция эта принадлежит его императорскому величеству, я же живя под его высоким покровительством, буду исполнять все, что требует усердие. Затем ген. Мадатов, пришедши ко мне, сказал: «У тебя хотят отнять область и даже ханство, но будь со мною заодно и уступи мне несколько твоих владений и подданных, а я после его таким образом устрою, что ни ханство, ни область не будут у тебя взяты: и в этом смысле даже сам тебе бумагу». После этого принесли Евангелие, на котором в присутствии нескольких человек от произнес клевету, написал бумагу, которая и теперь у меня находится. В ней сказано, что впредь против меня не будет действовать и не допустит, чтобы откуда либо, даже самим ген. Ермоловым, был нанесен мне какой-либо вред или убыток. По произнесении клеветы: он взял от меня деревни, пашни, летние и зимние кочевки, откупы, наличными деньгами и вещами.

Спустя некоторое время, ген. Ермолов отправился в Персию, а ген. Кутузов потребовал о меня объяснения, княжеского ли происхождения Мадатов или нет? А также сведения о том, что отдал ли я ему деревни добровольно, или же он насильно их у меня отнял, и с давних времен они принадлежат ему? Но так как Мадатов был из самых простых армян в Карабаге [отец его, по имени Георгий, был из податного звания, и, следовательно, сам он из пизигого класса людей, посему он даже не был старшиною, а самым простым крестьянином], то какие ему могли принадлежать владения и подданные? Тем не менее, боясь его, я отвечал, что те деревни даны ему мною не в виду его княжеского достоинства, но как генералу государя императора. Затем Кутузов вторично писал, что государь император имеет много генералов и что если каждому отдаю столько деревень, то что же останется мне. Таким образом прошло несколько времени. Между тем, когда Ермолов возвратился

из Персии, обнаружилось, что Кутузов, поняв дело, предписал мне взять свои деревни, владения и прочее от Мадатова назад, вследствие чего я все онос от него и отобрал. Вскоре потом ген. Кутузов скончался.

После того Ермолов вторично отправил ко мне собственноручную бумагу, с которой приказывал отдать Мадатову деревни. Не зная, что делать, я показал бумагу ген. Ахвердову, Павлу Ивановичу Могилевскому и кн. Муратову, прося совета. Что мне делать? Но они отказались подать совета. Таким образом, предоставленный самому себе, я принужден был сообразно предписанию главнокомандующего, снова дать Мадатову бумагу. По получении таковой Мадатов, тайно посоветовавшись с Ермоловым, просил, чтобы бумагу, по которой я дал ему деревни и прочее, отправил к государю императору. По прошествии некоторого времени он возвратился и объявил мне, что государь император утвердил мою бумагу; по что дашные мною деревни и места для него недостаточны, а потому надлежит в сей бумаге поместить еще некоторые другие, о чём даже никто и не знает, и чрез то дела его поправятся, почему я снова в этой бумаге поместил другие деревни места и кочевья. Сверх того, Мадатов приказал инженеру снять план, по которому приводил себе половину Карабага, заключающуюся в себя листину и зимние кочевья. Об этом плане я ничего не знал, так как не давал по оному бумаги. Вместе с тем он поместил в бумагу красильни, находящиеся по деревням, и Чанахчинский откуп; на другой год приказал вписать починки, собираемые с грузин, проезжающих па арбах па берегу Куры; затем овдал откупом паспортов, - словом, ежегодно и ежемесечно все, что ему нужно было и в голову приходило из деревень, поместьев, домов или всякого рода откупов, заставляя приводить в его бумаге и все сии дела совершил насильно. Кроме того, в течение нескольких лет я давал ему от себя 500 червонцев, которые должны были быть платами теми деревнями. Он же с излишеством собирая эти деньги с деревен и выстроил себз из них прекрасный дом в Тифлисе. Сверх всего этого он брал работников и выночный скот для строений его в Чанахчин, о чём я, страха ради, никому ничего не говорил. Дер. Ходварт я отдал дяде его Петросу и несколько деревень двоюродным братьям его Мирза-Джану и другим под разными предлогами. Он же отдал приказание, чтобы никто ко мне не ходил и, собрав всех чиновников в крепость, постановил дабы я ни во что больше не входил. Таким образом, я был обречен на одиночество. Затем он прибег к хитростям и сплетням, думая, что, быть может, я убегу из Карабаха, но я ничего не предпринимал, терпел и оставался спокойно на месте. Наконец, я пожелал идти к нему и переговорить о его поведении в отношении меня, но он не допустил меня к себе, - сложив, он столько учинил подобных поступков, что рассказать о них слишком долго.

Не зная что делать, я просил его прислать ко мне дядю своего Петроса, что он и сделал. Я говорил ему с кротостью, что все, чего только генерал от меня ни требовал, я ему отдал, и теперь даже, что ни попросит, снова не откажу ему; что если ген. Ермолов прежде уговоривал меня, то я готов теперь добровольно предложить мои земли государю императору, но с тем, чтобы мне дозволено было остаток жизни провести на родине. Он ответил, что такие заявления не могут иметь успеха. «Ты, говорил он, лишен ханства, и если хочешь здесь оставаться, то будешь арестован». Я не имел при себе никого из Карабагцев кроме Мирзы Адигезала, а потому и отправил его с Петросом; но по его отправлении и ему не дозволили ко мне возвратиться, а приказали передать, что и он арестован. Но когда я и после этого не обнаружил никакого сопротивления, то все хитрости его оказались тщетны. Я же сам решился во что бы то ни стало отправиться в Тифлис и рассказать подробно о всех таких его поступках, как виду было получено известие что полковника Джагаргулу-агу ранили пулею. Мадатов тотчас объявил, что это было учинено мною из ненависти, разослав людей, которые схватили и привели 2-х моих служителей, коих, ни мало не расспросивши, тотчас же арестовали. Обстоятельство это привело меня в крайне недоумение относительно собственной участки. И я решил схать в Тертер, полагая найти там несколько человек, с кими схать в Тифлис и объяснить свое положение; но мелкий Вана, посланный за мною с приказанием не пропустить меня туда, а выпроводить из Карабага, догнал меня, и я, испугавшись, отправился в Эривань. Хотя по настоящему и не следовало бы мне выезжать из Карабага, но как Джагаргулу-агу ранили пулею, и со мной могло случиться тоже, то я, спасая себя, направился в Эривань. Но хотя я уехал, данную мною присягу в верности государю императору не нарушил и, строго исполняя свои обязанности, всегда высказывал преданность и усердие, где бы ни находился. По уходу моем, Мадатов, по побуждению Машади-Касума, объявил находившимся под арестом Рутем-беку и Мирзу Адигезалу, что, если они приложат печати к бумаге, в которой уступаются деревни, земли и сады Мехтигулу-хана, и отдастут ему, то он их освободит; потом принесли забытую мною печать и, написав бумагу на отдачу деревень, земель, садов и пр., силою у них вырвали. Конские же заводы, рогатый и выночный и другой скот, все что было лучшее, по тайным расспросам у конюшего, выбрал себе, а наихудшие отдал казне. Между тем как между Персией и Россиею существовал мир, то я и отправился, спасая свою жизнь, в Персию, в ожидании, что, быть может, прятеснители мои будут удалены из края, и что я пайду защитников и успею доставить просьбу Государю. Иные, слава Аллаху, новый главнокомандующий [генерал И.Ф.Паскевич], человек одаренный милостью, правосудием и доблестями, прибыл в страну сию. Посему и молю, дабы мое прошение, как можно скорее доставили к главнокомандующему с тем, чтобы он поверг его к стопам великого моего Государа.

АКАК, т. VII, док. с. 448-450

№ 136

**Qarabağ xanlığından olan şəhər və kəndlərdə evlərin sayı**

Sıra Sayı	Şəhər, mahal və kəndin adı	Təsərrüfat- ların ümumi sayı	O cümlə-dən müsləmanlar
1	Şuşa şəhəri	3	4
2	Təbrizli məhəlləsi	162	162
3	Qazançah məhəlləsi	187	-
4	Əlyisli məhəlləsi	122	-
	Xan ailəsi	11	- 11
5	Mülkədarlar	30	30
6	Ermoni məmurları və ruhaniləri	9	-
7	Gen. Mədətova məxsus ailələr.	103	-
8	Petros bəyə məxsus ailələr	16	-
9	Cəfərqulu ağaya məxsus ailələrin Raiyyatları	80	80
10	Cəfərqulu ağaya məxsus rəncəbərlər	21	21
11	Xancan ağaya məxsus ailələr	16	16
12	Şükür ağaya məxsus ailələr	4	2
13	Xanxanım ağaya məxsus ailələr	5	3
14	Polkovnik Xanlıq ağaya məxsus Mehrali kənd sakinləri	10	-
15	Polkovnik Xanlıq ağaya məxsus Mirikli kənd sakinləri	34	26
16	Əhməd xana və onun anası Bikə ağaya məxsus ailələr	41	38
17	Kapitan Mirzəlibəyə məxsus ailələr	28	24
18	Divanbəyi Məmmədəli bəyə məxsus ailələr	15	15
19	Hacı bəyə məxsus ailələr	2	2
20	Divanbəyi Məmmədəlibəyin sərəncamında olan Kəbirli mahalı kurd Çürcüstan obasının sakinləri	18	18

21	Divanbəyi Məmmədəlibəyin idarəciliyində olan Kəbirli mahalı Kurd dördlər obasının sakinləri	17	17	48	Dəmirçilər	5	5
22	Divanbəyi Məmmədəli bəyin idarəciliyində olan Kəbirli mahalı Camal xan Qaradağlı obasının sakinləri	13	13	49	Axund Mola Bağıra məxsus ailələr	5	5
23	Dizaq Cavanşir mahalindən olan hachilar	13	13	50	Kapitan İsmayıll bəyə məxsus ailələr	7	7
24	Dizaq Cavanşir mahalı Yağlıvənd obasının sakinlər	7	7	51	Poruçık Gülməmməd bəyə məxsus ailələr	6	3
25	Dizaq Cavanşir mahalı Seyid Mahmudlu kəndinin sakinləri	7	7	52	Vəli bəyə məxsus ailələr	7	7
26	Dizaq Cavanşir mahalı Qaraxanbəyli kəndinin sakinləri	5	5	53	Mirzə Cavada məxsus ailələr	4	-
27	Dizaq Cavanşir mahalı Mərdanlı kənd sakinləri	9	9	54	Quberniya katibi Zurab Tarimova məxsus ailələr	12	5
28	Dizaq Cavanşir mahalı Zərgər kənd sakinləri	4	4	55	Kərim bəyə məxsus ailələr	4	4
29	Dizaq Cavanşir mahalı Dədəli k. sakinləri	2	2	56	Şuşakənd sakinləri	4	-
30	Dizaq Cavanşir mahalı Qərvənd kənd sakinləri	3	3	57	Divanbəyi Əhməd ağaya məxsus ailələr	7	7
31	Dizaq Cavanşir mahalı Şərifxanbəy kəndinin sakinləri	40	40	58	Cavahir xanımı məxsus ailələr	8	7
32	İbrahimxəlilbəyin idarəciliyində olan çibəbördülər	19	19	59	Hacı Usuba məxsus ailələr	5	5
33	Utəlik Vanyanın idarəciliyində olan çiləbördülər	3	-	60	Xaçın mahalı sakinləri	6	3
34	Məlik Poqosa məxsus ailələr	8	-	61	Fatəli bəyə məxsus ailələr	6	6
35	Otuz iki mahalindən olan ailələr	14	14	62	Xocavənd obası sakinləri	3	3
36	Qalabəyiyyə məxsus ailələr	15	15	63	Dizaqlılar	5	-
37	Behbud bəyə məxsus ailələr	10	9	64	Mollalar və seyidlər	28	28
38	Əli bəyə məxsus ailələr	8	6	65	Xan nökərləri	22	22
39	Səfərəli bəyə məxsus ailələr	12	12	66	Kəngərlilər	9	9
40	Məmmədqasım ağaya məxsus ailələr	11	11	67	Heç bir məhəlləyə aid olmayan yoxsullar	93	69
41	İzzət bəyimə məxsus ailələr	22	22	68	Müxtəlif şəxslərə məxsus ailələr	33	21
42	Süleyman bəyə məxsus ailələr	7	7	69	Xinzirək kənd sakinləri	2	2
43	Böyükxana məxsus ailələr	11	11	70	Məmməd Yüzbaşıya məxsus ailələr	6	5
44	Kapitan Rüstəm bəyə məxsus ailələr	31	31	71	Nəcəfli bəyə məxsus ailələr	6	6
45	Dəmirçihsənli mahalı sakinləri	25	25	72	Xan sənətkarları	16	11
46	Kapitan Uğurlu bəyə məxsus ailələr	17	14		Cəmi Şuşa şəhəri üzrə:		
47	Kapitan Hacı Ağalar bəyə məxsus ailələr	45	15		Xan ailəsinə məxsus kəndlər:		
				1	Qaladərəsi	84	-
				2	Kaqqarza	18	-
				3	Qaradağlı	8	8
				4	Qarabattını	10	-
				5	Aqudullu	11	11
				6	İrebun	27	27
				7	Üçoqlanlı	5	5
				8	Tərəkəmə	37	37
				9	Vərəndəli	11	1
				10	Alpaut	37	37

11	Qışlaqkənd	23	-	41	Sarıcalı oymağı	22	2
12	Sarıcalı və Qarahacılı obaları	25	25	42	Baharlı oymağı	17	17
13				43	Ləkli	15	15
14	Türkman oba	36	36	44	Dərgahlı	5	5
15	Sarıcalı obası	19	19	45	Süleyman bəyin tərəkəməsi	11	11
	Həsən bəy və İskəndər bəyə məxsus malikanələr, mülklər			46	Xarallı	16	-
16	Sarıcalı obası	10	10	47	Mazmazaqlı	13	-
	Əlibəyə məxsus mülklər:				Hüseyn bəyə, Salif bəyə, Cəfər bəyə və onların qohumlarına məxsus mülklər		
17	Sarıcalı obası	6	6	48	Sust	19	-
	Niftalı bəyin oğlu Nəsir bəyə məxsus mülklər:			49	Quzanlı	13	13
18	Tərəkəmə Qarahacı	25	25	50	Hüseyn bəy tərəkəməsi	14	14
	Mirzəli bəyin oğlu Behbud bəyə məxsus mülklər:			51	Sabit bəyin tərəkəməsi	15	15
19	Kaqqarzalı	17	-	52	Cəfər bəyin tərəkəməsi	4	4
20	Baraba finni	10	-		Şəfi bəy və Hüseynxan bəyin mülkləri		
21	Qaradağlı	5	5	53	Zavadix	13	-
22	Aquadulu	16	16	54	Tərəkəmə oymağı	16	16
23	Behbud bəy oymağı	60	60		Məhəmmədhəsən ağanının oğlu Böyükxana məxsus mülklər		
24	Üçoğlanlı	7	7	55	Ataqut	21	-
	Mirzəli bəyin oğlu Ağalar bəyə məxsus mülklər:			56	Ərişli	12	12
25	Kaqqarzalı	11	-	57	Manaflar	9	9
26	Qarabattınnı	5	-	58	Siximli	5	5
27	Tərəkəmə oba	14	14	59	Çaxırlı	4	4
28	Üçoğlanlı	3	3	60	Mərzili	11	11
	Mehrəli bəyin nəvəsi Nəsir bəyə məxsus mülklər			61	Vərəndə mahalının Geşan kəndində	7	?
29	Xəndək	15	15	62	Abdulla sərkər obası	3	3
30	Mafruzlu	18	18	63	Musa mehtər obası	4	4
31	Kəhrizli	6	6	64	Qarakilsə	3	3
32	Muğanlı	7	7		Böyük xanın anası Müşərrəf xanıma məxsus mülklər		
	Mehdiqulu xanın qardaşı Fətəli bəyə məxsus mülklər:			65	Mehdi sərkər obası	28	28
33	Bayat	19	19	66	Qaralı	10	-
34	Qaradağlı	11	11		Cəfərqulu ağanının qardaşı Şükür ağaya məxsus mülklər		
35	Hacilar	7	7	67	Geşi	43	-
36	Qaradağlı	13	13	68	Nuzger	11	11
37	Keydadix - Bərgüüşad	36	36	69	Arazxan oba	6	6
38	Qarağah [Dərgahlı].	3	3	70	Qara Sərkər oba	10	10
39	Fətəli bəyin tərəkəməsi	5	5	71	Sirikli oba	7	7
	Xanın qardaşı Süleyman bəyə məxsus mülklər			72	Baba oba	8	8
40	Arafsali oymağı	59	59				

11	Qışlaqkənd	23	-	41	Sarıcalı oymağı	22	2
12-	Sarıcalı və Qarahacılı obaları	25	25	42	Baharlı oymağı	17	17
13				43	Ləkli	15	15
14	Türkman oba	36	36	44	Dərgahlı	5	5
15	Sarıcalı obası	19	19	45	Süleyman bəyin tərəkəməsi	11	11
	Həsən bəy və İskəndər bəyə məxsus malikanələr, mülklər			46	Xarallı	16	-
16	Sarıcalı obası	10	10	47	Mazmazaqlı	13	-
	<b>Əlibəyə məxsus mülklər:</b>				<b>Hüseyn bəyə, Salif bəyə, Cəfər bəyə və onların qohumlarına məxsus mülklər</b>		
17	Sarıcalı obası	6	6	48	Sust	19	-
	Niftalı bəyin oğlu Nəsir bəyə məxsus mülklər:			49	Quzanlı	13	13
18	Tərəkəmə Qarahacı	25	25	50	Hüseyn bəy tərəkəməsi	14	14
	Mirzəli bəyin oğlu Behbud bəyə məxsus mülklər:			51	Sabit bəyin tərəkəməsi	15	15
19	Kaqqarzalı	17	-	52	Cəfər bəyin tərəkəməsi	4	4
20	Baraba finni	10	-	53	<b>Şəfi bəy və Hüseynxan bəyin mülkləri</b>		
21	Qaradağlı	5	5	54	Zavadıx	13	-
22	Aqudulu	16	16		Tərəkəmə oymağı	16	16
23	Behbud bəy oymağı	60	60		<b>Məhəmmədhəsən ağanın oğlu Büyükkhana məxsus mülklər</b>		
24	Üçoğlanlı	7	7	55	Ataqut	21	-
	<b>Mirzəli bəyin oğlu Ağalar bəyə məxsus mülklər:</b>			56	Ərişli	12	12
25	Kaqqarzalı	11	-	57	Manaflar	9	9
26	Qarabattını	5	-	58	Siximli	5	5
27	Tərəkəmə oba	14	14	59	Çaxırlı	4	4
28	Üçoğlanlı	3	3	60	Mərzili	11	11
	<b>Mehrəli bəyin nəvəsi Nəsir bəyə məxsus mülklər</b>			61	Vərəndə mahalının Geşan kəndində	7	?
29	Xəndək	15	15	62	Abdulla sərkər obası	3	3
30	Mafruzlu	18	18	63	Musa mehtər obası	4	4
31	Kəhrizli	6	6	64	Qarakilsə	3	3
32	Muğanlı	7	7		<b>Böyük xanın anası Müşərrəf xanıma məxsus mülklər</b>		
	<b>Mehdiqulu xanın qardaşı Fətəli bəyə məxsus mülklər:</b>			65	Mehdi sərkər obası	28	28
33	Bayat	19	19	66	Qarahı	10	-
34	Qaradağlı	11	11		<b>Cəfərqulu ağanın qardaşı Şükür ağaya məxsus mülklər</b>		
35	Hacılar	7	7	67	Geşi	43	-
36	Qaradağlı	13	13	68	Nuzger	11	11
37	Keydadıx - Bərgüüşad	36	36	69	Arazxan oba	6	6
38	Qarağalı [Dərgahlı].	3	3	70	Qara Sərkər oba	10	10
39	Fətəli bəyin tərəkəməsi	5	5	71	Sirikli oba	7	7
	<b>Xanın qardaşı Süleyman bəyə məxsus mülklər</b>			72	Baba oba	8	8
40	Arafsalı oymağı	59	59				

73	Tariverdi oba	4	4	103	Evoğlu kəndi	14	14
74	Məmməd Xocalı oba	3	3	104	Məhsudlu kəndi	39	39
75	Cəfərqulu ağaya məxsus Marelən kəndində	6	6	105	Talş oba	12	12
76.	Bəhrəli kürdlər	22	22	106	Qaradağlı kəndi	20	20
	Xan bacısı Azad bəyimə məxsus			107	Fərrux kəndi	8	-
	Mülklər			108	Pircamal kəndi	44	44
77	Muxtarkənd	34	-	109	Xanabad	27	-
78	Qazançı	17	-	110	Qalıçaklı kəndi	6	6
79	Arbadur	22	-	111	Yayçı kəndi	14	-
80	Sübhanverdi oba	7	7	112	Tərəkəmə oba	15	15
81	Qaybalı k.	27	-		<b>Məmməd bəyin oğlu Cəfərqulu bəyin mülkləri:</b>		
82	Xanazek	32	-	113	Kəhriz kəndi	9	9
83	Nuraşen	5	-	114	Mehdiqulu xanın qohumu Baba bəy Sarıcalıya məxsus oba	10	10
84	Sarab	36	-		Talıbxan bəyin oğlanları Əhməd bəyə, Əlipaşa bəyə, Ağası bəyə, Kəlbəli bəyə və Nəsir bəyə məxsus mülklər:		
85	Xasılı oymağı	33	33	115	Dəqrəzlik [Əlipaşa bəyə məxsus].	8	-
86	Qarahacı oba	40	40	116	Qarakəlli kəndi	18	18
	Xanın doğma qardaşları Əsəd bəy və Xankişi bəylərə məxsus mülklər			117	Yüzbaşılı kəndi	15	15
87	Əsəd bəy işiqlı kəndi	17	17	118	Kalçıl [ Qayacıq ]. kəndi	5	5
88	Babacanlı kəndi	20	20	119	Ağbulaqlı kəndi	21	-
89	Muradxanlı kəndi	16	16		<b>İbrahimxəlil xanın oğlu Məmmədqasım ağaya məxsus mülklər:</b>		
90	Tərəkəmə oba	12	12	120	Dövlətyarlı oba	44	44
	Vəli bəy və Əsəd bəyin mülkləri			121	Çobankərə oba	45	45
91	Qaraunç Mayor İmanqulu ağanın mülkləri:	17	-	122	Maburlu oba	24	24
92	İmanqulu ağa oba	23	23	123	Nökər oba	9	9
	Xanın qardaşı Şixəli bəyə məxsus mülklər:			124	Qaynaqlı kəndi	16	16
93	Qullar oba	28	28	125	Qaraqoyunlu kəndi	8	8
	Cəfərqulu ağanın qardaşı Xancan ağaya məxsus mülklər:			126	Arazbarlı gəmiçi kəndi	13	13
94	Qoqa kəndi	23	-	127	Gövşədli kəndi	10	10
				128	Azix kəndi	48	-
95	Quyucaq kəndi	32	32	129	Darabəslı kəndi	28	28
96	Ballica	37	-	130	Alişarlı kəndi	6	6
97	Cəfərqulu ağaya məxsus Əylisli kəndində	4	məlun		<b>Cəmi xan ailəsinə məxsus mülklər üzrə:</b>		
98	Mərcanlı oba	30	30		<b>Poruçık Gülməmməd bəyə məxsus mülklər:</b>		
99	Sarvanlar oba	9	9	1	Dəyirmikənd	2264	-
100	Mola Məmməd Sərkər oba	10	10			27	-
101	Bəylər bəy obası	4	4				
102	Nəbi bəy obası	6	6				
	Xanın bacısı Gövhər ağaya məxsus mülklər:						

2	Afatı oba	25	25	8	Muğanlı Qasimbəy oba	90	90
3	Şomlu	6	-		Mahal üzrə cəmi	467	
	Gülməmməd bəyin qardaşı poruçik Şirin bəyin mülkləri:				Kapitan Uğurlu bəyin, Əhməd ağa Divanbayinin, Hacı Mustafanın oğlu Məmmədqulu bəyin, divanxana mirzəsi Yusifin mülkləri: İmamqulu bəyin qardaşı oğlu Uğurlu bəyin mülkləri bu siyahıda idi ].		
4	Əfşar oba	78	78		Kapitan Uğurlu Bəyin mülkləri:		
5	Xocavənd oba	49	49		Gerov kəndi	15	-
6	Şirin bəyin qardaşları Məhəmməd bəy, İskəndər bəy və İsfondiyar bəylə birgə sahib olduları oba	17	17		Qənikənd	14	-
	Gülməmməd bəyin oğlu Rüstəm bəyin mülkləri:				Qaradağlı oba	18	18
7	Goran kəndi	27	27		Kəhrizli kəndi	4	4
	Mirzə Cəferin oğlu Mirzə Sadığın mülkü:				Şıxlardır oba	8	8
	Mirzə Cəfer oba	25	25		Tərəkəmə oba	43	43
	CƏMİ:	258			Kələntərlidir kəndi	27	27
	Sisiyan mahalı				Müsəlmanlar oba	33	33
1	Pirnaut kəndi	66	-		Xoylu kəndi	15	15
					Şirvanlı və Gylvəndli kəndləri	20	20
2	Əhlatyan kəndi	27	-		<b>Divanbəyi Əhməd ağanın mülkləri:</b>		
3	Şıxlardır kəndi	20	20		Kərkicahan kəndi	22	22
4	Ərəfsə kəndi	4	4		Araus kəndi	16	-
5	Sisyan kəndi	37	37		Külqişlaq	6	6
6	Uz kəndi	25	25		Diləli kəndi	24	24
7	Ruf	14	14		Tərəkəmə oba	37	37
	Mahal üzrə cəmi:	203			Hacı Mustafanın oğlu Məmmədqulu bəyin mülkləri:		
	Dəmirçihəsənlidir mahalı:				Muğanlı kəndi	13	13
1	Təklə oymağı	110	110		Təng kəndi	9	-
2	Təklə Məmməd yüzbaşı oba	55	55		Divanxana Mirzəsi Mirzə Yusifin mülkləri:		
3	Allahverən yüzbaşı və Hacı Əli yüzbaşı təklə obası	26	26		Qarakötüklü kəndi	27	
4	Təklə Xələc oba	34	34		Mola Fazilli oba	17	17
5	Adığözel bəy və İmamqulu bəyin obası	134	134		Sübhənverdi bəy oba	5	5
6	Mamai oba		22		Kapitan Uğurlu bəyin qardaşı oğlu İmamqulu bəyin mülkləri:		
					İmamqulu bəy obası	16	16
7	Axsipirali	18	18		Ağricalı kəndi	10	10
					Əhməd bəy Tərəkəmə	9	9
					Əlibəy naib obası	8	8
					CƏMİ:	320	
					Küparalı mahalının minbaşı Parsadan məlik tərə-		

<b>findən idarə olunan kəndləri:</b>						
1 Geqarik kəndi	18	-	4	Sükürmuğanlı oba	7	7
2 Sirkətac	8	-	5	Qarakilsə kəndi	20	20
3 İrsavannik	11	-	6	Şəki kəndi	35	35
4 Çapni	5	-	7	Bərgüşadlı	26	26
5 Mülkiçan	3	-	8	Əliyanlı	74	74
6 Sevakyar	11	-	9	Tatar oba	38	38
<b>CƏMI:</b>	56		10	Tatar obanın Mikayıl bəyin idarəsində olan hissəsi	12	12
<b>General Madatova məxsus mülklər:</b>			11	Qubadlı	32	32
1 Çanaqcı kəndində	232		12	Visniyqal kəndi	16	16
2 Siqnax kəndində	29		13	Xoca Musaxlı oba	5	5
3 Keşikkənd kəndində	72		14	Ayvaz sərkər oba	6	6
4 Saruşen kəndində	28		15	Ənqəlqət kəndi	12	12
5 Çamiət kəndində	145		16	Zadumanlı oba	84	84
6 Kuzumkənd kəndində	32		17	Güllü oba	14	14
7 Çartazquzey kəndində	107			<b>Hacı Bəylər bəyə məxsus mülklər:</b>		
8 Çartazquney kəndində	127		18	Cicimli kəndi	59	59
9 Tağ kəndində	246		19	Sofulu oba	6	6
10 Qacar kəndində	62			<b>Poruçık Səfərəli bəy və qardaşlarının mülkləri:</b>		
11 Qaradəmirçi obada	60					
12 Kliçli və Sərkəri Dərgahqulu obada	105					
<b>CƏMI:</b>	1583					
Kapitan İslmayıl bəy və onun qardaşları Vəli və Nuru bəylərin mülkləri:						
1 Abdil kəndi	42	42	1	Kiyamədənli oba	50	50
2 Mirzəli oba	17	17	2	Qaravəlli oba	26	26
3 Miraşallı oba	10	10	3	Poladlı oba	2	2
4 Ləkili kəndi	18	18	4	Kəlavadin kəndi	12	12
5 Klışbağlı kəndi	21	-	5	Çilovdar Yusufova	6	6
6 Qaranehrəmli kəndi	10	10	6	Daşkənd kəndi	8	-
<b>Vəli bəyin qardaşı Nuru bəyin mülkləri :</b>			7	Ağkənd kəndi	18	-
7 Daşarxlı kəndi	21	21	8	Aranzəmin kəndi	7	-
8 Klışbağlı	9	9	9	Yengi kənd	18	-
9 Bazdash	10	-	10	Çıraquz kəndi	15	-
10 Abulca	7	7				
11 Nuru bəy oba	27	27				
<b>CƏMI:</b>	192					
<b>Hacı Ağalar bəy ilə Hacı bəylər bəyin mülkləri:</b>						
1 Zabuxlu oba	17	17				
2 Daşkənd	15	15				
3 Hacı Ağalar bəy obası	19	19				

11	Quşçular kəndi	2	2	9	Damğalı kəndi Polkovnik Xanlar ağanın qardaşı Əhmədxana məxsus mülklər:	5	-
12	Şeyfibəyli kəndi	12	12	10	Dovşanlı kəndi	29	-
13	Kənqlik kəndi	12	12	11	Xəlifeli kəndi	34	34
14	Dulus	27	qarış- şılıq	12	Zarılı kəndi	25	25
15	Baqarı	3	3	13	Mamərlı	22	22
16	Şəhərcik	15	15	14	Xanlar ağanın anası Bikə ağıaya məxsus mülklər:		
<b>CƏMİ:</b> <i>Bərgüşad mahalı / Şəfi bəyin idarəciliyində /</i>		233		15	Diləli kəndi	41	41
1	Xocaqan kəndi	58	50	16	Dəmirçi kəndi	63	63
2	Emazlı kəndi	16	16	17	Cicimli kəndi	16	16
3	Uduğun Kodaqlı	21	21	18	Yevlax kəndi	56	56
4	Baydaxlı	23	23	19	Qayalı kəndi	15	15
5	Uçanış kəndi [Xudadovun oğlu Cəfərqulu bəyə məxsus].	28	-	20	Daşbaşı kəndi	12	-
<b>CƏMİ:</b> <i>Bağabyurd mahalı:</i>		146		<b>Əhməd xanın arvadına məxsus :</b>			
1	Bağaburd oba	104	104	20	Selli kəndi	20	20
2	Sofulu oba	44	44	<b>CƏMİ:</b>		948	
3	Sarallı oba	44	44	<b>Kapitan Rüstəm bəyin mülkləri:</b>			
4	Xoca Musaxlı	30	30	1	Qulanlı kəndi	87	87
5	Kiqili oba	21	21	2	Mollaqlı sərkər oba	34	34
<b>CƏMİ:</b> <i>Polkovnik Xanlar ağanın, onun qardaşı Əhməd- xanın, anası Bikə ağanın və Əhməd-xanın arvadı [Şəmşədilli Nəsib Sultanın qızı J. nın mülkləri: Polkovnik Xanlar ağıaya məxsus mülklər:</i>		243		3	Hüseyn sərkər oba	16	16
1	Ləmbəran kəndi	136	136	4	Şahverdi sərkər oba və Allahəerdı sərkər oba	4	4
2	Hacisamlı oba	158	158	5	Sarvanni oba	3	3
3	Həzirlı oba	23	23	6	İlxıçilar kəndi	5	5
4	Daşbulaq kəndi	30	-	7	Keşikkənd	10	-
5	Keyuk kəndi	11	11	8	Qorunzur	108	-
6	Cinni oba	173	173	9	Qedişa kəndi	19	-
7	Binə oba	76	76	10	Süleymanlı kəndi	17	17
8	Bazarkənd kəndi	3	-	11	Qaziyanni	32	32
				12	Türkmən Qaraçı oba	14	14
				13	Hacalı	28	28
				14	Əhmədli	35	35
				15	Müxtəlif mahallara səpələnmiş ailələr	9	9
				16	Şəhərdə yaşayan ailələr	15	15
				<b>CƏMİ:</b> <i>Kəbirli mahahının divanbaşı Məmmədəli bəy trə- findən idarə olunan hissəsi:</i>		437	
				1	Çəmənli Atamxan oba	46	46
				2	Novruzlu oba	39	39
				3	Seyidli oba	42	42

4	Saracalı oba	25	25	3	Qızılqışlaqlı	15	15	
5	Ağa kişi bəy Qərvəndi	115	115	4	Vəngli	7	-	
6	Əhmədavar	17	17	5	Dıq	127	-	
7	Çəmənli Hacı Tahir oba	26	26	6	Qaraqoyunlu oba	29	29	
8	Qurd Qaradağlı oba	20	20	7	Quşçu oba	11	11	
9	Afətli oba	9	9	8	Şəhərdə yaşayış ailələr	11	11	
10	Dördlər kürdü oba	17	17	<b>Kəbirli mahalının kapitan Mirzəlibəy tərəfindən idarə olunan hissəsi :</b>				
11	Kürçüstan kürdu oba	12		1	Yusufcanlı oba	36	36	
12	Kürd Bərdə oba	4	4	2	Mərzili oba	37	37	
13	Xoruzlu kəndi	14	14	3	Səkbalı Abbasqulu oba	21	21	
14	Məmmədəli bəy obası	31	31	4	Səkbalı Zeynalabdin yüzbaşı	20	20	
15	Hemballı kəndi	33	33	5	Hüsülü oba	13	13	
16	Cəfər bəy oba	7	7	6	Pirzadlı oba	4	4	
	Haqverdi bəyin uşaqları: Fətəli bəyin, Hümmətəli bəyin, Abbasəli bəyin və Əlimurad bəyin [xan qohumlarının] mülkləri:			7	Bərdəli oba	31	31	
17	Kiyaməddinli oba	34	34	8	Xəlifşahlı kəndi	21	16	
18	Siznik kəndi	22	-	9	Arazbarlı kəndi	19	19	
19	Malat keşis	31	31	10	Mincivanlı kəndi	20	20	
	<b>CƏMİ:</b>	532						
	<b>Tativ mahalı</b>							
1	Tativ	89	-	11	Tərəkəmə oba	30	30	
2	Pinatak	13	-	12	Xaçmaz	13	-	
3	Şinquer	70	-	13	Karqudqə kəndində torpaq Mirzəli bəyə məxsus idi və ora 9 ailə köçürülmüşdü.	9	9	
4	Xot	46	-	14	Evoğlu	20	20	
5	Qaluzur	13	-	15	Kürdlu oba	8	8	
6	Lor	10	-	16	Rəcəb bəy oymağı	14	14	
7	Tanzafan	9	-	17	Mirzə Haqverdi oba	16	16	
8	Qori	21	-	18	Çağırı oba	11	11	
9	Gorus	118	-	19	Hacıbəy oba	35	35	
10	Xinzirək	117	-		<b>CƏMİ:</b>	378		
11	Əliquluuşağı oba	25	25		<b>Cavansır mahalı :</b>			
12	Əliqulukənd k.	42	-	1	Qərvəndi oba	97	97	
13	Qaraunşlu	25	-	2	Seydimli oba	23	23	
	<b>CƏMİ:</b>	698		3	Sofulu oba	19	19	
	<b>Əsəd bəyin mülkləri:</b>			4	Şixbabalı oba	36	36	
1	Sultanlı Kurd oba	142	142	5	Poladlı oba	21	21	
2	Əlixanlı oba	48	48	6	Malibəyli	34	34	
				7	Keşqazlı oba	29	29	
				8	Ayvazlı oba	7	7	

9	Qaraxanlı oba	23	23	3	Sarakeşim kəndi	17	-
10	Muğanlı ilxısı oba	4	4	4	Badara kəndi	25	-
11	Qaradağlı oba	40	40	5	Qayabaşı kəndi	19	-
12	Pirqayalı oba	5	5	6	Xoramurd kəndi	20	-
13	Hacalı oba	17	17	7	Koladeq	9	-
14	Süqülan oba	14	14	8	Bəhlul kəndi	16	-
15	Qərvənd və Şixlər obaları	67	67	9	Şalva	10	-
16				10	Uraxaç	4	-
17	İbadlı oba	7	7	11	Vaixli	36	-
18	Məfruzlu Canalı oba	9	9		Divanbəyi Hacı Yusif bəyin qardaşı oğlu Ağə		
19	Məfruzlu Qızılárvalı	4	4		Həsənə bərgə mülkü:		
20	Xındırıstanlı oymağı	19	19	12	İngicə	8	-
21	Muğanlı Culfa	3	3	13	Mehdikənd	21	-
22	Köçərlı oba	51	51				
23	Tərəkəmə oba	15	15				
24	Gülüçeli oba	9	9				
25	Nəmərli oba	43	43				
26	Söhbətlı oba	15	15				
27	Duramanlı kəndi	6	6				
28	Sumalı oba	11	11		CƏMI:	230	
29	Tərəkəmə Mola Məhəmməd oba	26	26		Kolanları:		
30	Maqsudlu kəndi	6	6	1	Karravənd oba	31	31
31	Nəsib bəy obası	18	18	2	İsxavəhd oba	64	64
32	Nümunəli bəy oba	18	18	3	Aqmahi kəndi	9	-
	CƏMI:	696		4	Sırxavənd Kolanı	67	67
	Talış mahalı			5	Karravənd Kolanı	22	22
1	Qaraçınar	77	-	6	Qızılıhacılı oba	67	67
2	Talış	37	-	7	Dinnibəyəhmədli oba	120	120
3	Qaraçınar kəndi	9	-	8	Cəmili oba	37	37
				9	Qaraqoyunlu Mirzəxanlı oba	15	15
					CƏMI:	462	
					Ciləbyurd mahalı		
				1	Kisabet kəndi	90	-
4-6	3 hissədən [Erbeç, Qarabulaq, Buzluq ]. ibarət k.	40	-	2	Gülyataq kəndi	14	-
7	Ağcakənd kəndi	82	-	3	Kiçikarabət kəndi	13	-
	CƏMI:	245		4	Ulu Karaped kəndi	11	-
	Xaçın mahalı			5	Maqaviz kəndi	14	-
1	Xındırıstan kəndi	29	-	6	Hasanriz kəndi	17	-
2	Seyidbəy kəndi	16	-	7	Yenqial kəndi	5	-
					Əsri bəyin mülkü:		
				8	Naxçıvanik	36	-

<b>CƏMI:</b>						
Xirdapara Dizəq mahalı:	201	-	24	Bəxtiyarlı kəndi	38	38
1 Daşkəsən	46	46	25	Tərəkəmə oba	13	13
2 Balian təkəndi	18	18	26	Qabartı kəndi	2	-
3 Pirəhmədli kəndi	28	28	27	Ağarza oba	17	17
4 Qoçəhmədli kəndi	39	39	28	Qabartı kəndi	4	-
5 Xatın bulağı kəndi	12	12	29	Qatar kəndi	4	4
6 Saracıq kəndi	18	18	30	Müşulan kəndi	23	23
7 Qerizilli kəndi	10	10	31	Zəngilan kəndi	27	27
8 Əhmədbəyli kəndi	2	2	32	Kordaxlı oba	16	16
9 Güzdekli kəndi	12	12	33	Babalı oba	89	89
10 Qarğabazarı kəndi	15	15	34	Sultanlı oba	60	60
11 Qaradağlı kəndi	9	9	35	Hacılı oba	41	41
12 Qışlaq kəndi	9	9	<b>CƏMI:</b>		890	
<b>CƏMI:</b>	218		Dizəq Cavanşir mahalının minbaşı Qasım bəy tərəfindən idarə olunan hissəsi			
Püşyan mahalı və Çovundur mahalının Məmmədhüseyn sultan tərəfindən idarə olunan hissəsi			1 Hacılı oba		117	117
[Qapan çayının sol sahil].			2 Yağlıvənd oba		73	73
1 Kərbəlayı DİMəhəməd oba	45	45	3 Qaraxanbəyli oba		55	55
2 Behbudəli oymağı	19	19	4 Seyid Mahmudlu		23	23
3 İsaq oba	31	31	5 Bəhmənli oba		34	34
4 Qayalı oba	18	18	6 Mərdinli oba		22	22
5 Oruc oba	9	9	7 Qərvənd oba		20	20
6 Ələmqulu oba	6	6	8 Dədəli oba		12	12
7 Kürçəlanlı oba	23	23	9 Biçinci Zərgər oba		39	39
8 Xıdır oba	26	26	10 İkinci Zərgər oba		42	42
9 Ağaməmməd oba	18	18	11 Üçüncü Zərgər oba		20	20
10 Zaman oba	9	9	<b>Xanın birinci mirzəsi Mirzə Camala və onun qardaşlarına mənsub olan mülklər:</b>			
11 İbrahimxəlil oba	30	30	12 Qaracallı		12	12
12 Gülməmməd oba	21	21	13 Yedili		11	-
13 Qasım oba	23	23	14 Dündükçü		3	-
14 Veli oba	13	13	15 Tərəkəmən oba		41	41
15 Mola Nağdalı oba	6	6	16 Xaxlı kəndi		12	-
16 Talib oba	14	14	17 Qaradonlu kəndi		84	84
17 Novruz Dilənçi oba	30	30	18 Diraqarda oba		20	20
18 Zadumanlı oba	97	97	<b>CƏMI:</b>		617	
19 Hüseynəli oba	25	25	Otuziki mahalı:			
20 Zilanlı oba	23	23	1 Səfikürdü oba		70	70
21 Məhəmməd Hüseyn sultan obası	22	22	2 Zəngişəli oba		20	20
22 Abdin oba	21	21	3 Mafruzlu oba		14	14
23 Qaraçomənli kəndi	24	24	4 Xıdırlı oba		59	59

5	Boymedli oba	63	63	7	Seyidlər oba	33	33
6	Qayasu oba	40	40	CƏMİ:		538	
7	Ətyeməzli oba	23	23	Vərəndə mahalı:			
8	Hacı Turəli oba	16	16	1	Dommi	27	-
9	Xal Faradının oba	90	90	2	Susalıq	9	-
10	Veysəlli oba	30	30	3	Şuşakənd	97	3
11	Ağcabədi oba	81	81	4	Kətix [Gədik ?].	34	-
12	Umuldu oba	20	20	5	Qaniyan	29	-
13	Dostuşağı Şəkərbəyli oba	3	3	6	Qəmişçə	15	-
14	Xocalı oba	4	4	7	İsfahançıq	29	-
15	Tumaslı oba	11	11	8	Mışkabat	17	-
16	Çələbilər kəndi	14	-	9	Sizinni [?].	24	-
17	Ağrıqala kəndi	8	8	10	Dağdağan kəndi	15	-
18	Taşbaşlı kəndi	5	-	11	Həsi kəndi	13	-
19	Tərəkəmə oba	29	29	12	Çinaduz kəndi	12	-
20	Ağrıca kəndi	1	1	13	Kaqqarza kəndi	8	-
21	Kərim bəy oba	622		14	Şıxdursun kəndi	8	-
	İyirmidörd mahalı:			15-	Qerqer və Xirxan kəndləri	43	-
1	Həsənqaya kəndi	21	-	16			
2	Saram	25	25	17	Ağbulaq kəndi	8	-
3	Divanlı	7	7	18	Qarakənd kəndi	37	-
4	Mollavəlidli kəndi	27	27	19	Kent xurt kəndi	35	-
5	Borsunlu kəndi	32	32	20	Tağavert kəndi	36	-
6	Zeyvəli	22	22	21	Zardanışın kəndi	41	-
7	Zümürxaç	6	6	22	Mədətkənd kəndi	19	-
8	Saath oba	15	15	23	Ağalı kəndi	57	57
	CƏMİ:	155		24	Mavas kəndi	11	-
	Qaraçorlu mahalı:			CƏMİ:		625	
1	Seylanlı oba	112	112	1	Zamzur kəndi	21	-
2	Gəloğcu oba	95	95	2	Sur kəndi	25	-
3	Təhməzli oba	97	97	3	Hadrut kəndi	70	-
4	Şadamanlı oba	103	103	4	Taqasır kəndi	22	-
5	Kürd oba	86	86	5	Kəlibək	2	-
				6	Tuğ kəndi	78	-
				7	Ağcakənd	9	-
				8	Qaqaqi kəndi	5	-
				9	Xozabirt kəndi	18	-
				10	Mamat Azor kəndi	7	-
				11	Qəmrəqüt kəndi	3	-
				12	Diraxdik kəndi	9	-
				13	Küqül kəndi	6	-
6	Yurdaxlı	98	98				

14	Bulutan	1	-	35	Allahverdi Mehrali oğlu obası	4	4
15	Cuvarlı kəndi	6	6	36	Əmiraslan bəy obası	6	6
16	Sökori	9	9	37	Sarvanlılar oba	6	6
	<b>CƏMI:</b>	<b>288</b>		38	Qaradağlı oba	1	1
	<b>Polkovnik Cəfərqulu ağanın mülkləri:</b>			39	Şəmsi oba	4	4
1	Aranzəmin [Vərəndə mahalı].	37	-	40	Minaxor Hüseynqulu bəyə oba	13	13
2	Əylisli kəndi	38	-	41	Nökər Əfşar	5	5
3	Baba Namazəli sərkər oba	10	10	42-		6	6
4	Baharlı oba	16	16	47			
5	Bayraməli sərkər oba [Cəfərqulu ağanın anası-na məxsus].	2	2	48	Şillidə	1	1
6	Bayram lələ Mirəhməd oğlu obası	5	5	49	Cəbrayillilər	179	179
7	Hacalı Qasımbəy obası	8	8	50	Feyzulla bəy və minbaşı Mehralı bəyə məxsus cəbrayillilər	20	20
8	Doyran kəndi	13	13	51	Cəfər bəyə və Fətəli bəyə məxsus cəbrayillilər	16	16
9	İsmayıllı darğa obası	9	9	52	Xaricə qəçmiş Hüseyn bəydən sonra qalmış cəbrayillilər	23	23
10	Hacı Məmməd Musalı oba	9	9	53	Xaricə qəçmiş Şixəlidən sonra qalmış cəbrayillilər	42	42
11	Kərbəlayı Əhməd Təklə oba	4	4	54	Əli Əfəndi, 2 qardaşı və 1 rəncəberi	4	4
12	Mustacan-Hacalı	6	6	55	Cullu oba [Cəbrayillilər].	6	6
13	Vərəndə Mahalının Şuşakənd və Daşaltı kəndlərində	13		56	Sayıblı oba [cəbrayillilər].	4	4
14	Rza sərkər obası	8	8	57	Cəbrayillilər	3	3
15	İmamverdi lələ oba	8	8	58		2	2
16	Babı oba	20	20	59		10	10
17	Padar oba kəndi	8	8	60		6	4
18	Horadız kəndi	38	38	61	Hafızlı oba [cəbrayillilər].	4	4
19	Sərkili kəndi	29	29	62		5	5
20	Molla Məhərrəm sərkər oba	10	10	63	Əbdülrəhman bəyin obası [cəbrayillilər].	46	46
21	Mirzə Nağı oba	14	14	64	Abdulla bəy oba	4	4
22	Qazaxlar oba	13	13	65	Əlipənah Sultan Hüseyn oğlu	1	1
23	Zülfüqar oğlu oba	4	4	66	Şükürbəyli oba	35	35
24	Novruzəli sərkər oba	3	3	67	Kərimbəy uşağı oba	14	14
25	Oronlo oba	64	64	68	Ağa bəy uşağı oba	6	6
26	Moralyan kəndi	54	54	69	Vərəndə mahalının Dağdağan kəndində	5	5
27	Banazur kəndi	56	-	70	Sayih	18	18
28	Mülkədar-zərdəxaç kəndi	12	-	71	Qaraqoyunlu oba	17	17
29	Kurd Mahmudlu oba	53	53	72	Naib Abdul obası	3	3
30	Mollalar oba	13	13	73	Zeynal Abdin bəy obası	6	6
31	Mustafa sərkər	10	10	74	Səlif bəy oba	5	5
32	Xəlifəli oba	4	4	75	Ağabədi kəndində	2	2
33	İmamverdi Xudaverdi oba	5	5	76	Fərzəli bəyin idarəciliyində	28	28
34	İsmayıllı oba	4	4				

77	Aşa Dədə bəy uşağı evləri	12	12	2	Noraşenik kəndi	13	-
78	Polkovnik Cəfərqulu ağanın şəxsi xidmətində olan ailələr	18	18	3	Arçadzur kəndi	12	-
79	Cəfərqulu ağanın nöklərləri	28	28	4	Axfaxana kəndi	4	-
	CƏMI:	1222		5	Xofanan kəndi	5	-
	Keçmiş Qarabağ xanı Mehdiqulu xanın xas mülkəri:			6	Çobanlı kəndi	7	7
1	Hindarx kəndi	59	59	7	Oxtarlı kəndi	9	9
2	Hacallı kəndi	34	34	8	Tavruz kəndi	3	3
3	Qaradəmirçi kəndi	10	10	9	Karadqa oba	6	6
4	Aran Ağababa kəndi	25	25	CƏMI:		67	
5	Ayvaz - xan ərəb kəndi	12	12	Qaçan cəbrayillilərin siyahısı:			
6	Biləqanlı	8	8	1	Cəfərqulu ağaya məxsus cəbrayillilər	44	44
7	Ağdam kəndi	30	30	2	Sarıcalı kəndi	20	20
8	Qaradağlı [bağ yeri ].	5	5	3	Hüseyn bəyə məxsus cəbrayillilər	59	59
9	Xanıxlər	21	21	4	Şixəli ağaya məxsus cəbrayillilər	16	16
10	Bağmanlar	15	-	CƏMI:		139	
11	Xankəndi	40	-				
12	Pirhəsənli oba	38	38				
13	Qızılılı oba	34	34				
14	Qorçulu oba	11	11				
15	Qaraqoyunlu oba	52	52				
16	Hüseyn sərkər oba	13	13				
17	Əbdülbağı sərkər oba	10	10				
18	Adığözəl sərkər oba	3	3				
19	Daşdəmir sərkər oba	3	3				
20	Şahverdi sərkər oba	6	6				
21	Xanməmməd sərkər oba	6	6				
22	Məmməd sərkər oba	2	2				
23	Əliməmməd sərkər oba	4	4				
24	Əli Sərkər oba	4	4				
25	Faxralı oba	11	11				
26	Fərzəli bəy obası	5	5				
27	Tərnayıt kəndi	13	13				
28	Kəngərli salaq oba	26	26				
	CƏMI:						
	Açınan Türk mahalı:						
1	Xələc kəndi	8	8				

## MÜNDƏRİCAT

GİRİŞ.....3

### I FƏSİL

Pənahəli xanın Qarabağ xanlığını yaratması və möhkəmləndirməsi

§ 1. Qarabağın qədim və orta əslər dövründə mumi bir baxış.....22

§ 2. Pənahəli xanın Qarabağda müstəqil dövlət yaratması.....28

### II FƏSİL

Xanlığın təsərrüfat həyatı və sosial-iqtisadi münasibətlər

§ 1. Kənd təsərrüfatının vəziyyəti.....52

§ 2. Kənddə sosial münasibətlər.....60

§ 3. Vergi və mükəlləfiyyətlər.....70

§ 4. Sənətkarlıq.....75

§ 5. Ticarət.....82

§ 6. Şəhərdə sosial münasibətlər.....88

§ 7. Xanlıq dövləti və Qarabağda mədəni həyat.....90

### III FƏSİL

Xanlığın inzibati-ərazi bölgüsü və dövlət idarəiliyi

§ 1. İnzibati-ərazi bölgüsü.....96

§ 2. Xanlıqda müdafiə işi.....113

§ 3. Xanlıqda dövlət idarəciliyi.....120

### IV FƏSİL

Qarabağ xanlığı XVIII əsrin 60-80-ci illərində

§ 1. İbrahimxəlil xanın daxili və xarici siyaseti.....125

§ 2. Qarabağ xanlığı və qonşu iri dövlətlər (XVIII əsrin 60-80-ci illərində)....138

### V FƏSİL

Qarabağ xanlığı XVIII əsrin 90-ci illəri – XIX əsrin əvvəllərində

§ 1. Qarabağ xanlığının Ağa Məhəmməd xan Qacarın yürüşlərinə müqaviməti.....153

§ 2. XVIII əsrin 90-ci illərinin sonu – XIX əsrin əvvəllərində

Qarabağ xanlığı uğrunda Rusiya-İran rəqabəti.....179

### VI FƏSİL

Kürəkçay müqaviləsi və Rusyanın Qarabağ xanlığının öz yarımmüstəmləkəsinə çevirməsi.....186

NƏTİCƏ.....207

BİBLİOQRAFIYA.....211

REZUME.....224

PEŞİOME.....233


ƏLAVƏLƏR.....243



## QARABAĞ XANLIĞI



## AZƏRBAYCAN XANLIQLARI



# **QARABAĞ XANLIĞI**

---

**GARABAKH KHANATE**

**ГАРАБАГСКОЕ ХАНСТВО**

---

Formatı: 60/84 - 16/1. Həcmi: 21 ç.v. Tiraj: 1000.

Kitab "VICTORI" nəşriyyat-poligrafiya müəssisəsində çap edilib.